

S. T. YEGANLI, E. M. HACIYEV

338.4
Jec

TURİZM

(Dərs vəsaiti)

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Elmi-Metodiki şurasının 13.V.2005-ci il
tarixli əmri ilə dərs vəsaiti kimi tövsiyə
edilmişdir. (protokol №19)*



BAKİ - 2006

ÖN SÖZ

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm iqtisadiyyata təsir göstərən güclü qüvvədir. O, dövlət bütçəsinin formalasmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Lakin turizmin rolu bununla bitmir. Turizmin inkişafı ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir, ölkə təsərrüfatının bütün sahələrinə təsir göstərir və onların inkişafının katalizatorudur.

Turizmin inkişafı yolların salınmasını, kəndlərin və şəhərlərin abadlaşmasını, tarixi memarlıq abidələrinin qorunub saxlanmasını tələb edir ki, bu da əhalinin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir. Turizmin inkişafı ölkəyə valyuta gətirir və milli gəlirlərin əhali arasında bərabər bölünməsinə səbəb olur, bu da ölkədə sabitlik və emin-amalıq yaradır. Turizmin inkişafı əhalini insanı dəyərlər etrafında birləşdirir, onda vətənpərvərlik ruhu torbiyə edir, matinlə əməyə qatlaşış keyfiyyətli maddi nemətlər və o cümlədən, rəqabətli turist məhsulu yaratmağa sövq edir.

Rəqabətli turist məhsulu yaratmaqdan ötrü bazar iqtisadiyyatına tab gətirə bilən, yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq tələb olunur. Azərbaycanda bu sahədə görülən işləri kifayət qədər hesab etmək olmaz. Turizm sahəsində öz dilimizdə bazar iqtisadiyyatına cavab verə bilən dərsliklərin olmaması ciddi problemlər yaradır. Bu cəhətdən təklif olunan dərs vəsaiti müəlliflər tərəfindən hazırlanması Azərbaycanda turizm sahəsində kiçik və orta sahibkarlığın inkişafı ilə bir vaxta düşmüştür.

2002-2005-ci illərdə Azərbaycan turizminin inkişafına dair Dövlət Proqramı Turizm Nazirliyi və Milli Elmlər Akademiyası qarşısında bu cür dərsliklərin və metodik vəsaitlərin işləniləb hazırlanmasını vacib bir məsələ kimi qaldırılmışdır. Müəlliflərin hazırladığı bu dərslik Dövlət Proqramının tələbləri əsasında və ona uyğun olaraq tərtib olunmuşdur.

Dövlət Proqramında rəqabətli turizm bazarının Azərbaycanda formalasması nəzərdə tutulur. Bu məqsədə nail olmaq üçün təklif olunan dərslik sahibkarlara və turizm sahəsində təhsil alanlara yardımçı olə bilər.

Bazar iqtisadiyyatı turizm sahəsində kadrların hazırlanmasında yüksək tələblər qoyur. Bu cür tələblərin yaranması özü turizmin təbibatından və spesifikasiyasından əmələ gəlir. Turizmə təsir edən qüvvə-

Elmi redaktor: **RF PSEA-nın müxbir üzvü, professor
Hüseyin oğlu Əhmədov**

Rəyçilər: **Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Coğrafiya İnstitutunun direktoru
Budaq Əbdüləli oğlu Budaqov**
**Bakı Slavyan Universitetinin «Avropanıñaslıq»
kafedrasının professoru, coğrafiya elmləri doktoru
Arif Həniş oğlu Salmanov**

Məsləhətçi: **Hüquq elmləri doktoru, RTA-nın üzvü, professor
Elşad İslam oğlu Abdullayev**

Yeganlı S.T., Hacıyev E.M. «Turizm». Dərs vəsaiti. Bakı, ABU, 2006, 324 səh., cədvəl – 10, şəkil – 8, Azərbaycan Respublikası qanunlarından çıxarınlışlar, əlavələr – 3.

Turizm haqqında tam təsəvvür yaratmaq üçün onun bir-biri ilə ayrılmaz əlaqələri olan tarixi, coğrafiyası, inkişaf siyaseti və planlaşdırılması, reklam və informasiya texnologiyası, marketing və menecmenti və nəhayət, hüquq təminati sistem şəklində araşdırılır.

Kitab turist profilli ali və orta məktəblərin tələbələri, müəllimləri və mütəxəssislər üçün nəzərdə tutulur.

M – 002912
Y – 2006
700122

© «Təhsil», 2006.

lər çox dəyişkəndir. Turizmi idarə edən şəxslər bu dəyişkənliliyi nəzərə almalı və işi elə aparmalıdırlar ki, müsbət nəticələr əldə etsinlər, yəni rəqabətli turist məhsulu istehsal edə bilsinlər. Bundan ötrü, turizmin kadrları onun elmi əsaslarını öyrənməli, proqressiv idarəetmə üsullarına yiyələnməli, müasir informasiya texnologiyasından istifadə etməyi bacarmalı, marketing tədqiqatını aparmağı və turizmin hüquq təminatını, tarixini, coğrafiyasını dərinlən öyrənməlidirlər.

Dərsliyin üstünlüyü ondadır ki, vaxtında, ona böyük bir ehtiyac olan zamanda təklif olunmuşdur. Dərslik turizmin mürəkkəb problemlərini sadə dildə oxuculara çatdırır, Azərbaycan turizminin vəziyyəti təhlil olunur və ondan çoxlu misallar göstərilir. Dərsliyin başqa bir üstünlüyü turizmin biri-biri ilə sıx əlaqəsi olan müxtəlif sahələrinin (tarixi, coğrafiyası, inkişaf siyaseti və planlaşdırılması, marketing və reklam-informasiya təminatı, menecment və hüquq təminatı) kompleks şəkildə öyrənilməsidir.

XX əsrin sonunda formalanşan turistika elmi, yuxarıda adları sadalanan sahələrin biri-birinə integrasiyası nəticəsində əmələ gəlmişdir. Olduqca sadə görünən turizmin tek bir cəhətdən öyrənilməsi gözlənilən nəticəni vermir. Turizmin müxtəlif sahəleri zəncirvari biri-birinə bağlı olan vahid sistem yaratmışdır. Bu sistemdən hər hansı bir halqanın xaric olması, bütün sistemin axşamasına səbəb olur. Məsələn, turoperator keyfiyyətli turist məhsulunu hazırlamışdır, lakin reklam-informasiya işləri zəif aparılmışdır. Ona görə də, hazırlanmış məhsulu xarici bazarlara çıxartmaq və satmaq olmur. Belə misalları çox götirmək olar.

Dərslikdə öyrənilən mövzular tədris programlarının saatlarından asılı olaraq paraqraflara və fəsillərə bölünürlər. Hər hissədən sonra mövzu haqqında oxucuların biliklərini genişləndirməkdən ötrü əlavə ədəbiyyat təklif olunur.

Dərsliyin ümumi dəyərinə təsir göstərməyən müəyyən iradılara da rast gəlmək olur. Məsələn, turizmin tarixinə həsr olunmuş hissəsində yaxşı olardı ki, Azərbaycan səyyahları (Hacı Zeynalabdin Şirvani, Bakuvı, Abbasqulı ağa Bakıxanov və s.) haqqında ətraflı məlumat verilsin. Görünür ki, müəlliflər dərsliyin əsas problemlərinə çox yer verdiklərinə görə bu mümkün olmamışdır. Bundan başqa, eyni fikirlər dərsliyin müxtəlif hissələrində təkrar olunur. Məsələn, «turizm insan həyatının ayrılmaz bir hissəsidir» fikrinə dərsliyin müxtəlif hissələrində rast gəlmək olur.

Qeyd olunan iradalar dərsliyin ümumi qiymətinə təsir göstərmir. Öksinə, bu dərsliyin hazırlanmasında müəlliflər çoxlu əmək sarf etmişlər və vacib iş görmüşlər. Ona görə də, müəlliflərə bu dərsliyin hazırlanmasına görə dərin təşəkkürümüz bildirirəm və onlara yaradıcılıq sahəsində yeni nailiyyətlər arzu edirəm! Ümid edirəm ki, bu cür kitablar başqa müəlliflər tərəfindən də hazırlanacaqdır və nəticədə, ölkəmizdə turizm sahəsində ixtisaslı kadrların yetişməsinə zəmin yaranacaqdır.

*Azərbaycan MEA-nın həqiqi üzvü
akademik Budaq Budaqov*

MÜƏLLİFDƏN

Dərsliyi çapa hazırlayanda iki məsələ bizi çox narahat edirdi. Birincisi, BMT və ÜTT-nin turizm sahəsində təşkil etdiyi 1980-ci il Manil Dünya Turist Konfransının bütün dövlətlərə tövsiyələrinin Azərbaycanda gerçəkləşməsinin mümkünüyü, ikincisi isə, turizmi sistem şəklində öyrənilməsinin zəruriliyi. Hər iki məsələ turizmin təhsilinə həsr olunmuşdur.

Manil Konfransi bəyan etmişdir ki, turizm sülhü və sabitliyi bərinqərar edən, iqtisadi inkişafə təkan verən, insanların bir-birini anlamasının və millətlər arası əlaqələrin inkişafının mənəvi və intellektual əsası olmalıdır. Bu ideyanın gerçəkləşməsi üçün Manil Konfransı bütün ölkələr tövsiyə etmişdir ki, gənclərin tədris proqramlarına, əldə edəcəkləri sənətdən asılı olmayaraq, turizmin öyrənilməsi əlavə olunsun. Manil Konfransının sənədləri izah edir ki, turizmin mənəvi və tərbiyəvi dəyərləri onun iqtisadi dəyərlərindən üstündür. İnsanların sağlam ruhda formalaşmasında və tərbiyə olunmasında turizmin rolü avəzədilməzdır.

Digər tərəfdən, insana nə qədər sada görünsə də, turizmin bütün inkişaf qanunlarını və xüsusiyyətlərini dərk etmək üçün onun sistem şəklində öyrənilməsinin zəruriliyi. Ona görə ki, turistika elmi müxtəlif əmlərin (tarix, coğrafiya, marketing, informasiya, planlaşdırma, iqtisadiyyat, idarəetmə, hüquq və s.) biri-birinə integrasiyası nəticəsində əmələ gəlməlidir.

Bu iki məsələni nəzərə alaraq tələbkar oxucularımızın mühakiməsinə sadə dildə yazılmış, yeddi hissədən ibarət bu dərs vəsaitini təqdim edirik.

Birinci hissə turizmin tarixinə həsr olunmuşdur. Bəzi ali və orta turizm məktəblərində saat azlığına görə turizmin tarixi öyrənilmər, bu da turizmin müasir inkişafını dərk etməyə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində problemlər yaradır. Tarixini bilməyən xalq, özünün indiki və gələcək həyatını da dərk edə bilməz. Xalqların tarixi turizmin tarixi ilə six əlaqədardır. Bu hissədə turizm və səyahətlərin inkişaf mərhələləri, ərəb, türk və başqa dünya xalqlarının səyahətləri haqqında maraqlı tədqiqatların nəticələri verilir.

Ikinci hissə, beynəlxalq turizmin coğrafiyası – onun tarixi ilə six bağlıdır. Tarix boyu səyahətlər yeni coğrafi kaşflərlə əlaqədar olmuşlar. Ən böyük tarixçilər eyni zamanda coğrafiyasınaşalar olmuşlar. Məsələn, «tarixin atası» adlanan Herodot, Strabon, İbn-Batuti, Hacı Zeynalabdin Şirvani və başqa alımlar ömrüllərinin çox hissəsini səyahətlərdə, başqa ölkələri və xalqları öyrənməkdə keçirmişlər. Azərbaycanın yetişdirdiyi dünya üzrə məşhur səyahət Hacı Zeynalabdin Şirvani (1780-1838) coğrafiyaçı və həm də tarixçi olmuşdur. O. ömrünün 40 ilini səyahətdə keçirmiş və 60 min km

məsafəni fəth etmişdir. İndoneziyanı, Hindistani, Afrika ölkələrini, Yaxın Şərqi və Avropa ölkələrini qarış-qarış gəzmüşdir.

Müasir beynəlxalq turist axınları ölkələr və regionlər arası heç də bərabər bölünmümlərlə. Bundan başqa, bu hissədə beynəlxalq turizmin qlobal dönya hadisəsinə çevriləşməsinə səbəbləri də araşdırılır. Regionlər və ölkələr üzrə turist axınlara və beynəlxalq turizmdən əldə olunan golirlərə qiyamət verilir, turizmdən baş verən yeni struktur dəyişikliklər və təməyülər öyrənilir. Bu hissədə turizmin 2020-ci ilə qədər inkişafına verilən proqnozlar da çox maraqlıdır.

Üçüncü hissə turizmin inkişaf siyasetinə və planlaşdırılmasına həsr olunmuşdur. Turizmin inkişafında o zaman müsbət nəticələr əldə etmək olar ki, onun siyaseti düzgün aparılsın və elmi yollarla planlaşdırılsın. Səmərəli turizm siyasetinin formalaması bu hissənin özünü təşkil edir.

Dördüncü hissə turizmin marketinqinə həsr olunmuşdur. Turizmdə marketinqinə əsas məqsədi dəyərlər və rəqəbatlı turist məhsulunu yaratmaq, onu satmaq və golir götürməkdir. Bundan ötrü, turist firması öz işini elə qurmaları ki, onun gördüyü tədbirlər səmərəli olsun və maksimum xeyir versin. Əsas məqsəd rekreatiya sahəsində tələbat yaratmaqdır, turist bazarını seqmentlərə bölmək, assortimentli və keyfiyyətli turist məhsulu hazırlamaq və alıcıların turist məhsuluna olan ehtiyaclarını ödəməkdir.

Beşinci hissə turizmin reklam-informasiya təminatına həsr olunmuşdur. Turizmdə reklam turist məhsulunu hərəkətə gətirmək üçün turist kompaniyasının marketinq faaliyyətinin yerinə yetirilməsidir. Reklam – məhsul haqqında cəmiyyətə verilən məlumatlardır. Bu məlumatların məqsədi insanlarda məhsulu almaq üçün inam yaratmaqdır. Reklamız turizmin inkişafı mümkün deyil. Turizmdə reklam turoroperatorun və turagentin faaliyyətinə tənzimləyir, turizmin imicini yaradır. Reklamin müxtəlif növləri, o cümlədən sərgi-ekspozisiya təşkil, turist məhsulunu xarici bazarlarda hərəkətə gətirən tədbirləri bu hissədə öz əksini tapmışdır.

Altıncı hissə turizmin menecementinə həsr olunmuşdur. Turizmin menecamenti – turizmin idarə olunması deməkdir. Sovet dövründə turizm həmkarlar təşkilatı tərəfindən idarə olundur, həmkarlar təşkilatı və dövlət tərəfindən maliyyələşdirilirdi. Turizmin azad bazar şəraitində idarə olunması, sovet idarə üzüldəndən önməli dərəcədə fərqlənir. Turizm menecementinin məqsədi azad bazar şəraitində faaliyyət göstərən müştəqil turizm müəssisəsinə bacarıqla rəhbərlik etməkdir. Bu rəhbərlik elə olmalıdır ki, firmanın faaliyyəti səmərəli olsun. Söhbət firma rəhbərinin (menecerin) kollektivə idarəetmə təsirindən gedir. Bu rəhbərlik turist firmasının iş fəaliyyətini optimallaşdırmalı və firmaya yaxşı golir gətirməlidir.

Yedinci hissə turizmin təşkilində qanunvericiliyə həsr olunmuşdur. Burada hüquq təminatının turizmin inkişafına təsiri araşdırılır, turizm sahəsində Azərbaycan qanunvericiliyi qıymətləndirilir. Ölkələr üzrə turist formallıqlarının müxtəlifliyi turistlərin sorbst axımlarında ciddi problemlər yaradır. Dünya üzrə vahid turist qanunvericiliyinin yaradılması bəyənşəxalq turizmin inkişafına yardımçı ola bildi. MDB məkanında vahid turizm qanunvericiliyinin yaradılması məsələsi araşdırılır. Azərbaycanda turizmin hüquq təminatı dövlətin hazırladığı Qanunlar və «Mülki Məcəllə» əsasında təmin olunur.

Dərslikdə Azərbaycan və xarici ölkə müəlliflərinin əsərlərindən, jurnallardan, dövriyyə informasiya-reklam materiallarından, Azərbaycan və Rusiya qanunvericilik sənədlərindən istifadə olunmuşdur. İstinad edilən və adı çəkilən bütün müəlliflərə öz minnətdarlığımızı bildiririk. Dərsliyin əsas məqsədi tələbələrə və turizmi dərindən öyrənmək istəyənlərə yardımçı olmaqdır.

Dərslik, Azərbaycanın Ali məktəblərində turizm sahəsində müəlliflərin oxuduğu mühazirələr əsasında tərtib olunmuş və heç də turizmin bütün problemlərini əhatə etmir. Tədris proqramları çərçivəsində öyrənilən problemləri dərindən araşdırmaq mümkün olmamışdır. Başqa bir çətinlik turizm sahəsində öz dilimizdə terminologiyının inkişaf etməməsidir. Ana dilimizdə bu cür dərslik birinci dəfə nəşr olunduğu üçün nöqsanlardan da azad deyil. Odur ki, dərslik haqqında fikir və iradlarını söyləyən tələbkar oxucular, dərsliyin təkmilləşməsinə kömək etmiş olardılar.

BİRİNCİ HİSSƏ

TURİZMİN TARİXİ

I FƏSİL

1.1. İLKİN SƏYAHƏTLƏRİN YARANMA TARİXİ

Hər bir elmin tarixi olduğu kimi, turizmin da öz tarixi var. Turizmin tarixi qədimdən başlayır, lakin hansı əsrden başlanması məlum deyil. Turizmin yaranması insanların qəbilə şəklində yaşaması və ilk insan sivilizasiyalarının əmələ gəlməsi ilə əlaqədardır. Minilliklərdən bəri insanlar böyük çətinliklər çərçivəsində yaşamaq uğrunda ölüm-dirim mübarizəsini aparmış, bu yolda çoxlu qurbanlar vermiş və nəhayət, öz ilkin mədəniyyəti yaratmışdır. Daş dövründən biza miras qalan qayalar üstündə rəsmlər, qədim dövrün arxeoloji tapıntıları buna əyani sübutdur.

Səyahətlər və yerdayışmələr insanları tarix boyu müşahidə etmişdir. İnsan cəmiyyəti təkmilləşdikcə səyahətlər de dayışmışdır. Daim sixıntılar içərisində olan insanlar qədim zamanlardan uzun məsafələri ayaqla qət etməyə möhkum olmuşlar. Bu insanların təbiətə çox bağlı olması, mürəkkəb hallarda belə six meşəldən, dərələrdən, çaylardan, dənizlərdən yol tapıb xilas olmaları müasir insanları çox təccübəldirir. Səyahət zamanı insanlar sığınacaq üçün mağaralar axtarış tapmış, yaşıyış yerlərinə cığırlar salmış, hərəkat vasitələri yaratmış, bunların hamisini təkmilləşdirmiş, bütün Planeti öyrənmiş və özünə tabe etmişdir.

Turizm müxtəlif insan sivilizasiyalarının yaranmasında və inkişafında mühüm rol oynamışdır. Bəs min il bundan əvvəl dünyanın müxtəlif yerlərində – Çində, Hindistanda, Yaxın Şərqi, Yunanistanda insan sivilizasiyaları əmələ gəlmişdir. İnsanlar ölkələr arası səyahətlərə çıxmış, iqtisadi əlaqələr yaratmış və ideya mübadiləsi aparmışlar. O dövrün qabaqcıl ideyalarını yayan alimlər və məşhur səyyahlar formalaşmışdır. Herodotun, Strabonun, Aristotelin, Pifagorun, Demokritin, Platonun və başqa alimlərin elmi mübadilələri Avropa sivilizasiyasının yaranmasına səbəb olmuşdur. Öz səyahətləri vasitəsi ilə dünyanın dərk etməyə çələşən, «tarixin atası» adlanan Herodot və Strabon çoxlu əsərlər yazımışlar, tarix, coğrafiya, etnoqrafiya, antrapologiya kimi elmlərin əsasını qoymuşlar.

Misirin Aleksandriya şəhərində eramızdan əvvəl birinci minilliyyin ortalarında (ellinizm dövründə) turizmin Museyon adlı Elmi Mərkəzi yaradılmışdır. Hannin Mərkəzdə dünyanın müxtəlif ölkələrindən galmış yüzdən artıq məşhur alim fəaliyyət göstərmüşdür. O cümlədən Herodot da bu Mərkəzdə fəaliyyət göstərmişdir.

Herodot e.a. təxminən 484-cü ildə Kiçik Asyanın Qalikarnas şəhərində anadan olmuşdur. Siyasi mübarizədə iştirak etdiyinə görə cavan yaşında ölkəni tərk etməyə məcbur olmuş və uzaq ölkələrə səyahətə çıxmışdır (onun hansı vəsaitlə müxtəlif ölkələri gəzməyi məlum deyil). Herodot öz əsərlərində göstərdiyi kimi, Kaspiy dənizində gəmi ilə səyahət etmiş, çox güman ki, Bakıda olmuş və Kaspiy dənizinin xəritəsini yaratmışdır (Seyran Vəliyev. Qədim, qədim Azərbaycan, sah. 46, 1987). Herodotun səyahətləri on il davam etmişdir. O, bu səyahatlərdən əldə etdiyi təssüratları yazısına təqdim etmişdir. O, bu səyahatlarda halında naşır etdiyidir. Olduqca diqqətli səyahətçi olan Herodot səyahət zamanı gördüklerini və eşitdiklərini dəqiqliklə öz əsərlərində qeyd etmişdir. Onun əsərləri külli miqdarda coğrafiya, tarix, etnoqrafiya və tabiatşünaslıq sahəsində dəqiq elmi məlumatlarla zəngindir. Yorulmaq bilməyən böyük səyahətçi Herodot Yunanistanın bir nömrəli turisti hesab olunurdu. Bu haqda dəqiq tarixi məlumatlar bizim zəmanəmizə qədər galib qatılmışdır.

İlk səyahatlara Qədim Misir fironlarının padşahlığı dövründə, eramızdan əvvəl VI-IV minilliliklərdə hakim dairələrin tez-tez yaşadığını yerləri dəyişib səyahətlərə çıxmalarını aid etmək olar. Misir papirusları təsdiq edirlər ki, qədim misirlilər uzaq məsafələrə səyahət edərdilər. Məsələn, 6 min il bundan əvvəl Misir hərbi sərkərdəsi Urdudu. Assa padşahının dövründə, uzaq Punta ölkəsinə səyahət etmişdir (alımları guman edirlər ki, bu ölkə müasir Somali dövlətidir). Punta ölkəsinə səyahətə çıxanlar gedib qayıtmak üçün 2000 km məsafə qət edirdilər. Sonrakı minilliliklərdə misirlilər XII fironlar dinastiyası dövründə Nil çayının yuxarılarına ekspedisiyalar göndərirdilər.

Qədim çinilər nəinki Çinin daxilində səyahət edirdilər, hətta gəmilərlə üzə-üzə Sakit okeana çıxa bilirdilər. Eramızdan çox-çox əvvəl onlar Çinin xəritəsinə hazırlamışdır. Kompası da məhz ilk dəfə Çinlilər icad etmişdilər. Onlar Çinin daxili çaylarında rahat üzürdürlər.

Qədim dövrün ilk **dəniz səyahətləri** finikiyalılara aiddir. Onlarda gəmiqayırmada çox inkişaf etmişdir. Onların yüngül, dəyənatlı gəmiləri çox sürətlə hərəkət edərdi, asanlıqla dənizləri üzə-üzə Atlantik okeanına çıxardılar. İngiltərəyə səfər edən finikiyalılar bu ölkəni «qalay ölkəsi» adlandırdılar. Təəssüf ki, finikiyalıların səyahətlərinin təsnifi və coğrafi ixtiyarları, mədəniyyəti və tarixi abidələri biza galib qatılmamışdır. Min ildən sonra cəmiyyətdə onların Afrika ətrafındakı səyahətlərini təkrar etmək ehtiyacı yaranmışdır. Buna baxmayaraq, finikiyalıların coğrafi kasırları çox böyükdür. Onlar dönyünün iki qitəsinə ad vermişdilər. Bu qitələr Avropa və Asiya qitələridir. Finikiyalılar uzaq ölkələrə səyahət zamanı müxtəlif

TURİZM

xalqların danışığını öz əlifbalarında yaza bilirdilər. Onlar ilk dəfə qədim ieroqlif işarələrini alfavit hərfləri ilə əvəz etmişdilər. Bu hərflərin hər birinin ieroqliflərdən fərqli olaraq səslənməsi var idi. Finikiyanın Afrikannın Şimalında yaradığı qüdrətli Karfagen dövləti cəsarətli dəniz səyahətlərini və «yeni» torpaqların keşf edilməsini davam etdirdi.

1.2. TURİZM TARİXİNİN ÖYRƏNİLMƏSİNİN ƏSAS MƏQSƏDİ

Hansı məqsədlə biz turizmin tarixini öyrənirik? Hər hansı bir elmin tarixinin öyrənilməsi onun indiki vəziyyətini və gelecek inkişafını dərk etmək üçün çox vacibdir. Keçmişin elmi nailiyətlərini, buraxılan sohvləri bilmədən turizm elminin inkişaf istiqamətlərini təyin etmək, çatın və mürəkkəb problemlərini araşdırmaq mümkün deyil.

Turizm elmi müxtəlif elmlərin sintezi nəticəsində əmələ golmuşdır. Turizmin coğrafiyası, tarixi, iqtisadiyyatı, turizmin hüququ kimi fənlərə integrasiya olunmuş və bu elmlərlə sıx bağlıdır. Bunlardan başqa, turizmin idarə olunması (menecmenti), marketinqi, informasiya texnologiyası, turizmin təşkili, statistikası, turizmin marşrutları və s. ayrı-ayrı fənlər kimi öyrənilir. Bütün bu fənlərin tədricən öyrənilməsi turizm kimi mürəkkəb prosesə aydınlaşdırır.

Turizmin tarixini öyrənərkən iki anlayışın mənasını dəqiqləşdirmək çox vacibdir: turizm və səyahət (turizm -et-travel). Turizm – səyahət, gəzinti və ayləncə deməkdir. Bu iki termin biri-birilə bağlı və biri-birini təmamilayır. Bu sözlərin mənası – istirahət, ayləncə, idman, ətraf mühitlə, tarixi və memarlıq abidələri ilə, xalqların adət və ənənələri ilə tanışlaşdırır. Bu anlayışların tərkibində insanların yaşadığını yeri tərk etmək, başqa şəhər və ölkələrə getmək, o yerdəkəi yeniliklərlə tanış olmaq kimi ünsürlər vardır. Baş onda bu anlayışlar nə ilə forqlənilərlər? Turizm – səyahətin xüsusi bir halıdır.

Səyahət – daha qədim anlayışdır. Səfər ərafəsində məkan və zamanda heç bir məhdudiyyəti yoxdur. Müasir turist səfərləri isə qısa müddətli olur.

İlk səyyahlar – zəvvvarlar olmuşlar. Onların səyahət zamanı əsas məqsədi dini məbədlərlə tanışlıq və dini təbliğ etmək olmuşdur.

Müasir dövrün naqliyyatı səfərin (səyahətin) qısa müddətə təşkil olunmasına imkan yaradır. Hələ qədim zamanlardan səyahətlərin səbəbləri dəyişkən olmuşdur. İnsan sivilizasiyası inkişaf etdikcə bu dəyişkənlilik daha aydın görünür.

1.3. QƏDİM DÖVR SƏYAHƏTLƏRİNİN SƏBƏBLƏRİ VƏ ONLARIN DƏYİŞKƏNLİYİ

Qədim dövrlərdə səyahətlərin əsas səbəbləri dini təbliğat, ətraf mühit haqqında bilikləri artırmaq arzusundan doğdurdu. Zəvvarların ardınca tacirlər, səyyahlar və sərgüzəşt axtaranlar səyahətə çıxırdılar. İlk zamanlar bu səyahətlərin məqsədi, yeni torpaqları kəş etmək, təbii sərvətlər axtarmaq və sonralar ticarət əlaqələri yaratmaq idi. İlk səyahətlər uzun sürən, çətin və təhlükəli olurdular. İnsanları bu çətinliklərə dözməyə məcbur edən yaşamaq uğrunda mübarizə, olverişli şərait axtarmaq, yeni torpaqlar zəbt etmək, ticarət üçün yeni bazarlarda axtarmaq, yeni torpaqlar tapmaq idi.

Səyahətlərin sayı çoxaldıqca insanların ətraf mühit haqqında təsəvvürleri dəyişir, bilikləri çoxalırırdı və natiqdə insanların özləri də dəyişirdilər. Aparılan ekspedisiyalar və ayrı-ayrı səyahətlər tərəfindən həyata keçirilən coğrafi kəşflər elmə və gələcəyə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazımı miqdarda materiallər toplamağa imkan verirdi. Turizm hal-hazırda insan həyatında mühüm rol oynayır. XIX-XX əsrlərdə baş verən elmi-texniki ixtiralara, xüsusilə nəqliyyat, elektrik, elektronika, informatika sahələrində insan sivilizasiyasının sonrakı inkişafına təkan vermiş və turizmin kütləvi formaya çevriləsinə səbəb olmuşdur.

Əgər qədim zamanlarda səyahətə ayrı-ayrı, varlı adamlar çıxırdılsara, müasir dövrdə Yer kürəsinin əhalisinin $\frac{1}{2}$ hissəsi turizm səfərlərində iştirak edirlər. Turizm səfərlərinin səbəbləri də artıq dəyişmişdir. Beynəlxalq turizm artıq yüksək gəlir gətirən bir sahəyə çevrilmişdir. Turizm səfərlərində əvvəlki səbəblərin çox hissəsi qalmış olsa da, artıq onlar başqa xüsusiyətlər daşıyırlar. Əgər qədim zamanlarda səyyahlar tez-tez möcüzələrlə rastlaşırıb təəccübənləndilərsə, müasir turistləri heç nə təəccübənləndirmir. Ona görə ki, onların səyahətlərinin səbəbləri artıq dəyişmişdir. Bu səbəblər müxtəlif olara bilər: - əyləncə, istirahət, dini, elmi konfranslar, idman yarışları, biznes, ticarət, etnik qohumlarla görüşlər, elmi-texniki əməkdaşlıq və s. Artıq turistlər heç nəyə təəccübəlnəmir, safardan həzz alır və aldığı yeni emosiyalardan yeni qüvvə toplayır, öz zəifləmiş səhhətlərini bərpa edirlər.

Turist səfərlərinin səbəblərinin əsas dəyışkənliliyi müasir insanların həyat tərzinin dəyışkənliliyi ilə sıx bağlıdır. Bir tərəfdən texniki tərəqqi, əmək formasının görgünlaşması, informasiya bolluğu, Yer əhalisinin miqdarının çoxalması, və digər tərəfdən təbiətin ekoloji görgünliyi insanları yorur və səhəhatinə mənfi təsir göstərir, onların istirahətə və əyləncəyə ehtiyaçıdır. Xüsusi ilə əhalisi sıx olan şəhərlərdə yaşayan adamlar təbiət-

la qovuşmağa can atırlar. Bu da turistlərin sayının durmadan artmasına səbəb olur.

Öz kökünü qədim zamanlardan götürsə də, turizm XX əsrin II yarısında fenomenal bir hadisəyə çevrilmişdir.

Turizm xarici əlaqələrin vacib bir hissəsidir, o, ölkələr arası siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmənməsində mühüm rol oynayır. Beynəlxalq turizm sülhün carcusıdır. O, vahid dünya iqtisadiyyatna integrasiya olunmuş və bir çox ölkələrin dövlət büdcəsinin formallaşmasında əsas yer tutur.

Beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdırır. Xalqlar arası inam və etibar yaradır. İnkısaft etmiş ölkələr, zəif inkısaft etmiş ölkələrlər kömək edir. Bu da, dünyada dağıdıcı mühəribələrin qarşısını alır.

Beləliklə, səyahət və turizm qədim zamanlardan başlayaraq müasir dövrə qədər maraqlı və ziddiyyətli bir yol keçmiş və turizmin tarixini yaratmışdır. Bu tarixin öyrənilməsi müasir turizmin inkısaft təməyüllərini və istiqamətlərini təyin etməyə şərait yaradır. Turizmin tarixi coğrafi kəşflər, tarix boyu insanların apardığı qanlı mühəribələrlə, insan sivilizasiyasının inkısaft mərhələləri ilə sıx bağlıdır.

II FƏSİL

2.1 TURİZM İNKİSAFININ TARİXİ MƏRHƏLƏLƏRİ

Turizmin yaranması və inkişaf tarixini 5 mərhələyə bölmək olar:

1. I mərhələ – qədim dünya səyahətləri – qədim dövrlərdən V əsrə qədər olan dövrü əhatə edir.
2. II mərhələ – Orta əsr səyahətləri – V əsrden XV əsrə qədər olan dövrü əhatə edir.
3. III mərhələ – Qızıl dövrün coğrafi ixtiraları – XIV-XVII əsrləri əhatə edir.
4. IV mərhələ – Kütləvi turizmin yaranma tarixi – XIX-XX əsinin ortalarını əhatə edir.
5. V mərhələ – Beynəlxalq turizmin qloballaşması və beynəlmilləşməsi – XX əsinin II yarısından XXI əsrin əvvəllərini əhatə edir.

İnsan cəmiyyəti yaranandan, insanlar ətraf mühiti yönənmək, qida və yaşayış mənbələri axtarış tapmaq üçün daim səyahət etmək məcburiyyətində olmuşlar. Bu səfərlərdə insanlar əlverişli şəraititən yaşayış yerləri, münbit torpaqlar, çayların və ya dənizlərin sahilindən yerlər axtarırdılar. Sonralar qamışdan və ya taxtadan hazırlanmış balaca «konoy» adlanan qayıqlarla dənizlərdə və çaylarda səyahət edərdilər. Bu cür səyahətlər ilk dəfə Okeaniyada zəvvarlar tərəfindən olurdu. Bir gündə 50-100 km masafəni səyyahlar fəth edərdilər.

Dənizlərdə və okeanlarda səyahət zamanı ilk səyyahlar günəşdən, ilduldurdan istifadə edirdilər və istədiyi yaşayış yerlərini tapardılar. Bu cür səyahətlər təhlükəli olurdu və çox vaxtı faciə ilə bitirdi. İnsan cəmiyyətinin tarixi çox qədim olsa da, bizi ancaq onun 5 min illik tarixi məlumdur. Bu məlumatlar biza yunan tarixçiləri Herodot və Strabonun yazılarından miras qalmışdır.

2.2 QƏDİM MİSİRLİLƏRİN SƏYAHƏTLƏRİ

On qədim mədəniyyət Uzaq və Yaxın Şərqdə, Çində və Misirdə əmələ gəlmişdir. İlk sivilizasiyaların yaranması ilə əlaqədar ölkələr arası ticarət canlanırdı; yollar salırmış, kanallar tikilir, karavansaralar yaradılır, limanlar qurulur və s. Diger tərəfdən, həm yolların, həm də tacirlərin və onların əmlakının təhlükəsizliyi qorunurdu. Dövlətlərdə tacirlərin və dövlət məmurlarının həyatlarının təhlükəsizliyini qoruyan qanunlar qəbul olunur-

du. Üçüncüüsü, tətbiqi elmlərin inkişafı gəmiqayırmayı və quru dağda hərəkət vasitələrini inkişaf etdirir. Dövlətlər arası səfirlər və dövlət nümayəndələri təyin olunur, ilk diplomatiya məktəbi yaranır. Padşahların, hökmədarların səfirləri, nümayəndələri başqa ölkələrə səyahətlərə çıxmışdır.

Bələliklə, qədim Şərqdə elm inkişaf etməyə başlayır. Ticarət, iqtisadi, elmi və hərbi ekspedisiyalar təşkil olunur, ölkələr arası gedis-galış canlanır.

Artıq biza yaxşı məlumdur ki, 5 min il bundan əvvəl qədim Misirlilər xüsusi ağaclardan təbii qatran alırdılar (kleyin bir növü), onun köməyi ilə ağacdan gəmilər quraşdırıldılar və Nil çayı boyunca səyahətlər edərdilər. Böyük qayaları yonur, onları gəmилərlə Misirə daşıyır və hündür ehramlar tikirdilər. Öz fironları bu ehramlarda ölümdən sonra qiyaməti əsyaları ilə birlilikdə basdırıldılar. Mumiləşdirmənin sırları ilk dəfə misirlilərə malum olmuşdur. Onlar heyvanların dərisindən papirus hazırlayırlar, tarixi və elmi məlumatları müxtəlif işarələrlə bu kağızlıarda əks etdirirdilər. Qədim misirlilərin ətraf mühit, müxtəlif abidələrin yaranması haqqında məlumatlar fildaşı, papirus kağızı üzərindəki yazıldan əldə edilmişdir. Misirlilər hələ eramızdan əvvəl XXIX əsrə Nil çayı ilə üzərək Suveyş körəfəzinə çıxmışlar, orada olan duzlu gölləri keşf etmişlər. Həmin göllərdən indi Süveyş kanalı keçir. E. ə. XXVIII əsrə Sinay yarımadasında onlar vadilərə rast gəlmişlər, burada qiyaməti tikinti materialları: mərmər, malaxit, firuzə daşı tapmış və uzun illər onlardan istifadə etmiş, məbədlər və dəbdəbəli saraylar tikmişlər.

Misirlilər qədim dövrlərdə ölkənin cənubunda yerləşən Somaliya dəfələrlə səyahət etmiş və oradan çoxlu qızıl və daş-qas gətirirdilər. Misir səyyahı Kirkuf Somalidən aşağıda yerləşən «Xoşbəxtlər ölkəsinə» səfər etmiş, oradan bir naşer «Karlik» gətirmiş və onu firona hədiyyə vermişdir. Bu səyahət haqqında Kirkufun məlumatı Assuanın ətrafında arxeoloqlar tərəfindən tapılmışdır.

Fironların XI dinastiyyası dövrü Sanxkarın cənub istiqamətində gəndərdiyi ekspedisiya Qırmızı dənizin sahillərinə, Əden körəfəzinə çatmışdır. Eramızdan iki min il əvvəl misirlə Sinuxit Şərq ölkələrinə uzun süren səyahət etmişdir. Bu səyahət papirusda «Sinuxtin sərgüzəştləri» kimi öz əksini tapmışdır və alimlər tərəfindən tərcümə olunmuşdur. Misirlilərin başqa ölkələr haqqında da çoxlu məlumatları var idi. Onların gəmiliyi Sakit Okeana da çıxdırdılar.

Qədim dövrlərdə səyyahları an çox cəlb edən qədim dünya möcüzələri idi. Bunlardan an qədimi və bizi galib sağ-salamat çatanı Misir piramidalıdır. Eramızdan 2500 il bundan əvvəl tikilmiş qədim Xeopsi piramidi

dasi insan zəkasının ən parlaq məhsulu kimi yaranmış memarlıq abidəsidir ki, bu gün də öz gözəlliyi və əzəməti ilə insanları valeh edir. Xeopsi piramidasının hündürlüyü 147 metrdir. Bu günə kimi Misir piramidalarının tikiliş texnologiyası sərr olaraq qalır. Məsələn, bilinmir ki, ağırlığı iki ton olan yonulmuş kub daşları 100 metrlik hündürlüyə necə qaldırılmışdır, sərdabələrin ağır daş divarlı qapıları necə açılır və örtülür. 4500 il bundan əvvəl istifadə olunan tikinti texnologiyası və mumiləşdirmə sirləri bu vaxta kimi insanları təcəccübəldəndir. Piramida daxili sərdabələrdə mumiləşdirilmiş fironlar külli miqdarda qızıl və qiymətli daş-qasla birgə yerləşdirildi. Təcəccübəldür ki, qarat maqsadı ilə bu sərdabələrlərə soxulan qarətçilər ya zəhərlənir və ya birdəfəlik ağır daşlar arasında qalırdılar.

Xeopsi piramidasının yanında Sfinksin heykəli qoyulmuşdur ki, o da Misir dövlətinin simvoludur. Sfinks insan başı ilə hər hansı heyvan bədəninin (paləng) birləşməsidir. Qədim Misir mifologiyalarından götürülmüş bu cür simvol insanı dəhşətə gotırır. Misirlilər onu «Dəhşətlər atası» adlandırdılar. Qədim Yunanlar öz yaratdığı memarlıq abidələrində Sfinks surətini misirlilərdən görmüşdülər. Xeopsi piramidası Misirin paytaxtı Qahira şəhərinin yaxınlığında tikilmişdir. Bu günə kimi Misirə səyahət edən hər bir turist mütləq Qahirə tarix muzeyini və Qiza piramidalarını ziyarət edir və Misirin qədim fironlarını yada salırılar. Qədim Misir sivilizasiyası dünyaya mədəniyyətinə böyük təsir göstərmişdir.

Maraqlıdır ki, müasir Misirin hökuməti öz tarixini, memarlıq abidələrini göz bəbəyi kimi qoruyur və bütün dünyaya tebliğ edir. Zəngin tarixə malik olan Misir hal-hazırda inkişaf etmiş turist ölkəsinə çevrilmişdir. O ildə 4.5 milyon (1999 il) turist qəbul edir. Turizm Misir iqtisadiyyatında önemli yer tutur. Onun prezidenti Xosne Mübarek Misirin qədim tarixi irlisinin qorunub saxlanmasına öz fəaliyyətində geniş yer verir. 1997-ci ildə Luksor şəhərində o, qədim Misir sivilizasiyasına həsr olunmuş 3 yeni layihə qəbul etmişdir.

Luksor şəhəri Misirin qədim paytaxtı olmuşdur. Təzə padşahlıq dövründə (e.ə. XVI-XI əsrlər) bu şəhərin adı Fiva idi. Bu şəhərdə nəhəng məbəd və fironların məqbərələri qorunub saxlanıldı. Hündürlüyü 13 metr olan III Amonxotepin sarayına məxsus 22 dənə sütunlar yenidən borpa olunub, öz yerinə montaj olunmuşdur. Məbədin işçilənməsi müasirləşdirilmiş və turistlər bu qədim məbədi yenidən seyr edir, tarixə nəzər salırlar. Qahirənin 700 kilometrliyində yerləşən Nil şəhərində mumiləşdirmə muzeyi açılmışdır. Luksorda 7 km cənubda Nil çayı üzərində yeni əzəməti köprü tikilmişdir. Artıq turistlər bərə körpüsünü gözləməyə ehtiyac yoxdur.

Tarixi abidələrin bərpasına Misir hökuməti külli miqdarda sərməyə qoyur. Nəticədə xarici turistlərin sayı ildən-ilə artır. Gələn turistləri əsas qədim insan sivilizasiyasının tarixi maraqlandırır. Eyni zamanda, turistlər yüksək səviyyədə xidmət göstərilir.

Misirin qədim tarixi, orada olan muzeylər haqqında məlumatla tanışlıq, onun turizm potensialı 2 min səhifəsi olan «İnternet» jurnalında yerləşdirilmiş və bütün dünyaya yayılmışdır. Jurnalın kodu: <http://interoz.com/eqipt>.

Misir muzeyi Qahirənin 4 min illik tarixini əks etdirir. Lakin misirlilər Qiza piramidalarının yanında elə bir nəhəng tarixi muzey yaratmaq qərarına gəlmişlər ki, orada fironlardan prezidentlərə qədər Misir sivilizasiyasının 5 min illik tarixi əks olunsun.

2.3. SUMER SİVİLİZASIYASININ YARANMASI VƏ QƏDİM SƏYAHƏTLƏR

Türk dilli xalqlar olan şumerlər e.ə. VII-VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının atəklərində Mesopotamiyaya gələrək ilk insan sivilizasiyalarından ən maraqlısını və təkrarolunmazlığını yaratmışlar. Qədim Şumer dövləti Dəclə və Fərat çaylarının arasında meydana gəlmişdir. Qədim yunanlar bu çaylar arasındaki düzənliyi Mesopotamiya – yəni «iki çay arası» adlandırmışdır. Budakları Dəclə və Fərat çayları cənubda biri-birina qovuşur və İran körfəzinə töklür.

Şumer dövlətinin ən böyük şəhəri Fərat çayının üstündə yerləşən Babil şəhəridir. Bu şəhəri sonralar yunanlar Vavilon, yəni allahın qapısı adlandırmışlar. Onun müasir adı isə Baqdaddır. Şəhərdə hələ qədim zamanlardan tikilən dəbdəbəli saraylar əsrlərdən bəri turistləri özünə cəlb etmişdir. Bu saraylardan biri e.ə. VIII-VII illərdə II Kral Novuxodonsor tərəfindən tikilmiş və Kralıça Sammi-Ramata həsr edilmişdir. «Asilan bağlar» sarayı olduqca gözəl memarlıq abidəsinin sarayın tavanlarından sallanan bağlarla birgə vəhdətini təşkil edirdi.

«Asilan bağları» klassiklər tərəfindən ətraflı yazılmışdır, hətta onu connətə bənzətmışlər, şəkilləri və sxemləri də izah olunmuşdur. Lakin bu sənədlərin heç biri biza gəlib çatmamışdır.

Mesopotamiya dövləti bütün qonşuları ilə ticarət əlaqələri saxlayırdı. Şumerlərə nəinki İranın yarım şəhərləri, hətta Hindistanın zəngin təbiəti də yaxşı məlum idi. E.ə. III minillikdə Mesopotamiya memarlığının xas olan coxmərtəbəli məbədlər tikilməyə başlandı. Eyni memarlıq abidələri bishəməmiş ciy kərpiçdən Orta Asiyada (Türkmanistanda). Özbəkistan yarıml-

adasında və hətta Hind okeanının Sokotra adasında da tikiilmişdir. Tarixi məlumatlara görə, şumerlərin Hindistanla əlaqları var idi. Oradan şumer şəhərlərinə düyü, pambıq, meşə İsvazimatı, zinyət aşyaları daxil olurdu. Şumerlərin silində bənzər möhürləri Hindistanda tapılmışdır (M.B. Sokolova, Turizmin tarixi, M. 2002). Şumerlərin möhürlərində Hindistanda yaşayan heyvanların şəkillərinə rast gəlmək olurdu. Hind alimi Ş.R. Rao təsdiq edir ki, bu vaxta kimi Hindistanın Xal gölündə şumerlərə məxsus olan qayıqlar üzməkdə davam edir.

Ərəbistan yarımadasından (Omandan) Mesopotamiyaya mis və inşaat materialları daxil olurdu. Şumerlərin gəmiləri Omana yaxınlaşırıdı. Omanda mis yataqları olan hündür və uzaqdan görünən bir dağ vardı. Şumer gəmiləri Omana yaxınlaşanda bu dağdan orientir kimi istifadə edirdilər.

Mesopotamiyada ilk vahid dövlət e.e. XXIV əsrə «Dahi» Saraqon tərəfindən yaranmışdır. O, qədim dövrün ən məşhur işçalçılarından biri idi. O, şəxslən 34 müharibədə iştirak etmişdir. Onu tarixdə «döyüşlər padşahı» adlandırdılar. Saraqon Aralıq dənizindən Kaspıy dənizinə qədər uzanan yollara nəzarət edən Şumer dövləti yaratmışdır. Onun böyük məkanda yaratdığı qüdrətli dövlət ticarət yollarına nəzarət edirdi və bu yolların təhlükəsizliyinin zəmanətçisi idi. Saraqon dövründə tərtib olunmuş xəritələr və planlar Yaxın Şərqiñ coğrafiyasını öyrənən ilk materiallar idi. Saraqon özü daim hərbi səfərlərdə iştirak edərdi. Sonralar şumerlərin yaratdığı dövlət farslara qarşı müharibədə məğlub oldu.

Qədim Mesopotamiyanın tarixi ilk insan sivilizasiyasının başlanması ilə bağlıdır. İlk yazılı sənədlər şumerlərə məxsusdur. Bu yazılar 6 min il bundan əvvəl yaranmışdır.

Qədim Mesopotamiya – çox gözəl və unikal bir ölkə olmuşdur. İlk insan sivilizasiyası Yaxın Şərqdə, məhz burada yaranmışdır. 100 illər sonra yaranan Misir sivilizasiyası çox şeyi – mədəniyyəti, arxitekturunu, texnologiyani, yazmağı, hətta allaha itatı də şumerlərdən öyrənmişdir.

Mesopotamiyada metalqayırma geniş inkişaf etmişdir. Burada ilk dəfə şəhər salma mədəniyyəti amələ gəlmış və monumental memarlıq abidələri tikiilmişdir. Bu ölkədə ilk dəfə olaraq sənətkarlıq meydana gəlmış və təqvim tərtib olunmuşdur. İlk dəfə bitkiçilik və çöl heyvanlarının əhiləşdirilməsi və onlardan istifadə olunması yaranmışdır. Şumer dövlətinin strukturu yaranmış və ilk səyahətlərin təməl daşı qoyulmuşdur. İlk əlifba 6 min il bundan əvvəl yaranmış və tarixi əsər – «Qılqames» əfsanəsi yazılmışdır. Burada yazılın ilk əsərlərin nümunələri Yunanistana və Misirə gəlib çatmışdır.

Sivilizasiyaların yaranması ilə əlaqədar Karvansaralar tikildi, yollar salındı. Yollarda tacirlərin təhlükəsizliyi qorunurdu. Diplomatiya və səfirlilik məktəbi yaranarıdı. İmperatorların və padşahların safirləri müxtəlif ölkələrə göndərildi. Misirin, Çinin və Şumer-Akkad dövlətinin qədim kitabxanalarında bu haqda çoxlu qeydlər var.

İlk səyahətlərin saflarında qədim eposlarda qəhrəmanlıq kimi qiymətləndirilirdi. Bu «qəhrəmanlardan» biri şumerlərin «Qılqames» eposunda təsvir olunan Qılqamesdir. «Qılqames eşitmədi ki, uzaq okean sahilində yaşayan Utnapıştimə nə vaxtsa allahlar əbədi həyat bəxş etmişlər. O istəyir ki, Utnapıştimi tapsın və həyatın əbdiliyinin sırrını öyrənsin. Çox gedir, dağı-dası aşır, okeani keçir, Utnapıştimi tapır. Utnapıştim arvadının təkidi ilə sırrı açmali olur. Qılqames onun məsləhəti ilə okeanın dibinə enir, orada cavaklı otunu üzür. Bu otu qaynadıb suyunu içmək lazımmış. Yolda Qılqames soyunub göldə çimir ki, bir az sərnişin. Bu anda ilan cavaklı otunu aparır. Qılqames pərişan halda Uruka qaydır. O, insanların ölümə qarşı aciz olduğunu dərk edir» (V.H. Əliyev və başqaları. Qədim dünya tarixi. Maarif. Bakı, 2001). Qalqamesin səyahəti 2 həftə davam edir.

Qədim əfsanələrdə səyahət edənlər müqəddəs allahlara bənzədirilir və onlar daim allahın himayı altında əllərlərlərlər. Belə adamların bütün günahları allah bağışlayır. Ona görə ki, səyahət zamanı onların topladığı məlumatlar insanların üçün son dərəcə vacib idi. Səyahət dövründə onlar öz həyatlarını təhlükə qarşısında qoyaraq min bir çətinliyə dözdür ki, insanların lazımlı məlumatları toplasınlar.

İlk ədəb qaydaları da məhz burada. Mesopotamiyada yaranmış və sonra başqa ölkələrə yayılmışdır. Allaha inam ideyəsi, kitabların yazılıması Vavilionda yaranmış və sonra Şərq və Qərbə yayılmışdır. Bu qədim və müqəddəs torpaq nəinki Şərq, eyni zamanda, Qərb sivilizasiyasının əssəsinin qoymuşdur. Bibliya rəvayətlərinə görə cənnət bağı – Edem (Adəm lə Həvvənin ilk dəfə görüşdüyü yer) burada olmuşdur.

Mesopotamiya 25 əsrlik, yəni yarananand farslar tərəfindən işğal oluna qədər parlaq ömür sürmüştür. Onun çıxırlanın dövrü e.e. 1792-1750-ci illərdə qəhrəman Xammurapi padşahının vaxtına düşmüştür. O, bacarıqlı və çox ağıllı padşah kimi torpaqları birləşdirib qüdrətli bir uzun ömür sürən dövlət yaratmışdır. O, ailə, şəxsi mülkiyyət, boşanmaq haqqında qanunlar yaratmışdır. Məharətli siyasetçi olmuş və başqa şəhərlərlə six əlaqələr yaratmışdır. Qanunlar qayaların və şalbanların üstündə yazılırdı ki, bütün əhalisi onları tanış olsun və riayət etsin. Eyni zamanda, padşahların da üstündə allahın qanunları çox ciddi və ədalətli idi.

II Navuxodonosora padşahının dövründə Vavilion Qədim Şərqiñ ən böyük şəhərlərindən birinə çevrilir. Şəhərin bir tərəfində padşahın sarayı, o biri tərəfində isə uzunluğu 400 m olan Esaqıl məbədi yerləşirdi. Məbədə bir başa hündürlüyü 91 m olan 7 mərtəbəli Vavilion qülləsi tikilmişdir. Qüllənin üstündə Marduk allahının məbədi tikilmişdir. Vavilion qülləsi dünyaniñ qədim möcüzələrindən biri hesab olunurdu. Mesopotamiyada yeni texnologiya daim inkişaf edirdi. O vaxtin gümüş və rəngli keromikadan vazaları İraq tarixi müzeylərində saxlanılır.

2.4. ÇİNDƏ SƏYAHƏTLƏRİN GENİŞLƏNMƏSİ

Aktiv yerdəyişmə (miqrasiya) Çində sivilizasiya yaranmadan əvvəl başlanmışdır. Miqrasiya prosesləri həm quruda, həm də su yollarında baş verirdi. Tarixi abidələr göstərir ki, Şandun və Lyaodun yarımadalarının Boyxovan körfəzi vasitəsi ilə hələ çox qədim zamanlardan (mezolit dövründən) dəniz əlaqələri var idi.

E.ə. II minilliyyin ortalarında Qədim Çində Xuanxe çayının sahilində sivilizasiya yaranır. E.ə. II minilliyyin axırlarında çinlilər şimalda Amur çayı sahilərindən, canubda Hindi-çin yarımadasının cənub sahilində qədər səpələnmışdır. Onlar ölkələrinə yaxın adaların hamisini artıq öyrənmiş və mənimsəmişdilər. E.ə. XVII-XII əsrlərdə çinlilərin çoxlu dəniz kənarı koloniyaları var idi. E.ə. XI əsrə Çjoy dinastiyasından olan imperatorun taxta çıxarılması mərasimində ona gəmi bağışlaşmışdır. E.ə. X əsrə Çində coğrafi xəritələr hazırlanır və ksilografiq üsulla onları çoxaldırırdı.

Dəniz səyahətləri Qədim Çin həyatının ayrılmaz bir hissəsi idi. Bu onuna təsdiq olunur ki, ölkənin hökmədarı Si e.ə. VI əsrə altı ay sürən uzunmüddətli səyahətə çıxmışdır. Bu hal Çində o vaxtkı dəniz səyahətlərinin masstabını göstərir.

Dahi Çin filosofu Konfusiy (e.ə. 551-479 illər) «Lun yuy» traktatında yazardı ki, «o, ağacdən hazırlanmış şalandə da dənizlərdə üzmək istərdi». Görünür, dəniz səyahətinin bu növü komfortlu və maraqlı olmuşdur. Konfusiyin hayatından məlumdur ki, o, 13 il səyahət edən müəllim olmuşdur. Onun ideyası harmonik cəmiyyətin yaradılmasına tərəfdarıdır. Bu cəmiyyətin hər bir üzvü öz vəzifəsini şərflə yerinə yetirir. Onun ideyalarına görə, əgər hər bir insan digər insanlara qulluq etmirsə, onda onun allahllara qulluq etməsi heç bir xeyir verməz.

Qədim zamanlarda ticarət və gəzinti gəmilərindən başqa, Çində hərbi gəmilər də quraşdırılırdı. Tarixi yazar: «Buruda müxtəlif növdə gəmilər hazırlanır: böyük qayıqlar, kiçik qayıqlar, sürətli abordaj gəmiləri, çox-mərtəbəli freqatlar, nəzarətedici şalandalar və s.». O, eyni zamanda, e.ə. 485 ildə U və Si padşahlığı arasında baş verən böyük dəniz müharibəsinə də təsvir edir. O, yazardı ki, bu padşahlıqlarda nəhəng gəmi pavilionları var idi. Dəniz verflərinin uzunluğu 90 metrə çatırıdı.

Daxili ticarəti inkişaf etdirməkdən ötrü e.ə. VII əsrə Çində ətraflı coğrafi icməllər hazırlanardı. Onlardan biri də Çjanqo eposunda hazırlanmış «Uyugun»dur. «Uyugun»çaylarında səyahət etmək üçün yol göstəricisidir.

Çjanqo eposunda dini və elmi turizmin intensivliyi göstərilir. Kəhinlər yazardı ki, Penlay, Tançjan, Tneçou adalarında insanların ölçənlərinin səbəbini bilən qoca müdriklər yaşayırlar. O dövrən başlayaraq, çoxlu dəniz ekspedisiyaları bu sehri adaların axtarışına gedirdilər.

E.ə. IV əsrə Böyük Çin divarının tikilməsinə başladılar. Divarın uzunluğu 2500 km idi. Bundan başqa, 2000 km isə divardan konara müxtəlif ayrımlar var idi. Böyük Çin divarı ölkənin sərhədlərini qorumaqdan, köçəri xalq olan Hunluların soyğunçuluğunun qarşısını almaqdır. Böyük Çin divarları turistləri cəlb edən dünya möcüzələrindən biri idi. Bu divarların üstündə tikilən yola yan-yanaya qoyulmuş dörd araba yerləşirdi.

İmperator Xan sülaşasının idarə etdiyi dövrədə (e.ə. III əsr) Çində səyahətlərin intensivliyi bir xeyli artmışdır. Buna səbəb iki faktor olmuşdur: ölkədə kommunikasiya üçün gözəl yolların (su və quru) salınması və ölkə daxilində liberallaşma siyasetinin aparılması. Xan sülaşası dövründə dəniz səyahətlərinin sayı çoxalır. Bir çox cənub ölkələri ilə ticarət və diplomatik əlaqələri yaranır. Yaponiya ilə əlaqələr Koreya yarımadasını keçməklə yaranırırdı. Hind okeanı ilə Hindistana, Seylona və hətta Sumatraya qədər Çin ticarət gəmiləri hərəkət edirdilər. Çinin anənəvi ticarət malı ipək idi. E.ə. VI əsra qədər Çin ipək ticarətində monopoliani öz əlində saxlayırdı. E.ə. VI əsrə Vizantiya imperatoru Yustinianın əmri ilə din xadimləri tut baramalarını Çindən gizlin çıxartmışdır. Bununla da, Çinin ipək monopoliyası sona çatmışdır. Ümumiyyətlə, Çin qədim ölkə kimi zəngin tarixə malikdir. E.ə. II əsrdən başlayaraq onun qədim səyahətləri haqqında yazılmağa başlamışdır. Bu cür səyahətlərdən biri də səfər Cyan-Syanın Orta Asiya ölkələrinə səyahətidir.

2.5. QÜDRƏTLİ FİNİKİYA DÖVLƏTİNİN CƏSARƏTLİ DƏNİZ SƏYAHƏTLƏRİ

Aralıq dənizinə misirlilər ilk dəfə eramızdan əvvəl XXVII əsrə gəmilirlə təzə-təzə gəlmışlar. Onlar anlımlışlar ki, su ilə (dənizlə) hərəkət etmək quru ilə hərəkətdən çox-cox asandır. Daha sonra onlar Nil çayı ilə 2 min km yuxarılara qalxmışlar və Qırmızı dənizin sahilərinə çıxmışlar. Afrika sahilləri ilə misirlilər Simalıya qədər dəniz yolu mənimsemişlər. Simalıda olan qiyamlı ağac növlərindən alınan qatranları Misirə gətirib gəmiciyi inkişaf etdirmişdilər. Qədim Misir sivilizasiyası uzun ömür sürmüştər və başqa ölkələrə yayılmışdır.

E. ə. IV əsrə Misir Makedoniyali İskəndər tərəfindən tutulmuş və onların topladığı geniş səyahətlər təcrübəsi yunanlar tərəfindən mənimsemilmişdir. Uzun illər misirlilərlə iqtisadi əlaqələri olan Aralıq dənizinin şərqi sahillərindəki Sidan, Tir və başqa şəhərlərdə maskunlaşan finikiyalılar öz səyahətləri haqqında az məlumatlar qoysalar da, tarixdən yaxşı məlumdur ki, onlar eramızdan əvvəl XII-X əsrlərdə yaşamış və çox qüvvətli dövlət yaratmışlar.

Finikiyada misirlilərin təcrübəsinə mənimsəyərək yüngül və sürətli hərəkət edən gəmilər quraşdırıldılar. Bu inkişaf etmiş ölkə Avropa, Şimali Afrika, Qərbi Afrika sahillərini, çoxlu adaları ilk dəfə kəşf etmişlər. Bacarıqlı və cəsarəti finikiyalılar həmin dövrdə sahil boyu Aralıq dənizini başdan-başa üzüb keçmişlər. Daha sonralar, yəni VII (e.ə.) əsrdən başlayaraq finikiyalılar müntəzəm olaraq Kanar adalarına üzürdülər. Burada onlar şibinən xüsusi növlərindən boyaqalar düzəldirdilər və bu boyaqları şüşə qabların naxışlarında istifadə edirdilər. Qahirənin tarix muzeyindəki 3500-4000 il tarixi olan vazaların rəngli naxışları Finikiya ustalarının əl işi olması dəqiq məlum olmuşdur.

Finikiyalılar indiki Liviyanın ərazisində yerləşən inkişaf etmiş bir ölkə olan Karfagen dövlətinin əsasını qoymuşdular. Onların dəniz səyahətlərinin miqyası misirlilərdən daha böyük olmuşdur. Demək olar ki, Afrikani ilk dəfə kəşf edənlər məhz finikiyalılar olmuşlar. Onların Afrika ətRafinda dolanaraq Qırmızı dənizə misli görünməyən cəsarətli səfəri yalnız 2 min il sonra təkrarlanmışdır. Bundan başqa, naməlum tarixlərin yazdırılmışa görə finikiyalılar, birinci olaraq ekvatoru kasib o biri tərəfə keçmişlər və ilk dəfə günorta vaxtı Günsi Şimalda görmüşlər. Onların bu məlumatlarını, «tarixin atası» adlanan Herodot öz yazılarında əks etdirmişdir.

Finikiyalıların səyahət sahəsində ən böyük və tarixi ixtirası araba təkərinin ixtirası idi ki, bu da quruda edilən səyahətlərin sürətini artırma-

ğa imkan verirdi. Əgər əvvəllər adamlar gündə 40-50 km yol gedə bilirdilər, arabalarla (atlara və öküzlərə qoşulmuş) onlar gündə 100-150 km məsafəni keçirdilər. Arabaya qoşulmuş atlar gündüz yol gedir, axşam isə onları dəyişirdilər. Bündan başqa, arabalarla çoxlu yük aparmaq olurdu ki, bu da şəhərlər və ölkələr arası yük daşımının miqdarını çoxaldır və təcarütin inkişafına səbəb olurdu.

Maraqlı odur ki, icad olunan təkərin vasitəsilə səyahətdə fəth olunan yoluñ uzunluğunu dəqiq təyin etmək olurdu. Finikiyalılar ilk dəfə pul və yazı icad etmişlər, bu da səyahətin əsasını qoymuşdur. Finikiya dövlətinin Misir və Mesopotamiya ilə geniş iqtisadi əlaqələri var idi. Bu ölkələrin Finikiya dövlətinin yaranmasında çox böyük rol oldu. Yaxın Şərqiñ o zamanlı böyük dövlətləri finikiyalılara Asiyaya daxil olmağı və genişlənməyə imkan vermindilər. Ona görə də, Finikiya Aralıq və Qara dəniz sahillərindən ondan çox koloniya yaratmışdır. Bu koloniyalardan biri də Karfagen dövləti idi. Sonralar Karfagen metropoliyadan ayrıldı və müstəqil dövlət oldu.

Finikiya Aralıq dənizi ölkələrinin hamisi ilə ticarət əlaqələri yaradılmışdır. Bəzən onların gəmiləri quldurluq ilə də məşğul olurdular. Sürətdə onların gəmilərinə çatan gəmi yox idi. Sahil boyu yaşayış məntəqələrinə hücum edib onları qarət edir, adamları isə asır götürüb satırıdlar. Qullar yaxşı pula gedirdi. Onlardan gəmilərdə avar çəkmək və yük daşıməq üçün istifadə edirdilər.

Sonralar Karfagen qüdrətli bir dövlətə çevrilmişdir.

Atlantik Okeanının Azor adaları və Afrikanın Atlas dağları haqqında ilk məlumatları məhz Karfagenlilər vermişdilər. Qədim tarixçilər Karfagen dövlətinin tarixini, apardığı müharibələri və onun qüdrətini kifayət qədər işqalandırmışlar. Karfagenlilərin ticarət karvanları müntəzəm olaraq Saxara sahrasını kəsib Niger çayına çıxırı. E. ə. VII-VI əsrlərdə Karfagenlilər Afrikanın Atlantik Okeanı sahillərini və Priney yarımadasının Aralıq dənizi sahillərini ilk mənimsəyənlərdən olmuşlar. Karfagenin qüdrətli dövlət olması, görünür onun qonşularını çox narahat edirdi. Romanın senatoru Katan senatın çıxışlarında hər dəfə öz çıxışını belə bitirirdi: «...Karfagen doğlmadı!». Karfagen sonradan həqiqətan da darmadığın oldu və çox təsəssüf ki, Karfagenlilərin səyahətləri haqqında biza çox məlumatlar çatmışdır.

Antik dövrün tarixçiləri məlumat verirlər ki, e. ə. 450-ci ildə Karfagendən sərkərdə Qannonun başçılığı ilə 60 avarlıq gəmi Afrikanın qərb sahillərinə yola düşmüşdür. Gəmidə 30 min qadın və kişi var idi. Bu heç də təsadüfi deyildir. Səfərdə məqsəd yeni torpaqların axtarışı və koloniya yaradılması idi. Qannonun gəmisi Aralıq dənizindən Qibraltar boğazını

keçərək, Afrikanın qərb sahili boyu üzərək Qvineya körfəzinə çatmışdır. Ərzaq sursatı qurtardığına görə gəmi geri qayıtmışdır. Lakin səfər öz məqsədindən çatmışdır. Kanar adalarında Kerna koloniyası yaradılmışdır.

Tarixçilər xəbər verirlər ki, Qannonun səfəri haqqında məlumat Karfagenin Baala kilsəsində qoyulmuş daşın üstündə hikkələnmışdır. E. ə. 146-ci ildə III Punik müharibəsində bütün şəhər, o cümlədən Baala kilsəsi darmadağın olmuşdu. Qanon özü bu səyahətin təsnifatını yunanlara söyləmişdir. Deyilənlərə görə, Karfagenlılar ola bilsin ki, «Yeni Dünyaya» da səyahət etmişlər. Lakin bu haqda da bizə heç bir məlumat gəlib çatmamışdır.

III FƏSİL**3.1. ELLİNİZM DÖVRÜNDƏ TURİZMIN CİÇƏKLƏNMƏSİ**

Yunanistanda dəniz səyahətlərinin qədim tarixi vardır. Bu səyahətlər yunan əfsanələrində öz əksini tapmışdır. Ən məşhur əfsanə «Arqonaftalar» eposudur. Səyahət e. ə. XIII əsrda baş vermişdir. Atasının hakimiyətini əla keçirəndən sonra əmisi Uasonu 50 nəfər yunanla birlikdə «Arqo»^{*} gəmisi ilə «qızıl yun» dañınca uzun süren səyahətə göndərir. Səyahət 20-25 il davam edir və onun bütün marşrutu dəqiqliklə əsərdə təsvir olunur. Səyahət zamanı arqonaftaların başına çox işlər gelir və dəfələrlə ölümdən qurtararaq sağ-salamat vətəna qayıdır.

Arqonaftaların səyahəti 1984-cü ildə ingilis alimi və səyyahı Tim Severin tərəfindən təkrar olunmuşdur. Bundan ötrü, Severin qədim yunan avar və yelkənlə idarə olunan gəmi qayitdirmişdir.

Yunan alimləri Homeri «coğrafiyanın atası» adlandırırlar. Kor şərinin «İliada» və «Odisseya» eposları bütün xalqların dillərinə tərcümə olunmuşdur. İliada adı İlion şəhərinin adından əmələ gəlmİŞdir. Yunanlar Troyanı belə adlandırırlar. Şübə yoxdur ki, «Odisseya» Aralıq və Qara dənizlərdə üzən dənizçilərə və onların səyahətlərinə həsr olunmuşdur. Hər tərəfdən dənizlə əhatə olunan qədim yunanların həyatında dəniz və dəniz səyahətləri həlliədici rol oynayırı.

Odissey dəniz allahı Poseydonun qəzəbinə düşür olur. Ona görə də, o uzun müddət dənizləri firlanaraq yol tapa bilmir və təhlükəli macəralarla qarşılaşır. Odisseyin bütün yoldaşları həlak olur, o tək qalır. Bu səyahət 10 il davam edir. Odissey Poseydonun oğlu birgözlü Polifenin gözünü çıxartmışdır. Ona görə də, dəniz allahı Poseydon ondan intiqam alırdı. Axırda ona bu təhlükəli səyahətdən can qurtarmaqda sevgi allahı Afina kōmkəm edir.

Odisseyin səyahətləri arqonaftaların səyahətlərinə bənzəyir. Odissey də arqonaftlər kimi səyahət zamanı çoxlu təhlükələrlə rastlaşır, onlardan salamat çıxır və sağ-salamat vətəna qayıdır. Onlar yunanlar tərəfindən qəhrəmanlar kimi qəbul olunurlar. Qədim yunanlar bu cür əfsanələri gerçekləşdirməyə çalışırlar.

Məşhur səyyahlardan biri da yunan tarixçisi Herodot (e. ə. 484-430) olmuşdur. O, bütün Yumanistani, Cənubi İtaliyanı, Yaxın Şərqi, Misiri, Persiyani, Aralıq dənizi adalarını, Kaspıy dənizini, Krimi qarış-qarış gəzmişdir. Onun bu səyahətləri 10 il vaxt aparmışdır. O, özünün «Tarix»

^{*} Arqo – sürətli deməkdir.

əsərində nəinki ölkələrin tarixi haqqında, hətta etnoqrafiyası sahəsində qiymətli məlumatlar vermişdir. Herodot e. ə. V əsrə qədər olan coğrafi bilikləri haqqında məlumatları özündən sonrakı nəsillərə çatdırmışdır.

O dövrün məşhur səyyahlarından biri də alim Strabon (e. ə. 64-23) olmusdur. O, kiçik Asiyana Amasiya şəhərində anadan olmuşdur. İlk səyahətini 20 yaşında Romaya getmiş və sonralar bütün həyatı boyu səfərlərdə olmuşdur.

Yunanistanda səyahətlər əsas dənizlə həyata keçirdi. Ölkə daxilində yaxşı yollar yox idi. Körpülər də çox az idi. Yayda çaylar quruyardı. Quruda atla, araba və ya ayaqla səyahət edərdilər. Mehmanxanalar var idi, lakin çox vaxt orada yemək vermirdilər. Ona görə də, səyahətçilər özləri ilə yemək gətirirdilər. Çox vaxt onlar mehmanxanada yox, öz dostları və tanışlarının yanında qalırlırdı. Yunanlar qonaqpərvərliliklər ilə fərqləndildilər. Bu cəhətdən onlar azərbaycanlıları xatırladırlar. Hər evdə xüsusi qonaq otagi olurdu. Qonaq çox hörmət və ehtiram göstəridilər. Onların qonaqpərvərliyi Zevsin himayəsi altında idi. Məsələn, Homer onu, «Zevs, qonaq qəbul edən» adlandırmışdır. Yunanların bu qonaqpərvərliyi indiyə kimi qorunub saxlanılmışdır. Şəhərlər arası kommunikasiya zəif inkişaf etdiyinə görə, burada mehmanxanalar və qonaq evləri çox az olmuşdur. Varlı evlərdə qonaqları pulsuz qəbul edərdilər. Çox vaxtı bu qonaqlar heç də tanış və ya qohum olmurdı. Şəhərlərdə «qonaqpərvərlik ittifaqları» yaradardılar. Dövlət bu ittifaqların üzvlərinə kömək edərdi, torpaq ayrındı və müyyəyan güzəştər verərdi.

Mehmanxana sonəsi uzun müddət Yunanistanda inkişaf etməmişdir. Ona görə ki, yunanlar pulla qonaqlara sığınacaq və yemək təşkil etməyi layqatsız iş kimi qəbul edirdilər. Az miqdarda olan mehmanxana və qonaq evləri adamların çox olduğu yerlərdə dövlətin hesabına saxlanardı. Məsələn, idman yarışları olan yerdə, kurortlarda, dini mərkəzlərdə, bir sözə ancaq xaricilər olan yerlərdə mehmanxanalara rast gəlmək olardı.

Yunanistanda səyahətin xüsusi bir növü də öz sakınlarını koloniyalara, onları mənimsemək məqsədi ilə köçürtmək idi. Bunun səbəbləri müxtəlif olurdu. Məsələn, metropoliyada torpaqların az olması, yeni sərgüzəştlərlə qarşılışmaq arzuslu, əhalinin sıxlığı, kasibçılığı və s. Yeni koloniyalara köçürülmə dövlət tərəfindən yaxşı təşkil olunurdu, əvvəlcədən siyahılara tutulurdu. Yeni koloniyaların yeri əvvəlcədən təyin olunurdu. Dövlət xəzinəsindən bu tədbirlərə vəsait ayrılrırdı. Bəzən bu siyahılara siyasi emigrantlar məcburi olaraq əlavə olunurdu.

Səyahətlərin nəqliyyat qiyməti çox ucuz olurdu, xüsusiş də dəniz yolu ilə. Məsələn, e. ə. IV əsrde Eqinodan Pireya (30 km) 2 obola, Misirdən Yunanistana ailə ilə birlikdə (1000 km) 2 dirhəmə gəlmək olurdu.

Qədim Yunanistanda kurortlar yaranıv və müalicə turizmi inkişaf edir. Məbədlərin divarlarına bu kurortlarda xəstiliklərdən sağalan adamların adları və bəzən də müalicənin bütün təsnifatı yazılırdı. Yunanlar müalicə əhəmiyyəti olan sulara yüksək qiymət verirdilər. Fermopild və Elid kurortlarında olan avadanlıq və şərait, xüsusişlərə dağ kurortu İonnı haqqında Strabon və Pavşaniy məlumat vermişdir. Burada dini turizm də geniş yarışmışdır. Dindarlar ən çox Apollon məbədində gələrdilər. Buradakı kahinlər adamların gələcək tələbinə əvvəlcədən söyleyirdilər.

Ticarətə əlaqədar işgüzar turizm e. ə. VIII əsrde aktivləşməyə başladı. Aralıq dənizinin Şərqində yunanların ticarət gəmiləri üstünlük təşkil edirdilər. Bu gəmilər tez-tez Azov dənizində, Apennin yarımadasının sahilində görünərdi. Tacirlər ərzaq məhsulları, faydalı qazıntılar alardılar. Satıcıqları mallar işə hazır sənətkarlıq malları idi. E. ə. V əsrə Afina Yunanistanın böyük ticarət mərkəzinə çevrilmişdir. Burada tacirlər və xaricdən gələn vətəndaşlara hamı hörmət edirdi və onların təhlükəsizliyini qoruyan qanunlar var idi.

İdman turizmi, demək olar ki, ilk dəfə Yunanistanda yarammışdır. Olimpiya oyunları hər 4 ildən bir olurdu. Bu oyunların başlanması yunanlar feorlər vasitəsilə başqa ölkələrə çatdırıldılar. Feorlər Olimpiya oyunları vaxtı Müqəddəs Sülh elan edirdilər və bütün müharibələr dayandırıldı.

Olimpiya – oyunlarının təşkil olunduğu yer – bütün iştirakçıların müqddəs yeri hesab olunurdu. Olimpiyaya səyahət edənlər Zevsin qonaqları hesab olunurdu. Onların içərisində çox hörmətli qonaqlar da olurdu; qonaqların arasında dövlət başçıları, səfirlər, məşhur alimlərə də rast gəlmək olurdu. Onları Elladın (qəbul edən ölkənin) hesabına yaxşı yerlərdə yerləşdirir və yedidiridilər.

Oyunlar zamanı turistlərin sayı olduqca çox olurdu. Stadion 40 min yer tuturdu. Gələnlərin hamisi kişilər olardı. Ərli qadınlar stadiona buraxılmırıldılar. Oyunlar beş gün davam edirdi. Əyləncə biznesinə çoxlu yer verilirdi. Olimpiya oyunları ilə əlaqədar yarmarkalar təşkil olunurdu. Turistlər məbədlərə tanış olurdular. Pulu olanlar özlərinə bələdi götürürdilər. Xüsusiş turistləri Əks-səda zahı maraqlandırıldı. Orada səs 7 dəfə təkrar olunardı. Məşhur filosoflar, senatorlar burada çıxış edirdilər. Anaksagor, Sokrat, Diaqon – çıxışları zamanı öz ətraflarına çoxlu adam toplayardılar. Şairlərdən Pindara, Simonida qulaq asmaq olardı, eləcə də

maşhur natiq Demosfen, Qorqiy, Lisiy burada çıkış edərdilər. Rəssamlar açıq havada sərgi düzəldirdilər.

Bütün gələn qonaqlar dövlət xəzinəsinə xüsusi vergi verməli və dini turistlər isə əlavə qurban kasnləri idilər.

Səyahətlərin inkişafı coğrafi xəritələrin də yaranmasına səbəb olundu. Avropada belə xəritələrin tərtib olunmasında birincilik qədim yunan alimlərinə məxsusdur. Qədim Milet alimləri öz xəritələrini Yerin qütbələrinə (Şimal-Cənub-Şərq-Qorb) uyğun tərtib edirdilər. Massələn, Avropa ilə Asyanın sərhədini Don çayı boyunca götürürdülər. Yunan alimlərinin ən böyük qələbəsi Yerin şər şəklində qəbul edilməsi (Parmenid, Evdoks Knidskiy) və Dünhyə okeanının vahid və bölmünməliyinən təsdiqi (Aristotel) oldu.

Yunanların səyahətləri və coğrafi ixtiraları çox olmuşdur. Bu səyahətlər və ixtiralar yunan alimlərinin əsərlərində öz əksini tapmışlar. Ümmiyətə. Ellinizm sivilizasiyası dünya mədəniyyətinə, o cümlədən turizm tarixinə çox yeniliklər gətirmişdir. Qısa program çərçivəsində onların hamisini açıqlamağa imkan yoxdur. Lakin yunanların iki vacib səyahətini burada göstərmək yerinə düşərdi. Onlardan biri Makedoniyalı İsgəndərin 10 illik Şərq yürüyü, ikincisi isə Pifeyin şimal ölkələrinə tərxiyi səyahətidir. Atası II Filipp öldürdükdən sonra 20 yaşı İsgəndər hökmər elan olunur (e.ə. 336-323). İsgəndərin Şərq ölkələrinə yürüyü Plutark, Appion, Strabon və başqaları tərəfindən ətraflı işıqlandırılmışdır. Şəxslər İsgəndər Asiya ilə çıxdan maraqlanırdı və onurlu yaxından tanış olmaq istəyirdi. Bu səfərdə İsgəndəri məşhur alimlər və mədəniyyət xadimləri müşaiyət edirdilər. O dövrün məşhur alimi Aristotel İsgəndərin müellimi olmuşdur. Bu 10 il sürən səfərdən yunanlar və makedoniyalılar çox şey öyrəndilər.

İsgəndər 80 minlik qoşunu ilə İran ordusunu (e.ə. 334-cü ildə) məğlub edərək Aralıq dənizi sahiləri ilə Misirə doğru hərəkət etdi. Ona ancaq Finikiyanın Tir şəhəri ciddi müqavimət göstərdi. Uzun müddətli mühasirədən sonra İsgəndər şəhəri əla keçirib dağıdı. Digər Misir şəhərləri və Misir İsgəndərə döyüssüz tabe oldu. Misir kahinləri İsgəndəri şiron və allah adlandırdılar. İsgəndər Misirdən qayıldı Mesopotamiyaya doğru hərəkət etdi.

İran padşahı III Dara İsgəndərə qarşı böyük ordu toplamışdı. E.ə. 334-cü ildə İss. 333-cü ildə isə Qoranik döyuşlərində III Daranın muzdlu döyuşçüləri məğlub oldu. Həlliəcidi döyuş e.ə. 331-ci ildə Qavqamela şəhərində oldu. Bu döyuşdə İran ordusu tərəfində Şimali Azərbaycandan olan alban hərbi dəstəsi vuruşurdu. Həmin dəstədə vuruşan adamların adları artıq tarixa məlumatdır. Bu tarixdə albanlar haqqında verilən ilk dəqiq məlumatdır.

Qavqamela döyuşündə də İsgəndər qalib gəldi. İran şahı III Dara qaçıdı. Yunanlar Daranı təqib edərək iranlıların əsas şəhərini tutdular. İran xəzinələrinə qızıl, gümüş və başqa var-dövləti daşınmaq üçün İsgəndər bir neçə min dəvədən istifadə etdi. İran şahı III Dara qaçarkən, 330-cu ildə öz satrapı Bess tərafından öldürüldü. Beləliklə, o dövrün ən böyük dövləti olan Əhəmənilər imperiyası 220 ildən sonra siyuta uğradı.

İsgəndər Mərkəzi Asiyani keçərək Hindistana getdi. Orada böyük mütəqavimət rast gəldi və qayıtmağa məcbur oldu. İsgəndərin bu əsəfə yunanların bu ölkə haqqında olan təsəvvürlərini dəyişdi, elmin və müharibə texnologiyasının inkişafına səbəb oldu. Səyahətlər üçün yeni gəmilər tikilirdi. Bütün işğal olunan ölkələrdə İsgəndər qoşun hissələri saxlayır və yeni titikintilər aparırdı.

Eramızdan əvvəl Şimal qütbünə dənizlə yol tapmaq istəyən çox olmuşdur. Lakin ilk dəfə bu cür təşəbbüsü irəli sürən, bizi məlum olduğuna görə, yunan taciri Pifey olmuşdur. Pifey eyni zamanda yaxşı astronom olmuşdur. O, dəniz qabarmalarına Ayın tasirini öyrənmiş, Massiliyanın dəqiq koordinatlarını təyin etmişdir. Pifey yunan koloniyası olan Massiliya (Marsel) şəhərinin sakini idi. E.ə. 320-ci ildə o ilk dəfə uzaq şimala, Britan adalarına səyahət etmişdir. Bu Ellinizm dövrünün Şimala, «ağ gecələr» ölkələrinə illi səyahəti idi.

Finikiyalılar başqa ölkələrin tacirlərini Qibraltart boğazından buraxmirdılar. Kadisdə onların xüsusi hərbi düşərgəsi var idi. Onlar şimal ölkələrinədəki mallar (qalay, xəz dəri, yantar və b.) üzərində öz monopoliyalaşdırırdılar.

Pifeyin məqsədi şimal ölkələri ilə tanışlıq və ticarət əlaqələrini yaratmaq idi. Yunanlarla finikiyalılar arasında ticarət sahəsində rəqabətin kəskinləşməsi müharibələrə səbəb olurdu. Pifey səyahətə Massiliya şəhərindən başladı. Qibraltart boğazından sonra Piriney yarımadasından şimalı şərq istiqamətini götürdü. Sonra o, Lamanşı keçərək Britaniya adalarına çatdı. Bundan sonra Şotlandiya adalarına geldi və burada onun polyar səyahəti sona yetdi. O dövrde Britaniyanı «Qalay ölkəsi» adlandırdılar. Ona görə ki, orada qalay istehsal olunurdu. Britan adalarının şimalında yerli sakinlər danışındılar ki, onlardan 6 günlük yol uzaqlığında Tile adası var. Onlar bu ada ilə ticarət əlaqələri saxlayırlar. Görünür bu ada İsləndiya adası və ya Skandinaviya yarımadası olmuşdur. Pifey bu sehri adaya getmək üçün imkan tapmadı. Pifey şimala doğru səyahəti davam edərək Farer adalarına çatmışdır. Bu enlikdə gecə 2 saatdan çox olmur. Pifey birinci adam idi ki, qədim zamanlarda ən uzaq şimala gəlib çatmışdır. Bu səyahəti 1-lə davam etmiş və ona artıq məlumat olan yolla geri qaytmışdır.

Ellinizm dövrü qədim dövrün səyahətlərinin inkişafında müüm rol oynadı. Hərbi və elmi ekspedisiyalar davam edirdi, yeni ticarət marşrutları yaranırdı, insanların təsvəvürleri dəyişir, yeni səyahət növləri meydana gəldi.

3.2. ROMA İMPERİYASININ TURİZM İNKİŞAFINDA ƏVƏZSİZ ROLU

Roma imperiyasının səyahət və turizmin yaranmasında və inkişafında əvəzədilməz rolü olmuşdur. Başqa ölkə və şəhərləri işğal edərək o imperiyanın arazisini ucuz bucaksız genişləndirmişdir. Bununla əlaqədar, imperiya həddindən artıq varlanmışdır. Dəbdəbəli saraylar, binalar, hamamlar tikilir, bağlar salınırdı. İşğal olunan ölkələri əldə saxlamaq üçün hər tərəfə hərbçilər, əyanlar, səfirlər, məmurlar və onların arxasına tacirlər, zəvvvarlar, başqa ölkələrdə təhsil almaq istəyənlər səfərə çıxırırdılar. Səyahətə çıxanların sayı gündən-güne çoxalırdı. Bununla əlaqədar, yollar salınırdı. Yollar da tavernalar, hər 25 km-dən bir qonaq evləri tikilirdi. Bu taverna və qonaq evlərində səyahətçilər dincərlər, yeyib içcirdilər, atlarını dəyişir və sonra öz uzun yollarını davam edirdilər. Tavernalar aşağı təbəqəyə xidmət edirdilər. Burada yemək içməkdən başqa əyləncə də təşkil olunurdu, hətta yüngül qadınlar da iştirak edirdilər. Bu yol tavernalarını hərbidən istefaya çıxmış legionerlər saxlayırdılar.

Yuxarı təbəqədən olan məmurlar və hərbçilər bu tavernalarda yox, qonaq evlərində istirahət edirdilər. Burada istirahət daha komfortlu olurdu. Lakin burası hər adamı yox, xüsusi vəsiqə ilə buraxırdılar. Çox vaxt belə vəsiqləri oğurlarırlar və ya saxtalıdırırdılar. Belə vəsiqə ancaq yüksək vəzifəli məmurların veriliirdi. Yüksək vəzifəli şəxs səfərə çıxan zaman, aşağı təbəqədən olan məmür, qabaqcadan yola düşüb ona qalmaga və istirahət etməye yer hazırlayırdı. Qonaq evlərində yemək-içmək və içki daha bol olardı.

Səyyahların yolları legionerlər tərəfindən qorunardı. Onlar quldurları tutub, yoldakı dar ağacından asırdılar.

Varlı romallar imperatorun icazəsi ilə başqa ölkələrə - Yunanistana, Misirə, Yaxın Şərqi və Aralıq dənizinin ölkələrinə səyahət edirdilər. Gənclər isə təhsil almağa gedərdilər. Onlar bu ölkələrdə dünya möcüzələri ilə, tarixi və memarlıq abidləri ilə tanış olmağa, olimpiya idman oyunlarında və bayramlarda iştirak etmək üçün gedərdilər.

Aleksandr Makedonski dövründə (e.ə. 334 ildə) Türkiyənin Efes şəhəri antik dövrün səyahətçilərini özüna çalb edən ən maşhur şəhərlərdən biri olmuşdur. Dünyanın hər tərəfindən bu şəhərə çoxlu səyyahlar gələrdi. Onların istirahətini təşkil etmək üçün bağ-bağçadan, isti bulaqlardan, dəbdə-

bəli saraylardan istifadə olunardı. Eyni zamanda, qədim Efes şəhəri dünyanın ən böyük ticarət mərkəzlərindən biri idi. Dünyanın müxtəlif tərəflərindən bu şəhərə səyyahlar, akrobatlar, münəccimlər, sehrbazlar, kəndirbazlar, ilan oynadalar, fala baxanlar, tacirlər, iş adamları, zəvvvarlar və s. müxtəlif məqsədlər gələrdi.

Bir-birindən bir günlük məsafədə olan tavernaların adı o vaxtlar pis çıxmışdı. Ona görə ki, bu cür biznesə məşğul olan adamların nüfuzu şübhə doğururdu. Lakin orada işləyən aşsbazları adı elitaya aid idi. Onları çağıranda ad-sanalı çağırırdılar. Ona görə ki, bu aşsbazlar imperator Adrinin dövründən (e.ə. 138-117 illər) Romada Palatinsk yüksəkliyində yerləşən Kulinariya Akademiyasını oxuyub bitirmiş, zamanının savadlı adamlarından hesab olunurdular.

Qədim Romada təbəqələşmə hökm süründü. Adı tavernalarda (karavansara deməkdir) aristokratlar nadir hallarda yemək yeyirdilər. Roma şəhərində istirahət və kef çəkmək üçün aristokratlar (varlı, adlı-sanlı adamlar) hamamlara gedərdilər. Bu cür hamamlar mərmərdən tikilmiş gözəl sarayılar xatırladırırdılar. Onların daxilində mərmər döşəmələr, çarhovuzlar, mətbəxlər və s. var idi. Bu hamamlar gecə-gündüz işləyirdi. Hamamlarda qadınlarla qızılər birgə istirahət edirdilər. Belə hamamlarda zəngin yemək içmək və çoxlu ziyaflətlər təşkil olunurdu. Cəxir su yerinə axardı. Şübhəsiz, bu hamamlara varlı adamlar gölərdilər, var-dövlət də ziyaflətlərlə, bayram və kefələ bağlıdır. Hamamlarda ayrıca intim otaqlar da var idi.

Axırda imperator məcbur olur qərar çıxarsın ki, varlı məmurlar və aristokratlar yemək-içmək və əyləncə xərçərini bir az azaltısınlar.

Roma imperiyasının çəçklənən bir dövründə varlılarla kasıblar arasında böyük uğurum var idi. Bir tərəfdən varlı təbəqənin nümayəndələri dəbdəbəli və zəngin saraylarda kef çəkir, digər tərəfdən kasıb səyahətçilər tavernalarda soyuq olmasına deyə öz atına arxasını çəvirib yatırı. Başqa ölkələrdə təhsil almaq istəyənlər, artistlər, zəvvvarlar və s. aşağı təbəqəyə mənsub olanlar çox vaxt öz yeməklərini səfərə çıxanda özləri ilə aparardılar.

Eramızdan əvvəl I əsrədə bütün imperiyalar kimi Roma imperiyası da süqtuna uğradı, bu da böyük bir ərazilədə beynəlxalq turizmin zəifləməsinə səbəb oldu. Varlı səyyahların sayı azaldı. Yollar tədricən dağıldı. Quldurların sayı yollarda çoxaldı. İmperiya ayri-ayrı ölkələrə parçalandı, onun iqtisadiyyatı da süqtuna uğradı. Əvvəlki var-dövlətdən əsər-əlamət qalmadı. Səyahətçilərin yollarda təhlükəsi artırdı. Artıq antik dövrlərdən kimi varlı romallar səyahətə çıxmırıldılar. E.ə. axırıncı minillik sona çatırdı. Av-

ropanın tarixində yeni era başlayırdı. Bu dövr xristianlığın yayılması və xacərəstlərin yürüşü dövrü idi. Həmçinin dövr insanların yer dəyişmələri və qanlı mübarizələrlə bağlı idi. Lakin bu cür yaşayış yerlerinin dayisilməsi məcburi xüsusiyyət daşıyırırdı və onu heç cür turizm səfərləri ilə müqayisə etmək olmazdı.

XV əsər qədər Avropada səyahətlərin əsas məqsədi dini xarakter daşıyırırdı. Səyyahlar əsas dini mərkəzlərə üz tutur, dini təbliğ edir və allah evləri hesab olunan məbədlərdə, monastirlarda, kilsə və məscidlərdə rahatlıq tapır və özlərini təhlükədən qoruyurdular.

Bəzən zəvvarların arasında səfirlər və tacirlər də olurdu. O vaxtlar səyahətə çıxanlara dini məbədlərdə bir qarın yemək verib, gecələməyə yer verərdilər.

Roma imperiyası süquta uğrasa da, göstərdi ki, beynəlxalq turist səfərlərinin təşkili çoxlu sərmaya, əmin amanlıq və iqtisadi yüksəlik tələb edir. O dövrün turizmin inkişafı təcrübəsi sonrakı dövrlərdə istifadə olunmuşdur. Roma imperiyası həqiqətən də turizmin inkişafında əvəzsiz rol oynamışdır.

TURİZM

IV FƏSİL

4.1. ƏRƏBLƏRİN QƏDİM DÖVR SƏYAHƏTLƏRİ

Ərəbistan yarımadasında yaşayan ərəblər VI-VII əsrlərdə olduqca çox inkişaf etmiş və dünya əhəmiyyəti olan əlkəşunaslıq əsərləri yaratmışlar. VII əsrdən başlayaraq onlar islam dinini, mədəniyyətini və bilikləri dünyanın geniş sahəsinə yaymağa başlayırlar.

O vaxtlar ərəblər Şimali Afrikani, Kiçik Asiyani, Qafqazı, İranı, Orta Asiyani işğal etmiş və bununla əlaqədər, bu yerlərə çoxlu səfərlər edirdilər. Ərəblər Aralıq dənizini Hindistanla birləşdirən bütün boğazları, körfəzləri, bərələri və Böyük İpək yolunu əla keçirmişlər və bunun nticəsində Çin-İa Avropa ölkələri arasında olan ticarətə şərqi çıxmış oldular.

«Hind qozu ağacının gövdəsindən və qabığından hazırlanmış yasti dibli və yelkənli yüngül ərəb qayıqları dəniz və körfəzlərdə sürətlə hərəkət edir. Qərbdən Şərqə və Şərqdən Qərbe ticarət mallarını və qara qulları daşıyırdılar. Ərəb tacirləri Şimalda Rusiya, Cənub Şərqdə Malaziya və hətta Cənubda, Mikroneziya adalarına qədər gedib çıxmışdır»*. Onlar dərin riyazi və astronomiya biliklərinə malik idilər. O vaxtlar kompas və dəqiq xəritələr yox idi. Ona görə də göy cisimləri ilə hərəkət edirdilər. Afrikanın Mozambik sahilərinə qədər gedən ərəblər müsson küləklərdən məharətlə istifadə edərək öz yelkənli qayıqlarını Hindistan sahilərinə qatdırıb bilirdilər və mallarla dolu qayıqları özləri ilə aparırdılar. Ərəblərin Aralıq dənizi ölkərinə göndərdikləri mallar: - bahalı parçalar, fildisi sümüyü, qiymətli daş-qas, mirvari, müxtəlif ədviiyyat və qara qullar idi. Eyni zamanda, Şimalın (indiki Rusiyanın) xəz dəriləri və cənubun ədviiyyatı onları maraqlandırırdı.

Qədim sivilizasiyası olan mərkəzlərin ərəblər tərəfindən əla keçirilməsi ərəb xəlifələri ölkələrində VIII-IX əsrlərdə elm və mədəniyyətin inkişafına səbəb olmuşdur. Elm və mədəniyyətin inkişaf etdiyi şəhərlərdən biri də Bağdad şəhəri olmuşdur. Dünyanın hər tərəfindən bura görkəmli alımlar, şairlər və müdrik adamlar dəvət olunurdu. Orta Asiyadan görkəmli alimi və səyyahi Əl-Xorezmi də Bağdadda olan «müdrikələr evinə» dəvət olunmuşdur. «Müdrikələr evi» indiki elmlər akademiyasını xatırladırırdı. Bağdadda rəsədxana var idi və onun köməyi ilə göy cisimləri öyrənilirdi. Riyazi coğrafiya çox inkişaf etmişdir ki, bu da ölkələrin və şəhərlərin coğrafi koordinatları haqqında dəqiq məlumatlar almağa və Yerin xəritəsini tərtib etməyə imkan verirdi.

* Tapdıq Həsənov, Əbdülrəhim Hacızadə. Coğrafiya tarixi. Çəşoğlu. Bakı. 2001.

Səhərlər haqqında hazırlanan kitablarda görməli yerlərin təsviri, ayrı-ayrı xalqların yaşayış tərzı, istehsal nümunələri verilir və bunlar hamisi səyahətçilər tərəfindən istifadə olunurdu. Məsələn, ərəb alimi Əl-Həmədinin «Ərabistanın təsviri» əsərində yaşayış yerləri, bazar və məscidlər, qalalar və qüllələr, hətta su növürləri, kənd təsərrüfatı, bitkiler, müxtalif heyvan növləri haqqında müfəssal məlumat verilir.

Elm və texnikanın inkişafı ilə əlaqədar elmi səyahətlər ərəblərdə geniş yayılmışdır. Bu cür səyahətlər dini və tarixi abidələrlə tanışlıqla müşahidə olunurdu. Buna misal olaraq XII əsrə Abu Əhamid al-Qarnatının səyahətini xatırlamaq olar. Əl-Qarnati XII əsrə Piriney yarımadasının Kordova xəlifliyində anadan olmuş və gənciliyini burada keçirmişdir. O, öz təhsilini davam etdirmək üçün Misirin Aleksandriya şəhərinə gəlir. Bir il universitetdə mühazirələrə qulaq asır, sonra isə Yaxın Şərqi Bağdad-dan sonra ən böyük elmi potensiala malik olan Qahirə şəhərinə köçür. Qahirədə Abu Əhamid «əsl» turist kimi Misirin bütün görməli və gəzməli yerləri ilə tanış olur. O, Misir piramidaları ilə tanış olur, hətta Xeopsi piramidasının içində daxil olur. O vaxtlar (XII əsr) Faross mayakı hələ dağlı-mamışdı, həmin qüllə turistlərin ekskursiya programına daxil idi. Abu Əhamid Bağdad universitetində «müsəlman hüququ» sahəsində öz təhsilini bitirir. Bağdad o zaman xilafətin paytaxtı idi. O, Bağdadda dörd il yaşayır, sonra Azərbaycana gəlir. Azərbaycandan sonra əl-Qarnati Volqa sahillərində yaşayış bulqarların Bulqar şəhərinə gəlir. Volqa çayı öz böyük-lüyüne görə onu çox təcəccübündür: «Bu çay Fərat çayından dəfələrlə böyükdür, elə bil ki, o dənizdir və ondan çoxlu çaylar ayrırlar. Bundan başqa, bu çay donur, elə bil ki, quruya çevrilir, onun üstündə atlar, inəklər və başqa ev heyvanları gəzir». Onu çayda olan balıqların çoxluğu və həcmi təcəccübündür. O yazır: «Balıqların bəzi növlərini ancaq dəvə apara bilər». Görünür o, beluqa balığını nəzərdə tutur. Sonra o, ərzagın, xüsusilə qoyun ətinin, balın ucuz olmasını qeyd edir. O, hamçinin iqlimin kontinen-tal olmasına, yayın isti və gün ərzində böyük intervalda dəyişməsini müşahidə edir.

Abu Əhamid Rusiyaya 1150-ci ildə gəlmüşdür. O, slavyanların hayatı və məişəti haqqında olan məlumatlarına öz xatirələrində geniş yer vermişdir. Ondan bir əsr əvvəl Volqa Bulqariyasında (X əsr) ərəb xəlifətinin səfiri Əhməd ibn-Fadlan olmuşdur. Onu Bağdad xəlifəsi Muxtaridir «Volqa bulqarlarına» islamı qəbul etməkdə kömək məqsədi ilə göndərmişdir. İbn-Fadlanın səyahəti tamam başqa marşrutla olmuşdur. O və onu müşaiyət

edənlər əvvəl İran yaylasından keçib Buxaraya (Xorezm vilayətinə), sonra Ustyurt platosuna, oradan Kaspiy çökəkliliklərinə və «Volqa bülqarları-nı» paytaxtı olan Bulqar şəhərinə gəlmişlər. İbn Fadlan öz səyahəti haqqında məlumatı «Volqaya səyahət» kitabında verir. Bu kitab Volqa sahili-ndə yaşayış xalqların həyatını təsvir edən vacib tarixi mənbədir.

VIII əsrənən başlayaraq Ərabistanda xəritələr tərtib olundu. Bu xəritələr öz dəqiqliyi ilə Ptolomey xəritələrindən daha mükəmməl idi. «Müdriliklər evində», o zamanlar məlum olan yaşayış məntəqələrinin koordinatları əsasında hazırlanmış dünyadan xəritəsi özünün böyük dəqiqliyi ilə fərqlənirdi. Xüsusi ilə ərəb alimi və səyyahı Əl-İdrisinin tərtib etdiyi xəritə və atləslər qeyd etmək olar. Əl-İdrisi çəkisi 91 kq olan böyük gümüş nişmənin içərisində Dünyanın xəritəsini düzəltmişdir ki, o da gəlib bizim zamana çatmışdır. Bu xəritə Ptolomeyin tərtib etdiyi xəritəyə görə müqayisədə qabaq bir addım idı.

Məşhur ərəb alimi Əl-İdrisi 1100-cü ildə Mərakesin Sueta şəhərində anadan olmuşdur. Təhsilini İspanyanın Kordova şəhərində almışdır. O zamanlar Arahq dənizi ölkələrinin çoxu ərəb mədəniyyətinin təsiti altındadır. Ölkələr və səyahətlərlə çox maraqlanan Siciliyanın kralı Rodjerin XII əsrin ortalarında Əl-İdrisini öz sarayına dəvət edir və ona işləmək üçün yaxşı şərait yaratır. Nəticədə həmin sarayda Əl-İdrisi «Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi» adlı kitabını yazar. Əsərdə Yerin kürə şəklində olmasından, iqlimlərin dəyişkənliliyindən bəhs olunur, dənizlərin, körfəzlərin təsviri verilir. Əl-İdrisi Yer kürəsini yeddi iqlimə, hər iqlimi isə qərbən şərqə doğru uzanan on hissə bölgüsü. Hər hissənin ayrı-ayrı təsvirini verir. O, böyük ustalıqla İspaniya, Siciliya, Fransa, Almaniya, Şotlandiya, İrlandiya, Şimal və Baltik dənizi sahilərinin və Şimali Afrikənin təsvirini vermişdir. Onun Balkan yarımadası və Rumuniya haqqında məlumatları olduqca maraqlı və orijinaldır.

Ərəblərin ən böyük səyyahlarından biri da İbn-Batuta olmuşdur (1304-1377). O, Mərkəzi Ərabistan yaylasına, Şimali Afrikaya, Kiçik Asiya, Cənubi Rusiyaya, Orta Asiyaya, Qərbi Hindistana, Seylona, Sumatra, Çinə səyahətlər etmiş. Büyük səhrani keçməkla Niger çayının sahilərinə çıxmış və bu yerlər haqqında ətraflı məlumatlar vermişdir.

İbn Batutə Magellana qədər olan dövlətlərin ən məşhur səyyahı hesab olunur. Onun ömrünün 29 ili səyahətdə keçmiş, quru və dənizlə 120 min km yol getmişdir. 31-dən artıq ölkənin adlarını o, öz kitablarında göstər-

* I.L. Muramov. 100 böyük səyahətçilər. M., 1999.

mişdir, olduğu şəhərlərin təsvirini vermişdir. Eyni zamanda, «İbn Bətutənin səyahətləri» adlı an qiyaməli kitabını yazmışdır.

Bələliklə, o zamanlar ərəb dünyasında çox maraqlı səyahətlər olmuş və zangın biliklər toplanmışdır. Bu biliklər səyahətlərin və beynəlxalq turizmin inkişafına təkan vermişdir. Ərəblərin səyahət və turizm təcrübəsi Qərbi Avropanın elminə və mədəniyyətinə təsir göstərmiş və bu ölkələr tərəfindən mənimsənilmişdir. Səyahətlər və ərəblərin coğrafi kəşflərinin məzmunu bir çox Avropanın dillərinə tərcümə edilmiş və öyrənilmişdir.

4.2. TÜRK XALQLARININ SƏYAHƏTLƏRİ VƏ COĞRAFI KƏŞFLƏRİ

«Qədim zamanlardan başlayaraq dünyadanın ən böyük materiki olan Avrasiya məkanında formalasən, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucagsız bu yerlərə coğrafi adlar verən türk xalqları olmuşdur. Onların formalasdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit Okeana, şimalda Buzlu Okeandan cənubda Kərkük-Həməndən istiqamətinə kimi uzanır»¹. Türk xalqlarının səyahətlərinə və kəşflərinə aid Tapdıq Həsənov və Ə.Hacızadə «Coğrafiyanın tarixi» kitabında maraqlı tədqiqatlar aparmışlar. Bu tədqiqatların nəticələri oxuculara da çox maraqlı olardı.

Akademik B.Ə. Budaqov yazar: «Türkdilli xalqların yayıldığı 10 mln km²-lərlə ərazilərdə yaşayan xalqlar arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə coğrafi və eləcə də, şəxsi adlarını özləri ilə apararaq toponomik estafeti nəsildən-nəsilə, ərazilən əraziyə köçürmüş və bələliklə, yaşıtmışlar».

«Mərkəzi Asiyadan tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri türk xalqlarından biri də türk mənşəli hunlar olmuşlar» (B. Budaqov, Türk uluslarının yer yaddaşı, Bakı, 1994, səh. 87.).

«Hunların əsas yaşayış yerleri Mərkəzi Monqolustan və Zabaykal yədi olan hündür düzənliliklərdir. Onların başçısı Mete xan hələ e.ə. 209-cu ildə şərqi doğru hərəkət edərək Mancuriyanı, Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerleşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural göllərini tutmuşdular. Sonrakı illərdə hunlar Avropanın içərisində qədər gedib çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri sahillərində maskan salmış və Dunay çayı boyu əraziləri mənimsəmişlər. V əsrin əvvəllerindən hunlar Dunay sahillərində qüdrətli dövlət yaratmışlar və Atillanın başçıları ilə 452-ci ildə hətta İtaliyaya gəlib çıxmışlar. VI əsrin ortalarından başlayaraq Asiyadan siyasi səhnəsində, yə-

ni feal qüvvə kimi Türk xaqanlığı daxil olur. Bu dövrdə türklər xüsusi Orxon yazılı icad edirlər. Dəş üzərində həkk olunmuş belə yazılarından görünürlər ki, türklər Şimali Monqolustan, Yenisey vadisi, Baykaltrafi, Şərqi Türkistan, Orta Asiya və hətta Dunaya qədər olan ərazilərdə yaşamışlar. Şərqdə Çin ərazilərinə səykənən Türk xaqanlığı qərbə doğru gedən ticarət yollarını öz nəzarəti altında saxlayırdı. Həmin yollarda türk, ərəb, iran və s. tacirləri sərbəst hərəkət edirdilər»².

Şərqdə isə Çin hunluları iqtisadi əlaqələri yaratmaq üçün e.ə. 159-cu ildə ticarət bazaları açıldı. Bələliklə, hunlular e.ə. II-İ əsrlerdə böyük ərazidə bir imperiya yaratmışdır.

VI əsrin II yarısında böyük məsafləni fəth edərək türklər Anqara çayı sahilindən məskunlaşmış və özləri ilə yüksək əkinçilik mədəniyyətini bu yerlərə yaymışlar. Onlar Anqara və Yenisey çayları vəsitsi ilə şimalda yerleşən İqarka şəhərinə kimi gəlib çıxmışlar. Mərkəzi Asiyadan müxtəlif cənub malları bu yolla şimala kimi aparlırdı. Bələliklə, «Markəzi Asiyadanın türk tacirləri belə böyük əraziləri əhatə edən şimal-cənub ticarətinin ilkin əsasım qoyanlardan olmuşlar»³.

«Artıq XIII əsrin I yarısında monqol – tatar feodal imperiyası geniş əraziləri: Monqolustani, Şimali Çini, Koreyanı, Tanqutu, Mərkəzi və Orta Asiyani, Zaqafqaziyanı, İranı, Əfşanistani əhatə edirdi»⁴. Bu imperiyanın paytaxtı Səmərqəndə yerləşirdi. Bu böyük imperiyani yaradan Çingiz xan olmuşdur. O, məşhur alimləri və səyyahları öz iqamətgahına dəvət edərdi. O cümlədən iqamətgahı Çin səyyahi Çan Çunya da dəvət olunmuş və o türk xalqlarının həyatından zəngin materiallər toplamışdır.

«Pekindən səyahətə başlayan Çan Çunya Xalın Qol çayını, Şimali Monqolustanı, Altay dağlarını, Şərqi Tyan-Şanı seyr edir. O, Tyan-Şan dağları haqqında yazırı: «buludlar qədər hündür, qum dənələri qədər ağdır». Tyan-Şanın Cungariya düzənliliyinə baxan şimal yamacından keçərək qərb istiqamətində hərəkət edən Çan Sayram-Nur duzlu gölün ətrafına fırlanaraq İli, Talas çaylarının vadisində enir və 1221-ci ildə gəlib Səmərqənd şəhərinə çatır. Çan Çunya keçidiyə ərazilərdəki yayla və dağlar, çaylar, göllər, səhərlər haqqında qiymətli məlumatlar verir. Onun sadaladığı adların çoxu türk mənşəlidir. Bu da Mərkəzi Asiyadanın maskunlaşmasında türk xalqlarının böyük rolunu olmasına göstərir. Mərkəzi Asiyadanın ticarətinin inkişafında, onun yollarının salınması və qorunmasına, əsrlər boyu bu yerlərin hökmranları olmuş türk xalqlarının rolü danılmazdır»⁵. O za-

¹ Tapdıq Həsənov. Əbdülrəhim Hacızadə. Coğrafiya tarixi. Çəşti. Bakı, 2001.

² Tapdıq Həsənov. Əbdülrəhim Hacızadə. Coğrafiya tarixi. Çəşti. Bakı, 2001.

manlar türk xalqları böyük səyyahalar və alımlar yetişdirmiştir. Bu alımların bir çoxu öz yaradıcılığını dövrün irdi elm və mədəniyyət mərkəzlərində, o cümlədən Bağdadda, Səmərqənddə, Mağarada davam etdirirdilər. Onlardan biri də Xarəzmlı alım və böyük səyyah Əl-Biruni idi. O, XI əsrin ən məşhur səyyahı və alimi hesab olunurdu. Öz səyahətləri zamanı o, İran yaymasını, Mərkəzi Asyanın bir çox hissəsini öyrənmişdir. Əl-Biruni Pançaba etdiyi səyahət zamanı hind elminə və mədə-niyyətinə aid topladığı materialları və müşahidələr Hindistana aid olan bir maraqlı kitabdır. O, Orta Asyanı öyrənək qeyd etmişdir ki, Amu-Dəryə çayı bir neçə dəfə öz yatağını dəyişmişdir. Əl-Biruni Yerin Günəş etrafında hərəkətinin Kopernikdən 500 il əvvəl söyləmişdir. Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın o zamanlar malum olan şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. O, təbiətşünaslıq, tarix, etnoqrafiya və s. elmin sahələrinə aid 150-dən çox əsərin müəllifidir.

Orta Asyanın ilk türkşünas-ensiklopediyaçı alımı Mahmud Kaşkari həm də böyük səyahətçi olmuşdur: türklerin bölgələrini, şəhərlərini və kəndlərini, çöllərini qarış-qarış gəzmüşdür. Uzun illər o, türk, oğuz, qırğız düşərgələrini dolasaraq, onların lügətini yazmışdır. Məşhur «Divani – lügət it-türk» kitabında türk qəbilələri, çoxlu dağ, çay, göl və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Semireçye, İssik-Kul gölü, Balasaqun dağları (Qırğızistanda). Altay vadisi ilə İlli çayı və s. haqqında ətraflı məlumatlar verilmişdir. Divanın sonunda o, türkdilli xalqlarının yaşadığı yerlərin xəritəsini vermişdi. Bu xəritə türkdilli xalqların əraziyərini təsvir edən ilk xəritə olmuşdur. Bu yerlərin öyrənilməsindən Azərbaycan alımı İbn-Saleh Bakuvinin də rolü az olmamışdır (1402-1473). Onun «Abidelərin xülasası və qüdrətli hökmədarın möcüzələri» kitabı Yer səthini 7 ığlim qurşağına ayırmış və bu qurşaqları əhatə edən ölkələr, şəhərlər, iki yaşayış yerləri və tarixi abidələr haqqında məlumatlar verilmişdir.

4.3. NORMANLARIN CƏSARƏTLİ SƏYAHƏTLƏRİ

Vikinglər adlanan cəsarətli normanlar 200 il Avropanın ölkələrini qorxu altında saxlamışlar. Onlar «şimal adaları», müasir Danimarkada, İsviçrin cənubundu və Norveç sahilərində yaşamış qədim alman tayfaları olmuşdular. Hələ VIII əsrden başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal, Barents dənizlərində və Biskay körfəzi sahilərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara dənizlərinə də daxil olur, sahil-

dəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmiləri sürükləyib bir hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxmama imkanlarını nəzərə alan görkəmli dəniz səyahətcisi Tur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini axtarmışdır. Normanlar Britaniya adalarını zəbt etdib, Normandiyada möhkəmlənmiş və Fransanı qorxu altında saxlamış, Siciliyada Norman dövləti yaratmışlar. İki yüz il Avropanı qorxu altında saxlayan normanlar daha mühüm olan coğrafi kaşflər etmişlər. Onlar ilk dəfə İslandiyada (860-ci il), Qrenlandiyada (982-ci il) və nəhayət, Şimali Amerikada (1000-ci il) olmuşlar. Özü də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyani kəşf edən Erik Raudanın – «Kürən Erik»in oğlu) kəşf etmişdir. Lakin XIV əsrin ortalarından başlayaraq iqilmənin soyuqlaşması və bir sıra digər səbəblər Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı.

Deməli, X. Kolumbdan beş əsr əvvəl normanların Şimali Amerikada məskənlərinin olması bir faktdır. Həm də normanlar materikin içərilərinə-Böyük göllər rayonuna, Missisipinin yuxarı axımlarına qədər gedib çıxmışlar. Normanların bu yerlərdən olmasına XI-XIII əsrlərə qədər Qrenlandiyada sahillərində mövcud olan 50 yaşayış məskəni və 12 kilsə qalıqları sübut edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşillar ölkəsində (Qrenlandiya belə adlanır) iqilm xeyli yumşaq idi. Çətin inana bilirsən ki, ilk kolonistlər orada- Qrenlandiyada əkinçiliklə, atçılıq və qoyunuqla məşğul olublar. Onlar hətta alma yetişirdilər. Təccüb etməli olursan ki, Normanların belə cəsarətli kaşfləri alımların diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvürlərin sonrakı inkişafına heç bir təsir göstərə bilmədi.

Zəmanəmizin böyük alımı və səyyahı norveçli Tur Heyerdal əedadları olan qədim normanların Amerikaya olan səfərlerinin tarixini diqqətlə öyrənmiş və bu cür səfərlerin 1000 il bundan əvvəl həqiqət olmasına sübuta yetirmişdir. Bundan ötrü o, o vaxtki norman qayığını (yüngül və yasti dib) düzəltmiş, şəxsən özü bu səfərə çıxmış və Atlantik okeanın Amerika sahilərinə sağ və salamat çatmışdır. Cənubi Amerikadan Polineziyaya vikinglərin üzəmisi (fantastika) möcüza hesab oluna bilər. Bu səfərin həqiqətən mümkün olmasına Tur Heyerdal öz cəsarətli səyahəti ilə təsdiq etmişdir.

Məşhur səyahətçi 2000-ci ildə Bakıya gəlmış və Qobustan qayalarının dəkərələrdə normanların izini axtarmışdır. Qobustan rəsmləri Tur Heyerdalı hayacana gətirmiştir. Öz təsəssüratlarında o deyirdi: «... mən elə bilirdim ki, ən qədim dəniz səyyahları normanlardır. Lakin Qobustan rəsmlərinində məlum olur ki, 6 min il bundan əvvəl Xəzər dənizi sahilə-

rində yaşayış qabilələr qayıqlarla dənizdə başdan-başa səyahət edir, balıq tuturlar, ov ovlayır və əkinçiliklə məşğul olurdular».

Əcdadları normanlar olan müasir norveçlər əvvəlki kimi cəsarətli və qəhrəman xalqdır. Onlar dənizin dibindən ildə 100 mln ton neft çıxarırlar və Avropanın ölçələrinin çoxunu yanacaqla təmin edirlər. Bütün dünya ölçələri ilə beynəlxalq əlaqələr yaradan Norveç xalqı yüksək iqtisadi dırçılışla malikdir. Ölkdən neftlə yanaşı iqtisadiyyatın başqa sahələri də inkişaf etmişdir. Əhalisi 3,5 mln olan Norveç ildə 5 mln-a yaxın xarici turist qəbul edir. İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turist əlaqələri fəal inkişaf edir. 1999-cu ildə 1 mln-dan artıq Norveç vətəndaşı xarici səfərlərdə olmuşlar. Onlar səfər etdikləri ölkələrdə 4,7 mld dollar həcmində pul xərcləmişlər. Dövlət bütçəsinin çox hissəsi beynəlxalq turizmin hesabına formalaşır. Norveçdə turizmin infrastrukturuna artıq dərəcədə inkişaf etmişdir. Gələn turistləri ən çox maraqlandıran norveç qədim səyahətlərinin tarixi ilə six əlaqədar olan Viking gəmiləri müzevidir.

V FƏSİL

5.1. ORTA ƏSRLƏRDƏ RUSLARIN SƏYAHƏTLƏRİ, AFANASİY NİKİTİNİN HİNDİSTANA VƏ AZƏRBAYCANA İLK SƏFƏRİ

Kiyev Rusiyasının salnaməsi olan «İqor polku haqqında dastan»dan görünür ki, ruslar artıq XII əsrədə geniş coğrafi anlayışlara malik idilər. Salnamədə Baltık dənizindən Karpat, Qafqaza, Qara və Xəzər dənizlərinə ruslar səyahətlər edərdilər. Bu əsrdə «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya ticarət yolları haqqında ətraflı danışlırlırdı. Hələ o zamanlardan Volqa və Orta Asiya, Hindistan və Ərəbistan, Atlantika və Aralıq dənizi sahiləri, Böyük Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kiçik Asiyadan dəniz sahiləri ruslara artıq məlum idi.

Təv taciri Afanasiy Nikitin (1466-1472-ci illər) Hindistanda olmuş ilk rus səyyahıdır. Bu səfərə o, Azərbaycandan keçib getmiş və o vaxtki Azərbaycan haqqında çox vacib tarixi məlumatlar vermişdir. Ona görə də bu səfəri bütün təfərrüratı ilə göstərmək çox vacib olardı (Afanasiy Nikitinin Azərbaycana səfəri Yaqub Məmmədovun «Səyyahlar Azərbaycana gəlir» əsəri əsasında təsvir olunur).

XV əsrin əvvələrində Rusyanın Qafqaza və xüsusi ilə odlar ölkəsi olan Azərbaycana maraqlı həddən artıq artmışdır. Böyük İpək yolunda yerləşən və Qərblə Şərqi birləşdirən Azərbaycan rus tacirləri üçün böyük maraqlı oyadırdı. Belə tacirlərdən biri də Afanasiy Nikitin olmuşdur. Səfərdən qabaq Afanasiy öz gündəliyində Hindistana yox, Şirvana gəlməyi öz qarşısına qoymuşunu qeyd etmişdir. Bundan ötrü o, fırsat axtarırdı. Belə bir fırsat Şirvanşah Yaşar Fərruxun (1462-1500) səfiri Həsən bəyin Moskvaya, Böyük knyaz III İvanın yanına danışqlara gəldiyi vaxtda düşür. Bu danışqlar 2 həftə uzandi. Afanasiy gündəliyində yazdı: «... mən Həsən bəyi 2 həftə gözlədim. O, Böyük knyazın yanında danışqlara aparırırdı». Afanasiy istayırdı ki, Həsən bəy, III İvanın səfiri Ramilə Azərbaycana bir vaxtda səfərə çıxılsın. Afanasiy yazdı: «... Vasiliy Ramin artıq Azərbaycana yola düşmüşdür. Mən isə Həsən bəyi gözləyirdim. Nəhayət, mən onunla birlikdə Volqa ilə aşağı endim». Afanasiy tək deyildi. Onunla başqa rus tacirləri də səfərə çıxmışdilar. Volqa çayı ilə aşağı enan Afanasiy və başqa rus tacirləri yolda tatarlar tərəfindən qarət olundular. Tacirlərin bir qismi Qaytaq hakimi tərəfindən əsir alındı. Lakin Şirvanşah Yaşar Fərrux işə qarışandan sonra azad olundular və Şirvana qayıtdılar. Malları

* Y. Mahmudov, Səyyahlar Azərbaycana gəlir. Bakı, 1986.

əlindən alınan rus tacirləri Rusiyaya qayıtmak istəyirdilər. Bundan ötrü onların əlində heç nə yox idi. Ona görə də Afanasiyin yazdığı kimi hərə bir tərəfə dağlıdı. «Mən isə Dərbəndə, sonra da alov yanan Bakıya getdim».

Bakıdan Mazandarana Afanasiy dəniz yolu ilə getmiş, oradan qarlı dağları asaraq Hörmüzə çatmış və oradan da Hindistana yola düşmüdü. Bəsliliklə, Afanasiy Nikitin portuqaliyalı Vasko da Qamadan 30 il əvvəl Hindistanın qərb sahillərini başdan-başa gəzmiş, Dekan yaylasının lap içərilarına doğru girmiş və bu ölkə haqqında doğru, dürüst məlumat verən ilk avropanı olmuşdur. Afanasiy Hindistanda 3 ilə yaxın yaşamışdır. Hindistanda yaşadığı dövrda öz gündəliyində o yazırıd: «... əvvəller məmən Hindistana gəlmək fikrim olmamışdır. Məni Azərbaycanda müsəlmanlar aldatıdalar. Onlar deyirdilər ki, burada çoxlu mal var. Ancaq məlum oldu ki, bizim ölkəmiz üçün burada heç nə yoxdur». Afanasiy 3 ilə yaxın Azərbaycanda yaşamış və Azərbaycan dilini öyrənmişdir. Hindistandan Azərbaycana qayıdan zaman, o Azərbaycanda çox dəyişikliklər olduğunu öz gündəliyində qeyd edir. Ona görə də bu dəfə Şirvanşahlar dövlətinə deyil, Ağqoyunlu dövləti arxasına daxil olur. Sultaniyyə və Təbriz şəhərləri ilə tanış olur. Onlar haqqında çox maraqlı məlumatlar verir. Afanasiy Ağqoyunlu dövləti haqqında və xüsusi ilə Uzun Həsənin apardığı müharibələrdən etrafı yazar. O, hələ Hindistandan evə qayıtmak istədiyi zaman yazırıd: «... mən Hindistandan hansı tərəfə gedim?! Hər yerdə qiyamdır. Knyazları hər yerdə təqib edirlər. Mirzə Cahan şahı Uzun Həsən bəy öldürüb, Soltan Əbu Səidi zəhərləmişlər, Yadigar Məhəmməd bəy isə Uzun Həsənin yanına getmir, qorxur. Başqa yol isə yoxdur». Bu qısa sətirlərdə Azərbaycanda 1467-ci illarda olan tarixi hadisələrdən söhbət gedir. Ağqoyunluların sərkərdəsi Uzun Həsən 1467-ci ildə müharibədə qaraqoyunluların hökməndə Cahan şahı məğlub edir. Təbrizi əla keçirir. Bununla da, Kürdən aşağı olan torpaqlar Uzun Həsən sülaləsinin əlinə keçir. Uzun Həsən bu qalabasından narahat olan Abu-Seid 1468-ci ildə Azərbaycana hücum etmişdir. Lakin Uzun Həsən Abu-Seidi da məğlub etmiş, onu əsir alıb taxtı tac rəqibi olan Yadigar Məhəmmədə «hədiyyə» göndərmişdir.

«Səyyahın hələ Hindistanda olarkən bu hadisələr haqqında dəqiq məlumatlar alması çox maraqlıdır. O, Təbrizə çatanda Uzun Həsən paytaxtda deyildi. Bu vaxtı Uzun Həsən Türkiyə ilə müharibəyə başlamışdır. O, özü isə Ərzincən yaxınlığında hərbi düşərgədə idi. Osmanlı Sultanı II Mehmetlə hərbi toqquşmaya hazırlaşırı. Afanasiy Təbrizdən həmin düssərgəyə gəlir, Uzun Həsənlə görüşür və 10 gün burada qalır. Azərbaycan dilini bilən Afanasiy bu müharibənin gedisiini gündəliyində eks etdirir.

Afanasiy yazır ki, Uzun Həsən II Mehmetin Azərbaycanı işgal etmək planından xəbərdar olur və müharibəni birinci başlıyır. Osmanlı Sultanı II Mehmet çox qüvvətli idi. Ona görə də Uzun Həsən Türkiyənin Toqat, Amasya şəhərlərini alıb Aralıq dənizi sahilərinə çıxmaga və Venesiyənin hərbi donanması ilə birləşməyə can atıldı. Afanasiy Uzun Həsənin qoşunlarının qəddarlığından və vəhşiliyindən də yazırıd^{*}. O, Ərzicandan Trabzon'a gəlir. Trabzondan Qara dənizə, Feodesiyaya gəlir, burada qalır və öz kitabının əlyazmasını bitirir. Sonra Tverə yola düşür. Lakin vətənə gəlib çata bilmir. Yolda xəstələnir, Smolensk şəhərində vəfat edir. Yol yoldaşları onun əlyazmasını Moskvaya çatdırırlar. Onun dostları və qohumları Afanasiyin əlyazmasını «Üç doniz arxasına səyahət» kitabı adı ilə çap'a buraxırlar. Bununla da, Nikitin Afanasiyin Hindistana və Azərbaycana səfəri haqqında xəbərlər yayılır. Səyahət zamanı Nikitin 3 qitədə olur (Avropana, Asiya və Afrika) və 3 dənizi arxada qoyur. Ona görə də, kitab: «Üç dəniz arxasına səyahət» adlanır.

5.2. MARKO POLO VƏ AZƏRBAYCAN

Azərbaycan Şərqlə Qərbi Avropanı birləşdirən Böyük İpek yolu dəhlizində yerləşdiyinə görə X əsrden başlayaraq sürətlə inkişaf edir və Aralıq dənizi ölkələrinin diqqətini özünə cəlb edirdi. Vətənimizin tarihindən maraqlı məlumatlar verən Avropa səyyahlarından biri də Venesiyali Marco Polodur. 1254-cü ildə o, Yaxın və Orta Şərqi ölkələri ilə, o cümlədən Azərbaycanla geniş ticarət əlaqələri saxlayan Venesiya tacirlərindəndir. Onun atası Nikolo və emisi Matteo da tacir idilər və ticarət məqsədi ilə müxtəlif Şərqi ölkələrini gəzib dolanırdılar. Onlar 1255-ci ildə Monqol hökməndəri Xubilay xanın Pekində qəbulunda olmuş və onun tapşırığını yerinə yetirmişlər. Bununla əlaqədar, onlar II dəfə 1271-ci ildə yenidən Pekinə yola düşməli olurlar. Bu dəfə atası 17 yaşlı oğlu Polonu da özləri ilə səyahətə aparırlar. Bu sefər çox uzun keçir və 3 il yarım davam edir. Onlar Kiçik Asiyani, İraqı, İranı, Azərbaycanı və Orta Asiyani keçib 3 il yarımından sonra, 1275-ci ildə yenidən Pekinə çatırlar. Marco Polo 17 il Mongol xanına xidmət edir və monqolların hakimiyyəti altındakı ölkələri başdan-başa gəzib dolanır. O, monqol dilini və başqa Şərqi xalqlarının dillerini, onların həyat tərzini, adat-ənənələrini yaxından öyrənir^{*}.

Polo atası kimi zirək və işgütar Venesiya taciri idi. O, hansı bir ölkəyə gedirdi, o ölkənin bazarına baş çəkir, sənətkarlıq və ticarət malları ilə

* Y. Mahmudov, Səyyahlar Azərbaycana gəlir. Bakı, 1986.

maraqlanırdı. Onun Azərbaycan haqqında verdiyi məlumatlar orta əsr Azərbaycanını iqtisadi cəhətdən xarakterizə edirdi. O, Azərbaycan sənətkarlığına yüksək qiymət verirdi. O yazardı: «Burada şəhərlər və qalalar olduqca çoxdur. Çoxlu ipək var. İpəkdən çoxlu ipək parçalar toxuyurlar. Belə gözəl ipək parçalara heç yerda rast gəlməzsən. Dünyada ən gözəl xalçalar burada olur. Hər şey burada boldur. Əhalisi sənətkarlıq və ticarətlə məşğul olur»*.

Azərbaycan iqtisadiyyatına verilən bu cür qiymət heç də təsadüfü deyildir. Çünkü orta əsrlərdə Azərbaycan ipayıanca Şərqi deyil, Avropana da böyük şöhrət qazanmışdır. O vaxtlar Azərbaycan ipəyinin əsas alıcısı Venesiya və Qenuya tacirləri idi. Ona görə ki, artıq bu ölkələrdə manufaktura inkişaf etmişdir. Aralıq dənizi ölkələri ilə belə ticarət əlaqələrinin inkişafına səbəb İtaliya gəmилorının Xəzər dənizinə girməsi olmuşdur. Onlar Volqa – Don – Qara dəniz yolu ilə Xəzərə gəlirdilər. Genuyanın gəmilerinin Xəzər dənizində üzüməsini Marko Polo da təsdiq edir. Bu çox maraqlı məlumatdır və keçmişdə bu dənizlərin əlaqəsi olmasına bir daha sübut edir.

Polo öz kitabında yazar: «Xəzər dənizində Genuya tacirləri bir az əvvəl üzməyə başlamışlar». Onun Təbriz haqqında verdiyi məlumatlar da çox maraqlıdır. O yazar: «Azərbaycan şəhərlər və qalalar ölkəsidir. Lakin Təbriz bu şəhərlərdən ən gözəlidir».

Polo Təbriz haqqında yazılarında yənə də əvvəlki kimi ticarət və sənətkarlıqdan, bahalı zərxar ipək parçalardan, qiymətli daş qəşdən, ətirli meyvə bağlarından, gözəl memarlıq abidələrindən və orada olan bolluqdan bəhs edir. Avropa və Asiyadan, o cümlədən İtaliya, Genuya, Venetsiyadan gələn tacirlər Təbrizdə çoxlu qazanc götürürdülər. Bundan başqa, o, Təbrizin yaxşı yerdə yerleşməyini, bura Hindistandan, Bağdaddan, Mo-suldan və başqa yerdən müxtəlif malların gətirilməsini və beləliklə də, Avropa və Asiya ticarətində əlaqləndirici rol oynadığını göstərmişdir. Polo Xəzər dənizindən yazarkən qeyd edir ki, «bu dənizdə çayların ağızında çoxlu balıq olur. Nərə balığı, qızıl balıq və başqa balıqlar çoxdur». Səyyah Azərbaycanın təsərrüfat sahalarından birinin da balıqcılıq olmasını təsdiq edir. Azərbaycanın şimalına səyahət edən Polo yazardı: «Gürcüstana yaxın bir tərəfdə bir fəvvarə var ki, oradan külli miqdarda yağı töküür. Bu yağı qədər çoxdur ki, onunla bir dəfəyə yüzlərə gəmi doldurmaq olar. O yağı yeməyə işlətmək olmaz, lakin o yağı yanır və yaxşı işiq verir. Dəvəyə də o

yağdan sürtəndə qaşınması götürülür. Bu yağıdan ötrü adamlar çox uzaqlardan gəlirlər, ona görə ki, bu yağdan başqa yerdə yoxdur»*.

Bu sözləri Polo Büyük İpək yolunu səyahət etdiyi zaman yazmışdır. Bu sözlərə səhəbət Naftalandan gedir. Həqiqətən, dünyada analoqu olmayan Naftalan o vaxtdan bəri yüz minlərlə insanlara şəfa gatırılmışdır.

Bəsliklə, qədim dövrlərdən fəaliyyət göstərən Büyük İpək yolu Avropa tacirlərinin tez-tez soñar etdiyi yol olmuşdur.

1295-ci ildə Marko Polo vətənə qayitmaq istemişdir. Lakin bu zaman Venesiya ilə Genuya arasında müharibə gedirdi. Polo osir düşmüdü, onu həbsxanaya salmışdır. Həbsxanada Polo Şərqi ölkələrinə səyahəti zamanı başına gələnləri, bir nəşr məhabus yoldaşına danişmiş və həmin adam Polonun danişdəklərini fransız dilində qeyd etmişdir. Marko Polonun bu səyahətləri «Marko Polonun kitabı» kimi qısa müddətə başqa dillərə tərcümə olunmuş və bütün dünyaya yayılmışdır. Hindistana dəniz yolu axtaran X. Kolumb bu kitabdan istifadə etmişdir. Bu kitab Polonun gəzdirdiyi ölkələrin coğrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi, ordan-burdan eşitdikleri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi olmayan, lakin yana bilən qara daşların (kömürün) hasılıtı, yerin təkindən fontan verən yağı, yeyiləsi olmayan, lakin yanana və yananda çoxlu işiq verən yağı haqqında olan məlumatlarına təccübələrin və bunları möcüzə kimi qəbul edirdilər. Onun kitabında Azərbaycan, Rusiya, Büyük İpək yolu və s. haqqında da ətraflı məlumatlar veriliirdi.

İlk dəfə 1375-ci ildə düzəldilmiş dünyanimin atlasında Polonun məlumatlarından geniş istifadə olunmuşdur. Sonralar nəinki tacirlər, həm də xristian dininin təbligatçılari – missionerlər də Şərqi ölkələrinə səyahətlər edərdi və buradakı ölkələr, xalqlar haqqında məlumatlar toplamağa çalışırdılar. Eyni zamanda, bu səyyahlar Azərbaycana da çox gələrdilər. Uzun süren səyahətləri zamanı onlar xalqımızın tarixini, sənətkarlığını və qonaqpərvərliyini öyrənirdilər. Onlardan biri də Kastilyali (İspaniya) Klavinko olmuşdur.

* P.K. Quver. Xocdenie na Vostok venetiānskoqo qostə Marko Polo. L., 1929.

5.3. ORTA ƏSLRLƏRDƏ AVROPA SƏYYAHININ AZƏRBAYCANA GƏLMƏSİ

Qonsales de Klavixonun* Azərbaycan haqqında verdiyi məlumatlar daha geniş və dəqiqlik olmuşdur. O, diplomat olmuşdur və yüksək intelektə malik idi. Onun Azərbaycan haqqındaki məlumatları Azərbaycan qonaqpərvərliyini daha qabarlıq şəkildə göstərir. Marko Polodan sonra Odlar yurdu haqqında qiymətli məlumat veren Avropa səyyahlarından biri də Qonsales de Klavixodur. O, Marko Polodan 100 il sonra Azərbaycanda olmuşdur. İspaniyali Klavixo Madridda doğulmuşdur. O, Kastiliya krallığının 1394-cü ildə Teymur sarayına göndərilən elçilərdən biri idi.

Venesiya və Genuya respublikaları kimi Fransa və İspaniya da Yaxın Şərqi ölkələri ilə ticarət əlaqələri saxlayırdılar. Lakin Osmanlı Türkiyəsi bu əlaqələri çətinləşdirirdi. Ona görə də bu ölkələr Osmanlı türklərinə qarşı müharibə vəziyyətində idilər. Avropa ölkələrini Asiyada baş verən hadisələr maraqlandırırdı. Həla VIII əsrən arəblər vasitəsilə Şərqi aləmi ilə yaxından tanış olmuş İspaniya Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməyə çalışırı. Buna görə də, Teymurun hərbi nüfuzuya İspaniyani çox maraqlandırırdı. Kastiliya ilə Teymur sarayı arasında diplomatik əlaqələr yarandı və Klavixo Səmərqəndə yola düşdü. Səmərqəndə gedərkən Klavixo Xoy, Təbriz, Miyana, Sultaniyyə şəhərlərini səyahət etmiş və Azərbaycan haqqında maraqlı məlumatlar vermişdir.

Bu məlumatlar Marko Polonun məlumatlarından daha geniş və daha dəqiqlikdir. Onlar Azərbaycan tarixinin bir hissəsi olan XIV əsrin sonu və XV əsrin əvvəllərini öyrənmək üçün olduqca vacibdir.

Kvalixonun gündəliyində ilk məlumat Əlinçə qalası haqqındadır. Əlinçə bəzən sənki tarixin ən ağır, qanlı sınağından lap yenice çıxmış Azərbaycan xalqının özü idi.

1385-ci ildə Teymur Azərbaycana qoşun çəkir. Sultaniyyə şəhəri yaxınılığında, Cəlalilərin hərbi qüvvələrini məğlub edir. Lakin o Azərbaycanda möhkəmlənə bilmir. Orta Asiyada ona qarşı qalxan üşyani yatırmaq üçün geri qayıdır.

1386-ci ildə Teymurun qoşunları geri çəkilən kimi, onunla rəqabət aparan Qızıl Orda Xanı Toxtamış (1380-1407) Azərbaycana basqın edir. Şirvan qarət olunur. Təbriz hiylə ilə alınır. Marağa, Naxçıvan, Mərənd, Sultaniyyə və Azərbaycanın başqa şəhərləri talan edilir. Lakin Teymurun

TURİZM

Orta Asiyadan Qızıl Ordaya hücumundan ehtiyat edən Toxtamış da Azərbaycanda möhkəmlənə bilmir.

1387-ci ildə Teymur bütün hərbi qüvvəsini toplayıb yenidən Azərbaycana hücum edir. Cəlalilərin qoşunlarını məğlub edib Təbrizi alır, çox vəhşiliklər edir. Azərbaycan xalqı bu dəhşətə qəhrəmanlıqla sına gəlir. I dəfə o, Əlinçə qalasında inadlı müqavimətə rast gəlir. Teymurun qoşunları qalan hücumla ala bilmirlər. Əlinçə qalasını Teymurun qoşunları 14 il qədər mühəsirədə saxlayırlar (1387-1401). Bu hadisədən cəmi 2 il sonra Azərbaycana golmiş Kastiliya elçiləri ağır sınaqdan qələbə ilə çıxan Əlinçə qalasını kənardan seyr etmişdilər.

Klavixo yazır: «... Əlinçə qalası uca dağda idi. Divar və bürclərə əhatə olunmuşdur. Qalada çoxlu üzümük, meyvə bağıları, əkin yerləri, çoxlu su və otləqlər var idi. Qala dağın lap zırvisində ucalırdı». 14 il mübarizə aparıb, yadəllişərə təslim olmayan XV əsrin möhtəşəm tarixi abidəmizi Klavixo sanki bu günü nəsilsə yadigar qoymaq istəyirdi. Əlinçə qalasından sonra Klavixo Xoy şəhəri haqqında məlumat verir. «Xoy düzənlilikdədir. Onun ətrafında çoxlu bağlar, əkin yerləri var, göz işlədikcə uzanıb gedən düzənliliklər var».

Klavixonun Təbriz haqqında məlumatı daha çox qiymətlidir. Klavixo tək bir səyyah kimi deyil, eyni zamanda, Təbrizin canlı həyatının təsvirini verir. O, Təbrizi səsli-küülü, ticarət və sənət adamları ilə dolu, onun küçələri, meydانları, tarixi abidələri, əhalisinin həyat tərzı haqqında məlumat verir.

O yazır: «Bu şəhərin abad küçələri, meydانları, möhtəşəm binaları, nadir və əzəmətli memarlıq abidələri var. Şəhərdə həyat qaynayır, ticarət məhəllələri, xüsusən üstü örtülü bazar daha izdihamlıdır. Dükənlər, bazarlarda hər cür Şərqi malları: ipək, zərli və son dərəcə zərif parçalar, adviyyat, boyaq və s. satılır. Müxtəlif ölkələrdən gəlmis tacirlər qızığın alver edirlər. Hər yerdə, küçədə, bazarда ağ örtüyə bürünmiş qadınlara rast gəlirlər. Əla hamamları, tibnəbə bulaqlar var. Bulaqların başında dolçalar qoymuşdur. Qadınlar atır və kirşan almaq üçün bazara özləri gəlir, ətir-lənir, kirşan çəkirlər. Onlar gözləri öününa qara at tükündən rübənd salıb gəzirlər. Bu şəhərdə kaşı və saldaş, mavi rəng və qızıl suyu ilə, müxtəlif gözəl şüşələrlə son dərəcə qəribə bəzək vurulmuş çox böyük binalar və məscidlər var. Bu binaların arasında 20 min otağı olan böyük bir bina vardi. Bu şəhər çox böyükdür. Pul və var cəhətdən olduqca varlıdır. Əhalisi 200 mindən çoxdur. Amma deyirlər ki, əvvəllər daha çox olub. Şəhərdə çox

* Qonsales de Klavixonun Azərbaycana səfəri haqqında məlumat Y. Mahmudovun «Səyyahlar Azərbaycana gəlir» kitabından götürülmüşdür.

yaxşı, təmiz və müxtəlif üsullarla bişirilmiş et, müxtəlif meyvələr satılan bir neçə meydan və çoxlu karavansaraylar var. Şəhərin küçə və meydanlarında çoxlu hovuz və kəhrişlər var. Dünyada ən yaxşı hamamlar buradadır».

Səyyah Sultaniyə şəhəri haqqında da məlumat verir.

Klavixo yazar: «Sultaniyə böyük şəhərdir, şəhər düzənlilikdədir. Qalası olmasa da, daşdan yaxşı qösrət tikilmişdir. Şəhərdə çox adam yaşayır, lakin Təbriz qədər deyil. Amma burada daha çox ticarət edilir. Çünkü burada hər il iyun, iyul və avqust aylarında olduqca çox mal gətirən dəvə karvanları gəlir. Bu şəhər çox ticarət edir və hökmdarlar böyük mənfəət verir. Hindistandan bura saysız-hesabsız tacir gəlir. Onlar çoxlu adviyyat gətirirlər. Suriyyədə tapılmayan ən yaxşı adviyyat növləri Sultaniyəyə gətirilir. Burada satılan mixək, gövüz, darçın, manna, görvü yağı və başqa çox qiymətli adviyyat İsgəndəriyyəyə aparılır, bunları orada tapmazsan. Bakı dənəni yaxinlığında olan Gilan adlı yerdə istehsal edilən ipəyin çox hissəsi bura gətirilir. Gilanda hər il çoxlu ipak istehsal olunur. Gilan ipəyi Suriyyə, Türkiyə, Kafaya və bir çox başqa yerlərə aparılır. Bura bir də Şamaxıda istehsal olunan ipək gətirilir. Şamaxıda ipək lap çox istehsal olunur. Ora hətta ipək almaq üçün Venesiya və Genuya tacirləri gəlirlər. Bundan başqa Şiraz adlı yerdən çoxlu ipak və pambıq parça, tafta, boyaq gətirilir. Hörmüzdən çoxlu mürvarı və qiymətli daş-qas gətirilir. Xristian ölkələrindən hər il bu vaxtı Sultaniyəyə mal almağa gəlirlər. Şəhərin mal alıb satmaq üçün çoxlu meydandları var»*.

Zəngin, qaynar ticarət və sənətkarlıq hayatı olan Azərbaycan torpaqlarından sonra hər iki tərəfdən «çilpaq», meşəsiz, dağlarla əhatə olunan «isti» İran düzənlilikləri ilə hərəkət edən Klavixonun gündəliyində maraqlı bir məlumat rast gəlirik. Səmərqəndə gedəndə Xəzər dənizi solda qalır.

Səyyah Xəzəri «Bakı» dənizinin heç bir dənizlə əlaqəsinin olmamasını və Sultaniyə şəhərindən Bakıya 6 günlük yol olduğunu, hətta «Bakı» dənizində bəzi adalarda almaz tapıldığını göstərir. Beləliklə, İspaniya səyyahının (diplomatının) Azərbaycan haqqındaki məlumatları sanki Marko Polonun səyahətnaməsini tamamlayır.

VI FƏSİL

6.1. XRİSTOFOR KOLUMBUN AMERİKANI KƏŞF ETMƏSİ

Ərəbistanı və Yaxın Şərqi ölkələrini öz təsiri altına aldıqdan sonra Türk imperiyası qüvvətləndi, Şərqi Asiya ilə Qərbi Avropa arasında olan, bütün ticarət yollarını öz nəzarəti altına aldı. Qərbi Avropa Hindistan və Şərqi Asiya ölkələri ilə əlaqə yaratmaq üçün başqa imkanlar axtarırdı. 1469-cu ildə Kastiliyanın kralı İzabella Araqon kralının oğlu və kralığın varisi Ferdinandə əra getdi. 10 ildən sonra Ferdinand Araqonun kralı oldu. Beləliklə, Piriney yarımadasının iki böyük dövlətinin birləşməsindən İspaniya monarxiyası yaradı.

1492-ci ilin əvvəlində İspaniya 771-ci ildən ərəblərin başladıqları işgalçı siyasetinin təsirindən tam azad oldu. Monarxiya inkişaf edirdi və genişləndi. Ona çoxlu qızıl, var-dövlət və yeni torpaqlar lazımdı. Yeni torpaqları səyahətlər və mühərribələr yolu ilə əldə etmək olardı. Bu cür imkanı İspaniyanın kralına Xristofor Kolumb təklif etdi.

X. Kolumb 1451-ci ildə toxucu ailəsində anadan olmuşdur. Onun xüsusi təhsil alması və ya universitet bitirməsi haqqında heç bir məlumat yoxdur. Lakin məlumudur ki, o dörd xarici dil bildirdi və çox diqqətlə bu dillərdə mütləq edirdi. 19 yaşından Kolumb Genuya tacirləri ilə dəniz səyahətlərində iştirak edirdi. O, Egey dənizində üzüm, Portuqaliyada, İngiltərəda, İrlandiyada, İslandiyada, Vineyada olmuş və dəniz səfərlərində iştirak etmişdir. Kolumb o vaxtlar geniş yayılmış kosmoqrafiya həsr olunmuş əsərlərlə tanış idi. O, Rodjər Bekonun Yerin şar şəklində olması ideyasını bildirdi. Okeanın eks istiqamətinə üzümək ideyasının Kolumbun ağlına haradan gəlməsi biza məlum deyil. Belə bir versiya var ki, guya Florensiya alimi Toskonelli öz məktubunda ona yazımışdır ki, Portuqaliyanın Çinlə arası okeanla 5000 mıldır.

Kolumb qərb istiqamətində üzərək Hindistana yol tapmağı kral sarayına təklif edir. Kralıça İzabella, daha doğrusu, onun təşkil etdiyi komissiya 1490-ci ildə Kolumbun bu təklifini rədd etdi. Komissiyanın arqumentləri belə idi:

- Asiyaya səyahət 3 il vaxt aparırlar;
- Kralıça belə hesab edir ki, Avropadan qərbə torpaq yoxdur;
- Qərb okeani ucsuz-bucaqsızdır və yəqin ki, orada axıradək üzümək qeyri-mümkündür;
- İnsanlar yaranandan xeyli vaxt keçmişdir, haradasa hələ tapılmış torpaqların olması ağla sığmazdır;
- Yer kürəsinin beş zonasından ancaq üçündə insanlar yaşayırlar.

* Y. Mahmudov. Səyyahlar Azərbaycana gəlir. Bakı, 1986.

Nehayət, uzun süren süründürmələrdən sonra, Kolumba bu səyahətə çıxməq üçün icazə verildi. Kolumbun sərəncamına iki gəmi – «Pinta» və «Ninfa» («balaca» deməkdir) verildi. Kolumb sponsor tapdı və üçüncü «Santa-Mariya» gəmisini səfərə hazırladı. Kolumbun fikrinə görə, «Santa-Mariya» yaxşı gəmi deyildi, onunla səyahət edib yeni torpaqlar kəşf etmək qeyri-mümkin idi.

Bələliklə, İspaniya krallığı çəhərsidə ki, bu səyahətə minimal pul sərf etsin. Səyahət üçün Kolumba verilən icazədə də səfərin məqsədi qeyrimüəyyən idi. Bu sənəddə deyilirdi: «Siz Xristofor Kolumb, bizim əmrimizlə okean-dənizdə olan bəzi adaları kəşf edib mənimnəmək üçün göndərilirsiniz». Məsələ burasındadır ki, dövlət sənədlərində Hindistanın adını çəkmək olmazdı. Ona görə ki, orta əsr lərlər Cənubi və Şərqi Asiya torpaqlarının birləşməsi Hindistan anlayışını daşıyır. Papani İspaniya tərəfindən 1479-cu ildə qəbul olunmuş sərəncamına əsasən Kanar adalarından aşağı bütün torpaqlar Portuqaliya məxsus olmuşlu idi.

Kolumbun səyahəti 1492-ci il avqustun 3-də başladı. Gəmilərin ekipajı dənizçilərdən başqa, həm də cinayət törətmis məhbuslardan təşkil olunmuşdur. Kanar adalarına kimi səyahət sakit keçdi. Kanar adalarından gəmilər Qərbə döndü. Üç həftə idı ki, səyahət davam edirdi, ancaq heç bir quru torpaqdan əsər-əlamət yox idi. Gəmidə həyəcan və iğtişaşlar artırdı. Ekipaj hesab edirdi ki, onlar achiğa və ölümə məhkum olmuşlar və Kolumbdan tələb edirdilər ki, geri qayıtsın. Kolumb isə qorxurdu ki, gəmilərdə üşyan baş vera bilər. O, qət olunacaq masafəni ekipajdan gizlədirdi. Axırdı o razı oldu ki, əgər üç cündən sonra quruya rast gəlməsələr, onda geri qayıdaçaqlar.

12 oktyabr 1492-ci ildə ilk dəfə olaraq Kolumb quruya rast gəldi. Bu quru Karib dənizindən olan Baqam adalarından biri olan San—Salvador adası idi. Sonra Kuba, Qaiti kimi böyük adalar göründü. Kolumb Kubanı Çinə oxşadı. Adalarda Avropalılar qeyri-adi heyvanlara, bitkilərə və yaşayış tərzinə rast gəlirdilər. Bir az sonra Avropalılar qarğıdalıya, kartofa, pomidora, tütüna və onlara tanış olmayan meyvalarə rast gəldilər. Yeni torpaqların kəşf olunması Avropalıları və xüsusiylə Portuqaliyalları həyəcana götirdi. İki ölkə – İspaniya və Portuqaliya arasında münaqışa yaranırdı.

X. Kolumb «Yeni Dönyaya» ilk səyahətində özünü təcrübəli dənizçi, kapitan, bosman və astronom kimi göstərdi. O, gəmisişmə texnologiyasını yüksək səviyyəyə qaldırdı. Sonralar, o, yeni torpaqları işğal etməkdən ötrü dörd dəfə «Yeni Dönyaya» səfər etmişdir. Xristofor Kolumb Karib dənizindəki böyük adaların hamısını kəşf etmişdir. O, Cənubi Amerikanın

da kəşf olunmasında mühüm rol oynamışdır. Lakin kontinental Amerikanın tam öyrənilməsi iki əsr vaxt aparmışdır.

Bu kontinent Amerika adını başqa bir italyalı, «fitnəkar Florensiyalı» Ameriqo Mateo Vespuççinin adından götürmüştür. O, Kolumbun dəstu idи, öz səyahətlərini hələ uşaq yaşlarından başlamışdır. Dediyiñ görə, o, «Yeni Dönyaya» 3 dəfə səyahət etmişdir. Bu səyahətlər Portuqaliya tərəfindən təşkil olunmuşdur. Xristofor Kolumbun səyahətləri çap olunmurdu, gizlin saxlanılırdı. Lakin Ameriqonu bütün dünyaya məşhur edən onun 1503 və 1504-cü illərdə çap olunmuş məktubları oldu. Bu məktublar bütün dillərə tərcümə olunurdu. Ameriqonun məktubları canlı dildə və böyük ustalıqla kəşf olunan torpaqlar haqqında, onların bitki və heyvanlar aləmi, xalqları və onların adət və ənənələri haqqında məraqlı məlumatlar verirdi. O, 1503-cü il məktubunda yazırırdı: «Bu ölkələri «Yeni Dünya» adlandırmaq lazımdır. Qədim müsəlli flurdən çoxu yazarırdı ki, ekvatorдан aşağı quru yoxdur, ancaq dənizdir, əgər onlardan bəziləri quru torpaq olmasının güman edirdi, elə hesab edirdilər ki, o torpaqlarda heç kəs yاشamır. Mənim axırıncı səyahətim göstərdi ki, belə fikirlər səhvdir, faktların əksinədir. Mən Cənub dairələrdə adamlar və heyvanların sıxlığı Afrika, Avropa və Asiyadan çox olan torpaqlara rast gəldim. Bundan başqa, orada biza məlum olan ölkələrin iqlimindən daha mülayim və xoşa gələn iqlim vardır».

Portuqaliya hesab edirdi ki, İspaniya onların hüquqlarını tapdala-mış və Hindistana yol tapmaqdə onları qabaqlamışdır. Onlar hətta Kolumbun kəşf etdiyi torpaqları elə keçirtməkdən ötrü hərbi ekspedisiya hazırlayırdılar. Bu zaman İspaniya Papaya müraciət edir. Papa İspaniyanın kəşf etdiyi torpaqlara razılıq verdi. Bununla da, Portuqaliya ilə İspaniya arasında baş verən iğtişaşa son qoyuldu.

6.2. VASKO DA QAMANIN HİNDİSTANA SƏFƏRİ

Bələ bir şəraitdə, Portuqaliya Hindistana dəniz yolu tapmağa tələsir-di. 1497-ci ilin yayında cavav sarayı olan Vasko da Qama Hindistana səfərə hazırlanmış ekspedisiyanın rəhbəri təyin olundu. Həmin ilin iyulun 8-də tərkibində dörd gəmi olan donanma Lissabondan uzun səfərə yola düşdü. Cəmilərin su tutumu 100-120 ton idi, anbarları isə ərzaq və hərbi ləvazimatla dolu idi. Səfər Afrikanın qərb sahiləri ilə davam edirdi. Gəmilər Mozambikə çatan kimi Afrikanın Hindistanla ticarət yoluна çıxdılar. Burada qəbul olunmuş dil arəb dilidi. Vasko da Qama bir nəşr arəbi bələdçi kimi tutdu. O da gəmiləri Hindistanın sahilinə gətirdi. 1498-ci ilin yayın-

da Eskadro Kalikuta şəhərinə çatdı. Burada portuqaliyalıları ticarət rəqibi kimi qəbul etdilər və onlara mal satmadılar. Nəhayət, böyük çətinliklə onlar başqa şəhərdə – Kannanore şəhərində ticarət edə bildilər. İki ildən sonra, orada olan çətinliklər nəticəsində ekipajın yarışım itirən Vasko da Qama çoxlu qızıl və ədviniyyatla vətənə qayıtdı. Portuqaliya kralına ağırlığı 30 kq olan ilahəni hədiyyi kimi götərmişdi. İlahənin gözləri zümrüddöñ idid, döşündə isə qoz boyda rubin asılmışdır. Bu dövrdən başlayaraq, Süveyş kanalı tikilənə qədər (XIX əsrin 60-ci illəri) Avropanın Asiya ilə əsas ticarət yolu Afrikanın cənub ətrafından keçirdi.

Portuqaliya XVI əsrə strateji əhəmiyyəti olan ticarət şəhərlərini və yollarını əla keçirdi, qüvvətləndir və geniş bir sahədə imperiya yaradı. Belə strateji əhəmiyyəti olan şəhərlərdən biri Qırmızı dənizdən Hind okeanına girişdə yerləşən Aden fars körfəzindəki Ormiz idid. Beləliklə, onlar Yaxın Şərqdən Qırmızı dəniz vasitəsilə Hindistana gedən yollara nəzarət edirdilər. O zamanlar Avropanın ən böyük ticarət mərkəzi Lissabon olmuşdur.

Xristofor Kolumbun, Vasko da Qama və Ameriqo Vespuççinin və başqalarının Amerikaya səyahətləri çoxlarının səyahət və varlanmağa həvəsinə artırdı. Qızıl, gümüş, daş-qası, var-dövlət və sərvət toplamaq hərisliyi minlərlə adamları öz bəxtlərini yoxlamaq üçün bu uzaq ölkələrə səfər etməyə sövq edirdi.

6.3. FERNAN MAGELLANIN İLK DUNYA SƏYAHƏTİ

Böyük coğrafi ixtiralardan Qərbi Avropa ölkələrinin iqtisadi inkişafı nəticəsində mümkün olmuşdur. Beynəlxalq arenada iki ölkə – Portuqaliya və İspaniya kəş etdikləri ölkələri talan edir və həddən artıq varlanırdılar. Bu iki ölkə biri-birilə rəqabət aparanaq işgalçılıq siyasetini genişləndirirdi.

Portuqaliyada gəmiqayırma sürətlə inkişaf edirdi. Yeni gəmi növləri – karavella hazırlanırdı. Bu gəmilər mürəkkəb yelkən sistemini malik idilər, hətta küləyin əks istiqamətində belə sürətlə üzə bilirdilər. Onların sürəti saatda 12 milə çatırdı. Çox da böyük ölçüləri olmayan bu gəmilərin böyük yük götürmək (100-120 ton) qabiliyyəti var idi. O dövrdə Avropana kompas hazırlarındı. Bucaq ölçənlər və başqa cihazlar gəminin koordinatlarını təyin edib onun olduğunu yeri aydınlaşdırıa bilirdi. Odlu silah təkmilləşdirildi. Ət məhsulunu duzlamاق yolu ilə saxlamaq olurdu. Bunlar hamısı uzun süren səyahətlərin təhlükəsini azaldırdı.

Dünya Okeanının vahid olması ideyasını hələ antik dövrün alimləri müdafiə edirdilər. Miletşkiy e.e. VI-V əsrlərdə, bir əsr sonra Herodot bu

ideyanın tərəfdarı idilər. Strabon Eratosvenə əsaslanaraq yazırı ki, «Priney yarımadasından dəniz yolu ilə Hindistana çatmaq ideyası realdır». Rodjer Bekon və Böyük Albert orta əsrlər Avropasının görkəmli alimləri idilər. Onlar hesab edirdilər ki, qərb istiqamətində üzə-üzə Avropadan Asiyaya çatmaq olar.

Kartoqrafiya inkişaf edirdi. Florensiyali Paolo Qoskanellinin XV əsrə tartıb etdiyi xəritədə Atlantika okeani bir tərəfdən Avropa sahilərini, o biri tərəfdən isə Yaponiya və Çinin sahilərini əhatə edirdi. Bu da Yerin şar formasında olmasına işaret idi.

İlk dünya səyahətinə Portuqaliya dövləti də maraq göstərirdi. Bu heç də təsadüfi deyildi. Şəhəzdə Qenrixin böyük dəniz donanması var idi. 1438-ci ildə o, Saqrış şəhərində dəniz məktəbi, okeanda ulduzluqlarla dəniz yolunu təyin etmək üçün observatoriya təşkil etmişdir. Bu şəhərdə dəniz səyahətlərinə həsr olunmuş kitablar və xəritələr toplusu yaratmışdır.

Dünya səyahətinə hazırlımlı gəmilərlə rəhbərlik Portuqaliyinin uzaq əyalətlərinin birindən olan Fernan Magellana təşəvvürtüldü. O, əvvəllər də müxtəlif səyahətlərdə iştirak etmişdir. Bu səyahətlər zamanı o, quldurluq etməkdən də çəkinmirdi. Asiyaya qərb istiqamətində üzərək yol açmaq planını Magellan ilk dəfə Portuqaliya kralı Manuelə təklif edir. Lakin Manuel qəti rədd cavabı verir. Magellan yaşamaq üçün İspaniya köçürü və öz təklifini İspaniya kralına təkrar edir. İki ildən sonra V Karlin razılığı alır.

1519-cu ilin 20 sentyabrında Magellanın rəhbərliyi altında tərkibində beş gəmi olan donanma İspaniya sahilərini tərk edir. Portuqaliya hər vasitə ilə bu səyahətə mançılık törədir. Hətta Magellana qarşı sui-qəsd də təşkil olunmuşdur.

Qibraltar boğazını keçdikdən sonra donanma Kanar adalarına istiqamət götürür. Daha sonra isə cənubi-qərbə döñür. Noyabrın axırları Braziliya sahilərinə yaxınlaşır. Dekabrın ortaları isə Santa-Lyuçiyaya çatır. Orada indi Rio-de-Janeyro yerləşir. Aprelin əvvəllərində donanmada üşyan bas verir. Üşyançılar gəmilərin üçünü əla keçirdirlər. Gəmilər arası müharibə başlayır. Böyük çətinliklə Magellan üşyanı yatırır. Ən balaca «Santyaqo» gəmisi mahv olur. Santa-Krus çayının aşağı axınında içəmsli su və ərəqə ehtiyatı götürərək donanma yola düşür. 1520-ci ilin 21 dekabrında donanma körfəzə daxil olur. Sonralar bu körfəzə Magellanın adını qoyular.

Magellanın yanında gündəlik yazar Piqofetta qeyd edir: «Bu körfəzin uzunluğu 40 mil, eni isə 0,5 mıldır. O, hər tarafdan başı qarla örtülü hündür dağlarla əhatə olunub və başqa bir dənizə axırı. O, sakit dəniz adını almışdır. Biz körfəzin dərinliyini ölçülmədik. Birdən bərk tufan qalxdı.

Bizi ölüm gözleyirdi. Qəfletən bir döngəyə rast gəldik, bu döngədən sonra keçid başlayırdı. Gəmilər bu döngə ilə hərəkət edərək boğaza girdilər».

Körfəzdə «San-Antonio» gəmisi öz başına geri qayıtdı. Bu gəminin bosmanı İ. Qomis imperatora Magellana qarşı ciddi ittihamlar söyledi.

Noyabrın 28-i tərkibində üç gəmi olan donanma Sakit okeana daxil oldu. Onu bu cür Magellanın dənizçiləri adlandırdırlar. Ona görə ki, üç ay müddətində dənizdə bir dəfə da olsun nə tufan, nə dalğa olmayıdı. Buna baxmayaraq, səyahət çox ağır keçirdi. Ərzaq qurtarmışdı, dənizçilərin çoxu sinqa xəstəliyinə tutulmuşdu. 19 nəfər bu xəstəlikdən dünyasını dəyişdi.

Nəhayət ki, 1521-ci il martın əvvəllərində gəmilər əhalisi çox olan adalarla çatdırılar. Sonra Filippin adalarına yaxınlaşdırılar, istiqaməti dəyişmədən qərbə üzərək Sumatra adasına çatdırılar. Beləliklə, Yerin şər şəklində olması sübuta yetdi.

Sebu adasında Magellan etnik iğtişaşa qarışdı, nəticədə yerli sakinlər tərəfindən öldürüldü. Axırıncı «Viktoriya» gəmisi Xuan Sebastyanın rəhbərliyi altında, bir çox bələlərdən sonra 8 sentyabr 1522-ci ildə vətənə qayıtdı. 243 nəfərdən 19 nəfər salamat qalmışdır.

XVI əsrda İspaniya və Portuqaliya səyahətçilərindən başqa, Hollanda ya dənizçiləri də çox vacib kəşflər etmişlər.

Qızıl dövrün coğrafi kəşfləri vahid dünya sivilizasiyasının yaranmasına səbəb oldu. Amerikanın keşfi olunması dünyada vahid iqtisadi məkan yaratdı. Ticarət mərkəzləri və yolları böyük dəyişikliklər uğradı. Aralıq dənizi əvvəllər dünya tarixində əsas ticarət əhəmiyyətinə malik idisə, böyük coğrafi kəşflərdən sonra öz əhəmiyyətini itirmişdir. Əsas ticarət yolları Atlantik okeanında və Şimal dənizində əmələ gəlmİŞdir.

Böyük coğrafi kəşflər sayahətləri beynəlxalqlaşdırılmışdır. İqtisad-şərrüfat fəaliyyətinə Amerikanın, Avstraliyanın və Okeaniyanın xalqları qoşulurdu. Bu dövrdə dominionlar yaranmağa başladı. Bu dövlətlər (İspaniya, Portuqaliya, Hollanda, sonralar Ingiltərə) dominionların vərdövlətini talan edib varlanırdılar. Dəbdəbəli saraylar tikilir, yollar salınırdı. 1503-1660-ci illər ərzində ispanlar Amerika dominionlarından 181 ton qızıl və 17000 ton gümüş daşmışdılar (M.B. Sokolova. İstoriya turizma. M., 2002, ctp.140.).

Böyük coğrafi kəşflərin tarixi, eyni zamanda sənayesi inkişafda olan Avropa ölkələrinə qarşı ittihamnamədir. Avropa sivilizasiyası yeni keşf olunan ölkələrin qarət olunması, quldarlığın bərpası, bəzən də quldarlıqqa qarşı müqavimət göstərən xalqların məhv olması nəticəsində yaranırdı. Aittil adalarının əhalisinin bütövlükə möhv edilməsi buna parlaq misaldır.

7.1 KÜTLƏVİ TURİZMİN YARANMA TARİXİ

Bu tarixi dövr ilk dəfə kütləvi turizmin yaranması ilə xarakterizə olunur. Orta əsrlərdə səyahət edən ayrı-ayrı şəxslər-diplomatlar, tacirlər, zəvvarlar və başqa varlı adamlar olmuşdur. XIX əsrin əvvəllərindən uzun sürən səyahətlər qısa və çox da böyük xərc tələb etməyən, ucuz başa gələn turist səfərləri ilə əvəz olunmağa başlayır. Səfər çıxan turistlərin sayı sürətlə artır. Bunun da əsas səbəbi kapitalizmin inkişafı idi. Əvvəlki ictimai formasiyaya nisbətən kapitalizm proqressiv sistem olmuş, özü ilə kapitalın toplanmasını ya texniki tərəqqinin inkişafını götürür. Buxar maşının icad olunması sürətlə hərəkət edən gəmilərin və paravozların yaranmasına səbəb olmuşdur. 1830-cu ildə ilk dəfə Böyük Britaniyada Mançesterdən Liverpoola gedən dəmir yolu istifadəyə verildi. Bu da qısa zamanda dəmir yolu ilə səyahətə çıxməq istəyənlərin sayını artırdı.

Mütasir kütləvi turizmin əsasını qoyan Tomas Kuk olmuşdur. O, 1841-ci ildə Lankasterdən Longburqa 500 adamı, hərəsini 1 şillinqə səyahətini təşkil etmişdi. Bu Kukun ilk təşkil etdiyi ekspedisiya idi. 1847-ci ildən başlayaraq Kukun yaratdığı ilk turist kompaniyası səyahətə getmək istəyənlər bilet satmağa başladı. Biletin qiymətinin tərkibində qatarla getmək, mehmanxanada qalmaq və yemək pulu daxil idi. Hələ Tomas Kukdan əval yazılıçı Robert Stüart kanalda gəmi ilə Bristoldan Dubline (İrlandiyaya) sərnişin göndərmişdi.

Tomas Kuk səfərdən səfərə turist göndərişlərinin təkşilini təkmilləşdirdi. Artıq turist biletleri Böyük Britaniyanın hər yerində satılırdı. Kuk əvvəlcə özü səfərə gedib mehmanxana və restoran sahibləri ilə müqavilə bağlayırdı. Müqavilə bağlanmış zaman mehmanxanada qalmaq və yemək qiymətləri və şərtləri dəqiqləşdirilirdi.

1851-ci ildə Britaniyanın bütün regionlarından Parisə beynəlxalq sərgiyə 165 min turist göndərilməlidir. Kütləvi turist səfərləri Tomas Kuka çoxlu galır gotirirdi. O, öz fəaliyyətini Avropanın başqa ölkələrinə genişləndirdi. 1856-ci ildə artıq Kuk kompaniyasının Avropa ölkələrində çoxlu filialları açılmışdır. Həmin illərdə «Bekker» firmasının hazırlanmış turist məlumat kitabında 8000 mehmanxana və otellərin adı və ünvanı göstərilirdi və artıq Kuk kompaniyasının onların çoxu ilə müqaviləsi var idi. 1870-ci ilə Tomas Kuk kompaniyasının 500 min müşərəsi vardi. O, öz müşərələri ilə daim əlaqə saxlayırdı.

Kuk 1863-cü ildə İsviçre və 1868-ci ildə Şimali Amerikaya böyük səyahətlər təşkil etmişdir. Amerikaya səyahətçiləri gəmilərlə göndərirdi. Bu cür səyahətlər 5 ay davam edirdilər.

1868-ci ildə Kuk ilk dəfə dünya səyahəti təşkil etmişdir. Bu səyahətdə 20 nafr iştirak etmişdilər. Səyahət 220 gün davam etmişdir. Səyahətçilər gomida yaşıyır və dünyanın ayrı-ayrı şəhərlərini ziyarət edirdilər.

Tomas Kuk 1892-ci ildə vəfat etmiş və onun işini oğlu, kompanionu və navəsi davam etdirirlər. Hal-hazırda Kukun kompaniyası dünyanın ən məşhur və böyük turist kompaniyalarından biridir. Bu kompaniya ildə 20 mln turistə xidmət edir. 160 illik tarixi olan Kuk kompaniyasının tarixi kütləvi turizmin yaranma və inkişaf tarixidir.

Kütləvi turizmin yaranmasının vətəni Büyük Britaniyadır. XIX əsrin 70-ci illərində səyahət edən turistlərin 70 %-i ingilislər olmuşdur. Bu heç də təsədüy deyildir. Feodalizmə qarşı böyük burjua inqilabları Britaniyadan, Fransadan başlamışdır. Bu inqilablar yeni istehsal formaları yaratmış, texniki tərəqqiyə səbəb olmuşdur. Büyük Britaniyanın çoxlu dominionları var idi, o külli miqdarda dominant olan ölkələrin hesabına varlanmış və toplanan kapitali turizmin infrastrukturunun yaranmasına sərf etmişdir. Mehmanxanacların, əyləncə ocaqlarının tikiləsi çoxlu kapital tələb edirdi. Bunlar hamisi İngilterədə var idi. 1888-ci ildə Avropaya İngilterədən 500 min turist gəlmışdır. 1838-ci ildən Lon-donla Nyu-York arasında mütabədi gəmi əlaqələri yaranmışdır. 1860-ci ildə Amerikaya dəniz yolu ilə 26 min nəfər səyahət etmişlər.

Eyni zamanda, dəniz nəqliyyat vasitələri təkmilləşir və onların sürəti, həcmi, komfortluluğu gündən günə artırdı. 1901-ci ildə su tutumu 30 min ton olan transatlantik gəmilər – «Sirius», «Luzitaniya», «Mavritaniya» – istifadəyə verildi. Bu gəmilərin sürəti saatda 26 mil idi. 1912-ci ildə su tutumu 52 min ton olan «Titanik», 1914-cü ildə isə «İmperator» və «Faternland» dünya gəmiləri suya buraxıldı. Bu gəmilər okeani bir həftəyə keçirdilər. Gəmilərin həcmi artdıqca Amerikaya gedən turistlərin sayı da artırdı. Əgər XIX əsrin axırlarında Amerikan Avropaya gələn turistlərin sayı ildə 80 min nəfər idi, 1914-cü ildə onların sayı 280 min nəfərə çatmışdır.

1914-ci ildə I Cahan müharibəsi başlandı. Turizmin inkişafı dayandı (donduruldu). Turizm ölkələr arası gedis galiş və dostluq əlaqələrini bərqaşdır edir. Ona görə də turizm və müharibə bir-birinə ziddir. Müharibədə qan töküür, insanlar bir-birini məhv edir. Ona görə də, müharibə zamanı turist əlaqələri kəsilir. Müharibə zamanı baş vermiş iqtisadi və siyasi böhranlar sonrakı illər də zərbə vurur.

I Dünya müharibəsindən sonra iqtisadi böhranlar bütün ölkələri bürüdü və özü ilə iqtisadi tənzəzzül və fasalət gotirdi.

1930-cu illərin iqtisadi böhrəni keçmiş Sovet məkanında daha ağır keçdi. Ukraynada, Belarusiyada, Volqa boyunda milyonlara adamlar acıdan tələf oldular. SSRİ məkanında bu illər dəha ağır keçirdi. 1917-ci ildə Oktyabr çevrilişi baş verdi. Ölkə daxilində vətəndəş müharibəsi başladı. Qardaş qardaşa, oğul ataya güllə atıldı. Ölkə daxilində qanlı mübarizələrin arası kəsilmək bilmirdi. Daxildə xalq düşməni adı ilə milyonlarla adamlar məhv olunur və həbsxanalarda çürüdüldü. Buna Stalin repressiyaları deyirdilər.

1941-ci ildə alman faşistləri II Dünya müharibəsini başladılar. Bu müharibə 50 mln nəfərin ölümünü səbəb oldu. SSRİ-nin 2 mindən artıq şəhəri, 100 minlərlə kəndlər və yaşayış məntəqələri yerlər yekسان olundu.

Müharibə zamanı tərəflər texniki üstünlüyü malik olmaq üçün bir-biri ilə rəqabət aparırdı. Bu rəqabət texnikanın inkişafına səbəb olurdu.

1950-ci ildə beynəlxalq turistlərin sayı, 1940-ci illə bərabərləşdi və sonrakı illərdə sürətlə çoxalmağa başladı.

7.2. TURİZMİN QLOBALLAŞMASI VƏ BEYNƏLMİLƏLLƏŞMƏSİ

İlk zamanlarda beynəlxalq turizm aristokratların və burjuaziya nümayəndələrinin əyləncəsi idi. Ona görə ki, ancaq bu təbəqənin səyahət etmək üçün kifayət qədər pulu və boş vaxtı olurdu.

XX əsrə baş verən hadisələr və proseslər Planetin simasını kökündən dəyişmişdir. İki Cahan müharibəsi, çevrilişlər, iqtisadi böhranlar, kolonializm qarşı aparan mühərabələrin qələbəsi, elmi-texniki inkişaf, soyuq müharibə, bunlar hamisi cəmiyyəti dəyişdirmişdir. Atom və hidrogen bombalarının icad olunması və Xirosimə və Naqasaki şəhərlərində tətbiq olunması xalqlara anlatdı ki, artıq mühərabələrin heç bir perspektivi yoxdur. Yeni mühərabələr insanların kökünü kəsə bilər. Müxtəlif ictimai sosial sistemlərin bir yerdə yaşaması və əməkdaşlıq etmələri qırılmazdır.

Sosializm və kapitalizm sistemlərinin bir-biri ilə əməkdaşlıq etməsi, sülh yolu ilə rəqabət aparması uzun müddət sülhün bərqərar olmasına səbəb oldu. İqtisadi inkişaf başladı.

Müharibə və böhranlardan zəifləmiş ölkələr və insanlar dırçəlmək üçün beynəlxalq turizmə çox böyük ümidi baslayırdılar. Dünyanın xalqları artıq anladılar ki, mühərabələrin və böhranlarının yaralarını tək başına saqlamak qeyri-mümkündür. İnsan cəmiyyətinin Yer üzərində saxlamaq

üçün xalqlar öz səylərini birləşdirməlidirlər. Bu məqsədlə 1946-ci ildə Birleşmiş Millətlər Təşkilatı yarandı. Bu təşkilat şübhü və xalqlar arası əməkdaşlığı elan etdi. Şəhər və kənd təsərrüfatı inkişaf etməyə başladı. Cəmiyyət demokratlaşdırıldı, kolonial ölkələr azadlıq çoxib müstəqil dövlətlər yaratıldılar, insanların güzəranı yaxşılaşmağa başlıdılar.

Bunlar hamisi beynəlxalq turizmin inkişafına müsbət təsir göstərdi. 1950-ci ildə artıq beynəlxalq turistlərin miqdarı 25 mln nəfər, yəni II Dünya müharibəsindən əvvəl olan səviyyəyə çatdı. II Dünya müharibəsinin sonu və Faşist Almaniyasının məğlubiyyəti beynəlxalq turizmin tərəfində yeni imkanlar yaratdı. 1950-ci il Beynəlxalq turizmin inkişafına təkan verdi. 1960-ci ildə xaricə gedən turistlərin sayı 3 dəfə artdı və 71 mln nəfərə çatdı.

Sonrakı onillik (1960-1971), yenə də xarici turist axınının artması ilə müşahidə olundu. 1971-ci ildə xarici turistlərin sayı 1684 mln nəfər oldu. Bunun asas sabablari nə ola bilərdi?

Hər şeydən əvvəl beynəlxalq vəziyyətdə stabilləşmə və gərginliyin aradan götürülməsi idi. Soyuq müharibəyə son qoyuldu. Bu dövr kapitalist ölkələrində istehsalın artması və ümumi iqtisadi dırçalılış müshahidə olundu. Mühərbiyədən sonra istehsalın strukturasiyası dəyişmiş və əməyin məhsuldarlığı artmışdır. Texniki tərəqqinin nailiyyətləri istehsala tətbiq olundurdu və yenİ məhsuldar qüvvələr əmələ gəldi. Fəhlə sinfinin öz hüquqları üzrində uzun sürən mübarizəsi nəticəsində gəliri yüksək olan orta təbəqə meydana gəldi. Əmək haqqının artması, məzuniyyətlərinin uzanması turistlərin sayının kaskin artmasına səbəb olmuşdur. Ayri və tək-tək varlı səyahətçilərin yerini orta təbəqə. Əmək haqqı yüksək olan fəhlələr, ziyanlılar, sənətkarlar tutaraq səyahətlərə başladılar.

Turizm sahəsində əmələ gələn şirkətlər yeni texnologiyaya əsasla...an kütłəvi turizmin təşkilindən külli miqdarda gəlir götürürdürlər. Yeni nəqliyyat formaları meydana gəldi, yeni mehmanxanalar tikiliirdi, xidmət sahələri müasirleşdir və genişləndirildi.

Nəqliyyat sahəsində də texniki tərəqqi nəticəsində inqilab oldu, reaktiv sərnişin təyyarələri meydana gəldi. Əgər orta asrlərdə Avropadan Uzaq Şərqi getməyə (dəvə karvanı ilə) illərlə vaxt sarf olunurdusa, müasir dövrdə bu masafəni bir neçə saatda getmək olur. 50-ci illərdə Avropadan Amerikaya və geri qayıtməq üçün çəkiliş xərc 1000 \$-dan yuxarı olardısa, indi bu qiymətlər 2 dəfə azalıb və bu da yenə də kütłəvi turistlərin miqdarının artmasına səbəb olmuşdur.

Rəqəmlərə müraciət etsək, sadalanan sabablərin nəticəsini görərik. 1950-1995-ci illər arasında xarici turistlərin sayı 25 mln nəfərdən 567 mln

nəfərə qədər artmışdır, yəni artım 22,5 dəfə olmuşdur. 1965-1995-ci illərdə, yəni 30 il, beynəlxalq turizmdən gələn gəlinin miqdarı 52 dəfə artmış və 371,5 mldr \$ olmuşdur.

Beynəlxalq turizmin rolü xarici səyahətdə və iqtisadi əlaqələrin möhkəmlənməsindən sonra dərəcədə artlığına görə BMT öz I konfransını 1963-cü il Romada turizmə həsr etmiş və turist əlaqələrinin genişlənməsi üçün konkret tədbirlər təklif etmişdir.

BMT ölkə rəhbərlərindən sərhəd və viza məsələlərini sadələşdirməyi tələb edirdi.

BMT-nin turizm haqqında qərarında deyilir ki, hər bir vətəndaşın başqa ölkələrə səyahət etmək hüququ var. Bu hüququ heç kəs məhdudlaşdırıbmamalı, əksinə şərait yaratmalıdır ki, onu həyata tətbiq etmək mümkün olsun.

BMT öz iclaslarında beynəlxalq turizmin inkişaf yollarını araşdırır və tələb edir ki, iqtisadiyyati inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrə yardım göstərsinlər. BMT-nin baş sesiyasında Ümumdünya Turist Təşkilatının (ÜTT) yaranması haqqında (1969-cu ildə) qərar qəbul olunmuşdur. ÜTT-nin baş qərargahi İspaniyanın paytaxtı – Madrid şəhərində yerləşir.

Regionlar üzrə ÜTT komissiyaları regionlarda turizmin inkişaf tətbiq yollarını öyrənir və konkret tədbirlər təklif edirlər, onlar görülən işləri öyrənir, ümumiləşdirir və bütün regionlara yayırlar.

80-ci illər yenə də turist səfərlərinin sayının artması ilə müşahidə olunur. Bu səfərlərin sayı 1950-ci ilə nisbatən 11 dəfə artmışdır. Lakin bu artım regionlar üzrə qeyri-bərabər olmuşdur. Avropada, Afrikada, Latin Amerikasında artım 11 dəfə olmuşsa, Yaxın Şərqdə 3 dəfə, Cənubi Asiyada 5 dəfə. Şərqi Asiyada isə 10 dəfə olmuşdur. 80-ci illərdə Avropa və Şimali Amerika ham turistlərin qəbulunda və həm də göndərilməsində I yeri tutmuş və bu birinciliyi uzun vaxtdır ki, saxlayırlar. Sonrakı illərdə də turist axınları regionlар üzrə qeyri-bərabər olmuş və gəlirlərin miqdarı gələn xarici turistlərin sayından asılı olaraq paylanmışdır. Beynəlxalq turizmdən əldə olunan gəlirlərin miqdarı, xarici turistlərin sayından daha sürətlə artır.

Bu onunla izah olunur ki, xidmət sahələri genişlənir və komfortlu olur.

ƏDƏBİYYAT:

1. Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. Международный туризм. У.П. Баку, Сада-2000.
2. Велиев С.В.. Древний, древний Азербайджан. Баку, 1987.
3. Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие туризма в Азербайджанской Республике. Баку, 2003.
4. Зорин И.В., В.А. Квартальнов. Энциклопедия туризма. М. «Фин. и Стат.», 2003.
5. Квартальнов В.А. Туризм. М. «Фин. и Стат.». РМАТ, 2000.
6. Квартальнов В.А., Романов А.А. Международный туризм; политика развития. У.П., М. «Советский спорт», 1998.
7. Соколова М.В. История туризма. «Мастерство». М. 2002.
8. Həsənov T., Hacizadə Ə. Coğrafyanın tarixi. «Çəşioğlu», Bakı, 2001.
9. Шаповал Г.Ф. История туризма. Минск, 1999.
10. Yaqub Mahmudov. Səyyahlar Azərbaycana gəlir. Bakı, 1986.

İKİNCİ HİSSƏ**BEYNƏLXALQ TURİZMİN COĞRAFIYASI
VIII FƏSİL****8.1. BEYNƏLXALQ TURİZMİN COĞRAFIYASI KURSUNUN
MAHİYYƏTİ, OBYEKTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ**

Ümumiyyətlə turizm nə deməkdir? Gəlin bu sözün mənasını hərtərəfli araşdırıq. Turizm – çoxmənali bir sözdür. Bu sözün ilk sadə anlayışı – istirahət və səyahət deməkdir. Turizm – fransız sözdür və onun mənası gəzinti, istirahət və əyləncə deməkdir.

Lakin bu sözün başqa mənaları da var. Məsələn, turizm – insanın istirahət etdiyi zaman bütün mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir sahəsi kimi də qiymətləndirirlər. Turizm sözünün törəməsi – «turistika» sözü – turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mənası isə – turistlərə göstərilən xidmət sahəsidir.

Turizmin müxtəlif və rəngarəng mənalarını öyrənmədən, onun müəkkəbliyini və dərinliklərini başa düşmək çox çətindir.

İnsan təbiəti elə qurulmuşdur ki, o hayatı boyu işləyir, yaradır və yorulanda istirahət edir, itirdiyi enerjisini istirahət zamanı bərpa edir (bu prosesə rekrəsiya da deyilir). Deməli, istirahət insana su kimi, hava və qida kimi lazımdır. Doğrudan da, istirahətsiz, müsbət emosiyalar olmadan heç bir insan yaşaya və işləyə bilməz.

Bəzə çıxır ki, istirahət insan hayatının ayrılmaz bir hissəsidir. Turizm isə insan hayatının bu hissəsinin təşkilidir. Nəticədə, insan yaşadıqca – turizm də yaşayacaq və inkişaf edəcəkdir. Turizm ona görə inkişafa məhkumdur ki, əgər əvvəllər ayrı-ayrı adamlar səyahət edirdilərsə, hal-hazırda turizm kütləvi şəkil almışdır. Ona görə ki, müasir dövrdə, elmi-texniki inkişaf nəticəsində insanların hayatı daha gərginləşmiş, onlar da-ha tez-tez yorulur və nəticədə istirahətə ehtiyacları çoxalır. Başqa bir tərəfdən, həyatda əmələ gələn ekoloji böhranlar insanların istirahətə olan ehtiyaclarını daha da artırır.

8.2. TURİZMİN İNSAN HƏYATINDA ROLU

İnsanlar tarix boyu öz yaşından, cinsindən, milliyetindən və məns - biyyetindən asılı olmayaraq, bütün dövrlərdə istirahət etmişlər, yəni fironlar, feodallar, kapitalistlər, faşistlər, kommunistlər, demokratlar öz dövründə istirahət etmişlər, səyahətə çıxmışlar. Bəs onda səyahətlə turizmin fərqi nədədir?

Səyahət daha qədim anlayışdır. Lakin bu iki anlayış bir-birindən ayırmaz anlayışlardır və bir-birini tamamlayırlar.

Səyahət və turizm (travel and tourism) – bu anlayışların ikisi də insan həyatını, onun aktivliyini səciyyələndirən anlayışlardır. Bu anlayışlara istirahət, əyləncə, idman, ətraf mühitin öyrənilməsi, elm, mədəniyyət, tarix və dini abidələrlə, müxtəlif xalqların hayatı və ənənələri ilə tanışlıq kimi ünsürler daxildir. Bu anlayışlar insanların öz yaşıdlıqları məkəndən fərqlənən şəhər, ölkə, qita dəyişmələri ilə sıx bağlıdır. Bu iki anlayışın fərqi ondadır ki, qədim zamanlarda geniş yayılmış səyahətlərdə zaman və məkan məhdudiyyətləri yox idi. Dəvələrlə və ya piyada səyahətlər (sonralar gəmilişlər) aylar və bəzən illərlə davam edirdi. Bu cür səyahətlər, kəşflər olmasaydı, bəlkə də insan cəmiyyəti indiki inkişaf mərhələsinə çatmazdı.

Turizmin tarixindən göründüyü kimi, əsrlərdən bəri insanlar yer üzərində daim belə səyahətlər etmişlər. İlk zamanlarda bu səyahətlərin məqsədi yeni torpaqlar, təbii sərvətlər axtarmaq, tapmaq, ticarət və dini məqsədlərlə bağlı olmuşdur. Məsələn, Massaliyadan çıxmış (indiki Fransanın Marsell şəhəri) Pifley eramızdan əvvəl 320-ci ildə bütün Avropanı səyahət etmiş. Britaniya adalarına və Norveçə kimi çatmışdır. O zamanlar bu səyahət fantastik səyahət hesab olundur. O, okean haqqında kitab yazmışdır. Başqa bir misal: Qədim Romalılar imperatorun icazəsi ilə Misirə və ya başqa Yaxın Şərqi ölkələrinə istirahətə gedərdilər.

İnsanlar səyahət etdiyi zaman onların ətraf mühit haqqında bilikləri zənginləşir, təsəvvürləri genişlənir və nəhayət, onlar özləri də dəyişirdilər. Aparılan ekspedisiyalar və səyahətlər yeni-yeni coğrafi ixtiraların açılmasına səbəb olur, elmə və praktikaya lazım olan həcmidə ümumiləşdirici materiallar toplamağa imkan verirdi.

Bələliklə, səyahət və turizm qədim zamanlardan başlayaraq müasir dövrdə qədər çox maraqlı və ziddiyətli bir yol keçmiş və turistikə elmini yaratmışdır. Hal-hazırda bu elm insanların həyatında mühüm rol oynayır. XIX-XX əsrlərdə bütün sahələrdə olan elmi və texniki ixtiralar, xüsusilə nəqliyyat və informatika sahələrində baş verən yeniliklər turizmin yeni-kütləvi formasını yaratmışdır. Əgər qədim zamanlarda ayrı-ayrı varlı

TURİZM

adamlar, yəni tacirlər, safirlər, məmurlar, əyanlar səyahətə çıxdırlarsa, müasir dövrdə planetin əhalisinin ¼ hissəsi turist sefərlərində iştirak edirlər.

XX əsrin II yarısından başlayaraq turizm fenomenal hadisəyə çevrilmişdir. Beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq əlaqələri möhkəmlədir. İqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. Beynəlxalq turizm ölkələr arası iqtisadi integrasiya yaradır, valyutanın, işçi qüvvəsinin və kapitalın ölkələr arası sərbəst hərəkətinə zəmin yaradır.

8.3. TURİZMİN FORMASINA GÖRƏ NÖVLƏRİ

Turizmin bir neçə müxtəlif növləri vardır. Bu müxtəliflik onun oynadığı roldan və məqsədləndən doğur. Turizmin əsas iki müxtəlif forması – xarici və daxili turizm forması var. Xarici turizm ölkəni tərk edib başqa bir ölkəyə getməklə bağlıdır. Ona görə də turizmin bu formasına Beynəlxalq turizm deyilir. Beynəlxalq turizm – başqa ölkəyə turizm səyahəti etmək deməkdir.

Beynəlxalq turizm – dövlətlərarası müqavilələrə əsasən təşkil olunan turizmdir. Başqa bir ölkənin sərhədini keçmək müəyyən formal amillərin yerinə yetirilməsi ilə əlaqədardır. Xarici pasport, viza, gömrük nəzarəti, deklorasiya kimi, dövlət rüsumu və s. Bu cür ünsürlərin hər biri ölkəni öz dövlət sərhədlərini terrorçulardan, sarhədi qanunsuz keçənlərdən və s. qorumaqdandır. Bu formalıqların bərkiməsi və ya zəifləməsi ölkəyə turist axınınu azaldır və ya çoxalda bılır. Məsələn, valyuta nəzarətinin sərtləşməsi, turistlərin aliciliq qabiliyətini zəiflədir, bu isə qəbul edən ölkənin ziyanı nadır. Məlumdur ki, xari-cə gedən turistlərin çoxu sopturizm məqsədi ilə gedir. Valyuta nəzarəti gəlmə turistlərin sayına təsir göstərir.

Ölkələrin çoxu bu cür formal tələbləri sadələşdirir, bu da turist axınıni çoxaldır. Məsələn, Türkiyə «torpaq basdır» vergisini 10\$ qədər aşağı salmışdır, ölkəyə daxil olan turistlərin qeydiyyatını birbaşa uçuş zamanı aparır. Ona görə də, Türkiyə 2001-ci ildə 14 mln. turist qəbul etmişdir. Bu cür rüsum Azərbaycanda da 10\$-dir, buna baxmayaraq gəlmə turistlərin sayı müqayisə edilməz dərəcədə azdır (11,5 min nəfər, 2001-ci il). Bu onu göstərir ki, dövlətimiz bu sahədə əvvəl siyaset aparmır. Xarici turizmin başqa bir xüsusiyyəti, onun ölkə iqtisadiyyatına təsiridir.

Əgər ölkədən xaricə gedən turistlərin sayı gələn turistlərin sayından çoxdurrsa, deməli ölkədən valyuta xaricə çıxarılır. Gedən turistlər xarici ölkənin iqtisadiyyatına investisiya qoyur. Xarici ölkənin turizm infrastruk-

turu daha da inkışaf edir. Belə hallarda ölkədə mənfi turizm saldosu əmələ gəlir.

Beynəlxalq turizmin ixracı qeyri-adi bir formada baş verir. Başqa məhsulların ixracından fərqlənərək beynəlxalq turizmdə turist özü ölkəyə gəlir və onun ölkədə qəbul olunması və ona göstərilən xidmət turizm məhsulunun ixracı hesab olunur. Xarici turistin ölkəyə gəlməsi aktiv turizm adlanır, ölkədən getməsi isə passiv turizm adlanır.

Beynəlxalq turizm beynəlxalq iqtisadi münasibatlardə mühüm rol oynayır. Elmi-texniki inqilab, beynəlxalq əmək bölgüsü, elmi, mədəni, idman və digər sahələrdə xalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında başqa ölkələrin təcrübəsindən istifadə edirlər.

Beynəlxalq turizmin inkışafı dünya iqtisadi sisteminin yaranmasında da mühüm rol oynayır. İnkışaf etmiş ölkələr zəif inkışaf etmiş ölkələrə kömək edirlər. Turizmin «gediş-gelişi» nəticəsində xalqlar bir-birini yaxşı tanır, insanlar arasında etibar yaranır, bu isə xalqlararası konfliktlərin yaranmasına ehtimalını azaldır.

Daxili turizm – ölkə daxilində baş verir. Daxili turizmin inkışafı ölkə iqtisadiyyatının artımında mühüm rol oynayır. Turizmin ölkədə inkışafı, başqa sahələrin də inkışafına təkan verir. Daxili turizmin inkışafı xarici turizmin inkışafına zəmin yaradır. Ona görə ki, daxili turizm ölkədə infrastruktur yaradır və həmin infrafstrukturdan ölkəyə gələn xarici turistlər də istifadə edirlər.

Bundan başqa, daxili turizm ölkə daxilində siyasi və iqtisadi sabitlik yaradır. Siyasi sabitlik ölkədə ona görə möhkəmlənir ki, turizmdən əldə olunan galisənin müxtəlif tabəqələri arasında ədalətli və görülən əmək müqabilində paylanılır. Turizmdə isə bu qeyri-mümkündür. Turizm çoxlu iş yerləri yaradır. Turizm məhsulunu hasil etmək üçün çox adam iştirak edir. Bir nəşər xarici turista lazımi səviyyədə xidmət göstərmək üçün 9 iş yeri yaratmaq gərəkdir. Eyni zamanda, bir nəşər xarici turistdən galən gəlir bir ton xam neftin satışından əldə olunan gəlirdən çoxdur.

Ümumiyyətlə turizm ümumi turistlərin 80-90 %-ni təşkil edir. Daxili turizmə sərf olunan xərclərin miqdarı xarici turizmdən 5-10 dəfə çox olur. Son zamanlar daxili və xarici turizm bir-biri ilə yaxınlaşır. Məsələn, Qərbi Avropana bağlanan Şenqen müqaviləsi ölkələr arasında sərhəd formalılıqlarını götürmüştür. Turistlər manəsiz bu ölkələri gəzə bilirlər. Bu ölkələr arası sərbəst turist, işçi qüvvəsi və kapital axını davam etməkdədir. Ölkələrarası sərbəst turist zonası yaratmaqdə Avropa digər regionlara nümunə göstərir. Avropa sərbəst turist məkanı yaratmağa can atır.

Turizmin məqsədə görə başqa növləri də vardır. Lakin belə əlamətlərə görə turizmin növlərə bölünməsi çox vaxt mütəxəssislər arası mübahisəyə səbəb olur. Mübahisəsiz qəbul olunmuşdur ki, turizmin iki növü – əyləncə və istirahət, işgüzər turizm en çox yayılmış növlərdəndir. İstirahət və əyləncə məqsədi daşıyan turistlər ümumi turistlərin 70 %-ni təşkil edirlər. Bu növə sağlamlıq, idman, tarixi abidələrlə tanışlıq, ekoloji, sosial və bir çox turizmin başqa növləri də aiddir.

İşgüzər turizm çox vaxtı ezamiyyətlərə bağlı olurlar. Turizmin bu növü mükafatlanma ilə, konfransların, sərgilərin, qurultayların və başqa tədbirlərin keçirilməsi ilə əlaqədardır. İşgüzər turizm ümumi turizmin 10%-dən 20%-ə qədərini təşkil edir.

Ədəbiyyətdə turizmin başqa növləri də göstərilir. Məsələn: fərdi və ya qrup tərkibində, sosial turist, inklüziv turist, etnik və ya nastalıj tur, macəra, kəndli-fermer turizmi, dini turizm və s. Turistlər nəqliyyatın növündən asılı olaraq da qruplara bölünürler.

IX FƏSİL**9.1. KÜTLƏVİ TURİST TƏŞKİLATLARININ YARANMASI**

Dünyada ilk dəfə qrup şəklində kütləvi səyahətin təşəbbüskarı və təşkilçisi yazıçı və səyyah D. Qalinyani olmuşdur. Bu səfər 1815-ci ildə İngiltərədən Fransaya təşkil olunmuşdur. Bu dövrdə beynəlxalq turizm sürətlə inkişaf etməyə başlayır. Kütləvi turizmin belə sürətli inkişafının səbəbi kapitalizmin inkişafı idi. Kapitalizm özü ilə texniki təraqqi gatılmış və çoxlu sərvət toplamağa səbəb olmuşdur. Şəhərlər, yollar salınır, infrastruktur əmələ gəlirdi, evlər və saraylar göyə qaldırılırdı. Külli miqdarda varlı adamlar peyda olurdu. Var, sərvət daimi şənlik və firavənlilik yaradır. Kapitalizm feodalizm sistemini nisbətən mütərəqqi sistem idi. O, elmin və texnikanın sürətlə inkişafına səbəb olurdu.

Bu dövrdə buxar maşını, daxili yanacaq maşını, elektrik maşınları ixтиra olunur. Yeni-yeni nəqliyyat növləri əmələ gəlir. Yeni ixtiralar əməyin formasını dəyişir. Əmək intensivləşir. Bunlar hamisi birləkdə kütləvi turizmin yaranmasına gətirirdi. 7-ci fəsildə kütləvi turizmin yaranma səbəbləri göstərilmişdir.

II Dünya müharibəsindən sonra turizmin kütləvi formaya çevriləsinin səbəblərindən biri da dünyada ölkələr arası gərginliyin götürülməsi və baş verən sosial-siyasi və iqtisadi proseslər olmuşdur. II Dünya müha-rıbasından sonra müstəmləkə və yarım müstəmləkə sistemləri dağıldı. Yer əhalisinin $\frac{1}{3}$ hissəsi müstəmləkə sistemindən azad olub müstəqil dövlətlər yaradaraq inkişaf etməyə başladı. Planetin əhalisi sürətlə artmağa başladı. 1930-cu ildə əhalinin sayı 2 mlrd idisa, 1975-ci ildə iki dəfə artaraq 4 mlrd-a çatır. 1975-1995-ci illərdə, yəni 20 ildə Yerin əhalisi əlavə 2 mlrd da artır və 6 milyarda çatır.

Əhalinin belə sürətlə artmasına səbəb Dünyada sabitliyin yaranması və iqtisadi artım olmuşdur. Kapitalizm ictimai quruluşu sanayedə və kənd təsərrüfatında yüksək məhsuldar qüvvələr yaradırdı. Elm və texnika sürətlə inkişaf edirdi. Nəticədə kaşı dərəcədə gəliri olan orta təbəqə yaranırdı. Əhalinin sürətlə artması və iqtisadi dəyişkənlilik turizmin inkişafına və kütləvi formaya çevriləsinə səbəb olurdu.

Sənaye inqilabı ilə əlaqədar əhalinin yaşayış səviyyəsi və həyat tərzı yaxşılaşır. Fəhlə sinfi XX əsrə 8 saatlıq iş gününün təyin olunmasına nail oldu. Beş günlik iş haftəsi qəbul olundu. Bununla əlaqədər, «istirahət günləri» turizmi dəbə düşməşdir. Bu günde kimisi istirahətin bu növü genişlənmək üzərində.

TURİZM

Bundan başqa, zəhmətkeşlər və qulluqçular 2-3 həftəlik, əmək haqqı ödənilmək şartı ilə məzuniyyət çıxmaq hüququnu alıb etmişlər ki, bu da turizmin kütləvi formaya çevriləsinə və turist bazarının yaranmasına təsir göstərmişdir.

Turizmə yeni kütlələrin qoşulması onun təşkilatlarının yaranmasına səbəb olurdu. I Dünya müharibəsindən sonra turizm elə bir sürətlə inkişaf edirdi ki, turizm sahəsində ölkələr arası integrasiyaya səbəb oldu. 1919-cu ildə Aralıq dənizi ölkələrinin turizm agentlikləri Paris şəhərində beynəlxalq turist təşkilatının birləşməsini yaratdılar. Bu birləyi belə adlandırdılar – Beynəlxalq Turist Agentlikləri Federasiyası (FİAB).

1920-ci ildə Millətlər Birliyinin beynəlxalq pasportları haqqında Konfrans çağırıldı. Konfrans vahid xarici pasport hazırlamaq üçün qərar çıxarıldı. Bu təşəbbüsü o vaxt hayata keçirtmək mümkün olmadı. Ondan sonrakı illərdə beynəlxalq turist təşkilatı yaratmaq mümkün olmadı.

1945-ci ildə Birleşmiş Millətlər Təşkilatı (BMT) yarandı və o, beynəlxalq turizmin problemləri ilə ciddi məsələ olmağa başladı. O, 1946-ci ildə elm, mədəniyyət və təhsil sahəsində dövlətlər arası birləşməni yaratdı. Bu Birliyin adı YUNESKO idi. Bu təşkilat (YUNESKO) 1950-ci ildə beynəlxalq turizmin inkişaf programını tərtib etdi. Bundan sonra, beynəlxalq turizm sürətlə inkişaf etməyə başladı.

BMT turizm sahəsində regionlar üzrə İqtisadi və Sosial Komissiyalar (BMT İSK) yaradıldı. 1963-cü ildə Romada turizmə həsr olunmuş BMT-nin ilk Konfransı çağırıldı. Bu Konfransın tövsiyəsi ilə 1968-ci ildə Bern şəhərində BMT-nin İqtisadi və Sosial Komissiyalarının birləşməsi oldu. Bu seminar inkişaf etməkdə olan ölkələrin turizm sahəsindəki hüquq təminatı məsələlərinə həsr olunmuşdur. İSK-lar tez-tez yığışaraq regionlarda turizmin vəziyyəti ilə tanış olur və onun problemlərini həll edirdilər.

Dünya üzrə 6 belə komissiya yaradılmışdır. Bu komissiyalar regionlarda turizmin tənzimlənməsi ilə məsələ olurlar. Məsələn, BMT Avropa İqtisadi Komissiyası 1975-ci ildə Dubrovnik şəhərində Avropada turizmin inkişafına həsr olunmuş Konfrans təşkil etmişdir. Konfrans turizmin inkişaf əsaslarına və strategiyasına, turist infrastrukturunun rasional istifadəsinə, milli parkların yaradılması və ətraf mühitin qorunması məsələlərinə həsr olunmuşdur.

Asiya və Sakit Okean İqtisadi-Sosial Komissiyası region ölkələrinə turizm sahəsində proqramlarının tərtib olunmasında, gömrük formallıqlarının təkmilləşməsi barədə və texnologiya sahəsində yardım göstərir.

BMT-nin Afrika İqtisadi-Sosial Komissiyası regionun ölkələrində turizmin statistikası, maliyyəsi, maddi və hüquqi bazalarının yaradılmasına

hər olunmuş elmi-tədqiqat işləri aparır, turizm sahəsində kadrların hazırlanmasına kömək edir. Başqa regionların komissiyaları da turizm sahəsinin inkişafına hər olunmuş çoxlu işlər görürər.

Ümumiyyətlə, beynəlxalq turizmin məsələləri ilə çox təşkilatlar məşğul olurlar. Onlardan ən sanballı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsidir. Müşavirənin qərarlarının xüsusi bölməsi turizmə hər olunmuşdur. Bu qərarlarda qeyd olunur ki, xalqların bir-birinə yaxınlaşmasında, iqtisadi və mədəni əlaqələrin yaradılmasında və qarşılıqlı anlaşmada turizmin əvəzsiz rolü vardır. Ona görə də, turizmin inkişafı zəmanəmizin vacib məsələlərindən biridir. Helsinki Müşavirəsi turizmi inkişaf etdirmək üçün konkret tədbirlər tövsiyə etmişdir.

1975-ci ildə BMT-nin təşəbbüsü ilə Ümumdünya Turist Təşkilatı (ÜTT) yaradıldı. Bu təşkilat dövlətlər arasında tanınmış beynəlxalq turizm təşkilatıdır. Onun Nizamnaməsinin III maddəsinin I bəndində deyilir: «iqtisadi inkişaf sabəb olan turizmin inkişafı ÜTT-nin əsas məqsədi dir». 2001-ci ildən Azərbaycan Respublikası ÜTT-nin üzvüdür.

ÜTT hər iki ildən bir öz iclasını çağırır. İclaslar arası İcarə Komitəsi fəaliyyət göstərir. Onun qərargahı İspaniyanın Madrid şəhərində yerləşir. ÜTT-nin bütün materialları 4 dildə: ingiliscə, fransızca, ispan və rus dillərində aparılır.

ÜTT-nin fəaliyyətində vacib hadisələrdən biri də 1980-ci ildə Manil şəhərində ÜTT-nin Konfransının təşkilidir. Konfransda 100 ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdilər. Bu Konfrans turizm tarixində mühüm rol oynayır. Ona görə ki, 1980-ci ilə qədər turizmə gelir mənbəyi kimi yanaırdılar. Manil Konfransı turizmin yeni müasir konsepsiyasını bəyan etdi və izah etdi ki, turizmin mənəvi və təriyəvi dəyərləri iqtisadi dəyərlərindən yüksəkdir. Konfrans qeyd etdi ki, azad turist safları ó zaman mümkündür ki, dünyada sülh, əmən-amanlıq və sabit iqtisadi inkişaf olsun.

Manil Bəyannaməsi bütün dövlətlərə turistləri xoş məramla, hörmətlə qəbul etməyi təklif etmişdir. «Beynəlxalq turizm bütün dünyada sülhün və qarşılıqlı anlaşmanın mənəvi və intellektual əsası olmalıdır». O, dünyada yeni iqtisadi qanunların tətbiq olunmasında vasitə olmalıdır. Bu yeni iqtisadi qanunların həyata keçirilməsi inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında fərqi azaltmalıdır. Bütün dövlətlər öz vətəndaşlarının əyləncə və istirahətə olan hüquqlarını gerçəkləşdirməyə çalışmalıdır.

1988-ci ildə Kanadanın Bankuver şəhərində turizmin sülhün qorunmasına roluna hər olunmuş beynəlxalq konfrans təşkil olunmuşdur. Konfransın məruzələri turizmin qarşılıqlı anlaşmaya, ölkələr və xalqlar

arası hörmət və etibarın yaranmasına təsirinə hər olunmuşdur. Konfransın yekun sənədi «Sühlsevər səyyahın əsasnaməsi» adlandırılmışdır. Sonrakı konfransların hamısında turizm sülhün aləti kimi qəbul olunmuş və onun humanist xüsusiyyətləri qeyd olunmuşdur.

Turizmin elm kimi formalşması XX əsrin axırlarında qəbul olunmuşdur. Müxtəlif ölkələrdə elm Mərkəzlər, universitetlər və tədris müəssisələri yaranırdı. Məsələn, Monakoda Prinsin himayəsi altında turizmin Beynəlxalq Akademiyası yaradılmışdır. Akademiya turizm sahəsində təminlərin mənasını araşdırır. Yeni turist lügəti Akademiya tərəfindən fransız dilində tərtib edilmişdir. Sonra tərtib olunmuş lügət ingiliscə, ispan, italyan və alman dillərinə tərcümə olundu.

1981-ci ildə Rusiyada qeyri-hökumət təşkilatı olan Beynəlxalq Turizmin Akademiyası – (RMAT) yaranmışdır. Akademiyanın dörd fakultəsi faaliyyət göstərir:

1. Turizmin menecmenti fakultəsi;
2. Ekoloji turizm fakultəsi;
3. İxtisas biliklərinin artırılması fakultəsi;
4. Qiyyabi fakultə.

Akademiya öz məzunlarını xaricə təcrübə keçmək üçün göndərir və Akademiyani bitirdikdən sonra onlara işlə təmin olunmaqdə kömək edir.

9.2. BEYNƏLXALQ TURİZMİN STATİSTİKASI

Beynəlxalq turizmin statistikasında əsas 2 bölmə çox vacibdir: ölkələrə daxil olan turistlərin sayı, onlara göstərilən xidmət nəticəsində əldə olunan gəlirin miqdarı və turizmə sərf olunan xərclər. Bu bölmələrin hər biri üçün ÜTT, hesablanması asan mümkünlər olan üsullar təklif etmişdir. Beynəlxalq turizmin statistikasının əsas məqsədi:

1. Turizm sənayesinin inkişafının planlaşdırılması;
2. Turizmin ölkə iqtisadiyyatında rolunun təyin olunması;
3. Turizm sahəsində tədqiqat işlərinin aparılması və onun inkişaf istiqamətlərinin təyinidir.

Turizmin yaranması və inkişafı tarixi köklərlə bağlıdır. Lakin beynəlxalq turizmin statistikası XX əsrin I yarısından başlanılmışdır. 1929-cu ildə Avstriya 2 milyon turist qəbul etmişdir. İsveçrə – 1.5 milyon, İtaliya – 1 milyon və s. Lakin bu vaxt aparılan turist hesabatı ölkədə təhlükəsizliyi tə-

min etmək məqsədi güdürdü. Turistlərin sayı ilə o qədər də maraqlanmadılar. Turizmin iqtisadiyyata təsiri də bir o qədər öyrənilməmişdir.

Mühəribədən sonra (1950-ci ildən) turist statistikası yenidən öyrənilməyə başlıdır. Lakin bu dəfə məqsəd başqa idi.

Mühəribə çoxlu dağlığını və səfərlət gotmışdır. Xalqların iqtisadi vəziyyəti çox ağır idi. Belə vəziyyətdən çıxmak üçün xalqlar turizmə çoxlu ümidi bağlayırdılar. Dağdıcı və dəhşətli II Dünya müharibəsindən sonra, bu ağır böhrandan çıxmak üçün xalqların səylərini birləşdirməyə böyük ehtiyac var idi. Elə bu məqsədlə 1946-ci ildə BMT yarandı. II Dünya müharibəsi planetin iqtisadi və siyasi simasını kökündən dəyişdi. Vahid ictimai quruluş 2 lagerə: sosializm və kapitalizm lagerlərinə bölündü. Bu sistemlər birgə yaşamaq və rəqabət aparmaq imkanı yaradı.

1960-ci ildə BMT kolonial ölkələrə azadlıq deklorasiyasını qəbul etdi. İqtisadi cəhətdən geridə qalmış ölkələr müstəqiliyə qədəm qoydular. Lakin bu ölkələr həddindən artıq geridə qalmışdılar. Bu ölkələrdə iqtisadi və sosial inkişaf proqramları tərtib olundu. Bu proqramların hayata tətbiqində turizmin rolu çox böyük idi. Ona görə ki, turizmdə az sərmayələrlə qısa müddətə yaxşı iqtisadi nailiyyyətlər əldə etmək mümkün olurdu.

1963-cü ildə Roma şəhərində BMT turizmə həsr olunmuş özünün I konfransını keçirdi. Konfrans turizmin hüquq məsələlərinə toxundu: «Hər bir şəxsin istədiyi ölkəyə sərbəst səfər etməyə ichtiyyarı var». Konfrans bu şüar altında keçirildi.

87 ölkənin nümayəndəsi, o cümlədən SSRİ konfransın yekun qərarlarını imzaladı. Qəbul olunan qərarlar turizmin inkişafına yeni bir təkan verdi. Konfrans beynəlxalq turizmin statistika məsələsini nizama salmaq üçün Regionlar üzrə Nəzarət Şuraları yaratdı. Bu Şuralar aşağıdakılardır:

1. Afrika Regional Turizm Şurası;
2. Amerika Regional Turizm Şurası;
3. Avropa Regional Turizm Şurası;
4. Yaxın Şərqi Regional Turizm Şurası;
5. Cənubi Asiya Regional Turizm Şurası;
6. Şərqi Asiya və Sakit Okeaniya Regional Turizm Şurası.

Avgustun 1-i 1975-ci ildə Helsinki şəhərində 33 Avropa ölkəsinin, o cümlədən ABŞ və Kanadanın iştirakı ilə Avropa təhlükəsizlik və əməkdaşlıq Şurası yarandı. Bu Şura turizmin inkişafını xalqlar arası əməkdaşlığın vacib bir hissəsi kimi qəbul edir və Avropada vahid turizm məkanının yaranması üçün çox işlər görür. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurası

(ATƏŞ) təklif edir ki, turizmin sərbəst gedisi və gelişinə mane olan bütün mənəcələr aradan götürülsün.

1982-ci ildə Meksikanın Akapulka şəhərində ÜTT konfransı olmuşdur. Konfransın əsas iddiaları aşağıdakılardır:

- hər bir hökumət və hər bir dövlət öz vətəndaşlarının istirahət və əməyə olan tələblərini yerinə yetirməlidir. Bu qərar ölkə konstitusiyasında öz əksini tapmalı və yerinə yetirilməlidir;
- beynəlxalq turizm bütün dünyada sülhün bərqərar olması üçün ən vacib ünsürlərindən biridir.

Hər iki ildən bir ÜTT (Ümumdünya Turist Təşkilatı) konfrans təşkil edir və turizm inkişafının ən aktual problemlərini müzakirə edir. ÜTT-nin katibliyi Madridde yerləşir. Katiblik müntəzəm olaraq regionlardan turizmin statistikası haqqında məlumatları alır, bu məlumatları analiz edir və regionlara konkret təkliflərini göndərir.

Turizmi səfərlərinin regionlara bölünməsi çoxdan formalılmışdır. Regionlar arasında Avropa qabağa gedir. 1999-cu ildə Avropaya 386 milyon turist gəlmüşdür. Bu da dünya üzrə galon xarici turistlərin yarısından çoxdur. Gəlmə turistlər üzrə II yeri Amerika regionu tutur (127 milyon, 1999-cu il). Bəzək region dünya gələn turistlərinin $\frac{4}{5}$ hissəsini təşkil edir. Buna baxmayaraq, axırıncı 45 ildə xarici gələn turistlərin dinamika-sı əksinə dəyişmişdir. Avropa və Amerikada orta illik artım 4,2 % olduğunu haldə, başqa regionlarda bu artım daha böyük sürətlə baş verir. Afrikada, Yaxın Şərqi və Okeaniyada bu artım 12-dən 18 %-ə çatır. Beynəlxalq turizm zəif inkişaf etmiş ölkələrin inkişafında mühüm rol oynayır. Bəzi ölkələrdə dövlət bütçesinin yarısı turizmin hesabına formalılaşır.

Şərqi və Cənubi Şərqi Asiya və Okeaniya ölkələri 1997-98-ci illərdə böhran keçirmişdilər. Lakin 1999-cu ildə region iqtisadi böhrandan çıxa bilmiş və 94 milyon turist qəbul etmişdir.

Baxmayaraq ki, Afrika və Yaxın Şərqi ölkələrində ümumi turist axımı artmışdır, lakin bu regionlar dünya turizm hərəkatında önemli yer tutma bilməmişlər.

XXI əsrə beynəlxalq turizmin regional strukturu bir qədər dəyişəcəkdir. Lakin Avropa və Amerikanın turist gəlmələrində və turizmə sərf olunan xərclərdən aparıcı rolu qalmadıqda davam edəcəkdir. ÜTT məlumatına görə 1994-cü ildə 8,2 milyard turist keçmələri hesabına alınmışdır. Bunun 70 %-i daxili turizmin hesabına olmuşdur.

9.3. BEYNÖLXALQ TURİZMİN DÜNYA İQTİSADIYYATINDA ROLU

Turizm sahisi sərmaya qoyub, gəlir götürmək üçün ən sərfəli bir sahədir. İqtisadiyyatın başqa sahələrinə nisbətən onun bir çox üstünlükleri vardır: qoyulan sərmaya çox zaman keçmədən yaxşı nəticə verir. İqtisadi cəhətdən turizmin cazibədarlığı ondadır ki, xidmət sahələri ardı kəsilmədən genişlənir, qoyulan investisiya qısa müddətə özünü doğrudur, daxil olan gəliri konvertasiyası mümkün olan valyuta şəklində almaq olur.

Turizmdən əldə olunan gəlir halaldır. Ona görə ki, böyük zəhmətlə qazanılır. Bir də ki, səhbət insana, onun sağlamlığını, intellektinin artmasına qulluq etməkdən gedir. Əlbəttə, külli miqdarda silah düzəldib satmaqla da, pul qazanmaq olar, lakin belə qazanc daim insanları ədavətə, insan tələfətinə getirib çıxarırlar. Turizm isə əksinə, insanları dostluğa, qardaşlığa dəvət edir. Turizm sülhün carçısıdır. Turizmin inkişafı insanları elm, tarix və mədəniyyət sahələrində əməkdaşlığı çağırır. Turizm maariflənmə xarakteri daşıyır.

Turizm tarixi abidələrin bərpasını, kəndlərin və şəhərlərin abadlaşmasını tələb edir. Turizmin inkişafı çoxlu iş yeri ləri yaradır, iqtisadiyyatın müxtəlif sahələrinin dirçəlməsinə təkan verir. Ticarətin, inşaatın, kənd təsərrüfatının, yeyinti sənayesinin, suvenir satışına və inkişafına səbəb olur.

Beynölxalq turizm – dövlətlər arası iqtisadi əməkdaşlığın aktiv bir formasıdır. Son illərdə beynölxalq turizmin sürətlə inkişafı müşahidə olunur. Ümumi dayarına görə, o, neft məhsulları və avtomobil sənayesini qabaqlayaraq I yerə çıxmışdır. Beynölxalq turizm məhsulunun orta hesabla illik artımı 4,3 % təşkil edir. Şübəhə yoxdur ki, bu sürətlə artım beynölxalq turizmin 2020-ci ildə dünya ixracında I yerə çıxmamasına səbəb olacaqdır.

1950-ci ildə xarici turistlərin sayı dünya üzrə 25,3 milyon olmuşdur. 1995-ci ildə isə 567 milyona qalxmışdır. Göstərilən müddətdə gələnlərin sayı 22,4 dəfə artmışdır. 1965-1995-ci illərdə beynölxalq turizmdən gələn gələrin miqdarı 55 dəfə artmış və 371,7 milyard dollara çatmışdır. Bu göstərir ki, dünya iqtisadiyyatının heç bir sahəsi bu sürətlə arta bilməmişdir. Bu da beynölxalq turizmin əsas üstünlüklerindən biridir.

Hal-hazırda beynölxalq turizm dünya iqtisadiyyatının çox qüvvətli bir sahəsinə çevrilmişdir. Turist xidmətlərinin ümumi qiyməti insanlara göstərilən xidmətlərin $\frac{1}{3}$ hissəsini təşkil edir. Bu da ümumi dünya məhsulunun 1993-cü ildə 10,1 %-i olmuşdur.

Proqnozlar göstərir ki, XXI əsrin 20-ci illərinə beynölxalq turizm bütün göstəricilərinə görə I yerə çıxacaq və dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevriləcəkdir. Bu prosesi aydın təsəvvür etmək üçün planetin əhalisinin $\frac{1}{3}$ -ni turist kimi görmək kifayatdır. Elə ölkələr var ki, turizm onların dövlət bütçəsinin 30-40 %-ni təşkil edir. Məsələn, 2000-ci ildə Fransaya 70 milyon xarici turist gəlmİŞdir ki, bu da onun öz əhalisindən çoxdur. 1998-ci ildə Fransa xarici turistlər göstərdiyi xidmətə görə 29,7 milyard \$ gəlir götürmüştür. 1995-ci ildə Almaniyanın vətəndaşlarının 63 milyon nəfəri xaricə getmiş, ABŞ-da bu say 47 milyonu bərabərdir. Yunanistanda dövlət bütçəsinin $\frac{1}{2}$ -i turizmin hesabına formalılaşır. Bağam adaları, Meksika, Singapur, Tailand kimi ölkələrin milli gəlirinin 80 %-i turizmindən gəlir.

2001-ci ildə Türkiyə 13 milyon qonaq qəbul etmişdir. 2000-ci ildə dünya üzrə beynölxalq gəlinin miqdarı 476 mlrd olmuşdur. ÜTT-nin verdiyi proqnozlara görə 2020-ci ildə bu rəqəm 2000 mlrd olacaq. Bu proqnoz onu göstərir ki, Yer kürəsində adamların aktivliyi 2-3 dəfə artacaq. Bu rəqəmlər ÜTT-nin hazırladığı rəqəmlərdir. Onların haqiqətən əvvəl əsaslıdır. Bu rəqəmlər onu göstərir ki, beynölxalq turizm zəmanəmizin qlobal bir hadisəsinə əvvəl əsaslıdır.

Beynölxalq turizmin inkişaf tamayülünün analizi göstərir ki, turizmin inkişafı dünya üzrə siyasi və iqtisadi (situasiya) vəziyyətləri sənədliyidir. Əgər 2000-ci ildə ümumi xarici turistlərin sayı bir 45 milyon artmış və misli görünməmiş inkişafı səbəb olmuşsa (700 milyona çatmışdır), 2001-ci ildə onların sayı bir qədər (0,6%) azalmışdır. 1982-ci ildən 2000-ci ilə qədər orta hesabla hər il 4,3% artım olmuşdur. 2001-ci il bu 18 ildə birinci dəfədir ki, gələn turistlərin sayı azalmışdır. Bunun səbəbi, ABŞ-də 11 sen-tyabrda baş verən hadisələrdir. Əvvəlcə qeyd etmək lazımdır ki, hələ 11 sentyabr terror hadisəsindən əvvəl ABŞ iqtisadiyyatında artım əvəzinə bir neçə faiz tənəzzül olmuşdur. 11 sentyabr hadisəsi bu böhranı dəha da kəskinləşdirdi. 10 minlrlər əvvəlcədən alınan avia bilətlər qayıtarıldı, 30 min işçi aviasiyada öz iş yerini itirdi. ABŞ-da qısa müddətdə turizmin göstəriciləri 20 % aşağı düşdü. Dövlət bu şirkətlərə yardım göstərdi. 11 sentyabr teraktından sonra əhali avia uçuşlarından istifadə etməyə təraddüb edirdilər (qorxurdular). Bir neçə aydan sonra vəziyyət bərpa olmağa başlayırdı ki, İndoneziyanın Bali şəhərində yenidən bir dəhşətli hadisə yüzlər turistin həyatına bails oldu. Bundan bir az sonra İraqda mühəribə başlandı. Mühəribə uzun müddət bu regionda turizmin göstəricilərinə təsir göstərdi. İraqda mühəribə qurtardı, yeni

bir, dəhşətli pnevmoniya xəstəliyi Uzaq Şərqdə (Çində) və Okeaniyada yayıldı.

Bu hadisələrin hamısı turizmə mənfi təsir göstərir. Lakin əvvəlki mühəzirələrdə qeyd olunmuşdur ki, turizm artıq insan həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir.

Ola bilsin ki, başqa bir terror aktı baş versin. Ola bilsin ki, iqtisadiyyat özünü bir az başqa cür aparsın. Təbiətdə daim gözənlənməyən hadisələrə rast gəlmək mümkündür. Beynəlxalq turizmin qanunlarının öyrənilməsi və artıq dünyada yaranmış sabit turizm sənayesi ümidi verir ki, o 2003-cü ildən və sonrakı illərdə əvvəlki sürətlə inkişaf edəcəkdir.

X FƏSİL

**10.1. BEYNƏLXALQ TURİST AXINLARININ REGIONLAR
ÜZRƏ QEYRİ-BƏRABƏR PAYLANMASI**

Beynəlxalq turizm sürətlə inkişaf etsə də, regionlar üzrə onların axının heç də bərabər deyildir. Bu onunla izah olunur ki, regionların özlerinin iqtisadisiyasi və sosial inkişafı qeyri bərabərdir.

Afrikada, Cənubi Asiyada, Okeaniyada ölkələrin çoxu XX əsrin II yarısında, II Dünya müharibəsindən sonra kolonial rejimdən azad olmuş və müstəqillik yoluna yenidən qədəm qoymuşlar. Turist regionlarının özü 1950-ci ildən sonra yaranmışdır ki, bu da dünya turizminin statistika işini asanlaşdırır.

Aşağıda iki cədvəl verilmişdir. Cədvəl 1 – 1990-1999-cu illərdə, yəni 10 il ərzində turist axınlarının regionlar üzrə səpələnməsini (dinamikası-nı), cədvəl 2 isə beynəlxalq turizmdən regionlar üzrə əldə olunan gəlirləri göstərir.

Milyon nəfərlə

Cədvəl 1

Regionlar	İllər	1990	1991	1992	1993	1994	1995	1996	1997	1998	1999
Afrika	15,1	16,2	18,0	18,5	19,1	20,3	21,8	23,4	25,0	27,3	
Amerika	93,6	96,7	103,6	106,4	103,6	110,7	116,9	118,3	122	126,7	
Asiya-Sakit okean	54,6	56,4	64,2	71,2	76,8	81,4	89,0	88,3	87,2	93,7	
Avropa	282,9	283,0	303,0	310,8	331,5	338,5	350,3	370,6	381,9	385,9	
Yaxın Şərqi	9,5	8,4	10,9	11,4	12,8	12,4	14,1	14,3	15,3	18,0	
Cənubi Asiya	3,2	3,3	3,6	3,5	3,9	4,2	4,4	4,8	5,2	5,4	
Dünya üzrə	458,4	464,0	503,3	519,0	550,5	567,5	596,5	619,7	636,6	657,0	

Milyard ABŞ dölları ilə

Cədvəl 2*

İllər Regionlar	1990	1991	1992	1993	1994	1995	1996	1997	1998	1999
Afrika	5,3	5,0	6,2	6,3	6,8	1,4	8,7	9,0	9,6	9,8
Amerika	70,0	77,8	85,5	91,1	95,2	102,7	112,4	118,8	121,2	125,3
Asiya-Sakit ocean	39,2	40,4	47,4	53,9	63,4	14,5	82,3	76,6	73,7	73,4
Avropa	148,0	148,1	168,2	164,5	179,1	209,5	219,0	218,2	226,1	231,2
Yaxın Şərqi	4,4	3,8	5,1	5,7	6,4	7,5	8,2	9,1	9,7	10,4
Cənubi Asiya	2,1	2,3	2,8	2,7	3,1	3,5	3,9	4,3	4,4	4,9
Dünya üzrə	269,0	277,4	315,2	224,2	354,0	339,1	434,5	436,0	444,7	455,0

Tarixi baxımdan dünya miqyasında formalasılmış turist regionlarını nəzərdən keçirək.

1. AVROPA

Ən çox inkişaf etmiş regionlardan biri Avropa regionudur. Beynəlxalq turist gəlmələrinə görə Avropa regionları arasında 1 yerdədir. 1999-cu ildə o, 385,9 milyon nəfər turist qəbul etmişdir (cədvəl 1). Bu birinciliyi Avropa uzun müddətdir ki, saxlayır (1990-ci ildən). Avropa özü subregionlara bölündür: Qərbi, Cənubi, Şimali və Şərqi Avropa. Bundan başqa Aralıq dənizinin şərqində yerləşmiş ölkələr (Türkiyə, Kipr, İzrail və Yunnanistan) turizmin inkişafı baxımdan, Avropanın inkişaf etmiş subregionlarına çatmağa cəhd göstərirler. Avropanın ən qabaqcıl region olmasının səbəbləri: Avropada əlverişli, sosial-iqtisadi, siyasi, mədəni-tarixi və gözəl nəqliyyat, rəbibə şəraiti vardır. Bundan başqa, Avropanın qədim turizm ənənələri də çox inkişaf etmişdir.

Avropa «Vahid Avropa» Turist Regionu (VATR) yaradılması siyasetini yeridir. Qərbi Avropa ölkələri öz aralarında Şenqən şəhərində müqavilə bağlaşmışlar. Bu müqaviləyə görə turistlər, işçi qüvvəsi və kapital bu ölkələr arası sərbəst hərəkət edir. 330 milyon nəfərin yaşadığı Qərbi Avropa ölkələri, qitənin ən nəhəng turist bazasına çevrilməsinə nail olmuşlar. Bununla belə, Şərqi Avropa ölkələri ilə qitənin Şenqən müqaviləsi bağlayan ölkələri arasında turist mübadiləsi üzrə bərabər qarşılıqlı münasibətlər

* 1 və 2 nömrəli cədvəllər ÜTT-nin məlumatları əsasında tərtib olılmışdır.

bu vaxta kimi yaranmamışdır. Bu çox töbüdür. Ona görə ki, Şenqən ölkələri öz sərhədlərini qanunsuz keçənlərdən, terrorçularдан, narkotik maddə keçirənlərdən və iqtisadi hücumlardan qoruyurlar.

Avropanın region daxilində səyahət etməyi sevirlər. Bundan ötrü Avropanın özündə bütün şərait yaranmışdır. Region daxili turistlərin sayı kontinentin bütün turistlərinin 90 %-ni təşkil edir. Ancaq 10 % regionlar arası səfərlər çıxırlar. Regionlar arası avropanıllar əsas Amerikaya, xüsusilə ABŞ-a gedirlər. Avropada turistlərin ən çox sevdiyi ölkə Fransadır. Avropa turistlərinin hər 1/5-i Fransaya səfər edir. Avropada ən çox turist mübadiləsi Almaniya, İngiltərə və Beniüks ölkələri arası olur. Eyni zamanda Fransaya gedən turistlər orada çox qalmırlar, ona görə ki, Fransa da bahalıqdır.

2. AMERİKA

Gəlmə turistlərin sayına görə II yeri Amerika (122,0 milyon, 1998-ci il) və xüsusi ilə ABŞ (47,12 milyon, 1998-ci ildə) tutur. Amerikaya gələn turistlərin 73 %-i əsas 3 ölkənin üstünlərində: ABŞ, Kanada və Meksika. ABŞ dünyanın ən inkişaf etmiş turist ölkəsidir. Gəlmə turistlərin miqdardına görə ABŞ Fransa və İspaniyadan sonra 3-cü yeri tutur. Turizmdən əldə olunan golırın miqdarına görə isə ABŞ dünyada I yerdədir. Bu onunla izah olunur ki, ABŞ-da turizmin ən qüvvətli infrastrukturunu yaranmış və turizm sahəsində xidmət ən yüksək səviyyədə təşkil olunmuşdur.

1 Nöli cədvəldən görünür ki, 1990-cı ildən 1999-cu ilə qədər ABŞ-da turizm göstəriciləri arda kasılmadan artmışdır. ABŞ-nın turizmə sərf etdiyi xərclər də ən yüksək səviyyədə olmuşdur (56,1 milyard dollar, 1998-cü ildə).

2 Nöli cədvəldən görünür ki, Amerikanın beynəlxalq turizmdən aldığı gelir 10 ildə (1990-1999) 2 dəfəyə yaxın artmış və 1999-cu ildə 125,3 milyard dollar olmuşdur.

Turizm biznesi ABŞ-da ən inkişaf etmiş gelir sahəsidir. ABŞ-da 37 ştatda turizm iqtisadiyyatın başqa sahələrindən çox golır gətirir. Turizm sahəsi ölkənin iş qabiliyyəti olan əhalisinin 11,4 %-ni əhatə edir. Turizmdə işləyənlər hər il bir yerdə 116 milyard ABŞ dolları miqdarına həcmində əmək haqqı alırlar.

ABŞ-da turbiznesin dinamik inkişafına səbəb turizm sahəsində xidmətlərin ardıcıl olaraq genişlənməsidir. Uzun səfərlərdən tətbiq olunan gənclək istirahətə qədər maraqlı istirahət və əyləncə növləri tətbiq olunur. 5145 sayda yaranmış milli parklarda 230 min işçi turistlərə və ekskursantlara xidmət göstərirler.

Geniş avtomaşın icarə sistemi, avtobus, avia daşıyıcıları turistlərin sərəncamına verilmişdir. Las Veqasda evlənənlər üçün qeyri-adi şərait yaradılmışdır.

Son zamanlar ABŞ-da 80-ci illərdə qəbul olunmuş riskli təməyüllər-dən (bütün turistlər eyni turist xidmətlərinin hamısının göstəriləməsi) imtiyaz etmişlər. Mütxəssislər belə hesab edirlər ki, hər bir turista onun özü-nə məxsus olan seymanın yüksək səviyyədə xidmət göstəriləməlidir.

Avropada olduğu kimi Amerikada da region daxili turizm regionları arası turizmdən üstündür, lakin Avropadan fərqlənərək bu mütənasiblik 72:28 % təşkil edir. Amerikalılar Avropadan başqa Asiya-Sakit Okean, Şimali və Cənubi Asiya və son zamanlar Orta Asiyaya da səfərlər edirlər. ABŞ vətəndaşlarının illik gəliri çox yüksəkdir, bu onlara imkan verir ki, il-də bir neçə dəfə səyahət etməsinə imkan verir. Region daxilində onların ən çox sevdiyi istirahət yerləri Karib subregionu, yəni Baham adaları, Kuba, Haiti, Santaqo, Panama və müxtəlif adalarlardır. Karib subregionu ildə 14,4 milyon (1998) turist qəbul edir və regionun ümumi gəlirinin 30%-ni götürür. Amerika qitəsinin başqa bir subregionu Cənubi Amerikadır. Bura ildə 13-14 milyon turist səfər edir. Subregionun əsas turist ölkələri Argentina (4859 min, 1998-ci il), Braziliya (3135 min nəfər, 1998-ci il), Uruqvay və Çiliidir. Bu ölkələrin zəngin turizm sərvətləri vardır. Lakin bu ölkələr əsas turist istiqamətlərindən kənarda yerləşdiklərinə görə turist axını nisbatən zəifdir, ona görə də, bu ölkələrdə turizmin inkişafı o qədər də sürətlə getmir. Lakin bu ölkələrin yüksək turizm potensialı var və 2020-ci ilə kimi bu subregionda turizmin sürətlə inkişafı gözlənilir.

3. ASİYA-SAKİT OKEAN REGIONU (OKEANIYA)

Bu regionun ölkələrinin çoxu müstəmləkə və ya yarım müstəmləkə quruluşuna malik idilər. Ona görə də, bu ölkələrin iqtisadiyyatı zəif inkişaf etmişdir. Lakin hal-hazırda bu ölkələrdə turizm böyük sürətlə inkişaf etməkdədir. Bunun səbəbi nədə ola bilər? Məlumdur ki, turizmin inkişafı ölkə iqtisadiyyatı ilə sıx bağlıdır. Bəs necə oldu ki, iqtisadi cəhətdən geridə qalmış ölkələr qisa bir tarixi zamanda beynəlxalq turizm sahəsində sıçra-yışla yüksəldilərlər?

1970-1995-ci illərdə, yəni 25 il xarici səfərlərin miqdarı bu regionda 15,7 dəfə artmışdır. Həmin müddədə dünya üzrə artım 3,4 dəfə olmuşdur. Göstərilən illərdə beynəlxalq turizmdən əldə olunan gəlir bu regionda 63 dəfə artmışdır, halbuki bu rəqəm bütün dünya üçün 20,8 idi.

Regionda turizmin sıçrayışlı inkişafının bir neçə səbəbi var. Birincisi, ölkələrin müstəmləkə asılılığından azad olması, azad iqtisadi zonaların yaradılması və iqtisadiyyatın dinamik inkişafıdır. İqtisadiyyatın artması milli və adambaşına düşən gəlirin artmasına və asudə vaxtin çoxalmasına səbəb olmuşdur.

İkinci, turizmin çəvik modelinin yaranması və turizm sferasına ardı kəsilməyən investisiya qoyuluşudur.

Üçüncüsü, Beynəlxalq münasibətlərdə gərginliyin sənqiməsi və region daxili proseslərin sahmana salınmışdır. Bu proseslərə regionun iki nə-həng dövlətin, Çinin və Yaponiyanın güclü təsiri olmuşdur. Məsələn, region daxili turizmdə iştirak edənlərin 77 %-i çinlilərdir. Onun vilayətlərində Honkonqda azad iqtisadi zonalar yaradılmışdır. Artıq Çin TayVandan gələn etnik turistləri də heç bir manəsiz qəbul edir. Yaponiya özü regionda böyük turist axını yaradan ölkədir. Burada, adambaşına düşən illik gəlir 30 min dollardır, bu da yaponlara mütəmadi olaraq səyahət etməyə imkan yaradır. Bu gəlir Singapurda 3633 \$, yeni sənaye ölkələrində 8-10 min \$-a çatır. Bu da region daxili səyahət-lərin miqdardını çoxaltmağa imkan yaradır. Məsələn, bu region 1999-cu ildə 93,7 mln turist qəbul etmiş və onun beynəlxalq turizmdən əldə etdiyi gəlir həmin ili 73,4 mlrd \$ olmuşdur. Ən çox turist axını Yaponiya ilə yeni sənaye mərkəzləri arası (Cənubi Koreya, Malayziya, Tayland, Sin-qapur və b.) olmuşdur. Regiondan kənar səfərlər isə ən çox ABŞ, Alma-riya, Britaniya, Fransa, Hindistan və İtaliyaya olur. 2020-ci ilin proqno-zuna görə, Asiya-Sakit Okean regionuna 190 mln turist gələcəkdir.

4. YAXIN ŞƏRQ VƏ CƏNUBİ ASİYA

Yaxın Şərqi Beynəlxalq turizmdə hələ ki, sanballı bir rol oynamır. Regionda siyasi vəziyyət qeyri-stabilidir, turizm dövlət himayəsindən məhrumdur, gələn turistlərin təhlükəsizliyi təmin olunmur.

Regionda dini turizm inkişaf etməyidir. Məkkə, Mədinə, Məşhəd, Yeruşalim, Fələstin dini turizmin mərkəzləridir. Yaxın Şərqiin dünya turizmündə payı 2 %-dır. Bu da əsas Misirin, BƏƏ, Saudiyyə Ərabistanının və Hindistanın hesabına formalaşır. Burada regionlar arası turizm region daxili turizmdən üstündür və 55 %-ni təşkil edir. Ölkələr daxili turizmin vəziyyəti birinci növbədə turizmin infrastrukturunun inkişafından və ölkənin iqtisadi vəziyyətdən asılıdır.

Umumiyyətlə, bu regionda 1,3 mlrd əhalisi yaşayır. Lakin bura gələn turistlərin sayı dünya turistlərinin 4 %-ni də təşkil etmir.

5. AFRİKA

Afrikada Beynəlxalq turizm zəif inkişaf etmişdir. 700 mln nəfər əhalisi olan Afrika ölkələri 1999-cu ildə 27,3 mln turist qəbul etmişdirlər. Afrikada siyasi və iqtisadi vəziyyət qeyri-stabildir. Afrika ölkələrinin çoxu bir-biri ilə müharibə aparırlar. Afrikada da Cənubi Asiyada olduğu kimi, region daxili turizm 45 % təşkil edir. halbuki inkişaf etmiş turist regionlarında bu rəqəm 80-90 %-dir. Afrika ölkələrində turizm son dərəcədə qeyri-bərabər inkişaf etmişdir. Ölkələrdən ancaq bir neçəsində müasir tələbata uyğun turist infrastrukturunu yaranmışdır. Onlardan Cənubi Afrika Respublikası (CAR), Tunis, Marokko, Zimbabve və Keniyadır. Cənubi Afrika Respublikası (CAR) Afrikada turizm sahəsində liderdir. O, 1998-ci ildə 6 mln turist qəbul etmişdir. Belə bir fikir yaranmışdır ki, əgər qızıl və almaz ehtiyatları tükənərsə, onda ölkəyə valyuta gətirən sahə turizm olmalıdır.

10.2. SON ZAMANLarda BEYNƏLXALQ TURİZMDƏ BAŞ VERƏN STRUKTUR DƏYİŞİKLİKLƏR

Dünya üzrə turist səfərlərinin əsasını istirahət, əyləncə və səfərdən həzz almaq təşkil edir. Bu məqsədə təşkil olunmuş turist səfərləri, ümumi turistlərin 70%-ni təşkil edir. 10% işgüzar turizm və yerdə qalan turizmin başqa növlərinə aiddir (dini turizm, sosial, inklüziv, insentiv, etnik, məcəra, kənd-fermer, ekoturizm və s.).

Əvvəlki kimi turistləri dəniz və günəş cəlb edir. Gündəliyi isti havada dənizdə cımmək əsəb sistemini sakitləşdirir və zəifləmiş bədəni möhkəmləndirir. Lakin sağlamlığı yönəlmış turizmi bu növü ciddi dəyişikliklərə uğramışdır. Turistlərin çoxunu dağ səyahətləri, tərkibində müəyyən qədər təhlükə olan səyahətlər cəlb edir. Ekoloji turizm, turizmin idman növləri, açıq havada, təbiətin dildər güşələri turistləri daha çox cəlb edir. Hər hansı bir turist səfəri tarixi və memarlıq abidələrlə six əlaqədardır. İnsanları xüsusiilə mədəni, dini ocaqlar, millətlərin ənənəsi, milli yeməkləri, xüsusiyyətləri, ünsiyyəti və s. maraqlandırır.

90-ci illərdə sərhədlər açılanda Şərqi Avropa ölkələrindən Qərb ölkələrinə çoxlu turist axını baş vermişdir. Gedən turistlərin çoxu şöpürzim məqsədi ilə gedirdilər. Onlar kiçik bizneslər məşğul olurdular. Belə səfərlər qısa müddətli (2-3 günlük) olurdu. Daxili bazarı xarici mallarla doldurulan bu turistlər zaman keçdikcə səfərin vaxtını uzadır, həm mal alır, həm də səfər etdikləri ölkədə bir az dincəlməyə vaxt tapırdılar. Bu ölkənin mədəniyyəti, tarixi ilə tanış olurdular. Beynəlxalq turizmdə ölkələr arası kəskin

rəqabət olduğundan hər ölkə çalışır ki, maraqlı turist məhsulu təklif etsin. Turistləri maraqlandıran bir neçə turist ekskursiyasını misal göstirmək yerinə düşərdi.

1982-ci ildə Meksikanın paytaxtı Akapulka şəhərində ÜTT konfransı keçirildi. Konfransın nümayəndələri turizmin inkişafı və rəqabətli turist məhsulunun yaradılması problemlərini müzakirə edirdilər. Sonra konfransın nümayəndələri 2 okeanın kəsişdiyi bir qayaya dəvət olundular. Nümayəndələr belə bir hadisəni qayanın üstündən müşahidə edirdilər: hündürlüyü 100-110 metr olan dalğalar müəyyən intervalla (1-1,2 dəqiqə) bir birinə ardınca bir okeandan o birisine keçir, sonra köpüklərin və o biri okeanın səviyyəsi ilə barabərəlsərdi.

Doğrudan da, mənzərə qeyri-adi və çox dəhşətli idi. Birdən (gözlənilmədən) qayanın zirvəsindən 15 yaşlı bir oğlan uşağı özünü 110 metrlik dalğanın üstünə atır. Müşahidəçilər bu mənzərədən şok vəziyyətinə düşürlər. Belə vəziyyət bir neçə dəqiqə davam edir. Çox vaxt keçmir ki, həmin oğlan uşağı o biri okeandan sağ-salamat sahile çıxır. Bu hadisə konfrans nümayəndələrinin yaddasından silinmir, bu cür hadisələr yeni-yeni turistləri Meksikaya cəlb edir.

Başqa bir misal: Malaziya müstəqilliyi 1957-ci ildə qazanmışdır. Ondan qabaq Malaziya geridə qalmış kolonial bir ölkə idi. Bu ölkə 1998-ci ildə 7 milyona yaxın xarici turist qəbul etmişdir. Ölkədə turizmi inkişaf etdirmək üçün çox maraqlı proqramlar həyata keçirdirlər. Şəhər ətrafi ekskursiyalarda kauçuk plantasiyalarında gözinti, əqrəb və timsah fermaları ilə tanışlıq, sualtı mağaralarda soyahət və s. Paytaxtin möcüzələrindən biri də hündürlüyü 452 metr olan 2 binanın 88 mərtəbəsində 58 metrlik körpüdür. Bu kompleks neft kompaniyası «Petronas»ın hesabına tikilmişdir. Bu körpübən turistlər cıraq kimi alişbəyanan bütün Kyala-Lumpuru-Malayziyanın paytaxtını seyr edirlər.

Əgər XX əsrin ortalarında xarici turistlər qrup şəklində istirahətə üstünlük verirdilərsə, indi bu töməyül artıq dəyişərək ailə ilə birlikdə və ya kiçik (4-6 nəfər) qruplarla əvəz olunur. Səyahətə çıxan turistlər müəyyən maraq ətrafında birləşirlər. Məsələn, alpinizm, yaşıllar klubu, çöl heyvanlarının qoruyanlar klubu, ovçular, balıqçılar və s.

Regionlarda turist axınlarının əsas istiqaməti Şimaldan Cənuba, yəni isti dənizlərin (Aralıq dənizi, Karib dənizi, Qara dəniz) sahilərinə yönəlmüşdür. Lakin son zamanlarda qarşılıqlı turist yerdəyişmələri baş vermekdədir. Məsələn, Avropana əvvəlki turist axınları Şimali Avropa ölkələrindən (İsveç, Norveç, Finlandiya, İsləndiya, Böyük Britaniya) Aralıq dənizi ölkələrinə (İtaliya, İspaniya, Fransa və s.) yönəlmüş olurdu. Son zamanlar

isə bu ölkələrdən Skandinaviyaya, İslandiyaya turist axını əmələ gəlməkdir. Bu onunla izah olunur ki, Şimal ölkələrində valyuta sabitliyi, təhlükəsizlik və təbii sərvətlər və ekoloji tarazlıq vardır. Bundan başqa, bu şimal ölkələri yeni və orijinal turist məhsulları təklif edirlər. Bundan ötrü onlar turizm infrastrukturuna külli miqdarda sərmayə qoyurlar. Məsələn, bu yaxınlarda Olimpiya oyunları ilə əlaqədər Norgəç coxlu xarici turist qəbul etmişdir. Qonaqları o qədər yüksək səviyyədə qəbul etmişdilər ki, indiyə kimi də Norgəç turist axını davam edir. 3,5 milyon əhalisi olan Norgəç 3.627 (1998-ci il) milyard dollar beynəlxalq turizmdən gəlir götürür.

Götürək İslandiyani, İslandiya Avropadan çox uzaq düşməndür, onun iqlimi çox sərtidir. Buna baxmayaraq, İslandiya turist bazalarında mövqə tutmaq üçün ölüm-dirim mübarizəsi aparır. 1999-cu ildə o, 40-a yaxın turist marşrutlarını bazara çıxartmışdır, o cümlədən şimal dairələrində balınların həyatını müşahidə etmək programını. Bu nəhəng dəniz heyvanlarının həyatın müşahidə etmək istəyənlərin sayı 1991-1996-ci illərdə 147% artmışdır. Sərt iqlim şəraitində yaşayan İslandiya dünyaya daha bir yenilik gətirmişdir. Neftdən bir yanacaq kimi istifadədən el çəkməyi, əzəzi-nə ekoloji cəhətdən tamız hidrogen H_2 - yanacağını işlətməyi təklif etmişdir.

Qeyd etmək lazımdır ki, turistləri heyrən edən dəbdəbəli 5 ulduzu otellərin vaxtı artıq geridə qalmışdır. Turistlər yeni, maraqlı və möcüzəli səyahətlər axtarırlar. Heç uzağa getmək lazım deyil. Qonşumuz Qazaxistandan 40 milyon dollar sərf edib, yeraltı böyük akvarium tikdirib və orada okean heyvanlarını turistlərə göstərir. Ölkə dağlarından birini müqəddəs yer hesab edərək, onun ətrafında turizmin infrastrukturunu yaratmaqdən ötrü 22 mln \$ vəsait ayırmışdır.

Ölkələr beynəlxalq turizmdən öz payını görməkdən ötrü vəsait axtarıb tapırlar, maraqlı, turistləri cəlb edən proqramlar həyata keçirdirlər. Azərbaycan Respublikasında belə proqramlardan biri «Enerji və Od» evinin yaradılmasıdır.

10.3. BEYNƏLXALQ TURİST AXINLARININ COĞRAFIYASI

Beynəlxalq turizmin inkişaf təməyüllərinin tədqiqi turist axınlarının regionlar üzrə paylanması və bu cür paylanmaların səbəblərini araşdırmaqla bağlıdır. Turistlər bir qayda olaraq, öz regionları üzrə səyahət etməyə üstünlük verirlər. Məsələn, region daxili və regionlar arası turist axınlarının paylanması aşağıdakı nisbətlər kimidir:

1. Avropa – (90:10) %;
2. Amerika – (72:28) %;
3. Asiya – Sakit Okean – (75:25) %;

4. Afrika – (45:55) %;
5. Yaxın Şərqi – (59:41) %;
6. Cənubi Asiya – (55:45) %.

Regionlarda əmələ gələn region daxili və region arası baş verən turist axınlarının mütənasibliyi onu göstərir ki, əgər region daxili turistlərin fəizi miqdarı nə qədər çoxdursa, deməli bir o qədər də regionda turizmin infrastrukturunu təşkil etmiş, regionda sabitlik və yüksək iqtisadi inkişaf var.

Məsələn, I ən yüksək region daxili turist axını Avropadadır: - 90 %, yerdə qalan 10 % isə regionlar arası turist axınına mənsubdur. Avropada beynəlxalq turizmin vəziyyətini təyin edəndə bunun bütün səbəblərini qeyd etmişdir. Lakin bir də yada salaq ki, Avropada, kiçik bir ərazidə, tarixi kökləri eyni olan, biri-birinə etnik cəhətdən yaxın dövlətlər, inkişaf etmiş infrastruktur, hamar yollar, xalqların tarixi-mədəni yaxınlığı, dil və din oxşarlığı, turizmin yüksək inkişafı üçün zəmin yaratmışdır. Ən başlıca-sı budur ki, Avropa ölkələri birləşib vahid turizm məkanı yaratmağa can atırlar. Öz aralarında müqavilə bağlayıb viza, pasport, gömrük formalılıqlarını ləğv edir və gedis-gəlişi asanlaşdırırlar. Avropada ölkələrin çoxunun arasında sərbəst turist, işçi qüvvəsi və kapital axımı genişlənir və bir vaxt olacaqdır ki, bu hal Avropanın bütün ölkələrinə şəmil olacaqdır. Avropa qıtəsinin bu təşəbbüsü bütün qıtələrə yayılacaqdır. Dahi astroloq Nostradamus öz yazılarında belə bir vəziyyətin olacağını qabaqcədan görürdü.

O yazırıd ki, XXI əsrin ortalarında dövlətlər arası qızıl dövr başlanacaqdır. Bu dövrə müharibələr olmayıcaq və olduqca yüksək iqtisadi inkişaf olacaqdır. Xalqlar biri-birilər mehriban əlaqələr yaradıb xoşbəxt və fəravan yaşayacaqlar.

Əgər Nostradamusun proqnozları reallaşarsa, bu dövr beynəlxalq turizmin çıxaklınon və inkişaf edən dövrü olmalıdır. Avropada turizmin inkişafı, dünya turist axınlarının yarısından çoxunu Avropa qıtəsi tərəfindən cəlb edilməsi ümidi verir ki, Avropanın turizm sahəsindəki nailiyyətləri başqa qıtələr də yayılma bilər.

Avropadan sonra II yerdə Amerikadır (72:28) %. Əgər Avropanın vur-tut 10 % turist axını regionlar arası turist səfərlərinə çıxırsa, bu rəqəm Amerikada 28 %-dir. Uzaq soyahətlər çoxlu sormaya tələb edir. 1998-ci ildə ABŞ vətəndaşlarının bu uzaq soyahətlərinə ABŞ 56,1 milyard dollar sərf etmişdir.

III yerdə – Asiya-Sakit Okeanıdır – (75:25) %. Bu regionda da turizm böyük sürətlə inkişaf edir. 1999-cu ildə artım 7,5 % olmaq şərti ilə turist qəbulunda region yeni rekorda nail olmuşdur (94 milyon turist).

Bu regionda ölkələrin çoxu kolonial rejimlərdən yeni azad olmuşdular. Bu ölkələrin qısa bir tarixi dövrda sıçrayışla inkişaf etməsi təccüb doğurmaz bilməz. Region ölkələri arasında turizmə ən çox pul xərcləyən Yaponiya yadır (33,0 mlrd \$, 1997-ci ildə).

IV yerdə olan Yaxın Şərqi – (59,41) %, region daxili turist axınının 59 %-ni təmin edir. Bu region Beynəlxalq turizmin inkişafında önemli rol oynamır. Turizmin axımı bu ölkələrdə qeyri-sabitdir. Ona görə ki, siyasi situasiya regionda qeyri sabitdir. Dövlət qayğısı turizmə lazımı səviyyədə deyil, turistlərin təhlükəsizliyi təmin olunmur. Yarım əsrən artıqdır ki, Fəlastin-İsrail müharibəsi davam edir. Bu regionun dünya turizmində payı 1998-ci ildə 1,8 % olmuşdur. Bu pay da əsas Misirin, BƏƏ və Hindistanın hesabına olmuşdur. *Yuxarıda göstərilən rəqəmlərdən görünür ki, region daxili turizmin vəziyyəti turizmin regionda inkişafının indikatorudur.* O, nə qədər aşağıdırsa, deməli bu regionda ümumiyyətlə turizm zəif inkişaf etmişdir.

Məsələn, götürək V yerdə olan Afrikani – (45,55) %. Burada region daxili turizm ən aşağı səviyyədədir – 45%. Baxmayaraq ki, Afrikada 700 milyon adam yaşayır, qara kontinentə gəlmə turistlərin sayı 25 milyon olmuşdur (1998). Belə vəziyyətin yaranmasının əsas sabəbləri ölkələrin zəif iqtisadi-sosial inkişafı, turist infrastrukturunun inkişaf etməməsi və qeyri-stabil siyasi vəziyyətdir. Baxmayaraq ki, Afrikada 40-dan artıq dövlət vardır, onlardan ancaq bir neçəsində turizm inkişaf etmişdir. Onlardır: CAR (Cənubi Afrika Respublikası), Tunis, Mərakeş, Zimbabve, Keniya və Birləşmiş Ərəb Əmirlilikləridir.

CAR (Cənubi Afrika Respublikası) Afrikanın ekzotik ölkələrindən biridir. Xarici turistlərin bura axını ildən ilə artır. Turizmin infrastrukturunu xarici kompaniyaların əlindədir. Onların bütün dünyada biznes əlaqələri var. 1995-ci ildə avropanı mütxəssislər turizm inkişaf programını CAR üçün tərtib etmişlər.

Aşağıda təqdim olunan 3 Neli cədvəldə 10 il ərzində (1989-1998) regionlar üzrə turist axınlarının dəyişmə dinamikası göstərilmişdir. Cədvəldən göründüyü kimi, on ildə beynəlxalq turistlərin ümumi miqdarı 200 mln nəfər artmışdır. Orta hesabla turistlərin illik artımı dünya üzrə 4,13 % olmuşdur. 3 Neli cədvəldə ayrı-ayrı regionlar üzrə turist axınlarının dinamikası göstərilmişdir. Turist axınlarının regionlar arası qeyri-bərabər paylanması bir daha göstərilən rəqəmlərlə öz təsdiqini tapır. Ardicil olaraq regionlar üzrə turist axınlarının ildən-ilə artması regionların çoxunda siyasi stabilliyin və iqtisadi inkişafın olmasını göstərir.

Uzun illərdə bəri ölkələr arasındaki qarşışdırma sona yetdi, Berlin divarları uçuruldu. Avropanın mərkəzində vahid sülhsevər Almaniya dövləti yarandı. Əgər gələcəkdə də sülhü qoruyub saxlamaq mümkün olsa, turizmin rolu bunda əvəzedilməzdür.

1989-1998-ci illərdə regionlar üzrə turist axınlarının paylanması dinamikası

Cədvəl 3

Regionlar	İllər										
	1989	1990	1991	1992	1993	1994	1995	1996	1997	1998	
Ümumi dünya üzrə	426,5	458,2	464,0	503,4	519,0	550,5	565,5	596,5	610,8	625,2	
İllik dəyişmə, %-la	8	1,4	1,2	8,5	3,1	6,1	2,7	5,5	2,4	2,4	
Afrika (mln tur)	13,8	15,1	16,2	18,0	18,5	19,1	20,4	21,8	23,2	24,9	
İllik dəyişmə, %-la	10,5	9,0	7,6	11,3	2,8	3,0	6,6	7,2	6,1	1,5	
Amerika (mln tur)	87,0	93,6	96,7	103,6	103,6	106,4	110,5	116,9	118,5	120,2	
İllik dəyişmə, %-la	4,7	7,6	3,3	7,1	0,1	2,7	3,8	5,8	1,3	1,4	
ASR (mln tur)	47,8	54,6	56,4	64,2	71,2	76,2	81,4	89,0	88,0	86,9	
İllik dəyişmə, %-la	1,6	14,3	3,4	13,8	10,8	7,9	5,9	9,4	-1,2	-1,2	
Avropa (mln tur). İllik dəyişmə, %-la	266,3	282,9	283,0	303,0	310,8	331,5	335,6	350,3	361,5	372,5	
Afrika (mln tur)	10,5	6,2	0,1	7,1	2,6	6,7	1,2	4,4	3,2	3,0	
Yaxın Şərqi (mln tur)	8,6	9,0	8,4	10,9	11,4	12,8	13,5	14,1	14,8	15,6	
İllik dəyişmə, %-la	1,4	4,6	-6,6	30,5	4,4	12,3	5,6	4,3	5,3	5,3	
Cənubi Asiya (mln tur)	3,0	3,2	3,3	3,6	3,5	3,9	4,2	4,4	4,8	5,1	
İllik dəyişmə, %-la	6,5	3,9	3,2	9,9	-2,0	10,1	8,6	5,6	8,9	5,0	

1989-1998-ci illərdə regionlar üzrə beynəlxalq turizmdən əldə olunan galirlərin dəyişmə dinamikası

Cədvəl 4

Regionlar	İllər										
	1989	1990	1991	1992	1993	1994	1995	1996	1997	1998	
Dünya üzrə, mlrd \$	221,3	268,9	277,6	315,1	324,1	354,0	405,1	435,6	436,0	444,7	
İllik dəyişmə, %-la	8,3	21,5	3,2	13,5	2,9	9,2	14,4	7,5	0,1	2,0	
Afrika, mlrd \$	4,5	5,3	5,0	6,2	6,3	6,8	1,4	8,7	9,0	9,6	
İllik dəyişmə, %-la	-1,5	18,6	-5,7	23,2	1,6	8,6	7,5	18,6	3,3	5,9	
Amerika, mlrd \$	60,2	70,0	77,8	85,5	91,1	95,2	102,7	112,4	118,8	121,2	
İllik dəyişmə, %-la	17,3	16,4	11,1	9,8	6,5	4,5	7,9	9,5	5,6	2,1	
ASR, mlrd \$	34,2	39,2	40,4	47,4	53,9	63,4	14,5	82,3	76,6	73,7	
İllik dəyişmə, %-la	12,3	14,4	3,2	17,2	13,7	17,8	17,5	10,5	-6,9	-3,8	
Avropa, mlrd \$	115,9	148,0	148,1	168,2	164,5	179,1	209,5	219,0	218,2	226,1	
İllik dəyişmə, %-la	3,7	27,7	0,1	53,6	-2,2	8,9	17,0	5,0	-0,8	3,6	
Yaxın Şərqi, mlrd \$	4,6	4,40	3,8	5,1	5,7	6,4	7,5	8,2	9,1	9,7	
İllik dəyişmə, %-la	6,3	-2,2	-13,2	32,7	21,5	12,1	17,6	9,6	10,8	6,4	
Cənubi Asiya, mlrd \$	2,0	2,1	2,3	2,8	2,7	3,1	3,5	3,9	4,3	4,4	
İllik dəyişmə, %-la	6,3	2,4	14,9	19,0	-3,2	14,4	13,8	13,0	8,4	2,8	

4 №-li cədvəldə 1989-1998-ci illərdə beynəlxalq turizmdən əldə olunan gəlirlər regionlar üzrə göstərilir*. On ildə beynəlxalq turizmdən əldə olunan gəlir, cədvəldən göründüyü kimi, 2 dəfə artmış və 444,7 mlrd \$-a çatmışdır. Gəlir götürməkdə lider yenə də Avropa olmuşdur. Avropa Amerikadan 2 dəfəyə yaxın çox beynəlxalq turizmdən gəlir götürmüştür. Eyni zamanda, Avropanın götürdüyü gəlir dünya üzrə götürülen gəlirlərin yarısından çoxdur. Turist axınları kimi beynəlxalq turizmdən götürülen gəlirlərin miqdarı da 10 il ərzində ildən-ilə ardıcıl olaraq artmışdır. Afrika kontinentində 1989-cu (-1,5) və 1991-ci (-5,7) illərdə, Yaxın Şərqdə 1990-ci (-2,2) və 1991-ci (-13,2) illərdə gəlirlərin azalması başqa regionlarda gəlirlərin çoxalması ilə kompensasiya olunurlar.

10.4. REGION DAXİLİ VƏ REGIONLAR ARASI TURİST AXINLARININ İNTENSİVLİYİNİN DƏYİŞMƏ PROQNOZLARI

90-ci illərə kimi region daxili və regionlar arası axınlar orta hesabla dünya üzrə sabit qalmış və (82:18) % olmuşdur. ÜTT verdiyi proqnozlara görə III minilliyyin 20-ci illərində bu mütənasiblik dəyişməlidir və regionlar arası turist axını daha intensiv olacaqdır. Asiya – Sakit okean regionunda başqa regionlara nisbətən turist axınlarının sürəti daha çox ola-caqdır. Nəticədə beynəlxalq turist səfərlərinin regionlar arası miqdarı 2020-ci ildə 24 %-ə çatacaqdır. Buna uyğun olaraq region daxili səfərlərin miqdarı 76 %-ə enəcəkdir.

Dünyanın en çox 10 turist qəbul edən ölkələrin tərkibi 2020-ci ildə dəyişəcək. Onların tərkibinə yeni ölkələr əlavə olunacaqdır. Məsələn, Çin, ABŞ. Eyni zamanda, 2020-ci ilə verilən turizm proqnozlarında əsas diqqət beynəlxalq turizmə verilir. Əlbəttə, daxili turizm hərəkatının aktivliyi maliyyə cəhətdən çox vacibdir. Verilən 2020-ci il proqnozuna görə 25 ildən sonra inkişaf etmiş ölkələr daxili turizm inkişafında zirvəyə çatacaqlar. Daxili turizmin inkişafı əsas Asiyanın, Latin Amerikasının, Yaxın Şərqi və Afrikanın hesabına baş verəcəkdir, bu ölkələrdə daxili turizmlə məşğul olan əhalinin payı çoxalacaqdır. Çox güman ki, daxili turizmde beynəlxalq turizm arasındaki mütənasiblik 10:1, maliyyə cəhətdən issa 3:1 və ya 4:1 uzun müddət sabit olaraq qalacaqdır. Ən çox turist qəbul edən 10 qabaqcıl ölkənin tərkibi aşağıdakı kimi olacaqdır.

5 və 6 nömrəli cədvəllər ÜTT proqnozlara əsaslanır. 5 nömrəli cədvəldə turist qəbul edən ölkələr arasında I yeri Çin Xalq Respublikası tu-

tur. Bu cür proqnoz ona əsaslanır ki, Çinin böyük iqtisadi və demografik potensialı var. Bu proqnozun gerçəkləşməsi üçün ilk növbədə Çində demokratik və iqtisadi islahatlar sürətlənməlidir. 1998-ci ildə Çin Xalq Respublikası 24 mln xarici turist qəbul etmişdir. Əlbəttə, zəngin təbii sarvətləri və 1 mlrd 200 mln əhalisi olan ölkə üçün bu çox azdır. 2001-ci ildə Çinə gələn turistlərin sayı 1998-ci ilə nisbətən 9 mln nəfər artmışdır. CXR böyük islahatlar ərzəsindədir. Əgər üç il ərzində Çinə gələn turistlərin sayı 9 mln nəfər artmışdır, bu onu göstərir ki, ÜTT-nin verdiyi proqnoz gerçəkləşə bilər. Ona görə ki, turist qəbulunun orta illik artımı Çində böyükdür: 1995-2020 illər üçün təxminən 8 % olacaqdır.

Ən çox turist qəbul edən ölkələr (2020-ci ilə proqnoz, ÜTT)

Cədvəl 5

Nö	Ölkələr	Gələn turistlərin miqdarı mln. nəfər	Dünya bazarında tutumu %	1995-2020 illər artımı, %-la
1	Çin	137,1	8,6	8
2	ABŞ	102,4	6,4	3,5
3	Fransa	93,3	5,8	1,8
4	İspaniya	71,0	4,4	2,4
5	Qonkonq	59,3	3,7	7,3
6	İtaliya	52,9	3,3	2,2
7	Böyük Britaniya	52,8	3,3	3,0
8	Meksika	48,9	3,1	3,6
9	Rusiya Federasiyası	47,9	2,9	6,7
10	Çexiya	44,0	2,7	4,0
	10 ölkə bir yerda	708,8	44,2	4,25

* 3 və 4 №-li cədvələrdə olan rəqəmlər ÜTT-nin verdiyi məlumatlardan götürülmüşdür.

Ən çox xarici turist qənərasiya edən ölkələr, 2020-ci ildə

Cədvəl 6

Nö	Ölkələr	Dünya səfərləri, mln. nəfər	Dünya bazarında yeri, %-la
1	Almaniya	163,5	10,2
2	Yaponiya	141,5	8,8
3	ABS	123,3	7,7
4	Çin	100,0	6,2
5	Böyük Britaniya	96,1	6,0
6	Fransa	37,6	2,3
7	Hollanda	35,4	2,2
8	Kanada	31,3	2,0
9	Rusiya Federasiyası	30,5	1,9
10	İtalya	29,7	1,9
	10 ölkə bir yerdə	788,9	49,2

XI FƏSİL

11.1. BEYNƏLXALQ TURİZMDƏ YENİ İNFORMASIYA
TEKNOLOGİYASININ TURİZM İNKİŞAFINDA ROLU

Beynəlxalq turizmin son onillikdə əldə etdiyi böyük nailiyyətlərin əsas səbəblərindən biri də yeni informasiya texnologiyasının turizmdə aktiv tətbiq olunmasıdır. Turizm məhsulunun istehsalında önəmli yeri informasiya xidmətləri tutur. Informasiya özü turizm məhsulunu vacib bir hissəsinə çevrilmiş və lazımi məlumat olmadan turizm məhsulunu alan müştəri, qərar qəbul edə bilmir. Informasiya texnologiyası mehmanxanalardan, nəqliyyatdan, turist agentliklərinin xidmətindən istifadəni olduqca asanlaşdırır. Turizmin faaliyyətində yeni informasiya ünsürləri müstəqil olaraq önemli yer tuturlar.

İnsan sivilizasiyası yeni eraya – informasiya erasına qədəm qoymuşdur. Gündə-günə informasiyanın qiyməti və rolü insan həyatında artmaqdadır. Belə olduğu halda, informasiya texnologiyasının turizmə aktiv müdaxiləsi təbiiidir. Ona görə ki, turizm də insan həyatının ayrılmaz hissəsidir. Turizm və yeni informasiya texnologiyası bir-birilərə six bağlıdır. Onları bir-birindən ayırmak qeyr-mümkündür. Bu proseslər iki tərəflidir və indi demək çox çətindir ki, hansı hansına daha çox təsir göstərir.

Beynəlxalq turizmin öyrənilməsi, onun müxtəlif sahələrində informasiya texnologiyasını tətbiq edərək turizm bazarında məhsulun satılması, otellərdə yerlərin əvvəlcədən bronlaşdırılması, nəqliyyatda biletlərin sıfariş verilməsi və s. əməliyyatlar turizmin təşkilini olduqca asanlaşdırır.

Beynəlxalq turizm nəhəng bazara malikdir və bu bazar özü külli miqdarda informasiya mənbəyidir. İformasiya texnologiyası bu informasiyanı qəbul edir, dəqiqləşdirir və lazımi müştərilərə çatdırır. Hər turist üçün informasiyanın hacmi tez-tez dayışır: müxtəlif nəqliyyatın hərəkət cədvəli, hərəkətin istiqamətləri, cürbəcür əlavə məlumatlar tez-tez təzələnir. Tək aviakompaniyalar aviabiletlərin bronlaşdırılmasında hər bir klientlə orta hesabla 25 transəməliyyat aparırlar. Turist sənayesinin özü böyük həcmde informasiya yaradır. Bu qədər nəhəng informasiyanı həzm eləmək və ondan səmərəli istifadə etmək və vaxtında lazımi qərarı çıxarmaq üçün yeni informasiya texnologiyası əvəzedilməzdir.

Turist bazarı daxilindəki informasiya axımının modelini nəzərdən keçirdik. Belə axınlar turizm sənayesinin müxtəlif sektorları və agentləri arasında olur. Turistlər almaq istədiyi məhsul haqqında məlumat axtarırlar. Üç əsas agent informasiyani alır və istehsal edir: istehsalçılar, vasitəçilər və turistlər. Turistlərə «məhsulun» xarakteristikası, qiymətləri, nəqliyy-

yat cədvalləri, bronlaşdırma imkanları haqqında məlumat lazımdır. Bu məlumatı onlar vasitəcılardan, turagentlər və turoperatorlardan, korporativ turist kompaniyalarından və ya bilavasita istehsalçılarından ala bilərlər. Başqa bir tərəfdən istehsalçılar özləri turistlər haqqında, onların tələbatı, istek və arzuları haqqında məlumatları ehtiyacları var. Vasitəcılər və turistlər sənsuz və bucaqsız məkanda hərəkat edirlər. Bu məkana – informasiya məkəm deyilir. Bu məkana dövlət orqanları da daxil olur, çoxlu turist təşkilatları, assosiasiyanın məlumat yayırlar, həm də toplayırlar. Dövlət təşkilatları idarəədici məlumatları, turizmə olan standartları, vallyuta, viza və təhlükəsizlik məlumatlarını yayırlar. Bu məlumatlar maneəsiz hər iki maraqlı tərəfə getməlidir.

Turist təşkilatları özləri böyük həcmdə informasiya istehsal edir və yayırlar. Bu informasiyalar turistlərə və seyahətçilərə ünvanlanır. Turizm informasiyası çox və rəngarəng olur. Bütün bu informasiya axınlarından effektli istifadə etmək üçün müasir informasiya texnologiyası lazımdır.

Müasir dövrədə, müştərilər yüksək səviyyədə xidmət etmək üçün zaman faktorunun çox böyük əhəmiyyəti var. O adam qabağa düşür ki, qısa müddədə, yəni müştəri bir stəkan çay qəbul etdiyi vaxta, ona bütün lazım olan informasiyanı verə bilir. Bu cür operativ işləmək xuxarıda göstərdiyimiz üçük arasında informasiya mübadiləsinin operativliyindən asılıdır. Bu sistemlər agentlik və operator arasında informasiya qoyuluşu vacib rol oynayır. Əgər müştərinin (klientin) çay qəbul etdiyi zaman operator xahiş olunan sıfariş təsdiq edə bilsə, deməli turagentlə müştəri arasında münasi-batlılıq düzgün qurulmuş olur. Çox təəssüf ki, praktikada bu çox vaxt mümkün olmur. Bu da istifadə olunan program təchizatından asılıdır.

Bütün dünyada operativ, *on-line* rejimində müştərilərin sıfarişlərini qəbul və təsdiq etməkdən ötrü müxtəlif elektron təchizat sistemləri yaradılmışdır. Bu sistemlərin çoxu qlobal internet sistemindən istifadə olunur.

Qeyd etmək lazımdır ki, yeni informasiya texnologiyası daim təkmilləşir. Hələ 70-ci illərdə ABŞ-in aviakompaniyası aviabiletləri rezervləşdirməkdən ötrü «Delta», «Kontinental», «Western», «Norwest» sistemlərini yaratmışdır. Bu sistemlər «Sabre» sistemini xatırladırı. Sonralar, Qərbi Avropa da öz rezervasiya sistemlərini, yəni «Amadeus» və «Qalileo» yaratmışdır. Bu sistemlər inдиə kimi istifadə olunur. Asiyada «Abakus» sistemi tərtib olunmuşdur. Bu 4 sistem bütün qitäləri əhatə edir. Onlar bir-birilərə əlaqədə və ya müstəqil aviabilet sıfariş etmək üçün istifadə oluna bilər.

Kompaniya «Intersoft» «Akademservis» turist şirkəti üçün yeni program təchizatı yaratmışdır. Bu sistem «Internet» vasitəsilə turları sıfariş etməyə imkan yaradır. Turlar bu sistemdə xüsusi məlumat bazalarında (da-

yaqlarda) yazılmışdır. Bu bazalarda (dayaqlarda) turların təsnifatından başqa, yerlər haqqında məlumat və əgər sıfariş qəbul olunarsa, onun elektron təsdiqini də almaq olur. Sıfarişin təsdiqində sıfarişin nömrəsi və tarixi də göstərilir. Bu cür texnologiya bronlaşmanın bütün etaplarını *on-line* rejimində, yəni müştərinin bir stəkan çay qəbul etdiyi müddədə mümkün olur.

«Amadeus» Global Distribution Sistemi dünya üzrə ən məşhur və aparıcı – avia biletləri, mehmanxana yerlərini, avtomobil, dəmiryolu bilet-lərini, kruizləri əvvəlcədən sıfariş etmək üçün – avtomatik sistemdir. Bu sistemdən 725 avia kompaniya, 57000 mehmanxana və 42 avtomobil kira-yə vermə firması istifadə edir. «Amadeus» cədvəllər üzrə tariflər, ölkələr, vizalar, tibbi məhdudiyyətlər və hava haqqında külli miqdarda məlumatlar verir.

Hələ yaxın zamanlarda bu cür qlobal sistemlərdən istifadə etmək çox bahalı və mümkün olmayan bir hal kimi qəbul olunurdusa, hal hazırda «İnternet» texnologiyasının inkişafı və «Amadeus» telekommunikasiyası bu sistemlərdən istifadəni simvolik dərəcədə ucuzlaşdırılmış və sadələşdirmişdir. Bu həm balaca agentliklər və həm də böyük kompaniyalar üçün çox vacibdir.

Eyni zamanda, «Amadeus»-un Orta Asiyada, Azərbaycanda və Gür-cüstəndəki nümayəndəliyi arzu edir ki, bu ölkələr həmin bazarları mənim-səmək üçün bu sistemdən yüksək texnoloji səviyyədə istifadə etməyi bacarsınlar və bundan ötrü mütəxəssis hazırlasınlar.

11.2. BEYNƏLXALQ TURİZMDƏ TRANSMİLLİLƏŞMƏ VƏ QLOBALLAŞMA PROSESLƏRİ

Son zamanlar kapitalın ayrı-ayrı adamlarda və ya kompaniyalarda cəmləşməsi ilə əlaqədar bütün dünyada və o cümlədən turizm sahəsində transmillilişinə və qloballaşma prosesləri gedir (TNK)*. Transmilli kompaniyaların heç bir sərhəddi yoxdur. onlar bütün dünyaya yayırlar. Bu cür turist kompaniyalarının beynəlmiləlləşməsini tədqiqatçılar müxtəlif cür qiymətləndirirler. Bəziləri bu kompaniyaları galəckə qlobal sivilizasiyanın maddi bünövrəsi kimi qiymətləndirir, bəziləri isə onlara kasıblarla dövlətçilər arasında uğurunu daşı da kəskinləşdirən vasitə kimi baxırlar. Onlar deyirlər ki, transbeynəlmilə kompaniyalarının fəaliyyəti nəticəsində varlılıq daha da varlanır, kasıblar isə daha da yoxsullaşırlar. Bu mühazirə-

* TNK – transmilli kompaniya deməkdir.

də bizi maraqlandıran həmin kompaniyaların turizmin inkişafında rolunu öyrənməkdir. Şübhə yox ki, TNK-lar həddindən artıq varlanırlar, böyük miqdarda sərmaya qoyub istehsalatı yeniləşdirmə qabiliyyətinə malidirlər.

Məlumdur ki, turizm insanlara istirahət və əyləncə sahəsində göstərilən xidmətlərdir. Bu xidmətlərin bir hissəsi ölkə daxilində göstərilirsə, bir çox hissəsi başqa ölkələrdə göstərilir. Onların çox hissəsi turistin getdiyi ölkədə göstərilir. Transbeynəlmələl kompaniyaların fəaliyyətini öyrənmədən ötrü bir misal gətirək:

Fərəz edək ki, üç turist kompaniyası, A, B və C var. Onların üçü də ey ni adlı (A, B və C) ölkələrin milli turist kompaniyalarıdır. Kompaniya turist generasiya edən ölkədə yerləşir və öz ölkə turistlərini xaricə göndərmək üçün fəaliyyət göstərir. Kompaniya C turistin sahərə getmək istədiyi ölkədir. Bu ölkə gələn turistləri qəbul edən ölkədir. Kompaniya B isə III ölkədir, onun ərazisindən turist tranzit kimi istifadə edir. B kompaniyası turistləri A ölkəsindən C ölkəsinə gətirir. Kompaniya A-nın gəliri 8%, kompaniya B-nin 30%, kompaniya C-nin gəliri 49%-dir. Bu 3 kompaniyadan hər birinin ayrılıqda o biri ikisini almaq imkani olsaydı, onda onun galiri: $8+30+49=87\%$ olardı.

Deməli, o biri 2 kompaniyani ələ keçirən kompaniyanın çox gözəl iqtisadi nəticələri olardı. Ona görə də, turizm şirkətləri daim çalışırlar ki, öz fəaliyyət sahələrinin genişləndirilsinlər. Turizmə sərf olunan sərmayələr çox qısa zamanda iqtisadi artım versin. Praktikada bu xarici şirkətlərin ölkəyə qoyduqları investisiya deməkdir, yeni aksiya paylarıdır.

Turizm sahəsində istehsalın beynəlməşməsinin təşəbbüskarı çox vaxt turist göndərən ölkə tərəfindən olur. Ona görə ki, o ölkəyə ən çox fayda verir. TNK-in çoxu Fransada, Böyük Britaniyada və ABŞ-da, Yaponiyada yerləşirlər, son zamanlar Honkonqda da olurlar. TNK qərargahlarının yerləşməsi göstərir ki, turist biznesinin beynəlməlləşməsi öz başlanğıcını külli miqdarda turist göndərən ölkələrdən başlayır və bu ölkələr də turizm sahəsinə çoxlu investisiyalar qoyurlar. Məsələn, ingilislər İspaniyanın Aralıq dənizi sahillərində istirahəti çox sevirələr. Orada lazımi şərait yaratmaq üçün çoxlu investisiyalar qoyurlar. Lakin turizmdən əldə olunan galiri də özləri götürürler. Sədə ispanlar isə gileyənlərlər ki, onlara bundan çox az şey qalır.

Beynəlxalq turizmdə transbeynəlməlləşmə otellərin misalında daha aydın görünür. Transmilli mehmanxanaların birləşmələri ölkələrə yayılmışdır. Otellərin zəncirvari birləşmələrinin xüsusi markirovkası, ümumi idarə heyətinin məhsulu reallaşdırma konsepsiyası var. Başqa mehman-

xanaların bu zəncirə birləşməsi müxtəlif yolla həyata keçir. Ya yeni otel satılır və kompaniya tərəfindən alınır və ya franşiz müqaviləsi, yəni idarə etmə kontraktı bağlanır. Mehmanxana kompaniyası öz filiallarını kompüter bronlaşma sisteminə qoşular, biznesi aparma təcrübəsinə öyrədirlər, noxay, reklam kompaniyalarını aparırlar.

Franşioza ticarət markasını kiraya vermək kimi bir şeydir. KorpoRasiya yeni biznesmənə öz markası altında iş aparmağa, kompaniyanın standartları altında hərəkət etməyə icazə verir. Yeni başlayan firma üçün bu çox böyük şeydir, ona görə ki, bu firmanın hələ heç kəs tanımır. Yeni firma korporasiyanın markası altında çoxlu pul qazana bilir. Franşioz idarəetmə əsas ABŞ-də çox inkişaf etmişdir. Avropada isə ən çox mehmanxana-ları kontraktla idarəetmə yapılmışdır.

Kontraktla idarəetmə Avropada 70-80-ci illərdə geniş yayılmışdır. O vaxtlar şəxsi mülklər çox yüksək qiymətə gedirdi; otellərin tikilməsi çox gəlirlər biznes idi (bu reyting çox davam etmədi). Otelin sahibinin təcrübəsi olmadıqda, o, idarə etmək üçün oteli kontraktla başqasına verirdi.

Sonralar bu sahədə rəqəbat artdı və otel sahibləri başa düşdülər ki, otelin sahibi olmaq gəlir götürmək üçün azdır. Oteli yaxşı idarə etməyi də bacarmaq lazımdır. O vaxtlardan otel sahibləri otelləri operativ idarə etmək üçün xüsusi kompaniyalara verirdilər. Beləliklə, I dəfə ABŞ-də böyük otel birləşmələri əmələ gəldi. Sonralar bu birləşmələr 2 qrupa bölündü. I qrup - otel sahibkarları, II qrup isə - otelləri operativ idarə qrupu. Bu cür bölünmə müsbət natiqə verdi.

11.3. TURİST TNK-IN MİLLİ İQTİSADIYYATLARA TƏSİRİ

Bu sahədə mütəxəssislər əsas 5 məsələni qaldırır və öyrənirler:

1. TNK-ların milli turist strukturunun inkişafını nəzarətə götürməsi və qəbuləcidi ölkədə turizm sənayesinin yaradılması;
2. Turist axınlarına nəzarət;
3. Turizm məhsulunda transvert qiymətlərinin təyin olunması;
4. Beynəlxalq turizmdən əldə olunan gəlirlərin xaricə axması;
5. Milli iqtisadiyyatın inkişafına texnoloji təsir.

TNK-ları öz ölkələrinə dəvət edən ölkələrin yaxşı təbii sərvətləri var (Filippin, İndoneziya, Pakistan, Sri-Lanki və s.), amma təcrübəsi və kapitalı yoxdur ki, turizmin infrastrukturunu özü yaratsın, istifadə etsin, gəlir götürsün. Ona görə də, bu ölkələr TNK-ları dəvət edir və vergilərdə çoxlu güzəştər edirlər. TNK ölkəyə daxil olan kimi ölkənin turist bazarını

nəzarətə götürür və turizmin inkişafına təsir göstərir. Öz yerlərini gəldikləri ölkədə bərkidən kimi, TNK-lar milli hökumətlərə təsir göstərir və tələb edirlər ki, milli hökumət yollar salsın, aerodrom tiksin, bir sözlə turizmin infrastrukturunu yaratsın.

TNK-lar bu milli ölkələrdə turizm siyasetini elə alır və öz xeyirlərinə istifadə edirlər. İspaniya misalında bu yaxşı görünür. Ölkənin turizm infrastrukturunun inkişafından gəliri TNK-lar götürür, infrastrukturun yaradılmasının əziyyəti isə ispan fəhlələrinin üzərinə düşür. Buna baxmaya rəq, əzif inkişaf etmiş ölkələr yənə də TNK-ları öz ölkələrinə dəvət edir, iqtisadi geriliyi ləğv etmək üçün son ümidilarını TNK-ya bağlayırlar.

Beynəlxalq turizmin inkişafı TNK-nin çoxalmasına səbəb olur. Qəbul edici ölkələr çalışırlar ki, onlarla müqavilə bağlayanda öz təsir qüvvələrini saxlaşınlar və TNK-nin köməyi ilə iqtisadi inkişafə nail olsunlar.

TNK turist axınlarına nəzarət edərək, onların çoxalmasına çalışırlar, bununla da, ölkədə turizmin inkişafına səbəb olur və milli iqtisadiyyatın inkişafına zəmin yaradırlar. Milli hökumətləri ölkə turizm infrastrukturuna investisiya qoymağın məcbur edirlər və beləliklə, beynəlxalq turizmin regionlarda inkişafına kömək edirlər. Bununla bərabər, onlar turist məhsuluna istədiyi (monopol) qiyməti qoyur və korporativ gəliri çoxaldırlar. Sonra da bu kapitalı ölkədən çıxardırlar.

ƏDƏBİYYAT

1. Александрова А.Ю. Международный туризм. У.П. М. «АСПЕНТ ПРЕСС», 2001.
2. Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. Международный туризм. У.П. «Сада», Баку, 2000.
3. Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие туризма в Азербайджанской Республике. Баку, «Полиграфия», 2003.
4. Гуляев В.Г. Новые информационные технологии в туризме. М. 1998.
5. Квартальнов В.А. Экономика туризма. РМАТ, М., 2002.
6. Məmmədov C.A., Rəhimov S.H. Turizmin termin və anlayışla-rının izahlı ensiklopedik lüğəti. Bakı, «Mütərcim», 2003.
7. Məmmədov C.A., Soltanova N.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı, 2002.

ÜÇÜNCÜ HİSSƏ

TURİZMİN İNKİŞAF SİYASƏTİ VƏ PLANLAŞDIRILMASI

XII FƏSİL

12.1. TURİZM İNSAN HƏYATININ AYRILMAZ BİR HİSSƏSİDİR

Son 2 əsrda səyahətlər ayrı-ayrı varlı adamların eyləncəsindən küləvi turizm formasına çevrilmişdir. XX əsrda baş verən mürəkkəb siyasi, iqtisadi və sosial proseslər Planətimizini simasını kökündən dayışdırılmışdır. Sənayenin, elm və texnikanın inkişafı insanların həyatında önemli dönüş yaratmışdır. Xalqların öz hüquqları uğrunda apardığı mübarizələrin nəticəsində işçilərin əmək haqqı artmış, məzuniyyətləri isə uzanmışdır. Bu da hər bir işləyən şəxsin istirahəti üçün zəmin yaratmışdır.

İstirahətə əhalinin ehtiyacının gündən-güna artmasını onuna izah etmək olar ki, elm və texniki tərəqqinin inkişafı, əshəsalın müxtəlif formalarla insanların həyatını gürgünlaşdırır, hər tərəfdən insan başına informasiya axınları tökültür. İnsanlar daim onları qəbul etməli, təhlil edib seçməli, münasib və vaxtında qərarlar qəbul etməli və öz davranışlarının tez-tez otraf mühitə uyğun dəyişməlidirlər. Bu da həddən artıq insanı yorur, insan haldan düşür və bəzən onun yorulmuş beyni daim insana təsir göstərən informasiya axımına düzgün reaksiya verə bilmir, insan çəşir və sahə yol verir. Onun əvvəlki vəziyyətini bərpa etmək üçün istirahət lazımdır. Yorğunluğun götürülməsinin və emosiyaların dəyişilməsinin ən yaxşı forması - səyahətdir, turizm səfərləridir.

Turizm insan hayatının ayrılmaz bir hissəsinə çevrilmiş, iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına təsir göstərən bir qüvvə olmuşdur.

Ona görə də, turizmin problemlərinin öyrənilməsi nəinki iqtisadi-sosial, hətta böyük siyasi əhəmiyyətə malikdir.

Turizm - həmçinin yaxşı məlum olan bir prosesdir. Bütün zamanlarda Yer kürsündə çoxlu səyyahlar, təbiətşünaslar və müxtəlif ölkələri, torpaqları öyrənənlər olmuşdur. Hər birimiz turizm səfərlərini aydın təsəvvür edirik, ona görə ki, biz nə vaxtsa və harasa məzuniyyət zamanı getmişik və evdən kənardə istirahət etmişik. Lakin turist səfərlərinin təşkilində meydana gələn problemlər haqqında düşünmək bizim heç ağlımızda da gəlməyib.

Nə üçün insanlar səyahətə gedirlər? Səfər zamanı onlar nə axtarırlar? Turist xidmətlərinə hansı faktorlar təsir göstərir? Səyahətçilərin istirahət haqqında təsəvvürleri eynidirmi? Səyahətə takid edən motivlər sabitdirmi, yoxsa dəyişir? Nəyin təsiri nəticəsində dəyişir? Səyahətin təşkilində bu cür sənallar çox olur. Bu da turizmin biz təsəvvür etdiyimiz qə-dər də sadə və asan təşkil olunmamasının sübutudur.

12.2. TURİZM İNKİŞAFINA TƏSİR GÖSTƏRƏN FAKTORLAR

Bütün zamanlar turizmin inkişafına iqtisadi, siyasi və sosial faktorlar güclü təsir göstərmişdir və göstərir. Turist məhsulunun alıcılıq qabiliyyəti olmaqdan ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridir. Digər tərəfdən, imkanı olan adam səyahətə çıxa bilər. Bunu belə başa düşmək olar: gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz. İşsizlərin sayı çox olan, əmək haqqı isə az olan ölkədə kütləvi istirahətdən səhbət gedə bilməz.

Iqtisadi faktordan başqa turizmin inkişafında siyasi faktorun da çox böyük təsiri vardır. Məsələn, ölkə konstitusiyası vətəndaşlarına istirahət hüququ verir. Lakin bu hüququ hayatı tətbiq etməyə şərait yaradılmışdır. İstirahət etmək üçün insan işlə təmin olunmalıdır, iş zamanı yorulmalıdır və sonra isə alındığı əmək haqqının bir hissəsinə istirahətə sərf etməlidir. İstirahəti təşkil etmək üçün turizmin müəyyən infrastrukturunu (sanayesi) yaranmalıdır. *Bələdliklə, aydınlaşdır ki, turizmin inkişafı bilavasitə ölkədə turizmin siyasətindən asılıdır. Turizmin siyasətində, xüsusilə ölkə daxilinə və mifli turizmin inkişafına fikir vermək lazımdır.* Əgər ölkədə turizmin infrastrukturunu yaranarsa, yəni yaxşı yollar salınıb, otellər tikilib, restoranlar fəaliyyət göstərərsə və s., onda turizmin bu ocaqlarından xarici turistlər də istifadə edə bilərlər. Ona görə də, turizmin maddi və texnoloji təchizatı və onun müxtəlif seyməntlərinin yaradılması turizm inkişafının əsas amillərindəndir. Yəni nəqliyyat, yol, turistləri yerləşdirmə, qidalanma, əyləncə və s. problemləri həll etmək çox vacibdir. Səhbət turizmin infrastrukturunu yaradılmasından gedir, buna da biz turist məhsulu deyirik.

Turizm – iqtisadiyyatın böyük bir sahəsidir. Bu baxımdan inkişaf etmiş ölkələrdə turizm sahəsinin inkişafına çoxlu maraq göstərilir. Bu ölkələrdə turizm infrastrukturuna çoxlu sərmayələr qoyulur. İndiki zamanda turizm sənayesi ən dinamik fəaliyyət göstərən xidmət sahələrindən biridir. Dünya iqtisadiyyatında o neftçixarmanı qabaqlayaraq birinci yerdə çıxmışdır. Turizmdə yeni informasiya texnologiyasının tətbiqi turizm inkişafına yeni bir təkan verir.

Turizm inkişafına güclü təsir göstərən faktorlardan biri də sosial faktordur. Sosial nöqtəyi nəzərindən turizm regionlarının inkişafına böyük təsir göstərir. Regionlarda minlərlə iş yeri açılır, kommunikasiya inkişaf edir, mədəniyyət yüksəlir, yerli əhalinin savadlı artur. Regionlarda turizm inkişafı işsizlərin paytaxta axının qarşısını alır. Bəzi rayonlarda bütün bu funksiyaların hamisini yerinə yetirən yeganə amildir.

Turizmin inkişafında vacib ünsürlərdən biri də bu sahədə kadrların hazırlanmasıdır. Turist bazarı çox dəyişkəndir. Tez-tez onun konyunkturası və dinamikası dəyişir. Bu cür dəyişkən şəraitdə ancaq savadlı və yaxşı hazırlıqlı və təcrübəli kadrlar rəqabəti turist məhsulu hazırlaya və onu sata bilərlər.

Müasir turizmin inkişaf təməyüllərinin təhlili göstərir ki, iqtisadi və sosial faktorların təsiri, yeni reklam-informasiya texnologiyasının tətbiqi inkişaf etmiş ölkələrdə turizm inkişafının sıçrayışına səbəb olub. Həm ölkə daxili, həm də beynəlxalq turizm sürətlə inkişaf edir. Ümumdünya Turist Təşkilatının proqnozlarına görə 2020-ci ildə xarici turistlərin sayı 1602 mln nəfər olacaq və beynəlxalq turizmdən əldə olunan gəlir 2000 mlrd dollara yaxın olacaqdır.

Turizm sülhün qorunmasına ən vacib amillərdən biridir. O, xalqların mədəniyyətinə, ənənəsinə, yaşayış tərzinə marağın artırır və qarşılıqlı anlayışa səbəb olur. Qarşılıqlı anlayış nücasında istehsalatda, elm və texnikanın inkişafında, iqtisadiyyatda integrasiya yaradır. Xalqların bu sahədə birgə fəaliyyəti ümumi tərəqqiyə səbəb olur. Lakin ümumi tərəqqini və yer üzərində bərabərliyi və sabitliyi bərqpərər etməkdən ötrü turizm siyaseti kökündən dəyişməlidir.

Turizmin tənzimlənməsi iki cür olur: dövlət tənzimlənməsi və bazar vasitəsilə tənzimlənmə. Turizm fəaliyyətinin tənzimlənməsi özü-özünü tənzimləmə ilə birgə tətbiq olunmalıdır. Turizm mürəkkəb və çox sahəli təsərrüfatdır. Onu yuxarıdan idarə etmək qeyri-mümkündür. Turizmin özü-özünü inkişaf etdirmə (camoprazvitie) qabiliyyəti var. Turizmin inkişafı aşağılardan başlamalıdır. Turizmin təşkili ilə maşğul olan şəxs öz xəyrini anlamalı və çoxlu təşəbbüs göstərməlidir. Azərbaycanda turist müəssisələrinin çoxu özəlləşmişdir və artıq sərbəst bazar fəaliyyətinə qoşulmuşlar. Turizm biznesi ilə maşğul olanlar turist bazarına keyfiyyəti məhsul çıxartmaq üçün maraqlıdırlar. Son zamanlarda Abşeron və başqa regionlarda minlərlə gözəl villalar və pansionatlar tikilmiş, turist mövşümü vaxtı icaraya verilir. Bu müəssisələrdən əldə olunan gəlir yenidən turist infrastrukturunun inkişafına sərf olunur. Bütün bu müəssisələr dövlətə vergi ödəyirlər. Dövlət heç bir manat xərcləmədən varlanır. Deməli, dövlət çalışmalıdır ki, vergi ödəyən özəl müəssisələrin sayı çox olsun, onların fəaliyyət göstərməsi üçün normal şərait yaransın.

Dövlətin vergi, gömrük, viza siyaseti turizm sahəsində sərt olmamalıdır. Bu sahədə olan qanunların sərt və ağır olması daxili turist bazarında qiymətlərin artmasına, assortimentlərin və sərmayə qoysuluşunun azalmasına səbəb olur. Məsələn, sərhədi keçəndə dövlət rüsumlarının çox olması,

valyuta məhdudiyyəti, satın alınan malların və suvenirlərin məhdudiyyəti, viza alınmasının çətinlikləri turizmin inkişafına mənfi təsir göstərə bilərlər. Təsadüfi deyil ki, Avropa ölkələri bu problemləri sadələşdirmiş və Avropa məkanında ölkələr arası vizesiz turist rejimi yaratmışdır. Vahid turist məkanı yaratmaq məqsədi ilə Avropanın Şəhərində Şəhərin müqaviləsi bağlanmış və bu müqaviləyə görə 15-dən çox Avropa ölkələri arası turistlərin, malların və kapitalın sərbəst axını yaranmışdır ki, bu da Avropana xarici turist qəbulunun (lider) birinciliyini təmin etmişdir.

12.3. SƏYAHƏT VƏ TURİZM

Bu sözlər sinonim sözlərdir və bir-birilər cəox sıx bağlıdır. Bu sözlərin mənəni istirahət, zylonca, idman, təbiətlə tanışlıq, ticarət, müalicə və s. Eyni zamanda, bu sözləri fərqləndirən əlamətlər vardır. Səyahət – məqsəddən asılı olmayaraq insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsi kimi ümumi mənada başa düşülə bilər. Məqsədinən və istiqamətindən asılı olmayaraq səfərə çıxan adam sayyah adlanır. Onun səyahəti heç bir zaman və məkan məhdudiyyətinə uğramır, özü də nəqliyyatın istenilən növündən istifadə oluna bilər. Nəqliyyatın formasından asılı olaraq o dənizdə üzə bilər, dəvə karvanında gedə bilər, kosmonavt, tacir, biznesmen, naturalist, geoloq və s. ola bilər. Statistika məqsədini görə onu «müasir» (posetiştelg) adlandırmış olar. Qədim zamanlardan biza çətmis «həm ziyarət, həm ticarət» ifadəsinin mənəni onu göstərir ki, «gedirəm ziyanı, imkan olsa, ticarətlə də məşğul olaram».

Turizm – səyahətin xüsusi bir halıdır. Onun dəqiq məhdudiyyətləri, xüsusiyyətləri və tərifi vardır. Sədə səzla desək, turizm səyahətdən tekamül nöticəsində əmələ gəlmüşdür. Bu cür dəyişkənlilik əşrlər sərf olunmuşdur. Səyahətdən fərqli olaraq turizm – iqtisadiyyatın və siyasetin təsirinə məruz qalır və daxilən dializm xüsusiyyətini daşıyır. Yəni bir tərəfdən turizm – xüsusi, kütləvi səyahət formasıdır, digər tərəfdən, bu səyahətləri təşkil edən və həyata tətbiq edən bir fəaliyyətdir.

Ümumi qəbul olunmuş turizmin klassik tərifi belədir:

Turizm – usdu vaxtida zöyq almaq və istirahət etmək, sağlamlıq və müalicə, qonaq getmə, işgüzar, dini və başqa məqsədlə insanların daimi yaşayış yerini tərk edib, bürü məntəqədən digərinə səyahət edərək yenidən çıxdığı məntəqəyə qayıdan, başqa ölkəyə və ya öz ölkəsi daxilində başqa yera münvəqqəti olaraq səfər etməsidir.

Turizmin səyahətdən əsas fərqi – turistin səyahətdən həzz almasıdır. Səyahətdən fərqli olaraq turizm – iqtisadiyyata və siyasetə də güclü təsir

göstərən kateqoriyadır. Turizm bu cür tarifin verilməsi turizmdə vahid statistika hesabatının mümkünliyünün əsanlaşdırılmışdır.

12.4. TURİZMİN ƏSAS ƏLAMƏTLƏRİ

1. Səyahətdən fərqli olaraq – turizm insanların qısa müddətli yerdəyişməsidir. Uzun müddətli səyahətlər tək-tək adamlara nəsib olurdu. Turizm isə XX əsrin kütləvi hadisəsidir. Onun kütləvi formaya çevriləşməsinin səbəbləri Planetdə baş verən siyasi-iqtisadi proseslərdir. İnsanlar hər yerdə qısa məzuniyyət hüququnu qazanmışlar. II Dünya müharibəsindən sonra (1939-1945-ci illər) insanların əksəriyyəti yaxşı yaşamağa başlamışlar. Qısa müddətli səyahətə vasait toplamaq imkanına malik olmuşlar. Nəqliyyatın yeni formaları insanlara dünyadan harasında istəsən istirahət etməyə imkan vermişdir.

2. Turizm üçün daimi yaşayış yerinin təyin olunması cəox vacibdir. Turizm öz daimi yaşayış yerindən başqa yerə, başqa ölkəyə getməyi nəzərdə tutur. Məsələn, Adəm və Həvva cənnətdə günaha batanda, allah onları cənnətdən qovmuşdur. Deməli, onlar yaşadığı yeri tərk edib başqa yera getmişlər. Bu da turizmin ilk əlamətidir.

3. Səyahətdən fərqli olaraq turizmin əvvəlcədən düşünülmüş məqsədi olur. Bu məqsəd turistin turizm istədiyi növünü seçməyə imkan verir. Turizm məqsədi ilə təşkil olunmuş turist səfəri sərhədi keçəndə dövlətin müyyəyən güzəştərinə məruz qalır

4. Turizm cəox ölkələrin iqtisadiyyatının vacib sahəsidir, o iş yerləri açır, mehmanxanaları və otelləri turistlərlə təmin edir, restoran və kütləvi tədbirlər adamlarla dolu olur, turistlər külli miqdarda ölkəyə valyuta gətirir və s.

5. Sosial turizm – turizmin bir növüdür. Az təminatlı adamlara – məktəbililərə, gənclərə, əllillərə, müharibə veteranlarına istirahət üçün şərait yaradın turizmin növüdür. Sosial turizm dövlət, xüsusi fondlar və xeyriyyə cəmiyyətləri tərəfindən maliyyələşdirilir. Turizmin müxtəlif növləri ədəbiyyatda kifayət qədər işıqlandırılmışdır.

12.5. TURİZM SİYASƏTİNİN DÖVLƏT TƏRƏFINDƏN FORMALAŞMASI

Ölkənin turizm siyasəti dövlət və onun orqanları tərəfindən formalasılır. Azərbaycan Respublikasının turizm sahəsində siyaseti onun qəbul etdiyi Turizm haqqında qanununda öz əksini tapmışdır. Bu qanun 4 iyun 1999-cu ildə (№ 674-IQ) Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev tərəfindən imzalanmışdır. Turizm haqqında qanun Azə-

baycanda turizm bazarinin bərqərar olunmasına yönəldilmiş dövlət siyasetinin prinsiplərini, turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Turizm haqqında qanun dövlətin turizm sahəsində məqsədini, onun siyasetinin formalşamış istiqamətini göstərir. Məsələn, qanun turist fəaliyyətinin iqtisadiyyatın vacib sahələrində biri olmasını təsdiq edir. Dövlət turizmin inkişafı üçün əlverişli şərait yaratmalı, onun xaricdə müsbət imicini yaratmalı, turist təşkilatlarına və turistlərə dəstək verməlidir.

Dövlətin turizm siyasetinin əsas mahiyyəti vətəndaşlarının istirahətə olan hüquqlarını müdafiə etməkdə, öz ölkəsində və xarici ölkələrdə sərbəst hərəkət etməsinə şərait yaratmaqdır, ətraf mühiti qoruyan tədbirlər həyata keçirməkdə, turizm sahəsində təhsil və tərbiyə məsələlərinə yardımçı olmaqdadır. Yeni iş yerlərinin açılması, vətəndaşların və dövlətin galirlərinin artması, beynəlxalq əlaqələrin genişlənməsi, tarixi abidələrin və turist obyektlərinin qorunması və bərpası kimi tədbirlər dövlətin turist siyasetinin əsas rəmzi olmalıdır.

Dövlət bütün varlığı ilə daxili və gələmə turizmin inkişafına yardımçı olmalıdır. Turizmin infrastrukturunun yaranması dövlət siyasetinin vacib hissəsidir. Turizmin yaranmış infrastrukturundan yerli əhalisi də istifadə edir. Deməli, səhəbət vətəndaşların həyat tərzinin, rifahının yaxşılaşdırılmasından gedir. Turizmin infrastrukturunun yaranması yolların salınmasını, kəndlərin abadlaşmasını, tarixi-mədəni obyektlərin bərpasını nəzərdə tutur. Bundan ötrü, çoxlu sərmayə tələb olunur. Azərbaycan dövlətinin hələlik belə imkanları yoxdur. Vəziyyətdən çıxmak üçün xarici və daxili investorların turizmə sərmaya qoymasına şərait yaradılması dövlətin bu sahədəki siyasetində asılıdır. Bütün inkişaf etmiş ölkələrdə dövlət orqanları çalışırlar ki, ölkələrinə turist axımları çoxalsın. Bundan ötrü, turizmə müttəmadi olaraq çoxlu sərmaya qoysurlar, yeni proqramlar təklif edirlər.

12.6. TURİZMİN BİZNES FƏALİYYƏTİ KİMİ ÖSAS ANLAYIŞLARI VƏ TƏRİFİ

Biz turizm dedikdə tətil zamanı istirahət edən adamları, qohumlarına və yaxın dostlarına qonaq gedənləri, ümumiyyətla, boş vaxtını şən keçirənləri təsəvvür edirik. Boş vaxtlarında o adamlar idmanın müxtəlif növləri ilə məşğul ola bilər, günsə şüalarını qəbul edər, at çaparlar, mültaliə edə bilərlər, səhəbət edərlər və nəhayət, ətraf mühitin gözəlliklərindən həzzalarlar.

Səyahət zamanı turistlər hazırlanmış yerlərdə gecələyir, nəqliyyatın müxtəlif növlərində istifadə edirlər, restoranlarda nahar edirlər, ekskursiya yaya gedirlər və s.

Turizmin mənasını düzgün təyin etməkdən və onun biznes fəaliyyətini açıqlamaqdan ötrü turizmdə bir-birilə əlaqə saxlayan subyektləri arasında maqazın lazımdır. Bu subyektlər aşağıdakılardır:

1. Turistlər. Onlar turist prosesində iştirak edərək öz psixi və fiziki ehtiyaclarını təmin edirlər.

2. Turistləri turist malları və xidmətlərilə təmin edən təşkilatlar. Onlar turist xidmətləri və malları istehsal edir, satır və göril əldə edirlər. Görilin bir hissəsini vergi formasında dövlət büdcəsinə keçirirlər.

3. Yerli hakimiyyət orqanları. Turizmi iqtisadiyyatın göril gatırən və vətəndaşları işlə təmin edən vacib bir hissəsi kimi qəbul edirlər.

4. Turistləri qəbul edən tərəf. Yerli əhalisi turizmi iş yerləri açan faktor kimi qəbul edir.

Beləliklə, turizm bir proses kimi göstərilən subyektlərin qarşılıqlı əlaqəsi və təsiri nəticəsində əmələ gelir. Bu prosesdə aviakompaniyalar, avtomobili icarəyə verənlər, nəqliyyatın müxtəlif növləri, mehmanxanalar, restoranlar, maliyyə qrupları, sigorta bankları və s. qruplar iştirak edirlər.

Turizmə düzgün tərif verməkdən ötrü turizmin çox şaxəli olmasına və onun bütün qrup və subyektlərlə qarşılıqlı əlaqədə olmasına qəbul etmək lazımdır. Turizmin vahid tərəfinin olmaması onu bir elm kimi öyrənməyə maneçılık göstərir. Son zamanlar alımlı turizmin elmi aspektlərlə maraqlanmağa başlamışlar. Bununla əlaqədar, turizmin düzgün tərəfinin və terminologiyasının çox böyük əhəmiyyəti var. Lakin bu çox da asan məsələ deyildir. Bu problemlə hərəkətli təşkilatlar məşğul olur, o cümlədən BMT, ÜTT və İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı.

XIII FƏSİL

13.1. TURİZMİN ÖZ TƏŞKİLİNƏ GÖRƏ NÖVLƏRİ

Öz təşkilinə görə turizm fəaliyyəti geniş spektrə malikdir. Turizmin növləri müxtəlif əlamətlərinə görə qruplara bölünürələr:

- ərazi əlamətinə görə – daxili turizm və xarici, yəni beynəlxalq turizm;
- müddətinə görə – qısa müddətli (1-2 günlük, istirahət günləri), uzun müddətli (7 gündən çox);
- turistlərin sayına görə – fərdi turizm (1-3 nəfər), qrup şəklində (15 nəfərdən çox);
- turistlərin hərəkət formasına görə – piyada və ya hər hansı bir nəqliyyatın növü ilə;
- nəqliyyatın növünə görə – avtoturist, dəmir yolu sərnişini, aviatuрист, gəmi turisti və s.;
- məqsədini görə – istirahət və müalicə, ekskursiya turisti, elmi, etnik, işgüzar, macarə turizmi, dini, əyləncə, idman turizmi və s.;
- yaşa görə – uşaq, gənc, orta yaşı və yaşılı adamların turizmi.

Turizmin hər hansı bir növünə üstünlük verilməsi, turistin arzusundan, turist regionunun xüsusiyyətlərindən və turist saflarının olmasından asılıdır. Məsələn, alpinizmə (idman turizmi) məsələlərini olmaq üçün hündür dağların olması gərəkdir, dəniz kənarı istirahət üçün dənizin özünü olmasının lazımdır və s.

Özfəaliyyət turizmi (hərdən onu «dikiyi» turizm də adlandırırlar) kiçik qruplar üçün turizmin çox maraqlı növüdür. Qrup turistlərin marağına və dünyagörüşüne görə formalaslaşır. Bu cür turizmin təşkilatında çox vaxt turistlər bir-birini yaxşı tamır və bir yerdə istirahət onlar üçün çox maraqlı olur. Səfər zamanı onlar gözəlmənəyən macaralarla və ya sürprizlərə rastlaşırlar. Ola bilsin ki, bu sayahatlarda komfort çox az olsun, lakin bu turistləri o qədər də narahat etmir. Turizmin özfəaliyyət növü ucuz başa gəlir, ona görə də, qismən gənclərinə ona çox sevdiyi turist növüdür. Ümumiyyətlə, özfəaliyyət turist qrupu 15 nəfərdən çox olmur.

Plani turizm turoperator tərəfindən əvvəlcədən hazırlanmış plan əsasında təşkil olunur. Bundan ötrü, hazırlanmış marşrut seçilir, nəqliyyat və mehmanxanada yer sıfariş olunur, tarixi abidələr və gəzməli yerlər əvvəlcədən qeyd olunur. Uzun müddətli istirahət üçün sanatoriyalar və turbazalar, pansionatlar hazırlanır.

Bir çox regionlarda əgər təbii şərait imkan verirsə, kurort – turist kompleksləri yaradılır. Müasir turist mərkəzlərində kurortla (o cümlədən,

TURİZM

sanatoriya) turist müəssisələri arasında sərhəd silinmişdir. Ayndır ki, hər hansı sanatoriyyada istirahətdən başqa insanlar müəyyən xəstəliklərdən müalicə olunurlar. Lakin sanatoriya və hər hansı kurort xəstəxana deyil, birinci növbədə sağlamlıq ocağıdır. SSRİ dövründə sanatoriyalara müalicə ocağı kimi yanaşırırdı. Götürək «Bilgə» koordialoji sanatoriyasını. Sanatoriyyaya gələnlərin 90%-i istirahət və sağlamlıq məqsədi ilə daxil olan turistlərdir. Lakin onların hamisini baha başa gələn analizlərdən və başqa tibbi yoxlama proseduralardan keçməyə məhkum edirlər, külli miqdarda bahalı və müalicə shəhəriyyəti şübhə doğuran dərmanları almağa və istifadə etməyə təkidd edirlər. Bu bahalı dərmanlar birbaşa sanatoriyanın aptekində satılır. Eyni zamanda, sanatoriyyada sağlamlıq proqramları yox dərəcəsindədir.

Xarici ölkələrdə sanatoriylar və kurort ocaqları otellərdə turistləri qəbul edir və xidmətin sahələrini genişləndirirlər. Eyni zamanda, bu yerlərdə tibb məntəqələri olur və ehtiyacı olan ora müraciət edə bilər.

Turizmin yeni növlərinin üstündə dayanmaq maraqlı olardı. Məsələn, elmi turizm. Bu növ elmi-texniki təqaqqının inkişafı ilə əlaqədardır. Elmi turizm iclasların, konfransların və simpoziumların təşkili ilə əlaqədardır. Hər təşkil olunmuş belə bir tədbirdə çoxlu adam iştirak edir. Çox vaxtı elmi turistləri ilə üzvləri müşayiət edirlər, onda onların sayı on minə çatır. Bəzən belə tədbirləri böyük gəmilərdə təşkil edirlər. Səyahətin iştirakçılarına əyləncə proqramları tutulur və 1-2 banket planlaşdırılır. Onlar bahalı mehmanxanalarda yerləşdirilir, onlara aviyatörlər sıfariş olunur, konsertlər təşkil olunur. Əgər bu tədbirlər böyük gəmilərdə təşkil olunursa, uzun illər yaddan çıxmır. Yeməyin, yerləşmənin, nəqliyyatın təşkilinən ağırlığı turist şirkətlərinin üstüne düşür və onlar bundan yaxşı pul qazanırlar.

Xarici əlaqələrin inkişafı ilə əlaqədar işgüzar turizm də genişlənir. Xüsusi ilə neft kontraktlarının bağlanması ilə əlaqədar Azərbaycanda işgüzar səfərlər kütləvi hal almışdır. Turist şirkətləri bununla əlaqədə işgüzar adamlara kömək edirlər: onlar biznesmenlərə apartament icarəyə götürür və ölkədəki konyunktura haqqında məlumat verir, iş adamlarının görüşlərini təşkil edirlər və s.

İşgüzar səfərlər hər şəyden əvvəl ölkələr arasında olan iqtisadi münasibətlərə əsaslanır. Bu cür səfərlər turist xidmətlərinə yüksək tələbatla bağlıdır; lüks otaqlarda yerləşmə, bütün günü avtomobillə təmin olunması, tərcüməcinin təshkim edilməsi və s. vacib mütəxəvilərin bağlanması, sərgi və ekspozisiyaların təşkili, müxtəlif komissiya üzvlərinin səfəri, ekspertlərin, mütəxəssislərin gelməsi işgüzar turizmi dəha da canlandırır.

Azərbaycanı misal götirmək olar. Son zamanlar neft kontraktlarının bağlanması ilə əlaqədar işgüzər adamların Azərbaycana gəlməsi kütəvi xarakter daşıyır. Çoxlu işgüzər xarici vətəndaşlar Azərbaycanda yaşayır. evləri icarəyə götürür, mağazalarlardan mallar alır və onlara istirahət və əyləncə üçün yeni iş yerləri açılır. Bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərir. İşgüzər turizmin mahiyəti o zaman daha artıq olur ki, ölkədə iqtisadi zonalar yaradılır və qonşu ölkələrlə kapitalın, turistlərin, malların sərbəst hərəkəti baş verir.

Burada Uzaq Şərqi və Okeaniyanı yada salmaq yerinə düşərdi. Bu region ölkələrindən azad iqtisadi zonanın yaranması iqtisadiyyatın və o cümlədən, turizmin sıçrayışlı inkişafına səbəb olmuşdur. Məsələn, bu regiona gələn turistlərin sayı 1970-1995-ci illərdə 15,7 dəfə artmışdır, halbuki həmin illərdə bu artım bütün dünyaya üzrə 3,4 dəfə olmuşdur. Turizmdən əldə olunan gəlir həmin illəri bu regionda 63 dəfə artmışdır, halbuki dünya üzrə həmin artım 20,8 dəfə olmuşdur. Sıçrayışlı iqtisadi artımın əsas səbəblərindən biri də turizmin inkişaf siyasəti olmuşdur, turizmin çevik modelinin yaranmasına və turizm mərkəzlərinə müntəzəm sərmayələrin qoyuluşuna imkan yaratmışdır.

Müqayisə üçün qeyd edək ki, 10 ildən artıqdır ki, MDB məkanında azad iqtisadi zonaların yaranması və vahid turizm məkanının yaranmasından səhəbət gedir. Bu məsələyə yüksək səviyyədə onlara görüşlər, konfranslar həsr olunmuşdur. Lakin MDB ölkələrinin maraqları üst-üstə düşmür və nəticədə bağlanmış müqavilələr heç bir nəticə vermir. MDB məkanında vahid turizmin inkişaf siyasətini formalasdırmaq mümkün olmur. Bu faktor turizmin siyasətinin onun inkişafında nə qədər böyük, həlliəci rolunu göstərir.

Turizm növlərinin bütün rəngarəngliyinə baxmayaraq, turist səfərlərinin eksriyəti (70 %) – istirahət məqsədini daşıyır. Onlardan 13 %-i işgüzər, 6 %-i isə dini və başqa növləridir. Bu faiz mütləqəsibləyi bütün regionlarda eyni deyildir. Məsələn, Afrika ölkələrində istirahətə gedən turistlərin sayı 30 %-dən çox olmur, işgüzər turistlərin sayı isə dünyaya səviyyəsindən yüksəkdir. On yüksək istirahət səviyyəsi (76 %) ABŞ-dadır. Cənubi Asiyada bu göstərici 73 %-ə, Avropada isə (68 %)-ə çatır.

XX əsrin 90-ci illərində turist məhsuluna olan tələbatın strukturunu dəyişmişdir. Dünya turist bazarı müxtəlif təbəqələrin tələblərinə uyğunlaşaraq parçalanmış, bir çox bazarlara bölünmüştür. ÜTT-nin fikrincə yeni turist bazarı – yaşılı adamların turist bazarı əmələ gelmişdir. 55 yaşından yuxarı olan adamların sayı başqa yaşlara nisbətən sürətlə artmaqdadır. Beynəlxalq turist bazarı 3 sektora bölünmüştür:

1. Gənclər turizmi
2. Yaşlılar turizmi (əhalinin ən aktiv hissəsi)
3. Ahillər turizmi

Cəmiyyət inkişaf etdikcə turizm tələbatı gəlirləri az olan az təminatlı təbəqələrin hesabına artacaqdır. Bu da turizm strukturunun önəmli dəyişməsinə səbəb olacaqdır. Qruppalı turistlərin sayı çoxalacaqdır, ona görə ki, qruppalı tur ucuz başa gəlir. Əhali arası gəliri az olanların sayının çoxalması turizm standartlarının differensiasiyasına səbəb olacaqdır. Gəliri çox olanları bahalı ekzotikali və yüksək komfortlu turist səfərləri cəlb edəcəkdir. Gəliri az olanlar isə sadə və qiyməti az olan turist xidmətləri ilə kifayətlənəcəklər.

Gəliri az olan sosial qrupların turizmə cəlb olunması turizmin maddi-texniki bazasının formalşamasına təsir göstərəcəkdir. Bir tərəfdən dəbdəbəli və bahalı turist mərkəzlərinin tikiləsi davam edəcəkdir. Digər tərəfdən ucuz və balaca mehmanxana otaqları tikilməkdədir. Əlavə yerləşdirmə vasitələri istifadəyə buraxılacaqdır (apartamentlər, şəxsi evlərin kirayəsi və s.).

90-ci illərdə inkişafi başlamış «kənd» turizmi yenidən bərpa olunmadadır. Bunun səbəbi kəndlərdə fermer təsərrüfatının abadlaşması və turist xidmətlərinin yaxşılaşmasıdır. «Kənd» turizmi təbiətin dilbər güşələrində yaradılmasına baxmayaraq ucuz başa gəlir və ən çox gəncləri cəlb edir. Gənclər komfortun «kənd» turizmində olmamasına o qədər də fikir vermirlər. Məhsulun yüksələn vaxtında onlar fermerlərə kömək edirlər, nəticədə istirahət qiyməti daha da ucuzlaşır.

Yaxın zamanlarda naqliyyata yerləşdirməyə olan tələbat olacaqdır. Komfortlu kruiz səfərləri varlı adamlara qismət olacaqdır. Kütłəvi turizm də kruiz səfərləri inkişaf edə bilməyəcəkdir.

Turistlər tərəfindən ən çox istifadə olunan avtobus olacaq, lakin onlar daha komfortlu və təhlükəsiz olacaqdır. Aviasiyanın rolu turizmin təşkilində çox böyükdür. Yeni aviamarsrutlar açılacaq, uçuşlar təhlükəsiz olacaqdır. Dəmir yolunda kütłəvi turistlər üçün qiymətlər ucuzlaşacaq, eyni zamanda, lüks kupelərdə qiymətlər qalxacaqdır.

Turist xidmətlərinə tələbatın strukturunun dəyişməsi, onların satışına da ciddi təsir göstərəcəkdir. Marketinqin və reklamin rolü artacaqdır, bazar fəaliyyəti kompleks şəkildə təhlil edilməsinə ehtiyac olacaqdır.

13.2. TURİZM SƏNAYESİNİN İNKİŞAFI

Turizm məhsulu – turizm və ekskursiya müəssisələrinin kompleks şəklində göstərdiyi turist xidmətləridir. Xidmətlərin kompleks şəklində ha-

zurłanmasına turizmin sənayesi deyilir (çox vaxtı turizmin sənayesinə turizmin infrastrukturunu da deyilir). Turizmin sənayesinə aşağıdakı müəssisələr, təşkilatlar, şirkətlər addır:

1. Yerləşdirmə müəssisələri – otellər, mehmanxanalar, motellər, pansionatlar, turbazalar, istirahət evləri, sanatoriylar, xüsusi evlər, apartamentlər və s.
2. Qidalanma müəssisələri – restoranlar, yemekxanalar, barlar, kafeterilər və s.
3. Naqliyyat müəssisələri – avto, avia, dəmir yolu, dəniz naqliyyati müəssisələri.
4. Turoperator və turagentliklər, turist təşkilatları, assosiasiyları, şuraları və başqa turist idarə orqanları.
5. Turist reklam-informasiya təşkilatları.
6. Turist mallarını və qurğularını istehsal edən müəssisələr.
7. Turist mallarını və qurğularını satan müəssisələr.
8. Öyləncə müəssisələri.
9. Turizmin tədris və elmi-tədqiqat müəssisələri.

Bundan başqa, turizm infrastrukturunda şəhər və qəsəbə təsərrüfatlarına məxsus olan kommunikasiya, muzeylər, konsert zalları, tarixi-madəni abidələr, şəhər naqliyyatı, ticarət mərkəzləri, qoruqlar, milli parklar, zooparklar və s. istifadə olunur. Turizmin inkişafı turizm infrastrukturunun, yəni bu sadalanan müəssisələrin inkişafını tələb edir. Bu müəssisələrin çoxluğu iş yerlərinin açılmasına səbəb olur, onların normal fəaliyyət göstərməsi pul dövriyyəsini yaxşılaşdırır, bündəyə gəlir gətirir,

Turizm sənayesinin inkişafı yeni mehmanxanaların, aeroport və mağazaların tikilməsi, köhnələrin bərpası, yolların salınması, şəhərlərin, kəndlərin abadlaşması deməkdir. Turizm, eyni zamanda iqtisadiyyatın başqa sahələrinə – avtomobil, yeyinti, yüngül sənayelərinə də təsir göstərir. Turizm sənayesi ölkə iqtisadiyyatının multiplikatorudur.

Dövlətlərin və özəl şirkətlərin turizm obyektlərinin tikintisinə qoyduğu sərmayələr tikinti sənayesinin inkişafına səbəb olur. Məsələn, İspaniya-da 1955-1965-ci illərdə tikilən mehmanxanalarının sayı 3 dəfə artmışdır. Bu da tikinti sənayesinin sürətlə inkişafına səbəb olmuşdur. Tikinti sənayesini sürətlə inkişafı tikinti materiallarının artımına səbəb olur.

Turizmin inkişafı zəncirvari başqa sahələrin də inkişafına səbəb olur. Yəni turizm iqtisadi inkişafın katalizatorudur. Turistlərin, məsələn, kempinqlərdə yerləşdirilməsi yeni avtomobilin (karavan) istehsalını yaratmışdır. 1979-cu ildən 1983-cü ilə kimi tək Fransada 220 min karavanprisep satılmışdır.

Turist mərkəzlərinin dəniz kənarında yerləşdirilməsi yelkənlə qayıqların, yaxtalırin və katerlərin istehsalını genişləndirmişdir. Məsələn, Fransada 1964-1978-ci illəri onların istehsalı 5,5 dəfə, yəni ildə 100 mindən 552 minə çatmışdır.

Avropada dağ turizminin inkişafı yeni turist mallarının və avadanlığın istehsalına ehtiyac yaradmışdır. Avstriya, İtaliya, Fransa və Almaniya xızəklərin və qaldırıcıların istehsalına başlamışlar.

13.3. YERLƏŞDİRİMƏ, QİDALANMA VƏ ƏYLƏNCƏ MÜƏSSİSƏLƏRİ

Mehmanxana və restoran biznes sahəsinə «qızıl yumurtu getirən tuyuq» deyirlər. Ona görə ki, bu sahə, yəni qonaqpərvərlik sahəsi turizmin özüydür. Azərbaycanda mehmanxana xidmətləri müasir səviyyədə 1994-cü ildən başlamışdır. O vaxtlar, Azərbaycanın mehmanxana şəbəkəsi yox idi. Dörd təşkilat müxtəlif səviyyədə mehmanxana təsərrüfatı ilə məşğul olurdu.

«Qoskominturist»in Azərbaycan şöbəsi, Azərbaycan Həmkarlar Təşkilatı, munisipalitet və Gənclər Təşkilatı. Hər təşkilatın özünün standartları və qiymətləndirmə əsasları var idi. Gəlirin çox hissəsinin «İnturist» götürdü. Onda təchizat yuxarı səviyyədə idi, amma adı mehmanxanalar böyük gəlirlə işləmirdilər. Hal-hazırda həmin mehmanxanalar ağır problemlərlə rastlaşırlar. Onlar köhnədir, müasir xidmət tələblərinə uyğun gəlmirlər. Azərbaycan rayonlarında 50-dən çox mehmanxana var. Lakin onların heç biri müasir tələblərə uyğun gəlmir (Şəkida karvansaray kompleksi müstəsnə olmaqla).

Son zamanlar Bakıda 5 ulduzlu mehmanxanalar tikilmişdir. Onlardan «Həyatt Redjensi», «Qrand Otel Avropa», «Plaza» və 4 ulduzlu «İrsad» otelinə qeyd etmək olar. ÜTT kiçik, 30 nəfərlik mehmanxanaların tikilisini tövsiyə edir. Bu klassifikasiyadan Bakıda və rayonlarda bu tipli 15 mehmanxana tikilmişdir. Bakıda «İçərişəhər» - 8 nömrəli, «İrsad» - 15 nömrəli, «Oazis» - 23 nəfərlik. Bundan başqa, 3 ulduzlu Masallıda «İstisu», Abşeronda «Neapol», «Kresten Biç Otel», «Oazis» və başqaları tikilmişdir.

Hal-hazırda Azərbaycanın dövlət mülkiyyətində olan mehmanxana fondu azalmaq üzrədir. Mehmanxanalardan çoxu təmirdədir. Ən çox narahatlılıq doğurulan isə onların gəlirsiz işləməsidir. Turizmin vəziyyəti ölkədən siyasi və iqtisadi faktorlara sıx bağlıdır. Ölkədə bu sahada baş verən hadisələr mehmanxana təsərrüfatının indiki və galçək vəziyyətinə bilaşa sitə təsir göstərmişdir.

Mehmanxana xidmətlərinə tələbatın azalmasının başqa bir sabəbi də xidmətlərə olan qiymətlərin gün-gündən artmasıdır. Nəqliyyat qiymətləri də artır. Ona görə də, əhalinin əksəriyyəti səyahət etməkdənə, evdə oturmağa üstünlük verirler.

Azərbaycanda mehmanxana biznesini canlandırmak üçün daxili turizmi inkişaf etdirmək lazımdır. Lakin bu sahədə də ciddi problemlər var. Bir tərəfdən ölkədə olan işsizlik, digər tərəfdən «Qarabağ» konflikti daxili turizmin inkişafına güclü zərərlər vurur. Azərbaycanda turizmin inkişafı ölkə iqtisadiyyatının vəziyyətindən asılıdır. İqtisadiyyati zəif olan ölkədə kütləvi turizmdən söhbət gedə bilməz.

13.4. NƏQLİYYAT SƏNAYESİ

Nəqliyyat xidmətləri – turizm sənayesinin əsas hissəsidir. Təəssüf ki, Azərbaycanın turist bazارında bu sahədə ağır vəziyyət yaranmışdır. Nəqliyyat formallarının çoxu özəlləşdirilmiş və şirkətlər özü gedisi qiymətlərini təyin edirlər. Turopertörlerlər nəqliyyat şirkətləri arası münasibətlər dövlət səviyyəsində tənzimlənməmişdir. Şirkətlərin nəqliyyat xidmətlərindən ötrü yüksək qiymətlər təyin etmələri, ümumiyətə, turist səyahətlərini geniş turist kütlələri üçün elçatmaz edir. Bunun nəticəsində də mehmanxanalar və restoranlar dolmur və bütövlükda turizm inkişafına zərba vurulur.

1991-ci il qədər keçmiş SSRİ-də turistlər üçün nəqliyyatın bütün formalarda güzəştli qiymətlər qəbul olunmuşdur. Bazar münasibətləri və antimonopoliya qanunları mərkəzləşmiş nəqliyyat sistemini daşıdı. Müstəqil, özəl nəqliyyat sistemləri bazar münasibətlərinə uyğunlaşa bilmədilər, qiymətləri qaldırırdılar. Bu turistlərin sayına kəskin suradə azaltdı. Ona görə ki, vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşmüdü. Nəqliyyat şirkətlərinin çoxu müflisləşdi və bazardan kənarlaşdırılar. Bu hadisələr bütün MDB məkanında baş vermişdir. Bu sahədə baş verən dəyişikliklərdən sonra nəhayət, Azərbaycan Respublikasında avtonəqliyyat sahəsində sabit qiymətlər yarandı. Təyyarə daşınmaları isə əvvəlki kimi yüksək qiymətlərlə davam edir. Bu da turizmin inkişafına təsir göstərməyə bilməz.

13.5. TUROPERATOR VƏ TURAGENTLƏR

Bu təşkilatlar demək olar ki, turist məhsulunu istehsal edir və satışı təşkil edirlər. Turopertör – turist marşrutlarını tərtib edən, turpaceti komplektləşdirən, onları reklam edən və turist məhsuluna qiymət təyin edib, onu turagentlərin vasitəsi ilə, ya da ki, birbaşa özü satmaqla məşğul

olan təşkilatdır. Turopertör müxtəlif turist xidmətlərini toplayıb vahid turist məhsulu kimi satışa çıxardır. Bu cür turist məhsuluna «tur» və ya «turpoezdka» deyilir.

Turopertörler turist bazarının müəyyən sahələrində, yəni segmentlərində işləyə bilirlər. Bundan asılı olaraq, onların adları da iş segmentini xarakterizə edir. Məsələn, daxili turist bazarı turopertör, xarici bazar turopertör, xüsusi bazar turopertör və s. Xarici bazarı – beynəlxalq turizm bazarı da adlandırıllar. Bu bazar sonsuz dərəcədə böyükdür. Ona görə də, operatorlar işləmək üçün onun segmentlərinin birini seçirlər. Turopertör turizmdə aparıcı rol oynayır. O, bazara rəqabətli turist məhsulunu çıxardır.

Turagent – turopertörla müştəri arasında vasitəçi təşkilatdır. Onun əsas vəzifəsi turist məhsulunu operatordan alıb müştəriyə satmaqdır. Bundan ötrü, o, turopertordan turun öz dəyərində 7-15 %-ə qədər mukafat (komission) alır. Turist biznes fəaliyyətində çox zaman turopertörə tur-agentlərin vəzifələri bir-birini əvəz edir.

Azərbaycanda turopertörler əsas xarici bazara işləyirlər, daxili bazara işləmək onlarla əl vermır. Ona görə ki, ölkə daxili turistlərin alıcılıq qabiliyyəti aşağıdır. Digər tərəfdən, ölkə daxilində xidmət səviyyəsi aşağı, qiymətlər isə yuxarıdır. Azərbaycan turopertörleri xarici ölkələrə turist göndərirlər, bu da valyutahanın ölkədən çıxmasına səbəb olur. Xaricə gedən turistlər xarici ölkələrin turizmə sərmaya qoyurlar. Halbuki, bizim ölkənin sərmayə qoyuluşuna ehtiyacı daha böyükdür. Bəzi Azərbaycan turopertörleri xaricə əlaqə yaradıb ölkəyə turist dəvət edirlər. Lakin onlar bu zaman böyük çətinliklərlə rastlaşırlar. Onlar Azərbaycanda işləyən və eyni zamanda turizmlə də məşğul olan xarici kompaniyaların güclü rəqabətinə tab gətiro bilmirlər. Xarici kompaniyaların qüvvətli maliyyə potensialı, özlərinin nəqliyyat vasitələri, öz hökumətləri tərəfindən tez və asanlıqla viza problemini həll edirlər. Bizim turistlərə isə viza almaq problemə çevrilir.

Bundan başqa, xarici ölkələrdə Azərbaycanın turizm nümayəndəlikləri yaradılmış, reklam-informasiya işləri çox aşağı səviyyədədir. Bu vaxta kimi Azərbaycan turizmini təbliğ edən xarici dillərdə «turist sorğuları», «turist marşrutları» və başqa reklam materialları çox az hazırlanmış və xarici ölkələrdə yayılmışdır. Azərbaycanın xarici ölkələrdəki səfirlilikləri və nümayəndəlikləri Azərbaycan turizmini lazımi səviyyədə təbliğ etmirlər. Azərbaycan turizminin imicini xaricdə aşağıdır. Baxımayaraq ki, Azərbaycan turist profili ölkədə, hər il cüzi miqdarda (10-15 min nəfər) xarici turist qəbul edir. Halbuki, əhalisi Azərbaycanın əhalisi qədər olan Avstriya ildə 20 mln nəfər turist qəbul edir.

XIV FƏSİL**14.1. ÖLKƏ İQTİSADIYYATININ İNKİŞAFINDA TURİZMİN ROLU**

Turizm iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Başqa sahələrdən fərqli olaraq, turizm, iqtisadiyyatın inkişaf istiqaməti kimi, bir çox üstünlüklərə malikdir: turizmə qoyulan sərmaya qısa müddətə öz bəhrini verir, qoyulan kapital yüksək dövretmə əmsalına malikdir. Bunun nəticəsinə fransızlar turizmə sərmaya qismində qoyulan hər bir frankdan – 100 frank götürürler. İqtisadi nöqtəyi-nəzərdən turizmin cazibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayaların qısa müddətə özünü doğrultmasında və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasındadır.

Turizm, eyni zamanda, insana göstərilən xidmət sahəsidir, onun daxili aləminə cavab verən istirahət tələbatını ödəyən, sağlamlığını qoruyan və onu yüksək mədəniyyətə sövg edən amildir. Əlbəttə, silah da satıb pul qazanmaq olar. Lakin silah insanlara ölüm gətirir, onların arasında münaqişə və ədəvət yaradır. Turizm isə iqtisadi inkişafla bərabər, insanlar arası qarşılıqlı anlaşılma, etibar və sülh yaradır. Turizm insan pərvərlik ruhunu daşıyır, o insanların mədəni irsini qoruyub saxlayır. Turizm tarixi abidələrin qorunub saxlanmasına və bərpasına külli miqdarda vəsait ayırr, yolların salınmasına, kəndlərin və şəhərlərin abadlaşmasına böyük kapital qoyuluşuna məcbur edir.

Başqa bir tərəfdən, əgər neftin çıxarılması, emal olunması və istifadəsi ətraf mühitə mənfi təsir göstərisse, turizm məhsulu ekoloji cəhətdən təmiz məhsuldur və ətraf mühitin təmiz saxlanması tələb edir.

Beynəlxalq turizm dünya ixracının 7%-ni təşkil edir (1993-cü il). Ümumi məhsul dəyərinə görə, o artıq neft və avtomobil istehsalını qabaqlamışdır. 2002-ci ildə beynəlxalq turistlərin sayı 715 milyona çatmışdır. ÜTT-nin proqnozlarına görə 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və turizmdən alınan gəlirin miqdarı isə 2000 mlrd \$ olacaqdır.

Turizm xidmətləri sahəsində proseslərin çoxu avtomatlaşmışdır, yeni texnologiya tətbiq olunur. Buna baxmayaraq, turizm ən çox işçi qüvvəsi tələb edən sahədir. Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərməkdən ötrü 9 nəfər iş yeri lazımdır. Turizm belə ağır işsizlik problemini həll edir. Dünya üzrə beynəlxalq turizm sahəsində 300 mln iş yeri fəaliyyət göstərir.

Turizmin cazibədarlığı başqa sahələrdə də özünü bürüza verir. Balaca sərmaya ilə turist biznesini başlamaq olar, turizmin xidmətlərinə durmadan ehtiyac artır, turizm təsərrüfatı yüksək rentabelliliklə fəaliyyət göstə-

TURİZM

rir, turizmdən əldə olunan gəlirin həcmi turistlərin sayından 2 dəfə sürətlə artır. Servisin səviyyəsi artıraq xidmətlərdən əldə olunan gəlirin miqdarı da artır.

Turist məhsulunun ixracı başqa malların ixracından fərqlənir. Başqa malları ixrac edəndə əlavə naqliyyat xərclərini çəkib ixrac olunan mali alıcıya çatdırırsan. Turist məhsulunun ixracında alıcı (yəni turist) özü gəlir (yol xərci də özündən), turist məhsulundan istifadə edir, əlavə özü üçün çoxlu mallar alır, yeni təəssüratlar qazanır, istirahət edir və öz valyutاسını xərcləyir.

İndiki zamanda beynəlxalq turizm dünya təsərrüfatının nəhəng iqtisadi faktoruna çevrilmişdir. Turist xidmətlərinin dəyəri ümumi dünya məhsulunun 1993-cü ildə 10,1 %-ni təşkil edirdi. Lakin bu miqdardan daim artmaqdadır.

XXI əsrin əvvəllərində başlayaraq beynəlxalq turizm dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Hər il səyahətlərin miqdarı 4,2 % artır. XXI əsr turizmin əsridir. Beynəlxalq turizm bir çox turizm mərkəzlərinin əsas gəlir mənbəyinə çevrilmişdir. 2000-ci ildə dünya üzrə 200 ilə və əsəridən 60-1 mlrd \$ gəlir götürmüştür.

Bəzi ölkələrdə turizmin iqtisadiyyatda oynadığı rol daha böyükdür. Bu ölkələrdə turizmdən alınan gəlir milli gəlirin 35-40 %-ni təşkil edir. Məsələn, Yunanistanın ölkəyə daxil olan valyutasının yarısı turizmin hesabına gəlir. Baham adaları, Meksika, Sinqapur, Taylandda milli gəlirin 80 %-ni turizmdən götürürler.

Son zamanlar turizmə müxtəlif mənfi faktorlar, o cümlədən təbii fəlakətlər, iqtisadi böhranlar, terror aktları və s. təsir göstərmişdir. Bu vurulan zərbələrin təsiri altında turizm özündə vurulan zərbələrə adaptasiya (uyğunlaşma) formalasdır, öz cəvəkliliyini, vurulan zərbələrə sonsuz müqavimətinə nümayiş etdirmişdir. İqtisadiyyatın heç bir sahəsi bu cür böhranlardan salamat çıxa bilməmişdir. 1990-2000-ci illərdə Fars körfəzindəki müharibəyə, Balkanlardakı konfliktlər və Asiya maliyyə böhranına baxmayaq, turist səfərlərinin miqdarı orta hesabla ildə 4,3 % artmışdır. Bu fenomenal hadisənin əsas səbəbi insanların ətraf mühitə öyrənmişənən mərağıdır. Turizm vəsitsələ özünü və dünyani dərk eləmək insanların həyatının yaxşıya doğru dəyişməsinə, yeni naqliyyat növlərinin əmələ gəlməsinə, yeni informasiya texnologiyasının yaranmasına və nəhayət, qloballaşma proseslərinə görə mümkün olmuşdur.

Turizmdə istehlak modellərinin bir-birilə qarışma prosesləri baş verir – artıq turizm insanların çoxuna dəbdəbə deyil, təbii yaşayış fiziologiyasına lazım olan ünsürdür. Avropa ölkələrində isə dövlət səviyyəsində «səyahə-

hüququ» formalasmış və həyata tətbiq olunur. «Səyahət etmək hüququ» ÜTT-nin qlobal etik kodeksində da öz əksini tapmışdır. Söhbət ondan gedir ki, bütün vətəndaşların səyahət etmək hüququ var. Hər bir dövlət bu hüququ reallaşdırmaqdan ötrü bütün şəraiti yaratmalıdır.

Dünya turistlərinin 62 %-i öz səfərlərini istirahət məqsədilə təşkil edirlər, 18 %-i işgəzər, yerdə qalan turizmin müxtalif növlerinin üzərinə düşür. Turistlərin 43 %-i avia, 42 %-i avtomobil, 7 %-i dəmir yolu və 8 %-i dəniz nəqliyyatından istifadə edirlər.

ÜTT-nin verdiyi məlumatə əsasən 1995-ci ildə beynəlxalq turizmdən 371,5 mlrd \$ gəlir götürülmüş, 1998-ci ildə 450 mlrd və 2000-ci ildə isə bu məbləğ 476 mlrd \$ olmuşdur.

8 №-li cədvəldə beynəlxalq turizm səfərlərinin dinamikası (1950-ci ildən 2000-ci ilə qədər) göstərilmişdir.

Beynəlxalq turist səyahətləri*

Cədvəl 8

İllər	Milyon nəfərlə
1950	25
1960	69,3
1970	159,7
1980	284,8
1990	390,0
1998	625,2
2000	715,0

Turizm ölkə iqtisadiyyatına o zaman müsbət təsir göstərir ki, turizm iqtisadiyyatın başqa sahələri ilə əlaqədə hərtərəflı inkişaf etsin, əks halda ölkənin (iqtisadiyyatı) xidmətlər ölkəsinə əvvərilmək ehtimalı yaranır. Başqa sözə desək, turizm iqtisadi cəhətdən o zaman səmərəli olur ki, başqa sosial-iqtisadi komplekslərlə paralel inkişaf etsin.

Beynəlxalq səfərlərin sürətlə artması (cədvəl 8) göstərir ki, 1950-ci il nisbətən o, əsrin axırlarında kütləvi xarakter daşıyır və geniş kütlələrin belə səyahətləri etməyə artıq imkanı yaranmışdır.

1998-ci ildə turizmdən ən çox gəlir götürən ölkələr 9 nömrəli cədvəldə göstərilmişdir. Əgər turistlərin əqəbulunda Fransa dünyada I yeradırsa (70 mln nəfər), turizmdən alınan gəlirə görə isə I yerə ABŞ çıxmışdır (74,2 mlrd \$). Bu onunla izah olunur ki, I Fransada çox bahalıqdır və turistlər

ora qısa müddətə gelir və az pul xərcləyirlər, II ABŞ-da turist biznesi çox gözəl təşkil olunmuşdur, turizm infrastrukturunu yaxşı inkişaf etmiş, turizmin hüquqi əsasları isə yaxşı qoyulmuşdur. Dolların qismən devolvasiyası sadalanın faktorlarla birgə ABŞ-in uzun müddət turizmdən gəlir görməsində birinciliyi saxlamağı imkan verir.

9 №-li cədvəldə Çin Xalq Respublikası 7-ci yeradır. Lakin Çinin turist potensialı o qədər böyükdür ki, heç bir şübhə yoxdur ki, o əsrin 20-ci illərinə I yerə çıxacaqdır.

Dünyanın aparıcı ölkələrinin beynəlxalq turizmdən götürdüyü gəlirlər*

Cədvəl 9

№	Ölkələr	Mld. ABŞ dolları		% 1999/2000-ci il dəyişməsi	%, Bazar-də 2000-ci il tutumu
		1999-cu il	2000-ci il		
1	ABŞ	74,9	85,2	13,7	17,9
2	İspaniya	32,4	31,0	-4,3	6,5
3	Fransa	31,5	29,9	-5,1	6,3
4	İtaliya	28,4	27,4	-3,2	5,8
5	İngiltəri	20,2	19,5	-3,4	4,1
6	Almaniya	16,7	17,8	6,5	3,7
7	Çin	14,1	16,2	15,1	3,4
8	Avtarıya	12,5	11,4	-8,7	2,4
9	Kanada	10,2	10,8	5,9	2,3
10	Yunanistan	8,8	9,2	5,0	1,9
11	Australiya	8,0	8,4	5,3	1,8
12	Meksika	7,2	8,3	14,8	1,7
13	Honkonq	7,2	7,9	9,4	1,7
14	Türkiyə	5,2	7,6	46,8	1,6
15	Rusiya	7,5	-	-	-

Azərbaycan beynəlxalq turist səfərlərində cüzi miqdarda (0,07 %) yer tutur (1998-ci il). Azərbaycan Gənclər, İdmən və Turizm naziri Ə. Qarayevin dediyinə görə, 2002-ci ildə Azərbaycana 300 min xarici turist gəlməşdir. Onlarında hər biri orta hesabla 700 \$ Azərbaycanda xərcləmişlərə, deməli Azərbaycan 2002-ci ildə beynəlxalq turizmdən 210 mln \$ gəlir götürmüştür.

* Mənbə: ÜTT (Ümumdünya Turist Təşkilatı).

* Mənbə: ÜTT (Ümumdünya Turist Təşkilatı).

14.2. TURİZMİN İŞSİZLİYƏ TESİRİ

Ölkədə olan siyasi sabitliyin səviyyəsi birinci dərəcədə işsizlərin miqdarı ilə ölçülür. İşsizləri çox olan ölkədə milli gəlir əhali arasında qeyri-bərabər bölnür, bu da siyasi ədalətsizliyə və əhali arasında narazılığa səbəb olur.

- İşsizlik ölkədə baş verən ağır cinayətlərin sayını çoxaldır;
- Milyonlarla vətəndaş ölkəni tərk edib, başqa ölkələrə iş axtarmağa getməyə məcbur olur;
- İşsizlik insanı alçaldır, onun şəxsiyyətinə toxunur və hüququnu tapdalar;
- İşsizliyin həddi müəyyən %-i aşarsa, bu ölkədə siyasi partlayışa və hökumətin növbədən kənar dəyişməsinə səbəb ola bilər.

Ona görə də, bütün ölkələrdə işsizliyə qarşı kəskin mübarizə aparılır. Son zamanlarda ölkələrin çoxunda işsizliyin qarşısını ala bilən, turist sənayesinin bütün sahələrlə əlaqəsi olan nəhəng bazası yaradılmışdır. Dünyanın turist sənayesində əmək qabiliyyəti olanların 7 %-i işləyir ki, bu da turizmdə işlə təmin olanların 300 mln nəfərini əhatə edir.

1995-ci ildə turizm, iqtisadiyyatın aktiv sahəsi kimi, neftqayırmayı ötərək dünyada öz potensiyasına görə birinci yerə çıxmışdır. Beynəlxalq turizm sənayesində ildə 2,1 trln \$ dövr edir. Sürətlə inkişaf edən və tam avtomatlaşması və mexanikləşməsi mümkün olmayan beynəlxalq turizm işsizlərin miqdarını tənzimləyən bir sahəyə çevrilmişdir. Məsələn, qonaqpərvərlik sahəsində hər gələn 10 xarici turista 3 iş yeri açılır. Mehmanxananın ulduzu çox olduqca, insan əməyinə ehtiyac da çoxalır. Ona görə ki, yeni xidmət sahələri yaranır. Məsələn, «5-ulduzlu» mehmanxanada 1200 qonağı xidmət göstərməyə 600 nəfər personal tələb olunur.

Turist sənayesinin inkişafı, yeni-yeni insan resurslarını turistlərə xidmət etmək üçün özüna cəlb edir, müxtalif malların və xidmətlərin istifadəsinə və istehsalına səbəb olur. İşçiləri işlə təmin edə bilən turist sənayesinə aşağıdakı müəssisələr daxildir:

- ❖ Turistləri yerləşdirmə müəssisələri – mehmanxanalar, motellər, otellər, apartamentlər və s. Bunların tərkibinə restoranlar, yeməkxanalar, kababxanalar, kafelər, barlar və s. daxildir;
- ❖ Turizmin idarə orqanları. elmi-tədqiqat və təhsil müəssisələri;
- ❖ Turist firmaları – turoperatorlar və turagentliklər, turist dövlət və ictimai təşkilatları, assosiasiylar, klublar, birləşmələr və s.;
- ❖ Nəqliyyat təşkilatları;

- ❖ Turist mallarını istehsal edən müəssisələr;
- ❖ Turist mallarını satan müəssisələr;
- ❖ Turizm reklam-informasiya müəssisələri.

Turizm sənayesi müəssisələrindən başqa, turistlərə başqa müəssisələr də xidmət göstərirler. Onlar turistlər olmadan fəaliyyət göstərir, yerli əhaliyə xidmət edirlər. Turist sezonu başlayanda öz fəaliyyətini aktivləşdirir. Belə müəssisələrə yerli nəqliyyat, mağazalar, kommunikasiya, avtomobil, apartament icarə müəssisələri, muzeylər, teatr və konsern zalları, pul dəyişmə məntəqələri və s. aiddirlər.

Turizmin inkişafı mehmanxanaların, aeroportların inşasını və modernləşdirilməsini, yolların salınmasını, şəhərlərin və kəndlərin abadlaşdırılmasını, tarixi və memarlıq abidələrinin bərpasını və qorunmasını tələb edir. Turizm, ənənəvi bağlı olduğu sahələrdən başqa, avtomobil, yeyinti, teksil, ayaqqabı və başqa sahələrin inkişafına da təsir göstərir.

Turizmin inkişafı xüsusi xüsusiyyəti yeyinti sənayesinin inkişafına, bağ-bostan, meyva və tərəvəz məhsullarının artmasına səbəb olur. Xarici turistlərin çoxu öz qohumlarının və tanışlarının evində qalır və bu məhsullardan bolluca istifadə edirlər. Fransız ekspertlərinin hesablamalarına görə, ümumi yeyinti məhsulunun 9 %-ni xarici turistlər istifadə edirlər. Bu məhsulun xaricilər tərəfindən alınması ölkəyə çoxlu valyuta gətirir. Fransaya çoxlu autoturist gəlir. Onların maşın yağı, yanacaq alması və yol polisiə verdiyi cərimələr və avtoməşinlərin təmirindən əldə olunan gəlir xarici turistlərin xidmətdən alınan gəlirlərin 20 %-ni təşkil edir.

Turizmin inkişafı böyük kapital qoyuluşunu tələb edən və ölkə iqtisadiyyatını qaldıran yolların salınmasına səbəb olur. Yolların salınması çoxlu iş yerləri tələb edir.

Bələliklə, turizmin inkişafı çoxlu iş yerləri yaradır, işsizlik kimi ağır sosial-iqtisadi problemi aradan qaldırır. Turist axınlarının çoxalması yerli kustar malların və suvenirlərin istehsalını çoxaldır. Xüsusi «lüks» malların istehsalını və satışını qeyd etmək lazımdır. «Lüks» mallara incəsənat nümunələri, zinyət əşyaları, ətriyyat və kosmetika, modalı paltar növləri, İsvəçərə saatları, Yapon audio və video texnikası, Yunanistan şubası və s. aiddir. «Lüks» mallar istehsalı sahəsi maliyyə dövriyyəsinə görə, qara mettal sənayesinin həcmində bərabərdir. Onun dünyada on minlərlə müəssisələri fəaliyyət göstərir və bu müəssisələrdə milyonlarla insanlar işləyirlər. Tek Paris şəhərində 1984-cü ildə 2643 «lüks malları» satan mağazalar turistlərə xidmət göstərirdilər.

Turist mərkəzlərinin dənizlərin, göllərin və okeanların sahilərində yanması katerlərin, katamaranların və gəmilərin, su motorollerlərinin və

yelkənlə qayıqların istehsalını genişləndirmiştir. O cümlədən, dağ turizminin müxtəlif növlərinin hesabına Avstriya ildə ölkədə qəbul olunan turistlərin sayını 20 mln nəfərə çatdırmışdır. Müxtəlif regionlarda turizmin müxtəlif yeni növleri dövriyyəyə buraxılır və yeni cazibədar turist məhsulları hazırlanır. Bunlar hamisi beynəlxalq turist mübadiləsinə aktivləşdirir və turizmin inkişafına səbəb olur. Hal-hazırda turizmin 100-dən artıq növü turizm praktikasında istifadə olunur.

Turizmin vacib xüsusiyyətlərindən biri də onun fəsillərdən asılı olmasıdır. Bu, potensial turist kütłəsinin yay mövsümündə məzuniyyətə çıxmasisi ilə əlaqədardır. Turistlərin fəsillərdən asılı olaraq azalması turizmdə problemlər yaradır. Personalın kütłəvi surətdə işdən azad olması, mehmanxanalarда və restoranlarda qonaqların, naqliyyatda sərnişinlərin azalması gəlirin kəskin azalmasına səbəb olur. Ona görə də, fəsillərin dəyişməsi ilə əlaqədər turizm fəaliyyətinin iqtisadi effektliyini təyin etmək olur. Dövlət orqanları və təşkilatlarının çoxu bu problemin kaskinliyini nəzərə alaraq müəyyən tədbirlər görürərlər. Məsələn, işçilərə məzuniyyəti qış və ya payız vaxtı verirlər. Turist mərkəzləri və kurortlar öz məhsullarını güzəştələsərlər, bayramların vaxtını qış aylarına salırlar və s.

Bundan başqa, verilən məzuniyyətlər iki hissəyə bölünür: bir hissəsi yaz, yay və bir hissəsi isə qış aylarına düşür. Dünyanın əksər ölkələrində xarici ölkələrə turist saflarının 70 %-ə qədəri turist mövsümünə təsadüf edir. Şimal yarımkürəsi ölkələrində turist mövsümünün sərhədləri may-sentyabr ayları olsa da, ayri-ayrı ölkələrin təbii iqliminə uyğun olaraq mövsümün sarhadları bir qədər dəyişdirilə bilər.

Planetimizin iqlim şəraiti elədir ki, bəzi regionlarda qış və yay ayları iqlim çox az dəyişir. Bu ən çox Asiya, Okeaniya ölkələrinə (Tayland, Sinqapur, Malayziya, Filippin, İndoneziya) aiddir. Bu ölkələrdə fəsillərin dəyişməsindən asılı olmayaraq, havanın temperaturu 1-2° S-dən çox dəyişmir. Qış, yay hər tərəf yaşlılıqla örtülüdür. Bu ölkələrdə mövsümün dəyişməsi turistlərin qəbuluna çox as təsir göstərir. Onlar bütün ili Avropadan və Amerikadan turist qəbul edirlər.

Təsadüfi deyil ki, qisa tarixi zamanda Okeaniya ölkələri geridə qalmış koloniyalardan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə çevrilmişlər. Turizmin rolu bu inkişafda az olmamışdır.

Əgər 1970-1995-ci illərdə turist saflarının sayı dünya üzrə 3,4 dəfə artmışdırsa, həmin artım Asiya və Sakit Okean regionu üçün 15,7 dəfə olmuşdur. Əlbəttə, bu regionda turizmin dinamik inkişafının əsas səbəbi siyasi faktorlardır. Onların ən başlıcası kolonializmin yer üzərindən silinməsidir, bu ölkələrin azad bazar iqtisadiyyatına inamla addimlaşması, azad

TURİZM

iqtisadi zonaların yaradılmasıdır. İqtisadiyyatın dinamik inkişafı adam başına düşən gəlirin artmasına, boş vaxtin çoxalmasına səbəb olmuşdur. Regionda turizmin çevik modeli yaranmış və turizmə ardi kəsilməyən sərmayələr yönəldilməkdədir:

Bundan başqa, turizmin sürətlə inkişafına beynəlxalq münasibatlarda olan gərginliyin dəyişməsi və region daxili proseslərin genişlənməsidir. Çin və inkişaf etmiş Yaponiya regiona güclü təsir göstərir. Region daxili tərəflərin 77 %-i bu ölkələrin hesabına formalaşır.

Turizmdə başqa bir problem turist mövsümündə nəqliyyatın çatışmasıdır. Belə problem ona görə yaranır ki, turist mövsümü zamanı nəqliyyatın bir hissəsi malların və ərzagın daşınmasında istifadə olunur. Bu vəziyyətdən çıxmada ötrü turist mövsümündə mümkün qədər nəqliyyatın sayını çoxaltmaq lazımdır.

14.3. İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ TURİZMİN İNKİŞAF SİYASƏTİ^{*}

Azərbaycan – inkişaf etməkdə olan ölkələrdən biridir. Ona görə də, bu mövzu Azərbaycan oxucularını həddindən artıq maraqlandırır. Eyni zamanda, başqa inkişafda olan ölkələrdən Azərbaycan mürəkkəb, maraqların toqquşan, özü də mühərabə vəziyyətində olan geosiyasət məkanında yerləşməsi ilə fərqlənir. Bu cür fərqlərə baxmayaraq, mövzuda olan iddialar Azərbaycana da aid ola bilər.

Professor Kvartalnov Rusiya Beynəlxalq Turizm Akademiyasının rektorudur. Onun 100-ə qədər turizm sahəsində çap olunmuş əsərləri var. O, MDB ölkələrinin turizm universitetinin təşkilatçısıdır. Aşağıda onun bir məqələsinin tərcüməsi müəyyən komentariyalar ilə verilir.

V.A. Kvartalnov yazar ki, son zamanlar bir çox inkişafda olan ölkələr Avropanın ölkələri ilə, turist qəbul etməkdə cəsərətlə rəqəbat aparırlar. Onları bir çoxunda eyni turist sərvətləri – danız, günəş, bol yeyinti məhsulları və meyvə-tərəvəzləri vardır. Bu ölkələrdə valyuta əldə etmək üçün turizmin əhəmiyyəti gündən-günə artır. Məsələn, Meksikada xarici turistlərə göstərilən xidmətlərdən alınan gəlir, ölkə ixracının 50 %-ni təşkil edir. Meksika hökuməti beynəlxalq turizmə vacib gəlir mənbəyi kimi yanaşır və onun inkişafına xüsusi fikir verir. Neftin ixracından alınan gəliri turizmin infrastrukturuna yönəldir. Öz müstəqilliyini saxlamaqdən ötrü bu ölkələr

* 14.3 bölməni hazırlanıb B.A. Kvartalnov, A.A. Romanov «Международный туризм: политика развития» kitabından istifadə olunmuşdur.

xarici kompaniyaların faaliyyətini öz ölkələrində turizm sahəsində məhdudlaşdırırlar. Xarici kompaniyalara və firmalara müəssisə aksiyalarının ancaq 19 %-na sahib olmağa icazə verirlər.

Braziliyada beynəlxalq turizm, kofedən sonra ikinci gəlir mənbəyidir. Balaca bir ölkə olan (Azərbaycandan da balaca) Panama ildə 0,5 milyona qədər xarici turist qəbul edir.

Lakin turist sərvətlərinin olması Avropa ölkələri ilə rəqabət aparmaq üçün kafi deyildir. Turizmin infrastrukturunu yaratmaq lazımdır. Buna inkişafda olan ölkələrin gücü çatır. Bundan ötrü, onlar inkişaf etmiş ölkələrə müraciət etməyə məcbur olurlar.

Bir qayda olaraq, turist kompaniyaları xarici şirkətlər tərəfindən ekzotikası və turist sərvətləri ilə zəngin ölkələrdə yaradılır. Yaradılan bu kompaniyaların müasir texnologiya ilə təmin olunması xarici şirkətlərin hesabına olur. Yerli hakimiyyət, rəqabət aparan başqa ölkələrdən geridə qalmamaq üçün (ona görə ki, başqa ölkələrdə də həmin turist sərvətləri – dəniz, günəş, tropik bitkiler və s. var) xarici kompaniyalara ucuz torpaq sahəsi ayırır, onları vergilərdən azad edir və yol salınmasını öz üzərinə götürürər.

İndoneziya, Filippin, Pakistan, Sri-Lanka və bir sira başqa inkişafda olan ölkələr vergi güzəştlərindən başqa xarici kompaniyaları ölkəyə gətirilən avadanlıqlardan, maşın və mexanizmlərdən vergiləri lağv edirlər. Xarici kompaniyalar yüksək gəlirlə işləyir və 5 il müddətində qoyduğu kapitalı çıxardır və əlavə gəlir də götürürərlər. Zəif inkişaf etmiş ölkələr isə ölkədə turist bazarının infrastrukturunu yaratmadan ötrü zayom və kreditlərdən istifadə etməyə məcbur olurlar.

Yerli hökumət orqanları xarici kompaniyaların yaratdığı turist mərkəzlərinin idarə olunmasına, təchizatını və gəlir götürməsini xarici kompaniyaların soroncamına verməyə razılıq verirlər, ona görə ki, onların lazımlı olan nə texnologiyası və nə də təcrübəli kadrları yoxdur.

Seneqalda, məsələn, beş beynəlxalq şəbəkə bütün ölkənin mehmanxanalarını öz əlinə keçirtmişdir. Belə vəziyyət Konqoda, Suriyada, Syera-Lində və bir çox başqa ölkələrdə də əmələ gəlmışdır. Bu ölkələrdə milli mehmanxana şəbəkəsi yoxdur. Nəhəng mehmanxana kompleksləri beynəlxalq monopolist «Frantel», «Meridian», «Sheraton», «Novatele» birləşmələrinə məxsusdur. Bəzi ölkələrdə milli mehmanxana şəbəkəsi olsa da, onların yerləri beynəlxalq mehmanxana fondunda çox azdır. Məsələn, Filippində milli mehmanxana fondu bir neçə dəfə «Xolidey unnn», «İnterkontinental», «Sheraton»-dan azdır.

Turların satışı bir qayda olaraq, xarici operatorların əlində cəmlənir. Bu səbəbdən turist səfərlərinin qiymətləri turist qəbul edən ölkə tərəfindən nəzarət olunmurlar. Bu ölkələrin turist sərvətləri kapital qoyan firmalar tərəfindən amansızcasına istismar olunur. Bu ölkələrin baziləri (Filippin, İndoneziya və b.) xarici şirkətlərə qazancların və turist müəssisələrindən əldə olunan gəlirlərin ölkədən çıxarılmasına heç bir məhdudiyyət qoymurlar.

Avropadan və Amerikadan Afrika ölkələrinə turist səfərlərinin qiyməti olduqca yüksək olduğu halda, qəbul edən ölkəyə bu məbləğin azacıq bir hissəsi düşür. Avropadan səfər çəxan turist səfərin (turun) haqqında öz ölkəsində ödəyir və bir az özü ilə cib xarci götürür. O, balaca cib xarci qəbul edən ölkənin valyuta mənbəyidir.

Turizmin bu yolla inkişafı belə bir sxemlə gerçəkləşir: turizmin inkişafı yerli iqtisadiyyatdan yan keçir, ona görə ki, onun ölkə iqtisadiyyati ilə heç bir əlaqəsi olmur. Xarici kapital qoyuluşundan alınan gəlir bütövlüklə xaricə gedir. Turist sərvətlərinin sahibi olan (inkişafda olan) ölkə beynəlxalq turizmdən əldə olunan gəlirin kiçik bir hissəsinə sahib olur. Ölkənin iqtisadiyyatı turizmdən bəhrələnmir.

Bir tərəfdən biz deyirik ki, turizm – iqtisadi inkişafın vacib komponentidir. Lakin yuxarıda baxdıığımız halda, inkişafda olan ölkənin iqtisadiyyatı turizmin inkişafından bəhrələnmir. Belə bir sual ortaya çıxır – turizmin hansı inkişaf modelini qəbul etmək lazımdır ki, turizmə qoyulan xarici kapital ölkə iqtisadiyyatının inkişafına səbəb olsun? O model belə olmalıdır:

- yaradılan turist mərkəzində yerli işçi qüvvəsi iştirak etməlidir;
- turist kompleksinin inşasında və avadanlıqla təmin olunmasında yerli materiallardan və avadanlıqlardan istifadə etmək lazımdır;
- qonaqların qidalanması üçün yerli kənd təsərrüfatı məhsullarından istifadə etməli;
- turist kompleksi xarici şirkətlərlə bирgə turist müəssisəsi əsasında yaradılmalı və xarici firmaların payı 49 %-dən çox olmamalıdır.

Turizmin iqtisadiyyata müsbət təsir göstərməsi üçün gərək turist müəssisələri yerli kadrlardan və resurslardan maksimum istifadə etsinlər. Əgər kapitalın böyük hissəsi xarici şirkətin əlində qalırsa, ölkə iqtisadiyyatı bu kapitaldan asılı vəziyyətə düşür. Uzun müddət turist sərvətlərinin xarici şirkətlər tərəfindən istifadə olunması bu sərvətlərin tükənəməsinə səbəb ola bilər. Elə bir hal yaranı biler ki, xarici bazarlarda bu turist məhsuluna artıq tələbat olmasın. Milli iqtisadiyyatın xarici turizmdən bu cür asılılığı inkişafda olan ölkə üçün böyük təhlükə yaradır. Turist mərkəzi xarici kapitalın hesabına tikiləndə və ölkə iqtisadiyyatı ilə heç bir əlaqəsi olmayan-

da turizmin inkişafı yerli iqtisadiyyata böyük ziyan vurur. Beynəlxalq turizmin inkişafı belə halda yerli istehsalatın məhv olmasına, malların və xidmətlərin qiymətlərinin bahalaşmasına səbəb olur.

Deməli, geridə qalmış ölkələrdə, bu yolla inkişaf edən beynəlxalq turizm hələ özü-özlüyündə iqtisadiyyatın inkişafının zəmanəti ola bilməz. Milli iqtisadiyyatın inkişafı üçün turizmin siyaseti məqsədyönlü olaraq yerli regionun inkişaf marağına uyğun aparılmalıdır.

Məsələn, Zənzibarın Prezidenti Salmin Amur 1990-ci ildən ölkəyə turist sahəsinə 3 mlrd \$ sərmaya götərmişdir, 123 layihə turizmin inkişafına həsr olunmuşdur. O, xarici investorləri öz pullarını Zənzibarın turizminə sərmaya qoymağə davət etmişdir. Lakin zənzibarlılar hökumətdən bundan ötrü çox narazıdır. Ona görə ki, dəniz sahiləri, münbit torpaqlar xaricilərə baha qiymətə icarəyə verilir və yerli əhalisi bu torpaqlar baha olduğuna görə ala bilmir. İş galib o yerə çatır ki, dəniz sahilərində yerli əhaliyə cımmək üçün yer də qalmır. Ölkə kommunal təsərrüfatında qiymətlər artır. Yerli əhalisi bu qiymətləri ödəyə bilmir. Xarici turistlər, yerli sakinlər dən 4 dəfə çox şirin su işlədirlər (şirin su Afrika ölkələrinin çoxunda defitdir), yerli əhaliyə su çatır.

1997-ci ildə Zənzibara 1 mln-a yaxın xarici turist gəlmüşdür. 10 il müddətinə turistlərin sayını 5 dəfə artırmaq planlaşdırılmışdır. Lakin yerli əhalisi bundan narazıdır. Onlar belə hesab edirlər ki, qorbur turistlərinin ölkəyə çoxlu golması islam və şuaxil mədəniyyətini məhv edir. Xarici turistlər, onların fikrincə, gənclər pis təsir edirlər, onları fahişəliyə və ouğurluğa vadar edir və narkotik maddələrdən istifadə etməyə məcbur edirlər. Yerli əhalisi xarici turistlərin (qadınlarının) geyimindən də narazılıq edirlər. Onların xoşuna gəlmir ki, qadınlar dizdən yuxra yubka geyir, döşü açıq, başı açıq gəzirərlər, açıq-əşkar alkoqoldan istifadə edirlər, özü də ramazan ayında.

Azərbaycanda turizmin inkişafına başqa model seçmək lazımdır. Son zamanlarda Azərbaycanda xarici kapitalla birgə çoxlu turist müəssisələri tikilmişdir. Onlardan «Oazis», «Krescent Biç» oteli, «Delfin», «Anba», «İrşad», «Siti Mensn», «İçəri Şəhər», «Kaspian» və başqalarını misal götirmək olar. Dörd böyük mehmanxana («Həyatt Redjensi», «Həyatt Tayer», «Plaza», «Vellinqton») beynəlxalq mehmanxana şəbəkəsinə daxildir. Azərbaycanda turizm infrastrukturunu inkişaf etdirməkdən ötrü xarici kapital qoyuluşundan başqa yerli işgüzar adamlar üçün turizmə sərmaya qoyuluşuna əlverişli şərait yaratmaq və dövlət kapital qoyuluşundan istifadə etmək lazımdır.

XV FƏSİL

15.1. TURİZMİN DÖVLƏT TƏRƏFINDƏN TƏNZİMLƏNMƏSİ VƏ PLANLAŞDIRILMASI

Turizmin dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi:

- Vətəndaşların istirahətə olan konstitusiya hüquqlarının təmin olunmasını gerçəkləşdirməkdir;
- Turizm sənayesinin inkişafı, yeni iş yerlərinin yaradılması, dövlətin və vətəndaşların səyahət etmək üçün gəlirlərinin çoxalmasını təmin etməkdir;
- Turist abidələrinin bərpası və ətraf mühitin qorunması, turist sahələrdən və ölkənin mədəni potensialından turizmin inkişafı üçün səmərəli istifadə etməkdir.

Bu məqsədi gerçəkləşdirməkdən ötrü, dövlət ilk növbədə turizmin insanların hayatındakı və yaşayışındaki tutduğu mövqeyi düzgün qiymətləndirməli və turizm fəaliyyəti üçün əlverişli şərait yaratmalıdır, onun əsas istiqamətlərini təyin etməlidir. Turizmin əsas inkişaf istiqaməti daxili və ölkəyə gələn növləridir. Daxili və gəlmə turizmin inkişafı – milli turizmin inkişafı deməkdir. Ölkə iqtisadiyyatına ən çox müsbət təsir göstərən xarici turistlərin ölkəyə gəlməsidir. Ona görə ki, onlar ölkəyə valyuta gətirir, daxili balansı tarazlaşdırır. Dünya ölkələrində beynəlxalq turist axınları uğrunda güclü rəqəbat gedir. Beynəlxalq turist axınlarını öz ölkəsinə isti-qamətləndirmək o qədər də asan məsələ deyil. Bundan ötrü, dövlətin bütün turizm sahəsində siyasi – infrastrukturun yaradılmasıdır. Bundan ötrü, tak istək və arzu kifayat deyil, ölkənin inkişaf etmiş texnologiyası və iqtisadiyyatı olmalıdır. Turizmin infrastrukturunu başqa istehsal sahələri ilə sıx bağlıdır, ona görə də, başqa sahələrlə birgə inkişaf edə bilər. Məsələn, inşaat texnologiyası inkişaf etməyibsə, gözəl mehmanxana-naları, turist mərkəzlərini necə tikmək olar? Əgər infrastruktur varsa, ancaq turizm sahəsində savadlı kadrlar yoxdursa, onda infrastruktur kim işə salib turizm sahəsində yaxşı nəticələr əldə edəcəkdir?

Dünyanın hər bir ölkəsi özü-özlüyündə tarixinin, mədəniyyətinin, ənənələrinin, memarlıq abidələrinin, təraqqiyə doğru keçdiyi yoluñun qorunmasında və işlək vəziyyətdə saxlanılmasında maraqlıdır. Hər ölkədə xarici turistləri maraqlandıran sahələr tapıla bilər. Lakin bu ölkələrin özüne məxsus xüsusiyyətlərini aşkara çıxartmaq, bütün dünya xalqlarına tanıtmadan ötrü çoxlu iş görmək lazımdır. Bu iş dövlət səviyyəsində və dövlət tərəfindən görülməlidir. Dövlət xarici ölkələrdə öz ölkəsinin imicini

yaratmalı və onun turist mərkəzlərinə təbliğ etməyi bacarmalıdır. Göttürək məsələn, Misiri. Misir dövləti ildə özünün bir turist ölkəsi kimi reklamına 100 mln \$ sarf edir. Başqa ölkələrdə özlərinin turist imicini yaratmaqdan ötrü reklam-informasiya sahəsində milyonlarla \$ pul sarf edirlər.

Dövlət tərəfindən turist fəaliyyətini tənzimləmək üçün aşağıdakı tədbirlər görülür:

- Turizm sahəsində münasibətləri tənzimləmək üçün hüquqi və normativ (aktları) sənədlərin hazırlanması;
- Milli turist məhsulunun xarici və daxili bazarlarda hərəkətinə yardımçı olmaq;
- Turist sənayesində standartlaşdırma və sertifikatların turizmə məşğul olan müəssisələrə isə lisenziyaların verilməsi;
- Ölkəyə daxil olmaq və ölkəni tərk etmək qaydalarının təsdiqi;
- Xarici kapital qoyuluşuna əlverişli şərait yaratma, turizm sahəsində birgə turizm şirkətlərinin yaranmasına (stimul) maraq oyatma, vergi və gəmrük məsələlərinin tənzimləməli;
- Turist proqramlarının tərtib olunması və maliyyələşdirilməsi;
- Turizm sahəsində tədqiqat işlərini genişləndirməli və kadrların hazırlanmasını təşkil etməli.

Son zamanlar, dünya üzrə turist səfərlərinin coğrafiyası genişlənmiş və onların sayı 700 mln nəfərə çatmışdır. Bununla əlaqədar, ÜTT dövlətlərin diqqətini turizmin yeni yaranmış problemlərinə yönəldir. Ölkələrin ek-səriyyətində milli turist təşkilatları yaranmışdır və onlar ÜTT üzvüdürler. ÜTT 1995-ci ildə İspanyanın Kadis şəhərində turizm sahəsində Beynəlxalq Forum çağrımışdır. Forumda 52 ölkənin dövlət nümayəndələri iştirak etmişdir. Forum dövlətlərin qarşısında, turizmin inkişafında mühüm rol oynayan aşağıdakı problemlərin həlli məsələlərini qoymuşdur:

- Turistlərin təhlükəsizliyinin təminatı və turist formallıqlarının sadələşməsi;
- Turist infrastrukturunun inkişafı (xüsusilə nəqliyyat və kommunikasiya);
- Turist müəssisə rəhbərlərinin və personalın tədrisə cəlb olunması;
- Turist obyektlərində ekoloji normaların gözlənilməsi;
- Turistlərin hüquqlarının müdafiəsi;
- Turist firmalar üçün güzəştli vergi sisteminin yaradılması;
- Bütün ölkələrdə beynəlxalq normalara uyğun turizmin statistikasının təşkili;
- Ölkələrin müsbət imicini yaratmaqla turist məhsulunu xarici bazarlarda hərəkətə gətirmək.

TURİZM

İqtisadi və inzibati tədbirlər isə aşağıdakılardır:

- * vergi güzəştleri, kreditlər, subsidiyalar və dotasiyalar;
- * aliciların hüquqlarını müdafiə edən normativ aktlar;
- * pasport və viza məhdudiyyətlərinin gelmə və ölkədən çıxan turistlər üçün azalması;
- * sosial turizmin himaya olunması və inkişafı;
- * ətraf mühitin qorunması üçün dövlətin qəbul etdiyi tədbirlər.

Ölkələrin çoxu, o cümlədən, Yunanistan və İspaniya sərmayəçilərə güzəştli şərait yaratmış və gör vergisinin azalmasını qəbul etmişlər. Bəzi ölkələrdə bir neçə il turist firmaları gör vergisindən azad olur və əlavə dəyər vergisi aşağı salınır. Məsələn, Fransada başqa sahələrdə ƏDV 20-22 %-dırsa, turizmdə 10 %-dır. Avropa ölkələrində ƏDV 6 %-dən 25 %-ə qədər dəyişir. Lüksemburqda – 15 %, Daniya və İsveçdə 25 %-ə qədərdir.

İspaniyada əlavə dəyər vergisi mehmanxanalarda 7 % və mehmanxananın kateqoriyasından asılıdır. Qidalanma və avtomobilin icarəsi – 16 fəizə çatır. Avstriyada – 10 %-dır.

Bu rəqəmlərdən aydın görünür ki, turizm sahəsində vergi siyaseti olunduqca çevikdir, vergilərin dinamik olaraq dəyişməsi turizmin inkişafına yönəldilmişdir. Yeni turist mərkəzlərinin tikilməsinə maraq oynamadan ötrü Avropanın bəzi dövlətləri torpaq sahəsinə ucuz qiymətə satır və ya uzun müddətə icarəyə verir (Kiprda 99 il, Türkiyədə 49 il qədər). Avropanın bəzi ölkələrində turist firmaları kommunal xidmətlərdən güzəştli qiymətlərlə istifadə edirlər. Əksər hallarda, firmaların qazandığı valyutanın 20 %-i vergilərdən azad olur. Beləliklə, firmalar müəyyən miqdarda kapital toplayır, genişlənir və imkanları çoxalır. Bu da turizmin ümumi inkişafına zəmin yaradır.

Turizmin inkişafının ən mühüm problemlərindən biri ətraf mühitin çirkəlməsi və son zamanlar planetimizdə baş verən global hadisələrdir. Bununla əlaqədar, dövlətlərin turizm sahəsində siyaseti ətraf mühitin qorunmasına istiqamətlənmüşdür. Dövlət orqanları bu sahədə uzun müddəti proqramlar tərtib edir və həyata tətbiq edirlər. Artıq belə proqramlar Rusiyada, Finlandiyada, Avstriyada tərtib olunmuşdular. Bu sahədə Azərbaycanda da çox işlər görülür. Azərbaycan hökuməti ətraf mühiti qorumaq məqsədi ilə ölkədə əlavə dörd milli parkların yaranması haqqında qərar qəbul etmişdir. Onlar «Şahdağ», «Qobustan», «Murovdag» və «Burovdağ» proqramlarıdır. Onlardan birinə – «Şahdağ» proqramının gerçəkləşməsi üçün sərmaya ayrılmışına Dünya Bankından razılıq alınmışdır. Bəzi ekoloqlar bu proqramları narahatlılıqla qarşılıyırlar, onlar

deyirlər ki, külli miqdarda turistlərin bu milli parklara gəlməsi ətraf mühitin tarzlığını poza bilər. Buna baxmayaq, artıq bu programalar gerçekleşmək üzrədir. Bu sahədə görülən işlər müsbət nəticələr vermekdədir.

«Təbiətin və Azərbaycanın mədəni irlisinin qorunması», «Milli parklar» Proqramlarına bizim mütaxəssislərlə yanışı Mixael Zukkova – alman fondunun ekspertləri də cəlb olunmuşlar. Azərbaycan qoruqlarının eroziyadan qorunmaq çağırışına onlar birinci səs verdilər və kömək etməyə razılaşdırırlar. Onların ilk proyekti «Ağçol» dövlət qoruğu oldu. Alman ekoloqlarının köməyi nəticəsində «Ağçol» qoruğunda hayatı bərpa olundu. Buna oxşar işlərin «Şirvan» və «Qobustan» qoruqlarında görülməsi planlaşdırılmışdır. «Şirvan» qoruğu artıq ilk turistləri qəbul edir.

Turizm sahəsində özəl, ictimai və dövlət sektorları arasında partnövələrə əlaqəlarının yaranması da turizm fəaliyyətinin vacib problemlərindəndir. Turizmin inkişaf etmiş ölkələrində bu problem çoxdan öz həllini tapmışdır. Bu problemi düzgün həll etmədən turizm sahəsində irəliləmək qeyri-mümkündür. Azərbaycanda hələ bu problem tam öz həllini tapmamışdır. Azərbaycanda, o cümlədən turizm sahəsində də özəlşəxş prosesi davam edir. Artıq hamı razılışar ki, azad turizm sahəsində işgüzarlıq və özəl turist şirkətləri Azərbaycan turizminin gələcəyidir. Turizm sahəsində özəl sektorun qüvvətlənməsi turizm sektoruna investisiyalar göstirir, reklam-informasiya məkanı yaradır, turizm ocaqlarının sayını gündən-günə çoxalıdır. Lakin, bu heç də onu demək deyildir ki, dövlətin təsiri və turizmdə idarə fəaliyyəti dayandırılmalıdır. Əksinə, ümumi qlo-ballallaşma və böyük rəqabət dövründə, bütün ölkələrdə dövlət tərəfindən tərtib olunmuş turist strateyişi mövcuddur.

Turizm inkişafının ayrılmaz komponenti olan bu üçlüyün – özəl, ictimai və dövlət sektorlarının hərəsinin öz yeri, öz vəzifələri mövcuddur. Onların üçü də bir məqsədə qulluq edir, məhz ona görə də, bir-birilə əməkdaşlıq və partnövələr etməlidirlər. Bu əməkdaşlıq na qədər səmərəli olarsa, bir o qədər də turizmin çatın problemləri öz həllini tapa bilər və nəticədə turizm ölkədə inkişaf edə bilər.

15.2. AZƏRBAYCAN RESPUBLİKASININ TURİZM İNKİŞAF SİYASƏTİ

Azərbaycanın turizm profilli ölkəyə çevriləməsi üçün çoxlu imkanlar vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özüne məxsus mentaliteti və qonaqpərvərliyi, dənizi, dağları, meşələri, rəngarəng iqlimi və s. Xəzərin sahiləri turizmi inkişaf etdirmək üçün ideal bir yerdür.

İldə 220 günləri, yumşaq qumla örtülü dəniz sahili, enliyarpaqlı meşələr düz sahile kimi yaxınlaşır. Unikal təbii və bioloji sərvətləri, sərin bulaqları, dadlı, şirin meyvələri və milli yeməkləri, qonaqpərvər insanları və bu qədər gözəlliklərin balaca bir coğrafi məkanda cəmlənməsi həqiqətən Azərbaycanın cənnətə bənzədir. Bundan başqa, o, Şimali Cənubla, Avropanı Asiya ilə birləşdirən yolların kəsişdiyi yerdə yerləşmişdir.

Bu qədər təbii sərvətləri olan ölkəni inkişaf etmiş turist ölkəsinə çevirmək üçün na çatmır?

Hər şeydən əvvəl, Azərbaycanın turizm sahəsində düzgün siyaseti olmalıdır. Turizm milli maraqların və iqtisadi inkişafın asas istiqamətlərindən biri olmalıdır. Dövlət və Azərbaycan əhalisi inanmalıdır ki, turizm insanların bir çox iqtisadi-sosial və onun ətraf mühit problemlərini həll etməyə qadir olan faktordur. Turizm iş yerləri yaradan, iqtisadi inkişafı təmin edən, cəmiyyətdə sabitlik və sosial bərabərlik yaradan faktordur. Nə qədər ki, cəmiyyətdə qütibləşmə (polyarizasiya) və təbəqələşmə gedir, na qədər ki, dövlətin milli galırı əhali arasında (10-15 dəfə fərqli) qeyri-bərabər bölünür, ölkədə sabitlik ola bilməz. Turizm bu bərabərsizliyi aradan götürür, milli galırın əhali arasında bərabər bölünməsinə vasitədir. Turizm əhalinin təhsilini, yaşayış səviyyəsini, mədəniyyətini qaldırmağa qadirdir.

Azərbaycan dövləti sözə yox, iclaslarında ağız dolusu turist sərvətlərinin olmasına danişmaqla yox, deklarasiya qəbul etməklə yox, konkret addımlarla, Azərbaycan turizminin vəziyyətini müəmmədi analiz etmək və düzgün qiymət vermeklə özünən turizm sahəsində siyasetini göstərə bilər.

Turizm çox şəxslə və iqtisadiyyatın bütün sahələri ilə sıx əlaqəsi olan bir sahədir. İlk növbədə turizmin infrastrukturunu yaranmalıdır. Lakin infrastrukturun yaranması iqtisadiyyatın başqa sahələri ilə birgə (paralel) yaranıb. Bundan ötrü, ölkənin lazımlı olan iqtisadi potensialı olmalıdır. Turizmi düzgün idarə etmək lazımdır. Lakin necə? Turizm sahəsi sənayenin başqa sahələri ilə six bağlı olduğuna görə, onu heç bir mərkəzdən idarə etmək qeyri-mümkündür. Turizm özü-özünü bazar qanunları əsasında idarə edir. Dövlət orqanları, icra hakimiyətləri turizm müləssislərinin işinə qarışmadan turoperatorların (turist məhsulunu hazırlayanların) sayını artırmağa yardım göstərməlidirlər. Turoperator və turagentliklərin hüquqları dövlət orqanları tərəfindən qorunmalıdır. Dünya təcrübəsi göstərir ki, turizmdə və onun idarə olunmasına regionlara böyük səlahiyyət vermək lazımdır. Ona görə ki, turist məhsulu əsas regionlarda yerləşən turist mərkəzlərində istehsal olunur. Mərkəz yox, turoperator turistləri tərist mühadiləsinə cəlb edir və öz məhsulunu sərfli qiymətlə satır.

Bələliklə, milli turist siyasetinin əsas məhiyyəti ölkədə turist bazarının formallaşmasıdır. Bazara çıxarılan məhsul orijinal və rəqabətli olmalıdır. Qaldı ki, mehmanxana, nəqliyyat qiymətlərinə, onlar turistlərin maliyyə imkanlarına və zövqünə uyğun olan turist məhsulunun qiymətinin bir hissəsidir. Bu da sərbəst bazar istiqamətində özü-özünə inkişaf edən Azərbaycan turizminin vacib faktorlarından biridir. Burada turist məhsulunu yaratmaq arzusu və təşəbbüsü «sağlıdan», regionlarda əmələ gəlir. Təşəbbüs göstərən o şəxslərdə ki, riskə gedərkən öz sərmayəsini (topladığı pulu) sərf edərkən turist müəssisiçi ağır, alicilərin imkanını nəzərə alaraq turist məhsulu yaradır, onu münasib qiymətlərlə satır, gəlir götürür və götürdüyü gəlin bir hissəsini yenidən öz işinən (biznesinən) genişlənməsinə sərf edir.

Son zamanlarda Abşeronda minlərlə 2-3 mərtəbəli, içərisində hər bir rahatlığı olan (basseyin, sauna, meyva bağı, gül bağçası və s.) imarətlər tikilmişdir. Yay mövsümündə bu villalar icarəyə verilir və onların sahibləri az pul qazanırlar. Turizmin özü-özünə inkişafını təsdiq edən başqa bir misal göstərək. Azərbaycanın müxtəlif regionlarında son 3 ildə tikilən turist mərkəzlərinin, əyləncə ocaqlarının sayı 2 dəfə artmışdır. Azərbaycanın işgüzar adamları Azərbaycan turizminin inkişafına çoxlu sərmayə qoymuşlar. Lakin bu qoylan sərmaya turizmin infrastrukturunu sürətlə inkişaf etdirmək üçün çox azdır. Beynəlxalq Bank və başqa təşkilatlar Azərbaycanda yolların və körpülərin salınmasına, tarixi abidələrin bərpasına maliyyə köməyi edirlər, lakin bu da azdır. Azərbaycanın işgüzar adamları xarici firmalarla birgə kapital qoynuluşu əsasında turist mərkəzləri, mehmanxanaları tikirlər.

Əgər Azərbaycan hökuməti neftdən əldə olunan gəlirlərin bir hissəsini Azərbaycan turizminin inkişafına yönəltmiş olarsa, bu proses sürətlənə bilər. Azərbaycan hökuməti eyni zamanda, turizm sahəsində kadrların həzurlanmasını müasir səviyyəyə qaldırmalıdır. Onun turizm sahəsində vergi siyaseti dünya təcrübəsinə uyğun aparılmalıdır. Bütün ölkələrdə turizm sahəsində himayəçilik vergi siyaseti aparılır. Məsələn, Fransada bütün sahələrdə ƏDV (əlavə dəyər vergisi) 22 %-dir, turizm sahəsində 10 %-dir. Əgər biz da turizm sahəsində belə addim atmış olsaq, turizm Azərbaycanda sürətlə inkişaf edə bilər. Turist şirkətlərinin sayı artar, minlərlə işsizlər özlərinə iş yerləri tapa bilər.

Turizm sahəsində an vacib məsələlərdən biri də ölkəmizdə əsrlərdən bəri kök salmış özüñə maxsus qonaqpərvərliyi bərpa etməkdir. BUNDAN öTRÜ, öz kəndlərimizi, şəhərlərimizi düşmən tapdağından azad etmək, qaćınları öz torpaqlarına qaytarmaq, kəndləri və şəhərləri bərpa etmək, yollar salmaq, turbazaları bərpa etmək lazımdır.

Turist müəssisələrinin iş fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü on kasərlə vəsiti *turist rentasının* tətbiq olunmasıdır. *Turist rentası turist sarvətlərinin keyfiyyətindən asılı olan əlavə galir formasıdır.* Mədəniyyət və tarixi abidələrdən, çimərliklərdən, memarlıq komplekslərdən, etnoqrafiq obyektlərdən əldə olunan əlavə galir regionlarda, onların icra orqanlarının sərəncamına verilməlidir. Özəl müəssisələrdən daxil olan renta galirin 50 %-i dövlət büdcəsinə daxil olur, nəticədə dövlət əlavə heç bir vəsait qoymadan galir götürür və varlanır. Rentə galirinin başqa 50 %-i müəssisəsə qalır. Müəssisə bu vəsaiti ancaq genişlənməyə və inkişafşa xərcləyə bilər. Vergi müfəttişliyi rast gəlsə ki, bu vəsait başqa məqsədə istifadə olunub, həmin vəsaiti dövlət fonduna keçiridir. Turist rentası müəssisənin iqtisadi cəhətdən möhkəmlənməsi və rəqabətli turist məhsulü hazırlamaq üçün sərmaya mənbəyi idir. Bütün dünya ölkələrində ondan məqsədönlü sərmaya mənbəyi kimi istifadə edib müəssisələrdə dövriyyə kapitalı yaradırlar. Turizmdən yerli orqanların sərəncamına daxil olan gəllərlər yerli orqanlar tərəfindən turizmin infrastrukturunu yaxşılaşdırmaq üçün istifadə olunur, eyni zamanda, yeni iş yerlərinin açılmasına səbəb olur.

Təxmini hesablamalar göstərir ki, artıq bu gündən başlayaraq turist səfərləri və ekskursiyalardan əldə olunan gəllərlər kəndlərin və şəhərlərin abadlaşmasında və iş yerlərinin açılmasında vəsitiçi rolunu oynaya bilər.

- Milli turist təşkilatının əsas tür funksiyası olmalıdır:
1. Gələcəyi olan turist siyasetini tərtibi və həyata keçirilməsi və turizm sahəsində standartlaşdırma;
 2. Turizmin əlaqədar sahələrdən və regionlар arası koordinasiya aparmadıq;
 3. Turizm sahəsində kadrların hazırlanmasının və elmi-tədqiqat işlərinin təşkili.

Milli kadrların dünya standartlarına uyğun hazırlanması, onların kompüter və yeni kommunikasiya texnologiyasına tam yiyələnməsi, turizmin marketing və müasir idarəetmə üsulları ilə silahlanması milli turist təşkilatlarının əsas vəzifələrindən biridir.

15.3. BEYNƏLXALQ TURİZMIN İQTİSADI ÜNSÜRLƏRİ

Beynəlxalq turizm beynəlxalq xidmətlərinin ayrılmaz tərkib hissəsidir. Ona görə də, xarici ticarətdə qəbul olunmuş bütün əməliyyatlar və o cümlədən, ixrac və idxlə əməliyyatları da beynəlxalq turizmdə öz yerini tapmışdır. Beynəlxalq xidmətlərin alınması və satılması adı xarici ticarət əmə-

liyyati kimi, xarici firmalar və ya bilavasitə xarici turist tərəfindən təşkil olunur.

Lakin beynəlxalq turizmin əsas xüsusiyyətlərindən biri də odur ki, xidmətlərin ixracı, adı malların ixracından fərqli olaraq, xarici turistin ixrac edən ölkəyə özünün gəlməsi və xidmətlərdən istifadə etməsilə, idxal əməliyyatı isə ölkə turistlərinin xaricə göndərilməsi ilə bağlıdır. Bununla əlaqədər, turizmin ixracı – xarıcdən turist qəbul olunması, idxali isə – ölkədən turistin xaricə getməsidir. Turizmdə beynəlxalq mal dövriyyəsində qəbul olunmuş iqtisadi siyaset aparılır. Məsələn, gömrük qaydalarına oxşar – ölkəni tərk etmək və ölkəyə daxil olma qaydaları, malların ticarətinə münasib – ölkəyə daxil olma lüzumu, malların ixracına və idxalına qoyulan məhdudiyyətlər əvəzinə – turistlərin getməsinə və onların apardığı mallara qoyulan məhdudiyyətlər və s. Valyuta məzənnəsinin dəyişmə siyaseti xarici turistlərin ölkəyə gəlməsinə stimullaşdırmaq, ölkədən gedən turistlərin sayını azaltmaq məqsədini güdür.

Beynəlxalq turizmdə «dempinq» xarici turistlər üçün malların və xidmətlərin qiymətlərini aşağı salmaq məqsədini güdür.

Beynəlxalq turizmin valyuta problemləri beynəlxalq turist bazarının formallaşması və inkişafı ilə bağlıdır. Beynəlxalq turist bazası malpul mübadiləsi sferasıdır. Bu sferə turist xidmətlərinə və mallarına olan təklif və tələbatın əmələ gəlir. Turizmin vacib göstəricilərindən biri turizmin ixracından əldə olunan galırın ölkənin ümumi ixracında tutduğu yerdür. Bəzi ölkələrdə beynəlxalq turizmdən əldə olunan galır, başqa məhsulların ixracından galın gəlirdən çox olur ki, bu ölkə üçün beynəlxalq turizmin tutduğu mövqeyi göstərir. Məsələn, Norveç ildə 20 mln tondan çox neft istehsal edir. Lakin bu ölkənin beynəlxalq turizmdən götürdüyü galır neftdən aldığı galırə yaxındır. Barbadosda o. 3,6 dəfə qəndin ixracından alınan galırdañ çoxdur, Panamada 2 dəfə banan ixracından çoxdur, Misirdə 1,7 dəfə pambıq ixracından alınan galırdañ çoxdur.

Beynəlxalq turizmin üstün cəhətlərindən biri də xarici ticarət əlaqələrində xidmətlərin və turist mallarının qiymətlərinin başqa ənənəvi mallara nisbətən sabit qalmasıdır. Bu onurla izah olunur ki, birlinci turizm xidmətlərinə olan tələbat daim artır və təklif tələbatla ayaqlaşa bilmir, ikincisi turizm məhsulunda strateji ehtiyatlar saxlamaq və sonra spekulyativ qiymətlərlə satmaq mümkün deyil. Turist məhsulu real turistin olduğu vaxt istehsal olunur. Turist yoxdursa, deməli xidmətlər də yoxdur.

Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist öz öz hesabına xidmətlərin hazırlanın yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini mali göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu

əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin geldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərkəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Ölkələrin çoxunda bu daxili ixracə sənayenin ayrı-ayrı sahələri qulluq edir. Məsələn, Azərbaycanda milli naxışları və şəkilləri olan xalça, nərdtaxta, İsvəçrədə – saatlar, Almaniyada – avtomashınlar, Yaponiyada audio və video texnika, Fransada modalı palatarlar, parfümeriya və s. məşhur mallara çoxlu tələbat olur.

Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə olunan gəlir əhalı arasında müxtəlif təbəqələr üzrə nisbətən bərabər bölünür. Turizm xidmətlərini hazırlayan da, suvenir hazırlayan və satan da, öz mənzilini kiraya verən də, fermerlər də, yeyinti məhsullarını hazırlayan da gəlir götürür. Məsələn, Cənubi Afrika Respublikasında qızıldan əldə olunan gəlir, BƏƏ-də neftdən gələn gəlir kiçik miqdardakı olıqarxların və ya maftioz qrupların əlində cəmləşir. Beynəlxalq turizmdə isə bu mümkün deyil. Ona görə ki, turist xidmətlərinin və mallarının istehsalında çox adam iştirak edir.

Beynəlxalq turizmdən cəmiyyətin bütün təbəqələri udmuş olur. Gəlinin adələti paylanması millatı birləşdirir və əhalinin həvəslə və birgə işləməsinə, ölkənin iqtisadi inkişafına səbəb olur.

Turist məhsulunun qiyməti sabit kəmiyyət deyil. O, bir çox faktorlardan asılıdır. Birinci o, məhsulun alıcılar tərəfindən lazımi bir məhsul kimi subyektiv qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə, qiymət siyaseti bir neçə faktordan asılıdır: turist mövsumundən, xərclərin miqdardan, beynəlxalq qiymətlərdən, rəqiblərin davranışından, alıcıların maliyyə vəziyyətindən və s. Turistlər tərəfindən olan tələbat qiymətləri ölkələr üzrə, regionlar, operatorlar, məqsədyönlü qruplar və təşkil olunmuş turlar üzrə müxtəlif olur.

Cox təssüf ki, bəzi turist müəssisələri və turoperatorlar Azərbaycanda qiymətləri təyin edəndə bütün reallıqla hesablaşmırlar və turist məhsuluna həddən artıq qiymət qoyurlar. Məsələn, istirahət zonası «Cənnət bağı» (Altı ağac) bir günlük istirahətə yeməksiz 40 \$ istəyir. Balkə də xarici turistlər bu çox deyil, lakin «Cənnət bağı»nda servisin səviyyəsi xarici turistləri təmin etmir. Daxili turistlər üçün isə qiymətlər münasib deyil. Bu onu göstərir ki, qiymət siyaseti turizmin inkişaf siyasetində önemli yer tutur.

Əgər turist məhsulunda təklif tələbatdan çoxdurسا, məhsulun qiyməti aşağı düşür. Bu cür hal məhsulun istehsalının qarşısını alır. Əgər tələbat tək-

lifdən çoxdursa, qiymətlər qalxmağa başlayır, məhsulun istehsalı davam edir.

Hər hansı bir ölkə üçün beynəlxalq turizmin iqtisadi səmərəliliyi o zaman artır ki, ixrac idxləndən çox olsun. Ümumi halda bu artım 30 % olur.

Dünya ölkələrinin çoxu beynəlxalq turizmin müsbət xüsusiyyətlərdən istifadə edərək çoxlu gəlir götürürler.

Azərbaycan turist bazarı formallaşmaq üzərindədir. Onun möhkəmlənməsi üçün istehsal olunan məhsulun qiyməti ilə keyfiyyəti arasında harmoniya yaratmaq lazımdır. Bu cür harmoniyanın yaranması xüsusiş daxili turizmdə çox vacibdir. Sərhədlər açıldıqdan sonra bizim vətəndaşlarımız münasib qiymətlərlə keyfiyyətli turist məhsulunu ölkədə yox, xaricdə axtarıb tapırlar.

Turist məhsulunun qiymətləri ilə keyfiyyəti arasında uyğunluq yaratmaq üçün hər şəyənən əvvəl Azərbaycan turist müəssisələrinin madditexniki bazasını təkmilləşdirmək və müasirləşdirmək, yeni reklam-informasiya texnologiyası ilə təchiz eləmək lazımdır. Bundan ötrü, kapital qoyuluşu gərkədir. Azərbaycan dövləti uzun illərdi ki, turizmə sərmayə qoymur. Xarici şirkətlər az çox turizmə kapital qoysalar da, ancaq öz mənafelərini güdürlər. Beləliklə, rəqabət vəziyyəti beynəlxalq turist bazarında Azərbaycanın xeyrində inkişaf etmir. Çox da böyük olmayan bu bazarda xarici şirkətlərin azad yer tapmasına və fəaliyyəti Azərbaycan firmalarını tədricən beynəlxalq turizm sahəsindən sixışdırır çıxardır. Öz nəqliyyat vasitələrinə arxalanan xarici kompaniyalar onlarla kartel müqavilələri bağlayırlar. Bu da milli nəqliyyatın və mehmanxaların dolmamasına və ümumiyyətə, zəifləməsinə səbəb olur. Bundan başqa, Azərbaycanda azad fəaliyyət göstərən xarici kompaniyalar öz səfirliliklərinin himayəsindən istifadə edərək ölkəmizə davat etdiyi turistlərə asan yolla viza alırlar. Halbuki, Azərbaycan şirkətləri xottı ilə gələn turistlərə viza məsələsi problem olur.

Təbii ki, bu nöqsanları aradan qaldırmadan ötrü, xarici kompaniyaların sərbəst Azərbaycan turist bazarına çıxmazı üçün, bütün dünya ölkələrində olduğu kimi, müəyyən məhdudiyyətlər qoymaq lazımdır. Bu tədbirlər milli şirkətləri birləşdirirdi və onların hüquqlarını qoruyardı. Əlbəttə, bu ancaq lazım olan tədbirlərin bir hissəsidir. Azərbaycanda turizmin inkişafı və rəqabətli turist məhsulunun istehsalının mümkün olması üçün infrastrukturun yaradılmasına fikir vermək lazımdır. İnfrastrukturun yaradılması külli miqdarda kapital qoyuluşu və vaxt tələb edir. Avropa ölkələrində turist infrastrukturunu yüz illər ərzində yaradılmışdır. Azərbaycanda sovet hakimiyyəti illərində yaradılmış infrastruktur köhnəlmüş və özü də artıq dağılmışdır.

Beynəlxalq turizmdə və xarici ticarətdə əmək bölgüsü belə yaranmışdır ki, turistlərin gəlməsində, yəni beynəlxalq turizmin ixracında aparıcı yerləri sənaye cəhətdən inkişaf etmiş ölkələr tutur. Bu cəhətdən ölkələr iki kateqoriyaya bölünürələr: turist göndərən və turist qəbul edən ölkələr. Turist göndərən ölkələr iqtisadi potensialı yüksək olan ölkələr aiddir. Bu ölkələrdə adam başına düşən gəlir çox yüksəkdir. Bu ölkələrdə xaricə gedən turistlərin sayı da çox olur. Ümumiyyətlə, bu ölkələrdə shaliniin 10 %-i xaricə səyahət edir. Inkişaf etmiş bu ölkələr nəinki turist göndərir, eyni zamanda, qəbul da edirlər. Belə ölkələrə Almaniya, Fransa, İngiltərə, Avstriya, İtaliya, ABŞ və s. aiddir.

Qəbul edən ölkələrə Yunanistan, Kipr, Türkiyə, İspaniya, Portuqaliya və s. ölkələr aiddir. Bu ölkələr iqtisadi cəhətdən orta vəziyyətdədirler və özləri də turist göndərirlər.

ƏDƏBİYYAT

1. Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. Международный туризм. Баку, «Сада» - 2000.
2. Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие туризма в Азербайджанской Республике. «Полиг-рафия», 2003.
3. Квартальнов В.А., Романов А.А. Международный туризм: политика развития. М. Советский спорт, 1998.
4. Зорин И.В., Квартальнов В.А. Энциклопедия туризма. «Фин. и Стат.», М., 2003.
5. Сенин В.С. Организация международного туризма. «Фин. и Стат.», М., 2000.

DÖRDÜNCÜ HİSSƏ

TURİZMİN MARKETİNQİ

XVI FƏSİL

16.1. TURİZMDƏ MARKETİNQİN MƏQSƏDİ VƏ ƏSAS ANLAYIŞLARI

1. Marketing – iqtisadi bir proses kimi

«Marketinq» sözü ingilis sözündəki market (bazar) sözündən əmələ gəlmişdir və onun mənəsi bazar fəaliyyəti, daha doğrusu bazar fəaliyyətinin öyrənilməsi deməkdir. Lakin bu anlaysıq «marketing» sözünün mahiyətini bütövlüklük açır, çünki «marketing» sözü özü-özüyündə daha geniş mənənə daşıyır və iqtisadi anlaysıq kimi daha çox sahəlidir.

Hər seydən əvvəl «marketing» - iqtisadi bir prosesdir. Bu prosesi aydın təsəvvür etmək üçün «marketing» sözünün mənasını hərtərəfli izah etməyə ehtiyac duyulur. «Marketing» iqtisadi proses kimi istehsal olunan məhsulu istehsalçıdan aliciya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan «marketing» istehsalçı ilə istehlakçı arasında temas yaradır, bununla da, xidmətlərin və malların satışı asanlaşdırır və əks əlaqə yaradır, bu isə alicilarla lazımlı olan malların istehsalına kömək edir.

«Marketing»in iqtisadi mahiyətini dərk etməkdən ötrü sosializm sistemində mövcud olan istehsal principini yada salmaq kifayətdir. Ambarlar mallaclar doludur, alan yoxdur. İstehsal qabaqcılları isə həmin malları 200% normadan artıq intuziazmla buraxırlar. Onlar nəinki yüksək əmək haqqı alır, hətta orden və medallarla da təltif olunurlar. Mağaza və bazarlarda isə əhaliyə lazımlı olan mallar çatışır. Hər yerdə, hər sahədə deficitidir: əzəq malları çatışır, paltar modadan düşməsdür, mebel keyfiyyətsizdir. Piştaxta altından bir-bir xarici malları çıxardıb satırdılar. Gənc nəsil bunu görməyib və ola bilsin ki, lazımı dərəcədə qiymətləndirə bilməsin. İstehsalla alicilar arasında əks əlaqələrin olmaması sosialist planlı iqtisadi sistemin mağlub olmasının əsas səbəblərindən biridir.*

«Marketing»in əsas prinsipi isə – «... tələbatı tapın və ancaq aliciya lazımlı olan malları və xidmətləri istehsal edin və tələbatı ödəyin». Deməli, «marketing» bazarın potensial tərafları arasındaki (satıcılar və alicilar) münasibətləri təkcə mallar və xidmətlər mübadiləsi ilə deyil, eyni zamanda informasiya mübadiləsi ilə də tənzimləyir. Məhsulun istehsalçıları artdıqca, marketingə olan tələbat da bir o qədər artır. Bu şəkildə qurulan bazar münasibətləri rəqabəti bazar iqtisadiyyatı adlanır.

* Belə əlaqələri yaranan bazar və azad bazar münasibətləridir.

Güclü inkişaf etmiş bazar münasibətləri marketinqin səmərəli fəaliyyəti üçün zəmin yaradır, bu isə istehsal ilə istehlak arasında sıx əlaqələrin yaranmasını təmin edir.

İstehsalat sahəsində yaradılmış marketinq, turizm sahəsində uzun zaman öz yerini tapa bilmirdi. Lakin turizm sahəsində tələb və təkliflərin artması, rəqabətin kaşkinlaşması və nəhayət, turizm bazارının formalasması turizmdə marketinqin yaranmasına səbəb oldu. Eyni zamanda, göstərilən xidmətlərin növündən asılı olaraq turizmin özünə məxsus satış formaları var.

Özünün bu xüsusiyyətlərinə görə turizmdə «marketing» yeni bir xətt üzrə inkişaf etmiş və təhsil sahəsində öyrənilməsinə böyük ehtiyac olan vacib bir kursa çevrilmişdir. Bazar iqtisadiyyatında turizmin marketinqini etibarlı bir vasitə kimi istifadə etmək üçün turist müəssisələrinin rəhbərləri və mütəxəssisləri marketinqin metodologiyasını və konkret şəraitdə yaradıcı şəkildə menimsəməlidirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, öyrənilən bu fənn turizm sahəsində ortaya çıxa bilən bütün suallara cavab vermək iqtidarından deyil. Bu onunla izah olunur ki, turizm fəaliyyəti çox mürəkkəb və dinamikdir. Ona çoxlu təsir göstərən daxili və xarici faktorlar var. Bu faktorlar özləri çox dəyişkəndirlər. «Marketing» isə turizm sahəsində məqsədə çatmaq üçün təhlükəsiz yolla-ri axtarır. Eyni zamanda «marketing» yaradıcı prosesdir, onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur.

2. Turizmdə marketingin məqsədi və əsas anlayışları

Turizm öz xüsusiyyətlərinə görə başqa təsərrüfat fəaliyyətlərinən prinsip etibarı ilə fərqlənmir. Ona görə də, marketinqin əsas müddəələri bütövlüklə turizmə tətbiq oluna bilər. Eyni zamanda, turizm öz spesifik xüsusiyyətlərinə görə xidmətlərin və malların ionların nisbəti (75:25) %dir satılmasında fərqlənir. Adı malların istehsalında marketinq anlaysı konkret xarakter və məzmun daşıyır. Turizmdə isə bu anlaysı fərqli olaraq başqa xarakter daşıyır. Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsali və satışı ilə nöticələnir. Turist məhsulun turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir. Bura məhmanxana, nəqliyyat, transfer, ekskursiya, aylanca, qidalanma və s. xidmət növləri addılır.

Turist məhsuluna iki cür yanaşmaq olar. Dar çərçivədə – məsələn, konkret xidmət çərçivəsində, yəni məhmanxana və ya ayrıca nəqliyyat xidməti. Bir də geniş çərçivədə. Geniş mənada turist məhsuluna kompleks şəklində yanaşırılar. Xidmətlərin turista kompleks şəklində göstərilməsinə

turist səfəri (tur poezdka) və ya qısaca tur deyilir. Turist məhsuluna bu cür yanaşmada bütün xidmətlər bir «paket» toplanır və turist paketdə cəmlənən xidmətlərin hamisini haqqını bir dəfəyə putyovkanın (turist səfərinin) qiyməti kimi ödəyir. Xaricdə buna «pekidj-tur» da deyirlər. Turist məhsuluna başqa mallardan ayıran özünə məxsus xüsusiyyətləri var:

1. Turist məhsuluna kompleks şəklində daxil olan komponentlər və onları istehsal edən müəssisələr biri-birilə mürəkkəb əlaqələrlə bağlıdır. Turist məhsulu alınan gəlir və məhsulun qiymətinə görə elastikdir. Turizmdən əldə olunan gəlir və məhsulun qiyməti siyasi və sosial vəziyyətdən asılıdır.

2. Məhsulu alan turist, turist məhsulundan istifadə etməyincə onu görmür, ona görə də onu qiymətləndirdə bilmir. Kobud desək, o turist məhsulunu «gözü bağış» alır, onunla ancaq səfər zamanı tanış olmaq imkanı olur və səyahət bittikdən sonra «qiymət» vera bilir. Turizmin xüsusiyyəti belədir ki, eyni turist mərkəzi, eyni turist səyahətinə müxtəlif səviyyələrdə (fəsillərdən asılı olaraq, qrupda olan başqa turistlərin xarakterindən, personalin əhval-ruhiyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq) xidmət göstərir.

3. Turist məhsulu geniş mənada müxtəlif müəssisələrin görgün əməyi ilə yaranır. Hər təşkilatın öz iş üslubu, öz xüsusiyyətləri və öz maraqları olur. Cüzi miqdarda nöqsan və ya səhv buraxılarsa, yüksək səviyyədə xidmət təşkil etmək mümkün olmır. Ona görə ki, turistlərə göstərilən xidmət belə xırda elementlərdən asılıdır. Turist xidmətlərinin keyfiyyəti - nə yerli əhalisi, qrupun tərkibi və nəhayət, fors-major hadisələr də təsir göstərir.

ÜTT təşkilatı turizmdə marketinqin funksiyalarını 3 hissəyə bölür: müştərilərlə təmasın qurulması, inkişaf və nəzarətdir. *Müştərilərlə əlaqələrin yaradılması məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu onların istədiyi və axtardığı məhsuldur.* Inkişaf məhsulu irəlilətmək üçün yeni üsulların planlaşdırılmasıdır. Nəzarət isə görülən işlərə nəzarət etmək, buraxılan səhvələri düzəltmək və təhlil etmək məqsədini güdürlər.

Marketinq təkcə reklam və ya xidmətlərin satışı, ya da sadəcə olaraq xidmətlərin işləniş hazırlaması deyil. Bu marketinqin konsepsiyasına uyğun olaraq bütün funksiya və ya fəaliyyəti özündə cəmləşdirən bir sistemdir. Bu sistem isə marketinqi ticarətdən prinsipial surətdə ayırrı. Əgər kommersiya fəaliyyəti bütün qüvvə və bacarığını xidmətlərin satışına aktivləşdirməyə yönəldirsə, marketinqin əsas məqsədi bazarın tələblərinə uyğun olaraq istehsal və xidmətlərin satışının vəhdətini yaratmaqdır. Turist məhsulunun istehsalı yoxdursa, deməli marketinq də yoxdur.

3. Turist xidmətlərinin spesifik xüsusiyyətləri

Turist xidmətlərinin spesifik xüsusiyyətləri bunlardır:

1. Turist xidməti özü-özlüyündə müştəriyə göstərilənə qədər mövcud deyil, yəni məhsul yalnız xidmət göstərilən prosesdə yaranır. Göstərilən xidmətlər eyni zamanda göstərilməsinə baxmayaq, bir-biri ilə rəqabət aparan iki firmanın göstərdiyi xidmətlərin keyfiyyətini müqayisə etməyə imkan vermir. Yalnız xidmətlər göstərildikdən sonra onları müqayisə etmək olar, halbuki, eyni maddi malları alınmamışdan əvvəl müqayisə etmək olar.

2. Əksər hallarda xidmətlərin göstərilməsi sıfarişçılardan tərəfindən çətin başa düşülə bilən və qiymətləndirilə bilən bilik və ustalıq tələb edir. Göstərilən xidmətin son dərəcədə qeyri-müəyyənliyi alıcınu son dərəcədə qeyri-əlverişli vəziyyətə salır. Buna görə də, alıcı xidmət göstərən tərəfə inanmağa məcburdur.

Xidmətlərin çoxşaxalı olmasından asılı olmayaraq onların hamisiniñ eyni xüsusiyyətləri də mövcuddur: onların hiss edilməməsizliyi, istehsalın və istehlakin fasiləsizliyi, keyfiyyətin dəyişkənliliyi və qorunub saxlanıla bilinməməsi. Xidmətlərin hiss edilməməsizliyi o deməkdir ki, onu qabaqcada nümayiş etdirmək, görmək, sinamaq və tanış olmaq mümkün deyil. İstehsalın fasiləsizliyi isə o deməkdir ki, xidmət yalnız müştərinin olduğu halda göstərmək mümkündür. Bu da öz növbəsində turist xidmətlərini mallarnın satışından ayıran xüsusiyyətdir.

İstehsal ilə istehlakin əlaqələrinin qurılmamalığının labüb natiqəsi xidmət keyfiyyətinin dəyişkənliliyidir. Xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə onun harada, nə zaman, nə vaxt və kim tərəfindən göstərilməsin-dən asılıdır.

Deyək ki, eyni dərəcəli iki mehmanxananın birində keyfiyyət yüksəkdir, digərində isə səviyyə aşağıdır. Xidmətçilərin biri nəzakətli və xeyirxahdır, digəri isə kobud və üzügülməzdir. Hətta eyni xidmətçi də gün ərzində xidməti müxtəlif tərzdə göstərir. Günün axırına ola bilsin ki, yorulur.

Bütün bunlar kadrların seçimləsindən və müştərilərin fərdi keyfiyyətlərindən asılıdır. Bu dəyişkənlilikləri yumşaltmaq üçün xidmətin standartları işləniş hazırlırı.

Turist məhsulunun xarakterik xüsusiyyətlərindən biri də onun qorunub saxlanıla bilinməsidi. Xidmət tələbatdan artıq olduqda gəlir azalır. Tələbat xidmətdən artıq olduqda isə, məhsul istehsal olunana qədər vəziyyəti dəyişmək mümkün deyil.

16.2. TURİZMDƏ MARKETİNQİN KONSEPSİYASI

1. Turizmdə marketing konsepsiyanının maliyyəti

Turizmdə marketing konsepsiyanının əsas ideyası xidmətlərə və turist məmələlərə olan tələbatın yaradılmasıdır. Bütün səviyyələrdə qəbul olunan qərarlar bu tələbatın ödənilməsinə tabedir. Ona görə də, turist müəssisələri bazarzdakı vəziyyətlə hesablaşmalı və ona münasib öz işlərini qurmalıdır. Onlar potensial alıcıların istirahətə olan istək və arzularını, maliyyə imkanlarını diqqətlə öyrənməli və gələcəkdə bu arzular və imkanların hansı istiqamətdə dəyişməsini düzgün qiymətləndirməyi bacarmalıdırular.

Turist müəssisəsi hansı turist məhsulunu, hansı səviyyədə və keyfiyyətdə, hansı miqdarda edə biləcəyini yox, yalnız alıcıının tələbatına uyğun məhsul istehsal etməlidir. Turizm marketinq konsepsiyanının əsas ideyası budur. Bəzi Azərbaycan turist müəssisələri bu konsepsiya ilə hesablaşmadan dəbdəbəli və olduqca bahalı turist məhsulü hazırlayırlar və sonra da təcəübənlər kimi, nəyə görə bu məhsulü sata bilmirlər. Məsələn, bir gün Altiağadə yerləşən «Cənnət bağı»nda istirahət adam başına 100 \$-a başa gəlir. Yerli turistlər tək-tək, yeganə hallarda bu məhsuldan istifadə edirlər. Xarici turistləri isə bu məhsul təmin etmir, onların zövqünə uyğun gəlmir. Bu səbəbdən, baxmayaraq ki, «Cənnət bağı» turist mərkəzinə yerli iş adamları külli miqdarda sərmaya qoyur, onu yüksək gəlirlər işlədə bilirlər.

Deyilənləri ümmümləşdirsek, turist marketinqin konsepsiyasına aşağıdakılardır aid edə bilərik:

- alıcıının ehtiyacı, sorğu və tələblərinin müəyyənləşdirilməsi;
- bazarın çıxarılan məhsullar alıcıların istək və tələblərinə uyğun hazırlanmalı;
- qiymətlərin təyin olunması alıcıları münasib və istehsalçıya kifayət qədər gəlin göstirməlidir;
- məhsulun alıcıya çatdırılması mümkün qədər əlverişli və rahat olmalıdır;
- tələbatı formalasdırmaq məqsədi ilə turist bazarına aktiv təsir vasitələri axtarıb tapmalı.

Adları çəkilən istiqamətlərin hər biri ayrılıqda vacibdir. Lakin onların birlikdə, cəm halında tətbiqi daha yaxşı nticələr verir və turizmin marketinq konsepsiyanını gerçəkləşdirir. Marketinq konsepsiyanını həyata keçirən turist müəssisəsi alıcıların tələb və ehtiyaclarını yaxşı öyrənir və rəqib-

lərinə nisbətən yüksək səviyyədə fəaliyyət göstərir, yaxşı nailiyyətlər qazanır.

Gəlirin təmin olunmasını alıcıını məhsulu almağa vadar və ya məcbur etməklə deyil, ona qarşı son dərəcədə diqqətli olub, onun bütün tələblərini təmin etmək yolu ilə gerçəkləşdirmək olar. Ancaq belə olduqda istehsalçı ilə alıcıların maraqları tarazlaşmış olur. Gəlir götürmək, tələbatın ödənilməsi əsas amil kimi qəbul oluna bilər. Lakin I yerdə tələbatın ödənilməsi, sonra isə gəlirin əldə olunması gəlir.

Bələliklə, alıcıının tələbləri, maraqları I yerdə durur və əsasdır. Bu konsepsiyanın əsas şartlarından an vacibidir.

Eyni zamanda, dövrümüzdə «vəhşi» manipulyator üsulu da özünə yol tapmışdır. Bu üsulun vasitəsi ilə alıcıya təzyiq göstərilir və hər hansı bir məhsulda qarşı səni tələbat yaradılır. Məsələn, götürək son zamanlar Azərbaycanda çörəyə yaradılmış səni tələbatı. Bəzi iş adamları buğdanı anbarlara toplayıb satışını dayandırmış, nticədə taxıl qılığının əmələ galmış və qiymətlər qalxmışdır. Çörək hazırlayanların çoxu müflislişmiş, hazırlanan çörəklərin çöküsü 2 dəfə azalmışdır. Deməli, kimsə çörək qılığından istifadə edib varlanır.

Bəs hallar baş verməməsi üçün bazara sərbəstlik vermək, onun ehtiyacını və marağını əvvəlcədən öyrənib bazarda tarazlıq yaratmaq və bununla da, ədalətli sosial-əxlaqi marketinq formalasdırmaq lazımdır.

2. Turizmdə marketingin yaranma tarixindən

Marketinqin meydana gəlməsi bazar münasibətlərinin formalasılması və rəqabətin kəskinləşməsi ilə əlaqədardır. Bu faktorlar formalasılmış bazar münasibətləri sisteminin təkmilləşdirilməsini irəli sürürdü. Marketinq zaman keçidkə öz simasını dəyişirdi. İlk mərhələdə marketinq istehlak fəaliyyətini nəzərdə tuturdu. 1910-1930-cu illərdə marketinqin həciqi məhiyyətini fundamental suradə aqmağa təşəbbüs göstərildi və ilk elmi əsərlər nəşr olundu. 1926-ci ildə ABŞ-da Marketinq və Reklamin ilk Milli Assosiasiyası təşkil olundu. Sonralar belə təşkilatlar Avropada və Yaponiyada yaradıldı. 1929-1932-ci illərin böhrəni marketinqin inkişafında böyük rol oynadı. Böhrən göstərdi ki, dünyada iqtisadiyyatın güclü inkişaf etdiyi dövrə marketinqin ilkin təsviri möqəbul sayıla bilməz. Bələliklə, marketinq malların bazara yönəldilməsi, alıcılar üçün əlverişli şərait yaradılması və idarə etmə işində fəaliyyətin tərkib hissəsinə çevrilir. Bu isə öz növbəsinde marketinqin müasir konsepsiyanının formalasmasına imkan yaratdı.

Marketinqin konsepsiyasına müvafiq olaraq firmanın bütün fəaliyyəti bazarın vəziyyətini mütəmadi nəzarətdə saxlamaq, potensial alıcıların təklif və tələblərini daim öyrənmək və galəcəkdə mümkün ola biləcək döyişiklikləri nəzərə almaqdır.

Hal-hazırda mütəxəssislər marketinqə idarəetmənin bazara istiqamətləndirilməsinə təmin edən dinamik sistem kimi baxırlar.

Turizmdə isə marketinq müxtəlif ölkələrin iş adamlarının kollektiv yaradıcılığının məhsuludur. Marketinq, həm də zaman çərçivəsində inkişaf edir. Bazar münasibətlərinin hər mərhələsində turizmdə kommersiya fəaliyyətinə özünəməxsus xüsusi münasibət formalılmışdır. Əvvəlcə turist məhsulunun istehsal konsepsiyası meydana gəlmişdir.

Istehsal konsepsiyası turist müəssisələri tərəfindən 50-ci illərdə geniş istifadə olunurdu. Bu dövrədə turist xidmətlərinə tələbat, xidmətlərin özündən çox idi. Xidmətin keyfiyyətinə isə az diqqət yetirilirdi.

Altıncı illərdə tələb və təklif münasibətlərində döyişmələrin əlamətləri görünməyə başladı. Bu dövr reklam və stimullaşdırılma vasitəsi ilə xidmətin satışının maksimum həcmindən çatması ilə xarakterizə olunur.

70-ci illərin ortalarında turizm sahəsində tamamilə başqa «oyun qaydaları» nəzərdə tutan alıcı bazarı formalasdı. Bu şəraitdə alıcılarla az tanış olan və ya tanış olmayan bazarla işləmək turist müəssisəsinə turist məhsulunu satmağa heç bir təminat vermirdi. Bu zamanlar turist müəssisələri nəinki bazarın tələblərinə uyğunlaşır, həm də öz alıcılarının tələblərini formalasdırırdı. «Tələbati tapın və onu təmin edin» - bu ifadə turizmdə marketinq konsepsiyasının mahiyətini kifayat qədər dolğun xarakterizə edir.

3. Turizmdə marketinqin səviyyəsi və koordinasiyası

Turizm sistemində ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar və idarəələr daxildir. Praktiki olaraq onların hamisi bu və ya digər dərəcədə marketinqlə maşğıl olurlar. Həm də qeyd etmək lazımdır ki, səyahətlər bürosu, restoran, nəqliyyat müəssisəsi və ya turizmi idarə edən təşkilatların həyata keçirdikləri marketinqin məzmunu eyni deyildir. Belə ki, turist firması alıcılarını təmin etmək yolu ilə öz galirini artırmağa çalışır, milli, regional və munisipial təşkilatlar isə mümkün qədər çox turist cəlb etməyə çalışırlar. İctimai təşkilatlar (assosiasiyalar, turist klubları və s. təşkilatlar) isə özlərinin qiymətə mindirmək və pəşələrinin yararlığını qabarlıq şəkildə göstərməyə çalışırlar. Bütün bunlar turizm sahəsində marketinqin aşağıdakı amillərini seçməyə imkan verir.

- turist müəssisələrinin marketinqi (turoperator və turagentlər);

- ictimai turist təşkilatlarının marketinqi;
- turist xidmətləri istehsalçılarının marketinqi (mehmanxanalar, nəqliyyat müəssisəsi, kempinq, sanatoriyalar, pansionatlar və s.);
- ərazi və regionların marketinqi.

Turist müəssisələrinin marketinqi istehlakçının imkanı və tələbinə uzaşdırın prosesidir. Bu uzlaşmanın nəticəsi turist xidmətlərinin göstərilməsi, tələbatın ödənilməsi və müəssisənin gəlir əldə etməsidir.

Turist xidmətləri istehsalçılarının marketinqi xidmətlər göstərilməsinin təskili məqsədi ilə tələb və təklifin kompleks şəkildə öyrənilməsi sistemi kimi baxılır.

Növbəti iki səviyyə turizmdə qeyri-kommersial səviyyəni təmsil edir. Turizm sayısında istehsalçıların marağını təmsil edən ictimai təşkilatların marketinqi əlverişli ictimai fikri formalaşdırır və dəstəkləyir. Bu da öz növbəsində marketinqin idarə edilməsi deməkdir.

Bələdliklə, turizm tərəfindən marketinqin müxtəlif təşkilatlar integrasiya edilmişdir. Bu halda alıcıların, müəssisələrin və ictimaiyyətin marağından çıxış edərək bir-birini təkrarlamamaq üçün tədbirlərin vertikal idarə edilməsi problemi ortaya çıxır.

Turizm sahəsində dövlət və yerli idarəetmə təşkilatlarının vəzifəsi məqsədəyən bazarın proqnozlaşdırılması və inkişaf etdirilməsi, bazarın inkişaf təməyüllərinin öyrənilməsi məqsədəyən turist qruplarının müəyyənləşdirilməsi və s. təşkil edir.

Turist müəssisələrinin isə öz növbəsində əsas rolu bazar imkanlarının öyrənilməsində, perspektiv bazarın seçiləməsində, turist xidmətlərinin işləniləbilə hazırlanmasında, milli, regional və yerli səviyyədə turizm marketinqində iştirak etməkdir.

16.3. TURİZM MARKETİNGİNİN MİLLİ SƏVIYYƏDƏ APARILMASI

Beynəlxalq turizmin arenası müxtəlif ölkələrin keşkin rəqabət sferasına çevrilmişdir. Onların çoxu üçün turizm milli ixracın vacib hissəsidir. Bu rəqabət mübarizəsinin nəticələri ölkələrin turizm siyasetindən asıldır.

Ölkənin turist siyaseti – turist sənayesinin inkişafına yönəldilən, turist sərvətlərindən səmərəli istifadə edib turizm fəaliyyətinin iqtisadi effektliyini təmin edən, dövlət tərəfindən görülen bütün tədbirlərin cəmidiir. Turist siyaseti ölkə siyasetinin bütün xüsusiyyətlərini özündə oks etdirir. Əgər dövlət əhalinin güzərəmini yaxşılaşdırmaq və həyat səviyyəsini qaldırmış istəyirsə, deməli onun turist siyaseti də çəvik və səmərəli olmalıdır. Belə dövlət

imkan tapır və turizmə çoxlu sərmaya qoyur, iş yerləri açır və turizm sənayesini inkişaf etdirir. Turizm sənayesinin inkişafı turizmin inkişafına səbəb olur.

Turizm siyasetinin məqsədi, konkret iqtisadi və siyasi şəraitlə və turist sənayesinin kamiliyyi ilə sıx bağlıdır. Bu məqsədlərdən ən vacibи milli turist məhsulunun beynəlxalq turist bazarlarına çıxarılması və satılmasıdır. Bundan ötrü, turizm sahəsində marketing tədbirlərinin görülməsi vacibdir. Milli səviyyədə aparılan turizmin marketinqinin strategiyası dövlətin beynəlxalq səviyyədə turist imicini yaratmaq və xarici turistləri ölkəyə cəlb etməkdir.

Ölkənin imici, ÜTT-a görə – ölkənin bütün xüsusiyyətlərindən, şəxsi təcrübədən, şaiyələrdən, toplanmış məlumatlardan, ölkə (turist mərkəzi) haqqında yaranan təsəvvürlərdən. İmicin məqsədi insan təsəvvüründə pis yaxşı və ya elə təsəvvür yaratmaqdır. İmic bir neçə səviyyədə yarana bilər: - məsiş, sosial-iqtisadi və işgüzar səviyyələrde.

Ölkənin sosial-iqtisadi imici, Dünya Bankının nəzərincə, adam başına düşən milli məhsulun payı, təbii sərvətlərin bolluğu və əhalinin maariflənmə dərəcəsi ilə təyin olunur.

İşgüzər imic: milli iqtisadiyyatın və maliyyə sisteminin dinamik olmasına, insan resursları, təbii sərvətlərin, infrastrukturun olması, ölkənin sərvəmə qoymaq bacarığı ilə ölçülür. Sadalanan faktorları cəm halında göründürkən rəqabət qabiliyyətinə görə işgüzər imicin birinci yerlərini ABŞ, Yaponiya, Danimarka, Niderland, İsviçre, Almaniya tuturlar.

Turizm sahəsində ölkənin imicinin yaradılması marketinqin əsas vəzifəsidir və bu vəzifəni ölkənin Milli Turist Təşkilatı (MTT) yerinə yetirməlidir. Bu da onun göstərdiyi səylərdən, başqa orqanlara etdiyi təsirlərdən, qanunvericilikdə, vergi siyasetində, maliyyə, iqtisadi, siyasi, sosial sahələrdə göstərdiyi təşəbbüslerdən asildir. MTT-dan başqa, turizm siyasetində qanunvericilikdə başqa orqanlarda iştirak edirlər. Lakin MTT-in əsas vəzifəsi milli turist məhsulunu xarici bazarlarda hərəkətə götməkdir. Bu fəaliyyəti görmək üçün bir çox tədbirlərin həyata tətbiqi nəzərdə tutulur. Bu tədbirlər reklam-informasiya xüsusiyyətlərinə daşıyırlar.

Nümunə üçün bir neçə ölkələrin bu sahədə gördüyü işlərlə tanış olaq. Məsələn, ABŞ-in turizm və səyahətlər Baş İdarəsinin tərkibində marketinqlə məşğul olan xüsusi büro var. Bu büroya aşağıdakı vəzifələrin yerinə yetirilməsi tapşırılmışdır:

- Turizm sahəsində lazımlı olan məlumatların toplanması və turist məssəsələrinə ötürülməsi, turizmin ixracına işləyən məssəsələrin mükaftalandırılması;

TURİZM

- Müəssisələrə və xarici ölkələrdə reklamla məşğul olan təşkilatlara yardım göstərilməsi;
- Marketinq sahəsində olan layihələrin və proqramların əlaqələndirilməsi;
- ABŞ-na turist səfərlərinin stimullaşdırılması;
- Xaricdə ABŞ-nı təbliğ edən turoperatorlara yardımının göstərilməsi;
- Beynəlxalq nümayəndələrin ABŞ-da konfranslarda, simpozium və konqreslərdə iştirakına köməklik göstərmək;
- Potensial turistlərə turist marşrutları haqqında məlumat vermek.

Almaniyada xarici marketinq Alman Turizm Mərkəzi tərəfindən aparılır. Bu Təşkilat Almaniya hökuməti tərəfindən yaradılmış və xaricdə 14 Nümayəndəliyi və ölkə daxilində 4000 partnəri var. O, ölkə imicinin yaradılması və qorunması, ölkəyə xarici turistlərin cəlb olunması və beynəlxalq turizmdə Almanıyanın payının artırılması ilə məşğuldur.

Fransada bu fəaliyyətlə «Mezon de la France» məşğul olur. Onun büdcəsi Turizm Nazirliyinin və xaricdə, Fransa turist məhsulunu təbliğ edən və fəaliyyət göstərən özəl şirkətlərin hesabına formalasdır. Fransa milli turist təşkilatının dünənlik 27 ölkəsində nümayəndəliyi var. Fransa turizm sahəsində xaricdə öz nümayəndəliklərinin sayıni çoxaltmağa çalışır, əksinə onların iş fəaliyyətini təkmilləşdirməyə səy göstərir. Bələdən halda, risk minimaldır, xərclər də azdır, turizmdən əldə olunan gəlir isə maksimaldır. «Mezon de la France» in əsas fəaliyyəti başqa ölkələrin dövlət turist təşkilatları ilə əlaqə yaradılması, xarici nümayəndəliklərə azad və rəhat işləmək üçün şərait yaratmaqdır.

«Mezon de la France» in marketinqi turist bazarlarında olan yenilikləri diqqətlə izləyir, aktiv rəqabət siyaseti aparır və baza keyfiyyəti məhsul çıxartmaqdə rəqibləri olan İspaniya və İtaliyadan heç də geri qalmır. Müxtəlif qiymətlərlə, cürbəcür və İspaniyada heç olmayan turist məhsullarını bazara çıxardır. Tələbati formalasdırmaq və satışı şirinləşdirmək üçün müxtəlif ölkələrdə cürbəcür reklam-informasiya kompaniyaları keçirdir.

Bundan başqa, mərkəzin xarici nümayəndəlikləri müstəqil olaraq kommersiya fəaliyyəti ilə də məşğul olurlar. «Mezon de la France» optimal qiymət siyaseti aparır və tələb edir ki, onun turoperatorları turları münasib qiymətlərlə satılsın, ona görə ki, turistlər «qiymət və keyfiyyət» probleminən çox həssasdırlar.

Marketingin çətin problemlərindən biri də onun maliyyələşdirilməsidir. «Mezon de la France» dövlət və özəl maliyyələşdirilməsindən birgə istifadə edir və çox gözəl nəticələr əldə edir.

Ümumiyyatla, bütün ölkələrdə milli məhsulun beynəlxalq bazarlarda hərəkətə gətirilməsi dövlət vəsaitlərinin hesabına olur. Onlar bilavasita dövlət bütçəsindən – bir hissəsi kommersiya ilə məşğul olan turizm müəssisələrinin hesabına (masələn, mehmanxanaçılarının), bir hissəsi isə özəl müəssisələrdən eldə olunan vergilərin hesabına formalaşır. Masələn, İspaniya, Sinqapur, Tayland, Tunis, Polşa kimi ölkələrdə bu məbləğ ancaq dövlət vəsaitlərinin hesabına formalaşır. Honkonqda – 95 %, Cənubi Afrika Respublikasında (CAR) – 80 %, İrlandiyada – 89 % və Avstraliyada isə – 78 % dövlətin hesabına formalaşır. Başqa ölkələrdə də milli məhsulun reklamunda özəl sektorun sərmayəsindən istifadə olunur.

İş burasındadır ki, reklam xaricdə də çox baha başa gəlir, eyni zamanda milli turist məhsulunu beynəlxalq bazarlarda yerləşdirmək və irəliləmək son dərəcədə zəruridir. Məsələn, Fransada bu məqsədə sərf olunan 1 dollardır 300 dollar gəlir götürür, Böyük Britaniyada isə 220 \$. Marketinqin milli səviyyədə aparılması turizm sənayesinin formalışmasında da məqsədə uyğundur. Bazı ölkələrin saflıqları də (əgər xüsusi nümayəndəlik voxdursa) öz ölkəsinin turist imicini qaldırmağa səy göstərirlər.

XVII FƏSİL

17.1. TURİST MÜƏSSİSƏLƏRİNDE MARKETİNQ TƏMAYÜLLƏRİNİN İNKİSAFI

Turizmdə marketingin əmələ gəlməsinə və inkişafına səbəb iqtisadi və rəqabət mühitinin yaranması və turizm məhsuluna olan tələbatın dəyişkənliyidir. Tələbatın dəyişkənliyi marketingin inkişafına təsir göstərən dəha güclü faktordur. Turizm məhsuluna olan tələbatın dəyişkənliyi bir çox amillərdən asılıdır ki, bu da potensial turistin davranışlarında özünü bürüzə verir, yəni göstərir. Bununla əlaqədər, turist səfərlərinin motivlərində aktiv istirahət etməyə və səfərlərdən həzz almağa üstünlük verilir. Turist səfərlərində xüsusi mətraq doğurulan turizm növürləri xüsusi ver tutur.

Turizmde marketinqin mahiyəti da ondadır ki, turist müəssisələri hazırladığı məhsulu hamiya yox, ancaq ayrı-ayrı qruplara istiqamətləndirirlər. Məsələn, xaricdə tez-tez fərdi formada təşkil olunmuş ekzotik səfərlərə rast gəlmək olur. Ya da ki, ov turizmini götürək. Qrupda 5-6 turist olur. Onlara yüksək səviyyədə xidmət göstərilir. Belə fərdi turist səfərləri çoxlu gəlir götürür. Məsələn, Qafqaz turuna olan belə bir qrupun ov səfəri Azərbaycanda 6-8 min dollara basa gəlir.

Dünyanın məşhur turist və istirahət mərkəzlərinə (Kanar adaları, Antalya və s.) olan kütlövi turist safları o qədər də populyar deyil. Müasir turistlər qeyri-adi turist məhsulu axtarırlar. Baxmayaraq ki, təhlükəlidir, onları sualtı mağaralar, timsahların və ya ilanların fermalari maraqlandırır. Məsələn, Meksikanın Yukatan yarımadasında olan sualtı mağaralarда üzmək çox dəbdədir. Müasir turistləri qeyzərlər, yanar dağlarla (Bakı), püşkürən vulkanlarla, qletçərlər (İslandiya), ilan mağaraları ilə (Tayland) tanış olmaq və onları müşahidə etmək maraqlandırır.

Fərdi turizm parastışkarlarının arasında Avropa ölkələrinə velosipedlə səfərə çıxanlar, Arktikaya getmək istəyənlər və Kosmosa uçmaq arzusunda olanlar da var. Lakin bu axırıncı səfər hələ ki, çox bahadır, 10-12 mln dollardır. Bu adamlar sakit istirahət əvzinə ekzotikaya üstünlük verirlər.

Turist səfərlərinin təkrar olunması və müddəti də dayışır. Məzuniyyətlər bir neçə hissəyə parçalanır. Şənbə-bazar günləri istirahət etməyə və qısa səfərlərə çıxməq istifadə olunur. Aylıq məzuniyyət qısa müddətli turist səfərlərinin təşkilinə sərf olunur. Qısa müddətli turist səfəri yaxşı təşkil olunmuş, intensiv və coxlu da xərc tələb edir.

Müsəir turist səfərlərində ölkədən xaricə getmə tələbləri, daxili turist səfərlərinə nisbətən üstünlük təşkil edir. Bu hal xüsusən Azərbaycana aiddir. Vətəndaşlarımız xaricdə çox da baha olmayan qiymətə keyfiyyətli turist xidmətlərindən istifadə edə bilirlər. Daxildə isə belə şərait hələ ki, ya-

ranmamışdır. Qiymətlə məhsulun keyfiyyəti arasında böyük uyğunsuzluq var. Ona görə də, hələ ki, vəlutyuta ölkədən xaricə gedən turistlərlə çıxarılır.

Müasir zamanda ekzotikali ölkələrə (Çinə, Yaponiyaya, Taylanda, İndoneziyaya və s.) səfərlərin sayı artmaqdadır.

Bələliklə, turist xidmətlərində baş veren struktur dəyişmələr, rəqabətin formalının və turistlərin davranışlarının dəyişilməsi turist müəssisələrini marketing sahəsində yeni tədbirlər axtarır tapmağa məcbur edir. Bu funksiyalar arasında müştərilərlə təmsəd olmaq ön plana keçir. Müştərilərlə uzun müddətli münasibətlərin qurulması marketingə sərf olunan xərclərdən az olsa da daha effektli olur. Məsələn, məlumdur ki, yeni müştərinin tapılması, firmaya məhsulun köhnə müştəriyə satılmasından altı dəfə baha başa gəlir. Əgər müştəri səfərin təşkilindən narazı qalarsa, onun etimadını təkrar qazanmaq firmaya 25 dəfə baha başa gəlir. Bu onu göstərir ki, turistə (müştəri) göstərilən xidmət nə qədər düşünlənmüş və hazırlıqlı olmalıdır ki, onu itirməyəsan.

Turizm xidməti elə bir qarşılıqlı sahədir ki, orada təklifin keyfiyyəti xidmətin keyfiyyətindən fərqlənməməlidir, yəni ayrılmazdır. Müştəriyə satıcı qismində firmanın bütün işçiləri iştirak edirlər. Onlar faktiki olaraq təklif olunan turist məhsulunun bir hissəsidirlər. Ona görə də, marketing bütün personalın fəlsəfəsinin ayrılmaz hissəsidir və marketing funksiyasını onların hamisi aparmalıdır. Bu cür şəraitin yaranması marketingə yeni baxışlarla yanaşlığı tələb edir. Bu cür yanaşmanın nəzəri əsasları *marketing münasibətlərinin konsepsiyasıdır*.

17.2. MARKETİNQ MÜNASİBƏTLƏRİNİN KONSEPSİYASI

Bu konsepsiya ona əsaslanır ki, marketingin klassik üssü turist müəssisəsi qarşısında duran məsələləri həll etməyə qadir deyil. Müəssisənin mədəniyyəti, personalin şəxsi keyfiyyətləri və turistlərlə kontaktı olmadan, turizmdə marketing inkişaf edə bilməz və bu sahədə görülən tədbirlərin səmərəliyiçox aşağı olar.

Bələliklə, marketing münasibətləri konsepsiyası ağırqliq mərkəzini marketingin texnologiyasından alıcılarla yaradılan və uzun müddət sürən münasibətlər, yəni sosial münasibətlərə yönəldir. Marketingin burada əsas məqsədi dəyişmişir, əvvəlki kimi alıcıların bütün tələblərinin ödənilməsi kimi qalır. Ancaq bu məqsədə aparılan üssular dəyişir. Alıcılarla uzun müddət səmimi münasibətlərin saxlanması «sinerqieski» effekt yaradır. Bu effektin mənası ondadır ki, alıcılarda satıcıya qarşı sədaqət və sabitlik yaranır, alıcıda konservativizm yaranır, o, turist məhsulunu almaq üçün satıcı-

ni dəyişmək istəmir. Bu zaman PARETO effekti əmələ gelir. Bu o deməkdir ki, 20 % müştəri gəlinin 80 %-ni təşkil edir. Müştərinin öz satıcısını dəyişmək istəməməsi rəqabətin universal formasıdır və bu onu göstərir ki, satıcı keyfiyyətlə məhsul təklif edərək müştərilərini saxlaya bilir, itirmir.

Marketingin münasibətləri satıcının müştəri ilə hər bir görüşünü şəxsi (səmimi) görüş kimi qiymətləndirməyi təklif edir. Alıcılarla qurulmuş şəxsi münasibətlər qiymətli resurs kimi qəbul olunmalıdır, bu cür münasibətlər firmanın sərvəti hesab olunur. Səmimi münasibətləri yaradan insanlardır, ona görə də, məhsulun irəliləməsində (satılmasında) əldə olunan nailiyyətlərin səbəbi məhsulun özündən qabaq müştəri ilə səmimi münasibətləri yaratmayı bacaran satıcının intellektindən, bacarığından, personallı xüsusi keyfiyyətlərindən asılıdır.

Aparılan müşahidələr göstərir ki, alıcılarla əlaqələrin kəsilməsinə səbab olan halların 68 %-i müştəriyə qarşı diqqətsiz və kobud rəftar nəticəsində baş verir. 14 %-i məhsulun keyfiyyətinə olan narazılığdan doğur. Buradan aydın olur ki, müştəri haqqında düşünmək, ona qayğıkeşlik fələsəfəsi çox vacib tədbirlərdən biridir. Personal müştəri müəssisəyə daxil olanda onu xoş məramla və gülər üzər qarşılamağı, diqqətlə onun arzu və istəkləri ilə tanış olmağı, problem yaranarsa, ondan çıxış yollarını tapmağı bacarmalıdır.

Turist müəssisəsi marketing münasibətləri çərçivəsində müxtəlif seqmentlər və ayri-ayri müştərilər əlaqələri hansı səviyyədə qurmayı əvvəlcədən təyin etməlidir. Bu münasibətlər aşağıdakı səviyyədə qurula bilinər:

- Passiv münasibətlər – menecer məhsulu satır və başqa heç bir tədbir görmür;
- Həssas reaksiya verən – menecer məhsulu satır və deyir ki, bir problem yaranarsa, mənə müraciat edin;
- Məsuliyyətli münasibətlər – məhsulu satdıqdan bir az sonra menecer alıcının məhsulun keyfiyyəti haqqın-da fikrini öyrənir;
- Aktiv münasibətlər – müştəri ilə daim əlaqə saxlayır, bayramları təbrik edir, yeni turist mövsümüne hazırlanmış məhsullar haqqında məlumatlar verir və s.;
- Partnyorluq münasibətləri – müştərilərin rəqəbətini qazanmaq və onları itirməmək məqsədi ilə onlarla müntəzəm olaraq əlaqələrin saxlanılması.

Bələliklə, marketing münasibətlərinin konsepsiyası alıcılara keyfiyyətli xidmətlərin göstərilməsinin təşkilinə yönəldilmişdir. Əldə olunan nəticələrin qiymətləndirilməsi alıcıların bütün səfər boyu səfərdən razılığının dərəcəsi ilə ölçülür.

17.3. TURİST MƏHSULUNA OLAN TƏLƏBAT

1. Turizmdə tələbat anlayışı

Ümumiyyətə, tələbat – şürlü surətdə adət olunmuş zəruriyyətdir. O, cəmiyyətdə istehsalın baş vermiş inkişafı nəticəsində formalasılır. Tələbatın formalasmasına tarixi, milli, coğrafi xüsusiyyətlər və həyat şəraiti təsir göstərir. Sosial mühit, intellektual inkişaf səviyyəsi tələbatın tərkibini təyin edir. Əhali, onun müxtəlif təbəqələri, tələbatı ödəmək üçün müxtəlif yollar axtarıb tapırlar.

Hayat tərzinin dəyişməsi, insanın maddi və maliyyə vəziyyətinin yüksəlməsi turist məhsuluna olan tələbatı yaratmışdır. Turizm, müasir insanların sosial tələbatının təzahüründür.

Bazar iqtisadiyyatı şəraitində istehsalın əsas tənzimləyicisi qiymət qanunudur. Tələbatların təmin olunması bazar mexanizmi tərəfindən təmin olunur. Başqa sözlə desək, hər hansı bir istehsal növünün inkişafı tələb və təklif qanunları əsasında baş verir.

İnsanların tələbatı rəngarəng və çoxdur. Onlar bir-birindən forma və məzmun cəhətcə fərqlənlər. Tələbatlar iki cür olur: şəxsi və ictimai tələbatlar. Turizm tələbatı – şəxsi tələbatdır. İnsanların biri-birilə ünsiyətdə olması ictimai tələbatdır.

Turizmdə tələbat anlayışının açılmasının çatınlıyi ondadır ki, o istehsalın bütün fazalarında – həm istehsalda və həm də istehlakda iştirak edir. İstehsalın məhsulu kimi tələbat şəxsi istehlak prosesində əmələ gəlir. Tələbatı öyrənəndə ödəniş qadır tələbatı öyrənirlər, yəni o tələbatı ki, o xidmətlərlə və ya mallarla təmin olunsun. O tələbatı ki, onu pul vahidi ilə ödəmək olsun. Tələbat istehlakin bir forması kimi bazaradakı alıcıların və ya istehlakçıların cəmi ilə ölçülür. Alıcı yoxdursa, tələbat da yoxdur.

2. Turizm məhsuluna olan tələbatın formalaması

Turizm sahəsində tələbatın əmələ gəlməsi və inkişafı istehsalın maddi bazasının inkişafı ilə bilavasitə əlaqədardır. İnsanın maddi tələbləri nə qədər tam ödənirsə, o qədər də onun turist məhsuluna tələbatı çoxalır (Ac adam yuxuda dari görür, turist məhsulu görmür). Turist xidmətləri insanı mənəvi cəhətdən qidalandırır.

Turizm məhsulu iqtisadi kateqoriyadır, buna baxmayaraq, o psixoloji xarakter daşıyır. Bu hal turist məhsulundan istifadə edən adamların psixologiyasını, davranış motivlərinin öyrənilməsini tələb edir.

TURİZM

Turist məhsuluna olan tələbat aşağıdakı faktorlardan asılıdır: golir, xidmətin qiyməti və asudə (boş) vaxt. Bundan başqa, tələbat eyni zamanda alıcıının hazırlığından, onun mədəni səviyyəsindən və turist məhsulunun özünüñ cazibədarlığından asılıdır.

Turizmin inkişafı ilə əlaqədar turistlər tərəfindən turist məhsuluna tələbat yaranır. Madam ki, bu tələbatın yaranmasına səbəb 2 əsas elementdir – pul və boş vaxt, biz onların mənbələrinə nəzər salaq.

Turizm maliyyəlaşdırmasının iki yolu var: turistlərin şəxsi galiri və sosial fondun vasaitləri. Boş vaxtin mənbəyi vətəndaşlara verilən məzuniyyətlər və sənbə-bazar günləridir.

Turizm iqtisadiyyatının əsasını qoyanlar B. Xinsiker və K. Krapf turizmin tələbatına belə tərif verirlər: «İqtisadi cəhətdən turizm tələbatı turistlərin müyyən qiymətlərlə almaq istədiyi malların və turist xidmətlərinin miqdarıdır». Başqa sözlə desək, turizm tələbatı turist gedən ölkənin qiymətləri ilə əlaqədar turist xidmətləri və malların şəxsi istifadəsidir.

II Dünya Müharibəsindən qabaq turizm elitar xarakter daşıyırı, geniş əhali kütləsi turist səfərlərində iştirak etmirdi. Lakin müharibədən sonra əhalinin bir hissəsi varlanmağa başladı. Fəhlə sinif əmək haqqının artırılması və məzuniyyətlərin uzadılması uğrunda apardığı mübarizələrdə qalib gəldi. Kütləvi turizm genişlənməyə başladı. Turizm məhsuluna olan tələbat artmağa başladı.

P. Maslov yazar ki, «insanın istehlak sahəsi – psixologiya elminin bir sahəsidir. Bu sahədə kütləvi tələbat prosesi, insanların arzu və istəkləri və davranışın motivləri biri-birilə vəhdət təşkil edir».

Turizm bütün vaxtlarda ətraf mühiti öyrənmək, həyat proseslərini dərk etmək maraqları ilə bağlı olmuşdur. Gələcəkdə də bu maraqlar genişlənəcəkdir. Hər hansı bir marşrutun seçilməsi, səfərin müddəti, xidmətlər dən istifadə – qidalanma, əyləncə və s., bunlar hamısı turistin şəxsi davranışı və keyfiyyətlərindən asılıdır. Məhz ona görə də, potensial turistlərin müxtəlif situasiyalarda davranışını analiz etmək turist xidmətlərinin müyyən bazarın seqmentində təhlilini aparmaq turist müəssisələri üçün çox vacibdir.

3. Turist məhsulunun ictimai xarakter daşımı

Turizm tələbatı insan cəmiyyətinin müyyən inkişaf mərhələsində əmələ gəlir. Yorğunluq əvvəlki mərhələlərdə də olmuşdur. Lakin onu aradan götürmək və əvvəlki insan qüvvəsini turist səfərlərinin köməyi ilə

bərpa etmək ancaq inkişaf etmiş sivil ölkələrin bünövrəsi əsasında mümkün olmuşdur.

Bələliklə, *turizm tələbatı* orqanizmin zəifləməsi nəticəsində meydana gələn prosesdir. Bu proses düşünülmüş şəkildə insanın normal funksiyalarını turist səfərləri vəsitsəsələ bərpa etməyə yönəlmışdır. Deməli, turist tələbatı şaxsi tələblər qrupuna aiddir və onun ödənilməsi şaxsi istehlak sisteminde baxılı bilər.

Turizm tələbatı özünü və ətraf mühiti dərk etmək məqsədini güdürlər və bu sahədə turizmin imkanları sənsuzdur. Dərk etmə evolusiyasının vacib elementidir. Dərk etmə olmasa, insan sivilizasiyası inkişaf edə bilməz. Digər tərəfdən, turizmin bir çox elementləri mütəmadi olaraq cəzibədarlıq «fonu» yaradır. Bu iki çox vacib olan element turizm tələbatını insan ehtiyac qrupunun vacib tələbatına çevirmişdir.

Turizm tələbatının yaranması insanın motivasiya nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə turizm tələbatı insan davranışının motivləridir. Turizm sahəsində məşhur tədqiqatçı P. Berneker bəslə hesab edir ki, turist tələbatının əsas səbəblərindən biri seyahətin ürəkaçan olması və insana sevinc götürməsidir. Tədqiqatçı R.M. Kasimov turist tələbatını insanın təbii tələbatı kimi qiymətləndirir, bu tələbatı insan turist səfəri zamanı ödəmiş olur. Turist tələbatının bir sistem kimi öyrənilməsi bu anlayışı dialektik üsulla təhlil etməyə imkan verir. Sistemi nöqtəyi nəzərindən turist tələbatının ödənilməsi insanın özü-özünü tənzimləmə prosesinə bənzəyir. İnsanın şaxsi kontaktlara olan ehtiyacları, yaşayış mühitini dəyişmək ehtiyacları özünü biruza verir. İnsan daimi psixoloji uyğunluq axtarır və qrup tərkibində hərəkət etməyə möylərdir.

Turizm tələbatı eyni zamanda ictimai xarakter daşıyır və ictimai tələbatdır. Siyasi-iqtisadi elmin nəzəriyyəçiləri təsdiq edirlər ki, ictimai tələbatlar istehsalın inkişafına səbəb olurlar. Onlar öz tələbatlarını ödəmək üçün istehsalatı dəyişirler.

Bələliklə, bəslə bir nəticəyə gəlmək olar. Turizm tələbatı təbii tələbatdır və insanın inkişafı nəticəsində meydana gəlmişdir. İstehlak prosesi nöqtəyi-nəzərindən, o, insanın şaxsi tələbatıdır. İctimai istehsal nöqtəyi nəzərindən isə, o, ictimai xarakter daşıyır və ictimai tələbatdır. Aparılan təhlil göstərdi ki, turizm tələbatı cəmiyyət və insan inkişaf etdikcə genişlənir və dərinləşir. Turizm tələbatı insan yaşadıqca yaşayacaqdır, cəmiyyət dəyişikdə onun ancaq strukturunu dəyişəcəkdir. Bələliklə, turizmin tələbatını insanın təbii və tarixi tələbatı kimi qəbul etmək lazımdır. Bu tələbat turist səfərləri zamanı ödənilmiş olur.

17.4. TURİST MƏHSULUNA OLAN SORĞU

1. Turist sorğusu anlayışı

Turist sorğusu – turist məhsuluna olan tələbatdan doğur. Turist xidmətlərinə olan sorğu, istehsal və mal – pul dövriyyəsi olan yerdə əmələ gəlir. Əvvəlki mühaziradə «turizm tələbatı» haqqında qeyd etmişdik ki, «turizm tələbatı» şürlü formada adət olunmuş zəruriyyətdir. Yəni, «turizm tələbatı» insan orqanizminin sağlam qalması üçün lazım olan vacib funksional elementdir. Göründüyü kimi, «turizm tələbatı» abstrakt anlayışdır, baxmayaq ki, o, insanın normal funksiyası üçün çox vacib elementdir. Turist sorğusu isə – konkretidir və «turizm tələbatının» real hissəsidir. Turist sorğusunu gerçəkləşdirən və inkişaf etdirən tələbatın üç forması mövcuddur: pul ödənişli, həqiqi və absolvüt tələbat forması. Bu klassifikasiyadan aydın görünür ki, turist sorğusu bu tələbatların turist bazarına çıxarılan formasıdır. Turist tələbatlarının hamisi ödənilmir, ancaq pul ekvivalenti ilə təmin olunan tələbat ödənilir.

Turist sorğusunu öyrənəndə ödənişli sorğunu öyrənirlər, yəni o sorğunu ki, turist məhsulu və pul vəsaiti ilə təmin olunmuş olsun. Sorğunun bu konkret hissəsi ictimai tələbatın mallara və turist xidmətlərinə aid olan bir hissəsidir. Ödənişli sorğunun vəsitsi ilə cəmiyyət, faktiki olaraq istehlakin və milli gəlirin müxtəlif təbəqələr arasında paylanmasına nail ola bilir. Deməli, turist sorğusu bazarin vəsitsəsələ ölkə daxilində sinif münasibətləri tənzimləyir. Bazar münasibətlərində istehsalın ziddiyyyətləri özünü bürüzə verir. Bu ziddiyyyətlər nəticəsində istehsal öz formasını dəyişir və inkişaf edir. Məsələn, artıq kəl arabasına sorğu (ehtiyac) yoxdur. Deməli, onun istehsalı başqa malla, məsələn, avtomobilə əvəz olunur. Turist sorğusunu turist məhsuluna sıfariş kimi də qiymətləndirmək olar.

Turist mallarına və xidmətlərinə olan sorğu turistlər tərəfindən verilir. Turist sorğusu əsas iki elementlə xarakterizə olunur: pul və boş vaxtla. Bura turist mallarının və xidmətlərinin qiymətini də əlavə etmək lazımdır. Madam ki, turist sorğusunu pul və boş vaxtla xarakterizə olunur, onda onları mənbələrinə nəzar salıq.

Bizə bu gün turizm maliyyələşdirməsinin iki mənbəyi məlumdur – turistlərin şaxsi goliri və sosial fond (yəni dövlət tərəfindən maliyyələşdirmə mənbəyi). Əgər Azərbaycanı konkret götürsək, bu 2 mənbəyin ikisi də çox zaifidər. Deməli, turist sorğusunun səviyyəsi də yüksək ola bilməz. Qaldı ki, boş vaxtin olmasına, onun mənbəyi məzuniyyətlər və şənbə-bazar günləridir.

Sorğu turist tələbatının gerçəkləşmiş formasıdır. Tələbat isə qüvvələri və istehsal münasibətlərinin inkişaf səviyyəsinin göstəricisidir. Deməli, sorğu da ölkədə yaranmış istehsal münasibətlərini özündə əks etdirir. Sorğu milli gəliri müxtəlif təbaqələrə paylayan bir alətə çevrilir. Burada turist sorğusunu müstasnalıq təşkil etmir. Məhz ona görə də, turist tələbatı ümumi milli məhsulun əhalinin müxtəlif təbaqələri arasında bölüşdürülməsi zamanı turist sorğusuna çevirilir.

Bələdiyli, turist sorğusu tək şəxsi yox, eyni zamanda ictimai tələbatı da özündə əks etdirir.

2. Turist sorğusunun turizm inkişafına təsiri

Turizm məhsuluna olan ictimai tələbat hər zaman turist mallarının və xidmətlərinin istehsalından çıxdır, ona görə ki, tələbat mürəkkəb və geniş anlayışdır və onu tam təmin etmək üçün ölkənin imkanları məhduddur. Turist tələbatının inkişafı ilə onu tam təmin etmək arasında əmək gələn ziddiyatlı turist bazarının formalaşmasına və inkişafına müsbət təsir göstərən faktordur.

Turist sorğusu ödənişli tələbatın tək cəmi deyil, eyni zamanda rəqabəti turist məhsuluna olan tələbatdır. Bu baxımdan, o, tələbatla sıx əlaqədardır və keyfiyyətli turist məhsulunun formalaşmasına və inkişafına təkan verir.

Turist sorğusunun məzmunu turist tələbatıdır. Turist xidmətlərinin və mallarının istifadəsi və bazarda satılması onun yaranması ilə əlaqədardır. Turist xidmətlərinin istehlakı rəqabəti turist sorğusunu onun təklifi ilə tərazlaşdırır. Bu hal turizmin spesifik xüsusiyyətlərindən biri kimi onu başqa mallardan fərqləndirir. Ona görə də, turist sorğusunun öyrənilməsi turist tələbatının inkişafına təsir göstərən faktorlardan başlayır.

Turist sorğusunun formalaşmasına müxtəlif faktorlar təsir göstərir. Bu faktorların intensivliyi zamanla əlaqədar və müxtəlif turist qrupları üçün dəyişir. Elə hal olur ki, iqtisadi faktorlar kölgədə qalır və psixo-fizioloji faktorlar on plana gəlir, başqa bir haldə isə iqtisadi faktorlar həlliəcisi rol oynayır. Faktiki olaraq, turist sorğusu bazarda istehsalın aparıcı qüvvəsi kimi çıxış edir, onun formalaşmasının iqtisadi aspektləri isə bazar münasibətlərində aydın görünürülər.

3. Turist sorğusunun formalamaşmasına təsir göstərən faktorlar

Turist sorğusuna və onun formalamaşmasına təsir göstərən faktorları 2 qrupa bölmək olar: sosial iqtisadi və psixo-fizioloji faktorlar. I qrupa turist məhsulunun istehsalı, onun həcmi və strukturu addır. Bu qrup sorğunun formalamaşmasının əsas mənbəyidir, onun hesabına şəxsi və ictimai istehlak fondları yaranır. Başqa bir faktor əhalinin illik gəliridir, onun məbləğindən turizmə sərf olunan xərclərin miqdarı təyin olunur. Vacib faktorlardan biri turizm mallarına və xidmətlərinə və onların keyfiyyətinə sərf olunan pulsuların mütənasibliyidir.

Sosial faktorlar böyük bir qrupu əhatə edir. Bura əhalinin miqdarı, cinsi, yaşı, sozial inkişaf səviyyəsi, turist xidmətlərindən və mallarından istifadə etmə xüsusiyyətləri, milli ənənələri, tarixi şəraiti addır. Ailənin tərkibi də böyük rol oynayır.

Psixo-fizioloji faktorların tərkibində əsas rolu ayrı-ayrı turistlərin psixologiyası, manavı-psixoloji faktoru, moda, reklam, onların mədəni inkişaf səviyyəsi əsas yer tutur.

Turist sorğusuna formalamaşdırılan və onun dəyişməsinə təsir göstərən faktorları qarşıdırmaq olmaz. Lakin ola bilsin ki, eyni faktor iki formada özünü göstərsin: birinci formada məhsulun keyfiyyətinə, ikinci formada isə onun miqdarına təsir göstərsin.

Turist sorğusuna təsir göstərən faktorlar mənfi və müsbət xarakter daşıya bilərlər. Başqa sözən desək, onlar sorğunun inkişafına, ya da ki, tənazzüllüna səbəb ola bilərlər. Bu keyfiyyətdə bəzi faktorlar turist sorğusunun elastikiyinə səbəb olurlar. Elastiklik turist bazarına məxsus olan kəmiyyətdir. O, turist sorğusu ilə hər hansı bir faktorun funksional əlaqəsini göstərir. Bu əlaqənin səviyyəsi elastiklik əmsali ilə ölçülür. Elastiklik əmsalı turist sorğusunun hər hansı bir faktorun dəyişməsindən asılı olaraq dəyişməsini göstərir. Elastiklik əmsali rəqəmlərlə və qrafiklə göstərilir.

Ədəbiyyatda ən çox turist sorğusunun turist məhsulunun qiymətindən asılılığı tədqiq olunur. Lakin iqtisadiyyatçılar göstərir ki, turist sorğusu başqa faktorlardan asılı olaraq da dəyişir. Məsələn, başqa malların (ərzaq və s.) qiymətlərinin dəyişməsindən, turistlərin gəlirinin miqdardan, boş vaxtının olmasına asılı dəyişir.

Ümumiləşdirərək belə deyə bilərik ki, turist sorğusunun funksiyası üç qrup dəyişənlərdən – tələbat və istəkdən, məhsulun münasib qiymətlərindən və müştərinin ödəniş qabiliyyətindən və azad vaxtın strukturundan asılıdır. Turist xidmətlərinin qiymətləri isə məhsulun maya dəyərindən və keyfiyyətindən asılı olaraq dəyişir.

XVIII FƏSİL**18.1. TURİST BAZARI*****1. Turist bazariun xarakteristikası***

Turist bazarı turist mallarının alış-verişini təmin edən, sorğu ilə təklifi tarazlaşdırın ictimai və iqtisadi bir hadisadır. Turist bazarına hər şeydən əvvəl müxtalif turist mallarının və xidmətlərinin satışı çıxarılır. Turist bazarı onun bütün iştirakçılardan təyin edir: turist məhsulunu satanları, onların rəqiblərini, alıcıları, vasitəçiləri, turist məhsullarını, bazarın fəaliyyət şərtlərini və s.

Başqa mal bazarları kimi turist bazarı da çox müxtalifdir. Onun strukturunda öz masstabına görə xırda bazarlar da olur. Bununla əlaqədar, turist bazarı öz əlamətlərinə görə marketinq üçün vacib olan müxtəlif qruplara bölünür:

- ◆ Daxili turizm bazarını qeyd etmək olar. Daxili bazar ölkə daxilində turistlərin bir rayondan başqa rayona olan səyahətləridir;
- ◆ Beynəlxalq turist bazarı özü də iki cür olur, ölkəyə gəlmə turist bazarı və ölkədən xaricə gedən turist bazarı;
- Səyahət məqsədinin görə turist bazarları:*
- ◆ Rekreasiya, işgüzar, elmi, idman, darketmə, mədəni, dini, etnik və s. bazarlar;

Nəqliyyat formasına görə:

- ◆ Piyada, dəmiryolu, aviaturist, dəniz və çay turisti, avtoturist, veloturist və s.

Marketing fəaliyyətinə görə:

- ◆ Məqsədyönlü, məsələn, reklam məqsədi ilə yeni turist marşrutu ilə tanışlıq və s.
- ◆ Gələcəyi olmayan və ya perspektivli turist bazarı;
- ◆ Əsas və ya köməkçi istiqamətlər turist bazarı.

Turist bazarları keyfiyyət əlamətlərinə görə də bir-birindən fərqlənirlər. Ümumiyyətlə, turist bazarı böyük və sonsuzdur. Əhalinin 10 %-dən bir az çoxu bu nəhəng bazzardan istifadə edir və turist sahələrində iştirak edirlər. Ola bilsin ki, daha çox əhali bu bazzardan istifadə etmək istəyir. Lakin tək istəməkə arzuya çatmaq mümkün olmur. İstəyi olanların 40%-i səyahət etməyə real imkana malikdir və onların səfərin qiymətini ödəməyə imkanı var. Ona görə də, həmin 40 % əhali turist bazarının iştirakçısıdır. Mənimsənilmiş turist bazarı o bazzardır ki, müştərilər artıq orada turist xidmətlərindən istifadə edirlər. Onlar potensial bazaru 5 %-ni təşkil edirlər.

Ümumi bazarnı bu cür qruplara bölünməsi turizm marketinqinin planlaşdırılması üçün çox vacibdir. Satışın miqdardından narazı qalan fir-

TURİZM

malar göləcəyi təhlil edir və xidmət göstərdiyi bazarın seqmentində öz fəaliyyətini genişləndirirlər.

Bələliklə, müxtəlif əlamətlərinə görə qruplara bölünməsi, bazarın öyrənilməsini asanlaşdırır və onun iş xüsusiyyətlərini təyin edir.

2. Bazar konyunkturasının qiymətləndirilməsi

Konyunktura — müxtalif faktorların və şəraitin təsiri nəticəsində turist sorğusu ilə turist təklifi arasında mütənasibliyi və qiymətlərin səviyyəsini və dəyişmə dinamikasını aşanlıdır, konkret zamanda iqtisadi vəziyyətdir. Turist bazarını öyrənəndə, birinci olaraq konyunkturanı təyin edirlər. Madam ki, konyunktura bazarın müəyyən zamandakı vəziyyətini təyin edir, deməli o, kommersiya məsələlərinin həlli üçün lazımdır. Lakin belə qərar çıxaran zaman ümumi iqtisadi əlaqələri nəzərə almaq lazımdır.

Turist bazarının konyunkturası müxtalif faktorların təsiri nəticəsində formalşırı və inkişaf edir. Onlardan ən əsası — iqtisadi, siyasi, sosial, elm-texniki və sairədir. Konyunkturanı öyrənəndə, onun əsas dəyişmə sabəblərini təhlil etmək kafi deyil. Hansı faktorun nə dərəcədə təsir göstərməyini və proqnozlaşdırmasını bacarmaq lazımdır. Hər zamanın öz hökmü var. Ona görə də, faktorlar müxtalif zamanlarda necə dəyişə bilər? Bunları təyin etmək lazımdır. Bu məsələni o zaman düzgün həll etmək olar ki, bazarда baş verən son hadisələr və proseslər tədqiqat zamanı nəzərə alınınsın.

Turist bazarının konyunkturası sorğu ilə təklifin mütənasibliyini, qiymətlərin səviyyəsini, bazara çıxməq üçün törənən maneqçılıkları, rəqabətin vəziyyətini, bazzarda dövlət tərəfindən gedən tənzimləmə proseslərini, məhsul satmaq üçün kommersiya şəraitini, sorğunun mövsum dəyişmələrini və başqa parametrlərin dəyişmələrini xarakterizə edir. Bir bazzarda olan konyunkturanın vəziyyətini mexanikanla əlaqəli bazaara, onlar nə qədər yaxın olsalar da, tətbiq etmək olmaz. Əgər turist bazarı qeyri-sabit olarsa, o zaman ardi keşilmişdən bazzarda müşahidələr aparmağa ehtiyac yaranır.

Turist bazarının konyunkturasının öyrənilməsi müəyyən ardıcılıqla aparılır: hazırlıq mərhələsi, konyunkturanın inkişafı prosesində müşahidələrin aparılması, konyunktura haqqında cəmlənən məlumatların təhlili və nəhayət, proqnozların verilməsi.

Hazırlıq mərhələsində tədqiqat aparılan obyektlər təyin olunur, informasiya mənbələri dəqiqləşdirilir və konyunkturanın əsas parametrləri öyrənilir.

İkinci mərhələdə konyunkturanın inkişafı istiqamətində müşahidələr aparılır, məlumatlar toplanır, yoxlanılır, məlumatlarda düzüzləşir aparılır və obyektiin vəziyyəti öyrənilir. Konyunktura haqqında toplanan məlu-

matların məqsədi bazarın formallaşmasının qanunauyğunluğunu və inkişaf təməyüllərini öyrənməkdir. Konyunktura proqnozu bazarın inkişafının perspektivləyini və turist müəssisəsinin taktika və strategiyasını təyin etmək üçün istifadə olunur. Verilən proqnozların keyfiyyəti aparılan müşahidələrin dəqiqliyindən, analizlərin dərinliyindən, faktlara verilən qiymatlardan və konyunkturanın inkişafından asılıdır.

3. Turist bazarının həcminin təyin olunması

Bazarın həcmi bazaarda müəyyən müddətdə satılan turist xidmətlərinin və mallarının miqdarı ilə ölçülür. Bazarın həcmi orada işləməyin mümkün olub və ya olmamasını göstərir. Baza bazarın həcmini bazaarda alış-veriş əməliyyatlarında iştirak edən turistlərin sayı və turist xidmətlərinin satılmışından əldə olunan gəlirin miqdarı ilə də ölçülür. Bazarın həcmi və onun dəyişmə təməyüllərini öyrənərək firma hər hansı bir bazarın, onu iştiraki üçün perspektivli olmasını təyin edir. Əgər bazarın həcmi bacadırsa, böyük imkanları olan firmanın orada iştirakına lüzum yoxdur; bazara daxil olmada firmanın xərcləri ola bilsin ki, özünü doğrultmayı.

Bazən belə də ola biler ki, böyük həcmədə olan bazara daxil olmaq o qədər də səmərəli olmur. Belə baza rəqabət çox qüvvətli olur. Bazarın başqa bir göstəricisi də bazarda fəaliyyət göstəren firmanın payıdır, yəni ki, tutumudur. Bazarda tutum (pay) nə qədər böyük olarsa, gəlir bir o qədər də çox olar. Turist firmasının praktikasında mütləq bazarın həcmi və tutumu haqqında məlumatların olması vacib sayılır.

18.2. TURİST MƏHSULU

1. Turist məhsulunun strukturu

Turist bazarda qazanılan müvəffəqiyətlər məhsulun cazibədarlığından asılıdır. Turist məhsulu mürakkəb və müxtəlif elementlərin birləşməsindən əmələ gəlir:

- * Turisti səyahətə sövg edən təbii sərvətlər, mədəni və tarixi abidələr, memarlıq nümunələri;
- * Otelər, mehmənxanalar, restoranlar, iştirahət ocaqları, səfərə çıxmaq qərarına gəlməkdə təsir göstərməsələr də, onlarsız səfər də baş tutmaz;
- * Nəqliyyat vasitələri turistləri sürət yox, birinci növbədə qiymət cəhətdən maraqlandırırlar.

Bura məhsulun keyfiyyəti və onun satılmışından əldə olunan gəlir arasında kompromis yaranan informasiya təchizatı da aiddir.


Turist məhsulunu qiymətləndirəndə bilmək lazımdır ki, bu məhsul ki-mə lazımdır və onu kim alacaqdır? Bu suala cavab taplandan sonra, yəni artıq məhsulun kiməsə vacib olmasını aydınlaşdırıldıqdan sonra, həmin adam alıcıya çevirilir.

Marketinqin əsas vəzifəsi də elə odur ki, insanların lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə (qiymətdə) təşkil etsin.

Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirler. Xüsusi məhsulun üstünlüklerini diqqət mərkəzin-də saxlamalıdırular.

Məlumdur ki, təcrübədə əsas və əlavə turist xidmətləri anlayışı var. Əsas turist məhsulu standart turist xidmətlərinin topluslu olur, bu toplu «pekidj tur» kimi bir paketdə turistlərə satılır. Adı malların satışında olduğunu kimi turist məhsulu üç səviyyədə olur: ümumi ideyası olan məhsul, real hazırlanmış və keyfiyyətli məhsul.

Hər hansı bir turist məhsulunun əsasını hər hansı bir tələbatın ödənilməsi təşkil edir. Ona görə də, məhsulun özəyini, onun məzmununu açıqlayan ideya təşkil edir, yəni hər hansı bir problemin həlli-nə yönəlmüş, hər hansı bir tələbatın ödənilməsinə istiqamətlənən təbər olur. Turist məhsulunu əldə edən turist faktiki nəyi alır? Faktiki olaraq o, əllə toxunub yoxlanılması mümkün olmayan məhsul alır. Onun aldığı şey özünün müəyyən tələbatının ödənilməsinə xidmət edir. Belə olduğu halda, turist müəssisəsinə öz məhsulunu tarifləmək yox, onun alıcıya verdiyi xeyirdən danışmaq daha sərfəlidir. Ona görə də, I №-li şəkildə, II səviyyədə turist məhsulunun turistə lazım olan və tələblərinə uyğun olan xüsusiyyətlər sadalanır: məhsulun keyfiyyəti, komfortluluğu, prestijliyi. İqtisadi cəhətdən sərfəli olması, təhlükəsizliyi, təessüratlı olması və s.



Şəkil 1. Turist məhsulunun üç səviyyəsi

Üçüncü seviyyə məhsulun imicinin yaradılması və onun mövqeyinin möhkəmləndirilməsidir. Turist müəssisəsi öz müştəriləri ilə səmimi dostluq münasibətləri yaratmaq üçün onlara hərtərəfli yardımçı olmalı və az da olsa onlara xeyir verməyə çalışmalıdır. Bu cür dostluq münasibətlərini yaratmaq üçün müştərilər keyfiyyətli və operativ xidmətlər göstərmək, onlara vaxtı vaxtında operativ məlumatları çatdırmaq, məsləhətlər vermək və qeyri-formal ünsiyyət münasibətləri yaratmaq lazımdır. Turist məhsulunun mövqeyinin möhkəmlənməsi yeni müştərilərin cəlb olunmasına və köhnələrinin itirilməsəsinə yardımçıdır.

Məsələn, xidmətin keyfiyyətinin qaldırılması

- alıcıının sorğusuna əsasən turun operativ təşkil olunması ilə;
- alıcıya diqqətli olmaqla, onun arzu və istəklərini operativ yerinə yetirmək;
- təklif olunan turun öz həqiqi məzmununa uyğun gəlməsi ilə;
- kompleks xidmətlərin bütün komponentlərini müştəri ilə razılışdırmaqla reallaşır.

Baxmayaraq ki, informasiya xidmətləri turistlərə pulsuz göstərilir, turist müəssisələri onların vasitəsi ilə öz məhsullarının çıxunu sata bilirlər. Məlumat materiallarının olması və personelin bu materiallardan xəbərdar olması və alıcılara operativ olaraq sözsüz çatdırılması turist məhsulunun bir hissəsidir.

Turist məhsulunun mövqeyinin möhkəmləndirilməsi, müştərilərin davranışını diqqətli izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət nöqtəyi-nəzərindən bu cur hərəkət, turist müəssisəsinə öz məhsulun mövqeyini möhkəmlətmək və onun imicini yaratmaq üçün yeni imkanlar yaradır.

2. Turist məhsulunun imicinin yaradılması

Aliciları cəlb etmək və bazarın müəyyən seqmentinin tələblərini tam ödəmək turizm marketinqinin əsaslı konsepsiyasıdır. Turist məhsulunun imicinin yaradılması müştərilərin təsəvvüründə turist məhsulu haqqında rəqiblərin məhsulundan fərqli müsbət rəy yaratmaq məqsədini güdürlər. Bu proses hasil olan turist məhsulunun müsbət cəhətlərini göstərən yaradıcı prosesdir. Bu yaradıcı proses zamanı alıcıının şüvrəna təsir göstərilir ki, bu məhsul onun çıxdan axtardığı və ona münasib məhsuldur. Hər turist müəssisəsi hazırladığı məhsulun mənfi və müsbət cəhətlərini yaxşı bilir. Lakin məhsul qiyatləndirəndə, ona kənardan, yəni müştərinin gözü ilə baxmaq lazımdır: məhsulun alıcı üçün qiyməti nədədir? Burada məhsulun alınmasından, praktiki üstünlüyündən başqa, psixoloji qiyməti də nəzərdə

tutulur. Bazarda hər hansı bir məhsulun qiyməti 2 cür olur: həqiqi və ona bazarda verilən qiymət. Real qiymət, məhsula əvvəlki satış mərhələlərində verilən qiymətdir. Bazar qiyməti isə, firmannı öz məhsuluna təsəvvüründə verdiyi qiymətdir. Bu qiymət məhsulun bazarda tutduğu mövqedən asılıdır. Bu qiymət müştərinin məhsula verdiyi qiymətdən fərqlənə bilər. Belə olduğu halda, turist firmasının öz müştəriləri ilə problemləri əmələ gələ bilər. Turist məhsulunun qiyməti bazarın bir seqmentində, o birisinə nisbətən fərqlənə də bilər. Ona görə də, məhsulun bazarda mövqeyi bazarın seqmentlərə bölünməsi ilə sıx bağlıdır. Bunu nəzərə alaraq, turist müəssisəsi bazarda çevik siyaset aparmalı və müxtəlisf seqmentlərdə onun istehsal etdiyi məhsul müxtəlisf mövqələri tutmalıdır. Ayndır ki, məhsulun bazarda tutduğu mövqeyindən asıl olaraq qiyməti də doğayı. Turist məhsulunun bazarda tutduğu yer, yəni mövqə müştəriləri maraqlandıran kəmiyyətlər üzərində qurulmalıdır. Bu kəmiyyətlər - alıcıının xeyri, məhsulun tekrar olunmamazlığı, rəqiblərdən qorunması, məhsulun alınmasının sadəliyi və s.

Fərəz edək ki, hazırlanmış məhsulun bir neçə gözəl xüsusiyyətləri var. Bu zaman məhsulun mövqeyini bazarda təyin etmək üçün o xüsusiyyətləri seçmək lazımdır ki, məhsulu ən yaxşı cəhətdən xarakterizə etsin. Onlardan ən yaxşısı «yüksek xidmət keyfiyyətidir», «ən ucuz qiymətdir», «məhsulun orijinal olmasıdır». Əgər müəssisə bu göstəricilərdən birinin üzərində öz marketinq strategiyasını qurmuş olarsa, yaxşı növbəti əldə edə bilər. Bəzi mütəxəssislər belə hesab edirlər ki, məhsulun bir neçə əlamətlərinə görə onun bazarda mövqeyini təyin etmək olar. Lakin tacribə göstərir ki, əlamətlərin sayı çoxaldıqca məhsul öz imicini itirə bilər.

18.3. TURİST BAZARININ SEQMENTLƏRƏ BÖLÜNMƏSİ

1. Turist bazarının seqmentlərə bölünmə anlayışı və məqsədi

Turist firmalarının hər biri yaxşı anlayır ki, onun hazırladığı turist məhsulun bütün alicilar üçün cazibədar ola bilməz, ona görə ki, onlar çoxdurular, onların seçimi, adət və davranışları müxtəlisf və özləri isə ləpət coğrafi məskəndən sapalanmışdır. Firmaların turist sərvətləri da tükənməz deyil ki, bütün turistlərin ehtiyaclarını ödəyə bilsinlər. Ona görə də, yaxşı olar ki, onlar öz səylərini bazarın bir hissəsində, yəni bir seqmentində cəmləsinlər. Ancaq belə olduğu halda onlar öz məhsullarını sata bilərlər. Belə bir bazarın seqmentini firma özü elə seçməlidir ki, orada bazar fəaliyyəti ilə məşğul ola bilsin.

Turfirmalar öz qüvvəsini geniş məcrysada sapələməməlidir. Onsuz da onun, yuxarıda göstərildiyi kimi, bütün turistlərinin ehtiyacını ödəməyə

imkani yoxdur. Effektli iş fəaliyyəti göstərməkdən ötrü marketinqin məqsədönlü konsepsiyası ilə silahlanmalıdır ki, bu da dörd tədbirin görülməsinə zaruri hesab edir:


1. Bazarın segmentlərə bölünməsi – onun prinsiplərinin təyin olunması, alınan segmentlərin profillorının qurulması;
2. Məqsədönlü segmentlərin seçilməsi, onların cazibədarlıq dərəcəsinin qiymətləndirilməsi və nəticədə bir və ya bir neçə segmentin seçilməsi;
3. Seçilmiş segmentdə və ya segmentlərdə turist məhsulunun təyin olunması;
4. Seçilmiş segmentlərdə kompleks marketing tədbirlərinin görülməsi.

Segment – bazarın o hissəsidir ki, orada alıcılar turist məhsuluna oxşar tələblərlə iştirak edirlər. Turist bazarının segmentləndirilməsi – onu alıcıların oxşar tələbləri olan hissələri bölməsi deməkdir. Bazarın bir çox hissəsinə alıcılar müəyyən sabablərdən çıxa bilmirlər (məsələn, qiymətlər münasib deyil), bazarın bu hissəsi onları maraqlandırır. Ona görə də, özləri öz qüvvələrini və sərvətlərini o segmentə yönəltməlidirlər ki, ondan maksimum xeyir götürə bilsinlər.

Turizmi iqtisadi bir proses kim dərindən dərk etmək üçün turizmə olan tələbatı təhlil etmək lazımdır. Turizm məhsuluna olan tələbat konsepsiyasında əsas yeri turist məhsulundan bilavasita istifadə edən turist özü tutur. Turistə nə lazımdır? Onun hansı arzu və istəkləri var?

Alıcılar müxtəlif olur. Onların arzu və istəkləri də müxtəlifdir. Onların adətləri müxtəlif şəraitdə formalışdır. İmkanları da müxtəlifdir. Hər adam üçün turist məhsul hazırlamaq da mümkün deyil. Mümkün olsa da, belə məhsul çox baha başa gələr.

Ona görə də turist məhsulunu hazırlayanlar xüsusiyyətləri, istək və arzuları biri-birinə oxşar adamları axtarır tapır və onları qruplaşdırırlar. Belə qruplaşmalara segmentləşdirmə deyilir. Segmentləşdirmə turizm məhsulunun bazarda reallaşdırmaqdən ötrü aparılır, məhz ona görə də turizm marketinqin vacib bir hissəsidir. Məsələni aydınlaşdırmaqdən ötrü sadə bir segmentləşdirmə halını nəzərdən keçirdik. Fərz edək ki, 6 nəfər turistimiz var. Onları 3 segmentə böölürük.



Şəkil 2. Segmentləşdirmənin növləri (F. Kotler, 1990)

Burada a – halında heç bir segmentləşmə yoxdur, yəni 6 nəfər turistin istəkləri üst-üstə düşür, b – halında hər alıcı ayrıca segment təşkil edir, v – halında 3 segment əmələ gəlmişdir. Məsələn, segmentləşmə gəlir görə aparılıb. 1-lə işaretlənən segment o biri ikisindən çıxdır.

2. Məqsədönlü bazarlar və onların klassifikasiyası

Yuxarıda göstərilən bazarları – məqsədönlü bazarlar adlandırırlar. Məqsədönlü bazarlar coğrafi, demoqrafik və psixografik əlamətləri ilə fərqlənirlər. Turist bazarının coğrafi əlamətlərinə görə segmentləşməsi onun həm ölkə daxilində və həm də ölkə xaricində müxtəlif coğrafi zonallara bölünməsini nəzərdə tutur. Turist müəssisəsinə yaxın olan müəssisələr müəyyən üstünlüyə malikdirlər. Bazar nə qədər müəssisəyə yaxın olarsa, bir o qədər də müəssisəyə çoxlu turist cəlb etmək ehtimalı var. Turistləri cəlb etmək üçün turist firması bazar ətrafi şəhərlərə, yaşayış məntəqələrinə reklamlarla müraciət edirlər.

Sosial-demoqrafik əlamətlərin istifadəsi hər segmentə müəyyən yolla yaxınlaşmayı tələb edir. Məsələn, son zamanlar qadın turizmi, kənd turizmi, tur-biznes, dağ turizmi, gənclər turizmi və turizmin müxtəlif yeni növürləri genişlənmək üzərdir. Ailə tərkibindən asılı olaraq, fərdi, ailəli turizm və balaca qruplarla turizm təşkil olunur. Psixo-qrafik əlamətlərinə görə bazarın segmentlərə bölünməsində alıcılar, onların motivləri, psixoloji xüsusiyyətləri, həyat tərzi, davranışları öyrənilir. Öz qiymətlərinə görə, turist səfərləri kommersiya tipli, iqtisadi, eksklüziv, lüks-tur, sosial turlar və lap ucuz turlar olur. Yəşə görə isə onlar yeniyetmə, gənclər turizmi, orta yaşı və təqəquḍçülərin turizmi adları.

Təcrübə göstərir ki, turistlər yaxın səfərlərdə intensiv proqramla istirahəti sevirlər və çoxlu pul xərcleyirlər. Belə səfərlərə sosial fondun hesabına təşkil olunan turları da aid etmək olar. Son zamanlarda, Azərbaycanda qarışq mənbələrdən istifadə dəbə düşmənşdir. Özü də bu pis nəticə vermir. Məsələn, Qəbələ rayonunda dağların qovuşusunda yerləşən «Ay işığında» pansionatında bir günlük istirahət 7000 manatdır. Vətəndaşlarımız üçün bu baha qiymətdir. Təşkilatlarda bu məbləğin 50 %-si sosial fondun hesabına formalaslaşdır, vətəndaşlarımıza üçün bu məbləğ sarfli olur. Məsələn, 2003-cü ildə bu yolla «Ay işığında» pansionatında yüzlərlə turist istirahət etmişdir.

Öz motivlərinə görə turist səfərləri aşağıdakı segmentlərə bölündür: işgüzər, idman turizmi, rekreasiya, macəra, aylanca, təhsil turizmi, ekzotik-tur, hobbi-tur və s. Bunlardan bəziləri daha xırda segmentlərə bölü-

nürler. Bəzən də, onların arasında sərhəd pozulur. Məsələn, işgüzar-mədəni dərkətəmə ilə idman rekreatiya ilə qarışır.

Şeegmentlaşma prosesində turist müəssisələri çalışırlar ki, eyni tipli turizmin növlərini qruplaşdırıvə eyni tipli seyahatçıləri bir seqmentdə toplaşınlar. Bu reklam və informasiya problemlərini sadələşdirir. Bazarın hər bir seqmenti əsas bazar kimi götürülür və onun üçün xüsusi turist məhsulü hazırlanır. Potensial turistlərin həyat tərzinin təsviri hər seqmentin tələbatı və sorğusu haqqında təsəvvür yaradır.

Turist sorğusunun seqmentlərə bölünmə təməyülü sonsuzdur. Bu onuna izah olunur ki, insanların tələbatı çox mürəkkəbdır, turizm və istirahətin rolu insanların hayatındə gündən-günə artır. Turist tələbatının strukturunun mürəkkəbləşməsi nəinki yeni turist seqmentlərinin yaranmasına səbəb olur, eyni zamanda turizmin yeni qarşıq motivlərinin əmələ gəlməsinə səbəb olur.

18.4. MƏQSƏDYÖNLÜ BAZARLARIN TƏYİN OLUNMASI

Şeegmentlaşma üsulu seçildikdən sonra, firma seçilən seqmentlərin profilini düzəldir və onların hər birinin cəzibədarlığını qiymətləndirir. Məqsədyönünlük bazarın seçilməsi üçün neçə seqment götürülür və hansı yolla məqsədyönünlük seqment seçilir və onun firma üçün xeyri nədədir? Bu suallarla rəcavab tapmaq üçün aşağıdakılardan nəzərə almaq lazımdır:

- Firmanın resurs imkanları.** Əgər resurs imkanları məhdud dursa, onda uyğun marketing strategiyasından istifadə etmək lazımdır;

- Məhsulun rəngarənglik dərəcəsi.** Əgər məhsul sadə və steriotiplidirsə, qeyri-diferensial marketing strategiyası tətbiq olunur. Bir-birindən fərqli məhsul üçün differensiallaşmış və uyğun marketing konsepsiyası daha faydalıdır;

- Məhsulun dövriyyə mərhələləri.** Firma bazara daxil olanda, yeni bir məhsul bazara çıxartmaq və qeyri-diferensial marketing strategiyasından istifadə etmək lazımdır;

- Bazarın sadəlik dərəcəsi.** Əgər aliciların tələbi eynidirsə, onlar eyni zamanda eyni miqdarda məhsul alırlarsa və eyni marağa həssasdırlarsa, onda differensiallaşmamış marketing strategiyasından istifadə etmək olar;

- Rəqiblərin marketing strategiyası.** Əgər rəqiblər də bazarın seqmentlaşması ilə məşğul olurlarsa, onda differensialsız marketingdən istifadə firma üçün fəlakətə səbəb ola bilər. Əksinə, rəqiblər differensialsız marketing tətbiq edirlərsə, firma differensiallı marketingin aparılmasında udmuş olar. Əgər firma yiğcam strategiyadan istifadə edərək bazara çıxməq istəyirsə,

onda o cəzibədar seqment seçməlidir və məqsədyönlü bazarın axtarışına başlamalıdır. O, elə bazar olmalıdır ki, aliciların 20 %-i satışı 80 %-ni təşkil etsin. Belə seqmenti tapdıqdan sonra firma o bazara yol axtarmalıdır. Əgər seqment çıxdan faaliyyət göstərisə, deməli orada mütləq rəqabət var və rəqiblər artıq bazarda öz mövqelərini tutmuşlar. Həmin bazara daxil olmaq üçün rəqiblərin mövqeyini və aliciların turist məhsulunu qiymətləndirdirən parametrlərini öyrənmək lazımdır.

Marketingin klassik qanununa görə, 20-30 % alici ümumi məhsulun 70 %-ni alır. Turizmdə marketingi elə aparmaq lazımdır ki, həmin 20-30 % alicını (klienti) düzgün təyin edəsən.

Turist bazarının seqmentlərə bölünməsi şirkətin məhsulü bazarda satmaq işini asanlaşdırır və onun iş istiqamətlərini təyin edir. Strateji qərar qəbul etməyə kömək edir. Seqmentləşdirmə müəyyən olamətlər əsasında aparılır: tələbatın həcmi və keyfiyyəti, başqa əlamətlər görə, məsələn, coğrafiya, demoqrafiya, sosial-iqtisadi, psixoqrafik, davranışlı əlamətlərinə görə.

Coğrafi əlamətlərinə görə seqmentləşdirmə tez-tez aparılır. Turistlər (alicilar) bu zaman öz coğrafi əlamətlərinə, adət və ənənələrinə görə qruplaşırlar. Belə qruplaşmadə aliciların davranışları, özünü aparması, axtardığı üstünlükler, arzu və şikayətləri eyni olur.

Məsələn, amerikalılar xidmət ərafləsində çoxlu pul xərclayırlar, eyni zamanda görülən xidmətin keyfiyyətinə çox tələbkardırlar. Onlar çox vaxtı şikayət edirlər ki, bu səfərdən çox şey gözləyirdilər.

İngilislərlə işləmək çox çətindir. Həc vaxtı o dəqiqliq şikayət etmirler. Lakin sonra şikayət edib, nədən narazı idilərsə, bildirirlər.

Fransızlar qadınlara diqqət yetirməyi çox sevirler. Onlar ingilis dilinə çox qışqanırlar və başa düşmürələr ki, niyə bütün dünya fransız yox, ingilis dilində danışır.

Almanlarda işləmek çox çətindir. Onlar dəqiqliyi çox sevirler. Təşkilati məsələlərdə çox həssasdırlar. Əgər onlar bilmədən marşrutda dəyişiklik olursa, onlar bunu çox ağır qəbul edirlər. Almanlar dadlı yeməkləri və öz pivələrini çox sevirler.

Yaponlar çox asan təşkil olunur, onlarla işləmek çox asandır. Öz milli yeməklərini sevirler, başqa qruplara qarışmağı sevmirlər. Musiqini və şəkil (foto) çəkməyi çox sevirler. Səfərə çox diqqətlə və ciddi hazırlırlar.

Turist bazarının hər ayrılmış seqmenti öz davranışları ilə fərqlənir və ayrıca yanaşmağı tələb edir.

Geodemografik əlamətlərinə görə seqmentləşdirmə çox vaxtı coğrafi əlamətlərinə görə seqmentləşdirmə ilə birgə aparılır. Geodemografik əlamətlər

urbanizasiya əlamətləridir. Yəni kənd və ya şəhərdə yaşayan alıcı. Bir çox qruplaşmalar da bu əlamətlər nəzərə alınır. Son zamanlar, şəhərlər qəsəbə və kənd arasında olan sərhəd silinmək üzrədir. Adı hallarda şəhərlərdə istirahət etmək istəyənlərin sayı çoxdur. Düzdür, şəhərlərə daha çox iqtisadi və sosial yardım olunur. Bununla bərabər, şəhərlilər təbiətdən ayrılmışlar, şəhərlərdə əhalinin sıxlığı çox, həyat tərzı gərgin, hava və su isə çirkənmiş olur.

Şəhər böyük olduqca, o qədər də çox şəhər adəminin istirahət və müalicəyə ehtiyacı var. Belə vəziyyət hər yerdə və bütün iri şəhərlərdə var. Nəhəng şəhərlərin sakinləri təbiətin qeynuna can atırlar.

Demografik əlamətlərinə görə seqmentləşmə müştəriləri cinsinə, yaşına, ailə vəziyyətinə görə qruplaşdırma deməkdir. Bu və ya başqa demografik əlamətlər çox asan təyin olunur və onlar ən çox yayılmışdır. Seqmentləşmə başqa əlamətlərinə görə aparılsa da, demoqrafik əlamətlər yənə də nəzərə alınır.

Bu əlamətlərinə görə seqmentləşmədə ÜTT müştəriləri 5 qrupa ayırmağı məsləhət görür: I qrupa 14 yaşına kimi olan uşaqlar, II qrupa 15-24 yaşlı gənclər qrupu, III qrupa 25-44 yaşlı iqtisadi aktiv adamlar, IV qrupa 45-65 yaşlı adamlar, yəni iqtisadi cəhətdən aktiv adamlar (amma uşaqlar siz və bəzən də tek olurlar), V qrupa isə 65 yaşından yuxarı adamlar iddir. Son zamanlar bu qrupdan olan müştərilərin sayı artır.

Hər qrupun öz xüsusiyyətləri, davranışı, istək və arzuları var. Onların hamisi qruplaşmadan nəzərə alınmalıdır.

Sosial-iqtisadi əlamətlərinə görə seqmentləşmə çoxdan aparılır. Bu qrupun əsas əlamətləri: adam başına düşən illik gəlir, müştərinin statusu, tutduğu vəzifə və cəmiyyətdə rölu. Gəlir səviyyəsi adəmin müəyyən qrupa mənsub olmasını, onun təhsilini və s. göstərir. Bu əlamətlərə görə seqmentləşmə müştəqil aparılır. Müştərinin maddi təminatı, onun alıcılıq qabiliyyətini təyin edir. Məsələn, ABŞ-da Makdonalds Şirkəti şəhər ətrafında, fəhlələr yaşayan zonada restoran açmışdır. Bu restorana gələn olmurdu və bir azdan o bağlandı. Ona görə ki, bu ətrafdə yaşayınlar yeməyi evdə yeyirdilər.

Başqa əlamətlərinə görə də qruplaşmalar var, bunlar hamisi müştərinin öyrənmək üçündür.

XIX FƏSİL**19.1. TURİZMDƏ QİYMƏT VƏ QİYMƏT ƏMƏLƏGƏLMƏ****1. Turist məhsulunun qiyməti marketing kompleksinin vacib elementi kimi**

Turist məhsulunun qiyməti marketing kompleksinin vacib faktorudur. Müəssisələr çalışırlar ki, bazarda baş veren qiymət qalmaqlanından asılı olmasınlar, özləri müştərilər və özlərinə münasib qiymət formalasdırılsınlar. Qiymət marketing vasitələrinin adı bir elementidir, lakin vacib bir funksiyani daşıyır – o, satışdan əldə olunan gəliri formalasdırıb. Turizm biznesinin naüliyyətləri məhsulun qiymətindən asildir. Düzgün seqçilmiş qiymət strategiyası uzun müddət rəqabətə dözməyə və müəssisənin iş fəaliyyətinə təsir göstərir.

Bazar şəraitində turist məhsulunun qiyməti ancaq bazar tövsiyyələrinə əsaslanır, eyni zamanda bir çox faktorların da təsirinə məruz qalır. Lakin qiymət əmələgəlmə strategiyasına məsuliyyətə yanaşma və onu konkurnturadan asılı tənzimləmə firma marketinqinin vəzifələridir. Təəssüs kி, bir çox firmalar, o cümlədən Azərbaycanda da, turist məhsuluna qiymətlərin təyin olunmasına marketinqin strategiyası ilə əlaqələndirmirlər. Onlar bazara təsir göstərmək üçün bu cür qüvvətli silahdan istifadə etmirlər. Bu problemin aktuallığı ondadır ki, qiymət formalasdılması əldə olunan gəlirin həcmini formalasdırır. Kiçik firmaların resurs imkanları az olduğuna görə, onların qiymət rəqabəti aparmağa və bazara təsir göstərməyə imkanları yoxdur. Ona görə də, Azərbaycanda turist bazarı çox ləng formalasdır, faktiki olaraq turist xidmətlərinin bazarı satıcıların baza-rıdır.


Marketing fəaliyyətində qiymət çox vacib rol oynayaraq alıcılarla satıcıların maraqlarını tarazlaşdırır. Qiymət turizm marketinqinin nəzarəti altındadır, ona görə də, qiymət strategiyasının tərtib olunması turist firmasının vacib problemlərindən biridir. Qiymət strategiyası müəssisənin ümumi strategiyası ilə sıx bağlıdır. Qiymət strategiyasının tərtib olunması bir neçə ardıcıl mərhələlərdən ibarətdir: xarici faktorların qiymətin formalasmasına təsiri, qiymət əmələgətirmə üsulunun seqçiləşməsi və müəssisənin qiymət strategiyasının təyin olunması.

3. Xarici faktorların qiymətin formalasmasına təsiri

Qiymət əmələgəlmə strategiyasının I mərhələsinin nəticəsi müəssisənin qiymətləri təyin etməsində onun azad sərhədlərinin təyin olunmasıdır. Yəni, müəssisə hər hansı bir intervalda sərbəst özü qiymət təyin edə bilər.

Turist xidmətlərinə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan mütənəsibliyi, rəqabət aparan qiymətlərin səviyyəsini və dəyişmə dinamikasını, dövlət tənzimləmələrini və alıcıların imkanlarını nəzərə almalıdır. Qiymətlərin təyin olunmasında turist müəssisəsinin imici də nəzərə alınmalıdır. Turist xidmətlərinə müxtəlif məşterilərin fərdi sorğusunu və tələbatı vardır. Firma öz məhsulunu bazara çıxardanda, onda inam olmalıdır ki, onun məhsulunu kimse alacaqdır. Firmanın hörməti nə qədər yüksək olarsa, bir o qədər də ona çox etibar olar və onun məhsulundan istifadə etmək daha çox populyar olar.

Müxtəlif məşterilər firmanın imicini müxtəlif cür qəbul edirlər. Ona görə ki, onların sorğu və tələbləri də müxtəlifdir. Deməli, qiymət strategiyasında hər segmentə fərdi yanaşmaq lazımdır. Məsələn, kiçik firma varlı məşterilər tərəfindən inanımsız qəbul oluna bilər. Lakin çox da imkan olmayan məşterilər məmənliyi tələb etməyəcək. Məmənliyi tələb etməyəcək məşterilər məmənliyi tələb etməyəcək. Qiymət emaləgelməsi prosesinə təsir göstərən faktorların arasınd�数は3でないか。修正しておきます。



Şəkil 3. Qiymət emaləgelməsinin asas məqsədləri

Gəlirin maksimallaşdırılması bir çox hallarda, yəni bazara rəqiblərdə olunmayan unikal turist məhsulunu çıxardanda və ya bəzi mallara sorğu təklifdən çox olanda istifadə olunur. Lakin bəzən bazara çıxarılan yeni məhsula alıcılar ehtiyatla yanaşırlar. Bu cür hallar, xüsusun reklam və marketing fəaliyyəti zəif olanda baş verir.

Yüksək rəqabət şəraitində bəzən də belə ola bilər ki, firma bazarı itirməmək marağındadır. Bu zaman o, qiymətləri aşağı salmaq məcburiyyətində olur.

Əgər qiymət strategiyasının məqsədi dəyişərsə, yəni o, bazarda liderlik mövqeyini saxlamaq isteyirsə, onda elə qiymətlər seçilər ki, uzun müddət

bazarda fəaliyyət göstərə bilsin. Bundan ötrü, firma məşteriləri itirməmək üçün məhsulun keyfiyyətini qaldırmalıdır. Keyfiyyətin qaldırılması əlavə xərclər tələb edir. Firma qiymətləri qaldırmadan bu xərclərə razılaşır. Nəticədə, uzun müddət bazarda qalır və coxlu gəlir götürür. Bu zaman artıq o, bazarda liderlik uğrunda mübarizə aparmır, bu ona artıq lazımlı deyil.

3. Qiymət emaləgelmə üsulunun seçilmesi

Məqsəd aydın olduqdan sonra qiymət təyin edən üsul seçilir. Ümumiyyətlə, qiymətin əmələ gəlməsi məhsulun hazırlanmasına sərf olunan xərclərdən, sorgunun və rəqabətin səviyyəsindən asıldır. Qiymət strategiyasının tərtibində firma bu üç üsulun qarşılıqlı təsirindən istifadə etməlidir. Ona görə ki, onlardan birinə üstünlük vermək əvvəlqi qiymət strategiyası ola bilməz və bəzən də itki'lər səbəb ola bilər.

Birinci üsul məhsulun hazırlanmasına sərf olunan xərclərin hesablanması, xidmətlər, əmək haqqı və göznlənilən gelirin əsasında tərtib olunur. Bu zaman son qiymət təyin olunur və nəticədə, bu qiymətdən aşağı qiymət ola bilər. Bu üsul bir neçə başqa faktları nəzərə almır, özü də «İsraflı» üsul adlanır: turist sorğusunun səviyyəsi, alıcıların qiymətə olan münasibəti və rəqiblərin qiymət səviyyəsi kənardada qalır. Bu da qiymətin düzgün təyin edilməsinə mənfi təsir göstərir. Eyni zamanda, «İsraflı» üsulun müayyən üstünlükleri də var. Birincisi, firma öz xərclərinin strukturunu yaxşı bilir. İkinci, bu üsulun rəqiblər tərəfindən tətbiq olunması qiymət rəqabətinə aşğı salır. Nəhayət üçüncüüsü, firma üçün imkan yaranır ki, turist məhsuluna olan sorğunun dəyişmələrinə az fikir versin.

Sorgunun səviyyəsi əsasında tərtib olunan qiymət strategiyası alıcıların istək və arzularını nəzərə alır və məhsulun satılmasını təmin edən ən əlverişli haldır. Bu üsul o vaxt tətbiq olunur ki, məhsulun satılmasında onun qiyməti həlledici rol oynayır: Bu halda turist məhsuluna alıcıının verə biləcəyi ən yüksək qiymət təyin olunur.

Rəqabət səviyyəsinə əsaslanan üsul onunla fərqlənir ki, firma öz xərcləri ilə məhsulun qiyməti arasındaki asılılığı sabit saxlamağa çalışır.

4. Qiymət strategiyasının təyin olunması və gerçəkləşməsi

Qiymət strategiyası – müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir. Qiymət strategiyası məhsulun yeni və ya köhnə olmasından asıldır.

Məhsulun yenilik dərəcəsi qiymət emaləgelməsində mühüm rol oynayır. Ona görə ki, yeni və xüsusilə, unikal turist məhsulunun qiymətinin tə-

yin olunmasında bir çox çətinliklər meydana çıxır. Doğrudan da, yeni və unikal məhsulun qiyməti geniş diapazonda dəyişə bilər və onun dəyişmə sərhədlerini təyin etmək, hələ olmayan məhsulla müqayisə etmək çox çətindir. Yeni məhsulun hacmini də proqnozlaşdırmaq çətindir. Bazarda yeni məhsul haqqında məlumatın olmaması və ya az olması, onun inkişaf təməyülərinin məlum olmaması təbiidir ki, müştərilərdə yeni məhsula qarşı inamsızlıq yaradır.

Yeni məhsulun bazarı marketinq tədbirləri ilə yaradılır. Onun xərcləri çox ola bilər, ona görə ki, bazarda bu məhsulun mövqə tutmasına müyyən sərməyə lazımdır. «Qaymaq götürmək» strategiyası (yüksek qiymətlər) məhsul ilk mərhələdə yuxarı qiymətlə satmağı tələb edir. Bu da ancaq «yeni məhsul» və rəqabətin olmadığı zamanda mümkündür. Bu üsulu tətbiq edən firma, faktiki olaraq monopoliya hüququndan istifadə edir. Məsələn, ABŞ öz vətəndaşlarını bir neçə günlüyü kosmik fəzaya səfərə dəvət edir. Səfərin qiyməti 12 mln dollarıdır. Bu səfərə getmək istəyən də çoxdur. Deməli, nə qədər ki, bu safərin təşkilinə rəqabət yoxdur, qiymət aşağı düşməyəcəkdir və onu təşkil edənlər öz monopoliya hüquqlarından istifadə edəcəklər.

Bazara daxil olmanın bir yolu da turist məhsuluna olan qiymətlərin aşağı salınmasıdır. Lakin bu үsulun bir neçə manfi təəfləri vardır:

1. Elə situasiya seçmək lazımdır ki, rəqiblər qiymətlərin aşağı salınmasına reaksiya verə bilməsinlər;
2. Məhsulun hazırlanma xərcləri o qədər aşağı olmalıdır ki, çox da yuxarı olmayan qiymətlərlə də gəlir götürmək mümkün olsun;
3. Qiymətlərin «aşağı salma oyununa» rəqiblərin qoşulması çox böyük təhlükə yarada bilər.

Bazara qoşulmağın başqa yolları da var, vaxt az olduğuna görə, onları burada təhlil edə bilmirik.

19.2. RƏQİBLƏRİN MARKETİNG VASITƏSİLƏ ÖYRƏNİLMƏSİ

1. Turist məməssisəsinin rəqabət mühiti

Rəqabət turist bazarının vacib əlamətlərindən biridir. O, şəxsi və ictimai maraqları tənzimləyir, «görünməyən əl» kimi əməkklə kapitalı optimal bölgündürmək üçün gəlirin miqdarını təraflaşdırır. Turizmdə rəqabət – turist məhsulunu istehsal edən firmalar arasında aparılan mübarizəyə deyilir. Bu mübarizədə firmalar çalışır ki, turistlərin məhsulə olan tələbatını lazıminca ödəsinlər. Deməli, rəqabət texniki tərəqqinin elementidir.

Bazarın inkişafı, orada iş qurumunun mürakkəbliyi turist firmasının ətrafında yaranan rəqabət mühitində asılıdır. Rəqabət turist firmasının aktivlik dərəcəsidir. O, marketinqin bir çox xüsusiyyətlərini göstəricisidir: satış şəraiti, satışın həcmi, qiymətləri, reklamın növləri, satışın stimullaşdırılması və s. Rəqabətin nəticəsində bazarda baş verən dəyişikliklər qısa zamanda özünü bürüza verir. Rəqabətə təsir göstərən faktorlar aşağıdakılardır:

1. İmkانları eyni olan firmaların say çoxluğu. Əgər firmaların ölçülüri və imkanları eynidirsə, onlar eyni dərəcədə rəqabət aparırlar. Əgər hər hansı bir firma üçün rəqabət aparmaq çox ağırdırsa, deməli bazarda yeni «lider» firma peyda olmuşdur.
2. Əgər turist məhsuluna tələbat azdırısa, onda bazarda rəqabət şiddetlənir. Əksinə, bazar genişlənirsa, rəqabət zəifləyir, hamiya işləməyə yər tapılır. Bazarın inkişaf zəifləyəndə, firmalar bazarda pay uğrunda mübarizə aparırlar. Bu da yeni ideyaların yaranmasına səbəb olur, yəni əməliyyatlar və müştərilər özünə cəlb etmək üçün yeni tədbirlər görürlər.
3. Məhsulun bölünmesi və ayrı-ayrı hissələrlə satılması rəqabəti zəiflədir. Ona görə ki, belə halda hər firma bazarda öz yerini tuta bilir.
4. Mövsüm dəyişmələri olanda rəqabət şiddetlənir. Firmalar satış artırmaqdan ötrü qiyməti aşağı salırlar, güzəştə gedirlər və cürbəcür taktiki tədbirlərə əl atırlar.
5. Rəqabət aparan firmalar müxtəlif strateji addımlar atlığı zaman, onların arasında mübarizə kəskinləşir. Mübarizə bir də vaxt kəskinləşir ki, firmalar arasında resurs, kadrlar, strategiya, ümumi firmaların hörəməti alıcılarının nəzərində müxtəlif olsun. Bu gün fərqlərin olması onu göstərir ki, firmalar hardasa özlərini qeyri-müəyyən apara bilərlər. Yeni firmaların bazarda peyda olması bazarda olan vəziyyəti tamaşaçı dəyişə bilər.

Rəqiblərin hərəkətlərini təhlil edib, firmanın münasib qərarlar qəbul etməsi, ona çox vaxt bazarda satışdan alınan xeyirdən çox xeyir verə bilər. Rəqiblərin zəif və güclü təraflarını öyrənərk onların imkanlarını və sonradan ki strateyiya və məqsədlərini anlamaq olar. Rəqiblərin zəif cəhətlərini öyrənib, onlarla effektli mübarizə aparmaq və öz üstünlüyünü təmin etmək olar.

2. Rəqiblərin hərəkətini təhlil edən elementlər

Rəqabət aparan bütün rəqiblər haqqında məlumat toplamaq mümkün deyil. Ona görə də, rəqiblərin ən əsasları Amerika alimi M. Porter tə-

rəfindən təklif edilən sxem ilə təhlil olunur. Bu sxem rəqibləri xarakterizə edən dörd əsas elementdən təşkil olunmuşdur: gələcək məqsədləri, strategiyası, özü haqqında məlumat və imkanları. Təhlilin aparılması məlumatların toplanmasından başlayır. Toplanmış məlumatlar iki qrupa bölünür: miqdard və ya formal məlumatlar və keyfiyyət məlumatları.

Kəmiyyət məlumatlarına – hüquqi təşkilat forması, personalin miqdarı, aktivləri, başqa maliyyə mənbələrinin çıxış imkanları, satış həcmi, bazar-dakı payı, rentabelliliyi, rəhbərələri, filiallarının olması, əsas xidmət növləri və s. aiddir.

Keyfiyyət məlumatlarından en vacibləri – firmanın hörməti, imici, gələcəyi, personalin iş təcrübəsi, əsas orientativləri, marketinq strategiyasının əməkliyi, məhsul strategiyasının səmərəliliyi və başqaları aiddir. Keyfiyyət məlumatlarına müştərilərin, ekspertlərin və mütəxəssislərin verdiyi rəylər də əlavə olunur.

Rəqiblər haqqında ətraflı məlumatları rəqiblər haqqında olan xüsusi cədvəllərdən almaq olar. Bu cədvəllərin materiallarının təhlili zamanı əsasən rəqiblərin meydana gəlməsi və onların dəyişilməsi haqqında dürüst məlumatları, onların xüsusiyyətlərini, zəif və qüvvətli cəhətlərini, bazara çıxmaga mane olan ünsürləri, rəqabətə nə qədər tab gatirmək olar və s. öyrənmək olar. Ardıcılıqla toplanan bu məlumatlar rəqabət planını tərtib etməyə imkan verir.

19.3. BAZARIN RƏQABƏT PLANININ TƏRTİBİ

Rəqiblərin marketinq tədqiqatının son mərhələsi bazarın rəqabət planının tərtib olunmasıdır. Bu plan rəqiblərin bazarda tutduğu mövqelərinə görə klassifikasiyasıdır. Rəqabət planı iki göstərici əsasında tərtib oluna bilər: bazarda tutduğu mövqeyi (payla) və bu mövqenin dəyişmə dinamikası ilə. Bazarda firmanın payı onun standart mövqelərini xarakterizə edir. Məsələn, bazarin lideri, rəqabət potensialı möhkəm olan firma, rəqabət imkanı zəif olan firma, bazarın aytsayderləri. Bu göstəricilər statistik göstəricilərdir. Bazarda vəziyyət dinamik olaraq dəyişir. Ona görə də, bu göstəricinin dəyişməsi ilə əlaqədar müəssisənin mövqeyinin dəyişməsini öyrənmək olar. Bunu da müəssisənin bazardakı satış payının dəyişməsi ilə bilmək olar.

Bazarın rəqabət planının həcmi firmanın bazar payının dəyişmə klassifikasiyası əsasında qurulur. Bu müəssisənin 16 tipli vəziyyətini xarakterizə edir. Ən görkəmlı qrup I qrupdur. Bu qrup başqalarından öz rəqabət aparmaq imkanları ilə fərqlənir. Bu qrupa rəqabət aparmaq imkanları da-

im çoxalan liderlər aiddir. Rəqabət imkanları daim zəifləyən qrup bazarın aytsayderləridir. Əgər müəssisələrin bazar payları eyni olarsa, onda ranjirovka bazar payının sabitlik dərəcəsi ilə aparılır. Bu dərəcə alicilərin firmanın xidmətlərinə sadıqlığını göstərir, yəni xidmətlərin neçə faizi daimi alicilar tərəfindən alınır. Bazar payının (dolyasının) sabitlik göstəricisi qrup daxilindəki yerləri təyin edir.

Bazarın rəqabət planının formalaşma matrisi

Cədvəl 10

Müəssisələrin tipləri	Bazarda lider	Güclü rəqabət mövqeyi olan firma	Zəif rəqabət mövqeyi olan firma	Bazarın aytsayderləri
Bazarda rəqabət mövqeyi sürətlə yaxşılaşmaqda olan müəssisələr	1	5	9	13
Bazarda rəqabət mövqeyi yaxşılaşmaqda olan müəssisələr	2	6	10	14
Bazarda rəqabət mövqeyi pisləşməkdə olan müəssisələr	3	7	11	15
Bazarda rəqabət mövqeyi sürətlə pisləşməkdə olan müəssisələr	4	8	12	16

10 nömrəli cədvəldə bazarın rəqabət planının formalaşma matrisi göstərilmişdir. Cədvəl-10 müəssisənin bazarda tutduğu rəqabət statusunu göstərir.

Rəqabət statusunun qiymətləndirilməsi bir neçə bir-birilə əlaqədə olan müəssisələrin həlliinə imkan yaradır:

- ❖ Rəqabət vəziyyətinin xüsusiyyətlərini təyin etmək olur;
- ❖ Rəqabətə aparıcı firmaları aid etmək olur;
- ❖ Firmaya ən yaxın rəqibləri təyin etmək olur;
- ❖ Müəssisənin bazar iştirakçıları arasında mövqeyini ayırd etmək olur.

Bu müəssisələrin kompleks şəklində həlli müəssisəyə rəqabətə tab goturmək və ya qalib gəlmək üçün düzgün strategiya tərtib etməyə imkan yaradır.

XX FÖSİL**20.1. TURİST FİRMASININ MARKETİNQ MƏHSUL STRATEGİYASI*****1. Məhsul strategiyasının formalaşması***

Turist bazarda işləmək üçün, hər şeydən əvvəl keyfiyyətli turist məhsulu lazımdır. Belə məhsulu istehsal etmək üçün məhsul strategiyası olmalıdır. Turist müəssisəsinin ümumi strategiyasında məhsul strategiyası əsas yer tutur. Bu onunla izah olunur ki, turizm məhsulu bazara təsir göstərən ən əsas qüvvədir və müəssisənin gəlir mənbəyidir. Bundan başqa, o, marketing kompleksinin mərkəzi elementidir. Qiymət, satış, müştərilərin tələblərinin təmin olunması, bunlar hamisi məhsulla əlaqədardır.

Amerika marketoloqu S. Macjarlo haqlı olaraq qeyd etmişdir ki, «...əgər məhsul alıcının xoşuna gəlmirsə və onun tələbini ödəmirsə, heç bir marketingdə əlavə xərclər turist firmasının vəziyyətini bazarda dəyişə biləməz».

İqtisadi inkişaf və müəssisənin təhlükəsizliyinin təminatı, xüsusilə bazar iqtisadiyyatı şəraitində, hazırlanmış məhsuldan asılıdır. Yeni və keyfiyyətli məhsul bazar tərəfindən yaxşı qəbul olunarsa, müəyyən müddətə müəssisəyə rəqiblərinə qarşı üstünlük verir və gəlir gotirir.

Məhsul strategiyasının əsas məqsədi məhsulun bazar tələbinə uyğun növ sirasının strukturunun optimallaşdırılmasıdır. Belə strategiyanın olmaması təklifin strukturunun qeyri-sabit olmasına səbəb olur. Bu cür hallarda qəbul olunan marketing qərarları elmi əsaslarla yox, hissiyatda əsaslanır, bu da ki, müəssisənin maraqlarını uzun müddət təmin edə bilmir. Əksinə, yaxşı düşünlülmüş məhsul strategiyası turist məhsulunun istehsalını optimallaşdırır və imkan verir ki, yeri gələrsə bu sahədə qəbul olunmuş qərarlarla lazımi düzəlişlər verilsin. Məhsul strategiyasının tərtib olunması məhsulun göləcəyini nəzərə almalı və onun strukturunu optimallaşdırmağa imkan vermelidir. Məhsul strategiyası yeni məhsul hazırlanmasına zəmin yaradır.

2. Turist məhsulunun formalaşması və inkişaf dövrləri

Hər hansı mal və ya məhsul nə qədər gözəl əlamətlərə malik olsa da, gec və ya tez bazaarda başqa bir məhsul tərəfindən sıxışdırılıb çıxarılaçaqdır. Ona görə ki, bazaarda ancaq tələbat daimidir, onun təminolma vasitələri isə dəyişkəndir. Bazaarda təklif olunan hər bir malın öz dövrü var, o dövr ərzəsində onu alırlar.

TURİZM

Turist məhsulu da öz inkişafında ardıcıl mərhələlərdən keçir. Bu mərhələlər satılma həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.

I. ***İlk mərhələdə*** məhsul bazara çıxarıılır və turist müəssisəsi onu cəmiyyətə təqdim edir. Bu mərhələ satışın az olması və onun nəticəsi olaraq, gəlirin dəz olması ilə xarakterizə olunur. Bu mərhələdə marketinq xərcləri həddindən çox olur. Lakin məhsul yenilə olduguşa görə, bu mərhələdə rəqabət olmur. Məhsulun bazara çıxarılma və orada mövqə tutma müddəti çox vaxt uzana bilər və məhsulun keyfiyyətindən, alıcıların tələbinə uyğun gəlməsindən, marketinq strategiyasının düzgün seçilməsindən və tətbiq olunmasından asılıdır.

II. ***Inkişaf mərhələsi*** satış həcminin və gəlirin artması ilə xarakterizə olunur. Bu mərhələdə də hələ marketinq çoxlu pul xərclənir. Lakin bu mərhələdə artıq rəqabət başlayır və marketinqdə xərclənən pul alıcılarda məhsulun keyfiyyəti haqqında inanın yaratmağı və satışın genişlənməsinə istifadə olunur. Bu mərhələnin üstünlüyü ondadır ki, hansı firmalar ki hamdan qabaq yenilə məhsuluna bazara çıxardırlar, elə onlar müəyyən üstünlüyü malikdirlər. «Geri qalanlar» çalışacaqlar ki, öz məhsullarını təkmilləşdirsinlər və buna da əlavə xərc lazımdır. Inkişaf mərhələsində firma yeni bazarları fəth etməyə, məhsula yeni müştəriləri cəlb etməyə və çoxlu galir götürməyə çalışır.

Kamiliyik mərhələsi satışın artmasının zəifləməsi və stabillaşması ilə xarakterizə olunur. Bu mərhələdə müştərilərin sayı çoxalır. Lakin gəlirin miqdarı bir az azalır, amma yenə də yüksək olaraq qalır.

Zəifləmə mərhələsində turist sferası bu məhsuldan artıq doyur. Mütləadi olaraq satışın həcmi və gəlir azalır. Bazaarda yeni məhsullar peydə olur. Həmin məhsula isə artıq tələbat yoxdur. Bu dövr çox davam edə bilər. Lakin rəqabət mübarizəsi azaldığında görə marketinqdə əlavə xərclər edib, məhsulun ömrünü bazaarda uzatmağa dəyməz. Firmaya yeni məhsul haqqında düşünmək lazımdır.

20.2. TƏKLİF OLUNAN MƏHSULUN STRUKTURUNUN OPTİMALLAŞMASI

Turist məhsulunun inkişafı müəyyən mərhələlərlə əlaqədə olduğunu biliən firma qarşısında 3 əsas problem yaranır:

1. O, tənəzzüldə olan məhsulu əvəz etmək üçün yeni məhsul yaratmağa hazır olmalıdır;
2. Firma satışda olan məhsulun bütün mərhələlərində işi səmərəli təşkil etməyi və gəlir götürməyi bacarmalıdır;

3. Firma təklif etdiyi məhsulun strukturunu bütün mərhələlərdə optimallaşdırmağı bacarmalıdır.


Turist məhsulunun strukturunun optimallaşdırılmasının məqsədi ondadır ki, bazara müxtəlif vaxtlarda çıxarılan məhsulların ümumi satışını və gəlirini optimallaşdırısan. Müəssisənin bu zaman satış həcmi sabit qalar. Bundan başqa, müəssisənin ehtiyatında müxtəlif məhsulların olması onu gözlənilməz hadisələrdən qoruyur. Ola bilsin ki, bazarda konyunktura və alıcıların tələbatı dəyişsin.

Müəssisə daim bazarın gözlənilməz hadisələrindən özünü siğortalamalıdır. Firma eyni zamanda neçə məhsulu bazara çıxarda bilər? Belə bir məhdudiyyət yoxdur. Eyni zamanda, aşağıdakı məhsul qruplarının olması məqsədə uyğun hesab olunur:

- İnkışaf mərhələsində olan və əsas gəliri verən qrup (A):
- Kamillik mərhələsində olan və gəlirin sabitliyini təmin edən qrup (B):
- Gələcək gəliri təmin edə bilən strateji yeni məhsul (V):
- İnkışaf mərhələsində olan və əsas satışın həcmini təmin edən taktiki məhsul (Q).

Bu məhsulların mütənasibliyini və bazarda payını nəzərə almaq çox vacibdir. Praktika göstərir ki, ideal halda bu əsas məhsulların payı bazarda 75-85 % təşkil edir. Təbii ki, məhsulun struktur sırasında tənəzzülə uğrayan məhsul da olacaqdır (E). Onların bazarda saxlanılması faydasıdır. Lakin firma onlardan lazımlıca istifadə edə bilər. Məsələn, sıradə tənəzzül və ya yeni məhsulun olması başqa məhsulların satışına maraq yaradır, köhnəlmış məhsula nisbətən, onlar təzə görünürülər.

Deməli, dörd məhsul (A, B, V, Q) bazara elə ardıcılıqla çıxarılır ki, ümumi satışın həcmi sabit qalsın. Müxtəlif yenilik dərəcəsi olan və eyni zamanda bazarda satılan məhsulların strukturunun optimallaşması müəssisəyə sabit gəlir gətirir və onun bütün xərclərinin ödənilməsinə səbəb olur.



Şəkil 4. İnkışaf mərhələsindən asılı olan yeni məhsulların bazara çıxarılması

4 №-li şəkildən görünür ki, bazara çıxarılan təzə məhsullara bir müdəddətən sonra sorğu azalır və ona münasib olaraq satışın həcmi də azalır. Məhsulun strukturunun optimallaşması nəticəsində, baxmayaraq ki, ayrı-ayrı məhsulların (A, B, V, Q) satış həcmi parabolə şəklində dəyişir, firmanın ümumi satışı nisbətən düz xətt şəklində, zaman oxuna paralel olaraq çox az miqdarda dəyişir.

20.3. TURİZMİN MARKETİNQ FƏALİYYƏTİNDƏ YENİ MƏHSULLAR

1. Yeni turist məhsulunun hazırlanma zərurəti

Bazarda olan məhsulla bərabər, yeni turist məhsulunun hazırlanmasının həddən artıq çox böyük əhəmiyyəti var. Bunu, hamidən əvvəl alıcılar gözləyirlər. Yeni məhsul həmişə insanları sevindirir. Ona görə ki, insanların zövqü təz-tez dəyişir, yeni texnologiya və yeni imkanlar yeni məhsulun yaranmasına ehtiyac yaradır. Turistlər dərkətmə səviyyəsi yüksək olan, maraqlı və bəzən də unikal və ya qeyri-ordinar turist məhsulları gözləyirlər. Əlbəttə, rəqabət aparanlar bazardan kənar qalmamaq üçün çalışırlar ki, belə məhsulları yaratsınlar.

Yeni məhsulun yaratmaq çox da asan məsələ deyil. O, yüksək ustalıq, istedad və inadkarlıq tələb edir. Məhsulda yenilik yaradılıqlıq fəaliyyətidir və özü özlüyündə kommersiya mənasında yüksək qiymətləndirilir.

Yeni məhsulun hazırlanması və bazara çıxarılması böyük risklə bağlıdır (18-20%). Bunun əsas səbəblərindən bir neçəsi müştərilərin tələbatının düzgün qiymətləndirilməməsi, bazarda satışın həcminin düzgün təyin olunmaması, satışda buraxılan səhvələr, reklamin aparılmaması, rəqiblərin nəzərə alınmaması və s. ola bilər.

Beləliklə, yeni məhsulun tərtib olunması və bazara çıxarılması yüksək dərəcədə qeyri-müəyyənliliklərlə əlaqədardır. Amerika marketoloqu T. Zevitta yazar: «... heç bir şey bi qədər vaxt və pul aparmır, bu qədər müqavimətlərə və bələlərə rast gəlmir, yeni uğursuz məhsul yaratmaqla bu qədər öz karyerasına ziyan vurmur». Yenilik yaratmaq həqiqətən yaradınan özü üçün böyük təhlükədir. Eyni zamanda, (əgər müsbət nəticələr alınarsa) onun böyük maddi xeyri də vərdir.

Bazar iqtisadiyyatının məntiqi belədir: «Rəqabətdə yenilikləri tez mənimşəyən, yeni məhsulu hazırlayıb rəqiblərindən qabaq bazara çıxardan qalib gəlin».

2. Yeni turist məhsulunun hazırlanmasının əsas mərhələləri

Turizm marketinqinin konsepsiyası öyrədir ki, yeni məhsulun tərtib olunması kompleks təhlil ehtiyacı olan mürəkkəb və çoxtərəfli bir prosesdir. Onun hazırlanması aşağıdakı mərhələlərdən təşkil olunur:

- I. İdeya axtarışı və ideyanın seçilməsi
- II. Seçilmiş ideyanın genişlənməsi və yoxlanılması
- III. Marketinq strategiyasının tərtibatı
- IV. Marketinq imkanlarının təhlili
- V. Turist məhsulunun tərtibi
- VI. Bazarda məhsulun sınaqdan çıxarılması

Yeni məhsulun tərtib olunması ideya axtarısından başlayır. Müxtəlif ideya mənbələri məlumdur. Onlardan ən birincisi alıcılar özüldür. Onların istək və arzuları, tələb və təklifləri ilə onlarla səhbət zamanı, turist səfərlərinin müzakirəsində, onlardan alınan məktub və şikayətlərdən və şəxsi görüşlərdə tanış olmaq olar. Başqa bir mənbə turist səfərlərinin nəticələrini təhlil edən və turist məhsulunun təkmilləşmiş variantını təklif edən alımlardır. Bundan başqa, firma rəqəbat aparan firmaların məhsuslarını izləməli və onların müsbət cəhətlərini özü götürməli və tətbiq etməlidir.

İdeyalar nə qədər çox olsa da, onlardan birini seçmək və gerçəkləşdirmək üçün yollar axtarmaq lazımdır. Seçilmiş variant turistlərin müzakirə süzgəcində keçirilir və firma üçün nə qədər münasib olması təhlil olunur. Müştərilərlə sorğu zamanı seçilmiş variantın gələcəyini, satılma ehtimallarını öyrənmək olar.

Aydındır ki, tərtib olunan yeni məhsul tekrar olunmaz və unikal olmalıdır. Belə məhsulun hazırlanması yeni təklifin ən məsuliyyətli mərhələsidir. Yeni məhsul hazır olandan sonra marketinq tədqiqatları başlanır. Sonra müəssisənin bazar imkanları təhlil olunur və məhsulun perspektivləri öyrənilir. Axırdı yeni məhsul bazar şəraitində sınaqdan çıxarılır. Axırıncı mərhələnin məqsədi müştəriləri məhsulla tanış etməkdir. Bu sınaq zamanı reklam kompaniyası başlayır, jurnalistlər, ekspertlər və mütəxəssislər ilk eksperimental səfərə dəvət olunurlar. Firmanın personali üçün bu tur tanışlıq səfəridir. Başqa sınaq üsulu yeni məhsulu balaca bir qrupa satılmışdır. Bu sınaq səfərləri zamanı turun nöqsanlarını öyrənib ona lazımı düzəlişlər verirlər. Bu düzəlişlərin verilməsində və rast gəlinən nöqsanların aradan qaldırılmasında firmanın bütün personalı iştirak edir.

3. Yeni turist məhsulunun bazara çıxarılması

 Ortaya belə bir sual çıxır. Yeni hazırlanmış məhsulu bazara nə vaxt çıxartmaq olar? Müəssisə, bundan ötrü əlverişli vaxt seçməlidir. Bu vaxtin düzgün seçiləməsi məhsulun bazardakı olverişli mövqeyinə təsir göstərir. Yeni məhsul bazara çıxararkən savadlı informasiya-reklam kompaniyası aparmaq lazımdır. Bu cümlə kompaniyanın aparılması məhsulun tezliklə bazarda tanınmasına səbəb olacaqdır. Belə kompaniyanın aparılmamasında belə bir suala cavab tapmaq lazımdır. Nəyə görə müştərilər rəqiblərin məhsulunu yox, təkliflə olunan yeni məhsulu almırlırdar?

Yeni məhsulun mövqeyini bazarda möhkəmlətməkdən ötrü agentliklər və müştərilər arasında və ümumiyyətlə, radio və televiziya reklamından geniş istifadə etmək lazımdır. Bu məqsədlə seminarlar və təqdimetmə mərasimləri keçirdirlər.

Qaldı ki alıcılar, onları yeni məhsula cəlb etmək üçün maraqlandırıcı tədbirlər görürler. Bu tədbirlər müxtəlif ola bilər. Məsələn, suvenirlərin və ya çox da bahar olmayan hədiyyələrin təqdim olunması. Hədiyyə qismində balaca selafan torbacıqda sığorta, səfərin təsnifati, planı, firmanın kataloqu, müxtəlif marşrutlar haqqında məlumatlar və bloknot avtokarandaşla birgə turistə təqdim olunur. Hər bir hədiyyənin 10 \$-dan çox olmur, effekti isə məhsulu almaq istəyen yeni turistlər olur. Bezi firmalar hədiyyə qismində turistlərə firmanın embleması olan yol çantası təqdim edirlər. Çantaya xüsusi yaddaş kitabçaları, firmanın bazara çıxarılan turları haqqında məlumatlar, qıymətlər, marşrutların təsnifatı, kiçik lügħələr və s. qoyulur. Turistlər hərəkət edən zaman bütün vətəndaşlar firmanın embleması olan çantaya həsrətlə baxıb səyahət haqqında düşünür və firmanı yada sahrlar. Bezi firmalar turistləri «tələyə» salırlar, məsələn, nahar vaxtı turistləri yol qırğı restorana və ya avtomasın kirayə mərkəzinə gotirirlər.

Bələliklə, yeni turist məhsulunu hazırlayanda və bazara çıxardanda elmi-praktiki argumentlərə və marketinq tədqiqatlarının nəticələrinə əsaslanmaq lazımdır. Belə nəticələr və praktiki təcrübələrdən istifadə olunmazsa, külli miqdarda yeni məhsulun tərtib olunmasına sərf olunan xərclər ola biləsin ki, özünü doğrultmasın.

20.4. TURİST MÜƏSSİSƏSİNİN MARKETİNQİNDƏ MƏHSULUN ŞƏXSİ SATIŞI

1. Şəxsi satış prosesi

 Fərdi görüşlər və səhbət zamanı turist məhsulunun satılması praktikada geniş yayılmışdır. Müştəri ilə ünsiyyətdə satıcı rolunda firmanın bütün işçiləri iştirak edirlər. Bu ünsiyyət telefon vasitəsilə, poçt ilə və şəxsi

görüş zamanı mümkün olur. Turist məhsulunun abstrakt xarakter daşımı, onun çətin təsəvvür olunması personaldan xüsusi davranışlı tələbdir. Personal müştəridə xüsusi inam yaratmağı, inandırmağı və ağıllı məsləhatları vermayı bacarmalıdır. Turist məhsulunu almağın müştəriyə xeyirli olmasını inandırmaqdə və bu məhsulu almağa təkid etməkdə şəxsi görüşlər əvəzsizdir. Ehtiyac olarsa, bu gür görüşləri məqsədönlü auditoriyalarda keçirtmək olar.

Şəxsi görüşlər 2 məqsədlə təşkil olunur: birincisi şəxsi əlaqələri yaratmaq və ikincisi turist məhsulunu satmaq üçün. Şəxsi görüş ərafəsində məhsulun satılmasına «direk-marketing» deyilir, bu məhsul satışının adı bir formasıdır. Onun üstünlüyü ondadır ki, şəxsi görüş zamanı müştərinin inandırmaq, onun şübhələrinə arqumentli cavab vermək, şifahi nitqin ən gözəl (atalar sözləri, nümunələr və s.) cəhətlərindən istifadə etmək mümkündür.

Müştəri ilə (klientlə) əlaqə yaratmaq üçün, onu qəbul etməyi, səhbətə başlamağı, işə diqqətlə yanaşmağı, diqqətlə münasibətlərin inkişafını izleyib satış məqamını düzgün seçməyi bacarmaq lazımdır. Şəxsi görüş ərafəsində müştərinin məhsulu almağa təkid edən əsaslı motivlər axtarıb tapmalı, onun şübhələrinə və nigarənciliyinə diqqətlə yanaşmali, müştərinin tələbatını, istək və arzularını hər zaman ödəməyə hazır olmasına göstərmək lazımdır.

Bütün bunların hamisini cəmlədirsə, **Şəxsi satışı** aşağıdakı ardıcıl mərhələlərdən təşkil olunmuş klassik bir proses kimi qəbul etmək olar:

1. Müştərinin qəbul olunması və onuna işgüzar, lakin səmimi əlaqə yaratmaq;
2. Onun tələbatını diqqətlə öyrənmək;
3. Məhsulu təqdim etmək;
4. Yaranmış şübhələri yayındırmaq;
5. Məhsulu satmaq;
6. Satışdan sonra əlaqələri davam etdirmək.

2. Müştərinin qəbulu və onuna ünsiyyətin yaranması

Müştərinin qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və aqiq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Müştərinin özünü sərbəst aparmasından və satıcıının onun diqqətini ələ almayı bacarığından asılı olaraq səmimi ünsiyyət forması yaranır. Səhbət zamanı satıcı özünü şən və təkəbbürlü aparmalıdır. Onun özünü inamlı və optimizmlə aparması

müştəriyə mütləq müsbət təsir göstərməlidir. **Satıcı müştərinin diqqətlə dinləməli, onun tələbatını və arzularını başa düşməlidir.**

Satıcıının tək optimistliyi yox, onun xarici görünüşü də çox vacibdir. Onun təmiz və elegan geyiməsi də alıcıya təsir göstərir. Satıcı diqqətli və səhbat sevər olmalıdır. Müştərinin məhsul haqqında olan şübhələrinə şərīk olaraq, eyni zamanda onu inandırmalıdır ki, bu məhsul ona münasib və onun axtdığı məhsuldur.

Müştəri ilə ünsiyyət (kontakt) yaratmağın bir neçə üsulu var. Birincisi odur ki, səhbəti alıcıını en çox maraqlandıran mövzudan başlamaq lazımdır. İkinci, o dəqiqə müştərinin valeh edən frazadan ya ya suratdən (atalar sözündən) və ya maraqlı yumordan başlamaqdır. Üçüncü – müştəriyə ehtiramla yanaşmaq və bildirmək lazımdır ki, onun şəxsiyyətinə yüksək qiymət verir. Bu bütün adamların xoş arzu-sudur ki, onu tanısınlar və şəxsiyyətinə qiymət versinlər. Müştərinin şəxsiyyətinə qiymət verilməsi yaradıcı bir atmosfer yaradır və məhsulun ona satılmasına vacib bir proses kimini yanaşmağa vadar edir. Dördüncü üsul birincidən onunla fərqlənir ki, birincidə satıcı ümu-mi sözlərlə, suallarla alıcıının maraqlarından danışır-disa, lakin dördüncü-də yorulmadan ancaq alıcıının maraqlandıran və narahat edən problemlər-dən danışır. Alıcı bu məsələləri əvvəlcədən hazırlayıb və təhlil edir. Beşinci üsul, müştəri ilə birbaşa, müqəddiməsiz əsas məsələyə başlayır, müştərinin maraqlandıran və onun tələbinə uyğun məhsul təqdim edir. Doğrudan da, kim sərfli, ruhuna oxşar, keyfiyyətlə məhsuldan imtina edər, əgər o, həqiqətən səfərə çıxmak istəyirse?

3. Müştərinin tələbatının araşdırılması

Məhsul o vaxt yaxşı satılar ki, müştərinin tələbatı, arzu və istekləri öyrənilsin və nəzərə alınsin. Müştərinin başa düşmək üçün səhbət zamanı onun davranışına fikir verməli və diqqətlə ona qulaq asmaq lazımdır.

Müştərinin qəbulu zamanı alıcıının bir neçə cür özünü aparması mövcuddur. Onlardan en çox yayılmış, **I davranış forması** – kömək və müştəriyə yardım davranışıdır. Bu cür davranışla firmanın nümayəndəsi – satıcı müştərinin sakitləşdirir və ona məhsulu almaqda köməklək göstərir. Belə davranış müştəriyi qərar qəbul etməyə ürəkləndirmək, onu şübhələrdən yayındırmaq üçün tətbiq olunur.

II davranış forması – hakim mövqeyindən çıxış etməkdir. Bu halda satıcı alıcıya, onun qərar qəbul etməsinə tənqidi yanaşır. Bu cür satıcıının iş yanaşması xeyir vermir və satışı poza biler.

III davranıms forması – sual formasında ünsiyet davam edir. Bu halda müştərini qorxudub hürkütməmək üçün verilən suallar çox nəzakətli olmalıdır.

IV – İzahəcili davranıms forması onunla xarakterizə olunur ki, satıcı müştərinin motivlərini, hərəkatlarını başa düşmək və onların əsasında müştərinin şəxsiyyətini aydınlaşdırmağa çalışır. Bu forma müştərinin davranışını təhlil etməkdən ötrüdür. Lakin bu halda ehtiyatlı olmaq tələb olunur.

V – başa düşmə formasıdır. Satıcı müştərini dərindən dərk edir və diqqətlə ona qulaq asır. Müştəri bundan ürəklənir və axıra kimi sözünü söyləyir və ürəyini satıcıya açır. Satış prosesində bu cür davranışının idarə etmək çox çətindir, böyük hövselə tələb edir. Bu forma fikir ayrılığı baş verəndə tətbiq olunur.

Nəhayət, satıcı-alıcı münasibətlərində bir ünsiyet formasına da rast gəlmək mümkündür – **cavabdan qaçmaq**. Söhbət alıcı üçün maraqlı olanda və ya məsuliyyəti öz üzərinə götürmək istəməyəndə satıcı məharət lə mövzunu dayısır. «balıq kimi sürüşüb» söhbətdən qairi.

Ünsiyətin ən gözəl xüsusiyyəti insani dirləməkdir. Çox adam bunu bacarmır. Bundan ötrü, təcrübə və səbr lazımdır. İnsanı diqqətlə dirləmək böyük takt tələb edir. Xüsusiət aktiv dirləmə vacibdir.

Bələdiyə, şəxsi satış məharəti satıcının şəxsi bacarığından, ünsiyətdən asılıdır.

ƏDƏBİYYAT

1. Azar B.I., Tumanov C.YU. Экономика туристского рынка. M., ИПК, 1998.
2. Багиев Г.Л. и др. Маркетинг. Уч М. ОАО «Экономика», 1997.
3. Дурович А.П. Маркетинг в туризме. У.П. Минск, «Новое знание», 2003.
4. Касумов Р.М. Рынок международного туризма. Баку, «Нурлан», 2001.
5. Котлер Ф., Боуен Дж. Гостеприимство и туризм. Уч., 1998.
6. Квартальнов В.А. Туризм. «Финансы и экономика», М., 2000.

BEŞİNCİ HİSSƏ

TURİZMDƏ REKLAM-İNFORMASIYA TƏMİNATI

X XI FƏSİL

21.1 TURİZMDƏ REKLAM-İNFORMASIYA TƏMİNATININ ƏSAS MƏQSƏDİ VƏ ONUN TURİZMİN İNKİŞAFINDA ROLU

Turizm dünya təsərrüfatının yüksək geliri olan dinamik bir sahəsidir. Dünya məhsulunun 10 %-ini turizm məhsulu təşkil edir. Hər on iş yerindən biri turizm sənayesinin hesabına açılır. Ümumdünya Turist Təşkilatının (ÜTT) hesablamalarına görə turist səyahətlərində iştirak edənlərin sayı 2000-ci ildə 700 mln nəfər olmuşdur. Beynəlxalq turizmdən eldə olunan gelir 476 mlrd \$, beynəlxalq nəqliyyat daşımalarından eldə olunan gelir isə 93 mlrd \$ olmuşdur. ÜTT proqnozlara görə 2020-ci ildə ümumi turistlərin miqdarı 2 dəfə artacaq, beynəlxalq turizmdən gələn gəlirlərin miqdarı isə 1,2 trl \$ olacaqdır.

Turizmi reklam-informasiya təminatı olmadan inkişaf etdirmək qeyri mümkündür. İnformasiya özü xidmətin bir sahəsidir. O, həm turista, həm də turizmin təşkilatçılarına lazımdır. Turist səfərə hazırlaşanda və səfər arşasında ona turist mərkəzinin yerləşdiyi yer, bu yerde yaşayış əhali, onların adət və ənənələri, mərkəzin gözəlliyyi haqqında külli miqdarda məlumatlar lazımdır. Turizm bilməlidir ki, putyovkanın qiyməti neçəyədir, onu haradan almaq olar, yol biletini necə sıfariş etmək olar və s. Reklam-informasiya təminatının məqsədi bütün bu lazımlı məlumatları turistə çatdırmaq və onu turist səfərinə takid etməkdir.

Kəskin rəqabət şəraitində bu vəzifəni yerinə yetirmək çox da asan deyil. Reklam inforasiya fəaliyyətinin məqsədi turist məhsulunun üstünlüklerini alıcıya çatdırmaq, onda turist məhsuluna maraq oyatmaq və onu hərəkətə getirməkdir. Turist sənayesinin vəzifələri məhsuluna hazırlamaqla bitmir, onu görək öz sahibinə çatdırmağı da bacarasın. Bu axırkıncı işi reklam-informasiya təminatı (RİT) görür. Buradan aydındır ki, RİT turizm sənayesinin ayrılmaz bir tərkib hissəsidir.

Reklam nə deməkdir və onun turizmdə rolü nədədir? Reklam alıcıları məlumatlaşdırır və bunun nəticəsində turizm məhsuluna həvəsləndirir bir prosesdir. Bu proses turist agentlikləri ilə turistlər arasında əlaqə yaratır, təklif olunan məhsulun turist üçün zəruri olmasına turistlər inandırır və onları bu sahədə qərar qəbul etməyə hazırlayırlar. Əlbəttə, bu fəaliyyət turist bazarının marketinqi ilə paralel aparılır. Hər turist məhsulunun öz aliisi var. Ona görə də, turist reklam məlumat fəaliyyəti müəyyən partnyor-

lara və turist qruplarına istiqamətlənir. Turist bazarları müəyyən segmentlərə bölündüyü kimi, RİT də məqsədönlü, konkret segmentlərdə aparılır.

Burada bir şeyi unutmaq lazımlı deyil ki, reklam informasiya fəaliyyəti konkret hər hansı bir şəxslə aparılmır və adamlar arası ünsiyət forması da deyil. Onun məqsədi ancaq turist məhsulunu təqdim etməkdir. Deməli, bu fəaliyyət turagent və turoperatorların idarəetmə (menecment) funksiyasıdır.

TİT, bir proses kimi, öz qiyməti və strategiyası olan məhsuldur. Reklam turoperator və turagentliklərin funksiyalarını idarə edir. O, alicilara məlumatları müxtəlif yollarla çatdırır: radio, televiziya, qəzet və jurnallar, müxtəlif sərgilər vasitəsilə və s. Galiri coxaltmaq məqsədi ilə turoperator və turbürlər çalışırlar ki, çoxlu məhsul satsınlar. Lakin turist bazarında kəskin rəqabət gedir və hər bir kəs çalışır ki, öz məhsulunun üstün cəhətlərini açıqlasın. Məhsulu irəlilətmək üçün marketing strategiyası tərtib olunur. Bu cür strategiya 4 elementin kombinasiyasını özündə eks etdirir. Bu elementlər «P» harfi ilə başlanan ingilis sözləridir: product, price (qiymət), promotion (məhsulun irəliləməsi), place (satılma yeri). Bu üsullardan hər biri turist məhsulunu satmaq və ya müştəriləri cəlb etməkdən ötrü istifadə oluna bilər. Məlumatların alicilara çatdırılması reklamin əsas vəzifəsidir. Qeyd etmək lazımdır ki, reklam, ötfürmə mənbəyindən asılı olaraq, çox da ucuz başa gəlmir. Lakin aydınlaşdır ki, o, turist məhsulunun satılmasına və çoxlu gəlir əldə olunmasına qulluq edir, deməli turizmin inkişafını təmin edir.

Reklamin azadlığı

Reklamin azad olması məhsulun rəqabət aparan turist bazarlarına sərbəst çıxməq imkanıdır. Bu sərbəst çıxış turist məhsullarının təkmilləşdirilməsinə və yeni turist məhsullarının yaranmasına səbəb olur. Azad reklam kompaniyası bazar iqtisadiyyatının vacib elementidir. O, bu sahədə əmək məhsuldarlığını artırır, keyfiyyəti aşağı olan məhsulların sıradan çıxmamasına götərir. Reklam, kütləvi satışın bir aləti kimi, inkişaf və həyat tərzinin yüksəlməsinə səbəb olur. O, bütün istehsalat sahələrində tərəqqiyə qulluq edir və inkişafın carxasıdır. Aliciların qarşısında yeni proqramlar, yeni-yeni məhsulları təbliğ edərək bu məhsulların və yeni proqramların alicilara alınmasını təkiddir və bununla, aliciların özüne də, onların inkişafına və təkmilləşməsinə də təsir göstərir.

Bu kursun əsas məqsədi informasiya reklam fəaliyyətinin turist məhsulunun formallaşmasındaki rolunu göstərməkdir. Əsas məsələ, müxtəlif turist təşkilatlarının bu sahədəki təcrübəsini işıqlandırmaq, onların istifa-

də etdiyi metodları və vasitələri təhlil etmək və informasiya-reklamin xüsusiyyətlərini araşdırmaqdır. Ədəbiyyatda və xüsusiilə, Azərbaycan dilində belə araşdırımlar bu vaxta kimi turizm sahəsində aparılmışdır. Ona görə də, kursun mahiyyətini açıqlayanda xarici ölkələrin təcrübəsini ümumiləşdirməklə bərabər, Azərbaycan reallıqları da nəzərə alınmışdır.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə, Azərbaycanda turizm sahəsində informasiya reklam fəaliyyəti zəif inkişaf etmişdir. Bunun bir neçə səbəbi var. Qeyd etdiyimiz kimi, informasiya reklam məhsulu çox da ucuz deyil. Turist şirkətləri Azərbaycanda böyük iqtisadi imkanlara malik deyildir. Dövlət strukturları turizmin inkişafına sərmaya ayırmırlar, turist sektoru Azərbaycanda iqtisadiyyatın prioritət sahəsinə hələ ki çevrilməmişdir. Reklam informasiya fəaliyyətini qüvvətləndirmədən turizmin inkişafını təmin etmək, Azərbaycan turizminin imicini yaratmaq mümkin deyil.

Reklam informasiya fəaliyyatını yüksək səviyyədə aparmaq üçün, yeni ideyalar tərtib etməyə və tədqiqat işlərini aparmaq üçün turist şirkətlərinin çoxu reklam üzrə mütəxəssislərə üz tuturlar. Böyük kompaniyaların tərkibində reklam-informasiya şöbələri fəaliyyət göstərirler.

Nəhəng turist şirkətləri, xaricdə özürləi reklam-məlumat kompaniyalarını aparırlar. Reklam kompaniyası müəyyən segmentdə, müəyyən vaxtda informasiya vasitələrinin bütün növürlərində istifadə etməklə müxtəlif təbirlərin kompleks şəkildə görülməsinə deyilir.

2.1.2 TURAGENTLİKLƏRDƏ REKLAM VƏ İNFORMASIYA FORMALARI VƏ NÖVLƏRİ

İnformasiya reklamı müxtəlif vasitələrlə məlumatları alicilara çatdırır. Reklamın əsas vasitələri – qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar, bukletlər, məlumat vərəqləri və lövhələri, nəqliyyat elanları və s. Bu vasitələrin hamısı 3 qrupa bölündür:

I qrup – dövriyyə nəşriyyatında olan çap materialları. Bu qrupa poligrafik üsulla hazırlanmış reklamların hamısı aiddir;

II qrupa – radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir;

III qrupa – tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və nümayiş olunan eksponantlar və s.

I. I qrup reklam vasitələri. Bu qrupun meneceri çap olunmuş reklam materiallarının və tipografiya işinin bütün incəliklərini, çap olunan bütün məcmuələrin reytingini və öz klientlərinin reklama olan tələbini yaxşı bilməlidir. Çap olunmuş reklam materiallarının özürləi müxtəlif növürlərən olur: jurnal reklamları, kitab reklamı, bukletlər, kataloqlar, afişalar, təq-

vimlər, aplikasiyalar, yarlıqlar, qələmlər və başqa xirdavat mällər, bağışlamaq üçün lazımlı suvenirlər. Bu reklam materiallarının hamisində firmanın embleməsi və materialların nişanı olmalıdır.

Dövriyyə nəşriyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr olunmuş məcmüələr və buraxılışlar (pullu və pulsuz) addır. Bu məcmüələrin hamisində reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla birləşmiş öz məcmüəsində reklamın qiymətini təyin edir. Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı lazımlı olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz seçilməzse, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti Moskvada çap olunur, orada da azad satılır (yayılır). Moskva şəhərində bu qəzeti özünə məxsus alıcıları və partnyorları var. Saxalınə aid olan reklamın bu qəzədə çap olunması məqsədə uyğun deyil, ona görə ki, bu qəzet Saxalına çatmır.

2001-ci ildən Azərbaycanda mütəmadi olaraq turizm sahəsində «AZƏRBAYCAN REVIEW» jurnalı və «Turizm yenilikləri» çap edilməyə başlanılmışdır. Bu məcmüələrdə turist şirkətlərinin məlumatları və reklamları çap olunur.

Kitab reklamı. Son zamanlar yeni çap olunmuş kitabların arxasında reklam çap olunması dəbə düşmüştür. Lakin bu cür reklam formasından ehtiyatlı istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa uyğun gəlməli və ya yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi ölkələrin təsnifatı verildiyi kitablarında yerləşdirmək məqsədə uyğundur. Bu cür reklamın qiyməti çox yuxarı və sponsorluğa yaxındır. Reklam verən kompaniya, eyni zamanda öz imicini qaldırır.

Bukletlər. Bu məcmüə hər hansı firmayı və ya onun məhsulunu reklam edir. Bakletdə reklam teksti ilə bərabər rəngli şəkillər, firma rəhbərlərinin şəkilləri, sponsorluq edən təşkilatın cəmiyyətdə rolü, xeyriyyəçilik fəaliyyəti göstərilir. Baklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır. Onları partnyorlarla görüşdə, prezentsiya mərasimində, kontrakt bağlayanda və ya sərgi təşkilində təqdim edirlər.

Reklam vərəqləri. Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst materialları ilə birgə hazırlanırlar. Onlar sərgilərdə və yarmarkalarda galən adamlara paylanır.

Kataloqlar. Kataloqlar müxtəlif malları və xidmətləri reklam edən çap məcmüəsidir. Malların qısa xarakteristikası və qiymətləri burada göstərilir. Ümumiyyətlə, turoperatorlar kataloqda qarşıda gələn mövsum proq-

ramlarını reklamda göstərirler. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox turagentlər və turoperatorlar arasında paylanır.

Afişalar. Böyük ölçülərdə olan rəngli reklam məcmüələrində külli miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.

Təqvimlər, aplikasiyalar, yarlıqlar, qələmlər və başqa mällər suvenir şəklində reklam məqsədi ilə satılır və ya paylanır. Bu mällərin hamisində firmanın markası və nişanının olması vacibdir.

Xarici çöl reklamı şəhərlərin küçələrində və yaşayış məntəqələrinin divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddədə görüb yadda saxlamaqdadır. Ümumiyyətlə, reklam kompaniyası xarici reklama başlanımr. O, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa, konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomashında və ya piyada gedən müştəri birdən-birə iştirahətə getmək fikrinə düşür. Xarici reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfi deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yuxarı qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.

II. Audio reklam. Bu reklamlar radionun müxtəlif kanallarında verilən reklamlardır. Məsələn, Azərbaycanı götürsək, son zamanlar müxtəlif dəlgəldər çoxlu radio kanallar audio reklam fəaliyyəti ilə maşğıl olurlar. Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrлarda, nəqliyyatda (metro daxil olmaqla) təşkil olunurlar. Radio reklam kəsərlər olmaqdən ötrü, reklam üzrə menecer əsaslanmış reklam kompaniyasının planını tərtib edir. Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklerində istifadə etməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi segment haqqında məlumat toplayır, sonra reklam agenti radio stansiyaların, redaktorların müxtəlif programlarının iş qrafiki haqqında məlumat toplayır. Sonra insana xoş galən səsi olan diktör təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı razılaşdırılır.

III. Kino və telereklam. Reklamın bu növü tamaşaçıların veriliş zamanı orta hesabla miqdarnın təyin olunmasını tələb edir. Kino və telereklam yüksək imicə malikdir. Tamaşaçılar başa düşürlər ki, əgər reklam televiziylərdə gedirsə, deməli firmanın vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son dərəcədə bahadır. Televiziylər vasitəsi ilə reklam verən firma bazarın yeni segmentlərini əla keçirdə bilər və öz məhsulunun satışını genişləndirə bilər. Bundan başqa, o, öz məhsulunu satmaqdan ötrü, yeni vasitələri cəlb etdə bilər. Telereklamların təşkilinin müxtəlif yolları vardır. Onlar-

dan ən vacibi studiyanın veriliş programını satın almaq, firmanın reklam rolikinin və ayrı-ayrı reklam elanlarının təşkilidir. Reklam programlarının tərtibi alıcıların tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən ötrü turist təşkilatı reklam müəxəssisinə müraciət edir, o da reklam rolik çəkir, onun tekstinə hazırlayır, müyyəyen müddəti onu veriliş programlarına əlavə edir.

Reklam elanları. Bu reklamı televiziyyada təşkil etmək çox asandır. Reklam elanında turfirma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında məlumatlar verir.

Bələliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda reklamın müxtəlif formalarından istifadə etmək imkanları vardır. Reklamin hər hansı bir növündən istifadə etmək firmanın büdcəsindən və reklamin istiqamətindən asılıdır. Turist firmalar ümumi miyyət dövriyyəsindən ancaq 10 %-ni istifadə edə bilərlər. Buna görə də, turizm sahəsində olan reklamlar yüksək dərəcədə, başqa sahələr nisbətən ünvanlı olmalıdır. Bu turist sahəsində reklamın vacib xüsusiyyətidir. Turist firması nadir hallarda televiziyya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa galır. Turist firması, bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz elanlarını qəzetlərdə, xüsusilə jurnallarda, reklam lövhələrində yerləşdirir və bilavasita poctla göndərilir. Sərgilərdə və turist ekspozisiyalarında iştirak etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasını dərinləndirmək, informasiya materiallarından bacarıqla istifadə etmək imkanları yaradır. Bu imkanlardan məhərət istifadə edə bilən turist şirkətləri yaxşı nəticə əldə edirlər.

21.3 Turizmdə sərgi və ekspozisiya işlərinin təşkil

Turist firması öz alıcıları və partnöyrləri qarşısında daim öz imicini qaldırmalı, öz müşətiləri ilə müntəzəm əlaqə saxlamalı və təklif etdiyi programlar haqqında onların fikrini bilməlidir. Bundan ötrü, turist təşkilatları turizm sahəsində sərgilər və ekspozisiyalar təşkil etməlidir. Böyük ustalıqla təşkil olunmuş sərgilər turist məhsulunun hərəkətə gətirilməsinə kömək edir. Yaxşı planlaşdırılmış və təşkil olunmuş sərgi və nümayiş olunmuş ekspozitlər müşətilərin gözündə firmanın imicini qaldıra bilər və turist əlaqələrini genişləndirir. Bu da satışa yeni müşətilərin cəlb olunmasına, satış məhsulunun miqdarının artırılmasını təmin edir. Sərgidə turist firması alıcılarla bilavasita kontakta girir, öz məhsulunu müsbət və

mənfi cəhətlərini öyrənir və alıcılarla yeni programlar haqqında məlumatlar verir.

Bəziləri turist sərgilərini və ekspozisiyaları yerində satış reklamı ilə qarışdırırlar. Yerində satışla ekspozisiyalar arasında fərqli ondadır ki, ekspozisiyalar müəssisələrdə pərakəndə məhsul satışlarını nümayiş etdirmirlər. Sərgi və ekspozisiyaların əsas məqsədi reklam olunan turist məhsullarının topdan satışı təmin etməkdir. Bu cür ekspozisiyalar öz xarakterinə görə informasiya və məarifləndirmə xarakteri daşıyırlar. Onlar ixtisaslaşmış auditoriyada yeni turist programlarını və marşrutlarını təqdim edirlər. Belə ekspozisiyalar alıcıları turist məhsulunu almağa tökidlər. Onlar ancaq turist məhsulu ətrafında yaxşı əhval ruhiyyə yaradır və firmanın müsbət imicini möhkəmləndirirlər.

İmic – ingiliscə sözdür. Onun mənası surət, nəinsə əksi deməkdir. Müəxəssislərin rəyincə firmanın adı və onun satış nişanı firmanın təqdimatında çox böyük rolu vardır. Hər şey addan başlayır. Alıcılar üçün firmanın adının çox böyük əhəmiyyəti var. Firmanın adı, satış markası və embleması cəzibədardır, müşətilər ona etibarla yanaşırlar. Turist bazarında rəqəbat kəskinləşdikcə, firmaya etibar və inam məsələsi çox vacib əhəmiyyət kəsb edir. Yaxşı satış markası istifadə etməklə və ya tərtib etməklə turist firmalarının çoxu yaxşı ad qazanır və çoxlu gəlir götürürler. Firmanın markasını uzun müddət yüksək səviyyədə saxlanılması onun imicini qorumaq deməkdir. Firmanın markası iki funksiyani yerinə yetirir – qarantisi və reklam funksiyalarını. Birinci funksiyanın pozulması avtomatik olaraq ikincisinin də pozulmasına səbəb olur. Ona görə də, sanballı firmaların sərgi fəaliyyətində yüksək imicinin qorunub saxlanılması reklamın vacib məsələlərindən biridir. Ondan ötrü, firma sərgidə özünün ən çox gələcəyi olan programlarını və turist məhsulunu nümayiş etdirir.

O firmalar sərgilərdə üstünlük qazanır ki, onlar məşhur və sanballı partnöyrlərlə əməkdaşlıq edirlər. Məşhur atalar sözündə deyilir ki: «Mən de dostun kimdir, mən də deyim, son kimsən». Bu atalar sözü bütövlükdə turizm şirkətinə aiddir. Məşhur təşkilatlarla əməkdaşlığın geniş işçiləndirilməsi turist firması üçün yaxşı nəticələr verə bilər. Məsələn, turist firmasının beynəlxalq təşkilatlarda iştirakı onun imicini partnöyrlərin və müşətilərin gözündə qaldırır. Ona görə ki, beynəlxalq təşkilatlar öz adlarını qoruyur və hər təşkilatla əməkdaşlığı can atırlar. Sərgi zamanı xidmət mədəniyyəti, operativlik və firmanın nümayəndərinin sərgidə dəqiq işləməsi müsbət imicin yaranmasına səbəb olur. Xüsusi ilə, işçilərin firma palṭarını qeyd etmək lazımdır. Firmanın iş palṭarı onun emblemasına və firmanın nişanına uyğun olmalıdır. İşçilərin firmanın formasında sərgi za-

manı müştərilər yüksək səviyyədə xidmət göstərməsi korporativ təsəürat yaradır, firmanın nizam intizamlı və onun etibarlı olmasını göstərir. Turizmin məhsuluna olan inam onun ən vacib xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət firmanın imicinə təsir göstərir. Firmanın müsbət imici müştərilərin öz istirahətlərini təşkil etmək üçün bu firmalara müraciət etməsinə yəmin yaradır.

Turizmi inkişaf etmiş ölkələrin böyük şəhərlərində hər il turist sərgisi və yarmarkası təşkil olunur. İlk beynəlxalq turist sərgisi Bakıda 2002-ci ilin may ayında, «Avropa» otelində təşkil olunmuşdur. Ondan bir il sonra həmin otelə II dəfə beynəlxalq turist sərgisi təşkil olunmuşdur. Həmin sərgilərin təşkilində məqsəd Azərbaycanda turizm sənayesinin yaranması və turizmin inkişaf istiqamətlərini göstərmək olmuşdur.

Beynəlxalq turizm sərgisinin təşkil prosesini Moskvada keçirilən «MİTT-97» sərgisinin misalında göstərmək olar. Bu sərgini 1997-ci ildə İngiltərənin xüsusişdirilmiş «ITE» və Rusiyانın «L» və «A» maliyyə qrupları birgə təşkil etmişdilər.

Sərgidə iştirak etmək istəyən hər bir şirkət 6 ay qabaq əriżə verir. Əriżədə şirkətə lazımlı olan stend sahəsini, onun yerləşdirilməsini və avadanlığı göstərir. Sərginin hər kvadrat metrinin statusundan asılı olaraq qiyməti olur. Beynəlxalq miqyasda təşkil olunmuş sərgilərin hər 1 m²-nin qiyməti çox olur. Yiğilan məbləğin əsasında sərgidə paylaşılmış üçün poligrafik materiallar hazırlanır. Hər şirkət sərgidə iştirak etmək üçün iş planı, avadanlığı yerləşdirmə planı tərtib edir. Hər firma sərgidə özüne 9 m²-dən az olmayan sahə icarəyə görətir. Hər 1 m² sahanın qiyməti «MİTT-97» sərgisində 195 \$ olmuşdur.

Stendlərin yerləşdirilməsinin 5 variantı təklif olunur:

I – Düz xətt üzrə, ancaq bir tərəfdən açıq. Minimal sahə – 12 m².

II – Bucaq şəklində, iki tərəfdən açıq. Minimal sahə – 18 m². Bu cür yerləşmədə icarə haqqı 10 % artır.

III – Yarımada, üç tərəfi açıqdır. Minimal sahə – 36 m². Əlavə icarə haqqı 15 % artır.

IV – Ada, dörd tərəfi açıqdır. Minimal sahə – 72 m². Əlavə icarə haqqı 20 %-dir.

V – İki mərtəbəli stend, əlavə icarə haqqı – 50 %.

Qeydə alınma və kataloqların tərkibinə daxil olma – 325 \$.

Stendlərin hazırlanması və formallaşması hər firmanın imicinə və iş istiqamətinə uyğun olmalıdır. Stenddə lazımi qədər əyani reklam materi-

alları olmalıdır. Qulluqçular sərgi iştirakçılarının bütün suallarına cavab vermək üçün lazımi qədər malumatlı olmalıdır. Müştəriləri call etməkdən ötrü sərginin gedisi zamanı video materiallardan, artistlərin iştirakından, lotereya təşkilindən istifadə etmək olar. Sərgi zamanı turları ucuz qiymətə satmaq da olar. Bazi şirkətlər sərgi zamanı satılan turist məhsulundan yaxşı gəlir götürmüsdürlər.

Sərgilərin və yarmarkaların yaxşı təşkil olunması turoperatorların idarəetmə qabiliyyətindən asıldır. Sərgi – yarmarka fəaliyyəti mehmanxana biznesi ilə sıx əlaqədardır. Məsləhət, Amerikada sərgi, yarmarka, konfrans və turizm sahəsində təşkil olunmuş kütləvi tədbirlərin şəhər iqtisadiyyatına olan müsbət təsirini nəzərə alaraq mehmanxana biznesində vergiləri azaltmışlar. Bundan ötrü, Nyu-York şəhərinin turizm sənayesi statut adminstrasiyası ilə 4 il mübarizə aparmışdır. Sərgiyə gələn adamlar otellərdə yerləşirler. Bundan başqa, onlار muzeylər, teatrлara, restoranlara, maqazinlərə gedirlər, alış-veriş edirlər, taksilərdən, şəhərin xidmət sahələrində istifadə edirlər. Ona görə də, böyük sərgilər şəhərlərdə ticarətin canlanmasına və iqtisadi inkişafə səbəb olurlar. Dünyanın müxtəlif yerlərində və müxtəlif zamanlarda hər il onlara beynəlxalq turist yarmarkaları, sərgiləri, birjasi və başqa kütləvi turist tədbirləri təşkil olunur. Bu tədbirləri seminarlar, press-konfranslar, təqdim olunma mərasimləri müşahidə edirlər. Onların hamısı firmaların öz məhsulunu icitməyi təqdim etməyə, müqavilə bağlamağa, yeni partnərlər tapmağa, reklam edərək informasiya yaymağa və nəhayət, təcrübə mübadiləsi aparmağa imkanlar yaradırlar.

Bu tədbirlərdən ən böyüyü hər il Berlində təşkil olunan turizm birjasıdır. Londonda təşkil olunan beynəlxalq turist yarmarkası, Madriddə təşkil olunan beynəlxalq turist sərgisi və s. Firmaların bu cür ixtisaslaşmış turist sərgilərində iştirakçı turist məhsulunu qabağa irəlilətməkdən ötrüdür.

Bu cür tədbirlərin görülməsinin əsas məqsədi müştərilərə, turoperatörlərə və onların partnərlərinə külli miqdarda istehsal olunan turist məhsullarından «baş çıxartmağa» kömək etmək və bu məhsulun satışını təmin etməkdir.

X XII FƏSİL**22.1 TURİZM SİSTEMİNİN STRUKTURU**

Hal-hazırda turist bazarında iki növ turist təşkilatı fəaliyyət göstərir: turoperatorlar və turagentlər.

Turoperator turist marşrutlarını tərtib edir və turların komplektləşdirilməsi ilə məşğul olur, onları reallaşdırır, reklam təşkil edir. Tərtib olunmuş turlara, qəbul olunmuş qaydada qiymətlər təyin edir və turagentlərin köməyi ilə turların satılmasını təşkil edir.

Turoperatorlar turizmdə aparıcı rol oynayırlar. Onlar müxtəlif xidmət sahələrini (nəqliyyat, yerləşdirmə, qidalanma, əyləncə, transfer və s.) vahid məhsulda birləşdirir və turagentlərin köməyi ilə alıcılarla çatdırır. Yuxarıda kompleks şəklində göstərilən turist məhsulunu ağar ayrınlıqda daha çox gəlir götürirsə, onda turoperator onu ayrı-ayrı da sata bilər. Birinci haldə, turoperator turpaket formalasdırıv və bu halda istehsalçı kimi turist bazarında çıxış edir. İkinci haldə isə, yəni turist məhsulunun komponentlərini ayrı-ayrı satırdıqda o, məhsulu topdan satan agent kimi çıxış edir. Bu axırınca o zaman baş verir ki, turoperator turizm məhsulunu istehsalçılarından özüne lazım olandan artıq alır. Bəzən turizmin ayrı-ayrı xidmətlərini turoperator vahid turpaket formalasdırmaq istəyənlər satır.

Praktikada üç növ turoperatora rast gəlmək olar: kütləvi bazara işləyənlər, xüsusi seqmentdə işləyənlər və xarici bazara işləyənlər.

Turagent – bu operatorun turist məhsulunu satan və bilavasitə bazarda fəaliyyət göstəren vasitəçi təşkilatıdır. O, öz fəaliyyətinə görə 7-10 % qədər satılan məhsuldan xeyir götürür. Turagent turoperatordan fərqli olaraq turun keyfiyyətinə məsuliyyət daşıır. Ümumi qaydada olaraq, o, müəyyən seqments işləyir və həmin seqmentdə operatordan aldığı məhsulu satır. Praktikada bu iki təşkilatın funksiyaları bir-birinə qarşı bilər. Məsələn, turagent bəzən turoperatorun rolunu oynaya bilər, yəni turist məhsulunun fragmentlərini alb turpaket formalasdırıb sata bilər.

Məsələn, Azərbaycanın xarici turist əlaqələri gözə çarpan dərəcədə genişlənmişdir. Külli miqdarda böyük və balaca həcməldə xaricə turist göndərən və xaricdən turist qəbul edən turoperatorlar və turagentlər yaranmışdır. Ümumi qaydalarla bazara qoşulan bu turist təşkilatları turistlər yüksək səviyyədə xidmət göstərmək rəqabətində məglub olurlar. On-

Son zamanlar Azərbaycanın xarici turist əlaqələri gözə çarpan dərəcədə genişlənmişdir. Külli miqdarda böyük və balaca həcməldə xaricə turist göndərən və xaricdən turist qəbul edən turoperatorlar və turagentlər yaranmışdır. Ümumi qaydalarla bazara qoşulan bu turist təşkilatları turistlər yüksək səviyyədə xidmət göstərmək rəqabətində məglub olurlar. On-

lar yüksək səviyyədə turları planlaşdırıb və alıcıları istehsal etdikləri turist məhsuluna lazımı dərəcədə cəlb edə bilmirlər.

Azərbaycan turoperatorlarının maraqları tez-tez Bakıda fəaliyyət göstərən xarici şirkətlərin maraqları ilə toqquşur. Xarici kompaniyalar Azərbaycan ərazisində öz fəaliyyətində faktiki olaraq heç bir məhdudiyətə məruz qalmırlar. Belə bir şəraitdə onlar Azərbaycan turoperatorlarını tədricən sixışdırıb, turist bazarından çıxırlar. Onların böyük imkanları vardır: qüvvəti, maliyyə potensialı, inkişaf etmiş infrastruktur və s. Azərbaycan turoperatorları bu sahədə onlara rəqabət aparmağa acizdir.

Xarici kompaniyalar öz naqliyyatlarından və kommersiya əlaqələndən istifadə edərək Azərbaycan naqliyyat formalarının boş hərəkət etməsinə və ya dolmamasına səbəb olurlar. Onlar Azərbaycanda vergilərdən boyun qaçırırlar və Azərbaycan turist infrastrukturuna sərmaya qoymurlar. İş golib o dərəcəyə çatıb ki, onlar öz hökumətlərinin köməyi ilə Azərbaycan vətəndaşlarına Qərb ölkələrinə asanlıqla viza alırlar, halbuki Azərbaycan turoperatorlarına belə vizaları almaq olduqca çətinləşir. Beləliklə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin hərəkətlərində bu cür hallar çox olur və buna normal rəqabət mübarizəsi demək olmaz.

Daxili bazarlarda işləyən turoperatorların vəziyyəti heç də yuxarıda göstərilənlərdən yaxşı deyildir. Azərbaycan turoperatorlarına daxili bazarlarda işləmək maraqsızdır. Ona görə ki, yerli turistlərin alıcılıq qabiliyyəti çox aşağıdır. Turizm məhsulunun keyfiyyəti və qiyməti arasında uğurum yaranmışdır. Xaricə gedən turistlərin sayı 1996-1999-cu illərdə xaricdən gələn turistlərin sayından 5 dəfə çox olmuşdur. Halbuki, bu göstərici turizm inkişaf etmiş ölkələrdə əks qiymət daşıır. Bu onu göstərir ki, Azərbaycan turistləri külli miqdarda özləri ilə valyutəni xaricə çıxarır və xarici ölkələrin turizm inkişafına sərmaya qoymurlar.

Azərbaycan turizminin inkişafına maneçilik göstərən problemlərdən on başlığı: Azərbaycanda normal strukturunun olmamasıdır. Azərbaycan turoperatorları, baxmayaraq ki, turizmin inkişafı üçün əllərindən gələnlər, lakin çox ağır bir şəraitdə işləyirlər.

Azərbaycanda turizmin inkişaf etməməsinin səbəblərindən biri də maliyyə mənbələrinin olmamasıdır. Nə hökumət, nə biznes strukturları turizmə sərmaya qoymurlar. Məlumudur ki, onlara turist mərkəzlərinin bərpasına və turist bazarına qaytarılmasına böyük ehtiyac vardır. Fəaliyyət göstərən turist firmaları ağır iqtisadi şəraitdə yaşıyırlar: yüksək vergilər, daim artan kommunal xərclər, elektrik enerjisinin tez-tez kəsilməsi və turist biznesinə dövlətin himayəsinin zəif olması turoperatorların fəaliyyətini daha da ağırlaşdırır.

İnkişaf etmiş xarici ölkələrin təcrübəsi göstərir ki, turoperator fəaliyətinin inkişafı, yəni turizmin inkişafı dövlət himayəsindən çox asildır. Xarici ölkələrin çoxunda gəlmə turizmi stimullaşdırmaq üçün konkret proqramlar tərtib olunur: vergi məsələsində müəyyən güzəştlər nəzərdə tutulur, sərmaya qoymaq üçün münbüt şərait yaradılır, turizm biznesi ilə məşğul olanlara kreditlər ayrırlar və s.

2000-ci ilə qədər ölkədə turist firmalarının 10 %-i turoperator, 90 %-i isə turagentlikdir. Bu iki turist təşkilatının öz çəkisinin müxtalif ol-mağına baxmayaraq, hər ikisi bərabər lisensiya vergisi verir. 2-3 nəfərdən təşkil olunmuş turagentlik böyük və qüvvətli turoperator firması qədər lisensiya almaq üçün vergi verir. Nəticədə turagentliklərin çoxu biznesdə möhkəmlənmədən sıradan çıxırlar və vergi verən təşkilatların sayı azalır. Bu da ölkə iqtisadiyyatına təsir göstərməyə bilməz. 1998-ci ildən sonra turist firmalarının sayı 2 dəfə azalmışdır. Əsasən kiçik və orta turist firmaları turist bazarını tərk etmişlər. Bu da böyük turoperator şirkətlərinin mövqelərini daha da möhkəmləndirmişdir. Buna baxmayaraq, turist bazarında kəskin rəqabət davam etməkdədir. Ona görə ki, turist firmalarının sayı, yenə də lazımlı olan tələbatdan çoxdur.

22.2 TURİZM MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDƏ (SATILMASINDA) HƏVƏSLƏNDİRİCİ TƏDBİRLƏRİN VƏ TƏBLİĞAT ÜSULLARININ TƏTBİQİ

Turist şirkətlərinin təklifi etdiyi turist xidmətlərinə marağı artırmaqdan ötrü reklamlı bərabər həvəsləndirici üsullardan da geniş istifadə olunur. Turist məhsulunu satmaqdan ötrü müəyyən miqdarda əvvəlcə planlaşdırılmış həvəsləndirici tədbirlər görülür. Bu tədbirlər reklam və məlumat fəaliyyəti ilə paralel aparılır. Böyük turoperatorlar həvəsləndirmə üsullarından istifadə etmə şöbələri yaradırlar. Həvəsləndirmə tədbirləri aşağıdakılardır:

- Xidmətlərin ayrı-ayrı adamlara, turagentin vasitəsilə satılması;
- Daimi müştərilərin siyahısını tərtib edib, onlara bilavasitə turlar haqqında poçtla və ya telefonla məlumatların göndərilməsi;
- Həvəsləndirmə məqsədi ilə müştərilərlər müsabiqələrin və uduşlu lotereyaların təşkili və başqa kütłəvi tədbirlər;
- Turların təbliği və «publik rileyşə» - (kütłəvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mədəni və kütłəvi tədbirlər) mərasimlərinin təşkili.

Aliciların həvəsləndirilməsi

Aliciları həvəsləndirən tədbirlər aşağıdakılardır da ola bilər:

- Əvvəlcədən çoxlu turist xidmətlərini sıfariş edən turistlərə qiymət-də güzəştlər;
- Turun müddətini pulsuz 1-3 gün uzatmaq;
- Kompleks xidmət paketinə pulsuz əlavə xidmətlərin verilməsi (məs., disko klub, cimərliyə və s. pulsuz giriş);
- Turistlər pulsuz olaraq firmanın suvenirlərinin və başqa hədiyyələrin paylanması;
- Daimi müştərilərə mehmanxanada, restoranda yaxşı və rahat yerlərin verilməsi, onlara gül və ya meyvə vazalarının təqdimi, onların anadan olan günlərinin qeyd olunması, bahalı suvenirlərin verilməsi və s.

Turagentlərin həvəsləndirmə tədbirləri

Bu tədbirlərin məqsədi turagentlərin xidmətləri satmaqla öz fəaliyyətlərinin genişləndirmək, yeni satış məntəqələrini yaratmaqdır.

Həvəsləndirmə tədbirləri aşağıdakılardır ola bilər:

- ❖ Satılmış məhsula, qəbul olunmuş normadən artıq kommission faizi təyin etmək;
- ❖ Turist qrupuna satılan xidmətlərin qiymətlərində, əgər çoxlu xidmət satılırsa, güzəştə getmək (xüsusən yaz və qış aylarında);
- ❖ Topdan satış nümayəndələrinin hədiyyələrin və suvenirlərin təqdimi;
- ❖ Turist birjalarının təşkili. Bu birjalarda turist xidmətləri bazaradakı qiymətlərdən aşağı qiymətə satılır;
- ❖ Öz əməkdaşları (partnoryları) arasında pulsuz kataloqların paylanması;
- ❖ Reklam-informasiya turlarının topdan satış nümayəndələrinə pulsuz və ya böyük güzəştlərə sayahətlərin təşkili olunması və bu cür səfərlərə nəşriyyat nümayəndələrinin də dəvət olunması. /

Satışı maraqlandırma tədbirləri strateji marketinqin işi əsasında aparılır. Reklam fəaliyyəti kimi həvəsləndirmə tədbirləri də təqvim günlərində aparılır. Bu günlər milli və ya beynəlmiləl bayramlar günü, beynəlxalq sərgi günləri, satışın ən çox olan günləri ola bilər. Həvəsləndirmə tədbirlərinin təbliği müəyyən xərclərlə əlaqədardır. Ona görə də, əvvəlcədən lazımlı olan xərcləri hesablamalı lazımdır. Bu tədbirlərə xərclər faizlə hesablanır və əvvəlki illərdən çox olmamalıdır. Eyni zamanda, qövrən tədbirlərin nəticələri və effektliyi qiymətləndirilməlidir. Bundan ötrü, turistlər arası sorğunun təşkili və satış həcmiñin əvvəlki illərlə müqayisəsi keçirilir.

Turizmin təbliği

Həvəsləndirmə tədbirləri ilə bərabər turist xidmətlərinin satılmasını canlandırmadından ötrü turizmin geniş təbliği təşkil olunur. Bu prosesə ingilislər – pablik rileyşn deyirlər. Bu sözlərin mənəsi – ictimaiyyətdə müəyyən fikir yaratmaq deməkdir. Turizmdə onun müəyyən firma tərəfindən istifadə olunması həmin firma haqqında müəyyən ictimai fikir yaratmaq və onun imicini qaldırmağa qulluq edir. Söhbət firmaya yaxşı ad qazandırmadan gedir. Bundan ötrü, aşağıdakı müxtalif tədbirlərdən istifadə oluna bilər:

- ❖ Mətbuatda alıcıların diqqətini cəlb etməkdən ötrü firma haqqında müəyyən məlumatların verilməsi. Turizmin müəyyən məsələlərini işıqlandırmadından ötrü jurnalıstların dəvət olunması və onların seçilmiş turist marşrutlarında səyahətinin təşkili və bu səyahətin nəticələrinin mətbuatda çap olunması. Bundan başqa, seminarların, mətbuat konfranslarının və turistlərin diqqətini cəlb edən başqa kütləvi tədbirlərin keçirilməsi;
- ❖ Turist firmasının xeyriyyə tədbirlərində, himayəcilikdə, turizmin gününən qeyd olunmasında, müəyyən tematika üzrə – «Turizm və idman», «Turizm və ekologiya», «Turizm və ailə» və s. kompaniyaların təşkilində iştirakı;
- ❖ Lobbyizm – turizm firmalarının qanunverici orqanlarla (turizm xeyriyyə olan) qanunların qəbul olunması üçün birgə əməkdaşlığı.
- ❖ Məsləhət verma – hökumət orqanlarına turizmin mahiyyəti və firmanın fəaliyyəti haqqında tövsiyələrin və məsləhətlərin verilməsi.

Turizmin təbliği cəmiyyətin maariflənməsində və məlumatlandırılma-sında reklamdan çox-çox ucuz başa gəlir. Ona görə ki, firma kütləvi informasiya vasitələrində icarə üçün nə yer götürmür və nə də vaxt sərf etmir. Jurnalıstların seçdiyi turizm haqqında maraqlı problemlər geniş oxucu kütləsini də (potensial turistləri də) maraqlandıra bilər. Turizm haqqında məlumat iqtisadiyyatı, idmanı, ətraf mühitin vəziyyətini işıqlandıran müxtalif verilişlərin tərkibində gedə bilər. Bu cür təbliğatın eks-sədəsi daha qüvvətlidir.

Məlumatlandırma turist səfərləri

Bütün dünyada jurnalıstların turist marşrutlarını işıqlandıran pulsuz turist səfərləri təşkil olunur. Jurnalıstlar üçün bu səfərlərin məqsədi məlumat toplamaq, sonra isə turist qəzətində və ya jurnalında çıxış etməkdir. Bu cür çıxışların təsiri bilavasitə reklamdan çox qüvvətli olur. Jurnalıst-

TURİZM

rin isə belə səfərlərdə iştiraki reklama sərf olunan xərclərdən çox ucuz başa gəlir. Jurnalıstların bu səfərləri turagentlərin səfərlərindən fərqli olur. Turagentlərin səfərləri turu istifadəyə satışdan qabaq hazırlamaq və satmaq məqsədində güdür. İlk buraxılış səfərlərinin jurnalıstlərdən başqa, onların verdikti məlumatlar daha da etibarlı olmaq üçün, adlı-sənli və məşhur şəxslər də dəvət olunur. Bu cür tədbir məşhur kurortlar və ya turizm mərkəzinin açılışında istifadə olunur.

22.3 TURİST MƏHSULUNUN İSTEHSAL TEKNOLOGİYASI

Turist məhsulu – alıcılara kompleks şəklində göstərilən xidmələdir. Bu xidmətlərin kompleks şəklində hazırlanmasına – tur deyilir. Bu turlar turizm sənayesində hazırlanırlar.

Turizm sənayesinə (buna turizmin infrastrukturunu da deyirlər) nəqliyyat, yerləşdirmə müəssisələri, əyləncə, turist malları və suvenirləri ticarət mağazaları, turoperator və turagentliklər, reklam-informasiya müəssisələri, turizmi idarə edən orqanlar, turizm tədris müəssisələri və elmi-tədqiqat idarələri, banklar və siğorta kompaniyaları və s. daxildir.

Turist marşrutlarının tərtibi

Turist marşrutlarının tərtibati turist məhsulunun hazırlanma texnologiyasının əsas elementlərindən biridir. Bu işin görülməsi yüksək sənətkarlıq tələb edir. Turist marşrutları bir neçə mərhələyə hazırlanır və bu proses bir neçə ayı əhatə edir. Bəzən turu tərtib edən şəxs özü bir neçə dəfə marşrutla gedir və onun hazırlığını yoxlayır. Tərtibatçı marşrutun təhlükəsizliyinə xüsusi fikir verir. Məsələn, tur avtobusla təşkil olunursa, sərininlərin avtobusda aparılma qaydalarına və başqa normativlərə riayət olunmalıdır. Marşrut zamanı harada gecələmə, harada qidalanmaq, harada idmanla məşğul olmaq, əyləncə və s. bütün təsnifatı ilə göstərilir.

Turist marşrutu tərtib olunanda onun xüsusiyyəti, tarixi abidələrin və başqa ekskursiyaların təsnifatı verilir. Axırdı tərtib olunan marşruta passport verilir və marşrut təsdiq olunur. Turist marşrutu təsdiq olunduqdan sonra tur şəklində formalasılır.

İki cür turun forması yaranır: pekidj tur və inklüziv tur. Pekidj tur turist xidmətlərinin kompleksidir. Ona yerləşdirmə, qidalanma, nəqliyyat, idman, tibbi və başqa xidmətlər aiddir. Inklüziv tura isə turistin istəyindən asılı olaraq bu xidmətlərin ayrı-ayrı növləri aiddir.

Praktikada bu axırınçılığa çox rast gəlmək olur, yəni turist əvvəl minimal xidmət növü sıfırış edir, sonra isə onlardan hansı xoşuna gəlirsə, onları əlavə alır. Bu alınan turun qiymətimi aşağı salır və vaxta da qənaət edir.

Kompleks tur xidmətlərdən və turistə lazımlı olan mallardan təşkil olunur. Beləliklə, formalasılan turu turist məhsulu hesab etmək olmaz. Onu turist məhsulusu etməkdən ötrü, o, hələ 4 mərhələdən keçməlidir.

1. *Formalasması;*
2. *Təzriübə sinağından keçməsi;*
3. *Reklam və təqdim olunma mərasiminin keçirilməsi;*
4. *Turların satılması.*

Bu mərhələlərin bir, yerdə yiğilması tur adlanı bilər. Bundan başqa, texniki iqtisadi əsaslandırma aparılmalıdır. Ola bilsin ki, formalasılmış tur iqtisadi cəhətdən samarəsiz olsun. Belə turların istifadəyə buraxılması məraqsızdır. Ona görə ki, heç bir gəlir gətirmirlər. Beləliklə, formalasılan turun 2 sərhədi var:

1. *yuxarı – cəzibədarlıq, xidmətlərin və malların kompleksi;*
2. *aşağı – galırə təsir göstərən iqtisadi səmərəliyi.*

Öğər bu iki şərt ödənilirsa, onda turun eksperimental tətbiqinə başlamaq olar. Turun eksperimental tətbiqi reklam kompaniyası ilə birlikdə aparılır. Bundan sonra, xərclərin hesabatı və golirin miqdarı təyin olunur. Bütün güzəştlər və xərclər nəzərə alındıqdan sonra hazırlanmış turist məhsulunun qiyməti təyin olunur və məhsul satışı buraxılır. Bu məhsul turoperatorun bazara buraxdığı əsas turist məhsuludur. Bəzi operatorlar turu formalasırında müştəriləri də dəvət edirlər. Onların gözünün qabağında və onların arzusunu nəzərə alınaraq kompüterin köməyi ilə real məsələdbədə tur formalasılır. Tur formalasanda onun cəzibədar olmasını, təhlükəsizliyini, kamil olmasını, yəni tam olmasını, məlumatlı olmasını, əcviyliyini və s. xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Satılma qaydasından və turistin arzusundan asılı olaraq turlar fərdi şəkildə və ya qrup şəklinde təşkil oluna bilər.

Fərdi turlar turistə müstəqillik və səfərdə azadlıq verir. Lakin fərdi turlar çox baha başa galır. Bütün xidmətlərin xərcini turist tək özü ödəyir. Qrup təşkil olunanda isə bu xərclər qruppanın üzvləri arasında bərabər bölünür. Fərdi turlar baha olduğuna görə geniş kütlə tərəfindən istifadə olunmur. Bundan başqa, fərdi turların təşkili mürəkkəb bir prosesdir. Onları təşkil etmək üçün yerlərin və biletlərin planlaşdırılmasında kompüterdən istifadə etməyə ehtiyac vardır. Digər tərəfdən fərdi turlar iqtisadi

cəhətdən çox sərfəlidirlər. Məsələn, 2-3 nəfərdən təşkil olunmuş ovçuluq turizm səfərini götürək. Bu turizm səfərində tərcüməçi, bələdçi, at sürünlər, yerli ovçular və başqları qrupa xidmət göstərirler. Bu turun təşkili ciddi hazırlıq tələb edir; ov silahına və bioloji növə lisenziyaların alınması, ov ərazisinin icazəsi, ov prosesində turistlərin müdafiəsi və s. Ona görə də, firmannın iş planında turizmin hər iki növünün təşkilində müəyyən yer olmalıdır.

Qruppalı turların təşkili asan və ucuz başa gəlir. Ona görə də, geniş turist kütłəsi bu turlarda iştirak edirlər.

Cəzibədar turist məhsulunun yaranması

Cəzibədar turist məhsulunun yaranması turoperatorun ən vacib vəzifələrindən biridir. Turist firmasının bu fəaliyyəti, bilavasitə istehsalat xarakteri daşıyır. Bazar siyaseti turist məhsulunu istehsal edən və satan müəssisələr arasında razılışdırılmış qərar qəbul olunmasını tələb edir. Turların assortimentləri, onların miqdəri və xidmət proqramları adı çəkilən təşkilatlar arasında razılışdırılmışdır.

Turizm məhsulunu yaradanda belə bir sual meydana çıxır. Bu məhsulu kim alacaqdır və turistə nə lazımdır? Turist mehmanxananı aranıq yemək, onu təzə hissələr və sürprizlər maraqlandırır; restoranda onu tək bifşteks və ya kotlet maraqlandırır, eyni zamanda onu maraqlandıran rahat şərait, ona göstərilən qayğıkeşlik və diqqətdir. Ona görə də, turist məhsulunu yaradanda, birinci onun xüsusiyyətlərdən və alıcılıq qabiliyyətindən və cəzibədarlığından başlamaq lazımdır. Turist məhsulunun istehsalında və satılmasında bu xüsusiyyətlər əsas götürülür. Bu xüsusiyyətlərin turist məhsulunda olması, birinci mərhələdə, yəni məhsulun istehsalının planlaşdırılmasında turistlərin arzularının nəzərə alınması və sonuncu mərhələdə turdan sonra turistlərin səfərdən nə qədər razi qaldıqlarını öyrənməklə təyin edilir.

Qonaqpərvərlik

Qonaqpərvərlik – turist məhsulunun ayrılmaz bir hissəsidir. O, turizmdə çox qədim bir kateqoriyadır. Onu heç nə ilə ölçmək mümkün deyil. Lakin onun olmaması turist məhsulunu çox solğun və mənəsiz edir və turistin tələbləri və arzuları yerinə yetmir. Qonaqpərvərlik nə deməkdir və onu necə başa düşmək lazımdır? Qonaqpərvərlik elə bir ustalıqdır ki, nəti-

cədə qonaq hiss edir ki, ev yiyəsi doğrudan da, qonağı qəbul etdiyi üçün çox xosbəxtidir. Qonaqpərvərliyin elementləri – nəzakət, qonağı gürlər üzər qarşılıqlı və qonağa hörmətdir. Bündan başqa,

- a) qonaq turizm mərkəzində olan istirahət, əyləncə və tərxi abidələr haqqında məlumat verib, göstərmək lazımdır ki, onu burada çoxdan gözlayırlar;
 - b) turist regionu və burada olan xidmətlər haqqında «ağzı dolu» danışmaq və qonaq qarşısında turist mərkəzinin müsbət imicini yaratmaq lazımdır;
 - c) turista hər cür diqqət yetirmək, onun xahiş və arzularını tezliklə yeri-nə yetirmək lazımdır və fikirləşmək gərəkdir ki, qonaq başqa hansı hörməti etmək olar;
 - d) turfirma haqqında məlumatları almaqdə qonaqə kömək etməli və ona göstərilən xidmətləri yüksək səviyyəyə qaldırmalı.

Bu prinsiplerin hamisi göstərilən xidmətlərin texnologiyasında asas yer tutmalıdır. Xüsusi ilə, turistlə ünsiyyətdə ona daim hörmət elamətləri ni göstərməli, «turist bir qonaq kimi daim haqlıdır» prinsipini rəhbər tutmalıdır. Qeyd etmək lazımdır ki, qonaqpərvərlik her xalqın özünməxsus milli xüsusiyyətlərini daşıyır. Müasir beynəlxalq turizmde qəbul olunmuş qonaqpərvərlik dünya xalqlarının qonaqpərvərliliklərinin sintezidir. Buna baxmayaraq, Azərbaycan xalqının qonaqpərvərliliyinin parlaq xüsusiyyətləri bütün xalqlar tərəfindən böyük minnətdarlıqla qəbul olunur.

XXIII FƏSİL

23.1 TUROPERATORUN KATALOQU TURİST MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDE ƏSAS MƏLUMAT MƏNBƏYİDİR

Alicilarla əlaqə saxlamaqdan ötrü turist firması reklam-informasiya məcmuuları hazırlamalıdır. Onlardan ən vacibi turoperatorun kataloqudur. Bu kataloqda turlar haqqında bütün məlumatlar çap olunur. Kom-püter teknikası olmayan agentliklər və müştərilər üçün də buklet və kataloqlardan istifadə etmək çox əlverişlidir.

Turoperator əməkdaşlıq etdiyi agentliklərə vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il öz turları haqqında ətraflı kataloqlar hazırlayırlar. Bu kataloqlar iki cür hazırlanır: biri ümumi formada, rəngli foto şəkillərlə, o biri isə ancaq turagentlər üçün. iş zamanı istifadə etməkdən ötrü olur. Bu axırincılarda rəngli şəkillər və cürbəcür illüstrasiyalar olmur.

Ümumi formada hazırlanan rəngli kataloqların həcmi böyük olur, onda çoxlu reklam, informasiya, foto şəkillər və çoxlu təsviri materiallar da olur. Agentliklər üçün hazırlanan iş kataloqlarında belə materiallar olmur. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvalı, topdansatış güzəştlər, turagentlər üçün təyin olunan kommisjonların miqdaları və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur. Bundan başqa, iş kataloqlarında operativ məlumatlar, qiymət cədvəlləri, turpaketin qiymətlərinin elementləri, aviaibletin qiyməti, siğorta məbləği, transfer qiyməti, mehmanxana xərci, qidalanma və başqa xərclər göstərilir. Turistlər tələb edirlər ki, bu məlumatlar daha ətraflı verilsin və əlavə lazım olan məlumatları hansı ünvandan axtarır tapa bilmələri kataloqda göstərilsin.

Kataloqlarda çap olunan materiallara çox ciddi yanaşmaq lazımdır. Hər seyddən əvvəl bu materiallara çox savadlı və professional səviyyədə hazırlanmalıdır. Bu materiallarda buraxılan səhvler həmin materiallara qarşı şübhə oyadır, əgər birinci sahifədə səhv buraxılırsa, bütün tirajın ləğvina və maddi itki'lərə səbəb ola bilər.

Kataloqda uzun mətnlərin yaxşı oxunması üçün, onları kiçik hissələrə bölmək və bu hissələrə maraqlı başlıqlar vermek lazımdır. Turist kataloqunu uzaqdan tanımaq üçün onur və firmanın adını böyük harflərlə birinci və axırını sehifələrdə verirlər. Burada ölkənin adı da olmalıdır.

Turist kataloqları müxtəlif dillərdə hazırlanır. Bu zaman fotomateriallar eyni olur, mətnləri isə xarici dillərə çevirmək lazımdır. Tərcüməni mütəxəssis etməlidir. Bəzən materialların tərcüməsində anlaşılmaz şəyrlə rast gəlmək olur.

Turist xidmətlərindən istifadə edən ölkələr turist mərkəzinə nə qədər yaxın olarlarsa, bir o qədər də istirahətin şərtləri haqqında kataloqda ətraflı məlumatlar olmalıdır. Uzaq ölkələr üçün isə, məlumatlar ümumi formada ola bilər, lakin turist mərkəzinə necə gəlmək lazımlı olduğu haqda ətraflı göstərilməlidir.

Kataloqu hazırlayan zaman başqa ölkələrin milli xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, ingilisləri mütləq havanın temperaturu, yağışın olub olmaması maraqlandırır, fransızları dadlı yeməklər, amerikalıları tikilən binaların qiyməti və s.

Ölkə daxili mədəniyyət nümunələri ola bilsin ki, xarici turistləri heç maraqlandırmassis. Bu ədəbiyyatdan götürülmüş bəzi misralara və atalar sözünə aiddir. Xarici dilə çevirirdən onlar öz mənasını itirirlər. Ona görə də kataloğun matənnini xarici dilə o adam çevirməlidir ki, xarici dil ona öz ana dili qədər tamış olsun. Tərcümə zamanı bəzən belə olur; öz dilimizdə olan qüvvəti arqumentlər xariciləri dəhşətə getirir. Məsələn, bir çox xalqların əyləncəsi olan Korridordan bütün elementləri tərcümə zamanı matəndən tamam çıxarılmalıdır, göyərçin ovu və ya bildirçin ətindən paştet ingilislər üçün dözülməzdür.

İllüstrativ materialların kataloqda verilməsi

Kataloqda illüstrasiya materiallarının verilməsində məqsəd alıcıların diqqətini turist məhsuluna cəlb etməkdir. Lakin bu cür materialların kataloqda yerləşdirilməsi kataloqun hazırlanmasının maya dəyərini çoxaldır. Ona görə də, turoperator otellərlə və fotoqraflarla six əməkdaşlıq etməlidir. İlk növbədə turistin motivlərinə təsir göstərən iri planlı fotoslar lazımdır. Göstərilən şəkillər şəhər və fıravən həyati təsvir etməlidirlər. Burada xırda detalların böyük əhəmiyyəti ola bilər. Bu xırda detalların incəliklə verilməsi kataloqun təsir qüvvəsinə çoxaldır. Məsələn, şəkildə restoran təsvir olunur; dümağ təmiz süfra üzərində gözəl qaydada servirovka, ətrafında üzügürlər restoran işçiləri, hər saniyədə gələn turistlərə xidmət etməyə hazır vəziyyətdə, bir az kənarda orkestr, oxuyanlar, stollarda gül-ciçək. Bu foto-ya baxan müştəri özünü o gözəl atmosferdə, gül-ciçəyin ətrafinda istirahət etdiyiini təsəvvür edir. Fotoşəkildə yaxında olan dənizin və ya basseynin də bir hissəsi görsənir. Bu şəkil identifikasiya fenomeni yaradır, yəni müştəri özünü axşam, orkestrin müsiqisini qulaq asan və gül-ciçək arasında istirahət edən biznesmenlə müqayisə edir. Müasir kataloqların üstünlükleri on-

dadır ki, onlar müştəriləri inandıra bilməlidirlər ki, cənnətin olması realdır; «istəsəniz siz də cənnətə düşmək arzusuna çata bilərsiniz». Kataloğun tirajı çoxaldıqca, 1 nüsxəsinin qiyməti aşağı düşür. Tiraj nə qədər böyük olarsa, o qədər də çox turistlərin diqqətini cəlb edər və o qədər də çox turist məhsulu satılı bilər.

Reklam kataloğunun mətbəədə hazırlanması üçün sıfarişin tərtib olunması

Kataloqu mətbəədə çap etmək üçün sıfariş hazırlamaq lazımdır. Bu sənəddə aşağıdakı məlumatlar olmalıdır; tiraj, format, vərəqədə sətirlərin sayı, rənglər: ağ-qara, 2 rəngli, tam rəngli. Rəngləri rəqəmlərlə ifadə edirlər: 4+0, 1+1 və s. I rəqəm – I vərəqdə rənglərin sayı, II – həmin vərəqin arxasında kağızın növü, vərəqlərin bir-birinə birləşmə qaydası (tikilmə və ya yapışqanla birləşmə), sıfarişin hazırlanma müddəti göstərilir. Misal üçün «Vestnik RATA» jurnalının hazırlanması üçün verilən sıfarişi nəzərdən keçirək:

1. Çapın forması – ofset
2. Format – A4
3. I vərəq – 4+4, matovo kağız
4. Daxili blok – 2+2, 32 sətir, kağız – matovo kağızdır. Jalerie Art, 90 q/kv.m
5. Birləşməsi – skrepka ilə
6. Çap mətbəəsinin plynokasından
7. Tiraj – 5000
8. Hazır olma tarixi – 7-12 gün

Turoperator və turagentliklərin əməkdaşlıq təcrübəsi göstərir ki, kataloq öz vəzifələrini optimal dərəcədə yerinə yetirmək üçün müəyyən tələblərə uyğun gəlməlidir. O tələblərdən bir neçə əsası, məlumatlandırma dərəcəsi, kataloqlardan istifadənin sadəliyi, verilən məlumatların dəqiqliyi və turoperator və turagent əlaqələrinin dəqiqliyi və aydın qurulmasıdır.

Turagentliklərə əlaqələrin forma və sərtləri düşünülmüş formada öz əksini bağlanmış müqavilələrdə tapmalıdır. Əgər turagentə satışdan komision mükafatlandırma ayrılsa, onun miqdəri göstəriləməlidir, kataloqun axırıncı səhifələrində «turların turagentlərə və müştərilərə ümumi satış şərtləri» çap olunur. Bu şərtlər konkret və bütün turlar üçün eyni qaydada olmalı və mehmanxānaların, nəqliyyatın və restoranların da tələblərini nə-

zərə almalıdır. Kataloqda göstərilən ümumi qaydalar müştərilərlə bağlanan müqavilələrə də uyğun golmalıdır. Onları kiçik şriftlə çap etmək lazımdır. Tərəflər arasında münaqişə baş verəndə ABŞ-in məhkəməsi kiçik şriftlə çap olunan qaydaları nəzərə almır. Məhkəmə belə hesab edir ki, balaca şriftlə yazılın qaydalar və tələblər müştərinin çəşidir və ona bu qaydaları öyrənmək çətinliyə yaradır. Bu sababdan məhkəmənin qərarları alıcıların xeyrinə həll olunur. Kataloqun nöqsanlarından biri də turist məhsulunun bütün qiymətlərinin turun üstündə göstərilməsidir. Məsələn, bəzən avia biletin və ya sığortanın turun ümumi qiymətinə aid olunmaması böyük səhv hesab olunur. Turun bù-tün elementlərinin qiymətinin turun öz qiymətinin tərkibində olmaması müştərilərdə çəşinqliq yaradır.

23.2 TURİZMDƏ YENİ İNFORMASIYA TEKNOLOGİYASI

Müştərilərə xidmət göstərməkdə zaman faktoru həlliəcisi rol oynayır. O turizm firması udmuş olur ki, qısa müddətə, müştəri bir stakan çay içənə qədər «on-line» rejimində müştəriyə kompleks xidmət göstərilsin. Müştəriyə bu cür xidmətin göstərilməsi turagentlə turoperator arasında informasiya əlaqələrinin yaranma formasından asılıdır. Məlumdur ki, məhəmoxanada yerin və nəqliyyatda biletin sıfariş olunması, operatorun vacib məsələlərindən biridir. Əgər bu məsələləri avtomatik rejimdə turagentlik həll edə bilirsə, deməli müştəriyə operativ formada xidmət göstərmis olur.

Təsəssüf ki, praktikada turoperatorlarla turagentlər arasında informasiya mübadilası «On-line» rejimində tək-tək hallarda mümkün olur. Əsas əlaqə forması telefondur, telefaksdır, bunlar da çoxlu vaxt itirilməsinə səbəb olur. «On-line» rejimində əlaqə yaratmaqdan ötrü kompüter texnikası və hər iki partnyorun program təchizatı olmalıdır. Turagentlə turoperator arasında 3 variantda program təchizatı qeyd etmək olar:

- ❖ Turagentlikdə yerləşən müştərilərə avtomatik rejimdə xidmət göstərən proqram təchizati. Bu təchizat turoperatoru turagentlə birləşdirən avtomatik sistemin bir hissəsidir.
- ❖ Müştərilərə avtomatik rejimdə xidmət göstərən və turagentlikdə yerləşən proqram təchizati. Turoperatorla əlaqə başqa bir daxili əlaqə forması ilə saxlanılır.
- ❖ Turagentlikdə yerləşən avtomatik sistem və proqram təchizatı müştərilərə avtomatik rejimdə xidmət göstərir və həmin sistemdə turoperatorda əlaqə saxlamaq üçün əlavə bir funksiya vardır.

Bu program təchizatları turizm sahəsində alıcılara göstərilən xidmətləri avtomatlaşdırmaqdən ötrü yaranmışdır. Məsələn, görürək ANT Group kompaniyasının «Continent-ANT» avtomatik kompüter sistemini. Bu sistemin ideyası Gabriel sistemini xatırladır. Gabriel sistemi aviakompaniyanın biletlərini əvvəlcədən sıfariş etmək üçün istifadə olunur. Kompaniyanın slında bütün məlumatları özündə cəmləyən prosessinq mərkəzi yerləşir. Turopertorda turları komplektləşdirən, onları satışa qoyan və agentliklə hesabat aparan program təchizatı, turagentlikdə isə müştərilərə xidmət edən program təchizatı yerləşdirilir. Sistemin bütün fəaliyyəti prosessinq mərkəzindən idarə olunur. Turopertör və turagentliyin kompüterləri adı telefon xətti ilə həmin mərkəzlə əlaqə saxlayır.

Bu sistemin üstünlüyü ondadır ki, tələblərdən ötrü otunun informasiya problemini prosessinq mərkəzi həll edir. Tərəflərin prosessinq mərkəzindən asılılığı və sanksiya olmadan sistemin işinə qarışmağının mümkün olması sistemin mənfi cəhatlərindəndir. Buna oxşar princip «Master Tur» kompleksində «Meqatek» firması tərəfindən yaradılmışdır. Əvvəlki avtomatik sistemdən «Master Tur» onunla fərqlənir ki, sistemi idarə edən prosessinq mərkəzi turopertörün özündə yaradılır. Baxmayaraq ki, «Master Tur» turopertörün fəaliyyətini avtomatik idarəetməkdən ötrü yaranmışdır, bu sistemdən turagentliyin işini avtomatlaşdırmaqdən ötrü istifadə etmək olar. Bu sistemlər artıq köhnəlmüşdir, ona görə ki, satış müəyyən çərçivədə məhdudlaşdırırlar. Qabaqcıl şirkətlərin çoxu İnternet qlobal kompüter sistemindən istifadə edirlər. Məsələn, «Akademservis» kompaniyası üçün «İntursoft» firması: İnternetdən istifadə etmək üçün standart program təchizatı tərtib etmişdir və texnologiyanın xüsusiyyəti ondadır ki, turlar haqqında məlumat xüsusi tərtib olunmuş bazalarda saxlanılır. Turlar ətraflı təsvirindən başqa, yerlər haqqında məlumat da bu bazalarda göstərilir. Bu da «Akademservis» firmasına müştəriyə onun sıfarişinin qəbul olunması haqqında cavab verir. Beləliklə, müştəri agentlikdə olduğu zaman bütün sıfarişlərini verir və onlara cavab alır. Lakin bu sistemin də müəyyən nöqsanları vardır. Bu sistem turopertörün elektron xətləri ilə tam əlaqə saxlaya bilmir.

Üçüncü sistemin üstünlüyü ondadır ki, turopertör və turagent birbirindən asılı olmayan, yüksək səviyyədə informasiyaları müdafiə olunan xüsusi sistemlərdə fəaliyyət göstərirler. Belə sistemlər xarici ölkələrdə çoxdan tətbiq olunur. Rusiyadan turist bazarsında «İntursoft» kompaniyası yeni «TOUR-AGENT-2000» program təchizatı təklif etmişdir. Bu program müştərilərə göstərilən xidmətlərin avtomatlaşdırılmasından başqa, marketinq və mühəsibatlı fəaliyyətini də avtomatlaşdırır.

Bələliklə, bütün dünyada böyük sürətlə informasiya kompüter texnologiyası durmadan inkişaf edir, milyonlarla insanların hayat tərzini dəyişir və turist məhsulunu dünyanın hər yerində irəlilədir. Biz yuxarıda 1997 illərin informasiya texnologiyasından misallar götirdik. Lakin bu texnologiya artıq köhnəlmüşdür. Azərbaycan isə heç hələ Rusyanın qabaqcıl firmalarının təcrübəsini möniməsməmişdir.

2003-cü ildə Azərbaycan Respublikası Baş Turizm İdarəsi və Turist Sənayesinin Inkişafı İttifaqı Azərbaycanda Vahid Turist İformasiya Şəbəkəsi yaratmaq haqqında təşəbbüs göstərmişdir (ATİS). Təsəssüf ki, bu sistemin hansı texnologiya əsasında yaranması məlum deyildir. Vahid turist informasiya məkanı hansı problemləri həll etməli və onun program təchizatçısı kim olmalıdır, o da məlum deyildir.

Məlumdur ki, insan sivilizasiyası yeni eraya qədəm qoymuşdur – bu era yeni informasiya texnologiyası erasıdır. Gündən-güna yeni informasiya texnologiyasının rolü insan hayatındə artır. Ona görə də, yeni informasiya texnologiyasının turizmə müdaxiləsi gündən günə artır. Bu da onuna izah olunur ki, turizm insan hayatının ayrılmaz aktiv bir hissəsidir. Yeni informasiya texnologiyası və turizm bir-biriləşdirilmişdir. Onları bir-birindən artıq ayırmak qeyri-mümkündür. Bu bir prosesin iki tərəfidir, hansı tərəfin bu prosesə daha çox təsir göstərdiyini demək çətindir. İki tərəfi olan bu proses dünyanın bütün yerlərində otellərdə yerlərin sıfırış edilməsinə, aviaibletlərin bronlaşdırılmasına, avtomasında icarəsinə və turizmdə digər əməliyyatları asanlaşdırır.

Turizm bazarı ucsuz-bucaqsızdır. Bu nəhəng bazar özü böyük informasiya mənbəyidir. Yeni informasiya texnologiyası olmadan bu bazzardan baş çıxartmaq qeyri-mümkündür. Yeni informasiya texnologiyası bu informasiyanı qəbul edir, həzm edir, dəqiqləşdirir və rahat formada müştərilərə çatdırır. Hər turist üçün verilən informasiyanın həcmi tez-tez dəyişir: müxtalif nəqliyyatın hərəkət cədvəli, hərəkətin istiqamətləri, cürəbəcür əlavə məlumatlar. Tək aviakompaniya aviaibletin bronlaşdırılmasında hər bir müştəri ilə orta hesabla 25 transaksiya aparır. Turist sanayesi özü da nəhəng informasiya mənbəyidir. Bu nəhəng informasiyanı həzm etmək, ondan vaxtında və samarəli qərar çıxartmaq üçün yeni informasiya texnologiyası köməyə gəlir.

TURİZM

23.3 TURİZM MƏHSULUNUN HƏRƏKƏTƏ GƏTİRİLMƏSİNDE YENİ REKLAM-İNFORMASIYA TEKNOLÖGIYALARININ ROLU

Mütəxəssislərin fikrincə, kompüterləşmiş reklam yaxın zamanlarda reklamın başqa növlərini sixmışdır aradan çıxardacaqdır. Bundan əvvəlk mühəzirədə qeyd olundu ki, yeni reklam informasiya texnologiyasının rolü insan hayatındə gündən-güna artır və bizim eramız yeni informasiya texnologiyası erasıdır. Müasir insanların hayatı tərzi global Internet sisteminin xidmətlərindən geniş istifadəyə asaslanır. Internet – milyonlarla bütün dünyaya səpələnmiş və bir-birilərə əlaqəsi olan kompüterlərin cəmidir.

Hər şeydən əvvəl Internet sürətli və etibarlı əlaqə vasitəsidir – E-mail poçtudur. Bundan başqa, o, işgüzar fəaliyyət üçün, səyahətin təşkil və kontaktlar üçün ən gözəl vasitədir. O, sistemə qoşulmuş bir kompüterdən o birisində məlumatları göndərməyə və qəbul etməyə imkan yaradır, sistemdə olan məlumatlar xəzinəsinə qapı açır. Məlumat aparıcı rolu «Web-serverlər» oynayırlar. Web-serverlərdə məlumatları ayrı-ayrı adamlar və firmalar da yerləşdirə bilərlər. Firmanın Web-serveri sadə dildə firma, onun məhsulları və fəaliyyəti haqqında informasiya yerləşdirir. Bu informasiya Internetdə firmannı reklamına çevirilir və hər maraqlanan şəxs onuna tanış ola bilər. Ən sadə formada informasiyanın təqdimi web-səhifələrdə verilir.

İnformasiya və məlumat sözləri sinonim sözlərdir, bu sözlərin fərqi ondadır ki, informasiya sözü xalqlar arasında qəbul olunmuş və internet sisteminde geniş istifadə olunan sözdür. Ona görə də, biz də bu termindən çox istifadə edirik.

Veb-səhifənin tərtib olunması – hər hansı obyekt və ya proses haqqında yüksək səviyyədə onun xülasəsini və qrafiki materiallarını qısa və konkret oxuculara çatdırmaqdır. Çox vaxt turist firmaları veb-səhifələri hazırlamaqdan ötrü, xüsusi veb-səhifə, veb-serverlər hazırlanıyan firmalara müraciət edirlər. Hazırlanmış veb-səhifələr, onları axtarıb tapmaqdan ötrü kataloq sahınları. Bu cur sahifələrin Internetdə işçiləndirilməsinə reklam-informasiya kompaniyası deyilir. Veb-səhifənin arxasında veb-server gəlir. Onların fərqi axırında informasiya həcminin çox olması və mütləmədi formada verilən məlumatların tez-tez dəyişməsidir. Firma haqqında verilən veb-serverdə məqsəd firmanın Internetdə nümayəndəliyini yaratmaqdır. Reklam serverin köməyi ilə:

- ❖ Geniş Internet auditoriyası firma haqqında ətraflı məlumatlanır;
- ❖ Firmanın geniş ictimaiyyətə təqdim etmə mərasimini təşkil etmək olur;

❖ Firmanın imicini yaratmaq olur.

Bələ reklam serverin tərtib olunması çox ucuz başa gəlir, alınan effekt isə çox böyükdür. Firma həcmi böyük olmayan veb-serverin hazırlanması sifarişini vermek və müştəriləri məlumatlandırmak və firmanın məhsuluna cəlb etmək üçün gözəl bir alat əldə edir.

Sonrakı mərhələdə firma reklam serverləri hazırlayır və onların köməyi ilə firmanın bütün xidmət növlərini nümayiş etdirir, öz əməkdaşları olan turagentlikləri qiymətlərin dəyişilməsi, təzə menecerin təyin olunması barədə məlumatlandırır və s. Bu reklam serverində köhnəlmış məlumatlar tez-tez dəyişdirilir. Müəyyən bazaların köməyi ilə bu prosesin özü də avtomatlaşdırılır.

Son zamanlar Internetdə xüsusi serverlərin sayı çoxalmışdır. Bu serverlərdə müxtəlif ölkələr və şəhərlər haqqında sorğu-jurnalları verilir. Bu cür sorğu-jurnalları turoperator və turagentlikləri nəyə görə maraqlandırıb bilərlər?

Aydındır ki, turoperatorların çoxu xarici turistləri öz ölkələrinə gətirmək istəyirlər. Öz turist məhsullarını xarici ölkələrdə necə hərəkətə gotıra bilərlər? Xarici ölkələrin mətbuatında reklam materialları yerləşdirmək olar və ya həmin ölkələrdə nümayəndəlik açmaq olar və s. Lakin bunlar hamisə çoxlu xərc tələb edirlər. Hamisindən yaxşısı, xarici müştərilərin nəzərini öz məhsuluna cəlb etmək üçün ən ucuz yol belə sorğu-jurnalların Internetdə yerləşdirilməsidir. Səfərə getmək istəyən şəxs getmək istədiyi ölkə və ya şəhər haqqında mümkin qədər çox məlumat toplamaq istəyir. Bu cəhətdən Internet əvəzedilməzdır. Ona görə ki, əvvəli, elektron sorğu-jurnalı sutkada 24 saat açıqdır, ikincisi, orada olan məlumatlar mətbuatda yoxdur.

Dünyanın nəhəng turist şirkətləri artıq turistlərə Internet vasitəsilə xidmət göstərməyin üstünlüklerini yaxşı anlayıblar. İnformasiyanın açıq və operativ bir dövründə Azərbaycan turoperatorları Internetdə öz Veb-səhifələrini yerləşdiriblər. Onlar öz müştərilərinə Internet vasitəsilə turist xidmətlərinin bronlaşdırılmasını təklif edirlər. Lakin bu «On-line» rejimində bronlaşdırma Qərb ölkələrininkindən fərqli olaraq maliyyə zəmanəti vermir. Turfirmanın müştərilərlə bronlaşdırımdan sonrakı hesablaşması adı qaydada olur. Bu ona görə bələ olur ki, elektron vasitələri ilə ticarətin Azərbaycanda hüquqi əsasları tam tərtib olunmamışdır.

2001-ci ilin dekabr ayında Internetdə MDB ölkələrini əhatə edən yeni bir fır sayt təşkil olunmuşdur. Bu sayt öz rəngarəngliyi ilə, gözəl dizaynı ilə əvvəlkilərdən fərqlənir. Onun üstünlükləri – istifadəsinin sadalığı və ra-

hatlığıdır. Bu saytda Rusiya (Moskva və Sankt-Peterburg) haqqında istənilən məlumatı tapmaq olar. Turist portalı Moskvada yaranmışdır.

Turkompaniya istənilən vaxtda sayta daxil ola bilər, öz informasiyasını dəyişə və ya genişləndirə bilər. Bu sayta daxil olanlar 70-a qədər ölkə və şəhərlər haqqında məlumat ala bilərlər. Kurortlar, mehmanxanalar, restoranlar haqqında ətraflı məlumatlarla tanış ola bilərlər. Bu məlumatlar o yerlərdə olan jurnalistlərdən alınır, ona görə də dəqiq olurlar.

Turizm infrastrukturunun ən vacib elementlərindən biri – mehmanxalarndır. Amerika şirkəti olan «Lodjinq Tac Libika» tərtib etdiyi ASU-nu mehmanxananın avtomatik idarə etməsinə həsr etmişdir. «Lodjinq Tac Libika» avtomatik idarə etmə sistemi olduqca asan idarə olunur. O, funksional blokdən, qonaqların siyahısını aks etdirən displaydən, müştərilərin siyahısı və lazımlı məlumatın axtarış blokundan təşkil olunur. Daxil olan məlumatları araşdırır, hər müştəri haqqında məlumatı yaddaşında saxlayır. Bundan başqa, mehmanxananın fəaliyyətinə nəzarət edir və onun effektli işləməsini təhlil edir. Marketing siyasetini, maliyyə-təsərrüfat işlərini və planlaşdırmanı təşkil edir. ASU real zaman sistemində işleyir və müştəri-server sisteminin quruluşunu istifadə edir, özü də integrasiya olan açıq sistəmə malikdir. Sistemin rus variantı tərtib olunmuşdur. İstənilən məlumatı almaqdan ötrü displayin uyğun düyməsini basmaq lazımdır. Standart ekranlardan istifadə olunur.

ASU «Lodjinq Tac Libika» mehmanxananın işini olduqca asanlaşdırıcıdır. 1997-ci ildə o, Microsoft-un mükafatına layiq görülmüşdür. Sistem zəngin funksiya blokuna malikdir, mehmanxananın iş texnologiyasına uyğunlaşa bilir və müxtəlif tələbələrə cavab verə bilir.

XXIV FƏSİL

**24.1 MDB VƏ BALTİKA MƏKANINDA MEHMANXANA
MƏHSULLARININ QЛОBAL KOMPÜTER SИSTEMİNД HƏRƏKƏTƏ
GƏTİRİLMƏSİ (QЛОBAL MARKETİNQ PROQRAMI)**

Turizmdə reklam informasiya təminatının əsas vəzifəsi turizm məhsulun bütün imkan olan bazarlarda hərəkətə gətirilməsi və satılmasıdır. Turizm məhsulunun hərəkətə gətirilməsi, bu məhsulun satılması üçün lazımlı olan tədbirlərin cəmidir.

Turizm məhsulunun an vacib komponentlərindən biri mehmanxanalardır. Mehmanxana tikintisi çoxlu kapital və vaxt tələb edir. SSRİ dövründə tikilən mehmanxana fondu hal-hazırda lazımcı istifadə olunmur. Bir vaxtlar var idi ki, bù mehmanxanalar «ağzına kim» dolu olardı, turistlərin hər hissəsi isə dəhlizlərdən gecələyirdilər. Hal-hazırda isə mehmanxana yerlərinin 20-30 %-i ancaq istifadə olunur. Bu da böyük itkiyərə səbəb olur. Ona görə də, MDB məkanında, o cümlədən də Azərbaycanda mehmanxana məhsulunun hərəkətə gətirilməsi aktual problemlərdən biridir. Bu məkəndə yaranmış nəhəng turist bazarları ilə əlaqələri kəsmək Azərbaycan üçün xeyirli ola bilməz.

Son zamanlarda MDB və Baltika ölkələrində bu sahədə çox böyük dəyişikliklər baş vermişdir: müasir tələbatə uyğun yeni mehmanxanalar tikilmiş, onları idarə etmək üçün avtomatik sistemlər quraşdırılmış və MDB məkanında yeni reklam-informasiya texnologiyası əsasında vahid sistem yaradılmışdır. MDB və Baltika məkanında vahid mehmanxana sisteminin assosiasiysi yaradılmışdır. Bu assosiasiyanın öz reklam jurnalı və vəraqları çap olunur. Həmçinin assosiasiya ölkələr arası birgə fəaliyyətə təşəbbüs göstərir.

Hələ SSRİ-nin 1960-ci illərində təşkil olunmuş Qlobal Bronlaşdırma Sistemi (Qlobal'gnae Sistema Rezervirovania (QSR)) bu vaxta kimi fəaliyat göstərir və turizm xidmətlərinin satışında vacib bazarlardan bividir. Bu sisteminin «qızıl» dörtlüyü –

1. Amadeus / Sistem One,
2. Qalileo / Apollo,
3. Sabre / Fantaziya,
4. Worldspan

60 minə qədər mehmanxananı əhatə edir, onların elektron sifarişlərinin 90 %-ni təşkil edirlər. Dünyada 500 min turoperator və turagentliklər əvvəlcədən bronlaşdırılma üçün bu sistemə üz tutur.

TURİZM

2000-ci ildə 1999-cu ilə nisbətən QSR-də bronlaşdırma 11,4 % artmış, 48 mln (hərəsinin orta hesabla qiyməti 130 \$ olan) əlavə bronlaşma üçün sifariş qəbul olunmuşdur. Mehmanxana şəbəkəsinə daxil olmayan mehmanxanalar QSR-ə eksklüziv olaraq provayder kompaniyasının təqdimatı ilə daxil ola bilərlər. Provayder kompaniyasının bundan ötrü hüquqları və texnologiyası olmalıdır.

Beynəlxalq səviyyədə mehmanxanaların məhsulunu hərəkətə gətirmək üçün «Global Marketing Programı» hazırlanmışdır. Proqrama uyğun hər hansı bir otelədə (yerleşməsindən asılı olmayaq) «Best Eastern Hotels» vasitəsilə bronlaşdırma aparmaq mümkündür. Otel Best Eastern burada provayding (vasitəçi) rolunu oynayır. O, Rusiyada «Akademser-vis-DMC» kompaniyası ilə birgə fəaliyyət göstərir. «Akademservis-DMC» tur bizneslə QSR sistemində 1993-cü ildən işləyir. O, MDB və Baltika məkanında olan mehmanxanaların en böyük pravayderidir. 15 ölkədən 100 şəhərdən 300 mehmanxananı QSR sistemində təqdim etməyə ixtiyarı var. O, mehmanxanaları «qızıl dörtlüyü» daxil olmağa vasitəçilik edir, özü də I ay üzvlük haqqı tələb etmir. Bron sifarişlərini QSR-ə TİSKO kompaniyasından alır.* Dünya üzrə elektron bronlaşdırma sifarişlərinin 70 %-i TİSKO kompaniyasına daxil olur. Belə sifarişlər daxil olan kimi avtomatik olaraq onları QSR sistemində olan mehmanxanalara göndərirlər. Bununla da, mehmanxanalarda müştəqil idarə etməyə şərait yaradılır. QSR-ə daxil olmaq üçün mehmanxananın meneceri Best Eastern Hotelinə xüsusi anketlə birlikdə məktub yazır. 20 gündən sonra məktub göndərən mehmanxanaya elektron bronlaşdırma sifarişləri daxil ola bilər. Dünya üzrə 500 min terminalın hər biri mehmanxanaya bronlaşdırma haqqında sifarişlər göndərə bilər.

**24.2 MDB VƏ BALTİKA MƏKANINDA OTELLƏRİN REGIONAL
SИSTEMDƏ HƏRƏKƏTƏ GƏTİRİLMƏSİ PROQRAMI**

Regional marketing proqramı çərçivəsində bu məkəndə olan mehmanxanalar bronlaşdırma üçün SIRENA – sistemindən qoşula bilərlər. Bu sistem SSRİ-də yaranmış və aviaibletlərin bronlaşdırılması üçün istifadə olunurdu. 2000-ci ildən bu sistemdə turist xidmətləri satılmağa başlanılmışdır. Turist bazarı kimi «SIRENA» aşağıdakı xüsusiyyətlərə malikdir:

- ◆ SSRİ məkanında informasiya mərkəzləri olan mehmanxanaların 70 %-ni əhatə edir, özü də qapalı sistemdir. Bu o deməkdir ki, heç kəs sistəmə müdaxilə edə bilməz.

* TİSKO kompaniyası burada pereklyuçatə rolunu oynayır.

- ❖ Aktiv hava yolları olan və aviaiblət satan şəbəkədir. 7,5 min avia-kassası və 20 min kassiri var.
- ❖ Dünyanın 23, Sovet İttifaqının 15 ölkəsini əhatə edən ərazidə fəaliyyət göstərir.
- ❖ İlk 18 mln \$ geliri olan (2000 il) turist xidmətlərinin satışını təmin edir.

Regional program çərçivəsində, İnternet texnologiyasından istifadə edən hər hansı bir mehmanxana iki programda iştirak edə bilər: Qlobal Marketinq Proqramı və İnternet Marketinq Proqramı. Qlobal Marketinq Proqramı (Qlobalnaya Sistema Rezervirovaniya) haqqında başlanğıcda ətraflı danışdıq. İnternet Marketinq Proqramı isə 2002-ci ildə tərtib olunmuşdur. Onun haqqında bir az ətraflı danışmağa ehtiyac var.

İnternet Marketing Programı – 2002

Bu program MDB və Baltika məkanında yerləşən otellərin məhsulu-nu qlobal İnternet şəbəkəsində hərəkətə gətirməkdən ötrü yaranmışdır. Bundan ötrü, otellər Best Eastern Hotels (bu otelin elektron ünvanı: www.tourintel.ru; www.acas.ru) və onun kompaniyonu olan Rusiya şirkəti «Akademservis DMS» idarələrindən olan İnternet saytlardan istifadə edə bilərlər. Bu saytlar İnternet şəbəkəsində çox məşhurdular, onların informasiyaları çox aktual, turist xidmətlərinə yönəlmış və iki dildə şərh olunur – rus və ingilis dillərində. Bu saytlardan istifadə etmək çox asandır. Bu programın çərçivəsində otellərin hərəkətə gətirilməsi 3 variantda ola bilər:

1. Standart təqdim olma – otel haqqında ümumi ilk məlumat, otelin ümumi şəkli, göstərilən xidmətlərin siyahısı, onların qiymətləri. Otella, standart məlumatla tanış olmaq müştəriyə və agentliyə qərar qəbul etmək üçün ümumi məlumat verir.

2. Otelin geniş təqdimatı. Otelin standart təqdimatından əlavə, onun haqqında yeni şəhiflərde geniş məlumatlar, şəkillər və otelin şəhərdə yerləşən bannerləri haqqında məlumatlar verilir. Otelin banner reklamı alıcıları şəhərdə olan başqa (şəbəkəyə aid olmayan) mehmanxanalara olan marağından doğur. Otelin banner reklam lövhələrinə bəzən şəhərin küçələrində də rast gəlmək olur. Lakin İnternetdə olan banner reklamı tamamilə başqa şeydir. Fərq ondadır ki, İnternetdə rast gəlinən banner otel xidmətləri əgər müştərinin xoşuna galırsa, düyməni basmaqla sıfırış verib onları almaq olar.

Otelin standart təqdimindən fərqli olaraq geniş təqdimatında otel istədiyi dizaynı seçə bilir, istədiyi məlumatı genişləndirə bilər. Şəhərə həsr olunmuş banner mehmanxanaları şəhərin 3 başqa banner oteli ilə bir paketdə verilir.

3. Program – 2002-nin reklam kompaniyası – aktiv və proqressiv xidmətləri satmaq üçün lazım olan kompaniyadır. Bu kompaniya otellər haqqında məlumatları müxtəlif İnternet sistemlərində yerləşdirməyə imkan yaradır. Bu məlumatları reklam oteli olan Best Eastern Hotels və onun partnörlərinin saytlarında, axtarış serverlərində, yeni məlumat bloklarında və telekonfranslarda yerləşdirmək olar. İnternet reklamı, adı reklamlardan çox fərqlənir. İnternet reklamında İnternet texnologiyasını yaxşı bilən və İnternetdən istifadə edənlərin psixologiyasını öyrənən mənecərlər lazımdır. «Best Eastern Hotels» kompaniyasının mənecərləri turist xidmətlərinin və turist mallarının İnternet reklamında və satılmasında mükəmməl təcrübəyə malikdirlər.

24.3 MARKETİNQ İNFORMASIYASI VƏ ONUN NÖVLƏRİ

Marketing informasiyası anlayışı və bu anlayışın kateqoriyaları

Bazar iqtisadiyyatının bərpa olunması turizm sahəsində istehsalatbätzlichən fəaliyyətinə marağlı artırmışdır. Turizm fəaliyyətində, kəskin rəqabətin hökəm sürdüyü məkanda marketinq informasiyası mühüm rol oynayır. Marketinq informasiyası nə deməkdir və o reklam informasiyası ilə necə əlaqədardır? Məlumdur ki, «market» bazar deməkdir (burada söhbət turist bazarından gedir)*. Deməli, marketinq informasiyası turizm bazardakı vəziyyəti şərh edir. Bazarda olan situasiyani bilmədən «kor-koranə» turist məhsulunu satmaq qeyri-mümkündür.

Marketinq fəaliyyəti turizmdə turizm məhsulunun istehsalçısından alıcıya çatdırmaqla müşğuldur. Əvvəlki mühəzirələrdə qeyd etmişdir ki, turizmdə informasiya da bu məqsədi güdür. Bu iki anlayışın bəs fərqi nədədir? Onların fərqi ondadır ki, marketinq anlayışı daha genişdir. Turist bazarı nəhəng və ucsuz-bucaqsızdır. Bu cür bazarlardan «baş çıxarmaq» və səmərəli fəaliyyət göstərmək üçün informasiya lazımdır. Marketinqə informasiya bir-birilə six bağlıdır.

Bələliklə, marketinq informasiyası maliyyə sərvətləri kimi, təcrübəli personal kimi və bəlkə də, onlardan artıq turizm məhsulunu satmaqdən ötrü lazımdır.


Turizmi əhatə edən mühit və hadisələr çox dəyişkəndirlər. Bələ şəraitdə turist məhsulunu hərəkətə gətirmək dəqiq informasiyanın olmasını tələb edir. Bələ məlumatların olmaması riskə və fəaliyyətin dayandırılmasına götürir. O firma bazarda uzun müddət müvəffəqiyətlə fəaliyat göstərə

* «Turizmin marketinqi» - turizmin bazar fəaliyyəti deməkdir.

bilir ki, ona lazım olan informasiyaları vaxtlı-vaxtında əldə edir, öz rəqiblərini qabaqlayır və bazarın tələbini uyğun turist məhsulunu vaxtında və öz yerində bazara satmağa çıxarda bilir. Bazarın konyunkturunu bilmədən, bazarda olan qiymətləri, rəqiblərin məhsulu ilə tanış olmadan, daxili və xarici mühiti öyrənmədən rəqabətli turist məhsulunu hazırlamaq və bazara çıxartmaq qeyri mümkündür.

Bu göstərilən vəzifələri (Ş. 5) yerinə yetirməkdən ötrü marketing informasiyasının müxtəlif növləri vardır və onlar aşağıdakı əlamətlərinə görə qruplara bölünürler:

1. Zamana görə (tarixi, hal-hazırkı və gələcək (proqnoz)) məlumatlar;
2. Faktları təsdiq edən, izahat verən, planlı və nəzarət məlumatları;
3. Keyfiyyəti və miqdarı göstərən məlumatlar;
4. Məlumatların periodik olması (dəyişən, dəyişməyen və epizodlu məlumatlar);
5. Xarakterinə görə (demoskopik və ekoskopik) məlumatlar;
6. Məlumat mənbələrinin görə – I əldən alınan və II dərəcəli sənədlərdən toplanan məlumatlar.



Şəkil 5. Marketing informasiyasının turist firmasının fəaliyyətində rolü

Tarixi məlumatlar firmanın əvvəlki dövrlərdə necə işləməyini göstərir. Hal-hazırkı məlumatlar firmada biznesin hal-hazırkı vəziyyətini göstərir. Proqnozlu məlumatlar firmanın gələcəkdə işləmək ehtimalını göstərir.

Təsdiq edici informasiya firmanın idarə obyekti kimi vəziyyəti haqqında məlumatlardır. İzah edici informasiya marketing sistemində olan dəyişikliklərin səbəbini izah edən informasiyadır.

Planlı informasiya firmanın məqsadına uyğun strateji qərar qəbul olunan zaman istifadə olunur. Firmanın marketing fəaliyyətinə nəzarət məlumatları firmanın hal-hazırkı vəziyyətini təsvir edən məlumatlardır. Bazarda məhsulun satılması, bazardan olan pay, marketinqin bütçəsi və s. məlumatlardır.

Demoskopik məlumatlar turist məhsulunu alan alicilar haqqında olan məlumatlardır. Məsələn, turistlərin yaşı, cinsi, milliyyəti, ailə vəziyyəti, gəlinin səviyyəsi, ailə bütçəsi və s.

Ekoskopik məlumatlar ölkədə olan iqtisadi vəziyyətə aiddir: iqtisadi vəziyyət, turist bazarının vəziyyəti, turistlərin alicılıq qabiliyyəti, turist xidmətlərinin bazaarda qiymətləri, ümumi konyunktura, valyutanın məzənnəsi və s. epizodik məlumatlar olur, məsələn, yeni konkurent bazara gəlib, onu öyrənmək lazımdır. Turizm məhsulunun qiyməti dəyişib, onun səbəbin öyrənmək lazımdır və s.

Turist bazarının dəyişən və dəyişməyen məlumatları olur. Məsələn, bazarda marketinqin mühiti uzun müddət sabit qalır. Dəyişən məlumatlara bazaarda turist məhsulunun miqdarı və keyfiyyəti aid olə bilər.

I dərəcəli, yanı ilk məlumatlar sorğu, şəxsi müşahidə, testlər aparmaq nöticəsində toplanır. II dərəcəli məlumatlar mühəsibat və statistik hesabatlardan götürülmüş məlumatlardır. Onlar firmanın vəziyyəti, bazardakı situasiyani daha dərindən öyrənməyə imkan verirlər.

Marketinqdə toplanan məlumatlar və onların istifadə olunması üçün aşağıdakı tələblər uyğun gəlməlidir: aktual olmalı, relevantli, hadisələri tamam əks etdirməli, məqsədə uyğunluq və tarazlaşdırılmış məlumatlar olmalıdır.

Relevantli olmaq o deməkdir ki, alınan məlumatlar qoyulan məqsədə uyğun, lazımlı olmayanlara isə vaxt itirməmkən: məlumatların yarımcıq yox, tam olması firmanın marketinq fəaliyyətinə təsir göstərən bütün səbəblərin araşdırılmasına.

Marketing fəaliyyətinə lazımlı olan bütün məlumatların cəminə marketing informasiya sistemi deyilir. Bu sistem bir neçə altsistemlərə bölünür:

1. Daxili informasiyalara;
2. Xarici informasiyalara;

3. İlk informasiya toplusu;
4. Informasiyaların təhlili.

Praktikada bu altsistemləri müstəqil marketinq informasiya sistemləri kimi də tanır. Bu sistemlərin yaranması və fəaliyyət göstərməsi çoxlu vaxt, maliyyə sərvətləri və bacarıq istəyir. Əgər marketinq informasiyalarının həcmi böyük olarsa, kompüter texnologiyası lazım olur.

Daxili marketing informasiya sistemi

Daxili marketinq informasiya sistemi məlumatları müəssisənin özündən toplayır. Bu məlumatlar firmanın iş fəaliyyətinə aiddir, onların təhlili nöticəsində firmanın fəaliyyətinə qiymət verilir. Daxili informasiya mənbələrindən – statistikani, mühəsibat hesabatlarını, elmi-tədqiqat materiallarını, bağlanmış müqavilələri, yoxlayış materiallarını misal götirmək olar. Bu cür məsuliyyətli işi görmək üçün, şübhəsiz kompüter texnologiyasından istifadə olunur. Daxili marketinq informasiya sistemi menecer qərar qəbul etməkdə kömək edir. Lakin qərar qəbul etməkdən ötrü başqa informasiya sistemləri də nəzərə alınırlar.

Xarici marketing informasiya sistemi

Məlumatlar bu sistemdə xarici marketinq mühitindən toplanır. Bu məlumatlar aşağıdakılardır:

- Turist bazarda vəziyyət, xüsusi firmanın işlədiyi seegmentdə;
- Bazarı hərəkətə getirən qüvvələr (rağıblar, alıcılar və s.);
- Ümumi marketinq informasiyaları. Onların mənbələri – kitablar, statistik məlumatlar, televiziya, radio, məlumatlendiricilər, kütüvələr reklam fəaliyyətləri, sərgilər, konfranslar, təqdim olma mərasimləri və s.

Xarici informasiya mənbələri çox tərəflidirlər. Ona görə, firmanın məraqlarına cavab verən məlumatların hamısını toplamaq çox çətindir. Toplanan informasiyaların həcmi Pareto effektinə tabedir, yəni 80% məlumat 20% informasiya mənbəyindən götürülür. Böyük informasiya mənbələrinin dən seqmə üsulu ilə an vacibləri saxlanılır. Deməli, iki tərəflü seçim aparılır: əvvəl məlumat mənbələri, sonra isə məlumatların özü seçilir. Müsbət cəhətindən baxmayaraq, xarici marketinq informasiyaları hamı üçün açıq aparılır və konkurrentlər qarşısında heç kəsa üstünlük vermir. Bu cür məlumatlara «sərt» məlumatlar deyilir. Məlumatların çoxu rağıblər tərəfindən toplana bilinmir və firmaya üstünlük verir. Belə məlumatlara «yumşaq» məlumatlar deyilir.

24.4 TURİZM MARKETİNQİNDƏ İNFORMASIYA TOPLAMA QAYDALARI İLKİN İNFORMASIYA TOPLAMA SİSTEMİ

İlkin informasiya toplama sistemi xüsusi marketinq tədqiqatının aparılmasını nəzərdə tutur. Bu tədqiqatların nəticəsi marketinq sahəsində qərar qəbul etməkdən ötrüdür. Balaca firmalar bu cür tədqiqatları aparmaq iqtidarındə deyil. Belə hallarda, onlar bu sahədə ixtisaslaşmış şirkətlərə müraciət edirlər. İlkin məlumat toplama sisteminin əsas əsulları: sorğu, müşahidə, eksperiment və immitasiya modelləşdirilməsidir.

Sorğu aparılan tədqiqatlar arasında ən çox (90 %) yayılmışdır. Sorğu şıfahı və yazılı apartla bilinir (məsələn, anketin doldurulması). Informasiya mənbəyindən asılı olaraq sorğu iki kişi olur: kütłəvi və fərdi. Kütłəvi sorğuda, informasiya mənbəyi əhalinin müəyyən hissəsi, sənəti aparılan tədqiqatdan uzaq olan şəxslər ola bilər. Kütłəvi sorğuların mənbələrini respondentlər adlandırırlar. Fərdi sorğuların mənbələri öz ixtisaslarını yaxşı bilən hörmətli şəxslər olur. Ona görə də, bu cür sorğuları bəzən ekspert sorğular da adlandırırlar. Ekspertlərə bir qayda olaraq, sorğunun əvvəlində, bir də axırında, qərar qəbul etməkdən qabaq müraciət edirlər.

Ekspert qiymətləndirilməsi marketinq məlumat mənbəyi kimi

Statistik məlumatlar və riyazi modellərin tətbiqi az olduğuna görə marketinq informasiyasının toplanmasında everistik metodların tətbiqi mühüm rol oynayır. Onların arasında ekspert qərarının çox böyük əhəmiyyəti var. Ekspertin işa yanaşması böyük təcrübəyə, qabaq görənlilik və öz ixtisasının dərin sonərkarlığına əsaslanır. Ekspert qərarı 2 səviyyədə istifadə oluna bilər; kəmiyyət və keyfiyyət qiymətlərində. Hadisələri, faktları bal sistemli ilə qiymətləndirirəndə, bəzən ekspertlər səhv'lərə yol verirlər. Ey ni zamanda, ekspert qiyməti, qərarı elə hallar var ki, yeganə məlumat mənbəyidir. Məsələn,

- Statistik materialların həcmi az olunda, bazaarda olacaq vəziyyətin proqnozlaşdırılmasında;
- Bəzi hallarda, ölçmək mümkün olmayıanda, miqdardı təhlilini verməyə ehtiyac olur. Firmanın marketinq məqsədlərini güdmək üçün belə hallarda ekspert qərarı əvəz olunmazdır.
- Qeyri-müəyyən bazar şəraitində optimal marketinq qərarını çıxarmaq üçün ekspert metodlarından istifadə olunan zaman ekspertin şəxsiyyəti vacib rol oynayır, onun öz sonətini bilmək dərəcəsi, onların iş şəraiti, istifadə etdikləri əsulları, apardıqları müləhizələr – bunlar hamısı ekspert qərarına təsir göstərir. Ekspertlər tələblər: kompetentli olmaq, komisiyanın işində iştirak etməyə maraqlı olması, işgüzarlıq və düzgünlük.

Müşahidə

Müşahidə marketing tədqiqatlarında axtarış xarakteri daşıyır və öyrənilən obyektlərdən ilkin məlumat toplama üsuludur. Ayri-ayri adamların, qrupların fəaliyyətini, hadisələri izləməklə məlumat toplanır. Müşahidə müyyən tədqiqat məqsədi ilə aparılır, özü də sistemlə və planla aparılır. Müşahidə, ancaq faktları toplamaq deyil, eyni zamanda, onları təhlil etmək və qərar çıxartmaq məqsədilə də aparılır. Öz dəqiqliyinə və etibarlı olmasına görə, o daim nəzarət altında olur. Məlumat toplama üsulu kimi onun da mənfi və müsbət cəhətləri var. Müsbət cəhət onun ucuz və sadəlidir. Müşahidə aparılan obyektlə əlaqəyə girmir. Müşahidə təbii şəraitdə aparılır. Mənfi cəhətləri isə:

- müşahidəni o vaxt aparmaq olar ki, məsələn, müşahidə olunan şəxs öz iş yerində olsun;
- müşahidə edən şəxsin hadisələri subyektiv qəbul etməsi;
- müşahidə olunan şəxsin motivləri nəzərə alınmır;
- əgər müşahidə açıq aparılırsa, təbiilik prinsipi pozulur.

Müşahidə əvvəlcə hazırlanmış planla aparılır. Planda müşahidənin vaxtı, yeri, müddəti, qeydetsə üsulları və s. göstərilir. Çox hallarda müşahidə başqa üsullarla birgə aparılır. Alınan nticələr başqa üsulla alınan nticələrlə müqayisə olunur. Bəzən də elə olur ki, müşahidə yolu ilə alınan məlumatları başqa yollarla yoxlamaq mümkün olmur. Məsələn, sərgi zamanı adamların müyyən şirkətlərin eksponatları qarşısında uzun müddət dayanması o şirkətlərin məhsuluna olan maraqdan doğur. Müşahidə çox sədə olsa da, çoxlu vaxt və səbir tələb edir. Onun nticələrinin aparılması saatlarla vaxt aparır. Qərar qəbulu müxtəlif alternativlərin olmasını tələb edir. Bələ alternativlərdən biri də eksperimentdir.

Eksperiment

Eksperiment vasitəsilə çox dəqiq məlumat almaq olar. Eksperimenti bir və ya bir neçə dəyişənlə aparmaq olar. Bir dəyişənlə aparılırsa, onda o faktorun, məsələn, deyik ki, marketingə (satışa) təsirini öyrəna bilərik. Bir neçə parametrin eyni zamanda dəyişməsinin firmanın işinə təsirini öyrənmək məsələni olduqca çətinləşdirir. Lakin alınan nticə həqiqətən çox vacib məlumatlardır.

Çöllə şəraitində aparılan eksperimentlər sistemə təsir göstərən əlavə faktorların (parametrlərin) təsirini nəzərə alır. Laboratoriya şəraitində aparılan eksperimentlər qismən şərti olur, ona görə də, onun dəqiqliyi aşağı olur. Çöllə eksperimentləri çoxlu vaxt və sərmayə tələb edirlər. Eyni za-

manda, onlar real vəziyyətə çox yaxın olurlar. Bəzən də belə eksperimentləri «şərti marketinq» də adlandırırlar. «Şərti marketinqin» tədqiqatında öyrənilən obyektlər müxtəlif bazarlar olur. Bu cür eksperimentlərə bazarların testləşdirilməsi də deyilir. Testləşdirmə prosesində firma öz turist məhsulunu sinaqdan keçirdir, marketinqin başqa elementlərini də yoxlaysırmış. Testləşdirmə proses çox baha başlı eksperimentdir, özü də konfidensial aparılır. Testləşdirməyə nəzarət xüsusi şirkətlər tərəfindən aparılır. Bu üsulun mənfi cəhəti onun baha başlı gəlməsidir. Testləşdirilmiş məhsul rəqiblərə də məlum olur. Rəqiblər bunu bilib, onlar tez müddətə belə məhsulu bazara çıxardı bilərlər. Zaman faktoru belə hallarda həlliçi rol oynayır. .

Marketing informasiyasının təhlil sistemi

Bu sistemin məqsədi alınan məlumatları təhlil etmək və bir nəticəyə gəlmək, onun əsasında da düzgün qərar qəbul etməkdir. Bu sistem müasir iqtisadi-riyazi və iqtisadi-statistik üsullarla məlumatları dəqiqləşdirmək üçündür. Onlardan bir neçəsi ümumi formada biz yada salaq:

Regression analiz – iki faktor (parametr) arasındakı asılılığı statistik üsulla öyrənilməsi (sadə regressiya). Bir faktorla bir neçə parametrin arasındakı asılılığın statistik üsulla öyrənilməsi (çox faktorlu regressiya). Məsələn, satılan məhsulun həcmi ilə onun qiyməti, reklam növü və xidmət səviyyəsi arasında olan korelyasiyanın öyrənilməsi. Bu sistemin başqa növləri də istifadə olunur. Məs., variasion analiz, faktorlu analiz və s.

ƏDƏBİYYAT

1. Дурович А.П. Маркетинг в туризме. У.П. Минск, «Новое знание», 2003.
2. Ильина Е.Н. Туropерейтинг: организация и деятельность. «Финансы и статистика», М., 2000.
3. Котлер Ф., Мейкенз Дж. Маркетинг на предприятиях. М., Финстатинформ, 1994.
4. Журнал «Вестник РАТА», №7, М., 1997.
5. Журнал «Информационный ежемесячник», № 9, М., 1999.
6. Рекламный листок «Лодъинэ Таж Либик», М., 2002.

ALTINCI HİSSƏ

TURİZMİN MENECMENTİ

XXV FƏSİL

25.1 TURİZMİN MENECMENTİNİN ƏSAS ANLAYIŞLARI VƏ KATEQORİYALARI

«Menecment» – ingilis sözüdür və onun mənəsi «idarəetmədir». «Menecment» sözü bir neçə mənədə işlədirilir, bu da çox təbiiidir. Ona görə ki, müəssisənin müxtəlif inkişaf mərhələsində müxtəlif səviyyədə idarəetməyə rast gəlmək olur. Məsələn, texnoloji, maliyyə, korparativ, funksional və s.

Öyrəndiyimiz bu kursda «idarəetmə» və «menecment» sözləri sinonim kimi işlədirilir, lakin «idarəetmə» sözünün anlayışı daha genişdir. Ona görə ki, bu anlayış insan fəaliyyətinin geniş sahələrini əhatə edir. Məsələn, avtomobilin idarə olunması və ya texnoloji proseslərin və sistemlərin idarə olunması və s. «Menecment» sözü isə ancaq sosial iqtisadi proseslərin, təsərrüfat fəaliyyətinin və insanlar arası münasibətlərin idarə olunması deməkdir.

Sovet dövründə an çox texnoloji proseslərin idarə olunmasına fikir verildi. Bu sahədə yüzülər kətib yazılmışdır. Lakin dövlət idarəetmə üsulu inzibati-təşkilat forması olduğu üçün azad təsərrüfat fəaliyyəti münasibətləri inkişaf etməmişdir.

Turizm sözünün mənəsi hamiya yaxşı məlumdur. Bütün əsrlərdə, yer kürəsində çoxlu sayyahlara rast gəlmək olardı. Lakin turizmin idarəolunma zərurəti son iki əsrə meydana gəlmüşdür. Bu da onuna izah olunur ki, turizm son iki əsrə kütüvə formaya çevrilmiş, turizmin məhsulunun istehsalı və satılması mürəkkəblaşmışdır. Bütün zamanlarda turizmin inkişafına iqtisadi, siyasi, sosial və texnoloji faktorlar təsir göstərmişdir.

Bizim hər birimiz turizm sahəsi ilə qismən tanışq, ona görə ki, biz harasa istirahət etmək üçün getmişik və öz məzuniyyətimizi öz evimizdən kənardan keçirmişik. Lakin biz sayahət zamanı turizmi müşahidə edən mürəkkəb proseslər haqqında düşünməmişik. Səfər zamanı bu cür proseslərin təşkili və idarə olunması «turizmin menecmenti» deməkdir ki, bu da öyrənilən kursun maliyyətini təşkil edir.

Son zamanlar kitab mağazalarında ingilis dilindən rus dilinə tərcümə olunmuş turizmin menecmentinə aid müxtəlif kitablara rast gəlmək olar. Azərbaycan dilində isə demək olar ki, turizmin menecmentinə həsr olunmuş kitab çox azdır. Mağazalarda olan kitablar bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsinə əks etdirdiklərinə görə bizim şəraitimizə uyğun

gəlmirlər. Öyrəndiyimiz bu kursda biz xarici ölkələrin təcrübəsini öyrənməklə bərabər çalışmışq ki, Azərbaycanda da bu sahədə gedən prosesləri nəzərə alaq.

Belarus Dövlət İqtisad Universitetinin (BDIU) professoru N.İ. Karbuşkin Almanıyanın Bremen şəhərindəki Turizm Ali Məktəbinin professoru İ. Ror tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdir. Bu seminar turizmin iqtisadiyyatı və idarə olunmasına həsr olunmuşdur. N. Karbuşkin yazır: «turizmin menecmenti, son nəticədə sayahətin səbəblərini, motivlərini araşdırmaqla əlaqadارد. Nəyə görə insanlar sayahət edirlər? Onlar sayahət zamanı nə axtarırlar? Turizmin xidmətinin təklifinə hansı faktorlar təsir göstərir? Sayahət vədar edən səbəblər hansılardır? Bu səbəblər nəyin təsiri altında dəyişir? Bu cür sualları çox vermek olar. Bu sualların hamisəna cavabları turizmin menecmentində tapmaq olar».

Lakin bir şeyi yadda saxlamaq lazımdır ki, sayahətə ancaq pulu olan adam çıxa bilər. Kütłəvi turizm yoxdursa, deməli, turizmin menecmenti də yoxdur.

Turizmin idarəçilik cəhətdən tərifi

Ədəbiyyatda turizmin müxtəlif təriflərinə rast gəlmək olar. Lakin turizm anlayışı nəyi əhatə edir? Bu suala bir mənəli cavab vermək olarmı? Bəziləri turizm dedikdə fəth olunan yolları, dağçıqlarını və ya aşxamüstü ocaq başında oxunan mahniları, bəziləri isə tarixi abidələrlə tanışlığı və ya xarici ölkələrə gedən səfərləri yada salır. Onlar hamisə haqlıdırlar, ona görə ki, həqiqətən turizm çox rəngarəngdir.

Bu gün biz turizm sözünün mənəsini XX əsrin kütłəvi, qeyri-adi və parlaq bir hadisəsi kimi qəbul edirik. O, insan həyatının bütün sahələrinə müdaxilə edir, insanları və ətraf mühiti dəyişdirir. Turizm tak istirahət məqsədi ilə görülen səfər deyil, eyni zamanda, o iqtisadiyyatın böyük bir sahəsidir. O geniş bir anlayışdır, səfər zamanı bütün prosesləri bir-biri ilə əlaqələndirən, insanlar arasında münasibət körpüsü yaradan bir hadisədir. Turizm insanların özünü dəyişir.

İlk baxışdan turizm anlayışı hamiya aydınlaşdır. Ona görə ki, biz harasa getmişik və ya turizm haqqında qəzetlərdə oxumuşuq, televiziyyada verilişlərə baxmışq. Sayahət çıxmışdan qabaq turizm bürosundan məsləhət almışq. Baxmayaraq ki, turizm sözünün mənəsini müxtəlif cür yozmaq olar, əsası odur ki, sayahət zamanı turist öz daimi yaşayış yerini dəyişir, göldiyi yerdə işləmir, əmək haqqı almır və etdiyi səfərdən ləzzət alır.

Turizm – səyahətin xüsusi bir növüdür, səyahətə nisbətən o qısa müdətə təşkil olunur. Səyahətdən fərqlənərək turist səfərdən həzz alır, fiziki və mənəvi cəhətdən istirahət edir.

Eyni zamanda turizm sözünün tərkibinə – turist müəssisələri, təşkilatları, büroları, vəsiçiləri və regionlar da aiddir. Turizm iqtisadiyyatın gəlir gətirən bir sahəsidir. Lakin turizmin mənəvi dəyərləri, onun maddi dəyərlərində yüksəkdir. Ona görə ki, turizm səfərləri eyni zamanda insanlara psixoloji təsir göstərir və onlarda sülhsevər, insansevər əhvali-ruhiyyə yaradır.

Turistlərin növləri

Ədəbiyyatda turizmin növləri ətraflı olaraq öz əksini tapmışdır. Lakin turizmin menecmentini öyrənərkən bir neçə suala düzgün cavab vermək lazımdır: turist kimdir və ona hansı xidmətlər göstərilir? Bütün turistlər eyni formada istirahət edirlərmi? Onların turist məhsuluna ehtiyacları eynidirmi? Əvvəlcədən deyə bilmər ki, yox. Ona görə ki, turistlər müxtəlif olurlar. Onların xüsusiyyətlərini öyrənməkdən ötrü bütün turistləri iki qrupa bölmək olar: aktivliyinə görə və həyat tərzinə görə.

Turistlər aktivliyinə görə 6 qrupa bölündür:

- İdman istirahətini sevənlər. Onlar fiziki yükden çəkinmirlər;
- Sakit istirahəti sevənlər. Onlar kənar adamları və səs-küyü sevmirlər. Onları günaş, qum və dəniz maraqlandırır;
- Istirahətdən ləzzət alanlar. Onlar çox səriştəlidirlər, istirahət zamanı özləri üçün əyləncələr axtarırlar və intellektual cəmiyyətə üstünlük verirlər;
- Aktiv istirahət edənlər. Bu adamlar təbiəti çox sevirlər və idmanla maşğul olurlar. Açıq havada olmağı çox sevirlər. Onlar çox vaxt istirahəti müalicə ilə birləşdirirlər;
- Tarixi və mədəni abidələri öyrənənlər. Ən çox bu abidələrlə maraqlanırlar;
- Macarə sevənlər. Onlar tek gəzməyi sevirlər və heç nədən də qorxmurlar. Təbiəti sevirlər və çox həssasdırlar.

Həyat tərzinə görə turistlər aşağıdakı qruplara bölünürler:

❖ Istirahətdən həzz alanlar. Bu qrupun turistləri istirahətin təşkilinə çox ciddi fikir verirlər. Onlar istirahətdən həzz alırlar və onun keyfiyyətinə çox tələbkardırlar. Sərbəstliyi və idmanı çox sevirlər;

❖ Təndisəyişli turistlər. İstirahət onlar üçün özünü ifadə etmək üçün bir amildir. Onlar istirahətdən fərqli duyur və onun təşkilinə çox tələbkar-

dırlar. Lakin lüks şəraitə onları maraqlandırmır. Təbiəti və sakitliyi çox sevirlər;

❖ Ailevi turistlər. Bu qrupa ailə üzvləri və uşaqlar aiddir. Onlar ailə şəraitində dost və tanışların istirakı ilə sakit və rahat şəraitde istirahət etməyi sevirlər. İstamirlər ki, istirahət zamanı kimsə onlara maneqilik etsin. Bəzən özləri özlərinə xidmət edirlər;

❖ Passiv istirahət edənlər. Bu qrup üçün istirahət hamisindən vacibdir; onlar çox yatır, dadlı və çoxlu yeməklər yeyirlər və qısa məsafələrə gəzintiyə çıxırlar. Sakitliyi çox sevirlər, onların adətləri və rejimləri pozulanda çox narahat olurlar. Ona görə ki, onlar eksperimenti sevmirlər.

25.2 TURİZMDƏ MENECMENTİN YARANMASI VƏ İNKİŞAFI TARİXİNDƏN

Turizm bir elm kimi çox cavandır. Lakin onun kökləri qədim zamanlara bağlıdır. Tarixdən bəzə məlumatdır ki, ilk səyyahlar (beş min il bundan əvvəl) zərvəvarlar olmuşlar. Sonralar isə səyahətçilər, tacirlər və s. onlara qoşulmuşlar. Onların əməllərində müasir turizmin əlamətləri var idi: yaşadığı yeri tərk edib başqa yerə getmək, heç bir zamandan və məkandan asılı olmayaraq başqa torpaqlarla və millətlərlə tanış olmaq və s. Lakin müasir turizmin elmi baxışları bu ilk səyahətləri turizm səfərləri kimi qəbul etmir. Ona görə ki, bu səyahətlərdə müasir turizm üçün vacib element şaylan «səfərdən həzz almaq» elementi yox idi. Əksinə, bu səyahətlər, qədim yer dəyişmələr macəburliyətdən doğurdu və çox vaxt da həyat üçün töhköklü olan hadisələrlə dolu olurdular. Nəhayət, bu cür səfərlər müəyyən bir məqsədə çatmaq üçün olurdular: ticarət, dini, yeni torpaqları kaşf etmək məqsədini güdürdü. Bu məqsədlərin tərkibində keyf, əyləncə, səfərdən həzz almaq yox idi. Odur ki, bu gün heç kəs deyə bilməz ki, turizmin menecmenti nə vaxt yaranmışdır. Ümumi formada götürsək, insan cəmiyyəti yaranan vaxtdan o cəmiyyətin idarə olunmasına ehtiyac olmuşdur. Hələ ilk insan cəmiyyətlərində istedadlı şəxslər olmuşular ki, onlar bu cəmiyyətlərə başçılıq etmiş, onların siyasi, iqtisadi və sosial problemlərini idarə etmişlər. Onların müdafiəsiñə rəhbərlik etmişlər.

Turizmin menecmentinin inkişafının 4 əsas mərhələyə bölmək olar: I mərhələ qədim zamanlardan XIX əsərə qədər olan dövr, II – 1800-1917-ci illər, III – 1917-1990-ci illər və nəhayət, IV mərhələ 1990-ci ildən bu vaxta kimi. Bu mərhələlər nəqliyyatın formalarının dəyişmələri ilə əlaqədar ol-

musdular; piyada, atla, paravozla, avtomobil, təyyarə ilə yer dəyişmələr turizmin inkişafına ciddi təsir göstərirdi.

III mərhələ (1917-1990) turizmin menecmentinin yüksəlişi və inkişafı dövrü olmuşdur. Yeni nəqliyyat formalarının yaranması turistlərin bir yerdən başqa yera daşınmasını asanlaşdırılmış, tezləşdirmiş və bunlar da turizmin kütləvi formaya çevriləsinə kömək etmişdir.

I mərhələ (ən qədim dövr) bütün dövrlərdən uzun olmuş, e.ə. IX-VII minilliklərdən başlayaraq XVIII əsərə qədər davam etmişdir.

«Idarəetmə» - ayrica bir elmə çevrilməkdən ötrü əsrlərdən bəri insanlar təcrübə toplamışlar. E. ə. 3000-2800 illərdə qədim Misirdə əlkəni idarə etmək üçün inkişaf etmiş dövlət aparatı yaranmışdır (dövlət mə-murları, yazı yananlar, münəccimlər və s.). Məlumudur ki, Yaxın Şərqi olunmuş ən qədim dəniz səyahətlərindən biri kimi (e.ə. 1505-1484 illər) Misirin kralıçası Xatçepsutun məsləklər ölkəsi – Punta təşkil etdiyi səyahəti hesab etmək olar. Bu ölkə Afrikənin şərqində yerləşir.

Qədim yunanlar hələ e.ə. VIII əsrdən səyahətlərə başlamışdır. Onlar qədim Olimpiya oyunlarında iştirak və tamaşa edərdilər. Romada Olimpiya oyunlarına galən qonaqları yerləşdirmək üçün böyük evlər tikilərdi. Hələ o zamanlardan Olimpiya oyunlarına galən qonaqların məqsədi yeganə idman deyildi. Onlar əylənməyə də vaxt tapirdilər.

Yunan sivilizasiyasının çəçəklənən dövründə şəhərlər və ölkələr arası əlaqələr yaranmış, bu da turizm mərkəzinə bənzər mərkəzlərin yaranmasına səbəb olmuşdur. Bütün Elladadan Olimpiya oyunlarına galən iştirakçı və tamaşaçıların toxunulmazlıq bütün ölkələrdə təmin olunardı. Yuxarı təbəqələrin nümayəndələri «Böyük səyahət» adlı səfərlərə çıxardılar. Bu səyahətlər haqqında XVII əsr ədəbiyyatında ətraflı məlumatlar verilmişdir. Sonralar orta təbəqə də belə səfərlərdə iştirak edirdi. Gəncələr arasında Fransiya, İtaliya, İspaniya və Yunanistana uzun müddətli səfərlər dəbə düşmüşdür.

I dövr səyahətləri və onların idarə olunması I hissədə, «turizmin tarixi» kursunda ətraflı öz əksini tapmışdır.

Sənayeləşmə dövründə turizm menecmentinin inkişafı

XVIII əsrin axırlarında Avropa ölkələrdə sənaye inqilabları baş verir. Sənayenin sürətlə inkişafı iqtisadiyyatın dirçəlməsinə və o cümlədən turizmin inkişafına təkan verir. Bu dövrə sənaye inkişafı ilə əlaqədar şəhərlərdə əhalinin miqdarı sürətlə artmağa başlayır. Qısa bir zamanda (100 ilə) əhalinin miqdarı Planətdə 2 dəfə artmış və (1830-1930) 2 mlrd nəfərə

çatmışdır. Əhalinin artması insanların yer dəyişməsinə səbəb olmuşdur. İnsanlar öz köhnə yaşayış yerlərini tərk edib sənaye şəhərlərinə can atıdlılar və özlərinin iş yerləri axtarıb tapırdılar. Şəhərlərdə külli miqdarda tikinti və quruculuq işləri aparılığına görə iş yerləri də tapmaq asan olurdu.

Bəsliliklə, şəhərlərdə koskın olaraq əhalinin miqdarı artırdı. Bu hal turizm sahəsində iki böyük sektorun yaranmasına səbəb oldu:

a) dəmir yoluñdan istifadə edən şəhər sərnişinlərinin və eyni zamanda, populyar ekskursiyalardan istifadə edənlərin sayı sürətlə artı;

b) varlı sınıf üçün yeni turizm və səyahət bazarının formalasması baş verir.

Kapitalizm dövründə turizmin inkişafı

Turizm və səyahət bazarının yaranması və inkişafı kitabın I hissəsində ətraflı olaraq öz təşəkkülünü tapmışdır. Bu dövrdə ilk kütləvi səyahət 1841-ci ildə İngiltərədə Tomas Kuk tərəfindən təşkil olunmuşdur. Tomas Kuk turizm sahəsində ilk mənecər olmuşdur. O zamanlar XVII-XVIII əsrlərdə səyahətə gedən zadəgan ailələndə çıxmış kiçik bir qrupa turist qruppası statusu verilirdi. Ona görə ki, Avropa ölkələrində təhsil alan bu qruplar, eyni zamanda başqa xalqların dili və mədəniyyəti ilə maraqlanır, burada yaxşı əyləni və səfərdən həzz alırlırlar.

Turizmdə menecmentin formalaslığı dövrdə (1918-1990) SSRİ-də beynəlxalq turizmin yeni bir strukturası – Ümmükitifaq Aksioner Cəmiyyəti – «İnturist» yaranmışdır. Bu təşkilat uzun müddət keçmiş SSRİ-də beynəlxalq turizmin idarə olunması ilə məşğul olmuş və özüne məxsus əsul və qaydalar tərtib etmişdir. Bu Cəmiyyətin beynəlxalq turizmi Sovet məkanından idarəetməsindən ədəbiyyatda lazımlıca yazılmışdır. Bu mərkəzləmiş idarə əsulu idi və onun çoxlu nöqsanları var idi.

Ölkədə beynəlxalq turizmin inkişafı demokratik prinsiplərin inkişafını tələb edirdi: pasport, viza, gömrük qanunlarında külli miqdarda nöqsanların olması turizm menecmentinə böyük əngəllər yaradırdı. Xaricə gedən və gələn turistlər mükəmməl yoxlanılırdı və bu səfərlər siyasi motivlərlə əlaqələndirilirdi.

BAO «İnturist» turizm menecmenti sahəsində optimal «idarəetmə» strukturaları axtarırdı dövrdə artıq bu zaman inkişaf etmiş Avropa və Amerika ölkələrində bazar iqtisadiyyatına uyğun turizmin menecmenti sahəsində çoxlu təcrübə toplanmışdır və turizmin təşkilindən mln.-la görürdürlər.

25.3 TURİZMİN İDARƏETMƏ OBYEKTİ KİMİ XÜSUSİYYƏTLƏRİ

İlk baxışdan turizmin idarə olunması başqa istehsal sahələrinin idarə olunmasından çox az fərqlənir. Turist məhsulü alıcıların hansı təbəqəsi üçün hazırlanır? İstənilən məhsul hansı yolla hazırlanır? Gələn turistlərə nə qədər məhsul hazırlamaq lazımdır? Nə qədər investisiya qoymaq lazımdır və onu hansı mənbədən tapmaq olar? Bu sualların hamısı turizm üçün spesifik deyildir. Eyni zamanda, turizmin menecmentində bu məsələlər vacib rol oynayırlar. Menecmentin vazifələri turizmdə olan xüsusi problemləri tapmaq və onların optimal həllini araşdırmaqdır. Daim yadda saxlamaq lazımdır ki, turizm sehrlə bir şey deyil, o ciddi və ağır bir prosesdir. O, turizm işçilərindən fədakarlıq, bacarıq tələb edir, işçilər arasında qeyri-adi münasibatların yaranmasına tələb edir.

Diqqətən araşdırıb tapmaq lazımdır ki, biz, turizm işçiləri başqalarından nə ilə fərqlənirik? Əgər biz, turizm sənayesinin meneceri, bunu bilməsək, turist məhsulunun alıcıları bunu heç vaxt bilməyəcəklər. Turist xidmətinin xüsusiyyətləri, turistlərə göstərilən xidmətlərin qeyri-adiliyindən doğur. Ona görə də, turistlərə göstərilən xidmətlərin qeyri-adiliyini yaxşı bilməliyik ki, menecment alətinin hansı istiqamətdə və nə dərəcədə mükəmməl tətbiq olunması biz qabaqcadan təyin edə bilək.

1. Turizmin I xüsusiyyəti. Turist regionunun menecerinin regionda olan bütün təşkilatlardakı vəziyyətdən xəbəri olmalıdır. Turizm regionda bütün sahələrə dərin müdaxilə edir və onu təşkil edən bütün elementlərlə sıx əlaqədardır. Belə şəraitdə regionun turist meneceri ayrı-ayrı təşkilatların və bütün regionun turizm strateji inkişaf programını tərtib etməlidir.

2. Turizmin II xüsusiyyəti. Turizmi idarə obyekti kimi təsəvvür etmək çox çətindir və onun son məqsədini də anlamاق çox çətindir. Lakin təşkilatlar üçün nə region səviyyəsində və nə də təşkilat səviyyəsində bu cür məqsəd qoyulmur. Onların fəaliyətinin asas məqsədi regionda turizmin inkişafıdır.

3. Turizmin menecmentinin regiona təsiri çox zəifdir. Onun nə özəl turist şirkətlərinə təsir qüvvəsi var və nə də turist təşkilatlarına. Turist təşkilatları bündən maliyyələşdirilir, onların turizm biznesi ilə məşğul olmağa imkanları yoxdur.

4. Turizmə həm müştərilər və həm də yerli əhalı təsir göstərirler. Çox vaxtı onların maraqları üst-üstü düşmür. Məsələn, yerli əhalı narazıdır ki, turistlər həddən artıq şirin su işlədirlər, halbuki içməli su yerli əhaliyə catdır. Turist şirkətləri coxlu miqdarda torpaq icaraya götürürler. Bu sabəb-

dən torpağın qiyməti qalxır və yerli əhali onu ala bilmir. Turizmin meneceri bu cür mübahisəli məsələlərdən çıxış yolu tapmalıdır.

5. Turizma təsir göstərən amillərdən biri də turist məhsulunun qeyri-adi xarakter daşımasıdır: turizm məhsulunu onu istehsal edən yerdən ayırmak mümkün deyil. Onu ixrac etmək üçün xarici turist gərək özü bu məhsul istehsal olunan yerə gəlsin. Turizm məhsulunu saxlamaq mümkün deyil. Qiş fəslində istehsal olunan məhsulu qışda, yazda hazırlanın məhsulu issa yazda istifadə etmək olar. Əgər son məqamda müştəri turizm məhsulundan intinta etsa, onu başqası ilə əvəz etmək olmur.

6. Turizm məhsulunun xarici effektini də qeyri-adi kimi qəbul etmək olar. Turizm regiona gələn turistlərdən yüksək miqdarda gəlir götürür və bu gəlir regionun infastrukturun inkişafına yönəldilmiş olur.

7. Turizmin qeyri-adiliyindən (spesifikasından) biri də turizm məhsuluna olan tələbatdır. Bu tələbat çox müxtəlifdir. Turizm məhsulunu əvvəlcədən görmək və qiymətləndirmək mümkün deyil. Deməli, menecer bu məhsulun yaxşı olmasını və turista faydalı olmasını sübut etməyi bacarmalıdır. Turizm məhsulunu görmək və ya dadına baxmaq mümkün deyil. Onun keyfiyyəti geniş diapazonda (sezonların dəyişməsi nəticəsində) dəyişir. Turizm məhsulunun alıcılarının müxtəlifliyi bu məhsulun qeyri-adi olmasına əlamətlərindən biridir.

İdarəetmə obyekti kimi turizm çox mürəkkəb və parametrləri səpələnmiş sistemi xatırladır. Turizmin idarə olunması başqa mürəkkəb sistemlərin idarə olunmasından onun spesifik xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərin bir neçəsinə biz əvvəlki mövzuda araşdırıq və qeyd etdik ki, turist regionunun menecmenti öz fəaliyyətində adı «insan-insan» sistemli müəssisələrin təcrübəsinə əsaslanır. Buna baxmayaraq, bir də qeyd etməliyik ki, turizmin idarə olunması onun «spesifik» xüsusiyyətlərindən daha çox asılıdır, ona görə də bu xüsusiyyətləri ətraflı öyrənməyə böyük ehtiyac duyulur.

8. Turist xidmətlərindən istifadə edənlərin müxtəlifliyi. Turistlər çox müxtəlif olur. Onlar əsas turist səfərlərinin məqsədi, turist məhsuluna olan tələbatla fərqlənirlər. Turistləri an çox maraqlandıran turist məhsulunun qiymətidir. Hər turistin özünə məxsus turist bazarı var. Turistlərin müxtəlifliyinə görə bu bazar ayrı-ayrı seqmentlərə bölünür. Hər turist növünün öz seqmenti var. Məsələn, dağ turizmi və ya dəniz sahili istirahət müxtəlif seqmentləri təşkil edir. Bundan başqa, öz istirahət üslubuna görə də turistlər seqmentlərə bölünür. Turist meneceri turistlərin bu cür müxtəlifliyini yaxşı bilməli və hər bir qrup turistlə onun öz «dilində» da-

nışmağı bacarmalıdır. Turistlərin tələbinə eyni zamanda ailənin strukturunu, gəliri, yaşı, sənəti və təhsili kimi faktorlar təsir göstərirler.

9. Ailənin illik gəliri. Ailənin gəliri turizm məhsuluna olan tələbata təsir göstərən ən güclü faktordur. Səyahət o adam edə bilər ki, onun pulu olsun. Başqa sözəsə deşək, turizmə ehtiyac o zaman reallaşır ki, onun məhsulunu lənətənən olsun. Tədqiqatçılar gəlirlər turizm məhsuluna tələbat arasında iki cür asılılığı qeyd edirlər: a) son dərəcədə zaruri olan əşyaları təmin edən gəlir (turizm üçün effektli gəlir deyil); b) qiymətli əşyaları almağa imkan verə bilən gəlir (turizm üçün effektli olan gəlir). I hal – aydındır. Əgər bütün gəlir ailəni ən lazım olan yemək məhsulları ilə təmin etməyə çatırsa, turizm məhsuluna ehtiyac yoxdur.

10. Ailənin strukturunu da turizm məhsulunun növünü və həcmində təsir göstərir. Tədqiqatçılar göstərir ki, ailə tərkibi 1-2 nəfərdən, daha tez-tez turist səfərlərindən istirak edir, nəinki böyük ailələr (5-6 adam). Kiçik ailələrdə turizmə tələbat ona görə çoxalır ki, ailənin illik bütçəsi az adam arasındada (1-2 adam) bölünür və çox olur. Bu cür ailələrin tez-tez səyahətə getməyi daha çox imkani olur. Bu cür turistlər turizm məhsulunun keyfiyyətinə çox tələbkar olurlar. Qiymət onlar üçün problem deyil. Məsələn, ailə 2 nəfərdir. Ər və arvad. İkisi da işləyir, onların gəliri imkan verir ki, ildə bir neçə dəfə turist səfərlərində istirak etsinlər.

11. Turist xidmətlərinə yaşın da təsiri az deyildi. Qoca adamlar və uşaqlar nadir hallarda səfərə gedirlər. Lakin bəzi təqəüdçülər, maddi cəhətdən imkanı olanlar turist səfərlərində istirak edir və səfərin təşkilinə çox tələbkar olurlar.

12. Təhsili olan adamların turizm məhsuluna tələbi çoxdur, nəinki təhsili olmayanların. Xüsusən sənət sahibləri daim maraqlanırlar ki, başqa şəhərlərdə və ölkələrdə onların sənəti öz vətənlərinə nisbətən nə dərəcədə inkişaf etmişdir. Kiçik müəssisələrin sahibləri məmurlara və qulluqçulara nisbətən çox az səyahət edirlər. Təhsilli və sənət adamları, eyni zamanda turizmin müxtəlif növlərində istirak edirlər.

13. Turist səfərlərinin miqdarına ölkədə olan iqtisadi vəziyyət təsir göstərir. Hər bir vətəndaşın iqtisadi vəziyyəti ölkədə olan iqtisadi vəziyyətdən asılıdır. İqtisadiyyat ölkədə nə qədər yüksəkdirsa, bir o qədər də turizm məhsuluna tələbat çoxdur. İqtisadiyyati aşağı olan ölkədə kütləvi turizmdən söhbət gedə bilməz.

14. Sosial faktorlar – üç parametr: həyat şəraiti, əmək şəraiti, təhsil səviyyəsi və bir də asudə vaxtın olması. Bunlar hamisə turizmin inkişafına təsir göstərir. Demokratik cəmiyyət, bazar iqtisadiyyatı, eyni zamanda istehlakı aktiv olan cəmiyyətdir. Belə cəmiyyət azad, dinamik və savadlı

TURİZM

cəmiyyətdir. Bu cür cəmiyyətdə insanlar gərgin və səməralı əməklə məşğul olur. Belə cəmiyyətdə turizm də ehtiyac çox böyükdür. Savadlı cəmiyyətdə incəsənət, memarlıq, tarixi abidələr və mədəniyyətə meyl çox yüksəkdir. Bu cəmiyyətin sakinləri istirahəti, həyətdə yeniliklərlə tanış olmağı çox sevirlər. Nə qədər cəmiyyətdə peşəkar sənətkarlar var, o qədər də elmə, sənət meyli olan turist xidmətlərinə ehtiyac var.

15. Turizm xüsusiyyətlərindən biri də turizm məhsulunun kompleks şəklində olmasıdır. Turist xidməti ayrı-ayrı xidmətin növlərindən yığılır. Lakin turist onu kompleks şəklində qəbul edir. Bu xidmətlərin tərkibində maddi və qeyri-maddi xidmətlər var. Bu və əlavə xidmətlər müxtəlif müəssisələrə hazırlanır. Turistə göstərilən xidmətləri birləşdirib kompleks şəkildə turistə göstərmək üçün mənecər bütün təşkilatlarla sıx əlaqə yaratmalıdır. Turist məhsulunun komponentləri ayrı-ayrı şirkətlərdə hazırlanır. Bu da idarəetməni mürəkkəbləşdirir. Vəziyyətdən çıxməq üçün kooperasiyadan istifadə etmək lazımdır.

Son zamanlar turist müəssisələrinin bir yerdə çalışması artdı. Turist regionunun göstərdiyi xidmət «kollektiv məhsul» kimi ortaliga çıxır. Turist bu «kollektiv turist məhsulunu» öz səyahətinin məqsədi kimi qəbul edir. O, son səyahətini yada salır və belə təsəvvür edir ki, həmin turist regionuna getsə, artıq ona yaxşı məlum olan turist xidmətləri göstəriləcək. Beləliklə, təsdiq edə bilərik ki, səyahətin məqsədi turist xidmətləri göstərilən yərə getməkdir. Turist səfərin məqsədini seçirə, deməli məzuniyyət zamanı hara getməyini də qərara almışdır.

16. Turist xidmətlərinin hacmı iqlimdən, yəni fasillərdən də asıldır. Mənecə bunu mütləq nəzərdən qaçırılmamalıdır. Tələbatın iqlimlə əlaqədar dayışması turist müəssisələrində ciddi problemlər yaradır. Ola bilsin ki, bütün turist sənayesinin faaliyyəti axşasın. Turizmin bu xüsusiyyətləri göstərir ki, turizmin idarə olunması başqa obyektlərin idarə olunmasına bənzəmir. Ona görə də başqa sahələrin idarəetmə modelini turizmin idarə olunmasına mexaniki olaraq tətbiq etmək qeyri-mümkündür. Turizmi idarə etmək üçün, onun özüne məxsus idarəetmə modelini tərtib etmək lazımdır. Belə model çox çəvik olmalı və baş verən dəyişiklikləri özündə eks etdirməlidir.


XXVI FƏSİL

26.1 TURİZMİN İDARƏOLUNMA SİSTEMİ VƏ TƏRKİBİ (STRUKTURU)

Turizm idarəetmə sistemi kimi

Turizm mürəkkəb və parametrləri geniş fəzada səpələnmiş bir sistemdir. Onun parametrləri bir-biri ilə six əlaqədardır. Başqa idarəetmə sistemlərindən fərqlənərək turizm açıq idarəetmə sistemidir. Bu sistem ayrı-ayrı onu təşkil edən elementlərlə o qədər six bağılıdır ki, elementlərdən biri ləğv olunsa, bütün sistem sıradan çıxa biler. Məsələn, istirahətə gəlmış turistə deyirlər ki, yatmağa yer yoxdur. Turist nə etməlidir? Aydındır ki, belə olduğu halda onun sefəri baş tutmur.

Turizmi idarəetmə sistemi səfər zamanı bütün göstərilən xidmətlərin cəmi, bu xidmətləri göstərən müəssisələrin bir-birilə və ətraf mühitin qarşılıqlı əlaqələri, səfər zamanı baş verən bütün hadisələrin və münasibətlərin cəmidir. Aydın olmaq üçün aşağıda turizmi idarəetmə sisteminin şəkli göstərilmişdir.



Şəkil 6. Turizmi idarəetmə sistemi

Turizm sistemi əsas 2 hissədən: turizmin subyekti (turist) və turizmin obyekti (turist xidmətləri) təşkil olunur. Turizmin subyekti – turist özüdür. Turizmin obyekti isə turistin məqsədidir, yəni turistə göstərilən xidmətlərin cəmidir. Turizm idarəetmə sistemi ətraf mühitin mühasirəsindədir. Bu mühasirənin tərkibinə iqtisadiyyat, ekologiya, texnologiya, siyasi və sosial mühitlər aiddir. Bu faktorlar turizmə güclü təsir göstərirler. Tu-

rizmin bu xarici faktorlardan asılılığı onun ən vacib xüsusiyyətlərindən bildirir. Bir tərəfdən turizmin subyekti ilə obyektinin əlaqələrinin olması (daxili əlaqələr), digər tərəfdən turist sistemi ilə xarici faktorlar arasında olan əlaqələr turizm açıq bir sistem kimi idarə olunmasının zərurətini göstərir. Açıq sistemlərin idarə olunmasında «idarəetmə» nəzəriyyəsinə görə «kompensasiya» üsullarından istifadə olunur. Hər hansı bir xarici faktor dəyişərsə, sistemdə onu tarazlaşdırın tədbirlər görülür. «Kompensasiya» üsulunun əsas məhiyyəti sistemdə olan dəyişiklikləri müxtəlif yollarla tarazlaşdırmaq və sistemi yenə də əvvəlki müvəzinətə gətirməkdir.

Qeyd etmək lazımdır ki, xarici faktorların təsiri turizm sistemində hər yerdə eyni deyildir. Məsələn, ekologiyanın væziyyəti bir yerdə yaxşı, başqa yerdə isə dözlümə olur. Bir ölkədə dövlət orqanları turizmə çox fikir verirlər və iqtisadiyyatın vacib sahəsi hesab edirlər, başqa yerdə isə ona az fikir verirlər, ona sərmaya qoymurlar və nəticədə turizm inkişaf etmir və s. Mənecər xarici faktorların væziyyətini öyrənib düzgün qərarlar qəbul etməlidir. Düzgün qərarların qəbul olunması mənecərin təcrübəsindən və bacarığından asılıdır.

Iqtisadiyyat – iqtisadiyyat və turizm bir-birinə six bağlıdır. Iqtisadiyyat yüksək olan ölkədə turizm də inkişaf edir və turizmin inkişafı yüksək iqtisadi dırçılış teşəvşür verir. Iqtisadiyyatın ümumi qanunları turizmə müsbət və həm də mənfi təsir göstərə bilər. Məsələn, vətəndaşların illik gəlirinin artması və onun bərabər paylanması, valyutanın sabit væziyyəti, əlverişli konyunktura situasiyası turizmə müsbət təsir göstərir; iqtisadi böhranlar, sanayenin zaifləməsi, işsizlik, valyutanın qeyri-sabit væziyyəti və əlverişsiz konyunktura væziyyəti turizmə mənfi təsir göstərir. Vətəndaşların illik gəliri turizm xidmətlərinə olan tələbata bilavasitə təsir göstərir. Gəlir çoxalanda vətəndaşların elinə çoxlu pul gəlir. Normal həyat səviyyəsini təmin etməkdən ötrü turizm saflarının tələbat çoxalır. Nə qədər milli gəlir vətəndaşlar arasında bərabər bölünərsə, bir o qədər də çox adam saya-həndlərdə iştirak edər. Valyutanın sabitliyi də turizm sistemində vacib faktorlardan birlidir. Əgər dolların məzənnəsi yüksəkdirse, alınan əmək haqqına ondan az miqdarda almaq olar, bununla da, safla çıxmam mümkün deyil. Amma Amerikalılar üçün bizim ölkədə səyahət etmək çox əlverişlidir. Valyutanın məzənnəsinin böyük miqdarda dəyişməsi eyni xidmət növünün qiymətlərinin böyük həcmədə dəyişməsinə səbəb olur. Turizmin iqtisadiyyata təsiri daha mübahisəsizdir. İş yerləri açır, istehsalat funksiyasını yerinə yetirir. Hər hansı bir istehsal dövlətə gəlir gətirir.

Istehsalat funksiyası. Turist müəssisəsi istehsalat funksiyasını yerinə yetirir. Bundan ötrü o, istehsalat faktorlarından, yəni əmək, torpaq və ka-

pitaldan istifadə edir. Bu faktorların kombinasiyası yeni bir məhsul yaradır. Bu məhsulun reallaşması kapitalın toplanmasına səbəb olur. Beləliklə, turizm sahəsində fəaliyyət göstərən müəssisə kapitalın toplanmasına səbəb olur. Bundan başqa, turizm sənayenin inkişafına multiplikativ təsir göstərir. Turizm iqtisadi dırçalışın əlverişli istiqamətidir. Başqa sahələrdən fərqli olaraq onun bir çox iştünlükleri vardır. Turizmə qoyulan sərmayə qısa bir müddədə özünü doğrudur. Qoyulan kapitalın dövriyyə əmsali yüksəkdir. Turizm ardıcıl olaraq xidmət sahələrini genişləndirir, yeni iş yerləri açır və gəliri kanvertasiyası mümkün olan valyuta ilə almağa imkan verir.

Gəlir əmələ getirmə funksiyası. Kim işləyirsa, o pul qazanır. Turizm fəaliyyəti nəticəsində də gəlir alır, turizmin inkişafı milli gəlirin çoxalmasına səbəb olur. Söhbət birinci effektdən gedir, yanı turizm fəaliyyəti nəticəsində gəlirin əmələ gəlməsindən. Lakin, eyni zamanda turizm başqa sahələrin inkişafının katalizator rolunu oynayır. Məsələn, turizm infrastrukturunun yaranması otellərin tikilimini, yolların salınmasını və abadlaşmasını, tarixi abidələrin bərpasını tələb edir. Bunlar hamisi yeni istehsal sahələrinin yaranmasına səbəb olur. Bu isə turizmin iqtisadiyyata təsirinin 2-ci effektidir, yanı multiplikasiya effekti. Turizmdən gələn I gəlit başqa sahələrə ötürüldükdə (regional ticarətə, sənayeyə və kənd təsərrüfatına), galır külli miqdarda çoxalır.

Bərabərləşdirme funksiyası. Bu funksiya zəif inkişaf etmiş regionların iqtisadiyyatını qaldırmağa qulluq edir. Ümumiyyətlə, turistləri sənayesi zəif inkişaf etmiş regionlar daha çox maraqlandırır. Ona görə ki, belə regionlarda landşaft və ətraf mühit sənaye tullantıları ilə korlanmamış qalır. Çox vaxt belə regionlarda kənd təsərrüfatı rayonları olur. Belə rayonların əhalisi üçün turizm əlavə gəlir mənbəyidir. Bu rayonlarda əhalinin əmək haqqı sənaye rayonlarından çox aşağıdır. Turizm isə əhalinin gəlinini sənaye rayonlarının əhalisinin gəlirləri ilə bərabərləşdirir. Bərabərləşdirme funksiyası beynəlxalq turizmdə də öz rolunu oynayır. Lakin, burada söhbət ölkədən gedən və ölkəyə gələn turistlərin balansından gedir. Balans o zaman deficitli olur ki, ölkədən xaricə gedən turistlərin sayı, xaricdən gələn turistlərin sayından çox olur. Bu zaman xaricə gedən turistlər ölkədən külli miqdarda valyuta çıxardırlar. Hər ölkə əhalişin ki, onun ölkəsinə çox xaricci turist gəlsin və çoxlu valyuta gətirsin. Lakin bu o qədər də asan məsələ deyil və burada beynəlxalq turizm meneceri həllədici rol oynayır.

TURİZM

26.2 TURİST REGIONLARI, TƏŞKİLATLARI VƏ MÜƏSSİSƏLƏRİ

Turist regionları, təşkilatları və turist müəssisələri turizmin ən vacib idarəetmə obyektləridirlər. Ona görə ki, turizm xidmətləri turistlərə bu obyektlərdə göstərilir. Turizmin obyektləri əsas üç komponenti əhatə edir: turist regionu (turistin geldiyi rayon), turist təşkilatları (ictimai və dövlət) və turizmin müəssisələri (firmaları). Turizmin menecmentində bu obyektlərin idarə olunması əsas yer tutur. Ona görə də, bu obyektlərin strukturunun və funksional fəaliyyətlərinin öyrənilməsi çox vacibdir.

Turist regionları

Turist regionu nə deməkdir, onun hansı sərhədləri və funksional fəaliyyəti var? Turist regionu turistə bütövlükla satılan turist məhsulu və deməli turistin arzu etdiyi safrın məqsədi deməkdir. Turist regionunun bu cür tərifi turistin öz marağından doğur. Burada əsas məna ondadır ki, turist regionu turistin öz secdiyi coğrafi rayondur. Bu rayon turistə istirahət zamanı gözəldiyi və arzuladığı xeyri verməlidir. Çox hallarda belə ərazilər qəbul olunmuş siyasi ərazilərlə uyğun gölmirlər. Turistin öz tərifində və təsvirvüründə turist regionu onun görmək istədiyi yerdir. Məsələn, dənizi sevən adam üçün mütləq burada mavi dəniz olmalıdır, Avropa ətrafına səfər gedən adam üçün isə turist regionu bütün Avropa kontinenti olmalıdır və s.

Ümumiləşdirirək deyə bilərik ki, turist regionu coğrafi məkandır, turistin secdiyi seyndir. Belə orzızdə turistin istirahəti üçün bütün komponentlər olmalıdır: qalmaq üçün, yatmaq üçün, qidalanmaq və əyləncə üçün və s.

Beləliklə, region vahid turist məhsuludur. Belə region turistləri özünə cəlb etmək üçün rəqabət apara bilməlidir. Hər halda, bundan ötrü o çalışır. Ona görə də, region strateji səviyyədə idarə olunmalı və rəqabətə tabğatı bilməlidir.

Turist regionuna turistlərin gözü ilə baxmaq lazımdır. Burada turistləri ən çox maraqlandıran əsas 4 parametirdir: səfəli yer, landşaft, mənzil, əyləncə (ekskursiya). Turist bir dəfə bu regiona gəlib bu parametrlərin vəziyyəti ilə tanış olub və razi olıbsa, o bir və bir də bu regionu öz turist səfərinin məqsədi kimi seçmək istəyəcəkdir. YTT turist regionuna istirahət, əyləncə və müalicə üçün lazım olan bütün şəraitı olan yet kimi baxır.

Müasir menecment «turist region»unun bu tərifində olan incəlikləri nəzərə alməlidir, ona görə ki, bu region rəqabət apara bilən bir vahiddir. Turist regionunun məhsuluna qiymət verdikdə isə, turistin mövqeyi ilə he-

sablaşmaq lazımdır. Bu regionun istehsal aparatı xidmətləri kompleks şəklində hazırlayır. Ona görə ki, turist onu kompleks şəklində qəbul edir. Bu xidmətlər zəncirvari biri-biri ilə bağlıdır. Bu zəncirvari xidmətlər turistin nöqtəyi-nəzərində, kompleks xidmətlərin ayrı-ayrı elementlərə və proseslərə ayılır. Turist isə bütün bu xidmətlərin keyfiyyatını regiona məxsus hesab edir. Regionun hazırladığı məhsulun keyfiyyəti turistlərin məhsula olan tələbatının ödənməsindən asılıdır. Turist regionunun strateji idarə olunması onun uzun müddət rəqabəti olmasına deməkdir. Turist sektorları, bunların bazarları və ətraf mühit faktorları regionun rəqabəti olmasına qüvvətli təsir göstərir.

Turist təşkilatları

Turist təşkilatları nə deməkdir? Onlar nə ilə məşğul olur və onlar turizm sahəsində hansı mövqeni tuturlar? Turist təşkilatları xüsusi idarəetmə strukturuna malikdirlər, onlar turist regionunda əlaqlınlıci rolunu oynayırlar. Bir tərəfdən vasitəçi rolunu, digər tərəfdən marketing funksiyalarını yerinə yetirirlər.

Turist təşkilatları iki cür olurlar: dövlət və özəl təşkilatları. Onlar öz regionlarında turizmin inkişafı üçün əlverişli şərait yaratmağa çalışır. Öz işlərini üç səviyyədə aparırlar: milli, federal və şəhər səviyyəsində. Məsələn, bu təşkilatlardan biri xarici turistləri ölkəyə dəvət edən reklam mərkəzi ola bilər. Beləliklə, bu təşkilatların strukturunda görülən menecment işləri dövlət və özəl təşkilatları regional, milli və beynəlxalq səviyyələrda əhatə edir. Bu təşkilatların arasında turist məhsulunu hazırlanmaqla aşağı təşkilatlar məşğul olur. Ona görə ki, onlar əsas turist məhsulu istehsalçıları ilə six əlaqədə olur və turist məhsulunu yaxşı tanıyırlar. Aşağı səviyyə təşkilatına o təşkilatlar addır ki, onlarda turizmin bütün komponentləri var. Bura yerli turist təşkilatları addır.

Turizm nümayəndəlik funksiyasını milli, federal və yerli təşkilatlar öz üzərlərinə götürürlər. Marketing funksiyası isə bütün regionlarda imicdən və maliyyə vəziyyətindən asılı olaraq aparılır. Yerli təşkilatlar öz reklam işlərini federal səviyyədə, regional təşkilatlar isə ümumi milli səviyyədə və yaxın xarici bazarlarda aparmalıdır. Milli turist təşkilatları turist bazalarında öz markasını təqdim etməli və öz millətinin turist məhsulunu təhlükə etməlidir.

Turist müəssisələri

Bu müəssisələr turist məhsulunu yaradan «turizmin obyektləri»dir. Turizmdə müxtəlif turist müəssisələri fəaliyyət göstərir. Onların bir hissəsi müştərilərə birbaşa turist xidmətləri göstərir, başqa bir hissəsi isə, turizm onlar üçün biznesin bir başqa istiqamətidir. Ona görə də iki cür turist müəssisəsi fəaliyyət göstərir. I dərəcəli – turizm hesabına fəaliyyət göstərənlər, II dərəcəli – eyni zamanda turizmle da məşğul olanlar.

I dərəcəli turist təşkilatları

Turoperator – özünün və başqalarının turist xidmətlərini cəmləyib yeni turist məhsulunu yaradandır. Yaranan bu turist məhsuluna «kompleks tur» deyilir. Bu kompleks turu turoperator müştəriyə öz adından və öz hesabına təqdim edir. Bütün masuliyəti də turoperator öz üzərinə götürür. Turoperatorlar öz həcmində görə, regionlara görə, təklif olunan proqramların dərinliyinə və iqtisadi məqsədlərinə görə müxtəlif olurlar.

Turbüro və turvasitəçilər

«Turbüro» və «turvasitəçilər» sözləri ümumiyyətlə sinonim sözlər kimi işlədir. Lakin çox vaxt bu sözlərin mənası üst-üstə düşmür. Turvasitəçi bütün turist məhsulunu istehsal edən müəssisələrlə əlaqə saxlayır və turist məhsulunu satmaq üçün vasitəçilik edir. Turbüro isə öz fəaliyyətində ancaq turist xidmətlərində vasitəçilik edir. Hər iki təşkilat turizm sahəsində ikinci dərəcəli rol oynayırlar. Həc bir sahədə turizmdə olduğu qədər vasitəçilik fəaliyyətinə bu qədər yer verilmir (bu vasitəçilərə çox vaxt turist səfərlərinə getmək üçün müraciət edirlər). Bu da turizmin spesifik xüsusiyyətlərindən biridir.

22-ci fəsildə (22.1) Azərbaycanda turoperator və turagentliklərin vəziyyəti ətraflı təhlil edilmiş və Azərbaycan turizminin struktur inkişafına maneçilik edən amillər göstərilmişdir. Bu hissədə isə, turizmi təşkil edən müəssisələr bizi idarə obyekti kimi maraqlandırırlar.

26.3 TURİZMİN İDARƏOLUNMA STRUKTURU

Turizm mürəkkəb təşkilat struktura malikdir. Çox vaxtı turizma nəyin aid olduğunu təyin etmək mümkün olmur. Turistlər turizm strukturunun qarşılıqlı təsirini görə bilmirlər, turist müəssisələri isə hərəsi xidmətin bir hissəsini yerinə yetirirlər. Buna baxmayaq, bütün turist kollek-

tivlərinin və işçilərinin yerini regionlarda, təşkilatlarda və müəssisələrdə turizmin strukturunu təyin edir.

Başqa sözla desək, turizmin strukturunun idarə olunması bir-birinə bağlı olan turist elementlərinin funksiyalarının nizama salınması və işini düzgün təşkil etmək deməkdir. Söhbət müxtəlif səviyyələrin fəaliyyətinin əlaqələndirilməsindən və idarə olunmasından gedir. Turizmin menecmentinin işi elə aparılmalıdır ki, bu sahənin strateji idarə olunması təmin olunsun. Turizmin strukturunun idarə olunması, onun işçiləri və təşkilatları arasında məqsəd və vəzifələri optimal paylaşılmışdır. Sistemin elementləri, onların düzgün yerləşdirilməsi, ayrı-ayrı bölmələrə bölünməsi və s. Bunlar hamisi idarəetmə strukturunun elementləridir. Bütün bu elementlər və ayrı-ayrı şöbələrin hüququ və cavabdehliyi təşkilatda həmiya mölum olmalıdır. İdarəetmə strukturunda şöbələr, bölmələr müxtəlif idarəetmə səviyyələrinə bölünür. Bu bölmələrdə ayrı-ayrı mütəxəssislər müxtəlif tapşırıqları və ya bu tapşırıqların bir neçəsinə yerinə yetirirlər. Bu idarəetmə bölmələrinə ayrı-ayrı qrupları idarə edən menecerlər daxildir. Hər menecerin konkret vəzifəsi və məsuliyyəti olmalıdır. Onlar ayrı-ayrı qrupların iş funksiyasını yerinə yetirməsində nəzarət edirlər. Ayrı-ayrı qruplar arasında olan əlaqələr horizontal xarakter daşıyırlar. İdarəetmə səviyyəsi də təşkilatlarda müxtəlif olur. Bu səviyyələr arasında əlaqələr şəqli xarakter daşıyır. Müxtəlif səviyyələri idarə edən menecerlər bir-birinə şəqli istiqamətdə təbe olurlar, yəni aşağı səviyyədə olan menecer yuxarıdakının tapşırıqlarını yerinə yetirir. Piramida şəklində olan idarəetmə strukturu aşağıda, 7 №-li şəkildə göstərilmişdir.



Şəkil 7. Turizm təşkilatının idarəetmə səviyyələri

Bütün idarəetmə səviyyələrindəki menecerlər idarəetmə funksiyaları ilə yanaşı başqa tapşırıqları da yerinə yetirirlər. Lakin menecerin vəzifəsi nə qədər yuxarıdırsa da, o əlavə funksiyalarla az müşguldur. Hesabatlar

göstərir ki, yüksək vəzifədə olan menecer ancaq 10 %, orta vəzifədə olan 50 % və aşağı vəzifədə olan 70 % əlavə funksiyaları yerinə yetirir. Piramidanın hər sonraki idarəetmə səviyyəsində az adam iştirak edir.

Ən yuxarı idarəetmə səviyyəsi. Təşkilatda bu adam direktorlar şurasının sədri ola bilər və ya prezident, idarənin vitse prezidenti ola bilər. Bu qrupda olan rəhbər işçilər aksiya sahiblərinin maraqlarını güdürlər və təşkilatın əsas siyasetini tərtib edir və bu siyaseti həyata keçirirlər. Burada 2 cür rəhbərlik forması ola bilər: salahiyətli idarəetmə və ümumi rəhbərlik.

Orta səviyyə rəhbərləri (menecerləri). Onlar tərtib olunmuş təşkilatın siyasetini həyata keçirirlər. Bu siyasetin ayrı-ayrı elementlərini şöbələrə və qruplara çatdırırlar və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edirlər. Bu qrupa daxil olan menecerlər, ümumiyyətlə mütxəssislər olurlar, onların geniş vəzifələri və qərar qəbul etməyə böyük hüquqları vardır. Bu qrupa müəssisə rəhbərləri, şöbə, büro, təşkilata daxil olan bölmələrin rəhbərləri aiddirlər.

Aşağı idarəetmə səviyyəsi. Bu qrupa kiçik rəislər daxildir. Onlar işçilərə verilən tapşırıqları yerinə yetirənlərə biliwasito rəhbərlik edirlər.

Strukturun bu cür formaları ümumi hal kimi qəbul oluna bilər. Lakin təşkilatın növündən, həcmindən, sahəsindən, ərazisindən və başqa faktorlardan asılı olaraq menecerin funksiyaları bu səviyyələrin üzündə də dayışa bilər.

Təşkilatların strukturunun vacib elementləri olan işçilər, bölmələr, şöbələr və başqa idarəetmə orqanları bir-biri ilə horizontal və ya şəqli istiqamətdə bağlıdır.

Turist təşkilatında əməyin horizontal və şəqli istiqamətlərdə bölünməsi

Əməyin bu istiqamətlərdə bölünməsinin əsas məqsədi işlərin yerinə yetirilməsində işçilərin ixtisasından düzgün istifadə etməkdir. İşçilərə tapşırıq veriləndə onların ixtisası nəzərə alınır. Müəssisədə işlərin düzgün getməsi ixtisaslı işçilərin düzgün yerləşdirilməsindən asılıdır.

Əməyin horizontal istiqamətdə bölünməsi. Bu əməyin miqdarının və keyfiyyətinin düzgün təyin olunmasıdır. Faktiki olaraq bu, texnoloji prosesin ayrı-ayrı hissələrə bölünməsi və bu işləri yerinə yetirənlərin təyin olunmasıdır. Əməyin funksional bölünməsi hər seydən əvvəl işçilərin öz ixtisaslarına və bacarıqlarına uyğun yerləşdirilməsi və onlardan səməralı istifadə olunmasıdır. Əvvəlcədən işin mahiyyəti aydınlaşdırılır, sonra isə

bu işə uyğun işçi təyin olunur. Məsələn, reklam sahəsində menecer kom-püterdən asanlıqla istifadə etməyi və xarici dilləri bilməlidir. İxtisaslaşmış işlərdə mütləq işçinin hazırlığı və ixtisası nəzərə alınmalıdır. Yüksək ixtisası olan fəhlə aşağı ixtisaslı işləri görməməlidir. Bu prinsipin pozulması işçi qüvvəsinin israfchılığına səbəb olur.

Əməyin saqılı istiqamətdə bölünməsi. Bu istiqamətdə əmək bölgüsü təbəqəliklə əlaqədardır və ierarxik idarə etmə zamanı, yəni bir neçə idarəetmə zamanı tətbiq olunur. Belə halda idarəetmə funksiyası əsas funksiyalarlardan biri olur və bu funksiyanın da əsas məqsədi təşkilatın bütün elementlərinin integrasiyası, və məqsədə uyğun istiqamətdə koordinasiya olunmasıdır. Bu cür halda menecerdə 2 xüsusiyyətin olması zəruridir: intellekt və iradə.

Müasir zəmanədə ən çətin və mürəkkəb iş fəaliyyəti düzgün və ağıllı idarəetmə qərarını qəbul etməkdir. Hər şeydən əvvəl buna səbəb müasir zamanda idarəetmə işlərinin çoxluğuudur. Bu işlərin hamisini nizama salmaqdan ötrü ayrıca idarəetmə funksiyasını yerinə yetirmək lazımdır. Bu funksiyaları idarə olunan obyektlərdə, müxtəlif proseslərdə, təşkilatlarında və müəssisələrdə və s. yerinə yetirilir.

XXVII FƏSİL**27.1 TURİZM TƏŞKİLATLARININ LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TƏŞKİLİ**
Formal və qeyri-formal təşkilatlar və münasibətlər

Hər müəssisədə və təşkilatda formal (официальной) münasibətlər strukturunu ilə yanaşı kollektivdə işçilər arasında qeyri-formal münasibətlər də hökm sürür. Görülən iş prosesi ilə əlaqədar formal münasibətlər əmrlər, təlimat və sərəncamlarla nizamlanır. Qeyri-formal münasibətlər isə heç kəs tərəfindən nizamlanır və heç bir məhdudiyyətə məruz qalmır. Eyni zamanda, təşkilatlarda ancaq formal münasibətlər idarə olunur. Hər bir formal təşkilatın tərkibində qeyri-formal təşkilat yaranır və bu axırıcı təşkilatın siyasetinin formallaşmasına güclü təsir göstərir. Bu onunla izah olunur ki, kollektivin hər bir üzvü, eyni zamanda müəssisədə yaranan müxtəlif qrupların üzvüdür.

Hər hansı bir müəssisədə rəhbərliyin formalasdırduğu qrupa formal təşkilat deyilir. Rəhbər və ya rəhbərlik bu təşkilati müəssisə qarşısında qoylan vəzifələri həll etmək üçün yaradır. Elə ki, müəssisə işləməyə başlayır, yavaş-yavaş qeyri-formal münasibətlər nəticəsində qeyri-formal qrupular və təşkilatlar yaranır və onlar müəssisənin fəaliyyətində ciddi problemlər yarada bilərlər. Qeyri-formal qruplar hər təşkilatda yaranırlar. Problem, ondadır ki, onlar təşkilatda üstünlük təşkil etməsinə və təşkilat düzgün yoldan uzaqlaşdırmasınlar. Menecer çalışmalıdır ki, qeyri-formal qrupuların sayı çox olmasın. Qeyri-formal qruplar bir-birilə gizlin, qeyri-formal ünsiyyətdə olurlar.

Heç bir yenilik belə sürətlə yayılmır, necə ki, «piçiltili sırlı teleqraf». Bu qeyri-formal qrupun əsas silahıdır. Hər bir «sırkı teleqrafla» verilən məlumatın öz sırlı interpretasiyası olur. Beləliklə, qeyri-formal qruplar insanlara mənfi təsir göstərirler.

Eyni zamanda bəzi təşkilatlar qeyri-formal qrupları böyük məharətlə öz xeyrinə istifadə edirlər. İş burasındadır ki, qeyri-formal qruplar normaldan artıq yaxşı işləyə bilirlər. Bundan ötrü, həmin qrupların fəaliyyətini lazımi istiqamətə yönəltməyi bacarımaq lazımdır.

Beləliklə, qeyri-formal qrupları sizə də işləyə bilərlər, sizin əleyhinizə də işləyə bilərlər. Bu menecerin təcrübəsindən və bacarığından asılıdır. Nə etməli ki, qeyri-formal qruplar sizə işləsinlər?

1. Menecer razılaşmalıdır ki, onun istayındən asılı olmayaraq qeyri-formal qruplar onun təşkilatında var və onları idarə etmək lazımdır;
2. Qeyri-formal liderləri axtarib tapmaq və onları idarə etməyə cəhd etmək;
3. Qeyri-formal təşkilatların əmələ gəlməsinin səbəblərini araşdırmalı və onların liderləri ilə daimi iş aparmalı.

Təşkilat strukturlarının layihələndirilməsi

Turizm təşkilatlarında optimal struktur yaratmağın ümumi resepti yoxdur. Təşkilati elə yaratmaq lazımdır ki, galçəkdə o rəhbərliyin qarşıya qoyduğu strateji məqsədi yerinə yetirə bilsin. İqtisadi cəhətdən səmərəli fəaliyyət göstərməkdən ötrü, təşkilat nəinki iqtisadi, keyfiyyət və kəmiyyət göstəricilərini dəyişməli, eyni zamanda təşkilat strukturunu da dəyişməlidir. Bir tərəfdən eldə olan vasitələri səmərəli istifadə edib istehsalı nizama salmaq və sabitliyi təmin etmək, digər tərəfdən isə elə çevik bir təşkilat yaratmaqdan səhbat gedir ki, o daxili və xarici mühitlərin dəyişikliklərinə vaxtında reaksiya verə bilsin.

Turizm sisteminin məqsədi və strategiyasından başqa təşkilatin xüsusiyyətlərinə, ətraf mühitin və işçilərin xüsusiyyətlərinə fikir vermək lazımdır. Turist bazarında məhsula ehtiyac olduğu baxmayaraq, turist müssisələrində inamsızlıq və öz yaxın vəzifələrinin nə olduğunu başa düşməyən təşkilatlar var. Ona görə də, turist təşkilatını yeni yaradanda təşkilatın çevik olmasına, strateji məqsədlərin tez-tez dəyişməsinə hazır olmasına fikir vermək lazımdır.

İşçilərin mövqeyi və təhsili təşkilatın yaranmasının o zaman vacib şərtlərindən olur ki, təşkilat emələ galanda işçilərin şəxsi bacarığı nəzərə alınmışdır. Təşkilatın strukturuna istehsal olunan xidmətlərin həcmi, istehsal texnologiyası, informasiyadan istifadə formaları, xüsusiyyət forması, filialların coğrafi yerləşməsi kimi faktorlar təsir edirlər.

Müasir vəziyyət işçilərdən idarəetmə proseslərinin iştirakçıları kimi yanaşmağı tələb edir. Müəssisələrin çoxunda bu hal ierarxik bixxəli idarəetmə üsulunun əksinədir. Lakin I siraya menecerin şəxsi keyfiyyətləri və onun afteriti qabağa keçir, ierarxik hakimiyət isə ön plana gədir. Əlbəttə, müasir təşkilatlarda demokratik idarə üsulları genişlənir. Mene-cer işdə özünü göstərməkdən ötrü, o, kollektiv tərəfindən qəbul olunmalıdır. Müasir menecerin fəaliyyətində inandırma, idarəetmənin müasir metodlarından istifadə etmə bacarığı, öz sənətində ustalığı və texniki biliklərə malik olması əsas yer tutur.

Təşkilat strukturlarının layihələndirmə metodikası

Təşkilatın strukturunun layihələndirmə qərarı o vaxt qəbul olunur ki, artıq köhnə idarəetmə strukturu işə yaramır. Yeni layihələşdirmə zamanı təşkilatın qarşısında yeni məqsəd qoyulur. Bu məqsədin məzmunu belədir. Yeni idarəetmə strukturu ətraf mühitlə qarşılıqlı əlaqədə öz işçilərinin fə-

aliyyətini elə təşkil etməlidir ki, öz müştərilərinin bütün tələblərini ödəsin və səmərəli nailiyyətlər eldə etsinlər. Sadə sözə desək, səhbat tourist müəssisəsinin istehsalat fəaliyyətini optimallaşdırmadan gedir. İş prosesində yüksək gəlir eldə etmək üçün idarəetmə strukturunu optimal olmalıdır. Layihələşdirmə prosesi 3 mərhələdən təşkil olunur.

I Mərhələ – təşkilatın idarəetmə strukturunun təhlili. Təhlil zamanı arasdırılır ki, bu kōhna struktur nə dərəcədə qarşıda qoyulan məqsədlərə uyğun gəlir, nə dərəcədə rasionaldır və qarşıya qoyulan kriteriyalara cavab verir. Bu kriteriyalar aşağıdakılardır:

İdarəetmə prinsipləri – mərkəzləşmə və avtonom qəbul olunan qərarların mütənəsibliyi, qəbul olunan qərarların səmərəliliyi, idarəetmə səviyyələri və hər səviyyədə qəbul olunan qərarların həcmi.

İdarəetmə aparıcı – grupların yenidən yaranması, yerdəyişməsi, onların əlaqələrinin dəyişməsi, salahiyətlərin və məsələyyətlərin düzgün paylanması, yeni bölmələrin və elementlərin yaranması və ləğv olunması, firmalar arası əlaqələrin dəyişdirilməsi və s.

İdarəetmə funksiyası – strateji planlaşdırmanın effektliyi: «Biznes plan» düzüliş, hazır olan məhsulun keyfiyyətinə nəzarət, işçilərin idarəetmə prosesinə calb olunması, əməyin motivlərinə dəyişiklik və s.

Təsərrüfat fəaliyyəti – texnoloji prosesin dəyişdirilməsi, firmalar arası əlaqələrin dərinləşməsi və təşkilatın texniki təchizatı və s.

Təhlil zamanı təşkilatın çatışmayan cəhətlərini aşkar etmək olar. Ola bilsin ki, onların işində paralellizm ola, təşkilat strukturunun təkmil olunması, çoxlu manqaralar və bölmələrin yaradılması və s. Nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır.

II Mərhələ – idarəetmə strukturunun layihələşdirilmə zamanı idarəetmə strukturunun təyin olunması, şöbələrin və idarəetmə bölmələrinin miqdarı, administrativ və idarəetmə personalının miqdarı, aparati saxlamaq üçün lazımlı olan xərclər təyin olunur.

Təşkilatların idarəetmə strukturları aşağıdakı tələblərə cavab verməlidirlər: Struktur optimal olmalıdır, yəni idarəetmə səviyyələri və bölmələrin miqdarı minimal olmalıdır. Operativ, etibarlı və çevik olmalıdır.

III Mərhələ – idarə strukturunun effektli olmasının qiymətləndirilməsi onun son nticədə qoyulan tapşırığı vaxtında yerinə yetirilməsi, qərarların optimal olması, onların vaxtında və operativ qəbul olunması ilə həyata keçirilir.

27.2 TURİZMDƏ MENECMENTİN FUNKSIYALARI

1. Turizm menecmentinin funksiyalarının xüsusiyyətləri

Turizmin idarə olunmasını ardı kəsilməyən proses kimi qəbul etmək lazımdır. Turizmdə idarə olunan proseslər və görülən işlər idarəetmə funksiyalarıdır. İdarəetmə funksiyası – idarəetmə faaliyyətinin bir növüdür. Bu faaliyyət xüsusi qaydalarla və müəyyən təşkilati işlərlə aparılır.

İdarəetmənin əsas komponentlərindən biri – funksiyadır. Hər hansı bir işi görməkdən qabaq əvvəlcədən fikirləşmək lazımdır ki, bu işin nəticəsi nə olacaqdır, bu işi necə görmək, əsaslaşdırmaq və nəzarətini təşkil etmək olar. Bunlar hamisə görmək istədiyimiz işin idarəetmə funksiyasıdır. İdarəetmə funksiyaları spesifik xüsusiyyətlərə, xüsusi məzmununa malikdirələr və müstəqil fəaliyyət göstərə bilirlər. Onlar bir-birilə əlaqədə ola da bilərlər, olmaya da bilərlər. Bəzən onlar biri birinə müdaxilə də oluna bilərlər. İdarəetmə sistemində bütün idarəetmə funksiyaları birləşib vahid idarəetmə prosesi yaradırlar.

Əgər turizmin meneceri öz təşkilatının göləcəyini təmin etmək istəyirsə, onda o bütün idarəetmə funksiyalarını yerinə yetirməlidir. Başlamaq lazımdır planlaşdırmadan. Əgər işin planı yaxşı qurulubsa, onda o iş yaxşı təşkil oluna bilər. Əməyin keyfiyyəti menecerin təklif etdiyi motivlərdən asılıdır. İşin gedisi yoxlamaq üçün nəzarət etmək lazımdır. Buna da nəzarət funksiyası deyilir.

Bələliklə, artıq tanış olduq ki, hər hansı ciddi bir iş görmək üçün 4 funksiyani – planlaşdırmanı, təşkilat işini, işin görülməsinin motivlərini, işə nəzarət funksiyalarını görmək lazımdır. Bu funksiyaların dördü də təşkilat üçün vacibdir. Buna baxmayaraq, planlaşdırma funksiyası başqa funksiyaların yaranması üçün zəmin yaradır və idarəetmə funksiyaları arasında əsas yer tutur.

İdarəetmə funksiyalarını idarə olunan obyektdə təsir göstərən idarə qüvvəsi kimi təsəvvür etmək olar. İdarəetmə – insanların iradəsi ilə varlıq yaratmaq bacarığıdır. İdarəetmə elmdir.

2. Planlaşdırma funksiyası

Turizmin idarəetmə sistemi strateji təsvəvürə əsaslanır. Menecerin təsəvvürü əsasında göləcək firmənin turist siyaseti formalasılır. Turist məüssisəsinin planlaşdırılması, onun məqsədinin və vasaitinin idarəetmə strukturlarının və inkişaf yollarının təyin olunması deməkdir. Planlaşdırma prosesində qərar qəbul olunur ki, məüssisənin işçiləri onun qarşıya qoyulan məqsədini həyata keçirmək üçün nə etməlidirlər. Söhbət sabah nə etmək və

necə etməkdən gedir. Bələliklə, məüssisənin sabahki gün gedəsi olduğu «yolun xəritəsi» hazırlanır. Bütün situasiyalar üçün hazır planlaşdırma üsulu yoxdur. Bu proses etaplarla müəyyən səviyyələrdə aparılır. Çox vaxt firmənin strateji planı tərtib olunur. Bu o deməkdir ki, firmənin uzun müddətə taktikası və strategiyası tərtib olunur. Ətraf mühit faktorları, rəqabət aparan firmaların imkanları öyrənilir, onların bazaradakı fəaliyyəti araşdırılır. Strateji planlaşdırma bu prosesin ən yuxarı səviyyəsidir. Bundan başqa, orta səviyyədə də plan tərtib olunur ki, buna da taktiki planlaşdırma deyilir. Taktiki planlaşdırma firmanın yaxın günlərdə görəcəyi işlərin planıdır. Taktiki planlaşdırma strateji planlaşdırmadan onunla fərqlənir ki, məsələn, məüssisədə beşaltı şöbə meneceri fəaliyyət göstərirə, onlardan hər biri başqaları ilə öz işlərin koordinasiya etməlidir. Bu da planda öz ek-sini tapmalıdır. Taktiki planlaşdırmanın işi strateji plandan götürürülür.

Təşkilatda aşağı səviyyələrdə də plan tərtib olunur. Bu cür planlar operativ planlaşdırma yaddır, onlar planlaşdırmanın əsasıdır. Operativ planlarda işçilərə təlimatlar, standartlaşdırma fəaliyyəti, görülən işlərin təsnifatı və s. təşkilatın əsas vəzifələrini görməyi asanlaşdırın operativ məlumatlar verilir. Müəssisədə heç kas təkbaşına qarşısına məqsəd qoymur və o məqsədə çatmaq yollar axtarır. Firmənin məqsədi bütün işçilər üçün eynidir və məüssisədə hamı bir nəfər kimi məüssisənin məqsədinə qulluq etməli və məqsədə çatmaqdə ötrü əlindən gələni asırgəməlidir. Hər menecer operativ planın əsasında öz gündəlik işini təyin edir və təşkilatın zəif və qüvvətli cəhətlərini araşdırır, öz gördüyü işləri başqa söhbələrdə görülən işlərlə əlaqələndirir. İşə bu cür məsuliyyətlə yanaşması menecerin şəxsiyyətini gündən-güna təkmilləşdirir.

Bu üç planın birgə tərtib olunması general-plan və ya biznesplan adlanır.

Planlaşdırmanın müxtəlif üsulları var. Onlardan biri də büdcə üsuludur. Onun köməyi ilə kapitalın və nəğd pul və başqa sərvətlərin giriş və çıxışına nəzarət etmək olar. Başqa bir üslub – özünü doğrultmanın təhlilidir. Analitik hesablamalarla sərf olunan xammalı, galiri və istehsal qüvvələrinin hesablaşması olar. Özünü doğrultmanın sadə hesablamalarında, satılışı olan turizm məhsulunun təxmini miqdərini təyin etmək olar. Bundan ötrü, turizmdən daxil olan vəsait, sərf olunan xərclərlə müqayisə olunur. Müqayisə zamanı ola bilsin ki, olverişli hal, yəni galir də alındı.

Planlaşdırma prosesində bu və ya digər üsuldan istifadə etmə obyektiv informasiyadan və əldə olən kapitalın miqdardan asılıdır. Planlaşdırma funksiyasının köməyi ilə məüssisədə olan qeyri-müəyyənlik problemi aradan götürülür. Planlaşdırma, öz vəzifələrini yerinə yetirməkdə menecərə kömək edir.

3. Təşkilatçılıq funksiyası

Turist müəssisəsində tərtib olunan hər hansı planda mütləq təşkilatçılıq mərhələsi olmalıdır. **Təşkilatçılıq idarəetmə funksiyası** artıq planlaşdırılmış işlərin görülməsinin idarəə olunmasıdır. O, təşkilatın texniki, iqtisadi, sosial-psixoloji və hüquq sahəsində olan işlərinin sahmana salınması deməkdir. O, menecerlərin və iş icraçılarının işlərini nizama salır. O, müəssisənin işçiləri arasında əmək bölgüsü aparır və bundan ötrü lazımlı olan vəsaiti təyin edir.

Təşkilat – qoyulan məqsədə çatmaq üçün lazımlı vasitədir. İqtisadi nöqtəyi-nəzərdən təşkilatın fəaliyyəti müəssisənin səməralılıyını artırır, işçilərin əməyindən düzgün və effektli istifadə etməyə imkan verir. Götürək turoperatoru. Turoperator eyni zamanda istehsalat, ticarət, informasiya məsələlərini həll edir, məhsulu satmaq üçün yeni regionlar axtarır təpər. Bu funksiyaların hamisini menecer işçilər arası bölgüsündür və hərənin öz məsuliyyətini təyin edir. Söhbət müəssisəsinin daxilində müxtəlif bölmələr arası daimi və müvəqqəti, xarici mühit faktorları arası münasibətlərin yaranmasından və müəssisənin xeyriəna istifadə olunmasından gedir.

Planlaşdırma və təşkilatçılıq funksiyaları bir-birilərə sıx bağlıdır. Bəzi hallarda onlar birləşirlər. Planlaşdırma təşkilatın əsas məqsədindən çatmaq üçün olan fəaliyyətinə səhnə hazırlayır, təşkilat funksiyası isə əsas komponenti adamlardan ibarət olan fəhlə strukturu yaradır. Təşkilatın idarəetmə funksiyası müəssisənin bütün mütaxəssislərini bir yerdə toplayır, hərəsinin öz yerini, öz məsuliyyətini təyin edir, işçi strukturunu və müəssisənin həcmindən asılı olaraq işçi qrupunu, kollektivini yaradır, onun məqsədini və personalin texnologiyasını formalasdırır. Müəssisə öz fəaliyyətinə başlamaq üçün müəyyən elementləri sahmana salır.

4. Turizmin motivləri – idarəetmə funksiyaları kimi

Bu prosesdə 2 cür motiv (məqsəd) ola bilər: səyahətlərin motivləri və əmək münasibətlərinin motivləri.

Səyahətlərin motivləri. Səyahətin motivi (turisti səyahətə vadar edən səbəb) olmasa – bu səyahət baş tutmaz. Səyahətin motivləri ona görə çox vacibdir ki, bu malumatlar turist bazarını seqmentlərə böllür, turist axınlarının və marşrutlarının idarəə olunmasına istifadə olunurlar.

Səyahət edən turist qrupunun bir məqsədi var. Lakin ola bilsin ki, onu təşkil edən turistlərin hərəsinin öz məqsədi olsun. Belə də ola bilər ki, hər turistin bir neçə məqsədi olsun. Ona görə də, bu məqsədlərin əvəzinə

motiv sözünü işlətmək daha doğru olardı. Səyahətin motivlərinin öyrənilməsi turizmin vacib şərtlərindən biridir.

Bəzi müəlliflər turizm sefərlərinin motivlərini öyrənməkdən ötrü onları 5 əsas qrupa bölgürlər: fiziki, psixoloji, şəxsi, mədəni və prestij və status motivləri. Ədəbiyyatda bu motivlər kifayət qədər açıqlanmamışdır, ona görə də, biz onların üzərində ətraflı dayanımağı məsləhət bilirik.

Əmək münasibətləri motivasiyası. Bu mənədə motivasiya – işçiləri aktiv əməyə vadar edən stimullardan səhəbət gedir, yəni menecerin apardığı təşkilat işlərindən sonra, müəssisədə qarşıya qoyulan işlərin görüləməsi təmin olunur. Bu məqsədlə - a) maddi və mənəvi maraq; b) işçidə daxili bir inamın yaranması istifadə olunur. Burada əsas işçidə işə maraq oystatmaq, onda əməyə ehtiyac və əməkdən həzz almaq duyularını inkişaf etdirməkdir. Bu onu göstərir ki, insanın hər bir hərəkatı müəyyən məqsədə təbeddir. O, böyük həvəslə, ilhamla işə başlaya bilər və isdən boyun da qəzərdə bilər. İnsan başqa cür də hərəkət edə bilər. Lakin həmişə onun hərəkətinin səbəblərini və motivini axtarır tapmaq lazımdır. Özünü və ya başqalarını öz məqsədini və ya təşkilatın məqsədlərinə çatmaq üçün iş fəaliyyətinə vadə etmək prosesinə motivasiya deyilir.

Motivasiya sözünün ənənəvi anlayışı işçi qüvvəsinə bir resurs kimi xatırladır və bu işçilər səmərəli işləməyə məhkumduurlar. Lakin sənaye inqilabından sonra cəmiyyətimiz mürəkkəbələşmişdir. Texniki inkişaf insanların əməyə və yaşayışa qarşı münasibətini tamamilə dəyişmişdir. Nəticədə, menecer gündəlik belə bir problemlə rastlaşır: işçilərin əməyə olan münasibətlərini necə əsaslandırsın və onların enerjisini konkret işin görüləməsinə necə yönəltsin. Menecerləri hər vaxt belə bir sual çox maraqlandırır. Hansı şəraitdə insan başqasının təşrifini ilə iş görməyə maraqlıdır? İnsanın azadlığı genişləndikcə və biznesdə özü iştirak etdikcə, işləməyə onun marağı da artır. İnsan azad olduğça, o fikirləşir ki, həqiqətən də bu işdə onun marağı və məqsədi nadir. Əgər o, yüksək sənətə və təcrübəyə malikdərsə, onda o gördüyü isdən həzz alır. Hansı təşkilat ona öz sevdiyi sənətlə işləməyə imkan verirsə, onda o həvəslə işləyir və onun əməyə motivi çox yüksək olur. Deməli, adamların əməyə motivini düzgün təyin etmək onun vacib bir marağına toxunmaq deməkdir, ona özünü réalisə etməyə şans verməkdir. Motivasiyanı öyrənmək üçün çoxlu nəzəriyyələr təklif olunmuşdur.

27.3 TURİZMDƏ MENECMENTİN PRİNSİPLƏRİ

1. Nəzarət funksiyası

Təşkilatı (müəssisəni) yaratmaq üçün artıq plan tutulmuş, onun strukturunu müəyyən olunmuş, iş yerləri və işçilərin işləmə motivləri təyin olunmuşdur. İdarəetmə funksiyasının bir komponenti qalmışdır ki, o da nəzarət funksiyasıdır.

Sovet idarəetmə sistemində «nəzarət» hakimiyətin əlində bir «ifşa etmə», «həbs etmə» silahları kimi işlədirildi. Hətta Sovet dövlətinin tərkibində hamını vəlvələyə salan «Xalq Nəzarət Komitəsi» də yaradılmışdır, baxmayaraq ki, bu Komitənin xalqla heç bir əlaqəsi yox idi. Menecmentdə idarəetmə funksiyası kimi «nəzarətin» (kontrolun) yuxarıdakı anlayışlarla heç bir oxşarlığı yoxdur. «Kontrol» menecment silsiləsində tamaamilə başqa məna daşıyır və menecerin ən aktiv idarəetmə fəaliyyətidir. Kontrol (nəzarət) iş zamanı elə olunan nöticələrin və planlaşdırılmış işlərlə müqayisə prosesidir.

Menecer iş zamanı tapşırıq verməklə kifayətlənmir, eyni zamanda bu tapşırıqların düzgün görülməsinə də nəzarət edir. Əvvəllər «kontrol» mühasibat hesabatında istifadə olunardı. Bəzi menecerlər onu bu vaxta kimi yenə də o qayda ilə istifadə edirlər. Lakin klassik menecmentdə onun mənasi idarəetmə funksiyası kimi işlənir. «Kontrolun» köməyi ilə təşkilatın fəaliyyətinin qoyulan standartlardan kənara çıxmamasına nəzarət etmək olur. Kim müasir və dəqiq nəzarət formallarından istifadə edirsə, onun rəhbərlik etdiyi təşkilatda az səhər yol verilir, ona görə ki, tərtib olunmuş plandan kənara çıxmalar nəzarət vasitəsilə vaxtında aşkar olunur və aradan qaldırılır. Menecerin müxtəlif planları ilə yanaşı, müxtəlif nəzarət sistemləri olmalıdır. Onun idarə etdiyi sistemlər və strukturlar nəzarətdən çıxmamalıdır.

Praktikada nəzarətin müxtəlif formaları vardır. Onların hamisinin əsasında eks əlaqə ideyası vacib yer tutur. Onlar sistemin real vəziyyətini tutulmuş planlarla müqayisə edirlər. Nəticədə sistemdə plana nisbətən müəyyən fərqlər müşahidə olunur. Bu fərqlər müsbət və mənfi ola bilərlər. Məqsəd bu fərqlərə düzəliş verməkdir.

Nəzarətin üç növü müşahidə olunur:

İlk nəzarət. O, ona görə belə adlanır ki, işin başlangıcından əvvəl aparılır. İlk nəzarət müəyyən qaydaları və təlimatları tətbiq etməkdən ötürür. O, üç sahədə – işçi, material və maliyyə resursunda aparılır. Onun

TURİZM

əsas məqsədi müəssisəyə nə qədər və hansı ressursların lazım olmasını araşdırmaqdır.

Operativ nəzarət. Bunu müəssisədə işlərin başladığı zaman təşkil edirlər. Bunun obyekti qulluqçular və menecer özü olur. Nəzarət sisteminiñ eks əlaqəsi olur və sərf olunan bütün materiallara və resurslara operativ nəzarət və lazımlı olarsa, düzlişlər verilir.

Son nəzarət. Son nəzarətin məqsədi sonrakı səhvlərin qabağını almaqdır. Bu nəzarətin nticələri sonrakı planlaşdırılmalarda istifadə olunur. Nəzarət funksiyası idarəetmə prosesinin sonu deyil. Praktikada təşkilat işinin ümumiyyətlə sonu olmur, funksiyalar bir-birini əvəz edir, dairəyə bənzər hərəkət əmələ gəlir. Məsələn, nəzarət zamanı alınan informasiya planlaşdırımda, təşkilat işlərdə və qulluqçuların motivasiyasında istifadə olunur. Yuxarı təbəqəli menecerlər öz iş vaxtının çox hissəsini planlaşdırma və nəzarət funksiyalarına sərf edirlər, aşağı səviyyəli menecerlər kadrların toplanması və onların işinin təşkili ilə مشğuldurlar.

2. Menecmentin prinsipləri

Təşkilatın idarə olunma prinsipləri təşkilata, onun strukturuna müəyyən tələblər və məhdudiyyətlər qoyur. Bu tələblər menecerin davranışına da təsir göstərir. Beləliklə, idarəetmə prinsipləri, menecerin əsas ideyası, qanuna uyğunluğu və davranışçı, onun idarəetmə funksiyalarında eks etdirilir.

İdarəetmənin ümumi prinsipləri:

- a) Menecer bütün qulluqçular üçün təlimat hazırlayıır.
- b) İnteqrasiya prinsipi. Yəni, sistemin daxilində müxtəlif münasibətlər, qulluqçuların baxışları inteqrasiya olmalıdır. Müəssisənin xaricində issa onlar özləri bilər.
- c) Menecerin həm daxili, həm xarici əlaqələri, əvəz etmələri öz idarə strukturunun və ya turizmin açıq sistem olmasına əhatə edir*.
- d) Cox funksiyali prinsip, yəni menecer təşkilatın fəaliyyətinin bütün sahələrini əhatə edir; maddi, xidmət, funksional və s.
- e) Müxtəlif dəyərlərə seçim prinsipi, bu o deməkdir ki, menecer turizm üçün vacib olan dəyərlərə sədəqətli olmalıdır. Bu dəyərlər – qo-

* Açıq sistem onunla fərqlənir ki, istənilən vaxt ona müdaxilə etmək olar və onun təkmilləşməsi üçün istənilən düzəlişli aparmaq olar.

naşa, rəhbərliyə vicdanla xidmət etmək, xidmət və onun qiyməti arasında əlverişli, insaflı mütənasiblik və başqalarıdır. Bu prinsipləri mənecər nəinki nəzərə almalı, ardı kəsilmədən riayət etməlidir.

2. Xüsusi idarəetmə prinsipləri

Bu prinsipin mahiyyəti mərkəzləşmiş və demokratik idarəetmə üsullarının optimal birləşməsidir, yəni qərar qəbul etdikdə səlahiyyətlərin qulluqçular arasında optimal bölgündürülənəsidir. Bu prinsipdə vahid idarəetmə və kolleqial prinsiplərini məharətlə istifadə etmək lazımdır. Tək idarəetmədə mənecər öz səlahiyyətlərinə aid olan qərarı özü qəbul edir. Bu zaman ona böyük səlahiyyətlər verilir və məsuliyyəti də artır. Kollektiv qərar çıxardanda məsuliyyət də kollektivin üzərinə düşür. Tək idarəetmə ilə kolleqial arasında düzgün mütənasiblik yaxşı nəticələr verir.

XXVIII FƏSİL

28.1 TURİZMDƏ MENECMENTİN İDARƏETMƏ METODLARI

1. Menecment metodlarının anlayışı və klassifikasiyası

İdarəetmə funksiyaları və prinsipləri müxtəlif üsullarla reallaşdırılır. İdarəetmə üsulu müəyyən məqsədə çatmaqdan ötrü obyekta göstərilən müxtəlif təsirlərin nəticəsidir.

«Metod» yunan sözüdür və onun mənəsi hər hansı məqsədə çatmağın yoldadır. İdarəetmə metodunun (üsulunun) köməyi ilə idarəetmə fəaliyyəti yaranır. Bu fəaliyyət menecmentin əsas vəzifələrini reallaşdırmaqdan ötrü tətbiq olunur. Bu metodlar kollektivlərdə və müssisəslərdə istifadə olunur.

Ödəbiyyadə obyekta təsir qüvvəsi və idarəetmə metodlarının klassifikasiyasına vahid baxış yoxdur. Praktikada, ümumiyətlə, müxtəlif idarəetmə metodları və onların birləşmələri tətbiq olunur. Bu metodlar biri birini əvəz edir və daim dinamik tarazlıqda olurlar. Onların obyekti, yəni istiqaməti əməyə qatlaşan insanlardır.

2. Təşkilati inzibati idarəetmə üsulları

Təşkilati inzibati idarəetmə metodu təşkilati münasibətlərin əsasında qurulmuşdur. Bu metodların əsasında turist müssisəsinin vacib idarəetmə funksiyası yerinə yetirilir. Biz əsaslı olaraq inzibati idarəetmə metodunu tənqid edirik. Lakin heç bir iqtisadi metod təşkilati inzibati təsir olmadan təşkilatda nizam-intizam və qayda-qanun yarada bilməz. Deməli çıxış yolu bu metodları optimal mütənasiblikdə tətbiqindədir. Inzibati metod rəhbərin səlahiyyətinə, onun hüquqlarına və onun ixtiyarına əsaslanır. Müəssisənin rəhbəri burada inzibatçı kimi, yəni hakimiyətin nümayəndəsi kimi çıxış edir. O, burada ona verilən səlahiyyət çərçivəsində hərəkət edir. Inzibati idarəetmə metodu quru-quru əmr verməklə eyni deyildir.

Sovet idarəetmə sisteminde inzibati idarəetmə metodları üstünlük təşkil edirdilər. Bu metodun üstünlüyü onda idi ki, verilən əmlərlə, sərəncamlar və operativ göstərişlər yazılı və ya şifahi verilirdi və onların həyata tətbiq olunmasına ciddi nəzarət olunurdu. Bu da əmək nizam-intizamını yüksək səviyyədə saxlayırdı.

Son zamanlar inzibati idarəetmə metodları iqtisadi metodlar tərəfindən sıxışdırılır. Bunu nə elmi və nə də praktiki cəhətdən düzgün hesab etmək olmaz. Eyni zamanda, tək inzibati metodların tətbiqi axır nəticədə passivliyə və idarəetmədə tabeşizliyə gətirib çıxarıır.

3. İqtisadi idarəetmə metodları

İdarəetmədə bu üssullara üstünlük verilir. Ona görə ki, idarəetmə münasibətləri birinci növbədə iqtisadi münasibətlərlə, yəni işçilərin marağına uyğun münasibətlərlə təyin olunur. Başqa sözlə desək, idarə olunan obyektin maraqları və müəssisənin qarşısına qoyulan məqsad iqtisadi metodların təsiri ilə həll olunur. Müəssisələrin idarə olunmasında iqtisadi metodlara geniş yol verilir. Ona görə ki, bazar iqtisadiyyatına keçid dövrü müəssisələrin kollektivləri tam sərbəst hərəkət edirlər. Kollektivlər maddi fondlardan, alınan golirdən, əmək haqqından səmərəli istifadə edir və öz maraqlarını güdürlər. Problem ondadır ki, kollektivdə elə şərait yaranmalıdır ki, iqtisadi metodlar effektli olsunlar. Hər hansı bir idarəetmə funksiyasının olmaması bu metodun effektliyini şübhə altına salır. İqtisadi metodların effektliyi nəticəsində əmək kollektivi maraqla işləyir, ona görə ki, onun iqtisadi maraqları qorunur. İqtisadi maraqların tətbiq olunması kollektivdə nizam-intizam yaradır. Fəhlələr öz ixtisaslarını artırır və gördüklerini idarə olurlar. Praktikada iqtisadi idarəetmə metodlarının tətbiqində planlaşdırma, təhlil, təsərrüfat hesabı (xozrassçət), qiymət əmələ gatirmə və maliyyə kimi proseslərdən istifadə olunur.)

Iqtisadi metodların müəssisələrdə genişlənməsinə baxmayaraq təşkilati inzibati idarəetmə metodlarından istifadə etməyi də yaddan çıxartmaq lazımlı deyil, ona görə ki, bu axırıncılar müəssisədə gərginlik yarandıqca mərkəzi idarəetmənin üstünlüklərindən istifadə etməyə imkan verir.

4. Sosial-psixoloji idarəetmə metodları

Tədqiqatlar göstərir ki, əməyin məhsuldarlığı psixoloji faktorlardan da asılıdır. Meneçer bu faktorları nəzərə alaraq məqsədi və problemləri eyni olan vahid kollektiv yaratmağı bacarmalıdır. Sosialoji tədqiqatlar göstərir ki, meneçerin idarəetmə qabiliyyətinin 15 %-i onun ixtisasi olmasından asılıdır. 85 %-i adamlarla danişmaq qabiliyyətindən asılıdır. O, onuna işləyən adamların xasiyyətini, davranışını, işə və kollektivə münasibətlərini öyrənərkən onun necə hərəkət edə biləcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmalıdır. Məlumudur ki, hər qrupun özüne məxsus psixoloji klimati vardır. İşçi qrupların yaranmasında psixo-fizioloji uyğunluq nəzərə alınmalıdır. Yaponiyanın sosioloqları təsdiq edirlər ki, insanın əhval-ruhiyasından və işləmək arzusundan asılı olaraq əmək məhsuldarlığı 1,5 dəfə arta və ya azala bilər. Sosial psixoloji faktorlara idarəetmə zamanı fikir verməyəndə kollektivdə qeyri sağlam münasibətlər yaranı bilər, bu da əmək məhsuldarlığını aşağı salır. Sağlam münasi-bətlər əmək kollektiv-

lərində bazar münasibətləri şəraitində əmələ gelir. Bu şəraitdə sağlam mənəvi psixoloji klimat formalaşır, yoldaşlıq müna-sibətləri və kollektivçilik yaranır. Kollektivin hər bir üzvü (91%) ümumi idarə ötrü narahat olur. Ona görə də, kollektivin sosial psixoloji atmosferin menecər daim nəzarət etməli və göstərilən bu metodlarla ona təsir göstərməyi bacarmalıdır. Burada şəxsi səhəbatlar, müxtalif tərbiyə proseslər, maddi maraqlandırma əsas rol oynayır. Burada əsas faktor «insan faktorlarıdır». İnsanın «ürəyinə» yol tapmalı, onun iqtisadi maraqlarını nəzərə almmalı, xasiyyəti-nə uyğun rəftar etməlidir. Bir sözlə, qulluqçunun «dilini» tapmalı və məhsuldar işləmək üçün ona şərait yaratmalıdır. Bunların hamısı menecerin təcrübəsindən və istedadından asılıdır.

28.2 TURİST MÜƏSSİSƏLƏRİNƏ RƏHBƏRLİK STİLLƏRİ

1. Rəhbərlik stillərinin anlayışı və xüsusiyyətləri

«Stil» - yunan sözüdür. Onun mənəsi – «xətt» deməkdir. Rəhbərlik stilı hər adamın özünə məxsus, təkrar olunmaz «xəttidir», özünə məxsus xüsusiyyətidir. İki adamın xətti eyni olmadığı kimi, onların idarəetmə üsulları da müxtalif olur. Beləliklə, «idarəetmə stil» meneçerin praktiki fəaliyyətinin metodlarından. Buradan görünür ki, stilə metod arasında müzy-yən oxşarlıq var. Stil meneçerin metodlarının tətbiqinə təlimatdır. Hər meneçer idarəetmə metodlarını özüne məxsus əsulla və ya stillə həyata tətbiq edir. Bu o deməkdir ki, hər hansı bir metodun tətbiq olunması konkret keyfiyyətə malik olan şəxsiyyətin olmasına tələb edir. Bundan başqa, idarəetmə metodu çəvik və dəyişən şəraite həssasdır. Stil isə dəyişməyərək sabit qalır. Stil istehsalat xarakteri daşıyır və metoda nisbətən çox zəif tək-milləşir. Beləliklə, idarəetmə (rəhbərlik) stilı olduqca şəxsi və rəhbərin (meneçerin) şəxsi keyfiyyətləri ilə təyin olunur. O, meneçerin adamlarla ənsiyyət bacarığını və həmin şəxsin qərar qəbul etmək texnologiyasını eks etdirir.

İş prosesində meneçerin xüsusi elə bir stil formalaşır ki, onu da təkrar etmək qeyri-mümkündür. Meneçerin idarəetmə stilini onun şəxsi xüsusiyyətlərindən və keyfiyyətlərindən asılıdır. İş stilinin tətbiq olunması qarşıya qoyulan məsələlərin mahiyyətindən də asılıdır: eğer məsələ idarəetməyə aidirsə, onda meneçer öz tabeçiliyində olanlara dəqiq və konkret sərəncamlar verir və bu sərəncamların icrasına nəzarət edir. Öğər istiqamətləndirici təpşirinq verirsə, onda o, tabeçiliyində olanla onu müzakirə edir və onun təşəbbüslarına və təkliflərinə qiymət verir. Öğər icracı iş təpşirığını özü müstəqil həll edirsə, meneçer özü ona kömək edir, məsuliyyəti onunla

bölüşdürürlər. Praktikada çox vaxt menecer öz səlahiyyətlərinin bir hissəsini təbəciliyində olana verir və ona etibar edir.

İlk dəfə rəhbərlik stilini problemini ədəbiyyatda K. Levin qaldırmışdır. O, stilin üç növünü – avtoritar, demokratik və liberal stillərini təklif etmişdir. Levinin görə, avtoritar stilə rəhbərlik bütün əxtiyarı öz əlində cəmləyir. Belə rəhbər tələb edir ki, iş haqqında vəziyyəti ətraflı ona məruzə etsinlər, işçilərlə az əlaqədə olur, sərəncamlarında qısa və konkretdir, daim əmər və sərəncam verməyi sevir, heç vaxt heç nəyi xahiş etmir. Başqa sözlə, onun idarəetmə üsulu əmər və sərəncamlardan təşkil olunur. Avtokrat üçün doğmalar və steriotiplər onun təsəkkürüñə xalidir. O, qulluqçu tərafından göstərilən təşəbbüsleri bəyənmir. Avtokrat rəhbərlə işləmək insan üçün bir cəzadır. Onun ən çox sevdiyi cümlə, «biz səniñlə işləyə bilmərik» cümləsidir.

Demokratik stilə işləyən menecer məsələlərin çoxunu kolleqial həll edir, tənqidə sağlam reaksiya göstərir, təşkilatın vəziyyəti haqqında məlumatları təbəciliyindəki işçilərə çatdırır, onlarla rəftəri mədənidir, daim işçilərlə ünsiyyətdədir. Səlahiyyətlərinin bir hissəsini başqa mütəxəssislərə verir və onlara etibar edir. O tələbkər və ədalətlidir. Qərar çıxaranda kollektivin bütün üzvləri iştirak edir.

Liberal stili olan rəhbər kollektivin heç bir işinə qarışmur, işçilərə tam müstəqillik verir. Belə rəhbər nəzakətlidir və lazımlı olarsa, əvvəlki qərarını işçilərin xeyrinə lağış etməyə hazırlıdır. Onlar işdə heç bir təşəbbüs göstərmirlər, mexaniki olaraq yuxarı pillənin sərəncamını yerinə yetirirlər. İşçilərlə olan rəftərinin yumşaq olması hörmət qazanımaq şəxsiyətini təsdiq edir. Liberalların təşkilatçılıq qabiliyyəti çox zəifdir, onlar təbəciliyklərində olanları nəzarət edə bilmirlər. Ona görə də onların idarəetmə qabiliyyəti zəifdir. Beləliklə, idarəetmə stili qərar qəbul etmə texnologiyasıdır.


Alman tədqiqatçıları rəhbərlik stilini ilə əmək nəticələri arasında asılılıq tapmışlar və bu asılılığı QRİD sistemində qrafiki şəkildə göstərmişlər.

QRİD setkasında menecerin öz səlahiyyətlərini yerinə yetirməsi qrafiki şəkildə aydın göstərilmişdir (şək. 8). Menecerin faaliyyəti iki ox (X-Y) istiqamətində göstərilir: X – istehsalata qayğı və Y – işçilərə qayğı oxudur. Bu iki barəbar ölçünün arasında olan qarşılıqlı əlaqə və onun formallaşdırıldığı idarəetmə üsulu sxematiq olaraq on ballıq setkada göstərilmişdir. Ən aşağı bal 1 baldır, ən yuxarısı 10 baldır. Yerdə qalanı onların arasında olan əlavə qiymatlardır.

Bu sistem konkret rəhbərlik keyfiyyətlərinə, səlahiyyətlərin düzgün istifadə olunmasına, işgüzar kollektivin yaranmasına və idarəetməni xarak-

terizə edən başqa faktorlara əsaslanır. Rəhbərin şəxsi keyfiyyətlərini səciyyələndirən beş hali götürək:

- 1.9 – bu halda – istehsalata qayğı 1 baldır, yəni ən az, əsas fikir isə verilir işçilərə, yəni 9 bal.
- 9.1 – 9 bal qayğı istehsalata, 1 bal işə işçilərə; bu halda menecer əsas fikri istehsalata verir və yaxşı nəticələr əldə etmək üçün işçilərə nəyi və necə etməyi sərəncam verir.
- 1.1 – minimal qayğı istehsalata və ən az qayğı insanlara. Meneceri bu halda nə istehsalat maraqlandırır, nə də işçilər. O, ancaq öz iş yerini qorumaqdan ötürü çalışır.
- 5.5 – bu halın fəlsəfəsi rəhbərlə işçilərin sakit sülhündür, yəni müəssisədə orta səviyyədir: «toxunma mənə, toxunmayım sənə».
- 9.9 – bu hal yüksək səviyyəcə həm istehsalata, həm də adamlara olan qayğıdır. Bu halın meneceri müəssisəni demokratik yollarla idarə etdir və onun əmək göstəriciləri ən yüksəkdir.



Şəkil 8. İdarəetmə növlərini təyin etmək üçün QRİD setkasi

3. İdarəetmənin elementləri (davranış faktorları)

İdarəetmə çox mürəkkəb prosesdir, lakin onu təsvir etmək üçün əsas elementlərə ayırmak olar. Bu elementlər aşağıdakılardır: təşəbbüskarlıq, məlumatlı olmaq, öz fikrini müdafiə etməyi və qərar qəbul etməyi bacarmamış, konfliktli situasiyaların həlli və tənqidli analizi aparmaqdır. Bu elementlərin 6-sı da, kamil idarəetmə nöqtəyi nəzərindən çox vacibdir. Onları heç biri o birini əvəz etmir. Bu elementlərin hər biri menecerin davranış-

şini xarakterizə edən 6 növ əməliyyatdan tərtib olunur. Bu əməliyyatların vəsiyəti ilə adamların bir-biri ilə əlaqəsini, təşkilatda müxtəlif məsələlərin həll etməsi bacarığını, idarəetmə xüsusiyyətlərini öyrənmək olur. Bu davranış elementləri aşağıdakılardır:

3.1. Taşəbbüskarlıq – yeni bir iş görəndə özünü göstərir. Rəhbər, başqaları ondan qarar gözlayəndə, bu taşəbbüskarlığı göstərə də bilər və göstərməyə də bilər.

- A. Vəziyyət nə qədər tələb edirə, mən bir o qədər də çalışıram.
- B. Başqalarına kömək edirəm və onları dəstəkləyirəm.
- C. Orta tempdə öz fəaliyyətimi davam etdirirəm.
- D. Təbeçiliyimdə olanlar və o cümlədən, özüm aktiv fəaliyyət göstərirəm.
- E. Ciddi ölçü götürürəm və başqaları məni müdafiə edir.
- F. Mənə sədaqətli olanları müdafiə edirəm və mükafatlandırıram.

3.2. Bütün xəbərlərdən həli olmaq. Rəhbərlərin bəziləri bu hala böyük əhəmiyyət verirlər, bəziləri isə daxil olan məlumatları ikinci dərəcəli hal kimi qəbul edirlər.

- A. Mən tabeliyimdə olanların verdiyi məlumatlarsız da keçinirəm.
- B. Hər şeyin öz qaydasında olmasına inanmaq üçün mən fakt axtarıram.
- C. Hər şeyi olduğu kimi qəbul edirəm. Dəlilləri fikir ayrılığı olduqda yoxlayıram.
- D. Tabeliyimdə olanların səhvlərində özümü qorumaq və vəziyyətə nəzarəti itirməmək üçün faktları və dəlilləri araşdırıram.
- E. Başqasının verdiyi məlumatı yoxlayıram.
- F. Məlumatı toplayır və onların düzgünlüyünü yoxlayıram. İşçilərimə diqqətlə qulaq asıram və onların verdiyi məlumatı təhlil edirəm, çalışıram həqiqəti ortaya çıxarıram.

3.3. Öz mövqeyinin müdafiəsi. Bu hal müəyyən mövqelərin olmasına tələb edir.

- A. Mən heç kəsin fikrinə şərik olmuram və öz fikrimi də açıqlamıram.
- B. Mən başqalarının fikrini nəzərə alıram, lakin öz əlavələrim də olur.
- C. Mən öz fikrimi açıqlayıram və başqalarının fikrinə tənqidli yanaşırıram.
- D. Başqalarının fikrinə zidd olsa da, mən öz fikrimi müdafiə edirəm.

- E. Mən həmişə öz fikrimdə qalıram və başqalarına da qulaq asıram.
- F. Mən öz fikrimi açıqlayıram, lakin onu dayışə də bilərəm, eger başqa bir ağıllı fikir olsa.

3.4. Konfliktlərin həlli. Konflikti həll edə bilən menecər hörmət qazanır, həll edə bilməyən isə hörmətdən düşür.

- A. «Hörmətimi» saxlayıram və konfliktə qarışmırıam.
- B. Konfliktdən qaçırıam, lakin baş verəndə çalışıram tərəfləri «sakitləşdirəm».
- C. Konflikt baş verəndə mən tərəfləri razi salan mövqə tuturam.
- D. Çalışıram konfliktin qabağını alam, ondan ötrü öz fikrimə üstünlük verirəm.
- E. Konflikt baş verəndə mübahisələri kəsirəm və tərəflərə onların fikirlərinə görə öz təşəkkürümü bildirirəm.

28.3. QRİD SİSTEMİNƏ MENECERLƏRİN İDARƏETMƏ FƏALİYYƏTLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

9.1 növlü menecerin davranış xüsusiyyətləri.

Bu cür menecerdə ən çox istehsalata qayğı (9 bal) və işçilərə qarşı isə qayğı ən az (1 bal) olur. 9.1 tipli menecər belə hesab edir ki, eger insanlar möhkəm nəzarət altında olarsa, ancaq onda yaxşı işleyərlər. Bu tipli menecər istehsalata yaxşı bilən pedant müttəqəssisidir. Onun aləmində «insan faktorunun» istehsalata qarışmasının heç bir manası yoxdur. Onun fikri belədir: «Mən müstəqil qərar qəbul edirəm və mənim qərarımı heç kəs təsir göstərə bilməz». Bu cür rəhbər hakimiyəti öz əlində cəmləyir və müəssisədə hamının ona təbe olmasına tələb edir. Bu tipli menecerin idarəetmə zamanı davranış elementləri aşağıdakılardır:

Konfliktlərin həlli. Konflikt baş verəndə o, tərəflərə nə etməyi konkret göstəriş verir. Kimin fikri onunku ilə düz gəlmirsə, o, onu təbe olmamaqda güñahlandırır. Konflikt baş verəndə o, tərəflərin gotirdiyi dəlillərlə hesablaşır, onun fikrinin əsas olmasını iddia edir. Konfliktləri həll edəndə o, tərəflərə təzyiq göstərir və var-qüvvəsi ilə öz ideyاسını müdafiə edir.

Taşəbbüskarlıq. Bu cür menecər həddən artıq taşəbbüs göstərir, lakin bu taşəbbüs ancaq menecər tərəfdən göstərilir: «Hər şeyi mən dediyim kimi etməlisən». Belə menecər təsəvvür edir ki, adamların fəaliyyətini məhdudlaşdırmaq rəhbərin gücünü göstərir, təbeçiliyindəkilərlə məsləhətleşmək rəhbərin zəifliyini göstərir. Bir də ki, adamlar adət ediblər ki, kimse onları idarə etsin.

Məlumatlı olmaq. 9.1 tipli menecer həvəslə müxtəlif miqdard və həcm faktorlarını toplayır. O deyir: «Mənə ancaq faktlar lazımdır». Lakin o, işçiləri təhlil aparmağa və öz fikirlərini təklif etməyə qoymur. O, başqalarının haqlı olmasını qəbul etmir, hər bir yeni məlumatı təhlükə ilə qarşılıyır və qorxur ki, bu məlumatlar ona yeni problemlər yarada bilər.

Öz fikrinin müdafiəsi. 9.1 tipli menecer hər hansı bir məsələyə öz müraciətini ətrafdakılara açıqlayır. O, həmişə öz ideyalarını açıq nümayiş edir. O, «ürayı açıq» və səmimi adamdır. Eyni zamanda, bütün hadisələrə «ağ və qara» fəlsəfəsi ilə yanaşır. O, söz danişanda «vəssalam», «heç vaxt», «dünýasında ola bilməz» - sübutu mümkün olmayan sözlər işlədir. Onun fikrinə, mülahizələrdə ehtiyatlı olmaq zəiflik əlamətidir. O, tabeçiliyində olanların arqumentlərinə heç vaxt qulaq asmrı və onları başa düşməyə çalışır.

Qərar qəbulu. 9.1 tipli menecer qərarı tək qəbul edir və bu barədə heç kimə qulaq asmrı, belə hesab edir ki, bundan ötrü onun kifayət qədər biliyi, tacrübəsi və səlahiyyətləri vardır. O, qərar qəbul etməkdə heç kəslə hesablaşmış və prosesdə heç kəsi yaxınına buraxmur. Öz qərarını heç vaxt dəyişir.

Təngidi təhlil. Verilən tapşırıqların icrasına nəzarəti 9.1 tipli menecer öz asas vəzifəsi hesab edir. Lazım olan məlumatları icraya nəzarət zamanı toplayır. Lazım olan məlumatları topladıqdan sonra o, sahvləri düzəltməyə və tabeliyində olanlar təngid eləməyə başlayır. Burada onun məqsədi, tabeçiliyində olanları borclu çıxartmaq və işi apara bilməməkdə güñahnadırmaqdır. Bu cür rəhbər işçilərə buraxılan sahvləri düzəltməyə kömək etmir və çalışır ki, onları öz iradəsinə sözsüz tabe etsin.

1.9 tipli menecerin idarəetmə davranış qaydaları.

1.9 tipli menecerin idarəetmə təməyüllərində istehsalata qayğı 1 bal, insanlara qayğı isə ən maksimaldır (9 bal). Bu menecer belə fikirləşir ki, istehsalata göstərilən qayğı çox vaxtı insanların marağının əleyhinə olur. Menecer belə fikirləşir ki: «Adamlar əşya deyil, onların qiymətini hər hansı şkala ilə ölçmək olmaz», ona görə də, insanların ideyası və hissiyatı ondan ötrü I dərəcəlidir. Bu sözləri əsas tutaraq 1.9 tipli menecer işçilər üçün müəssisədə lazım olan şəraiti yaratmağa çalışır. Idarəetmə funksiyasını o elə yerinə yetirir ki, kollektivdə dostluq və yoldaşlıq atmosferi yaransın. Onun iradəsindən asılı olmayaraq istehsalata qayğı azalır. O, adamlara

qarşı işdə tələbkar olmur. Ona görə də işçilər başa düşür ki, onların rəhbərinin «ürəyi yumşaqdır» və belə rəhbərin hörməti işçilər arasında olmur.

1.9 formulasının mənfi cəhəti ondadır ki, işçilər bu meneceri saymırlar. Bu isə meneceri özünə mənfi psixoloji təsir göstərir. 1.9 tipli menecerin davranışın elementləri aşağıdakılardır:

Münaqişələrin həlli. Bu menecer münaqişələri sevmir, o, dostluq mühitinə ziddir. Lakin münaqişələr baş verendə bu cür menecer ətrafdakılardan tərəfini saxlayır. Onun yaddaşı çox zəifdir. Belələri vacib işlərin yerinə yetirilməsindən çox etibarsız olurlar.

Təşəbbüskarlıq. Bu cür menecer başqalarına köməyə gəlməyə həmişə hazırlıdır. O, tabeliyində olanların təşəbbüsünü qəbul edir, lakin özü belə bir addımı atmaqdandan çəkinir, ona görə ki, hər hansı bir işi başlayıb və sona çatdırmağa onun iradəsi çatır! O qorxur ki, onun hərəkətlərini düz başa düşməzler. Dündür, bu tipli menecelerin çoxu özlərin aktiv və səriştəli göstərirler, lakin bu illuziyadır. Məsələ bundadır ki, onlar başqasının təşəbbüsünə tez qoşulurlar.

Məlumatlanma. Onlar bütün yenilikləri öyrənmək isteyirlər, lakin bu məlumatların dərinlikləri, məsələni həll edəndə, onları çox az maraqlandırır. 1.9 tipli rəhbər, ümumiyyətlə, adamlara diqqətə qulaq asırlar, lakin bütün baş verənləri səthi qəbul edirlər.

Öz ideyəsinin müdafiəsi. 1.9 tipli menecer öz fikrini çox zəif müdafiə edir, lakin hər hansı bir məsələni qaldırırsa, onu çox qarışq və qeyri-müəyyən təsvir edir ki, başqalarında mənfi təsir oyanmasına. Ona görə 1.9 tipli meneceri etibarlı adam kimi qarşılıyırlar.

Qərar qəbulu. 1.9 tipli menecer üçün ciddi problemdir, ələxxüsusunu yuxarılar tələb edəndə baş verir. Öz işçiləri ilə yaxşı münasibət saxlamaq üçün o, onlara deyir ki, bu qərarı «yuxarıda qəbul ediblər, istər-istəməz yerinə yetirmək lazımdır».

Təngidi təhlil. 1.9 tipli menecer problemlərin müsbət cəhətlərini qeyd etməyi sevir və istəyir ki, kollektivdə yaxşı əhval ruhiyyə yaratsın.

9.9 formulalı menecerin idarəetmə üsulunda fəaliyyəti

Bu cür menecer həm istehsala (9 bal), həm də işçilər yüksək qayğı göstərir (9 bal). Başqalarından fərqli olaraq bu cür menecerdə təşkilatın və kollektivin maraqları arasında heç bir daxili ziddiyyət yaranır. Əksinə, iki seçimin sintezi yaranır. Bu sintezin səviyyəsi firmanın maraqlarına uyğun olur və işçilərin tələblərini də ödəyir. Belə olduğu halda, firmanın hər bir işçisinin iştirakı onun işində maksimaldır.

9.9 tipli menecer öz maraqlarını işçilərin və ya firmانın hesabına ödəməkdən çəkini. O belə hesab edir ki, öz şəxsi maraqlarını güdmək başqalarının gözündə hörmətdən düşmək deməkdir. Bu cür menecer öz münasibətlərində həm rəhbərlə və həm də özüne tabe olanlarla eynidir. 9.9 tipli rəhbər idarəetmə zamanı davranış elementləri aşağıdakılardır:

Münaqişələrin həlli. Bir mütxəssis kimi bu menecer münaqişələrin və ziddiyətlərin həllində elə optimal çıxış yolu tapır ki, münaqişə tərəfləri bundan narazı qalmır. Bu sahədə onun prinsipləri belədir:

- Münaqişənin başlanğıcında bütün işçiləri bu məsələnin həllinə cəlb edir;
- Münaqişənin mənasını və səbəbini dəyişmədən və öz interpretasiyası olmadan izah edir;
- Münaqişə tərəflərinə eyni gözlə və eyni ölçülərlə yanaşır;
- Hər iki tərəfin maraqlarını nəzərə alaraq orta mövqe tutur.

Təsəbbüskarlıq. 9.9 tipli menecer idarəetmə stilini möhkəm, aktiv və enerjisi çox olan, böyük həcmdə iş görməyə qadir olan menecerdir. Onun bütün enerjisi başqalarının iş qabiliyyətini və təsəbbüskarlığını sefərbərliyə almağa yönəlməsidir. Menecer tərəfindən tapşırıq alanda işçilərdən heç biri demir ki, «bu manim işim deyil, qoy bu işi başqası görsün».

Qərar qəbulu. Qərar ekspromtom qəbul olunur və işçiyə çatdırılır. Menecerin hər tərəfli hazırlıqlı, məlumatlı və bacarıqlı olduğuna görə verilən tapşırıq tabii hal kimi qəbul olunur.

Məlumatlanması. Məlumatlanması və bu tipli menecerin məlumatla olan ehtiyacı artıqlaması ilə ödnənilir. Belə menecer haqqında deyirlər: «O bilir nə danışır», «Onun hər şeydən xəbəri var». 9.9 tipli menecer alınan məlumatları diqqətlə öyrənir, faktlarla adamların şəxsi fikirləri arasında fərq qoyur. Hər şeydan xəbəri olan belə menecerin iş fəaliyyətində toplanmış məlumatın çox böyük rolu vardır. Onun möhkəm yaddaşı və öz fikirlərini daim müdafiəyə hazır olması işçilər arasında onun hörmətini qaldırır. Öz mövqeyini məharətlə müdafiə etməyi bacarması onun iradəsinin möhkəmliyinin əlamətidir. Hami başa düşür ki, bütün verilən təkliflər onun tərəfindən lazıminca qiymətləndiriləcəkdir.

Təngidi təhlil. Bu menecerin iş stilini açıq və aydınlaşdır, ona görə ki, kollektiv üzvləri qəbul olunan bütün qərarların iştirakçılarıdır. Qəbul olunmuş qərarların nəticələri və onların icrası kollektivdə müzakirə olunur.

ƏDƏBİYYAT:

- Кабушкин Н.И. Менеджмент туризма. Минск, БГЭУ, У.П., «Новое знание», 1999.
- Кабушкин Н.И., Бондаренко Г.А. Менеджмент гостиниц и ресторанов. У.П., Минск, «Новое знание», 2002.
- РМАТ. Менеджмент туризма. М., «Финансы и статистика», 2002.
- Квартальнов В.А. Туризм. М., «Финансы и статистика», 1999.
- Квартальнов В.А. Иностранный туризм. М., «Финансы и статистика», 1999.
- Уокер Джон. Введение в гостеприимство. М., «ЮНИТИ», 1999.

YEDDİNCİ HİSSƏ
TURİZMİN HÜQUQ TƏMİNATI

XXIX FƏSİL

Turizmin hüquq təminatının turizm inkişafında rolü

Turist səfərləri turistlərin başqa dövlətlərin sərhədlərini keçməkla, o dövlətlərdə yaşamaq və yer dəyişmələri ilə sıx bağlıdır. Sərhədləri keçərkən turistlər müxtəlif gömrük qaydalarına rast gəlirlər. Bu qaydaların müxtəlifiyyi çox vaxt turistlər üçün problemlər yaradır. Hər ölkəyə daxil olmaq və ölkəni tərk etmək üçün oranın özünə məxsus qayda və qanunları var. Bu qanun və qaydaların müxtəlifiyyinən səbəbi bu ölkələrdə turizm inkişafının müxtəlif səviyyədə olması, dövlətin turizmə münasibətinin müxtəlifiyidir. Bu da turizmin inkişafına mənfi təsir göstərir.

Müxtəlif ölkələrdə milli turist təşkilatlarının salahiyətləri də eyni deyildir. Onların çoxunda milli təşkilatlar turizmin qarşısında duran məsələləri həll edə bilirlər, bəziləri isə çox ləng tərəpanırlar və bu problemlərin həllinə soyuq yanaşırlar, nöticədə turizmin hüquq təminatini axsayır və turistlərin sərbəst gediş-gəlişinə ciddi maneciliklər yaranır.

Beynəlxalq turizmin vahid hüquq məkanını bütün dünyada yaratmaq məsələsinə həلا 1963-cü ildə ÜTT təşəbbüsü ilə təşkil olunmuş Roma Konfransı qaldırmışdır. Bu konfransın təklifi ilə BMT-nin İqtisadi və Sosial komissiyaları turizmin hüquq məsələlərinə aid Regionlarda seminarlar təşkil etmişdirler.

Beynəlxalq turizmin hüquq problemləri ölkələr arası BMT – tərəfindən tənzimlənir. BMT nizamnaməsinin 4-cü maddəsində deyilir ki. «BMT – ölkələr arası bu sahədə əmələ gələn narazılıqlarının həllinin mərkəzi olmalıdır». Beynəlxalq turizmin hüquq tənzimləmələri konvensiyası BMT tərəfindən müzakirə olunmuş və qəbul edilmişdir. BMT-nin bütün üzvləri bu Konvensiyani qəbul etmişlər. Beynəlxalq turizmin hüquq problemləri ilə BMT-nin regionlar üzrə komissiyaları da məşğul olurlar.

1975-ci ildə Avropanın İqtisadi Komissiyası Yuqoslaviyanın Dubrovnik şəhərində turizmin hüququna həsr olunmuş konfrans təşkil etmişdir. Bu konfrans turizm təşkilinin ümumi strategiyasını müzakirə etmiş, turizm sahəsində torpaq və əmlak mülkiyyəti, turizm sahəsində milli parkların yaradılması və onlardan istifadə qaydaları və ətraf mühiti qorumaq üçün qanunların yaradılmasını müzakirə etmiş və konkret təkliflər iştirak etmişdir.

TURİZM

1980-ci ildə ÜTT-nin Manil şəhərində təşkil etdiyi Konfrans bayan etdi ki, Dünya turizmi ancaq ədalət və ölkələrin hüquqlarının bərabərliyi və suverenliyi bərqərar olduğu zaman inkişaf edə bilər.

BMT-nin qəbul etdiyi «İnsan hüquqlarının Ümumi Deklarasiyasında» insanların istirahət və məzuniyyətə olan tələbatı bir fakt kimi təsdiq olunur. Bu fakt bir çox ölkələrin qanunlarında da öz əksini tapmışdır. Deklarasiyada bütün dövlətlərə təklif olunur ki, öz vətəndaşlarına turizm və istirahətlə məşğul olmağa lazımi şərait yaratsınlar. Deklarasiya tələb edir ki, ölkələr sosial turizmi inkişaf etdirsinlər və aztəminatlı vətəndaşların istirahətə olan tələbatını gerçekləşdirsinlər.

Manil Deklarasiyası bütün ölkələrə öz təklif və tövsiyələrini 25 bəndən ibarət təqdim etmişdir. Məsələn, bu tövsiyələrdə deyilir ki, turizm ölkədə sosial bərabərlik, insanlar arası qarşılıqlı anlaşılma və cəmiyyətdə sosial sabitlik yaradan bir faktordur. Turizm mədəni və mənəvi faktordur, onu iqtisadiyyatın mənfi nöticələrindən qorumaq və inkişafına sərmayaq əsirgəməmək lazımdır. Turizmin inkişafı ölkənin milli gəlirini əhalinin müxtəlif təbəqələri arasında bərabər paylanmasına vasitədir. Bu da cəmiyyətdə sabitlik və əmin-amanlıq yaradır. Turizmin inkişafı işsizlik kimi ağır sosial problemi həll edir.

Manil Deklarasiyası dövlət nümayəndələrini hər vasitə ilə turizm inkişafına yardımçı olmağa çağırır. O, qeyd edir ki, «turizm təcrübəsində mənəvi dəyərlər, iqtisadi dəyərlərdən üstün olmalıdır, insanın tam və harmonik inkişafı, daim onda dərkətmə və insani keyfiyyətlərinin tərbiyə olunması, insana hörmət və şəxsi keyfiyyətlərinin qiymətləndirmək, hüquqlarını qorumaq lazımdır. Xalqların mədəniyyətinə və milli dəyərlərinə hörmətlə yanaşmalı».

Bu Deklarasiyanın əsas müddələləri bunlardır:

- Bütün dövlətlər öz vətəndaşlarının işlə, məzuniyyət və istirahətlə təmin olunmasına zəruri hal kimi yanaşmalıdır. İstirahət hüquq vətəndaşların işlə təmin olunmasından doğur. Az imkanlı sosial qrupların istirahətinə şərait yaratmaq lazımdır;

- Geniş kütlələrin turizmə cəlb olunması zəmanəmizin əsas xüsusiyyətlərindən biridir. Bu hal bütün dövlətlərin inzibati, maliyyə və hüquqi qanunlarında öz əksini tapmalıdır;

- Turizm səfərlərinin keyfiyyəti turizm sahəsində hazırlanmış kadr-ların hazırlığından asılıdır;

- Turizm sahəsində sərbəst hərəkət etmək beynəlxalq turizmin inkişafı üçün vacib faktorlardan biridir.

1982-ci ildə avqustun 21-dən 27-nə kimi Meksika hökumətinin təşəbbüsü ilə Meksikanın Akapulka şəhərində turizm həsr olunmuş Ümumdünya Müşavirəsi təşkil olunmuşdur. Müşavirə Manil Konfransının Deklarasiyasının əsas müddəalarının həyata tətbiqini müzakirə etmişdir. Müşavirə, qəbul etdiyi yekun sənədində qeyd edir ki, «Beynəlxalq turizm bütün dünyada sülhün carxısı və milletlər arası razılığın mənəvi və intellektual əsası olmalıdır».

Bu sənəd turizmi vacib fənən kimi gənclərin təhsil proqramlarına əlavə etməyi bütün ölkələrə tövsiyə etmişdir.

Hər iki forum BMT-nin təşəbbüsü ilə ÜTT tərəfindən təşkil olunmuşdur. Ümumdünya Turist Təşkilatı öz regional komissiyalarında turizmin hüquq problemlərini müttəmadi olaraq müzakirə edir və butun ölkələrə tövsiyələr hazırlayırlar. Məsələn, 10-14 aprel 1989-cu ildə təşkil olunmuş Haqaq parlamentlər arası Konfrans hesab edir ki, turist səfərləri zamanı viza və gömrük məssələlərinin sadələşməsi bütün ölkələrin maraşına uyğundur. Bu dövlətlər arasında inam və qarşılıqlı anlaşma yaradır.

10 dekabr 1948-ci ildə BMT öz iclasında «İnsan Hüquqlarının Ümumi Bayannaməsi» haqqında sənəd qəbul etmişdir. Bu sənədi BMT-nin bütün üzvləri imzalamışlar. Bu sənədə görə, bütün dövlətlər turistlərə öz ölkələrində qalmğa və sərbəst hərəkət etməyə imkan yaratmalıdır. ÜTT Baş Assambleyasında (1985) Turizmin Xartiyası və Turizmin Kodexsi qəbul olunmuşdur.

Beynəlxalq hüquq normalarına görə xarici vətəndaşlara, səfərin müdətindən asılı olaraq, müəyyən yaşamaq şəraiti yaradılır. Əgər xarici vətəndaş ölkədə uzun müddət yaşayırsa, ona milli rejim yaradılır. Əgər xarici vətəndaş başqa bir ölkədə müvəqqəti (turist kimi) yaşayırsa, onda ona ən əlverişli şərait yaradılır və ona böyük qayğı göstərilir.

Azərbaycan Respublikasında turizmin hüquq təminatı sahəsində qısa zamanda önemli tədbirlər görülmüşdür ki, bu da turizmin Azərbaycanda inkişafında öz təsirini göstərməkdədir.

4 iyun 1999-cu ildə Azərbaycan Respublikasında Prezident H. Əliyev tərəfindən imzalanan turizm haqqında Qanun Azərbaycan turizminin inkişafında dönüş yaratdı. Bu qanun turizmin idarə olunmasının hüquqi əsaslarını təsdiq etdi. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqrərər edilməsinə yönəldilmiş dövlət siyasetinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafi təmin edən vəsitiyələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Turizm sahəsində Azərbaycan hökumətinin nümayəndəsi Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və onun tərkibində olan Baş Turizm İdarəsidi. Bu idarə turizmin iqtisadiyyatın başqa sahələri ilə əlaqələrini yaradır, turizmdə dövlət tənzimləmə işlərini təşkil edir, turizm fəaliyyətinə lisenziya verir, inkişaf proqramlarını və turizmin konsepsiyasını tərtib edir və həyatda gerçəkləşdirir.

GİT Nazirliyi Azərbaycanın turizm imicini xarici ölkələrdə yaradır. Bundan ötrü, daxildə sərgilər təşkil edir və xarici ölkələrdə təşkil olunan sərgilərdə Azərbaycan nümayəndələri iştirak edirlər. Nazirlik reklam və informasiya sahəsində də inamlı addımlar atmaqdadır.

2001-ci ildə Nazirlik tərəfindən «Welcome to Azerbaijan» adlı xüsusi kompakt disk hazırlanmışdır. Bu diskdə Azərbaycanın təbəti, mədəniyyəti, turizm ehtiyatları, musiqisi, matbəxi və ümumiyyətlə, ölkəmiz barədə tam genişliyi ilə məlumatlar eks olunmuşdur. Bununla yanaşı, həmin diskin «Tourism in Azerbaijan» adlı Web səhifəsi də yaradılmışdır. Azərbaycan barədə dünyanın istənilən yerindən istədiyi məlumatı almaq istəyən hər kəs Nazirliyin Internet ünvanında (www.mys.gov.az) yerləşdirilən bu məlumatlardan yararlanı bilər. Nazirlik tərəfindən hazırlanmış disk təkcə ölkə turizminin deyil, ümumiyyətlə, ölkəmizin ümumi təbliği üçün müüm əhəmiyyətli malikdir.

2001-ci ildən «AZERBAIJAN REVIEW» jurnalı və «Turizm yenilikləri» qəzeti nəfis şəkildə nəşr edilməyə başlamışdır. Həmin ilin dekabrının sonunda Bakıda turizmin qarşısında duran problemləri araşdırın I Ümumrespublika Konfransı keçirilmişdir.

XXX FƏSİL

30.1 TURİST BAZARI VƏ ONUN İŞTİRAKÇILARI. TURİST MƏHSULUNUN SATILMASI. MÜQAVİLƏ, PUTYOVKA, VAUÇER.

Turist bazarı anlayışı, iqtisadi cəhətdən azad olan, turistlərlə (alıcılar) və turist məhsulunu satanlar arasında yaranmış alqı-satış münasibətlərinin yaranmasıdır. Turist məhsulunu satanlar hüquqi və ya fiziki şəxs ola bilər. O, ona məxsus olan turist məhsulunu (ola bilsin paket şəklində və ya ayrı-ayrı xidmət növləri) alıcıya satır və əvəzində pul alır. Alıcılar – hüquqi və ya fiziki şəxs, bazar prosesinin iştirakçısı turist məhsulunu və ya mallarını alaraq əvəzində pul verir. Turist məhsulunun satışı iki cür ola bilər: topdansatış və ya parakanda satış.

Turist bazarının əsas xüsusiyyəti ondadır ki, turist məhsulunun iştirakçısı və onun istehlakçısı demək olar ki, bir-birini görmür və tanımır. Kompleks turist məhsulu turistin yaşadığı yerdə satılır. Məhsulu alan turist onu istehsal edən ölkəyə gəlməyinə, məhsuldan istifadə etməyinə, onun məhsuldan xəbəri olmur. Turist bazarının bu xüsusiyyəti turist məhsulunun satışını bir xeyli mürəkkəbləşdirir. Ona görə də, bu vəziyyətdən çıxməq üçün turizmdə reklam-informasiya fəaliyyəti xüsusi rol oynayır.

Turist bazarı o zaman normal işləyir ki, üç əsas şərt təmin olunsun: istehsalçılar düzgün bir-birilə azad rəqabət apara bilsin, turist məhsulunu hazırlayanların hamisi üçün eyni şərait yaransın, alıcıları seçmək üçün imkan olsun və hasil olunan məhsulun təhlükəsizliyi təmin olunsun.

Turist məhsulunun satılması müqaviləsəsində yerinə yetirilir. Səyahətin şərtləri və qiyməti putyovkada göstərilir. Deməli, putyovka özü həmin müqavilənin ayrılmaz hissəsidir.

Turist bazarını əsas formalasdıran tələb və təklif arasında olan optimallı münasibətlərin yaranmasıdır. Bu məsələ haqqında turizmin marketinqi hissəsində ətraflı bəhs etmişdik. Lakin bir faktı burada qeyd etmək yeri nə düşərdi. Turist təklifi ilə tələbi arasında yaranmış əlaqlər qarşılıqlıdır. Bu o deməkdir ki, eğer tələbat təklif yaradırsa, bəzən təklif özü də tələbata təsir göstərir.

Turist məhsulunu satan satıcı və alıcı turist bazarının iştirakçıları və eyni zamanda əməkdaşlarıdır (yəni partnyorlarıdır). Lakin onların məqsədləri müxtəlifdir: yəni satıcının məqsədi öz məhsulunu baha qiymətə satmaq və çoxlu gəlir götürmək, alıcıının məqsədi isə turist məhsulunu imkan daxilində ucuz almaq və sayahətə olan tələbatını ödəməkdir. Satıcıının maksimum gəlir götürmək və alıcıının almaq istədiyi məhsula minimum qiymət kəsmək arzusu bazarın tələb və təklif qanunu əsasında ta-

razlaşır. Bazaarda çoxlu azad alıcıların və satıcıların olması rəqabət yaradır. Əgər tələbat təklifdən çox olarsa, onda deyirlər ki, bazar satıcınlıdır. Yox, əgər əksinə olsa, yəni təklif tələbatdan çox olarsa, onda bazar alıcınlıdır.

Müəyyən müddətdə bazaarda yaranmış vəziyyətə bazarın konyunkturası deyilir. Bazarın konyunkturası haqqında turizmin marketinqi kursundan ətraflı dənişmişdi.

Azərbaycanda turizm bazarı tam formalasdıramışdır. Bunun da bir çox səbəbləri var. Xarici turistləri Azərbaycan turist bazarına cəlb etmək üçün turist məhsulunun qiyməti ilə keyfiyyətinə ciddi nəzər salmaq lazımdır. Burada qiymətlər keyfiyyətə arasında uçurum yaranmışdır. Heç də təsadüfi deyil ki, minlərlə Azərbaycan vətəndaşı istirahət etmək üçün (450 min nəfər, 2000-ci ildə) xarici ölkələrə gedirlər və orada orta qiymətə yüksək səviyyədə xidmətlə rastlaşırlar. Hər xaricə istirahətə gedən Azərbaycan vətəndaşı orta hesabla özü ilə 500 \$ pul aparırsa, bu ildə 225 mln. \$ təşkil edir. Bu pullar xarici ölkələrin (bizim turistlərin getdiyi) turizminin inkişafına qoyulan sərmayələrdir. Halbuki, Azərbaycan turizminin özünün sərmayəsi çox böyük ehtiyacı var. Bu fakt onu göstərir ki, Azərbaycanda ölkə daxili və gələm turizm inkişafına çox böyük ehtiyac var.

Azərbaycanda turist məhsulunun qiyməti ilə keyfiyyəti arasında harmoniya yaratmaqdən ötrü turizm infrastrukturunu müasir texnologiya əsasında müasirləşdirmək lazımdır. Bundan ötrü, külli miqdarda sərmaya qoyuluşu lazımdır. Bu sərmayələr ancaq VIP istirahət mərkəzlərinin yaradılmasına yox, həm də orta təbəqənin istirahəti üçün tikiləcək obyektlərə sərf olunmalıdır. Azərbaycan dövlətinin hələ ki, belə imkanları yoxdur. Xarici investorlar ancaq neft sektoruna sərmaya qoyurlar ki, qısa müddədə qoysduğu sərmayələri və üstlək gəlir də götürür bilsinlər. 1995-2001-ci illərdə xarici investorlar Azərbaycanın neft sektoruna 7 mlrd. \$-dan çox sərmaya qoymuşlar. Azərbaycanın daxilində imkanlı adamlar var. Onlar öz pullarını xarici ölkələrdə biznes inkişafına sərf edirlər. Biznes sahəsində hüquqi baza lazımı səviyyədə inkişaf etmədiyinə və ölkədə korrupsiya olduğuna görə bu adamlar öz kapitalını itirmək qorxusu altında turizm sefərasına sərmaya qoymağda təraddüb edirlər.

Son zamanlarda Azərbaycanda bir çox turist mərkəzləri, yeni mehmanxanalar, restoranlar və s. istirahət mərkəzləri tikilmişdir. Heç də sərr deyil ki, bunlar hamisi kütüvli turistlər üçün deyil. Bu turist ocaqlarında ancaq şəhərin 1-2 %-i istirahət edir. Müqayisə üçün, Avropanın komissiyasının verdiyi məlumatə görə, 1998-ci ildə şəhərin 56 %-i məzuniyyat vaxtı istirahətə gedibdir. Skandinaviya ölkələrində isə bu rəqəm 75 %-ə çatır.

Turist bazarının zoif inkişafının səbəblərindən biri də – müştərilərin alıcılıq qabiliyyətidir. Turist bazarı o zaman səmərəli işləyir ki, alıcıların alıcılıq qabiliyyəti yüksək olsun. Bu da o zaman olur ki, ölkədə yüksək iqtisadi durum olsun, siyasi və iqtisadi sabitlik olsun və vətəndaşların illik geliri yuxarı olsun. Məsələn, Azərbaycan vətəndaşlarının orta hesabla illik geliri adam başına 500 \$-dır (1999). Yaponiyada bu rəqəm 30 min \$, Sinqapurda 3633, yeni yaranmış sənaye mərkəzlərində 8-10 min \$ təşkil edir. Məsələn, Rusiyada əhalinin 10 %-ə qədəri turist saflarında iştirak edə bilir. Bu da əhalinin 14-15 mln nəfərini əhatə edir. Əhalinin yerdə qalan hissəsinin maddi imkanları çatmur ki, turist saflarında iştirak etsinlər.

30.2 TURİST MƏHSULUNUN SATIŞ QAYDALARI

Bu qaydalar əvvəlcədən bronlaşdırma, bronlaşmanın təsdiqi, turun qiyməti və onun ödənilmə qaydaları, pasport və vizaya olan tələblər, turun ləğv olunma şərtləri, turistlərin siyahılanması, tibbi nəzarət kimi əməliyyatları əhatə edir. Bütün bu şərtlərin turist kataloqlarında, reklam və rəqələrində, açıq mətbuatda çap olunması asfera adlanır və turizm məhsulunu satmaq üçün müqavilə bağlamağa çağırış kimi qiymətləndirilir. Əgər turist məhsulu fərdi qaydada satılırsa, bu qaydalar öz əksini turist putyovkasında tapır. Bu zaman putyovkanın reallaşması alıcı ilə satıcının arasından bağlanmış müqavilənin bir sadə formasıdır.

Putyovkadan başqa, turizm fəaliyyətində turist vauçeri də tətbiq olunur. Vauçer – zəmanət vermək, zəmin olmaq mənalarını daşıyır. Vauçer turist təşkilatları tərəfindən xarici ölkələrə səfər edən turistə və ya turist qrupuna verilən rəsmi sənəddir. Adətən vauçeri verən təşkilat onun ikinci nüsxəsini turist qəbul edən və ona müxtəlif xidmətlər göstərəcək təşkilata qabaqcədan göndərir. Bu o deməkdir ki, turist ona göstəriləcək xidmətlərin dəyərini qabaqcədan ödəmişdir. Vauçerin üçüncü nüsxəsi isə turist göndərən təşkilatda qalır. Vauçer də putyovka kimi turist məhsulundan istifadə etmək hüquqi verir. Ümumi halda, vauçer xarici vətəndaşlar üçün hazırlanır və galan turistlərin öz doğma dilində tərtib olunur. Ola bilsin ki, bəzi hallarda ölkə daxilində də vauçer tətbiq olunsun.

Turist məhsulunu topdansatış hallarında satıcı ilə alıcı arasında müqavilə bağlanır. Bağlanmış bu müqavilə hüquqi sənəd statusu qazanır, tərəflərin qarşılıqlı məsuliyyətlərini təyin edir və aşağıdakı əsas şərtləri özündə əks etdirir:

TURİZM

- Müqavilənin nömrəsi, tarixi və bağlılığı yer;
- Satıcının adı (təşkilatın hüquqi forması), lisenziya nömrəsi və aldığı tarix;
- Turistin adı, familyası, onun ünvani, pasport göstəriciləri və rekvizitlər;
- Turist xidmətlərinin göstərilmə şərtləri;
- Tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyətləri;
- Vizanın açılma qaydaları və şərtləri (xaricə gedən turistlər üçün);
- Vaucerden istifadə etmə qaydaları (beynəlxalq turizmdən ötrü);
- Turistlərin siyahılanması şərtləri;
- Förs major şərtləri və xüsusi hallar;
- Hüquqi və bank rekvizitləri;
- Tərəflərin imzası, tarix və satıcının möhürü.

13 iyun 1990-ci ildən Avropa Birliyi alıcıların hüququnu qoruyan gəstəri qəbul etmişdir. Bu göstərişdə standart kontrakt forması təkəf olunur. Kontrakt alıcı ilə turagəntlik tərəfindən imzalanır.

Bronlaşdırma zamanı turpaketin qiymətinin 25 %-i ödənilir. Yerdə qalan məbləğ isə səfərin başlanmasına bir neçə gün qalmış ödənilir.

Turu təşkil edən firma əvvəlcədən tur (ölkə) haqqında alıcıya ətraflı məlumat verir. Ölkənin adət və ənənələri haqqında, marşrut haqqında və s. Turun tam qiyməti əsas sərfələr əsasında təyin olunur, sonra isə əlavə xidmət qiymətləri əlavə olunur, alınan məbləğdən müəyyən güzəştlər çıxarıılır. Beynəlxalq praktikasında əsas qiymət turun 70-80 %-ni təşkil edir, əlavə xidmətlər 2-4 %, turagəntin komissionusu 10 %-ə qədər olur. Samballı firmalar kataloqların keyfiyyətinə çox fikir verirlər.

Bəzən xaricə gedən turist özü siyahı kompaniyası ilə əlaqəyə girir və özünü siyahıtalayıır. Əgər turistdə belə siyahı polisi varsa, onu turagəntliyə təqdim edir. Əgər yoxdursa, onda turistin siyahıtalannasını agentlik öz öhdəsinə götürür. Siyahı məbləği turun tam qiymətindən 1-2 %-dən çox olmur.

XXXI FƏSİL**TURİST FORMALLIQLARI, PASPORTLAR, VİZA VƏ GÖMRÜK QAYDALARI VALYUTA NÖZARƏTİ, SƏYAHƏTİN TƏHLÜKƏSİZLİYİ VƏ TURİSTLƏRİN SİĞORTALANMASI**

Dövlət sərhədlərini keçdiyi zaman turistlərdən dövlət orqanları tərəfindən qəbul olunmuş müəyyən qaydalara və qanunlara riayət etməkləri tələb olunur. Bu qayda və qanunlara turist formallıqları deyilir. Turist formallıqları elə təşkil olunmalıdır ki, turistlərin başqa ölkə və regionlara səfərlərini asanlaşdırırsın və eyni zamanda heç bir ölkənin təhlükəsizliyinə xəsarət yetirməsin.

Turist formallıqları bir neçə qrupa bölünür: xarici pasportlar, vizalar, gömrük qaydaları, valyuta nəzarəti və valyuta dayışmə qaydaları, ölkəyə daxil olma və ölkəni tərk etmə, sanitari qaydaları, xarici ölkədə yaşamaq və hərəkət etmə qaydaları və s. Beynəlxalq turizmdə polis formallıqları da vardır, o da xarici turistlərin pasport və viza rejimində nəzarət deməkdir.

31.1 PASPORT VƏ VİZA FORMALLIQLARI

Pasport vətəndaşın şəxsiyyətini təsdiq edən dövlət sənədidir. Bu sənəddə vətəndaşın cinsi, yaşı, doğulduğu və yaşadığı yer haqqında məlumatlar göstərilir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xarici pasportlar verilir. Xarici pasport Azərbaycanda 5 illik müddətə verilir. Xarici pasportdan başqa, diplomatik, xüsusi (slucebniy), konsulluq pasportu istifadə olunur. Ölkə daxilində Azərbaycan vətəndaşlarının şəxsiyyətini təsdiq edən şəxsiyyət vərəqəsi verilir.

Xarici ölkəyə getməkdən ötrü viza almaq lazımdır. Viza xarici ölkəyə daxil olmaq və oradan çıxmazı haqqında xarici ölkənin icazəsidir. Bu icazə qeyd şəklində pasportda göstərilir və ya qrup şəklində ayrıca vərəqdə hazırlanır. Viza bir və çox dəfəlik olur. Birdəfəlik viza müəyyən müddət ərzində hər hansı bir ölkəyə daxil olmaq üçün verilir. Çoxdəfəlik vizalar verilən müddətdə sarhadı istanılan qədər keçməyə imkan verir. Viza almaq üçün sayahətə davət edən turist təşkilatının və ya başqa bir işguzar təşkilatın, ailə üzvlərinin dəvətnaməsi lazımdır. Viza almaq üçün viza anketi doldurulur (şəkillər birlikdə), konsul lüzumu ödənilir. Bəzi hallarda viza açmaq üçün xarici ölkənin konsulluğu viza açmaqdan əvvəl xaricə getmək istəyən vətəndaşı konsulluğa söhbətə davət edə bilər (Məsələn, İtaliyaya, Fransaya, İngiltərəyə, ABŞ-a gedəndə).

Əgər valideyn uşağını da xaricə aparmaq istəyirsə, onda uşağın şəkli valideynin pasportuna yapışdırılır və onun haqqında həmin pasportda lazımi qeydlər aparılır. Qeyd etmək lazımdır ki, son zamanlar bəzi turistlər xaricə gedirlər, sonra isə xaricdə vizada göstərilən müddətdən çox qalırlar. Ona görə də, Azərbaycanda olan konsulluqlar viza rejimini çox ciddiləşdirmiştir. Xaricə gedən Azərbaycan vətəndaşlarından maliyə vəziyyəti haqqında arayış, eks istiqamətə biletin alınması və əmlakı haqqında məlumat tələb edirlər. Bu tələblər 1989-cu ildə çap olunmuş Haqqə Bayannamasına ziddir. Haqqə Bayannaması bütün ölkələrə pasport və viza problemlərinin sadələşdirilməsini bütün ölkələrin maraqlarına uyğun olmasına göstərmış və bu məsələlərin sadələşdirilməsini tövsiyyə etmişdir.

26 mart 1995-ci ildə Avropanın Şənqən şəhərində yeddi Avropa ölkəsi öz sərhədlərində nəzarəti ləğv etmək haqqında müqavila bağlanmışdır. Bu ölkələrə Belçika, Niderland, Lüksemburq, Almaniya, Fransa, İspaniya və Portuqaliya daxildir. Sonralar bu saziş Avropanın 15-a qədər ölkəsi qoşulmuşdur. Bağlanmış bu Sazişin noticəsində bu ölkələrdə turistlərin, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkəti mümkün olmuşdur. Bu da Avropana iqtisadi inkişafə təkan vermişdir. Avropada ümumi pul vahidi – «Avro» qəbul olunmuşdur ki, o da tədricən Avropa məkanından dölləri sixisdir. Bir «Avro»-nın məzənnəsi 1,2 dollardır (2003-cü il). Bu da «Avro»-nın üstünlüyünü göstərir. Heç də təsadüfi deyildir ki, dünya turist bazarının 59 %-i Avropanın hesabına düşür, beynəlxalq turizmdən əldə olunan gəlirin 51 %-ni Avropa götürür (1998-ci il).

Şenqən vizası bütün müqavila bağlayan ölkələrə eyni formada 3 ay müddətinə verilir. Həmin müddətə Şənqən ölkələrinin hamisini müqavimətsiz gözmək olar. Şenqən vizası qrup şəklində verilmir. Şenqən Sazişinə aid olmayan ölkələr, o cümlədən Azərbaycan vətəndaşları bu ölkələrə vizani ümumi, yuxarıda göstərilən qaydada ala bilərlər. Güzəştli viza almaq qaydaları Macaristan, Polşa, Çexiya, Slovakiya, Latviya, Litva və Estoniya vətəndaşları üçün təyin olunmuşdur.

Ümumiyyətlə, turfirmalar öz müştərilərinə viza almaq üçün bir çox çətinliklərə rastlaşırlar. Onların bir hissəsi xarici ölkələrin konsulluqlarının iş rejiminin tez-tez dəyişmələri ilə əlaqədardır. Məsələn, İran konsulluğu dini bayramlarda viza açmır. Əgər qadınlar 42 yaşıdan cavandırısa, mütləq əri və ya atası, qardaşı ilə birləkədə İrana gedə bilər, viza almaq üçün şəkillər mütləq çadra ilə çəkilmiş olmalı və s. Başqa bir çətinlik yuxarıda göstərildiyi kimi, konsulluqda müxtəlif sənədlərin (bankda olan hesabın miqdarı, əmlak haqqında arayış, rekvizitlərin tələb olunmasıdır.

31.2 GÖMRÜK FORMALLIQLARI

Gömrük formallıqları – dövlət xəttini keçən şəxslər üçün ölkədən çıxarılan və ölkəyə gətirilən mallara və valyutaya olan gömrük nəzarətidir. Bu nəzarət gömrük məntəqələri tərəfindən aparılır. Gömrük formallıqları, ümumiyyətlə, səyahətçilərin yazılı və ya şifahi halda apardıqları mallar, pul, valyuta və qiymətli kağızlar haqqında verdiyi məlumatlar və bu məlumatların dürüstlüyü gömrük işçiləri tərəfindən olan nəzarətdir. Əgər qiymətli əşyalar, valyuta və başqa mallar gömrük qaydalarına uyğun gəlmirsə, onda gömrük işçilərinin onları müsədəra etməyə ixtiyarları var. Əgər bu əşyaları turist deklarasiyada göstərirsa və onun qanunlardan xəbəri yoxdursa, bu əşyalar götürülür və turist geri qayıdanda özünü qaytarılır.

Bütün ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında dövlət tərəfindən gömrük qaydaları təsdiq olunmuşdur. Bu qaydalar əlavələrdə göstərilir. Azərbaycan sərhədlərinin şəffaflığı namıra Azərbaycanın işgüzar adamlarına və bazar iqtisadiyyatına kömək Fondu Azərbaycan gömrük qaydaları əsasında soraq kitabçası tərtib etmişdir. Bu kitabça üç dildə – Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş və turizmin Azərbaycanda inkişafına yardımçı olacaqdır.

Azərbaycan sərhədlərini tərk edərən fiziki şəxslərə dəyəri 1000 dollardan çox olmayan, ya da ki, çəkisi 50 kq-a qədər olan malları çıxarmağa icazə verilir. Poçtla isə göndərilən malların çəkisi 20 kq, qiyməti isə 200 \$-dan çox olmamalıdır. Hər bir şəxs heç bir sənəd təqdim etmədən 1000 \$-a qədər özü ilə çıxarda bilər. Əgər kimse 1000 \$-dan artıq pul çıxartmaq istəyirsa (9000 \$-a qədər), ümumi məbləğin 1 %-nə qədər vergi rüsumu verməlidir.

16 yaşına çatan vətəndaşlar deklarasiyani doldururlar. Deklarasiya sərhədi keçənin özündə qalır. Onu itirəndə təzəsini vermirlər. Deklarasiya təqdim olunduqda gömrük qulluqçusu istəsə (sübhələnə) vətəndaşın yüksək və onda olan valyutanın miqdarını yoxlaya da bilər.

Məsələn, bu yaxınlarda, mətbuatın verdiyi məlumatata görə Bakıdan İstanbula uçaq bir nəfər türk vətəndaşı özü ilə 1 mln \$ valyuta çıxarmaq istəmişdir. Şübəsiz, Azərbaycan gömrük qulluqçuları onu saxlayıb, valyutani müsədəra etmişlər.

1998-ci ilin yanvar ayının 1-dən MDB məkanında vahid deklarasiya forması təsdiq olunmuşdur.

Qoyulan normadan artıq malın ölkədən aparılması xüsusi vergi ilə tənzimlənilir. Burada bir faktı da qeyd etmək çox vacibdir. Gömrük qaydaları bütün ölkələrdə eyni deyil. Turistlərin sərbəst hərəkəti üçün bu

problemlər yaradır. Məsələn, elə mallar var ki, Azərbaycan gömrük qanunları onların ölkədən çıxarılmasına məhdudiyyət qoymur. Məsələn, spirtli içkilər. Əgər turist Finlandiyaya gedirə, orada spirtli içkilərə məhdudiyyət qoyulur. Qanunla bir ölkədən buraxılan malları başqa bir ölkənin gömrükhanası buraxır.

Tibbi formallıqların gözənlənilməsi səyahət edənlərin sağlamlığını qorumaqdən ötrüdür. Dünya Shəhiyyə Təşkilatı qərar qəbul etmişdir ki, dövlət sərhədlərini keçən turistlər peyvənd olunmalıdır. Müxtəlif infeksiya xəstəlikləri (çuma, xolera, ospa, sarılıq və s.) olan ölkələrin hər il siyahısı tutulur və bu xəstəliklərdən qorunmaqdən ötrü turistlərə tövsiyələr hazırlanır. Bu tövsiyələr turfirmalar vasitəsi ilə turistlərə çatdırılır.

31.3 TURİSLƏRİN SİĞORTALANMASI

Səyahət zamanı turistlərin siğortalanması onların şəxsi həyatını və əmlakını qorumaqdən ötrü aparılır. Turistlərin siğortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Siğortalanma iki cür olur: könüllü və zəruri siğortalanma. Bundan başqa, siğortalanmanın xüsusi növləri vardır. Məsələn, havanın dəyişməsi ilə əlaqədar nəqliyyatın gecikməsi və ya xidmətlərin keyfiyyətsiz göstərilməsi hallarında. Ölkələrin çoxunda nəqliyyatdan siğortalanma tədbiri həyata keçirilir. Siğortalanmış turistlərə siğorta polisi verilir. Siğorta haqqı, növündən asılı olaraq 6-40 \$ qədər dayısıdır.

Beynəlxalq siğorta polisləri bütün ölkələrdə qəbul olunur. Məsələn, Fransa siğorta kompaniyasının polisi «Gessa Assistance» bütün xaricdə olduğu zaman turistə aşağıdakı imkanları yaradır:

- Lazım olarsa, təcili tibbi yardım;
- Təcili stomatoloji yardım;
- Təcili nəqliyyat xidməti (nəqliyyatın bütün növləri ilə);
- Qohumların hadisə yerinə çatdırılması;
- Hüquqi yardım və müdafiə.

Əgər turistin siğortalanması putyovkanın tərkibində yoxdursa səyahət zamanı bu xərclərin hamısını özü ödəməlidir, onun. Lakin son zamanlarda xaricə gedən turistlərin siğortalanması sahəri təşkil edən turist firması tərəfindən zəruri qaydada aparılır. Siğorta məbləği birbaşa putyovkanın qiymətinə əlavə olunur.

Turistlərin həyatına hər hansı bir ölkədə yaranmış təhlükə haqqında məlumatı milli turist təşkilatı dövlət televiziya kanalları ilə əhaliyə çatdırmağdır. Beynəlxalq turizm təcrübəsində tez-tez rast gəlmək olar ki, ABŞ-in dövlət departamenti mütəmadi olaraq Amerika vətəndaşlarına təhlükəli olan ölkələrin siyahısını çap edir və həmin ölkələrə getməməyi tövsiyə edir. 1996-ci ildə Almaniyanın Xarici İsləl Nazirliyi 80-a qədər ölkənin adını almanın üçün təhlükəli ölkələr olduğunu qeyd etmişdir. Məsələn, Əfqanistana, Anqolaya, Brundaya, Zairə, Liviyyaya, Raundaya, Somaliyə, Sudana getmək alman turistlərinə qadağan olunmuşdur.

1998-ci ildə Misirdə Qızı piramidaları yanında 22 nəfər, heç bir gunahı olmayan alman turistləri terrorçular güləşbaran etdirilər. 31 oktyabr 1999-cu ildə «Boinq - 77» təyyarəsi Misirə gedən yolda 10000 metr hündürlükdə partladıldı, bütün turistlər, o cümlədən ekipaj məhv oldu. Bu cür hallardan sonra Almaniya başqa ölkələr kimi ciddi təhlükəsizlik qaydalarına riayət edir.

Azərbaycanda da turistlərin təhlükəsizliyini təmin edən tədbirlər görülür. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin hazırladığı turizm sahəsində normativ-hüquqi sənədlərin 12-ci maddəsində göstərilir ki, «Turperatorlar və turagentlər səyahət zamanı turistlərin üzləşdiyi fəvqə-lada hadisələr, həmçinin səyahətdən qayitmamış turistlər barədə müvafiq icra hakimiyyəti orqanına və turizm fəaliyyəti ilə bağlı olan şəxslərə təxirə salmadan məlumat verməlidirlər».

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının məqdarı

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan bağıja, beynəlxalq poçt göndərişlərində keçirilən istehsal və kommersiya məqsadları üçün nəzərdə tutulmayan malların və yüklərin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayıraq), nəqliyyat vasitələrinin, həmçinin Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənar da sıfırı verilməklə (hazırlanmasına, götürülməsinə, siğortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) götürülməli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 faizi miqdardır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət

karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxlə üzrə hər bir yüksək gömrük bayannaməsi üçün malin dəyərindən asılı olmayaqara 275 ABŞ dolları miqdardında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərarə) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikası ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır.

3. Gömrük Yük Bayannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödəniş alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bayannaməsi üçün 10 ABŞ dolları miqdardında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

- yüksək və minik avtomobiləri, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;
- digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödəniş alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.

XXXII FƏSİL

TURİZM FƏALİYYƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Turizm fəaliyyətinin dövlət tənzimlənməsinin əsas mahiyyəti onadır ki, dövlət turizmin cəmiyyətdə oynadığı aparıcı rolu lazımdır qıymətləndirməkələ bərabər onun inkişafına əlində olan bütün imkanlardan istifadə edir. Bu imkanlardan ən vacib turizm sahəsində turizmin hüquqi bazasını yaratmaq, fəaliyyət göstərən təşkilatlara güzəştli vergi şəraitini yaratmaq, turist məhsulunu yaradan təşkilatların və turistlərin hüquqlarını müdafiə etmək, turist infrastrukturunun yaranmasına yardımçı olmaq və sərmayələr cəlb etməkdir.

Son zamanlar Azərbaycanda başqa sahələrdə olduğu kimi turizm sahəsində də özəl sektor əmələ gəlmışdır. Özəl turist istirahət zonasları, pansionatları, mərkəzləri və s. Deməli turizm sahəsində dövlət idarə sistemi turizmin ümumi tənzimlənməsinin bir budağıdır, bir istiqamətidir. Başqa bir sahisi özəl turist sektorunun özü-özünü bazar prinsipləri ilə tənzimləməsidir. Beləliklə, turizmin idarə orqanları – milli turizm təşkilati (dövlət nümayəndəsi), yerli regional təşkilatlar və özəl turizm sahəsində yaranmış və gündən-günə möhkəmlənən özəl sektordur. Bütün ölkələrdə olduğu kimi, turizm sahəsində Azərbaycanda da onu tənzimləyən və inkişaf etdirən üçlük yaranmışdır. Bu üçlük dövlət turizm təşkilatı (Gənclər, İdman və Turizm Nazirliyi), regional icra orqanları və turizmin özəl sektorudur. Bütün dünyada bu üçlüyün bir-birilə bərabər hüquqlarla əməkdaşlıq etməsi nəticəsində turizmin inkişafında çoxlu nailiyətlər qazanılması artıq müasir turizm praktikasına yaxşı məlumdur. Bu üçlük o zaman turizm sferasında səmərəli fəaliyyət göstərir ki, onlar partnərlərə münasibətləri qursunlar, bir-birinə kömək etsinlər, əl-ələ verib, belə bir turizm kimi çatın sahəni ayağa qaldırsınlar. Üçlüyün hərəsi öz sahəsində çalışır, öz işini fədakarlıqla yerinə yetirir və nəticədə turizm inkişaf edir.

Bu bölmədə biz ancaq turizmin idarəetmə şaxələrindən biri olan dövlət tənzimləmə fəaliyyətini araşdırırıq. Qeyd etmək lazımdır ki, qısa zamanda Azərbaycanda bu sahədə çoxlu işlər görülmüşdür. Hər şeydən əvvəl 4 iyun 1999-cu ildə Azərbaycan Respublikasının turizm haqqında qanunu qəbul olundu. Bu qanun Azərbaycanda turizm fəaliyyətinin hüquqi əsasını qoymuş və turizm sahəsində bir çox sonrakı vacib sənədlərin yaranmasına yol açdı. Bu qanun Azərbaycan turizmində böyük bir hadisə olduğuna görə, onu aşağıdakı satırlarda bütövliklə olduğu kimi göstərməyi vacib hesab edirik. Turizm sahəsində qəbul olunmuş qanun

onu göstərdi ki, Azərbaycan dövləti üzünü turizmə çevirmiş və onun cəmiyyətdə və onun ölkə iqtisadiyyatında qabaqcıl rol oynamasını qəbul etmiş və gələcəkdə də onun çatın inkişaf problemlərini həll etməyə qadirdir.

AZƏRBAYCAN RESPUBLİKASININ TURİZM HAQQINDA QANUNU

Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqrər edilməsinə yönəldilmiş dövlət siyasetinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasi müəyyənləşdirir.

Maddə 1. Əsas anlayışlar

Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

Turizm – Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacaq ölkədə (yerde) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri):

Turist – istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerde) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə (24 saatdan 12 ayadək müddədə) müvəqqəti olan şəxs:

Tur – konkret müddədə konkret marşrut üzrə fərdi və ya qrup halında safrından ibarət olan turizm məhsulunun vauçer şəklində satılan forması;

Turizm yolları – ciddi hesabatlı blank olub, programla nəzərdə tutulmuş xidmətlərin ödənilidiyini təsdiq edən sənəd:

Turizm vauçeri – xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd:

Turoperator – turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı:

Turagent – turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəcilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs:

Turagentlik – turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketing və s. digər xidmətlər göstəriləməsi ilə məşğul olan vasitəçi təşkilat:

Turizm məhsulu – turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmcinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və sefərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər);

Turizm fəaliyyəti – turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi (geçənlənməsi) xidmətini nəzərdə tutmayan və turizm məhsulunun formalasdırılması, hərəkətə götürilməsi və satışı üzrə fəaliyyəti;

Daxili turizm – Azərbaycan Respublikasında yaşayış vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;

Xarici turizm – Azərbaycan Respublikasında yaşayış vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahəti;

Gəlmə turizm – Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;

Sosial turizm – sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımnan səyahət;

Özfəaliyyət turizmi – yerdəyişmənin aktiv üssülərindən istifadə olunmaqla turistlər tərfindən sərbəst təşkil edilən səyahətlər;

Turizm ehtiyatları – səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks hələlər və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusu;

Turizm infrastruktur – turizm məhsulu istehsalı təşkilinin kompleksi sistemi və yaxud mehnəxana və digər yerləşdirilmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri vəsitişlərinin tanış olma idrakı, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turagen fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmcinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu;

Turizm məhsulunun hərəkətə götürilməsi – turizm məhsulunun satışına yönəldilmiş tədbirlər kompleksi (reklam, ixtisaslaşdırılmış sərgilər, yarmarkalarla istirak, turizm məhsulunun satışı üzrə turizm informasiya mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri).

Maddə 2. Turizm haqqında qanunvericilik

Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu qanundan Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi

1. Dövlət turizm sahəsində turizm fəaliyyətinə kömək edir və onun inkişafi üçün əlverişli şərait yaradır;

turizm fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir və onun həyata keçirilməsinə kömək edir;

Azərbaycan Respublikası haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırır.

2. Turizm fəaliyyətinin tənzimlənməsinin əsas məqsədləri aşağıdakılardır;

turistlərin səyahətləri zamanı istirahət, yerdəyişmə azadlığı və digər hüquqlarını təmin etmək;

ətraf mühiti (təbiəti) qorumaq;

turistlərin səyahətləri zamanı onların tələbatlarını təmin edən turizm inkişaf strukturunu inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, dövlətin və onun vətəndaşlarının galirlərini artırmaq;

beynəlxalq əlaqələri inkişaf etdirmək, turizm baxış obyektlərini qoruyub saxlamaq, təbii, tarixi və mədəni irdsən səmərəli surətdə istifadə etmək.

3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsinin əsasları aşağıdakılardır:

turizm infrastrukturunu sahəsində münasibətlərin təkmilləşməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi;

daxili və dünya turizm bazarlarında turizm məhsullarının hərəkətə gətirilməsinə kömək göstərilməsi;

turistlərin hüquq və məraqlarını müdafiə etmək, onların təhlükəsizliyinə təmin edilməsi;

turizm infrastrukturunu sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırılma və turizm məhsulunun sertifikasilaşdırılması;

turizmin inkişaf etdirilməsi üzrə məqsədli dövlət proqramlarının işləniləşdirilməsi;

turizm infrastrukturuna investisiya qoyuluşu, o cümlədən xarici investitorların cəlb olunması üçün əlverişli şərait yaradılması;

turizm fəaliyyəti sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi;

turizm infrastrukturunu sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi;

Azərbaycan turistlərinin, turoperatörlarının, turagentlərinin və onların birliklərinin beynəlxalq turizm programında iştirakına şərait yaradılması;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər üsullar.

Maddə 4. Turizm sahəsində dövlətin vəzifələri

1. Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
turizmin inkişafına dair dövlət programını işləyib hazırlamaq;
turizm sahəsində dövlət siyasetinin əsaslarını və bu sahənin əsas istiqamətlərinin müəyyənləşdirmək;
turizmin normativ bazasını işləyib hazırlamaq;
turizmdə sahələr arası və regionlar arası fealiyyəti əlaqələndirmək;
Azərbaycan Respublikasını xaricdə əhəmiyyətli turizm ölkəsi kimi tanıtmaq məqsədi ilə informasiya şəbəkəsi yaratmaq;
beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respublikasının nümayəndəliyini təşkil etmək, turizmin inkişafına dair beynəlxalq programın işlənilib hazırlanmasında iştirak etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlamaq və onların həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq;
ərazi turizm ehtiyatları kimi qəbul edilmiş obyektlərin qurulmasını və fealiyyətini təşkil etmək;
turizm sahəsində peşə-ixtisas təhsili üzrə istiqamətləri və ixtisasların siyahısını müəyyən etmək;
turizm qanunvericiliyinin icrasına nəzarət etmək;
turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma qaydalarını hazırlamaq;
turizm təşkilatlarının reyestərini aparmaq;
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, turizm fealiyyəti ilə məşğul olan və turistlərə xidmət göstərən bütün müəssisələrdə xidmətlərin dövlət standartlarına riayət olunmasına nəzarət etmək.

Maddə 5. Turizm sahəsində xüsusi razılığın verilmesi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması

1. Turizm fealiyyəti sahəsində standartlaşdırmağa aşağıdakılardır:
turizm müəssisələrinin və turizm məhsullarının təsnifatı;
turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi;
turizm məhsullarının turist tələbatına uyğunluq parametrlərinin müəyyənlaşdırılması;
turizm müəssisələrinin işçilərinə verilən ixtisas tələbləri;

turizm müəssisələrinin ofislərinə verilən tələblər.

2. Turizm fealiyyəti sahəsində standartlaşdırma obyektləri müvafiq icra hakimiyəti orqanı ilə razılışdırılmaqla müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən edilir.

3. Turizm fealiyyəti sahəsində sertifikatlaşdırma turizm məhsulunun turistlərin tələbatını təmin edən, onların əmlakını qoruyan ətraf mühiti mühafizə edən qanunlara və digər normativ aktlara uyğunluğunu müəyyən etməkdir.

4. Turoperatörlerin və ya turagentin turizm məhsulunun məcburi sertifikatlaşdırmasından imtina etməsi, turizm məhsulunun sertifikatlaşdırmasının mənfi nəticəsi, habelə sertifikatın ləğv olunması turizm fealiyyətinin həyata keçirilməsi üçün verilmək xüsusi razılığın qüvvəsinin dayandırılması və ya ləğvi ilə nəticələnir.

5. Turizm sahəsində xüsusi razılığın verilmesi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 6. Turistin hüquqları

1. Turist səyahətə hazırlaşarkən, habelə, tranzit də daxil olmaqla bütün səyahət müddətində aşağıdakı hüquqlara malikdir:

nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada qalma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizədə olan təbiət, tarix, mədəniyyət abidləri və digər turizm obyektləri; ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq;

getdiyi ölkədə (yerdə) mövcud olan məhdudiyyət tələbləri nəzərə alınmaqla hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından sərbəst istifadə etmək;

həyatının və sağlamlığının qorunması üçün toxiroşalınmaz tibbi yardım alınması hüququna malik olmaq;

turizm məhsulunun pərakəndə alqı-satçı müqaviləsi şərtlərinin turoperatör və ya turagent tərəfindən, yerinə yetirilmədiyi hallarda ona dəymisi maddi və manevi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək;

getdiyi ölkənin (yerin) hakimiyəti və toxiroşalınmaz yardım növleri göstərilməsində kömək almaq;

Maddə 7. Turistin vəzifələri

1. Azərbaycan Respublikasından xarici ölkəyə gedən turistin tranzit də daxil olmaqla, səyahət vaxtı aşağıdakı vəzifələri var:

getdiyi ölkənin (yerin) qanunlarına riayət etmək, onun sosial quruluşuna, adatına, ənənələrinə, dini etiqadlarına hörmət etmək;

müvəqqəti olduğu ölkədə (yerdə) ətraf mühitin mühafizə qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşmaq;

müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yolboyu keçidiyi ölkələrdə gəlmə, getmə qaydalarına riayət etmək;

səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək.

2. Azərbaycan Respublikasına gəlmış turist **yuxarıdakı maddələrə əməl etməklə bərabər** Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkəyə (müvəqqəti olduğu yer) gələmə və ölkədən (müvəqqəti olduğu yerdən) getmə, habelə orada qalma qaydalarına riayət etməlidir.

Maddə 8. Turizm məhsullarının formalasdırılması və hərəkətə getirilməsi

Turizm məhsulun turizm bazarının vəziyyəti ilə əlaqədar olaraq və ya-xud turistin konkret sifarişi üzrə formalasdırılır.

Turoperator ayrı-ayrı xidmətlər göstərən və yaxud tura daxil olan bütün xidmət növlərini təmin edən turist qəbulu üzrə turoperatorla müqavilələr əsasında tura daxil olan xidmətlər üzərində hüquqlara malik olur. Turoperatorlar turizm məhsulunu formalasdırır (hazırlayırlar), göndərir və onun satışını birbaşa və ya turagənt vasitəsi ilə həyata keçirir.

Turizm məhsulun haqqında yazılı informasiyada müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, həmçinin bu qanunda nəzərdə tutulmuş bütün vacib şərtləri varsa və turoperatorun və ya turagəntin təklifdə göstərilmiş şərtlərlə müqavilə bağlamaq iradəsi ifadə olunarsa, belə təklif kimi qəbul olunur.

Maddə 9. Turizm məhsulu satışının təskili qaydaları

1. Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır.

2. Müqavilənin vacib şərtləri aşağıdakılardır:

turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisensiya barədə məlumatlar göstərilməklə turoperator haqqında informasiya, onun hüquqi ünvani və bank rekvizitləri;

turist (alıcı) haqqında turizm məhsulunun satışının zəruri olan həcmində məlumat;

turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq barədə məlumatlar göstərilməklə turagənt (satıcı) haqqında informasiya, onun hüquqi ünvani və bank rekvizitləri;

səyahətin programı və marsṛutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

səyahətin hazırlanmasının və qurtarmasının tarixi və vaxtı, onun müddəti;

turistlərin qarşılanması, yola salınması və müşaiyət olunması qaydası; tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

turizm məhsulunun pərakəndə qiyməti və onun ödəniş qaydası; qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmamazlığı üzündən səyahətin olmayacağı barədə turistin məlumatlandırılmasının müddəti; müqavilənin dəyişdirilməsi və pozulması şərtləri, bununla əlaqədar amələ galmış mübahisələrin tənzimlənməsi və tərəflərə dəymış ziyanların ödənilməsi qaydası.

3. Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Turistin turoperatordan və ya turagəntdən tura daxil olan bütün xidmətlərin göstərilməsinə tələb etmək hüququ var.

4. Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsası dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.

5. Şəraitin əsası dəyişikliyinə aşağıdakılardır.
səyahətin şərtlərinin pisləşməsi, səyahətin müddətində dəyişiklik;
səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı;

nəqliyyat tariflərinin gözlənilmədən artması;

turoperatorun və ya turagəntin maliyyə vəziyyətini kəskin pisləşdirən yeni vergi və vergitutma qaydalarının tətbiqi və ya mövcud olanların artırılması;

milli valyuta kursunun kəskin dəyişilməsi.

6. Müqavilə pozulduğda, zərərin ödənilməsi tərəflərin çəkdikləri faktiki xərclərə uyğun surətdə həyata keçirilir. Zərərin avəzi kimi ödənilən məbləğ turizm məhsulunun dəyərinin iki mislindən artıq ola bilməz.

7. Səyahətin konkret şərtləri, turizm məhsulunun pərakəndə qiyməti turistə turoperator və ya turagənt tərəfindən verilən turizm yollayışında göstərilir.

8. Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperatörün və ya turagentin turizm məhsulunun satışına yazılı razılıq və onun sahildiği faktını təsdiqləyən ilkin hesabat sənətidir.

9. Turist gönderən turoperatörlerla və ya turagentlə turist qəbul edən turoperatör və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.

Maddə 10. Turoperatörərin, turagentlərin və turistlərin birlilikləri

1. Turoperatörler və ya turagentlər özərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ümumi əmlak maraqlarının təmsili və müdafiəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada birliliklər yaradıa bilərlər.

2. Turizm birliliklərinə turizm sahəsinə aid olan təşkilatlar və müəssisələr daxil ola bilərlər.

3. Turistlər, səyahət vaxtı istirahət, hərəkət-yerdəyişmə azadlığı hüquqlarını həyata keçirmək məqsədilə maraq birliliy əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai birliliklər yaradıa bilərlər.

4. Turistlərin birliliyinin fəaliyyəti turizmin və özfəaliyyət turizminin təşkilinə və inkişafına, əhalinin turizm sahəsində maarifləndirilməsi, turistlərin hüquq və mərağının müdafiəsi, turizmin infrastrukturunu sahəsində təşkilatların fəaliyyəti barədə ictimai rəyin formalasdırılması və digər vəzifələrin həllinə kömək etməyə yönəldilə bilər.

Maddə 11. Azərbaycan Respublikasının turizm ehtiyatları

Azərbaycan Respublikasının turizm ehtiyatlarının təsnifikasi və qiymətləndirilməsi, onların mühafizəsi rejimi, Azərbaycan Respublikasının turizm ehtiyatlarının bütövlüyünün saxlanılması və onların bərpası üzrə tədbirlər, ətraf mühitə yol verilsə bilən təsirin həddi nəzərə alınmaqla, turizm ehtiyatlarından istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilir.

Maddə 12. Turistlərin təhlükəsizliyinin təmin edilməsi

Turistlərin təhlükəsizliyi – səyahət müddətində turistlərin şəxsi təhlükəsizliyi və onların əmlakının qorunmasıdır.

Turistlərin sigortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Turizm sahəsində müvafiq icra hakimiyəti orqanı turistlərin getdikləri ölkədə (müvəqqəti olacaqları yerdə) onların həyatını təhlükə altında qoya biləcək hər bir amil haqqında turoperatörərlər, turagentlər və turistlər məlumat və təlimat verir.

TURİZM

Təsisçiləri dövlət orqanları olan kütləvi informasiya vəsiti tərəfindən təqdim edilən təqdimatın təməni təhlükəsizliyinə müvafiq icra hakimiyəti orqanına turistlərin həyatı üçün təhlükəsizliyin təmin etdirilməsi və tətbiq etdirilməsi məqsədi ilə təqdim edilir.

Turoperatörler və turagentlər turistlərin səyahətərən xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri təhlükələr barədə müəssisələr məlumat verməyə, qabaqcılca onların turistlərin təhlükəsizliyinin təmin etdirilməsinə yönəldilmiş tədbirlər görəməyə borcludurlar.

Turoperatörler və turagentlər səyahət zamanı turistlərin qatlaşdırılmış (üzləşdiyi) fəvqələdə hadisələr, həmçinin səyahətdən qayitmayış turistlər barədə müvafiq icra hakimiyəti orqanına və turizm fəaliyyəti ilə bilavasitə bağlı olan şəxslər təxira salmadan məlumat verməlidirlər.

Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdır.

Turist qruplarının müşayiət edən şəxslərin program əsasında minimum tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin yardım üçün tibbi çantasi olmalıdır. Sayı 100 nəfərdən artıq olan turist qrupları ixtisaslaşdırılmış həkim tərəfindən müşayiət olunmalıdır.

Maddə 13. Turistlərin sigortalanması

Turistlərin getdiyi, müvəqqəti olacaq ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslər göstərilən yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi tələbi müəyyən edilmişdir, turoperatör (turagent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və bədənətən hadisələrdən sigortalanması belə zəmanətlərin əsas formasıdır.

Sığorta şəhadətnaməsindən turistlərin getdiyi, müvəqqəti olacaq ölkədə (yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərcərinin və bu hadisə ilə bağlı digər xərcərin ödənilməsi nəzərdə tutulmalıdır.

Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur.

Turistlərin tələbi ilə turoperatör (turagent) səyahətin keçirilməsi ilə bağlı digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi əmlakın itirilməsi, izafi xərcələr və s.) üzrə sığorta xidmətləri göstəriləsinə kömək edir.

Maddə 14. Turistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşdırılmış xidmətlər

Azərbaycan Respublikası ərazisində bədənətən hadisələrə uğramış turistlərə axtarış-xilasetmə xidməti lazımi yardım göstərir və onların təhlükəsizliyini təmin edir. Axtarış-xilasetmə xidməti yerli icra hakimiyəti, sohiyyə, rabitə, daxili icra orqanları, meşə təsərrüfatı, hidrometeorolojiya, mül-

ki aviasiya və s. xidməti idarələri ilə müvafiq qaydada qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.

Maddə 15. Azərbaycan Respublikasının hüdudlarından kənarda fövgələdə vəziyyət yarandığı hallarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi

Fövgələdə vəziyyət yarandığı hallarda dövlət Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi üzrə, o cümlədən onların müvəqqəti olduqları ölkədən köçürülməsi üzrə tədbirlər görülür.

Maddə 16. Azərbaycan Respublikasının hüdudlarından kənarda turizm nümayəndəliyi

Azərbaycan Respublikasının turizm sahəsində müvafiq icra hakimiyəti orqanı dünya bazarında turizm məhsulunun hərəkətə gətirilməsi, yayılması, satışı məqsədilə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri yaradır.

Maddə 17. Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Turizm haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətlə nəticələnir.

Bu qanun 04 iyun 1999-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmışdır.

XXXIII FƏSİL

TURİZM SAHƏSİNDE SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNKİŞAFI

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qarşısında duran vacib problemlərdən biri sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsidir. Bu məqsədlə 1992-ci ildə sahibkarlara və işgüzər adamlara kömək məqsədi ilə Milli Fondu yaradılması haqqında fərman hazırlanmışdır. 1993-cü ildən başlayaraq hər il bu fonda büdcədən vəsait ayrılır. 2000-ci il artıq bu Fondda 50 mlrd manat vəsait var idi. Dövlətin Fonda ayırdığı vəsait il-dən ilə tam mənimmsənilmirdi. Kreditə böyük ehtiyacı olan sahibkarlar, müxtəlisf səbəblərdən kredit götürüb öz bizneslərini inkişaf etdirə bilmirdilər. Çox vaxtı, bu sahədə hüquq tominatı dolğun olmadığına görə dövlət məmərləri Azərbaycan işgüzər adamlarına kredit götürməyə sünü maneçiliklər törədirdi. Bunun nəticəsi olaraq sahibkarlıq ölkədə zəif inkişaf edirdi.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il sentyabrın 2-da sahibkarlığın inkişafına həsr olunmuş fərman verdi. Fərmanda deyilir: «... Son illər bu barədə bir sıra işlərin görülməsinə baxmayaq, hələ də sahibkarlığın inkişafına mane olan həllar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalasdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüvətəxorluğun yaranmasına şərait yaratmışdır».

Sahibkarlığın müxtəlisf növləri ilə məşğul olmaq üçün dövlət orqanları tərəfindən xüsusi icazə (lisenziyanın) olması çox vacibdir. Əvvəller ölkədə 240-dan çox fəaliyyət növündə lisenziya verilmesi tələb olunurdu. Lisenziya qısa müddətə (2 il) verilirdi. Məsələn, lisenziya lüzumu turizm fəaliyyətinə görə 2000 \$ idi. Bu məbləğin çox olduğunu görə, bəzi turizm firmaları lisenziya almındı, turizm fəaliyyətində əldə etdiyi gölərdən vergi də vermirdi. Yeni qaydaya görə turizm sahəsində lisenziya rüsumu 4 dəfə azalmış və onun müddəti isə 2,5 dəfə uzanmışdır. Artıq heç bir turist firması risqə gedib, lisenziyasız fəaliyyət göstərməz.

Lisenziya verilmesi dövlətin hər hansı bir sahibkarlıq fəaliyyətini tənzimləməsi deməkdir. Dövlət sahibkara turizm sahəsində fəaliyyətə icazə vermek üçün müəyyən şərtlər qoyur. Məsələn, sahibkarın bu sahədə təhsili və təcrübəsi, otaqları, informasiya texnologiyası (telefon, telefaks, kompüter və s.), daşıq turist marşrutları, mehmanxana, nəqliyyat müəssisələri ilə müqavilələri olmalıdır. Əgər turfirma xaricə turist göndərirsə, deməli onun göndərdiyi turistləri qəbul edən şirkətlərlə müqavilələri olmalıdır.

2 sentyabr 2002-ci il tarixli 782 №-li Fərmando lisenziyanın verilmə qaydaları, müddəti, lisenziyanın tələblərinə və şərtlərinə nəzarət və lisenziya fəaliyyətini dayandırmaq və lağv etmə qaydaları öz əksini tapmışdır.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI^{*}

**Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarının təkmilləşdirilməsi haqqında
(Çıxarılış)**

Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasetinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalasdırılmasıdır. Son illər bu barədə bir sira işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalasdırma sistemi xüsusi icaza verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiqi vəsaitinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratılmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formallaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində, dövlət siyasetinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələr əvvəlmişdir.

Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasını, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu isdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün mövcud mühiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə qarara alıram:

1. «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar» təsdiq edilsin.

2. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onu verən icra hakimiyyəti orqanlarının siyahısı» təsdiq edilsin.

3. «Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı» təsdiq edilsin.

4. Sahibkarlığın hüquqlarının müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi sahəsində dövlət tənzimləməsini və bu sahədə metodiki rəhbərliyi həyata keçirmək məqsədi lisenziyalasdırma sahəsində xüsusi səlahiyyətli orqan funksiyası Azərbaycan Respublikasının İqtisadi İnkıraf Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikasının İqtisadi İnkıraf Nazirliyinin lisenziyalasdırma sahəsində xüsusi səlahiyyətləri bu fərmanın əlavəsində verilən «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»la müəyyən edilir.

1. Lisenziyanın verilməsi qaydasi

Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakılardan təqdim edir:

1. Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılardan öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

- fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhədətnaməsinin surəti;

3. Ərizənin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədin surəti;

5. Bu qaydaların 2.9.-cu bəndinə uyğun olaraq lisenziya almaq üçün dövlət rüsumunun ödənilidiyini təsdiq edən sənəd;

6. Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.

Ərizəcindən bu qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

* Turizm sahəsində normativ-hüquqi sənədlər. Bakı, 2003.

Lisenziya verən dövlət orqanı zərurət olduqda konkret fəaliyyət növü ilə məşğul olmaq üçün həmin fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyiyatı dövlət orqanlarına müraciət edə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyiyatı dövlət orqanına göndərilmüş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir.

Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqdə qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayıaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçi 5 gündən gec olmayıaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Ərizəçi lisenziya verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə 5 gün müddətində yazılı məlumat verilir.

Lisenziya verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanunvericiliyi uyğun olaraq məhkəməyə şikayət ərizəsi verilə bilər.

Lisenziya verilməsindən imtina edilmədikdə, ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edir.

Hüquqi şəxs ığış edildikdə, fiziki şəxs vəfat etdiğikdə, həmin şəxslərə verilən lisenziya da hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətə ərizəçi öz fəaliyyəti əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürülsə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir.

Lisenziyada aşağıdakılardır göstərilir:

1. lisenziya verən dövlət orqanının adı;

- hüquqi şəxslər üçün - lisenziya verilən hüquqi şəxsin adı, hüquqi ünvanı;

- fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

2. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3. lisenziyanın qüvvədə olma müddəti;

4. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

Lisenziya lisenziyanı verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürülsə təsdiq edilir.

Lisenziyalasdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçi lisenziya ilə birlikdə hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

2. Lisenziyanın müddəti

Lisenziya 5 il müddətinə verilir.

Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

Müddəti bitmiş lisenziya etibarsız sayılır.

XXXIV FƏSİLTurizmin planlaşdırılması və inkişaf programı

Turizmin planlaşdırılması və inkişaf programının tərtib olunması turizmin dövlət tənzimləmələrindən biridir. Turizmin planlaşdırılması onun xaotik inkişafının qarşısını almaqdan və onun iqtisadi səmörəliliyini təyin etməkdən ötrü aparılır. Məlumdur ki, turizm iqtisadiyyata güclü təsir göstərir. Lakin turizm bütün «dərdlərə» dərman deyildir. Məsələn, külli miqdarda sərmayə qoyub müasir tələblərə uyğun istirahət mərkəzi tikilmişdir, lakin ora istirahət gələni yoxdur. Deməli, tikilən mərkəz yaxşı planlaşdırılmışdır. Ola bilsin ki, istirahət mərkəzi turist bazarlarından çox kənardadır, istirahətin o növü turistləri maraqlandırmır və ya istirahətin qiyməti turistlərin imkanına uyğun gəlmir. Ya da ola bilsin ki, reklam-informasiya işi yaxşı qurulmamışdır.

Planlaşdırmanın vacibliyini təsdiq edən başqa bir misal. Dəniz kənarında bir-birinin ardınca plansız olaraq (biri dəniz kənarına yaxın, biri uzaq) istirahət ocaqları tikilmişdir. Lakin tullantıları təmizləyən qurğular yaddan çıxmışdır, tullantılar dənizə tökürlür və ətraf mühiti çirkəndirir. Ağaclar qurumağa başlayır və bir müddətdən sonra landşaft öz gözəlliyini itirir. Nəticədə istirahət zonasının reytingi aşağı düşür və galon turistlərin miqdarı azalır. Belə hallar İspaniyanın dəniz kənarı istirahət zonalarında baş vermişdir. Bu cür hala Azərbaycanda Nabran zonasında da rast gəlmək olur.

Turizm inkişafının əsas problemlərdən biri istirahət ocaqlarının ti-kintisi və istifadəsi zamanı ətraf mühitə ziyan vurmamaq və müvəzinqəli turizm fəaliyyəti ilə məşğul olmaqdır. Müvəzinqəli turizm fəaliyyəti o deməkdir ki, turistlərə xidmət göstərilən zaman təbiətin ekologiyasını qoruyaşan, təbii sərvətlərdən səmərəli istifadə edən və təbiətin gözəlliklərini gələcək nəsil üçün da saxlaysanın.

Qeyd etmək lazımdır ki, bu sahədə son zamanlar Azərbaycanda da az iş görübür. Ölkənin turist sərvətlərindən səmərəli istifadə etmək məqsədi ilə əlavə üç dövlət milli parkı – «Şirvan», «Ağçöllə» və «Ordubad» milli parkları yaradılmışdır. Bu parkların yaradılması «Milli Parklar Programları» əsasında «Mixail Zukkov» fondunun sponsorluğu ilə gerçəkləşdirilir. Bu işdə Fondun ekspertləri də iştirak edirlər. «Şirvan» milli parkının açılışında fondun təsisi Mixail Zukkov özü də iştirak etmişdir. «Şirvan» milli parkına əlavə 70 dənə ceyran göstirilmişdir.

Azərbaycanın nadir faunasını qorumaq məqsədi ilə başqa iki program da həyata keçirilmək üzrədir. Onlardan biri «Bəbir», ikincisi isə «Cü-

TURİZM

yür» proqramlarıdır. Bu gözəl heyvanların Azərbaycan da nəslə kəsilmək üzrədir, ona görə də onların qorunmasına böyük ehtiyac vardır.

Perspektivdə «Qobustan», «Şahdağ» və «Murovdag» milli parklarının yaradılması nəzərdə tutulmuşdur. Bundan başqa, Ekolojiya Nazirliyi dağ yamaclarında və düzənliliklərdə meşə salma əməliyyatları aparır. Bu əməliyyatların ölkənin yaşlılaşmasında böyük rol olaçaqdır.

Ətraf mühitin çirkənməsi sürətlə davam edir, ona görə də dövlətin turizm sahəsində siyasetində insanların və ətraf mühitin bu çirkənmədən qorunmasına çox böyük yer verilir.

1992-ci ildə Rio-de-Janeyro şəhərində ÜTT-nin «XXI əsr Əməliyyat Proqramı» adlı sənəd qəbul olunmuş və bu proqrama 182 dövlət qoşulmuşdur. Bu proqram uzun müddəti və müvəzinqəli turizmi inkişaf etdirməkdən ötrü əsas üç faktordan istifadə etməyi vacib bilir:

- insanları və təbiəti qorumaq üçün yeni tədbirlərin görülməsini;
- turizm məhsulunun qiymətini təsir qüvvəsi kimi istifadə etməyi;
- ətraf mühiti qoruyan və təmiz turist məhsulu istehsal edən yeni proqramların tərtib olunmasını.

Proqramın I məsələsi:

- ~ Özəl sektorla ictimai sektor arasında yaranmış partnyorluq əlaqələrinin inkişafı;
- ~ Turizm sahəsində vergilərin azaldılması turizm infrastrukturunun inkişafına və ekoloji tədbirlərin görülməsinə vəsait ayıra bilər;
- ~ Xidmətlərə olan qiymətlər ekologiyaya çəkilən xərcləri və zibilin daşınmasını və istehsalatın mənfi təsirlərini neytrallaşdırma xərclərini ödəməlidirlər.

Proqramın II məsələsi turizm inkişafının iqtisadiyyata, sosial-mədəni həyata tasirinin düzgün qiymətləndirmək, su, elektroenerji, nəqliyyatdan istifadənin effektliyi, iş yerlərinin açılmasını, qadınların və yerli şəhərin turizmdə iştirakını, ətraf mühitin, mədəni və təbii sərvətlərin qorunmasını nəzərə almaq lazımdır. Proqramda kadrların turizm sahəsində hazırlanmasına xüsusi diqqət yetirilir. Bu sahədə dövlət sektorunu və özəl sektor əməkdaşlıq etməlidirlər. Turizm sahəsində işləyən işçilərin nəzəri və praktiki təcrübəsini artırmaq məqsədi ilə daimi kurslar təşkil etmək lazımdır. Dövlət orqanları turizm sahəsində aparılan tikintiyə nəzarət etməli və çağışmalıdırlar ki, tikinti xaotik şəkil almasın, obyektlər təmizləmə qurğuları ilə, təmiz su ilə və müasir avadanlıqla təmin olunsunlar. Turizmin dövlət tərəfindən planlaşdırılması, onun uzun müddəti müvəzinqəli inkişafına səbəb ola bilər.

27 avqust 2002-ci il 1029 nömrəli sərəncamında Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında fərman imzalamışdır.

Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Programı

Nadir təbii iqlim şəraiti olan Azərbaycan Respublikasında planetin 11 iqilim qurşağından 9-u mövcuddur. Ölkənin fauna və flora alımı müxtəlif və zəngindir. Azərbaycanda 14 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və əvculuq təsərrüfatı vardır. Xəzər dənizi boyunca 7 istirahət zonası yerləşir. Ölkə ərazisində 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. Ölkənin təbii, mədəni və tarixi ərsi beynəlxalq turizm bazarına daxil olmasına real zəmin yaratır.

Azərbaycan Respublikasında turizmin inkişafında Bakı şəhəri müüm yer tutur. Əcnəbələrin 90 %-dən çoxu ölkə paytaxtına gəlirlər. Neft kontraktlarının işa düşməsi ölkəyə gələn xarici iş adamlarının axınının artmasına şərait yaratmışdır. Bakıda zəngin memarlıq abidələri, çoxlu muzey, teatr, müasir və tarixi binalar, dini obyektlər xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb edir. Hazırda Bakıda 50 turizm agentliyi, 10 mehmanxana vardır. Son vaxtlar ictimai iaşa müəssisələrinin sayı xeyli artmışdır. «Makdonalds», «Pizza-Hut», «Patio-Pizza» kimi xarici firmaların restoranları, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin mətbəxləri yaradılmışdır.

Ölkədə, xüsusilə Bakı şəhərində, beynəlxalq standartlara cavab verən mehmanxanaların, ayrı-ayrı rayonlarda kempinqlərin, motellərin, digər turizm obyektlərinin tikintisi, ölkəyə gələn və xarici ölkələrə gedən turistlərin, habelə fəaliyyət göstərən turizm təşkilatlarının sayının artması bu sahənin inkişafına diqqət yetirilməsini, onun maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.

1. Proqramın məqsədi və vəzifələri

Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının əsas məqsədi «Turizm haqqında» qanunda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vəsitsərəndən biri kimi turizm resurslarından səməralı istifadə olunmasını təmin etməkdən ibarətdir. Proqramın əsas vəzifələri aşağıdakılardır:

- ölkənin turizm potensialından səməralı istifadə etməklə Azərbaycan Respublikasında turizmin inkişafına nail olmaq;

- turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək;
- rəqabətə davamlı turizm bazarını yaratmaq;
- turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq;
- turizm infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmləndirmək;
- turizm fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini həyata keçirmək;
- xarici investorları turizm sahəsinə cəlb etmək;
- turist müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq.

2. Azərbaycan Respublikasında turizmin inkişafının əsas istiqamətləri

2002-2005-ci illərdə ölkədə turizmin inkişafını aşağıdakı əsas istiqamətlərdə həyata keçirtmək nəzərdə tutulur:

- turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi;
- mehmanxanalарın və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması;
- turistlərin istirahəti onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətləri, ekspresiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması;
- milli adət-ənənələrin, Azərbaycan xalqının tarixi-mədəni ərsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini eks etdirən materialların nəşr etdirilməsi və yayılması;
- milli sənətkarlıq və suvenir məhsulların istehsalının və satışının genişləndirilməsi;
- Azərbaycanı turizm biznesi üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması;
- Turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

3. Gözənlənilən nəticələr

Proqramda yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

- fəaliyyət göstərən turizm obyektlərini müasir tələblərə uyğun qurmaq;
- beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artırma bilən turizm infrastrukturunu yaratmaq;
- ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasına təmin etmək;
- turizm xidməti üzrə mütərəqqi əsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;
- turizm ehtiyatlarının qorunmasına təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.

**Azərbaycan Respublikasında 2002-2005-ci illər üçün Turizmin inkişafı dair
Dövlət Programının həyata keçirilməsi tədbirləri**

I.Normativ hüquq sahəsi

Nö	Tədbirlər	İcraçılar	İcra müddəti
1	2	3	4
1	Turizmlə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanması	GİT Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Nazirlər Kabinetli	2002-2005-ci illər
2	«Daxili turizmin inkişafına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsinin hazırlanması	Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi	2002-ci il
3	Turistlərin gediş-golisi zamanı rasmılaşdırma (viza, gömrük və s.) qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, MTN, Dövlət Gömrük Komitəsi GİT Nazirliyi	2002-ci il
4	Tarixi, mədəniyyət və təbiət abidələrinin, habelə turizm infrastrukturuna daxil olan turist komplekslərinin, mehmanxanalarının və s. obyektlərin mühafizəsinin gücləndirilməsi	Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, GİT Nazirliyi, Yerli icra haki-miyəti orqanları	Mütəmadi
5	Turizmin inkişafına dair ölkə və dövlətlərarası məqsədli proqramların, sahə və ərazi proqramlarının layihələri üzrə təkliflərin hazırlanması	Nazirlər Kabineti, GİT Nazirliyi, İqtisadi Inkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Elmlər Akademisi	2002-2004-cü illər
6	Turistlərin təhlükəsizliyini təmin edən turizm-sayahət xidmətlərinin göstərilməsi qaydalarının hazırlanması	GİT Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi	2003-cü il
7	Turist məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılmasının normativ bazasının yaradılması	Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Agentliyi, GİTN	2002-2003-cü illər

8	Turizm yollayışının vahid nümunəvi formasiyasının hazırlanması və təsdiq edilməsi	GİT Nazirliyi, İqtisadi Inkişaf Nazirliyi, Maliyyə Nazirliyi	2002-ci il
9	Turizm sahəsində xarici ölkələrdə əməkdaşlıq haqqında hökumətlər və idarələr arası saziş layihələrinin hazırlanması	Xarici İşlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi	2002-2004-cü illər
10	Turizm sahəsində təhlükəsizliyin təmin olunmasına dair kompleks tədbirlər sisteminin hazırlanması	GİT Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi	2002-ci il

II.Turizm fəaliyyətinin təşkili və turizmin inkişafının idarə olunması

1	2	3	4
1	Turizm xtdmətlərinin standartlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi	GİT Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi	2002-ci il
2	Turizm sahəsində istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlərin görülməsi	İqtisadi Inkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi	2002-2004-cü illər
3	Ümumdünya Turizm Təşkilatının (ÜTT) tövsiyələrini və BMT Statistik Komissiyasının qərarlarını nəzəralərə təqdim etmədən turizm sahəsində statistik sistemlərin tərtibatlarında uyğunlaşdırılması, turizmin bütün sahələrinin əhatə edən yeni statistika sisteminin yaradılması və təkmilləşdirilməsi	Dövlət Statistika Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin inkişafı İttifaqı	2002-2004-cü illər
4	Beynəlxalq turizm sərgilərinin və turizmin investisiya layihələri sərgilərinin təşkilində və keçirilməsində iştirak etmək, vahid milli stendin ya-	GİT Nazirliyi, Azərb. Turizm Sənayesinin Inkişafı İttifaqı Ticarət-	2005-ci il

	radılması, beynəlxalq əməkdaşlıq, Azərbaycan ərazisində turizm sərgilərinin təşkili və keçirilməsində iştirak etmək	Sənaye Palatası (cəlb edilməskən) Xarici İşlər Nazirliyi	
5	Turizmin inkişafı problemləri ilə bağlı ölkə və beynəlxalq elmi-praktiki konfransların keçirilməsi	Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi	2002-2005-ci illər

III. Marketing tədbirləri

1	2	3	4
1	Azərbaycanın görməli yerləri və təklif olunan turist marşrutları barədə beynəlxalq informasiya qovşağı - INTERNET şəbəkəsi vasitəsilə turistlərə məlumat verilməsi	GİT Nazirliyi, Rabitə Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi	Mütəmadi
2	Ölkənin ictimai-siyasi həyatı, mədəni tarixi, əsas qanunları, humānitar elmlər və mədəniyyət sahəsində edilmiş nüsiyyətlər, turizm barədə ekskursiya-bələdçiləri üçün informasiya-metodiki məlumat kitabçasının hazırlanması	Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi	2002-ci il
3	Bakı şəhərində hər il ənənəvi «Böyük İpək Yolu» Beynəlxalq turizm yarmarkalarının təşkil edilməsi və turizm mərkəzi olacaq rayonlarda xalq sənəti nümunələrindən ibarət satış sərgilərinin təşkili	GİT Nazirliyi, Azərb. Turizm Sənayesinin inkişaf İttifaqı, Mədəniyyət Nazirliyi, İİN, Ticarət-Sənaye Palatası, XİN, Yerli icra orqanları	Mütəmadi
4	Turizmin yeni növlərinin inkişaf etdirilməsi: - tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm və s.	GİT Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, MEA, Yerli icra hakimiyyəti orqanları	2002-2005-ci illər

5	Milli Turizm məhsullarının dünya turizm bazarına çıxarılması ilə bağlı reklam-məlumat üzrə tədbirlərin həyata keçirilməsi	GİT Nazirliyi, İİN, Mədəniyyət Nazirliyi, Azərb. Turizm Sənay. İnkışafı İttifaqı	Mütəmadi
6	Daxili və xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm üçün əlverişli ölkə olması barədə reklam kompaniyasının keçirilməsi	GİT Nazirliyi, Televiziya və Radio Verilişləri Şirkəti, Az.TSİİ, XİN	Mütəmadi
7	Turizm məlumatı bülleteninin, turizm firmalarının marşrutları haqqında kataloqların, mehmanxana təsərrüfatı obyektlərinin, turist xidmətlərinin və Azərbaycan atlasının hazırlanması	GİT Nazirliyi, Torpaq və Xəritəçəkmə Komi-tisi, Azərb. Turizm Sənayesinin inkişaf İttifaqı, Milli Elmlər Aksi	2002-ci il
8	Azərbaycan ərazisində vahid turist-məlumat şəbəkəsinin yaradılması və onun analoji beynəlxalq şəbəkələrə integrasiyası	GİT Nazirliyi, Azərb. Turizm Sənayesinin inkişaf İttifaqı, Xarici İşlər Nazirliyi	2002-2004-cü illər
9	Ölkədə turizmin obyektlərinin tikintisi və yenidən qurulmasına dair təşkilati işlərin aparılması və maliyyə mənbələrinin müəyyənləşdirilməsi	GİT Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Dövlət Tikinti və Arxi-tectura Komitəsi	2002-2003-cü illər
10	Turizm obyektlərinin investisiya la-yihələri haqqında məlumat bankının yaradılması	İqtisadi inkişaf Nazirliyi, GİT Nazirliyi	2002-ci il

IV. Turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, turizmin infrastrukturunun hərtərəfli inkişafı

1	2	3	4
1	Mədəni və tarixi obyektlərdə xalq yaradıcılıq və sənətkarlıq nümunələrinin satışı üçün köşklərin təşkili, xalq adət-ənənələrinin və mədəni turizmin inkişafını nümayış etdirən videofilmlərin	Mədəniyyət Nazirliyi, GİT Nazirliyi, Bakı şəhər icra Hakimiyyəti, Yerli icra hakimiyyəti orqanları. Yerli	Mütəmadi

	çəkilməsi	bələdiyyə orqanları	
2	Muzey kolleksiyaları və arxeoloji qazıntı nümunələrinin suratlarında suvenirlər istehsalının təşkili	Məd. Naz.-yi, GİT Nazirliyi, Yerli icra hakimiyyati orqanları, MEA	Mütəmadi
3	Turist obyektlərində mədəni turizmin və xalq adət-ənənələrinə baxışının təşkili	Mədəniyyət Nazirliyi, GIT Nazirliyi, Yerli icra orqanları	Mütəmadi
4	Müəyyən olunmuş qaydada turist təşkilatlarının fəaliyyətinin əlaqələndirilmesi	GİT Nazirliyi, Az.TSİİ	Mütəmadi

V. Kadr təminatı

1	2	3	4
1	Turizm sahəsində vahid fasılısız təhsil sisteminin yaradılmasına dair təkliflərin hazırlanması	Təhsil Nazirliyi, GIT Nazirliyi, Milli Elmlər Akademiyası	2002-ci il
2	Turizm sahəsi üzrə ixtisasların müəyyən edilməsi və turizm sahəsində işləmək üçün mütəxəssislərin hazırlanmasına dair müvafiq metodikaların hazırlanması	Nazirlər Kabinet, Təhsil Nazirliyi, GIT Nazirliyi, Milli Elmlər Akad.-si	2002-2003-cü illər
3	Turizm sahəsində çalışan bütün qrup və kateqoriya işçilərin peşə və ixtisas səviyyələrinin artırılması üçün metodik vəsaitlərin işlənilməsi.	Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi	Mütəmadi

VI. Elmi təminat

1	2	3	4
1	Azərbaycan Respublikasının ərazisində təbii və mədəni-tarixi potensialın daha səmərəli istifadə olunması məqsədilə Azərbaycanın turist bazarının inkişafı vəziyyətinin kompleks təhlili və proqnozu	İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, GIT Nazirliyi, Milli	2002-2003-cü illər

		Elmlər Aka-sı	
2	Azərbaycan Respublikasının ərazisində turizm zonaları və obyektlərinin inkişafı və yerləşdirilməsi baş sxeminin hazırlanması. Ölkə ərazisində tarixi və mədəni abidələrin xəritləşdirilməsi	İİN, GİT Nazirliyi, MEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məd. Naz., Torpaq və Xəritçəkma Komitəsi	2002-2003-cü illər
3	Azərbaycanda turizmin xüsusi növlərinin yaradılması programının hazırlanması (ekoloji, sosial, mədəni turizm, uşaqlar, idman-sağlıqlıq, mədənimalıarif, təbiət və s.)	Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, GIT Nazirliyi, Mədəniyyət Nazirliyi, Şəhiyyə Nazirliyi	2002-2004-cü illər

VII. Daxili turizmin təşkili üçün tədbirlər

1	2	3	4
1	Regionlarda mədəni-maarif, tarixi və təbiət abidələrinə ekskursiyaların təşkili	GİT Nazirliyi, Məd.-yat Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Yerli icra hakimiyyəti orqanları	2002-2003-cü illər
2	Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsi	GİT Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, Torpaq və Xəritçəkma Komitəsi	2002-2004-cü illər
3	Ətraf mühitin, ekoloji tarazlığın və tarixi-memarlıq abidələrinin qorunması və təbliğ edilməsi məqsədi ilə milli parkların yaradılması	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabinet, Mədəniyyət Nazirliyi, MEA	2005-ci il
4	Turist zonalarının obyektlərində göstərilən turist xidmətləri üçün təbliğat və reklam mərkəzinin yaradılması	Gənclər İdman və Turizm Nazirliyi, Yerli icra hakimiyyəti orqanları	2002-2003-cü illər

XXXV FƏSİL

Turist xidmətlərinin standartlaşması və sertifikasiyası
Turist məhsulunun keyfiyyəti və təhlükəsizliyi

Aliciların hüquqlarını qorumaqdandan ötrü turist xidmətlərinin standartlaşmasının və sertifikatlaşmasının çox böyük əhəmiyyəti var.

Turist xidmətlərinin standartlaşması ümumi məllərin və xidmətlərin standartlaşmasının bir hissəsidir. Onun məqsədi hazırlanmış turist xidmətlərini müəyyən keyfiyyət və təhlükəsizlik normalarına uyğunlaşdırmaqdır. Turizm sahəsində standart – turist məhsulunun müəyyən keyfiyyətə və təhlükəsizlik normalarına cavab verməsinə təsdiq edən sənəddir. O, alıcıları bazarda gedən çirkin rəqabətdən qoruyur. Normativ sənəd kimi, standart turist xidmətlərinin bazarını tənzimləyir, keyfiyyətsiz turist xidmətlərinin istehsalçılara, alıcılara və satıcılara təsir göstərir.

Kompleks turist məhsulunun tərkibinə nəqliyyat vasitələri, turistlərin yerləşdirilməsi, restoranlar, yeməkxanalar, mədəniyyət ocaqları və s. aid-dir. Standartlaşma bu obyektlərin hamisində aparılır.

Turizm sfərasında standartların tərtib olunduğu zaman, beynəlxalq, Rusiya və regional standartlar, BMT-nin Avropa Komissiyasının qaydaları nəzərə alınır. Azərbaycan turizmində bu sahədə müyyən təşəbbüsler göstəriləsə də, təsdiq olunmuş standartlar və klassifikasiatorlar hələ ki tərtib olunmamış qalır. Odur ki, standartlaşma və sertifikatlaşmanın turizm inkişafında rolunu göstərməkdən ötrü beynəlxalq və Rusiya Federasiyasında qəbul olunmuş standartlardan istifadə edəcəyik.

Sertifikasiya – latin sözüdür. Onun mənası – «düzgün hazırlanmışdır». Sertifikasiya əməliyyatı III tərəfin yazılı zamanət vermişidir ki, bu xidmət düzgün hazırlanmışdır. Üçüncü tərəf nə istehsalçıdan və nə də alıcıdan aslı olmayan neytral tərəfdır.

Turist və mehmanxana xidmətlərinə sertifikatın verilməsi bu xidmətlərin keyfiyyətinə nəzarət və idarə olunmasına imkan yaratır. Bazar iqtisadiyyatı şəraitində turist məhsulundan istifadə edən turist əsas şəxsiyyətlərdən biridir. Ona göstərilən xidmətlərin keyfiyyəti və təhlükəsizliyi qiymətlə bilavasitə əlaqədardır. Azərbaycanda turist xidmətlərinin standartları və sertifikatı təsdiq olunmadığına görə bəzi satıcılar keyfiyyəti aşağı olan məhsulu baha qiymətə satırlar, bu da turistlərin hüquqlarının pozulmasına səbəb olur. Naticədə ölkə turistləri çox da baha olmayan qiymətə xaricdə keyfiyyətli turist xidmətlərinə rast gelir və istirahət üçün xərici ölkələrə safla etməyə məcbur olur və özləri ilə külli miqdarda valyutani ölkədən çıxarırlar. Təxminən hesablamalar göstərir ki, gedən turistlər

ildə 250-300 mln \$ valyutani xaricə çıxardırlar. Onlar xarici ölkələrin turizminin inkişafına sərmayə qoyurlar. Halbuki, Azərbaycan turizminin özünün kapital qoyuluşuna böyük ehtiyacı var.

Turist və məhmanxana xidmətlərinə verilən sertifikatlar, onları verən orqanlar tərəfindən xidmətlərin ölkədə qəbul olunmuş standartlara uyğun olmasını təsdiq edirlər. Turizm sənayesinin müəssisələrinə verilən sertifikatlar iki cür olur: məcburi və könlüllü sertifikatlar. Məcburi sertifikat o deməkdir ki, göstərilən xidmətlərin təhlükəsizliyinə, turistlərin əmlakının və ətraf mühitin qorunmasına sertifikat verən təşkilat zəmanət verir. Turist məhsulunun təhlükəsizliyi – turistlərin həyatına və sağlamlığına heç bir riskin olmamasını, onun əmlakının bütün səfər boyu qorunmasını və ekoloji təhlükəsizliyi nözardə tutur. Sertifikat verma, səlahiyyətləri dövlət tərəfindən təsdiq olunmuş təşkilat tərəfindən tətbiq olunur. Bu sənədin bir nüsxəsi müəssisədə, açıq vərdə saxlanılır.

Malların və xidmətlərin sertifikata olan ehtiyacını Dövlət Standart İdarəsi təyin edir. Elə mallar və xidmətlər var ki, onların sertifikata ehtiyaçı voxdur.

Lakin turizm və mehmanxana xidmətləri belə xidmətlərdən deyil. Rusiyada turizm, ekskursiya və mehmanxana xidmətlərinin sertifikatlaşması Ümumi Rusiya OK002-93 (OKUN) əsasında aparılmışdır. Xidmətin hər növünün öz kodu var. Məsələn; «Mehmanxana xidmətləri» - kod 041201; «Turist marşrutları ilə istirahət və səyahət» - kod 061200; «İstirahət günü turist səyahəti» - kod 061300; «Yerləşdirmə xidmətləri» - kod 061600; «Ekskursiya xidmətləri» - kod 062000 və s.

«Turist marşrutları ilə istirahət və səyahət» qrupu sadəcə «Turist marşrutları» adlanır. Bu qrupa turların 19-a qədər müxtəlif növləri aid-dir. Nəqliyyat turları, idman, ov və sairə turlar bu qrupa aiddir. Bu qrup-də olan turlar ÜTT klassifikasiyasına daxil olan turlardır. Bura dəmir yolu, avtobus, kruiz, avia, gəmилərlə təşkil olunmuş turlar aiddirlər.

Quruda nəqliyyatın müxtalif növləri ilə təşkil olunmuş turların təhlükəsizliyi beynəlxalq norma qaydaları ilə tənzimlənir. Bu qaydaların düzgün tətbiq olunmasına məsuliyyəti nəqliyyat idarələri daşıyırlar. Ən çox turistlərin həyatına təhlükə yaradən nəqliyyatın müxtalif növləridir. Ona görə də, turist daşıyan nəqliyyatın bütün növləri xüsusi nəqliyyat təhlükəsizlik qaydaları ilə tənzimlənilər. Nəqliyyati idarə edən hər bir şəxs yola düşməkdən qabaq öz məsləhiyyətini dərk etdiyi haqqında sənəd izmələlidir. Gəmilərin, paromların ya basqa suda hərəkət növlərinin təhlükəsizliyi

* OKUN - Общероссийский классификатор услуг населению - deməkdir.

yinə və qəbul olunmuş beynəlxalq «Su nəqliyyatı» normalarının və qaydalarının yerinə yetirilməsinə məsuliyəti su nəqliyyat idarələri daşıyırlar. Bu təhlükəsizlik qaydaları eyniliklə hava nəqliyyatına da aiddir. Qeyd etmək lazımdır ki, nəqliyyat xidmətləri OKUN-da göstərilsə də, turist mehmanxana və ekskursiya xidmətlərinə daxil deyildirlər. Nəqliyyat xidmətlərinin keyfiyyəti və təhlükəsizliyi başqa standartlarda və normativ sənədlərdə öz əksini tapmışdır.

Turist səyahətlərinin bəzi növləri yüksək riskli səyahət növlərinə aididirlər. Onlardan idman turizmi, dağ turizmi, sualtı səyahət, alpinizm, speleo turizm və s. qeyd etmək olar. Turizmin bu növlərində yaş məhdudiyyəti və turistlərin xüsusi hazırlıqları tələb olunur. Dağ turizminin, avarcakma, yelkənli, motorlu qayıqlar və başqa idman turizm qruplarının rəhbərlərinin, bələdçilərə, tərcüməçilərə xüsusi hazırlıq lazımdır. Bu qrupların texniki avadanlıqla təmin olunması lazımdır. Əgər bu qruplar böyük olarsa, qrupun tərkibində hakim olmalıdır. Səfər zamanı bu cür qruplar xilas etmə məntəqələri ilə mütəmadi olaraq əlaqə saxlamalıdır.

Qış idman turizmi də (xızık sürmə) müəyyən qədər risklə əlaqədardır, ona görə də, marşrutu çıxmışdan əvvəl təhlükəsizlik tədbirləri görülməlidir. Sovet dövründə belə turist qruplarının təlimatçıları idman klublarında hazırlanırdı.

Satılan turist xidmətlərinin növləri kodlaşmış şəkildə informasiya bazarlarına çıxarılmışdır.

«Ekskursiya xidmətləri» - OKUN kodu - 062000, sertifikasiya sənədlərində bu xidmətlər sadəcə «Ekskursiyalar» adlanırlar (kod - 01300).

«Ekskursiya xidmətləri» qrupu 17 ayrı-ayrı ekskursiya xidmətlərindən təşkil olunmuşdur: «Xidmətlərin reallaşması» (kod 062100) və «Ekskursiyalar» (kod 062200), özü də 11 ekskursiya xidmətlərindən ibarətdir; ümumi tanışlıq, şəhərkənari gözəti, piyada gözəti, istirahət günü nəqliyyat vəsitəsi ilə gözəti və s. Beləliklə, bütün ekskursiyalar və ekskursiya büroları sertifikat almalarıdır və müəyyən standarta uyğun olmalıdır.

Öz məzmununa görə ekskursiyalar ümumi və konkret mövzu üzrə aparılır. Ümumi şəkildə ekskursiya bir neçə mövzuya toxunur. Məzmunlu ekskursiyalar issa konkret mövzu ətrafında aparılır; tarixi, hərbi vətənpərvərlik, ədəbiyyat, mədəniyyət, tarixi memarlıq abidələrini əhatə edir.

Bakı şəhərinin zəngin muzeyləri, tarixi abidələri, gözəl memarlıq nümunəleri müxtəlif növdə ekskursiya aparınca imkan yaradır. Son zamanlar Bakının tarixinə və memarlıq abidələrinə maraq artmışdır. Ekskursiya qruplarının tərkibi müxtəlifdir (məktəblilər, gənclər, yaşılı adamlar). Onlar planlı və ya təsadüfi təşkil olunur. Bakının muzeylərini, sərgi salonlarını,

bədii rəssainlıq və ədəbiyyat muzeylərinə daim maraq göstərirler. Ekskursiya edənlərin arasında çoxlu əcnəbilər də rast gəlmək olur. Yaz və yay aylarında Bakı buxtasında kruiz səyahətlərinin ardi kəsilmir. Bakı funikulyoru məktəblilərinə ən çox sevdiyi səyahət nəqliyyatıdır. Mütəxəssislər Bakı buxtasında yerləşən Böyük Zirə (Nargin) adasını gənclərin istirahət zonasına çevirmək üçün layihə taklif etmişlər. Bu zonanın yaradılmasına sponsor tapılırsa, Nargin adası Bakılıların sevimli istirahət və ekskursiya mərkəzinə çevrilə bilər.

«İstirahət gününün turist səfərləri» (Kod 061300). Bu qrupa istirahət günlərinin qısa müddətli səyahətləri kimi 9 müxtəlif xidmət növləri daxildir. İstirahət günlərinin miqdərindən asılı olaraq bu səyahətlər 2 gündən 5 günə kimi davam edə bilər və hər günə iki ekskursiyanın təşkili nəzərdə tutulur. Rusiya klassifikasiadorasu bu xidmət «Turpoxod» adlanır və qısa müddətli piyada, su ilə, velosipedlə, atla, xızıkla (qışda), avtomasında və speleo turların təşkiline nəzərdə tutur və qısa səyahətlərin təşkiline sertifikat verilir. Bu cür səfərlər sertifikat o zaman verilir ki, onlar tur kimi təşkil olunur. Lakin yaxşı məlumdur ki, bu cür səfərlərin təşəbbüskarı bəzən ayri-ayrı aktiv turistlər, idarə nümayəndəsi və ya ailə başçısı olur. Bu zaman sertifikata ehtiyac olmur.

Azərbaycanda son zamanlar il boyu bu cür səyahətlər tez-tez təşkil olunur. Bunun bir neçə səbəbi var. Azərbaycanın ərazisi çox da böyük de yıldır. Qısa bir müddətə (bir neçə saat) tamamilə başqa iqlim və relyef şəraitində düşmək olur. İstər Şimal (Quba-Xaçmaz), istər Cənub (Lənkəran-Astara) və istərsə də, Şimal-Qərbi istiqamətlərində müasir tələblərə uyğun istirahət mərkəzləri yaradılmışdır. Doğrudur, bu mərkəzlər özəl sektora aiddir və orada istirahət qiymətləri bazar qiymətlərinə uyğundur. Baxmayaraq ki, onlar dağın başında, gölün qırğında və ya meşədə, dəniz kənarında yerləşirlər, bununla belə bu mərkəzlərin özərinin fərdi elektrostansiyaları, su təchizatı, meyvə bağları, saunaşı, baseyni, konfrans zalı, beynəlxalq rabits kanalları, radio və televiziyyası var. Qiymətlərin yuxarı olması turistlərin heç də qabağını alır. Ona görə ki, qısa müddətli səfərə çıxan turistlərin 50 %-i xarici şirkətlərdə işləyən əcnəbilərdir. 10-15 %-i issa yaxşı işlə təmin olunmuş Azərbaycan vətəndaşlarıdır. Onlardan da yarısı işgüzar adamlardır, yarısı issa xarici şirkətlərdə işləyən və yüksək əmək haqqı alan Azərbaycan vətəndaşlarıdır. Yerdə qalan vətəndaşlar istirahət qiymətinin 50 %-ni işlədikləri idarədən alırlar. Bu təşkilatların ildə iki dəfə öz işçilərini qısa müddətli istirahət göndərməyə imkanları olur. Bu cür səyahətlər ancaq işlə təmin olunmuş vətəndaşlara şəmil oluna bilər.

Qısa müddətli səyahətlər turbürolar tərəfindən təşkil olunur, lakin bəzi hallarda turistlər turizm mərkəzləri ilə əlaqəyə girib istirahət zonalarına özləri gedirlər. Bu zaman səfərin qiyməti 5-8 % ucuz olur. Turbüro belə səfəri təşkil edirə, turun təhlükəsizliyini özü təmin edir.

«Yerləşdirmə xidmətləri» (Kod - OKUN - 061600) qrupu bir neçə xidmət bölmələrinə bölünür:

- turistlərin mehmanxanalarda, pansionatlarda, turbazalarda, kempinqlərdə, palatka şəhərciklərində yaşaması (kod 061601);
- turistlərin kommunal və idarə mehmanxanalarında yaşaması (kod 061609);
- turistlərin icarəyə götürülen binalarda yaşaması (kod 061603);
- turistlərin xüsusi kəndə və şəhər evlərində yaşaması (kod 061604 və 061605).

Beynəlxalq təcrübədə turistlərin yerləşdirilməsi Beynəlxalq Standardlar əsasında aparılır. Bu standartlar ÜTT statistik sənədlərində göstərilir*.

Mehmanxanaya verilən sertifikatda sertifikatı verən organın adı, sertifikatın müddəti, xidməti göstərən təşkilatın adı və onun kodu göstərilir. Sertifikati olmayan mehmanxananın və turist təşkilatının özünü reklam etməsi «Sertifikat qanununda qadağan olunur. Azərbaycan mehmanxanalarından köhnə «İnturist» mehmanxanası Rusiya Federasiyasının (kod 061601) sertifikatını almışdır. Azərbaycan rayonlarında olan kommunal mehmanxanaların heç birinin sertifikati yoxdur. Lakin bu mehmanxanalarla bir gün qalma qiyməti 20000 manatdan yuxarıdır.

Məcburi sertifikasiya ölkədə olan qanunlar əsasında və müəyyən sistemlə aparılır. Bu müəssisələrin siyahısını dövlət organları təsdiq edirlər. Məsələn, turistlərin yaşamaq üçün yerləşdirilməsi dövlət tərəfindən təsdiq olunmuş nomenklaturanın tərkibindədir. Restoranlar və kulinariya məhsulunu hazırlayan müəssisələr də bu siyahıya aiddirlər.

Könüllü sertifikasiya hüquqi və ya fiziki şəxsin ərizəsi əsasında könüllü sertifikasiya sistemi əsasında aparılır. Könüllü sertifikasiya verən organlar tərəfindən, müqavilə əsasında Təhlükəsizlik sertifikati alındıqdan sonra aparılır. Könüllü sertifikat xidmətlərin rəqabət qabiliyyətini artırmaqdə ötürü verilir. Məlumudur ki, alicilar sertifikati olan məhsullara üstünlük verirlər. Könüllü sertifikat verən organ ildə bir dəfə obyektdə yoxlama aparır. Yoxlama zamanı verilən sertifikatın şərtlərinin pozulması aşkar olunarsa, sertifikat ləğv oluna bilər.

XXXVI FƏSİL

MDB məkanında vahid turizm sferasının yaradılmasının hüquqi əsasları

Sovet İttifaqı süquta uğradıqdan sonra ölkədə yaranmış turist sistemi də ləğv olundu, turist əlaqələri iqtisadi əlaqələr kimi kəsildi. Bu məkanda yeni Müstəqil Dövlətlər Birliyi (MDB) yarandı. Birliyin dövlətləri arasında iqtisadi əlaqələr bərpa olunmağa başladı. Sonrakı illərdə MDB ölkələri turist əlaqələrini yaratmaq üçün ciddi addımlar atmışdır. Bu məqsədə Sankt-Peterburq başçılarının təşəbbüsü ilə MDB ölkələrinin Beynəlxalq Turist Assosiasiyyası yarandı. Bu assosiasiyyaya turizm sahəsində birgə fəaliyyət göstərmək üçün MDB-nin başqa ölkələrindən olan nümayəndələri dəvət olundu.

1996-ci ildə MDB Parlamentlər arası Assambleyası bütün MDB ölkələrinin başçılarına və hökumətlərinə Müraciət qəbul etmiş və onları turizm inkişafına və onun məqsədyönlü programının tərtib olunmasına kömək etməyə çağırmışdır. Aşqabad şəhərində dövlətlərərəturizm sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanmışdır (Aşqabad müqaviləsi). Bu müqavilənin 2-ci maddəsində deyilir: «Tərəflər turizm sahəsində ümumi turist məkanı yaratmaq üçün çalışacaqlar, turizm sahəsində hüquq normalarını bir-birinə uyğunlaşdıracaq, turistləri yerləşdirmə vəsaitlərində vahid klassifikasiyator və informasiya şəbəkəsi yaradacaqlar»*.

Maddə 4: «Tərəflər öz ölkələrinin qanunları əsasında sərhəd, gömrük və başqa formalıqları sadələşdirməyə çalışacaqlar, turistlərin sosial müdafiəsini və təhlükəsizliyini təmin edəcəklər».

Maddə 7: «Tərəflər turizm sahəsində peşəkar mütəxəssislər hazırlanmasında bir-birinə yardım göstərəcəklər: turist organları, turist müəssisələri və nəqliyyat, turist istehsalçıları, restoranlar, mehmanxanalar arasında təcrübə mübadilələri, seminarlar, simpoziyular, mütəmadi olaraq elmi və təhsil materiallarının mübadiləsini təşkil edəcəklər».

MDB məkanında turizm vahid hüquq bazasını yaratmaq məqsədi ilə Parlamentlərərə Assambleyası 29 oktyabr 1994-cü ildə «MDB dövlətlərinin turizm sahəsində əməkdaşlığının əsas prinsipləri» adlı sənədi qəbul etmişdir. Bu sənəd turizm sahəsində MDB məkanında Qanun kimi tətbiq olunmağa tövsiyə olunmuşdur.

MDB dövlətlərinə tövsiyə olunmuş bu qanunda deyilir ki, «ola bilsin ki, hər ölkədə turizmin hüquq sahəsində ölkəyə dair öz xüsusiyyətləri ol-

* Seriya M. № 83 BMT. Nyu-York. 1994.

* (Türkçəsi müəllifindir). MDB arası turizm sahəsində əməkdaşlıq haqqında müqavilə. Aşqabad. 23 dekabr 1993-cü il

sun, eyni zamanda bu sahədə qəbul olunmuş qanunlar təklif olunmuş qanunun əksinə olmamalıdır». Məsələn, təklif olunmuş qanunun 3-cü maddəsində (Dövlətin turizm sahəsində siyaseti) göstərilir: «MDB dövlətləri turizmi – iqtisadiyyatın səmərəli sahəsi və xalqları bir-birinə yaxınlaşdırın vasitə kimi dəstəkləyir və onun inkişafı üçün on elverişli şərait, hüquqi və normativ baza yaradır, fiziki və hüquqi şəxslər üçün bu sahədə fəaliyyət göstərmək üçün bərabər şərait yaradır və beynəlxalq turizmin inkişafına kömək edir».

Maddə 4 MDB dövlətlərinin turizm sahəsində səlahiyyətlərini əhatə edir. MDB dövlətlərinin və onların turizm sahəsində orqanlarının sərəncamında aşağıdakılardır:

- turizm sahəsində normativ bazanın yaradılması və dövlətlər arası əməkdaşlığın koordinatlaşdırılması;
- turizm sahəsində standartlaşdırma, lisensiya verilməsi və sertifikatlaşdırma;
- milli turizmin inkişaf proqramlarının formallaşması;
- bəzi turistlərə verilən güzəştərin qaydalarını təyin etmək;
- dövlət mülkiyyətinin turizm sahəsində idarə olunması, turistlərin hüquqlarının qorunması və dövlət turizm orqanlarının maliyyətşədirilməsi;
- milli qanunvericilikdə qəbul olunmuş başqa fəaliyyət.

Sadalanan bu hüquqi tədbirlərin demək olar ki, çoxu Azərbaycanda öz əksini tapmışdır. Lakin turizm sahəsində işləyen qulluqçuların klassifikasiatoru, turizm və mehmanxana xidmətlərinin standartları hələ ki tərtib olunmamışdır. Qaldı ki, turizm sahəsində dövlət mülli. iyyətinin idarə olunmasına, bu sahədə Azərbaycan başqa MDB ölkələrini qabaqlamış, turizm mülkiyyətinin çoxunu özəlləşdirmiş və dövlətin elində fəaliyyət göstərən heç bir müəssisə qalmamışdır. Eyni zamanda, özəlləşməyən obyektlərin o hissəsi qalmışdır ki, onların bərpasına və rekonstruksiyasına külli miqdarda sərmayə tələb olunur.

Ümumiyyətə, MDB ölkələri arasında Rusiya Federasiyası turizm sahəsində qabağa getmişdir. Turizmin inkişafı sahəsində bu ölkədə çoxlu yeniliklər baş vermişdir. Rusiya Federasiyasının təbii turist sərvətləri çox zəngin və turizm sahəsində elmi potensialı da yüksəkdir. Orada ayda turizmə həsr olunmuş onurlarla qəzet və jurnal çap olunur. Turizm sahəsində çoxlu kitablar hazırlanır və xarici dillərdən rus dilinə tərcümə olunur.

* tərcüməsi müəllifindir.

SSRİ-nin süqutundan sonra, Rusiya Sovet İqtisadiyyatının turist potensialının varisi olmuşdur. Rusiyada yüzlərlə müasir mehmanxanalar hələ Sovet dövründə tikilmişdir. Sonrakı illərdə də Rusiya hökuməti ölkəyə xarici sərməyə cəlb edə bilmiş və yeni mehmanxanalar tikdirmiş, yeni turist marşrutları yaratmışdır. Rusyanın Qara dəniz, Qafqaz kurortları, Baykal gölü, «Qızıl dairə» turist marşrutları, Moskva, Sankt-Peterburg kimi turist mərkəzləri ilə milyonlarla turist qəbul edirlər. 2000-ci ildə Rusiya 21,2 mln nəfər xarici turist qəbul etmişdir (İnformasiya ÜTT-a məxsusdur).

Xarici ekspertlər MDB ölkələrində turizmin inkişafına təsir göstərə biləcək ciddi-ekoloji problemlərin olmamasını təsdiq edirlər. Avropanın kurort zonalarına nisbətən ekoloji vəziyyət bu ölkələrdə heç də pis deyildir. Eyni zamanda, qeyd etmək lazımdır ki, turist regionlarının bəziləri sənaye və kənd təsərrüfatı və hətta radioaktiv tullantıları ilə çirkənləşmişlər. Ekoloji şəraitin yaxşılaşması xarici turistlərin geləmisi üçün an vacib şərtlərdən biridir. Eyni zamanda, hələ ki, Rusiyada xaricə gedən turistlərin sayı ölkəyə gələn turistlərin sayından çoxdur. Turizm ölkəyə valyuta gatiran sektora çevrilmək əvəzində, ölkədən valyutani çıxardan kanala çevrilmişdir. Ölkədə minlərlə iş yerləri açmaq əvəzinə, iş yerlərini xarici ölkələrdə açır. Daxili turizm Rusiyada zəif inkişaf edir. Ona görə də, daxili turizmin minlərlə müəssisələri bağlanmış və bu sahədə əvvəller işləyən 400 min adam işsiz qalmışdır (İ.B. Zorin, B.A. Kvartalnov. Turizmin ensiklopediyası. M., səh. 4, 2003).

Xarici ekspertlərin çoxu təsdiq edir ki, MDB ölkələrində turist xidmətlərinin keyfiyyəti Avropa ölkələrinə nisbətən aşağı səviyyədədir. Bu ölkələrdə olan turizm növləri gəncləri, gəliri az olan turistləri, işgüzar adamları, ekoloji turistləri, idmanla məşğul olmaq və müalicə olunmaq istəyənləri cəlb edə bilər. MDB məkanında işgüzar turizmin yaxşı perspektivləri var. Bu ölkələrin zəngin sərvətlərini mənimşəmkən ötrü aktiv işgüzarlıq fəaliyyətini inkişaf etdirməyə böyük ehtiyac var. Əvvəllər bu cür fəaliyyət turizmin mərkəzi şəhərlərinə aid idi. Hal-hazırda işgüzar turizm artıq regionlara yayılmışdır. Biznes turların reklamı, yeni marşrutların tərtib olunması, infrastrukturun yaradılması, kadrların hazırlanması, xarici kapitalın cəlb olunması MDB məkanında biznes turizminin inkişafına səbəb ola bilər.

Azərbaycanda idman turizminin inkişafı üçün son zamanlar yaxşı şərait yaradılmışdır. Regionlarda olimpiya kompleksləri tikilir, idman turistləri üçün rahat yaşayış evləri, sauna, basseyn və başqa xidmət sahələri yaradılmışdır. İstirahət və müalicə məqsədi ilə MDB ölkələrinə gələn

turistlər xaricilərin 7 %-ni təşkil edirlər. Bu məqsədə MDB ölkələrinə az təminatlı turistlər gəlir.

Xarici ekspertlər belə hesab edirlər ki, iqtisadi və siyasi stabilliyin olmamasına baxmayaraq, MDB ölkələri xarici turistləri öz qədim tarixi, memarlıq abidələri, Böyük İpək yolu turları ilə, qədim Zaqafqaziya ölkələri ilə, daim qarla örtülü olan Qafqaz dağları ilə cəlb edə bilərlər.

MDB ölkələri servis və qiymət problemini, sanballı turist məhsullarının hazırlanmasını daim diqqət mərkəzində saxlamalıdır. Məsələn, bu yaxınlarda Oazaxistanda turistlər üçün dəyəri 40 mln \$ olan akvarium tikilmiş və turistlərin istifadəsinə verilmişdir. Səmərqənddə və Buxarada tarixi-memarlıq abidələri bərpa olunmuş və külli miqdarda xarici turistləri özlərinə cəzb edirlər.

Azərbaycanda da bir çox tarixi abidələr bərpa olunmaqdadır, yollar salınır, yeni milli parklar təşkil olunur və Böyük İpək yolu istiqamətində yeni turist marşrutları yaranır. Böyük İpək yolu boyu turistlərin fasılısız axınınnı təmin etmək üçün ölkələr arası turizmin formallıqlarını sadələşdirmək və vahid hüquq bazasını yaratmaq tələb olunur.

MDB ölkələrində turizm sahəsində müəyyən hüquqi baza yaranmışdır; ölkələr arası əməkdaşlığın əsas prinsipləri qanunvericilik aktlarında öz əksini tapmış, dövlətlər arası turizmin inkişaf konsepsiyası tərtib olunmuşdur. Lakin qəbul olunmuş bu sahədə qanunlar və müqavilələr işləmir. Onların hayata keçirilməsi mexanizmə yoxdur. Doğrudur, hər il 10 minlərlə MDB ölkələrinin vətəndaşları sərhədləri keçirlər, lakin turist qışında yox, öz aile üzvləri ilə görüşmək və ya biznes məqsədi ilə bu yer dəyişmələr baş verir.

Azərbaycan MDB ölkələrinin (Ermənistandan başqa) hamisi ilə (bir az çox, bir az az) iqtisadi əlaqələri genişləndirməyə çalışır. Lakin Azərbaycana MDB ölkələrindən gələn turistlərin sayı ümumi gölmə turistlərin 10 %-ni (1997) təşkil edir. Bu rəqəm 1998-ci ildə 16,8 % olmuş, sonrakı illərdə isə yenə də azalmışdır. 1997-ci ildə MDB ölkələrindən Azərbaycana 2655, 1998-ci ildə isə 2078 turist gəlmüşdür.

MDB ölkələrində turizm mübadiləsinin zəif olmasının səbəblərinin birincisi bu ölkələrdə iqtisadi vəziyyətin aşağı olması və turist xidmətlərinin isə dünya turist qiymətləri ilə bərabərəşməsi kimi izah olunur. Nəqliyyat qiymətləri əhalinin əksəriyyətinin gəlininə uyğun gəlmir. Kimin maddi imkani varsa, o, uzaq xarici ölkəyə getməyə üstünlük verir. MDB ölkələrinin turist bazarı o zaman gerçəkləşə bilər ki, onun vətəndaşlarının alıcılıq qabiliyyəti olsun, adam başına düşən illik gəlinin miqdarı çoxalsın.

ƏDƏBİYYAT

1. Turizm sahəsində normativ-hüquqi sənədlər. Azərbaycan Respublikası GİT Nazirliyi. Bakı, 2003.
2. Azərbaycan Respublikasının «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» qanunu. Bakı, 1999.
3. Актуальные проблемы туризма. РМАТ, М., 1997.
4. Зорин И.В., Квартальнов В.А. Энциклопедия туризма, «Фин. и Ст.», М., 2003.
5. Сенин В.С. Организация Международного Туризма. «Фин. и Ст.», М., 2000.
6. Краткий путеводитель для физических и юридических лиц пересекающих таможенную границу Азербайджанской Республики. Фонд Содействия Развитию Предпринимательству и Рыночной Экономики. Баку, 2002.

Əlavə № 1

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları

(Çıxarış)

Fiziki şəxslər istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş malları (nəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) sadələşdirilmiş qaydada bəyan etməklə aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər:

- fiziki şəxs Azərbaycan Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan malları götirdikdə (apardıqda);

- beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan malları alıqdə (göndərdikdə);

- qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köcüb gələrkən (və ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köcüb gedərkən) 20000 ABŞ dollarına ekvivalent dəyər həcmində aila üçün zəruri olan məişət əşyalarını özü gömrük sərhədindən keçərək gömrük orqanlarına bəyan etməklə müşayiət olunan və ya müşayiət olunmayan baqajla götirdikdə (apardıqda);

- Azərbaycan Respublikasında daimi yaşayın və xarici ölkələrdə müvəqqəti fasiləsiz yaşama müddəti 1 (bir) ili keçən vətəndaşlar Azərbaycan Respublikasına qaydan zaman 10000 ABŞ dollarına ekvivalent dəyər həcmində aila üçün zaruri olan məişət əşyalarını götirdikdə;

- zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyaları gömrük qaydalarına əməl etməklə müvəqqəti olaraq götirdikdə (apardıqda);

- açılmış varəsəlik hüququ əsasında əldə edilmiş əşyaları (gətiriləməsi və aparılması qadağan edilmiş əşyalardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikdə.

Azərbaycan Respublikasının gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəşli qaydada ke-

cirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mövcud qanunvericiliyə uyğun olaraq tutulur.

Fiziki şəxslər tərəfindən və silahları, onların sursatları Azərbaycan Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin icazası təqdim edildikdə keçirilə bilər.

Fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər. Fiziki şəxslər tərəfindən 600 qrama qədər balıq kürüsü gömrük ərazisindən aparıla bilər. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr alkоqollу içki, 3 blok sıqaret və avtomobilin bankında texniki pasportunda nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər.

Bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisində gömrük ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilsə bilər.

Fiziki şəxslər tərəfindən xarici valyuta sərvətlərinin və milli valyutanın (manatın) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüs kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaq, mühərririn həcmiñin hər kub santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır.

Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən bu Qaydaların 2.2 bəndində uyğun olaraq sadələşdirilmiş qaydada keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük mədaxıl ordəri tətbiq olunmaqla alınır.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtişadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisində müvəqqəti olaraq götiriləməsinə sərbəst dövriyyə üçün buraxılış rejimində uyğun həcmədə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vasati sərhəd-buraxılış məntəqələrində depozit qoyulmaqla icaza verilir.

**Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi qadağan olunan məllər**

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məllər:

- yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

- radioaktiv maddələr;
- narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təhlükə və reklam edən materiallar;
- narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.

Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsilə göndəriləməsi qadağan olunmuş məllər:

- aparılmasına və ya göndərilmesinə, gətirilmesinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji, kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

- qiymətli ağaç cinsləri (qoz, şabalıd, cökə, palid, fistiq, dəmir ağacı);

- yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

- radioaktiv maddələr;
- narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;

- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təhlükə və reklam edən materiallar;

- narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

- xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat;

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;

- dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
- xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
- Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buyruqları;

~müvəqqəti sərgi, qastrol safları, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər.

Əlavə № 2

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 1995-ci il, № 1064

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının qanunu

(Çıxarılış)

Bu qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalasdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.

Gömrük tarifinin əsas məqsədləri aşağıdakılardır:

Azərbaycan Respublikası üzrə idxlən əmtəə strukturunu səmərəliləşdirmək:

Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta golirlərinin və xərclərinin alverişli nisbətini təmin etmək;

Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisində gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturundan mütarəqqi dəyişikliklər üçün şərait yaratmaq;

Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;

Azərbaycan Respublikası iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli integrasiyasına şərait yaratmaq.

Bu qanunun tətbiq sahəsi Azərbaycan Respublikasının vahid gömrük ərazisidir.

Gömrük tarifi

Azərbaycan Respublikasının gömrük tarifi - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi

fəaliyyətin Əmtəə nomenklaturasına (bundan sonra – Əmtəə nomenklatura adlandırılacaqdır) uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin Əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur.

Gömrük tarifi Azərbaycan Respublikasının gömrük ərazisine gətirilən və həmin ərazidən çıxarılan mallara tətbiq edilir.

Gömrük rüsum dərəcələri və onların müəyyən edilməsi qaydaları

Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.

İdxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxl gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.

Bu qanunun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxl gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.

Malın gömrük dəyərini bayanetmə

Gömrük dəyəri mal Azərbaycan Respublikasının gömrük sərhədinən keçirilərkən deklarant tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir.

Gömrük ərazisine gətirilən və həmin ərazidən çıxarılan malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri, o cümlədən bəyannamə forması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

Gömrük dəyərinin deklarant tərəfindən müəyyən edilməsi bu qanunda nəzərdə tutulmuş üsullara uyğun olaraq həyata keçirilir.

Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə Azərbaycan Respublikasının gömrük orqanı nəzarət edir.

Məlumatın məxfiliyinin qorunması

Gömrük orqanı malın gömrük dəyəri bəyan edilərkən deklarant tərəfindən təqdim edilmiş məxfi xarakter daşıyan və kommersiya sırrı olan məlumatları gömrük qiymətləndirilməsinin məqsədləri üçün istifadə edə bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsa verilsə bilməz.

Məxfi xarakter daşıyan və kommersiya sırrı olan məlumatların yayılmasına görə Azərbaycan Respublikasının gömrük orqanı və onun vəzifəli şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Deklarantın hüquq və vəzifələri

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zorurəti yarandıqda deklarant gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvakkil bankın töminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barəda müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.

Bu zaman gömrük qiymətləndirilməsi ilə əlaqədar olaraq malın gömrük rəsmiləşdirilməsi müddətinin uzadılması deklarant tərəfindən mal üçün rüsum ödənişinə möhələt almaqdan ötrü istifadə edilə bilməz.

Gömrük orqanının hüquq və vəzifələri

Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantın təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman Azərbaycan Respublikasının gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynincisi malların qiyməti barəda məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini müstəqil şəkildə təyin edə bilər.

Azərbaycan Respublikasının gömrük orqanı, deklarantın yazılı sorğusuna əsasən bayan edilmiş gömrük dəyərinin rüsum hesablanması üçün əsas kimi qəbul edilməməsinin səbəbləri barədə ona üç ay müddətində yazılı izahat verməlidir.

Deklarant Azərbaycan Respublikası gömrük orqanının malin gömrük dəyərinin müəyyən edilməsinə dair qərari ilə razılışmadığı halda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən olunmuş qaydada şikayət etmək hüququna malikdir.

Rüsumun hesablanması, ödənilmesi və alınması

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, mal üçün rüsum onun gömrük dəyərinə əsasən hesablanır, ödənilir və alınır. Gömrük rüsumu respublika büdcəsinə mədaxil edilir.

Gömrük dəyərinin müəyyən edilməsi üsulları

1. Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

- gətirilən malların sövdələşmə qiyməti ilə;
- eyni malların sövdələşmə qiyməti ilə;
- eynicinsli malların sövdələşmə qiyməti ilə;
- dəyərin toplanması üsulu ilə;
- dəyərin çıxılması üsulu ilə;
- ehtiyat üsulu ilə.

2. Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

Əsas üsuldan istifadə edilə bilmədiyi haldə, bu maddənin 1-ci bəndində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

Dəyərin çıxılması və toplanması üsullarından istənilən ardıcılıqla istifadə edilə bilər.

Malin mənşəyi haqqında sertifikat

Malin mənşəyi haqqında sertifikat malin müvafiq ölkəyə mənsub olmasına birmənalı şəkildə təsdiq etməli və aşağıdakılardı əks etdirməlidir:

a) mal göndərənin malin müvafiq mənşə meyarına uyğun gəlməsi haqqında yazılı ərizəsi;
b) sertifikatda göstərilən məlumatların düzgün olduğu barədə malin çıxarıldığı ölkənin səlahiyyətli orqanlarının yazılı şəhadətnaməsi.

Malin mənşəyi haqqında sertifikat gömrük bəyannaməsi və gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan digər sənədlərlə birgə təqdim edilir. Sertifikat itirildikdə onun rəsmi təsdiq edilmiş surəti qəbul olunur.

Sertifikatın və onda olan məlumatların düzgünlüyüne şübhə yaranıqda, Azərbaycan Respublikasının gömrük orqanı sertifikati vermiş səlahiyyətli təşkilatlara və ya malin mənşə ölkəsi kimi göstərilmiş ölkənin digər səlahiyyətli təşkilatlarına əlavə və dəqiqlişdirici məlumatların verilməsinə dair müraciət edə bilər.

Bu qanunda müəyyən olunmuş hallarda, nəzərdə tutulan qaydada rəsmiləşdirilmiş mənşə sertifikatı və ya tələb edilmiş məlumatlar təqdim olunur, qədər göstərilən ölkə malin mənşə ölkəsi hesab edilmir.

Malin buraxılmasından imtina edilməsi üçün əsaslar

Azərbaycan Respublikasının gömrük orqanı malin buraxılmasından o vaxt imtina edə bilər ki, həmin malin Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olsun.

Tələb olunan qaydada rəsmiləşdirilmiş sertifikatın və ya malin mənşəyi haqqında məlumatın təqdim edilməməsi malin gömrük sərhədindən buraxılmasından imtina edilməsi üçün əsas ola bilər.

Mənşəyi dəqiq müəyyən olunmamış mallar, onlar üçün Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri ilə gömrük rüsumları ödənilədiyi halda buraxılır.

Tarif güzəstləri

Mallar üzrə tarif güzəstləri (tarif preferensiyaları) bu Qanunla müəyən olunur və onun tətbiqi bu qanunun 35-ci, 36-ci və 37-ci maddələri iştisna olmaqla, fərdi xarakter daşıya bilməz. Gömrük güzəstləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir.

Tarif güzəstləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malin preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklinde verilən güzəstlər başa düşülür.

Bu qanunda nəzərdə tutulmuş gömrük güzəstlərinin verilməsi qaydası Azərbaycan Respublikasının NK tərəfindən müəyyən edilir.

Tarif güzəstlərinin verilməsi

Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarında aşağıdakı mallar

üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstsəna hallarda gömrük rüsumlarından azadetmə ki-mi güzəştər verilə bilər:

- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun olaraq gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gotirilən və həmin ərazidən müvəqqəti çıxarılan mällər;

- Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstə göndərilən mällər;

- Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mällər;

- Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gotirilən, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası hökumətinin və ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzerdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindən istehsal edilərkən Azərbaycan Respublikası ərazisindən çıxarılan müxtəlif növ mällər.

Beynəlxalq müqavilələr

Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu qanundan fərqli başqa normalar müəyyən edilmişsə, bu zaman beynəlxalq müqavilələrdə nəzerdə tutulan normalar tətbiq edilir.

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuşdur
24 iyun 1997-ci il, № 609

(Çıxarılış)

Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatına cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə bu qaydalar tənzimlənməlidirlər.

Azərbaycan Respublikasında bütün şəxslər (bundan sonra rezidentlər) tərəfindən ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi bu qaydalarla tənzimlənir. İxrac-idxal əməliyyatlarının bu qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə həyata keçirilir.

Sərhədyanı ticarət

Sərhədyanı ticarət, müstsəna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakçı nəzərdə tutulan mallara münasibətdə yeni ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşa-yış yeri olan bütün rezidentlər tərəfindən Azərbaycan Respublikasının həm-hüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.

Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları Ticarət Nazirliyinin rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tərəfindən müəyən olunur

Xarici ticarətdə hesablaşma qaydaları

İxracda hesablaşmalar

Mal (xiđmat və intellektual mülkiyyətin) satışı bir qayda olaraq yalnız onların haqlarının qabaqcılardan ödənilməsi, yaxud geri çağrılmayan akkreditiv açılması yolu ilə və ya birinci dərəcəli bankların zamanatı asasında həyata keçirilir. Bankların birinci dərəcəli əlamətləri beynəlxalq kredit reytinq agentlərinin təminatlarına əsasən Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.

Bütün rezidentlər tərəfindən satılan malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmamasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların zamanı təqdim edildiyi barədə Azərbaycan Respublikasının valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bu nu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir.

İdxalda hesablaşmalar

Bütün rezidentlər tərəfindən xarici ölkələrdən mal alınması və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvəkkil banklar tərəfindən həyata keçirilir.

ƏDƏBİYYAT

1. Александрова А.Ю. Международный туризм. У.П. М. АСПЕНТ ПРЕСС, 2001.
2. Ахмедов А.И., Гаджиев Э.М. Международный туризм. У.П. Баку, «Сада», 2000.
3. Актуальные проблемы туризма. РМАТ. М., 1997.
4. В.И., Туманов С.Ю. Экономика туристского рынка. М. ИПК, 1998.
5. Azərbaycan Respublikasının Turizm haqqında qanunu. Bakı, 1999.
6. Azərbaycan Respublikasında «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Qanun. Bakı, 1999.
7. Багиев Г.Л. и др. Маркетинг. Уч. М., ОАО «Экономика», 1997.
8. Биржаков М.Б. Введение в туризм. «Герда», С. Петербург, 2000.
9. Велиев С.В. Древний, древний Азербайджан. Баку, 1987.
10. Гуляев В.Г. Новые информационные технологии в туризме. М., 1998.
11. Дурович А.П. Маркетинг в туризме. У.П. Минск, «Новое знание», 2003.
12. Джон Уокер. Введение в гостеприимство. М., «ЮНИТИ», 1999.
13. Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие туризма в Азербайджанской Республике. Баку, Полиграфия, 2003.
14. Зорин И.В., Квартальнов В.А. Энциклопедия туризма. «Финансы и статистика», М., 2003.
15. Журнал «Информационный ежемесячник». № 9, М., 1999.
16. Журнал «Вестник РАТА» (Российская Ассоциация Туристических Агентств), № 7, М., 1999.
17. Кабушкин Н.И. Менеджмент туризма. Минск, БГЭУ, 1999.
18. Кабушкин Н.И., Бондаренко Г.А. Менеджмент гостиниц и ресторанов. Уч. Минск, «Новое знание», 2002.
19. Касумов Р.М. Рынок международного туризма. Баку, «Нурлан», 2001.
20. Квартальнов В.А. Туризм. М., «Финансы и статистика», 2000.
21. Квартальнов В.А. Иностранный туризм. М., «Финансы и статистика», 1999.
22. Квартальнов В.А. Экономика туризма. РМАТ. М., 2002.
23. Квартальнов В.А., Романов А.А. Международный туризм: политика развития. У.П. М., «Советский спорт», 1998.

24. Котлер Ф., Боусен Дж. Маркетинг. Гостеприимство и туризм. Уч., 1998.
25. Hacizadə Ə., Həsənov T. Coğrafiyanın tarixi. «Çaşioğlu», 2001.
26. Ильина Е.Н. Туроверейтинг: организация деятельности. М., «Финансы и статистика», 2000.
27. Манильская декларация по мировому туризму. Материалы Всемирной Конференции по Туризму. Мадрид, 1981.
28. Mahmudov Y. Sayyahlar Azərbaycana gəlir. Bakı, 1986.
29. Məmmədov C.A.. Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı, 2002.
30. Məmmədov C.A., Rəhimov S.H. Turizmin termin və anlayışlarının izahlı ensiklopedik lüğəti. Bakı, «Mütərəccim», 2003.
31. Reklamny listok «Lodjing Tac Libika». М., 2000.
32. Сенин В.С. Организация Международного Туризма. М., «Финансы и статистика», 2000.
33. Соколова М.В. История туризма. Мастерство. М., 2002.
34. Turizm sahəsində normativ hüquqi sənədlər. Azərbaycan Respublikası Gənclər, İdmən və Turizm Nazirliyi. Bakı, 1999.
35. Путеводитель для физических и юридических лиц, пересекающих таможенную границу Азербайджанской Республики. Баку, 2002.
36. Шаповалов. История туризма. Минск, 1999.

MÜNDƏRİCAT

Ön söz	3
Müəllifdən	6
BİRİNCİ HİSSƏ	
TURİZMİN TARİXİ.....	9
I FƏSİL	9
1.1 İlkin səyahətlərin yaranma tarixi.....	9
1.2. Turizm tarixinin öyrənilməsinin əsas məqsədi.....	11
1.3. Qədim dövr səyahətlərinin səbəbləri və dəyişkənliliyi.....	12
II FƏSİL	14
2.1. Turizm inkişafının tarixi mərhələləri.....	14
2.2. Qədim misirlilərin səyahətləri.....	14
2.3. Şumer sivilizasiyasının yaranması və qədim səyahətlər.....	17
2.4. Cində səyahətlərinin genişləndirilməsi.....	20
2.5. Qüdrətli Finikiya dövlətinin cəsarətli dəniz səyahətləri.....	22
III FƏSİL.....	25
3.1. Ellinizm dövründə turizmin çıxaklı ənənəsi.....	25
3.2. Roma imperiyasının turizm inkişafında əvəzlisiz rolü.....	30
IV FƏSİL	33
4.1. Ərəblərin və türk xalqlarının qədim dövr səyahətləri.....	33
4.2. Türk xalqlarının səyahətləri və coğrafi kəşfləri.....	36
4.3. Normanların cəsarətli səyahətləri.....	38
V FƏSİL.....	41
5.1. Orta asrlarda rusların səyahətləri. Afanasiy Nikitinin Hindistana və Azərbaycana ilk sefəri.....	41
5.2. Marko Polo və Azərbaycan.....	43
5.3. Orta asrlarda Avropa səyyahının Azərbaycana gəlməsi.....	46
VI FƏSİL.....	49
6.1. Xristofor Kolumbun Amerikani kəşf etməsi.....	49
6.2. Vasko da Qamanın Hindistana səfəri.....	51
6.3. Fernan Magellanın ilk dünya səyahəti.....	52
VII FƏSİL.....	55
7.1. Kütləvi turizmin yaranma tarixi.....	55
7.2. Turizmin qloballaşması və beynəlxalqlaşması.....	57
İKİNCİ HİSSƏ:	
BEYNƏLXALQ TURİZMİN COĞRAFIYASI.....	61
VIII FƏSİL	61
8.1. Beynəlxalq turizmin coğrafiyası kursunun mahiyyəti, obyekti, məqsəd və vəzifələri.....	61
8.2. Turizmin insan hayatında rolü.....	62

8.3. Turizmin formasına görə növləri.....	63
IX FƏSİL	66
9.1. Kütləvi turist təşkilatlarının yaranması.....	66
9.2. Beynəlxalq turizmin statistikası.....	69
9.3. Beynəlxalq turizmin dünya iqtisadiyyatında rolü.....	72
X FƏSİL	75
10.1. Beynəlxalq turist axınlarının regionlar üzrə qeyri-borabər paylanması.....	75
10.2. Son zamanlarda beynəlxalq turizmdə baş verən struktur dəyişikliklər.....	80
10.3. Beynəlxalq turist axınlarının coğrafiyası.....	82
10.4. Region daxili və regionlar arası turist axınlarının intensivliyinin dəyişmə proqnozları.....	86
XI FƏSİL	89
11.1. Beynəlxalq turizmdə yeni informasiya texnologiyasının turizm inkişafında rolü.....	89
11.2. Beynəlxalq turizmdə transmilliləşmə və globallaşma prosesləri.....	91
11.3. Turist TNK-in milli iqtisadiyyatlara təsiri.....	93
ÜÇÜNCÜ HİSSƏ:	
TURİZMİN İNKİŞAF SİYASƏTİ VƏ PLANLAŞDIRILMASI	95
XII FƏSİL	95
12.1. Turizm insan həyatının ayrılmaz bir hissəsidir.....	95
12.2. Turizm inkişafına təsir göstərən faktorlar.....	96
12.3. Səyahət və turizm.....	98
12.4. Turizmin əsas əlamətləri.....	99
12.5. Turizmin siyasetinin dövlət tərafından formallaşması.....	99
12.6. Turizmin biznes fəaliyyəti kimi əsas anlayışları və tərifi.....	100
XIII FƏSİL	102
13.1. Turizmin öz təşkilinə görə növləri.....	102
13.2. Turizm sənayesinin inkişafı.....	105
13.3. Yerləşdirmə, qidalanma və əyləncə məhsisiləri.....	107
13.4. Nəqliyyat sənayesi.....	108
13.5. Turoperator və turagentlər.....	108
XIV FƏSİL	110
14.1. Ölkə iqtisadiyyatının inkişafında turizmin rolü.....	110
14.2. Turizmin işsizliyi təsiri.....	114
14.3. İnkışaf etməkdə olan ölkələrdə turizmin inkişaf siyaseti.....	117
XV FƏSİL	121
15.1. Turizmin dövlət tərafından tənzimlənməsi və planlaşdırılması.....	121
15.2. Azərbaycan Respublikasının turizm inkişaf siyaseti.....	124
15.3. Beynəlxalq turizmin iqtisadi ünsürləri.....	127

DÖRDÜNCÜ HİSSƏ:	
TURİZMİN MARKETİNQİ	132
XVI FƏSİL	132
16.1. Turizmdə marketinqin məqsədi və əsas anlayışları.....	132
16.2. Turizmdə marketinqin konsepsiyası.....	136
16.3. Turizm marketinqinin milli səviyyədə aparılması.....	139
XVII FƏSİL	143
17.1. Turist müəssisələrində marketinq təməyllərinin inkişafı.....	143
17.2. Marketinq münasibətlərinin konsepsiyası.....	144
17.3. Turist məhsuluna olan tələbat.....	146
17.4. Turist məhsuluna olan sorğu.....	149
XVIII FƏSİL	152
18.1. Turist bazarı.....	152
18.2. Turist məhsulu.....	154
18.3. Turist bazarının segmentlərə bölünməsi.....	157
18.4. Məqsədönlü bazarların təyin olunması.....	160
XIX FƏSİL	163
19.1. Turizmdə qiymət və qiymət əmələgəlmə.....	163
19.2. Rəqiblərin marketinq vasitəsilə öyrənilməsi.....	166
19.3. Bazarın rəqabət planının tərtibi.....	168
XX FƏSİL	170
20.1. Turist firmasının marketinq məhsul strategiyası.....	170
20.2. Təklif olunan məhsulun strukturunun optimallaşması.....	171
20.3. Turizmin marketinq fəaliyyətində yeni məhsullar.....	173
20.4. Turist müəssisəsinin marketinqində məhsulun şəxsi satışı.....	175
BEŞİNCİ HİSSƏ:	
TURİZMDƏ REKLAM-İNFORMASIYA TƏMİNATI	179
XXI FƏSİL	179
21.1. Turizmdə reklam-informasiya təminatının əsas məqsədi və onun turizmin inkişafında rölu.....	179
21.2. Turagentliklərdə reklam və informasiya formaları və növləri.....	181
21.3. Turizmdə sərgi və ekspozisiya işlərinin təşkili.....	184
XXII FƏSİL	188
22.1. Turist sisteminin strukturu.....	188
22.2. Turizm məhsulunun hərəkətə gətirilməsində (satılmasına) həvəsləndiricili tədbirlərin və təbligat üsullarının tətbiqi.....	190
22.3. Turist məhsulunun istehsal texnologiyası.....	193
XXIII FƏSİL	197
23.1. Turoperatorun kataloqu turist məhsulunun hərəkətə gətirilməsində əsas məlumat mənbəyidir.....	197
23.2. Turizmdə yeni informasiya texnologiyası.....	200

23.3. Turizm məhsulunun hərəkətə getirilməsində yeni reklam-informasiya texnologiyalarının rolü.....	203
XXIV FƏSİL	206
24.1. MDB və Baltika məkanında mehmanxana məhsullarının Qlobal Kompiuter sisteminde hərəkətə getirilməsi.....	206
24.2. MDB və Baltika məkanında otellərin regional sistemdə hərəkətə getirilməsi proqramı.....	207
24.3. Marketing informasiyası və onun növləri.....	209
24.4. Turizm marketingində informasiya toplama qaydaları. İlkin informasiya toplama sistemi.....	213
ALTINCI HİSSƏ:	
TURİZMİN MENECMENTİ	216
XXV FƏSİL	216
25.1. Turizmin menecmentinin əsas anlayışları və kateqoriyaları.....	216
25.2. Turizmdə menecmentin yaranması və inkişafı tarixindən.....	219
25.3. Turizmin idarəetmə obyekti kimi xüsusiyyətləri.....	222
XXVI FƏSİL	226
26.1. Turizmin idarəolunma sistemi və tərkibi (struktur).....	226
26.2. Turist regionları, təşkilatları və müəssisələri.....	229
26.3. Turizmin idarəolunma strukturu.....	231
XXVII FƏSİL	235
27.1. Turizm təşkilatlarının layihələndirilməsi və təşkili.....	235
27.2. Turizmdə menecmentin funksiyaları.....	238
27.3. Turizmdə menecmentin prinsipləri.....	242
XXVIII FƏSİL	245
28.1. Turizmdə menecmentin metodları.....	245
28.2. Turist müəssisələrində rəhbərlik stilləri.....	247
28.3. QRİD sistemində menecelerin idarəetmə fəaliyyətlərinin xüsusiyyətləri.....	251
YEDDİNCİ HİSSƏ:	
TURİZMİN HÜQUQ TƏMİNATI	256
XXIX FƏSİL	256
Turizmin hüquq təminatının turizm inkişafında rolü.....	256
XXX FƏSİL	260
30.1. Turist bazarı və onun iştirakçıları. Turist məhsulu və onun satılması. Müqavilə, putyovka və vauçer.....	260
30.2. Turist məhsulunun satış qaydaları.....	262
XXXI FƏSİL	264
Turist formallıqları, pasportlar, vizalar və gömrük qaydaları. Vallyuta nəzarəti. Səyahətin təhlükəsizliyi və sığortalanması.....	264
31.1. Pasport və viza formallıqları.....	264

31.2. Gömrük formallıqları.....	266
31.3. Turistlərin sığortalanması.....	267
Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı ..	268
XXXII FƏSİL	270
Turizm fəaliyyətinin dövlət tənzimlənməsi.....	270
Azərbaycan Respublikasının turizm haqqında qanunu.....	271
XXXIII FƏSİL	281
Turizm sahəsində sahibkarlıq fəaliyyətinin inkişafı	281
Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında qanundan çıxarılış.....	282
XXXIV FƏSİL	286
Turizmin planlaşdırılması və inkişaf proqramı.....	286
Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət proqramı.....	288
Azərbaycan Respublikasında 2002-2005-ci illər üçün Turizmin İnkışafia dair Dövlət Proqramının həyata keçirilməsi tədbirləri.....	290
XXXV FƏSİL	296
Turizm xidmətlərinin standartlaşdırılması və sertifikasiyası. Turist məhsulunun keyfiyyəti və təhlükəsizliyi.....	296
XXXVI FƏSİL	301
Müstaqil Dövlətlər Birliyi məkanında vahid turizm sferasının yaranmasının hüquqi əsasları.....	301
Əlavələr	
Əlavə 1: Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nazərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları (<i>Çıxarılış</i>).....	306
Əlavə 2: Gömrük tarifi haqqında Azərbaycan Respublikasının qanunu (<i>Çıxarılış</i>)	309
Əlavə 3: Azərbaycan Respublikasında idxlə-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları (<i>Çıxarılış</i>).....	315
Ədəbiyyat.....	317
Mündəricat.....	319

YEGANLI SİYAVUŞ TEYMUR OĞLU
HACIYEV EMİN MƏMMƏDİYƏ OĞLU

T U R İ Z M

Redaktor: Yusasif Zeynallı

Korrektor: Ayton Abdullayeva

Texniki redaktor: Rasim Qəniyev

Kompiuter tərtibatı: Arif Qəyyumoglu

Yığılmağa verilmişdir: 20.II.2006.

Çapa imzalanmışdır: 07.IV.2006.

Formatı 60x84 1/16. Həcmi: 20,25. Ofset çapı.

Sifariş №13/2006. Tiraj: 1000. Qiyməti razlaşma yolu ilə.

Ünvan: Bakı ş., 7-ci mikrorayon, Xarici dairəvi küç. 179.

Azərbaycan Beynəlxalq Universiteti.

«Beynəlxalq Universitet» nəşriyyat və poligrafiya mərkəzi.